


ÖMƏR FAİQ NEMANZADƏ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**



**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

*Bu kitab “Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”
(Bakı, Yayıçı, 1992) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni, ön sözün və
izahlarının müəllifi:

Şamil Qurbanov

894.361-dc22

AZE

Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006,
352 səh.

Kitabda görkəmli mullanəsreddinçi, istedadlı publisist, jurnalist və ictimai xadim Ömər Faiq Nemanzadənin məqale və felyetonları, xatirələri toplanmışdır.

XX əsrin əvvellərində Azərbaycan xalqının ictimai-siyasi mübarizəsini, mənəvi inkişafını, özünütanıma prosesini eks etdirən bu əsərlər, həmçinin dövrün ictimai mübarizəsinin bədii salnaməsini veren xatirələr xalqımızın yaxın keçmişlə ilə tanış olmaq istəyən oxucular üçün maraqlı və əhəmiyyətlidir.

ISBN10 9952-34-060-5

ISBN13 978-9952-34-060-0

© “ŞƏRQ-QƏRB”, 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

“Azərbaycan dilində latin qrafikası

ilə kütləvi nəşrlərin həyata

keçirilməsi haqqında”

12 yanvar 2004-cü il tarixli sərəncamı

ilə nəşr olunur və ölkə kitabxanalarına

hədiyyə edilir

* * *

ÖN SÖZ

Azerbaycan milli mətbuatının inkişafında mühüm xidmətləri olan ziyalılardan biri Ömer Faiq Nemanzadədir. Bizim mübarizə tariximizde, xalqımızın ictimai və milli şüurunun oyanması və formalaslaşmasında onun xüsusi mövqeyi vardır. XX əsrin ilk günlərindən başlayaraq Azerbaycan xalqının milli dırçelişi, azadlığı və xoşbəxtliyi uğrunda cesarətə mübarizə aparanlardan biri de o idi.

Dərin biliyə, elmi dünyagörüşə, bütöv xarakterə malik olan Ö.F.Nemanzadə Vətəni və xalqı üçün döyünən həraretlə bir qəlb sahibi idi. O, xalqın xoşbəxtliyi üçün heç vaxt öz qüvvə və bacarığını əsirgəməmişdi. Buna görə də dövrün demokratik ziyahıları arasında böyük hörmət və nüfuz qazanmış Faiq əfəndinin adı uzun müddət dillərdən düşməmiş, hörmət və mehəbbətə çəkilmişdir. Yalnız onu qeyd etmek kifayətdir ki, Ömer Faiq "mollanesreddinçilər" adı ilə məşhur olan fikir cərəyanının ideya rəhbəri Cəlil Məmmədquluzadənin meslek yoldaşı, evezsiz köməkçisi və en sədaqətli cəbhədaşı olmuşdur...

Bu qüdretli qələm sahibi mübariz jurnalist, istedadlı publisist, alovlu tribun, ictimai xadim və gözel müəllim kimi tanınmış və bu sahələrin her birində zəngin irs yaratmışdır. Ele bir irs ki, "Yatmışları oyadır, xalqı xalqın özüne tanıdırı" ¹.

Ö.F.Nemanzadənin adı çəkiləndə birinci növbədə "Molla Nəsreddin" jurnalı xəyalımıza gəlir. Bu, təsadüfi deyildir, çünki "Molla Nəsreddin" kimi bir jurnalın naşrı və fealiyyətində Ö.F.Nemanzadənin həlledici rolü olmuşdur. C.Məmmədquluzadənin özü Faiq əfəndinin bu sahədəki xidmətlərini həmişə ehtiramla xatırlayırdı...

Mehz "onun varlığı ilə, onun yoldaşlığı ilə" C.Məmmədquluzadə son derecə ciddi və mühüm bir addım atmış, xalqın hayatı, ictimai şürurunda dönüş yarada bilecek "Molla Nəsreddin" kimi bir mətbuat organının nəşrinə nail olmuşdur. Mollanesreddinçilərin "ağsaqqal yoldaşı" C.Məmmədquluzadə geləcek ağır və çətin günlərinin sadiq dostu Faiq əfəndinin mətbuat sahədəki bacarığına və qabiliyyətinə beləd idi. O, evvelcə "Şərqi-Rus"da, sonra "Qeyrət" metbeesində Ömer Faiqle birgə fealiyyətində hiss etmişdi ki, onun sinəsi söz ilə doludur, ona öz eqidəsinə uyğun mətbuat meydani lazımdır, çünki "tale onu ele bil mətbuat üçün dünyaya getirmişdir" ².

¹ Elçin. O işq əsla sönməz. "Ədəbiyyat və incəsənat" qəz., 11 noyabr 1983.

² Ə.Mirəhmədov. Azərbaycan Molla Nəsreddini. Bakı, 1980, s.184.

Ö.F.Nemanzadə 1872-ci ildə keçmiş Axalsix qəzasının Azqur kəndində, ortabəb bir kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbine getse də, dinc maraq göstərməmiş və yenice açılmış rus məktəbəne daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına vermek isteyirdi. Lakin dindar qadın olan anasının etiraz etməsi buna mane olmuş və anasının təkidi ile uşaq 1882-ci ildə İstanbul'a, "Fateh" məktəbəne göndərilmişdir.

Ömer Faiq anasının böyük ümidi bəslədiyi "Mübarek İstanbulda" dinin osaslanı öyrənməkdən, cansıxıcı tədris üsulundan tezliklə intinta edir və nisbətən dünyəvi elmlərə meyilli olan "Darüş-səfəq" adlı yetimlər məktəbəne deyişir.

Ömer Faiq 1891-ci ildə İstanbulda təhsilini başa vurub Qalata poçtxanasında işə başlayır. Avropa ilə canlı əlaqə otun dünyagörüşünün gelecek inkişafında mühüm rol oynayır, çünki o, burada gizli olaraq qəzet və jurnalları açıb oxuyur, Avropadakı demokratik ruhu türk mühacirlerinin ehvali-ruhiyyəsi, onların Əbdülhəmid hökumətinə son derecə mənfi münasibətlə türk inqilabçı şairlərindən Təsiq Fikrət, Namiq Kamal və başqalarının bedii irsi ilə tanış olur. Bu vaxtdan etibarən Ömer Faiq istibdada qarşı mübarizə aparan inqilabçı gənclərə qoşulub, bir müddət onlarla əməkdaşlıq edir. Onların gizli fealiyyətinin üstü açılında Faiq çatınlıklə qaçıb Vətəna galır. Lakin tezliklə fanatiklər onu "kasır Ömer" deye məclislərdən qovurlar. Hətta həmin illerde onun doğma Azqur kəndində açmaq istədiyi yeni məktəbi de hökumətə çugullayıb icazəsinə mane olurlar.

Ömer Faiq o zaman cavan, enerjili, işqli ideyalara malik, formalasmış ziyalı idi. Lakin onu da hiss edirdi ki, dini zəhniiyyəti, inkişafa mane olan adət-ənənələri birdən-birə aradan qaldırmaq mümkün deyil. Özü sonralar "Xatirələr"da yazırırdı: "Keçmiş həyatın, adətin doğurduğu üsul və həyatı yixib teze yollarla keçmək üçün uzun-uzadı ictimai, inqilabi və elmi hazırlıq lazımdır. Bunsuz, bu hazırlıqsız yeni bir məzərif və mədəniyyət işi görmək və görülen işdə müvəffəqiyyət qazanmaq çətindir".

Bunu başa düşən və dərk eden Ömer Faiq fealiyyətinin ilk illerində hemin çatınlıkları aradan qaldırmaq üçün müxtəlif yollar axtarır, Azərbaycanın demokratik ruhu vətənperver oğullarına qoşulur və 1892-ci ildən etibarən taleyini büsbüütün onlara bağlayıb ömrünün axırlarına qədər bütün qüvvəsini, bilik və bacarığını xalqının azadlığı uğrunda mübarizəyə yönəldir.

Ö.F.Nemanzadə 1894-cü ildə Şəkiyə müəllim dəvət olunur. Bir müddət Şəkinin təzəcə açılmış ilk üsuli-cədид məktəbində dünyəvi elmlərdən dərs deyir, şəhərin ictimai və mədəni həyatında fəal iştirak edir. O, Şəkiyə galə-

¹ Ö.F.Nemanzadə. Xatirələr. RƏİ, fond 26, saxlama vahidi 8-11. Bundan sonra "Xatirələr"lə bağlı sitatlar ancaq bu mənbədən olacaqdır.

kimi burada fanatizmin, xurafatın amansız tezadlarını görür, xalqın cahiliyi, geriliyi, xüsusen bəşəriyyətin letif hissəsi olan qadınların faciəli həyatı onun qələbini ağrır.

Aydın dünyagörüşlə fəaliyyət meydanına atılan Ömer Faiq Şəki kimi təzadlı bir şəhərin camaati arasında geniş təbliğat işi aparır, elmin, maarifin əhəmiyyətini, mədəni yaşayışın üstünlüyünü onlara başa salır. Eyni zamanda o, şəhərdə yeni milli məktəblərin açılması, şagirdlərin yeni ruhda tərbiyə olunması sahəsində de semerəli fəaliyyət göstərirdi.

XIX əsrin axırlarında Ömer Faiq kimi ziyanının Şəkiyə gəlişi buranın xalq maarifi sahəsində və mədəni həyatında bir canlanma yaratdı. Az müddətdə o, bir çox semerəli işlər gördü. Camaati yeniliyə alşdırmaq, onları qəflet yuxusundan oyatmaq üçün Ömer Faiq ilk mədəni tədbirlərə teatr tamaşalarından başladı. O, gənc müəllimləri ətrafına toplayıb teatr tamaşaları verdi. Xüsusən M.F.Axundzadənin "Müsyö Jordan və dərvish Məstəli şah" komedyasının tamaşası böyük müvəffəqiyət qazanmışdır¹.

Şəkinin mədəni həyatındaki bu təşəbbüsələr camaatda get-gedə teatra maraqlıyadır və yeni-yeni həvəskar qüvvələr meydana çıxırı.

Ömer Faiq Şəkida əsrin axırlarına qəder qala bilir və sonra Azerbaycanın başqa şəhərlərində fəaliyyəti davam etdirir, az sonra Şamaxı, Bakı, Gəncə şəhərlərini görür, hər yerdə hökm sürən xan-bay özbaşınlığını, din xadimlərinin firıldaqlarını görür, bunları ifşa etmək, qamçılamaq üçün özünə mübariz bir tribuna axtarır. Bu vaxt o, artıq siyasi cəhətdən də yetkinleşmişdi, onun dünyagörüşündə bəzi tərəddüdlər və illüziyalar yox olub getmiş, istibdada qarşı mübarizənin labüdüyü fikri yaranmışdı.

Bu isə baş qaldıran yeni, demokratik fikirləri yaymaq, oxucularla bölüşmək, onların bilmədiklərini başa salmaq zərureti yaradır. Ömer Faiq böyük ehtirasla demokratik bir mətbuat orqanı arzu edir və eşidir ki, Tiflisde Azerbaycan dilində mətbuat orqanı yaratmaq üçün Kamal Ünsizədə hökumətə ərizə vermişdir. O, "xəzine tapmış tamahkar kimi" sevinə-sevinə dərhal 1898-ci ildə Tiflisə gelir. Lakin K.Ünsizədənin liberal, mühafizəkar bir şəxs olduğunu gəren kimi sevinci də yox olub gedir. Sonra o, Şamaxiya gelərək zəlzəleyə qəder burada müəllimlik edir. Zəlzələ zamanı ciddi əzildiyinə görə yenidən Axalsıxa qaydır.

Ömer Faiq 1900-cü ildə Bakıya da gəlmədi. Burada da "üz ağardıcı" bir şey görməmişdi. Gördüyü ancaq "vişka və paroxodlar", bir də "milyonçular, nüfuzlu axundlar" idi. O, Bakını belə xatırlayırdı: "Ən böyük türk milyonerleri, ən nüfuzlu axundlar, ən böyük fanatiklər, ən qorxulu maarif düşmənleri, ən birinci millət xainləri burada idি". Onu sevindirən tekce Bakı milyonçusu Z.Tağıyevin açdığı müsəlman qız məktəbi idi ki, onun haqqında İstanbulda

çıxan "Sərvəti-fünun" məcmüsine "Xeyri-mezlumə" adı ilə məqalə yazıb xoş təessüratını bildirmişdi.

1903-cü ildə Tiflisde "Şərqi-Rus" qəzetində C.Məmmədquluzadə ilə xoş təsədүf onun gələcək fəaliyyətində mühüm rol oynayır. Redaktorun və onun qəzeti cəlb etdiyi din xadimlərinin təzyiqinə baxmayaraq Ömer Faiq "ürəyinin arzularını boşaltmağa" çalışır və çox vaxt buna nail olurdu. Doğrudur, bunlar ona bəzən baha başa gelirdi: ya din xadimlərinin məzəmməti, küfr və leneti ilə qarşılışır, ya da M.Sahtaxtinski ilə münasibəti koskınlaşır, hətta redaksiyadan uzaqlaşdırılır, öz sözləri ilə desək qovulurdu. Bütün bunlar ondan doğur ki, qəzet redaktorunun və onun qəzeti cəlb etdiyi Zaqafqaziya din rəhbərlerinin, o cümlədən "millət atası" şeyxülislam Əbdüssalam Axundzadə, Tiflis quberniya məclisinin sədri Hacı Memmedhəsən Mollazadə, sünni idarəsinin üzfü müftü Hüseyn əfəndi Əfəndizadə kimi "başı sarıqlıların" məsləki və əqidəsi qəzetiñ daimi əməkdaşlarından C.Məmmədquluzadə, Ömer Faiq, Ü.Hacıbəyov, R.İsmayılov və başqalarının əqidəsinə uyğun gəlmir, tərəflər arasında ixtilaf yaranırı.

Qəzeti dostu və havadarı C.Məmmədquluzadə idarə cdəndə Ömer Faiqin əl-qolu açılr, "istəkli günləri" başlayırı və o, köhnəliye, dini təessübkeşliyo, "ikiüzlü, pula satılan" ziyanlılara atəş açır, milli dərdləri və onların müalicə yollarını öz dünyagörüşü dairasında göstərməyə cəhd edirdi.

1904-cü ilin sentyabrında "Şərqi-Rus"da dərc etdiyi "Biz de vaxta görə çalışaq" adlı silsilə məqalelərində milli dərdlərdən, milli ehtiyaclardan ürək yanığı ilə, vətəndaş qeyrəti ilə danışır və yazırı: "Zaman deyişir, dünya deyişir, hər şey deyişir, hər millət deyişir, hər zərrə deyişir". O, doğma millətinin nümayəndələrinə de deyişməkdə olan "zəmanəyə uymağın vacibliyini gösterirdi. Lakin "hər kesin getməkdə olduğu tozə əsulun, təzə yolun" müsəlmanlara təsir etdiyini görəndə, bunu "ciger parçalayacaq hal", "tonbəlliymizin və qeyretsizliyimizin" birinci əlaməti hesab edir, ürək ağrısı ilə deyir: "Qiyamətə qəder kar galib, kar gedəcəyik, qafıl doğulub, qafıl ölücəyik? Bəyannızdakı bu ağrı cəhalet zəncirini, qəflet yüksərini məhsərə qədərmi sürükleyib götürecek"?

Buna baxmayaraq, o, hələ o zaman "cəhalet zəncirindən" çıxış yolu varlıların, din rəhbərlerinin mərhəmatinə, sedəqəsinə bağlayır, "ey şeyxülislamlarımız, müftilərimiz, qazılarımız, mollalarımız, oxumuşlarımız, qulluqçularımız, sövdəgərlerimiz" deyə onları millət qeyrəti çəkməyə, "camaatımızın derdino qalmaga" çağırırı ki, bu da, elbette, havayı zəhmət idi. Bunu bir az sonra Ömer Faiqin özü də başa düşmüş və "başı sarıqlıların" düşməninə çevrilmişdir.

Ömer Faiq hələ "Şərqi-Rus"da "Vaxta görə çalışmağın" zəruriliyindən damşarkən onu da göstərirdi ki, "bu böyük Qafqazın bir şəhərində bir cəmiyyəti-xeyriyyəmiz yox, bir təb şirkətimiz yox... yox... yox! Həmişə bir yoxluqda üzürük".

¹ Müəllim Nemanzade. Şəkiden məktub. "Tərcüman" qəz., 10 dekabr 1895, №49.

Bu yoxluğun daşını atmaq, insan kimi yaşamaq üçün o, “imdilik Bakıda, Tiflisdə birər “Cəmiyyəti-xeyriyyə” təşkil və qiraətxana təsis etməyi məsləhət görür və inamla belə bir qənaətə golirdi: “Xülasə bizi adam edəcək, bugünkü qəfətdən qurtaracaq, bar-bar bağırdığımız mədəniyyətə daxil edəcək bir vasitə, bir səbəb varsa, o da ancaq məktəbler, mədrəsələr və mətbuatdır, bir sözə, maarifdir. Özgə hər dörlü sey və fikir boşdur, esassızdır”.

Hələlik Ömer Faiq maarifçi kimi çıxış edir və maarifçi görüşlerini yayır. Lakin bu maarifçi mövqeyin özündə bir cəsəret, bir mübarizlik, geniş fealiyyət göstərmək, faydalı iş görmək əzmi de vardi ki, bu cəhətlər onun həmin qəzətdə imzalı və imzasız dərc olunmuş bütün məqala, şeir və hekayələrində hiss olunur və müasirlərinə ciddi təsir edirdi. F.Köçərli 1903-cü ilde “TİFLİS İLK MƏDRƏSƏ” qəzetində “Şərqi-Rus” a həsr etdiyi məqalede Ömer Faiqın burada dərc olunan yazılarını xüsusi rəğbetle qarşılayaraq göstərirdi ki, “cənab Faiq Nemanzadenin “Dərdimiz və dərmanımız” ırmumi sərlövhəsi altında gedən məqaleləri çox keşkin və cəsaretlə yazılmışdır”¹.

Bu məqalelərde de Ömer Faiq maarifçilikdən slavə şəxsiyyət azadlığı, söz azadlığı məsələlərini qoyur, elmin, yeniliyin əhəmiyyətindən danışır, “hər millet mərifət ilə yaşar, cəhalət ilə yox olar” deyir və xalqın menafeyini müdafiə edən eşil qəzeti həmin mərifətin birinci əlaməti, “milətin hamisi, vəkili” hesab edirdi².

1905-ci ilin yanvarında “Şərqi-Rus” qəzeti borca düşüb bağlandı və M.Şah taxtinski mətbəəni satmaq qərarına geldi. Bu ele bir dövr idı ki, ölkəni başdan-başa birinci rus inqilabının dalgaları bürüdü, onun sədaları Qafqaz dağlarını da sırrətlə aşaraq hər yere yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyanaya qalxmış, geniş xalq kütłəsində mübarizə əzmi oyatmışdı.

Bələ bir dövrde “Şərqi-Rus”un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömer Faiq Cəlil Məmmədquluzadənin birləş fealiyyətinin yeni dövrüne yol açdı, onlar mehz “Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu” (Ömer Faiq) olan “Molla Nəsreddin” kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini etrafına toplayıb mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər.

Yeni mətbəə “Qeyrət” adı ilə 1905-ci ilin mart ayında fealiyyətə başlayır. Bununla da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ açır. Molla Nəsreddinçilər adı ilə məşhur olan fikir cərəyanı mehz “Qeyrət” mətbəəsində

¹ F. Kocarlınskiy. “Şərqi-Rus” müsulmancode духовенство. “TİFLİS İLK MƏDRƏSƏ” qəz., 29 aprel 1903, №98.

² Faiq Nemanzade. Dərdimiz və dərmanımız. “Şərqi-Rus” qəz., 4, 6, 11 aprel 1903, №3, 4, 5.

ilk ideya mübarizəsinə qədəm qoyur. Burada müxtəlif elmi və bedii kitablar, mübarizəye, tərəqqiyə çağırış ruhlu əsərlər çap olunur.

İlk kitablardan birini Ömrə Faiqin özü yazmış və 1905-ci il aprelin 2-de senzor komitəsindən onun çapına icazə də almışdır. “Nəşri-asara dəvət” adlanan bu kitab təzliklə çap olunub camaata pulsuz paylandı. Bu əser “Nəşri-asara dəvət” adıansa da, ümumiyyətə ölkədə baş verən ictimai-siyasi hadisələrin təsiri altında yazılmışdır. Burada müəllif inqilabi-demokratik fikirler irəli sürür, Rusiyani bürüyen inqilab dalğasını düzgün başa düşür və ondan doğru nəticə çıxarırdı. O, rus inqilabının təsiri ilə yer üzünə lərzəyə düşdürüyü, məzəlum xalqların oyanıb haqqını tələb etdiyini, “dünyanın qarənlıq və cahil vaxtlarında, suların bulantısından istifadə ilə qonşu haqqına, reyyət malına təcavüz edənlerin, özgəlerin malına halal-haram deməyib qarına dolduranların kötek zoru ilə quşdurulduğunu” sevinc hissi ilə qeyd edirdi. Ömrə Faiq onu da göstərirdi ki, “zəmanəmizin bu hürriyyətəngiz, bu həyətamızın təsirin səbəbi ilə egsayışrqdə yağan qanlı qarlar, axan qırmızı sular neinki yalnız o tərəfin, belkə də şiddəti-sirayeti sayesində bizim də rəngimizi, halımızı, geleceyimizi dəyişdirmekde, bahar çiçekləri kimi, hər kesin başında təzə fikirlər açmaqdadır”³.

O çəhərzi ki, “Qeyrət” metbəesi “bahar çiçekleri kimi” bu “təzə fikirlərin” qeyrət meydanına çevrilsin. O, açıq “deyə bilməyəcəyim bir keyfiyyət də işin içində” olduğunu oxucularına eyhamla başa salsa da, fikir tam aydın idi: “Əsil fikir və niyyətimiz budur ki, əldən gəldiyi, gücümüzün çatdığı qeder fənni, elmi, sənayeyi, ədəbi, tarixi kitabların neşrinə vaqif olaq”, belkə bununla “halimizi, rəngimizi, gələcəyimizi” deyisməyə nail olaq. Mətbəənin fealiyyətinin ən yaxşı cəhətlərindən biri də siyasi intibahnamələrin çap edilib yayılmasından ibaret idi. Bu intibahnamələr geniş mövzu dairəsinə malik olub, tekce Zaqafqaziya inqilabçıları ilə mehdudlaşmırırdı. Ömrə Faiq öz xatirələrində onu da qeyd edirdi ki, “intibahnamələr yalmız Tiflis işçiləri üçün deyildi. Bunlar onsur da gödərək və xırda olurdu. Bu sahədə bizi rahatsız edən Osmanlıya göndərilecek uzun mündəricəli intibahnamələr idi”.

Azərbaycan Milli EA-nın həqiqi üzvü Əziz Mirehmedov göstərir ki, həqiqətən “Azərbaycanın qabaqcıl yazılıçı və ictimai xadimləri, o cümlədən Ömrə Faiq İran və Türkiyə inqilablarının hazırlanmasında iştirak etmişlər”².

“Qeyrət” metbəesi həqiqətən qeyrət naminə, Azərbaycan xalqının ictimai şüurunun oyanmasına kömək məqsədilə açılmış “ilk mədəni müəssisə” idi³. Ömrə Faiq 1905-ci ilde “Dəvət və təvoqqu” adlı məqaləsində “Qeyrət” metbəəsinin programını, niyyətini və məqsədini izah edərək qələm qəlinən bir şey də xahiş edirdi: “Hər kes bu müqəddəs niyyətdə iştirak edib millətə bir

¹ Ö.F.Nemanzade. Əsərləri. Bakı, 1983, sah.12.

² Əziz Mirehmedov. Azərbaycan Molla Nəsreddin. Bakı, 1980, sah.205.

³ Yenə orada, sah.193.

xidmət etmək isteyirse, bizim kənd və füqəra camaatın ağır meisətindən, istibdadi-idarənin zərərindən və zəmanəmizin ehtiyac gördüyü məsələlərdən xırda-xırda məcmuələr yazıb "Molla Nəsrəddin" və ya "Qeyrat" mətbəəsi idarəsinə göndərsin".

"Neşri-asara dəvət" kitabından sonra o, "Qeyrat" mətbəəsində O. Volkenşteynin siyasi mündəricəli "Azadə damşmaq və bir yerə cəm olmaq nə üçün lazımdır?" esərini (mütercimi: G. Xanım - Gövhər xanum Pişnamazzado, naşarı: Ömer Faiq Nemanzadə), "Silk, sinif, firqə" və s. kitabları da çap edib oxucular arasında yayır.

Bunlar xalqın siyasi dünyagörüşünün formallaşması üçün faydalı əsərlər idi və çox güman ki, onların neşrinə və yayılmasına sosial-demokratlar da təsir edirdilər. Çünkü Ömer Faiq sosial demokratlara yaxın idi, bəzi məsələlərdə onların göstərişi və müdaxiləsi ilə hərəket edirdi. Bundan əlavə Ömer Faiq 1905-ci ilin oktyabrında Tiflis siyasi tetilində əlinde qırmızı bayraq şəxson iştirak etmiş və fəhlələrin xahişi ilə kürsüyə çıxıb hökumət əleyhinə nitq söyləmişdi.

"Hümmət" təşkilati da öz növbəsində "Qeyrat"ə olan hücumlara qarşı çıxır, onu müdafiə edirdi.

Bütün bunlar haqq verir deyək ki, qeyrotçularla hümmətçilər ideya və məslək etibarilə bir-birinə yaxın idilər. Onların arasında fikir və fəaliyyət yaxınlığı vardı və bu yaxınlıq ən çox Ömer Faiqın özüñə, onun ictimai dünyagörüşünün genişlənməsinə, mübarizə əzminin artmasına, maarifçilikdən inqilab yoluna keçməsinə kömək edirdi. Bu da "Molla Nəsrəddin" jurnalının neşrindən sonra özünü daha geniş şəkildə bürüze verməyə başladı.

* * *

"Qeyrat" mətbəəsi geniş fəaliyyətə başlayandan sonra Ömer Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yenidən mətbuat orqanı yaratmaq fikrinə düşdü və əvvəlcə "Torpaq" adlı jurnal çəkərək üçün hökumətə müraciət etdi. Lakin Baş mətbuat idarəsi Ömer Faiqın Türkiyədə təhsil aldığıni bəhanə edib jurnalın neşrinə icazə vermedi¹. Bir az sonra C. Məmmədquluzadənin çap etmek istədiyi "Novruz" adlı qəzet də baş tutmadı. Nahayət, hər iki dost 1906-ci ildə moşhur "Molla Nəsrəddin" jurnalının neşrinə nail oldu. Rəsmi redaktoru Cəlil Məmmədquluzadə, əsas yazanı isə Ömer Faiq idi. Mirzə Cəlil olmayanda Faiq əfəndi jurnalda "sahibi-ixtiyar" idi.

Bundan sonra Ömer Faiqın publisistik fəaliyyətinin çıxəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisine çevrilir.

¹ Belə bir jurnalın neşrinə Ömer Faiq 1909-cu ildə də təşəbbüs etmiş, yənilər nail ola bilməmişdir (bax "Kaspı" qəz., 1909, №43).

Ömer Faiq yazıçı ki, onlar jurnalın planını müəyyənleşdirərkən onun "mütələq şəkili olmasına" fikir vermək qərarına gelmişlər. Çünkü yənə də onun fikrincə, xalq öz düşmənlerinin "canlı surətdə, güləməli şəkildə" məsxərəyə alındığını, ifşa edildiyini görəndə sevinçcək, "Molla Nəsrəddin" in simasında öz himayəçisini görəcəkdir. Belə də oldu. Ömer Faiqın xatiresində oxuyuruq: "Jurnalda olan rəğbet ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhaniyordan etak-etak söyüş, lənet və hədə kağızları alırdıq. Jurnalda yuxarıdakı təbəqədən lənet, nifret yağır, əməkçi dəyişlən aşağı təbəqədən isə hörmət qalxırırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini artırırırdı. Gösterilən rəğbet inqilabın iç-in qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər veren bir müştəluq yerində idi".

"Molla Nəsrəddin" jurnalının birinci nömrəsinin bütün yükü, ağırlığı Mirzə Cəlille Ömer Faiqın üzərinə düşməşdi. Materialların hamısını özləri hazırlamış, şəkillərin mövzularını özləri vermiş, telegraf xəbərlərini, tapmacaları da bir yerde tərtib etmişdilər...

Materiallar diqqətən ölçülüb-biçilir, hər ikisinin razılığı və iştirakı ilə hazırlanırırdı. Ömer Faiq dindarlara və istismarçılara, qaniçən Şərq müstəbidlərinə qarşı münasibətdə çox vaxt çılğınlıq göstərir, kəskinliyə daha çox meyil edir, dostu Mirzə Cəlil də onun xatirinə deymirdi. Buna görə bəzi mübahisəli və ciddi məsələlərdə Ömer Faiq cavab vermeli olur, məsuliyyətə almırırdı.

İster jurnalın bedii tərtibatında, isterse də materialların seçilməsi və hazırlanmasında o, ikinci əsas sima idi. Məlumdur ki, jurnalın şəkillərini Şmerling və Rotter çəkirdi. Lakin şəkillərin mövzusunu, səciyyəsini, kompozisiyasını onlara Ömer Faiq və C. Məmmədquluzadənin özü verirdi. Ömer Faiqın xatirəsində belə bir maraqlı izaha da rast gelirik: "Molla Nəsrəddin" də öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yeni uydurma, bənzətmə şəkil deyil, vəqfinin, şəxslərin, tiplərin özü – bayağı fotoqrafdır". Karikaturaların çoxu felyetonların ideyasından doğururdu.

Ömer Faiqın 1906-ci ildə jurnalın 18-ci nömrəsində dərc etdiyi və "mənimdir" sözünü yazdığı karikaturalardan biri siyasi məsələyə, hakim və məhkum sinif arasındaki münasibətə həsr olunmuşdur. "Mülkədar və əkinçi" adlanan bu şəkildə kök bir eşşək və cansız bir əkinçi təsvir olunur. Əkinçi xəlbitdə eşşəyə yem verir, eşşək yeyib qurtardıqdan sonra kəndliyə sillaq atır. Şəkillərin altında bu sözler yazılımışdır: "Ay ağa, başına dönm, daha niyə şilləq atursan, mən ki, sənə xörək verirəm". Əlbettə, bu şəklin təsir güclü dənə kəskin idi.

Bu təsirin canlı şahidi olan Ömer Faiq xatirələrində yazır: "Çarizmin zülm və haqsızlıqları altında əzilən əməkçi kütlə jurnalı oxuduğu vaxt... öz bağrını deşən tikanları görür, öz boyununa vurulan zəncirlerin şaqquşmasını eşidir, öz əl və qollarını sarıyan bağların acısını, öz yaralı ürəyinin siziltisini duyurdu. Öz uşaq-larını ac və səfil qoyan səbəbləri görüb aylırdı".

Karikaturalar kimi bəzi yazınlarda da Ömer Faiq ictimai, sinfi ziddiyətlərə xüsusi fikir verirdi. O, "Lağlağı", "Heyrani", "Məşrutoğlu" və sair imzalarla külli miqdarda felyeton yazmışdır. Bunların da hamisində onun mübarizə ruhu hiss olunmaqdadır.

Bəle bir məsələni də qeyd etmək lazımdır ki, Ömer Faiqin jurnalda bir sıra keşkin siyasi çıxışları hakim dairələrdə kİN, qəzəb oyadırdısa, kütlə arasında, demokratik ziyanlılar içərisində ona qarşı geniş rəğbet yaradırdı. 1907-ci ildə o, jurnalda dərc etdiyi karikaturalardan birində Sultan Əbdülhəmidi Avropa dövlətləri qarşısında meymun şəklində təsvir etdiyi üçün həbs olunmuş, lakin geniş xalq kütlesinin tələbi ilə 2 aydan sonra azad edilmişdir.

M.Ə.Sabir Ömer Faiqin hökumət tərəfindən teqib olunmasına işarə edərək 1907-ci ildə "Molla Nəsreddin" jurnalında dərc etdirdiyi "Töhmet" adlı şerində çox mənalı ve yumoristik şəkilde yazdı:

Söyləmədimmi sənə rahət otur, heyfsən,
Çökənən bu millet qəmin, çək özüne keyf sən,
Xano deyildir sənin, getməlisən, zeyfsən
Eyləmədin cına, qüssə həmən oldumu?
Şimdi sənə mən dycen mətləb eyan oldumu?!

* * *

Ömer Faiqin publisistik fealiyyəti tekçə əməkdaşlığı olduğu "Şərqi-Rus" qəzeti və "Molla Nəsreddin" jurnalı ilə məhdudlaşmadı. Dövrün ən nüfuzlu qəzet və jurnallarında onun imzası tez-tez görünürdü. Bu məqalələrde o, bir sərənəti ictimai-siyasi və milli məsələləri aydın, inandırıcı şəkildə şərh edir, özünün demokratik fikirlərini yayırı.

"Şərqi-Rus"dan sonra onun ilk tutarlı çıxışlarından biri 1906-ci ildə Əbuturab Axundogluunun "Həyat" qəzetində dərc etdirdiyi "Bize hənsə elmlər lazımdır?" məqaləsi ilə əlaqədar yazılmışdır. Əbuturab bu məqalədə hamının inandırmağa çalışırkı, müsləmanlara dünyəvi elmlər yox, ancaq şəriət elmləri lazımdır, guya ancaq bununla kamil insan" olmaq mümkündür. Din xadiminin bu çıxışına o zaman C.Məmmədquluzadə, Ə.Hüseynzadə və Ö.F.Nemanzadə cavab vermişdilər. Bu cavablar axundun məqaləsi ilə bir yerdə 1907-ci ildə "Qeyrət" mətbəəsində kitab şəklində çap olunub "Molla Nəsreddin"ə eləvə kimi abunəçilərə göndərilmişdir. F.Köçərli bu kitaba həsr etdiyi məqaləsində yazdı: "Ömer Faiqin cavabı xüsusi şəhərə diqqəti cəlb edir. Bu cavab çox cəsarətli, ürək yanğısı ilə yazılımışdır və böyük maraqla oxunur¹.

¹Ф. Конарлинский. Какие науки нужны мусульманам? "Закавказье" qəz., 29 mart 1907.

Əbuturab müsəlmanlığın şərtlərini xüsusi ehtirasla tələb edərək böyük-lərə itaot etməyə çağırırdı. Ömer Faiq onun itaot fəlsəfəsini də rədd edirdi: "Axı nedən ötrü böyük'lərə kor-koranə itaot edib rızalarını kəsb edək?.. bu kimi əsilsiz, yersiz etiqadların, əmrələrin təsiri ilə deyilmidir ki, millətimiz başdan-başa hökumətin zalim məmurlarına boyun eyib qul və əsir olubdur?".

Ömer Faiq, ümumiyyətə, böyük'lərə hörmətin eleyhinə deyildi. O, böyüye hörməti, xəstəyə köməyi "insanlığın en birinci sıfəti" sayırdı. O, ancaq varlı-kasib itaetinin, mezlumluğun, dövlətli ağanın buyruqlarına itaet etməyin eleyhinə idi və "dünyada bundan alçaq, bundan heyvanı bir təbiət dəxi ola bilməz" – deyirdi. Onun eqidəsinə görə, "zalim o deyil ki, özgələrə eziyyət verir, bəlkə zalimlığın en böyüyü mezlumluğu qəbul etməkdir".

Əbuturab dünyəvi elmləri oxuyanları yoldan azmiş, pozğun, millətinə düşmən hesab etdiyi halda, Ömer Faiq göstərir ki, o adam ki, dünya elmlərinə, elmi-əqliyyəyə vaqifdir, ona maraqlı göstərir, ona yiyeñənir, bəşəriyyat üçün ondan istifadə edir, o en kamil insandır. Sokrat, Əflatun, İbn Sina, Şekspir, Bayron, Şiller, Qaliley, "bütün ömrələrini insanların seadəti və rahatlığı yolunda sərf edən Marks" və qeyrili "həqiqətə olan eşqləri sayesində en fəzilətli sahibi-elm olmuş, təmiz ədəb-şöhrət və nəmi-əbədi kəsb" etmişlər.

Qurandan başqa heç bir kitabı yaxına buraxmayan, dünyəvi elmləri öyrənenləri Allah yanında günahkar və dinsiz adlandıran axundun bu fikirlərinə son qoymaq üçün Ömer Faiq hiddətlə deyirdi: "Ey axundlar, bəsdir müsləmanların əql və mühakimələrini biəslərən və nəqliyyat ilə cürudiüb həqiqətdən əzaqlaşdırmaq".

Ömer Faiq göstərir ki, "təbiət ağıl ilə tədqiq edilir və heç bir şeyin biləsəbəb zühuru gözlənməyir". Odur ki, Ömer Faiq aqla uyğun olmayan şeyi qəbul etmirdi.

Ömer Faiq itaeti, səbri, dinmemeyi azadlığın qəddar düşməni hesab edir və göstərir ki, "Bizim pərişanlığımızın, bizim əzilməyimizin səbəblerindən bəziləri də böyük qulluqçularımıza yerli-yersiz baş endirmək, həqiqəti gizlətmək, kor-koranı itaet etmək, əzümüzün, əzgələrin qüsürunu saxlamaq, həfizimizdə razı olub dinməmekdir. Odur ki, zalim hökumət qulluqçuları bizim başımızda istədikləri oyunları oynayırlar, istədikləri zülm və cəfaları edirlər".

Bu illerde Ömer Faiq başqa mollanesreddinçilər kimi, mübarizə yoluńı bir qədər də konkretləşdirib fikirlərini nəzəri cəhətdən əsaslandırırdı. O yazdı: "İndiye qədər olanlar oldu, edilən zülmələr keçdi. Lamehale bəle bir vaxtda lazım deyildi ki, qollarımıza vurulan... zülm zəncirleri qoparıb tullayaq".

Məsələ də bu "zülm zəncirinin" necə və hansı yolla qoparılmasında idi. XX əsrin əvvellərində Azərbaycanda bu ciddi və həyati məsələye müxtəlif münasibətlər vardı: maarifçilər maarifi təbliğ edir, demokratlar hər cür köhnəliyə və inkişafa mane olan cəhətləri aradan qaldırmağa, "hümmətçilər" isə sinfi mübarizəyə, inqilabi çevrilişə üstünlük verir, onu yegane çıxış yolu hesab edirdilər. Sonuncular, yəni demokratlarla inqilabçılar bir çox məsələlərdə bir-biri

ile həmfikir idilər. Ömer Faiqin çıxışları inqilabçılarla daha çox səslesir, onlardan ilham və istiqamət alırdı. Onun gelecek azad cəmiyyətə və ona gedən yola münasibəti çox vaxt qəti, inamlı və aydın ifade olunurdu. O, yazırıdı: "Camaat öz gücü ilə cəhalet və istibdad zülmündən qurtulacaq, öz dərdinə, öz ehtiyaçına özü çəresiz olacaq"¹.

Ömer Faiq kütłəni "hürriyətimiz nicasatongiz avazlara" uyğun hərəkət etməyə çağırırdı. Həm də bu mübarizelərdə Ömer Faiq xalqın şürə seviyyəsini, siyasi yetkinliyini və bunlardan doğan vahid, yenilmez qüvvəni həllədici amil hesab edir və ona arxalanaraq açıq-aydın yazırdı: "Hər işdə camaatin köməkliyi mütləq camaatin öz qanacağı ilə, öz qəlbə ilə və xahişi ilə olmalıdır ki, ondan bir səməre və neticə gözlənə bilsin"².

Ömer Faiq təkce mübarizəyə çağırmaqla kifayətlənmir, siyasi mübarizənin, proletar inqilabının mahiyyətini, qanuna uyğunluqlarını və bunun nəticəsində əldə edilə biləcək nailiyətləri də görür və doğru şəhər edirdi. Ömer Faiq onu da hiss edirdi ki, yeni inqilabi yüksəliş özünü indi daha keşkin şəkilde bürüze verir və geniş xalq kütłəsinə əhatə edir. O, özünəməxsus şəkildə deyir: "Bizim payımıza düşən iş ancaq inqilabçıları yamsılamaq oldu. Əsil toboddülata biz hələ təzə hazırlaşırıq. "Əsil təbəddülata hələ təzə hazırlaşırıq" deyəndə, o, yeni inqilabi yüksəlişi nəzərdə tutur və Azərbaycanda inqilabin keçidiyi mərhələlərin ohəmiyyətini azaltır, doğru nəticələr çıxarırdı. O, siyasi hazırlıqlı bir adam kimi inqilabın ibret dərslerini qiymətləndirməyi bacarırdı.

Ömer Faiq inqilabda geniş xalq kütłəsinin iştirakı və rolinu da düzgün müəyyənləşdirirdi. Onun fikrincə, inqilabi kenardan getirmek olmaz. Mübarizə və inqilab her bir xalqın özünün inkişafının, ictimai ziddiyyətlərinin qanuni nəticəsidir. Inqilab üçün ictimai şərait lazımdır. Inqilabi vəziyyətin yaranması lazımdır: "...beş-on keşin fədakarlığı ilə alınan hürriyət heç vaxt kamal ilə davam edə bilməz, çünki hürriyət və idareyi-məşrutoṭun dərəceyi-davamı effkarı-ümmümiyyətin dərəceyi-iştirakına bağlıdır"³.

Siyasi və mühərrətlik fealiyyətine başladığı ləp ilk illerdə də onun geniş xalq kütłəsinə inamı böyük idi. O, məqalelərinin birində yazırıdı: "Bizim her cür ümidişimiz camaatin oyanmasına, camaatin öz xeyir-şərini özləri qanımasın"!⁴.

Ömer Faiq siyasi inqilabın labüdüyüne inanırdı və bilirdi ki, sinifli cəmiyyət hökmən inqilab yolu ilə deyişəkdir, hakimiyət xalq kütłəsinin elinə keçəcəkdir. Bəs bundan sonra nə etməli, necə fealiyyət göstərməli? Daha doğrusu alınan azadlığı necə qoruyub saxlamalı? Bu məsələni Ömer Faiq dəha açıq və keşkin şəkildə qoyur və düzgün mülahizeler irolu sürdü. O yazırıdı: "İstibdad cəhənnəminə söndürüb yerinə azadlıq bağçası, dünya cənneti qurmaq

nə qədər çətin isə, alınan azadlığı saxlayıb davam etdirmek bir o qədər, belə ondan daha artıq çətindir".

Ömer Faiqin fikrincə, hakimiyyətdən salınmış sinif haqqında ilk baxışda edaletsiz görünən ən ciddi tədbirlər, azadlıq namənə ədaletli hesab olunmalıdır, çünki məqsəd alınan azadlığı qoruyub saxlamaqdır. "İngilabdan sonra istibdad tərəfdarlarına edilən zülm və edaletsizlik mənafeyi-ümmüniyyə namənə ən böyük ədalət, ən insanpervər, ən məqbulanə tədbirdir"¹.

Ömer Faiqin publisistik fealiyyətindəki əsas mənəvi-etik prinsiplərdən biri də vətənpərvərlik idi, vətəne, xalqa bağlılıq, xalqın mənəvi sərvətlərinə ehtirash, qayğılı münasibət idi. Lakin millətə, xalqa bağlılığı millətçilikdən yox, sözün əsil mənasında beynəlmiləlçilikdən doğurdu. O, xırda hisslerden, milli məhdudluğandan çox uzaq idi.

Ömer Faiq milləti sevməyin birinci əlamətini onun dilini sevməkdə görürdü. Buna görə də milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünkü XX əsrin Azərbaycan ziyahlarının əsas mübarizə hədəflərindən biri də milli dili xor baxan, ona biganə olanlar idi. N.Nərimanov yazırıdı: "Milletin dilin bilməmiş onun dərdində dəvə etmək çətindir". Bu məsələ Ömer Faiqda də çox həyəcanlı bir əks-səda tapıldı. O, yazırıdı: "Bir milletin yaşaması dili iledir. Dil yoxluğu millət yoxluğunudur. Men inanıram ki, dilini sevmeyen milletini sevsin, çünki dil millətin tek nişanıdır... milli dildə danışmaq istəmeyenin milletperəstlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şcy ola bilməz".

Bu, dövrün vacib milli məsələlərindən idi və siyasi cərayanların arasındaki ixtifar ən çox dil məsəlesi ətrafında keşkinləşir, tərəflər ehtirash, həyəcanlı şəkildə bir-birinə atəş açırlar. "Molla Nəsrəddin" fealiyyətə başlamasının birinci məqsədini bunda görür, "Sizi deyib gelmişəm, ey mənim müsəlman qardaşlarım" deyir, həmin qardaşlarının ana dilində də yazıb yaradır və sade yazılığını xalqa xidmətin əsas şərti hesab edirdi. Bu şərtə emel edən Ömer Faiq də yazılarının birində deyir ki, "öz dili, öz ədəbiyyatı olmayan millet öz varlığından danışmağa utanmalıdır".

Dil məsəlesi Ömer Faiqda öteri, keçici xarakter daşımadı. Məlumdur ki, o İstanbulda oxumuş, bir müddət orada işləmiş və inqilabi iş üstündə qacış vətənə gelmiş, uzun müddət Şəki, Şamaxı, Gəncə, Bakı, Tiflis kimi yerlərdə müjellimlik və jurnalistik etmiş, xalqın dilinə, mənəviyyatına, psixologiyasına yaxından bələd olmuşdur. Faiqi elmlı, bilikli, bütöv xarakterli, gələcəyi görən, sözündən və eqidəsindən dönmeyen bir şəxsiyyət kimi tanıyan C.Məmmədquluzadə ona həmişə qayğı və hörmətə yanaşır, özüne en mötəber dayaq və arxa hesab edirdi. Bütün ciddi və qorxulu məsələlərdə C.Məmmədquluzadə

¹ "Irşad" qəz., 28 mart 1907, №54.

² "Irşad" qəz., 6 sentyabr 1906, №209.

³ "Irşad" qəz., 21 noyabr 1906, №249.

⁴ Ö.F.Nemanzado. Dəvət və tovoqqə. "Irşad" qəz., 6 sentyabr 1906, №209.

¹ Ö.F.Nemanzado. Alınan azadlığı nə cür saxlamalı? "Irşad" qəz., 21 noyabr 1906, №249.

Ömər Faiqin sırasında özünün ağıllı müdafiəcisini gördüyü kimi, dil məsələsində də ona çox bel bağlayırırdı.

Həmin günlərdə doğrudan da, Ömər Faiq Nemanzadə “Tərəqqi”nin 7 nömrəsində dalbadal “Yazımız, dilimiz, ikinci ilimiz” adlı böyük bir əsərini çap etdi. Burada Ömər Faiq həm dilçi alim, həm siyasi xadim, əsil vətənpərvər kimi çıxış edir. Azerbaycan dilini zənginləşdirmək, inkişaf etdirmək, qoruyub saxlamaq yollarını göstərirdi. O yazdı: “İndiki bir para şairlerimiz türk dilimizi lap bərbad edirlər: “cahilcəsəmə osmanlıları teqlid edib öz dillerini de itirirlər, özgəsindən də avara qahrılar. Odur ki, Vaqifin, Vidadının, Zakirin, Seyid Əzimin xoş, şirinruhu şeirlərini indikilərdə görə bilmirik. Əger bu cahilcə müqəlliyyət, əger bu saxta şairlik belə gedərsə, bundan sonra şairlerimizin əsərlərində qaf-qazlıların mösiətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcesinə, dilinə dair bir şey görə bilmeyəcəyiz”¹.

Ömər Faiq yazılarında bütün əreb və fars sözlerinə qarşı çıxmırırdı. O, başa düşürdü ki, belə bir şey mümkün deyil. Hər bir dilin daxili təbəti elədir ki, o, başqa dillerin hesabına zənginleşmeli və inkişaf etməlidir. Lakin bu, dile pozğunluq salmaq qəsdi güdməməlidir. Təəssüf ki, XX əsrin əvvəllərində, xüsusən birinci rus inqilabının məğlubiyyətindən sonra “dil pozğunluğu” geniş şəkil almış və bütün mütərəqqi ziyanlılar ona qarşı mübarizəyə qalxmışdı. Ömər Faiq yazdı: “Bu gün yazı yazmağa başlayan bezi cavanlarımız əreb və fars sözlerini yazmaq istəmələri, onun üçün deli olmaları dilimizin geleceyi üçün xeyir olameti deyildir”. “Bu gün bizim işlediyimiz dil ədəbiyyat dili deyil, oğurlanmış, çirkin bir dildir. Əreb və fars sözleri ilə yazılın ugursuz yazırlara ədəbiyyat dili demek ədəbiyyatın nə demək olduğunu bilməməkdir”.

Bütün mullanəsreddinçilər kimi, Ömər Faiqin de əsas məqsədi bu idi. Onlar qoliz və ibarəli yazmağın qatı düşməni idilər. Nemanzadənin özü də dəfələrlə qeyd edirdi ki, “ibarəli yazarların düşməniyəm”. Bu isə onun həm fikir aydınlığında, həm də dilinin səlisliyində ifadə olunurdu.

İlk fəaliyyətindən ve ilk mətbə çıxışlarından o, sadə yazmayı, hamının başa düşəcəyi dildə danışmayı millətə xidmətin əsas formalarından biri hesab edir və deyirdi: “Mühərrirlər əldən geldiyi mərtəbə açıqdilli, açıq mənalı yazmayı hüməmet buyurmadırlar. Hamımız çalışmadıq ki, çətin mənalı əreb-fars sözlerin yerinə türkçe sözler yazaq. Yazı yazmaqdakı hüner və merişi əreb-farsı sözlerin çoxluğunda bilməyək. Bəlkə mürkün mərtəbə sadə yazmayı özümüz adət edib, özgelərə də nümunə, örnek olaq”.

Ömər Faiq bütün yazılarında məhz belə saf və anlaşıqlı yazmağın nümunəsini verir, xalqın milli ehtiyatlarından açıq yazmayı “özünü tanımak fəlsəfəsi, milletini bilmək elmi” adlandırırırdı.

¹ “Tərəqqi” qəz., 14 mart 1909, №53.

Ömər Faiq də geniş oxucu kütləsini “qartılmış palid kötüklərindən” – istismarçılarından azad olmağa çağıraraq yazdı: “Bəsdir... ayıl. Ayıl da bir çox toz-torpaqlarla dolan, ağırlaşan din, əqidə perdesini gözlerinin üstündən qaldır. Əl-ayağını bir az tərpət. Vücudunu, varlıq ağacını saran tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, dallarını¹ qır, at, qurtul. Vücuduna Allahın günü, havası deysin. Başını bir az yuxarı qaldır. Öz varlığının, öz vücudunun qiymətini bil. İndiyə qədər yadlar üçün özgə varlıqlar və vücudlar üçün özünü həlak etmişən, bari bundan sonra ayıl, bir özüne gaś, öz gününə çalış”².

Bu illərdə Ömər Faiq artıq siyasi cəhətdən yetkin, mübariz bir publisist idi. O, bir çox siyasi toqquşmalarda şəxson iştirak edir, siyasi təbliğat aparırı. Birinci rus inqilabı illərində çarizmin saldığı fitnəkarlığı ifşa edərək Tiflisde geniş mitinqlərin birində demişdi: “Davamı salan şeytandır, hətta şeytanın en murdarı və en zalimidir... Həmin mələk şeytan hökumətin özüdür”.

Bu “mələk şeytan” 1917-ci ilde devriləndə Ömər Faiq Gürcüstanda, doğma kendində idi. O, dərhal kəndlilərin hüququnu müdafiəye qalxıb torpaq İslahatı tələb etmiş, torpağı kəndlilər arasında pulsuz paylamaq fikrini irəli sürmüştü...

Lakin yerli bəylər bunun qəti əleyhinə çıxmış, Ömər Faiqi ölümle hədələmişdilər. Bir azdan gürçü hökuməti də kəndlilərin “ağzına dill” verən, onların arasına qarşıqliq salan Ömər Faiqi təqib ctməye başlamışdı.

Gürcüstan hökumətinin rəhbərləri Ömər Faiqi aradan götürmek üçün müxtəlif fitne və fəsadlardan istifadə edirdilər. Dəfələrlə onun evinə silahlı esger göndərilmiş, evi talan edilmişdi. Onlar 1918-ci ilde kəndlilər arasında siyasi təbliğat üstündə qocaman jurnalisti üç dəfə həbs etmiş, Tiflisin mərkəzi qazamatında saxlanmış, olmazın əzablar vermişler. Yalnız ictimaiyyətin, xüsusən Gəncə və Tiflis ziyahlarının mətbə etirazından sonra həbsdən buraxmağa məcbur olmuşlar.

Şair Əhməd Cavad 1918-ci ilde Tiflis həbsxanasında Ömər Faiq və onun üç nəfer dostu ilə görüşmüş, onların əziziyətini gözləri ilə görmüşdü. O, bu münasibətlə “Azerbaycan” qəzetində yazdı: “Mən bu həqarəti yalnız Ömər Faiqə deyil, millətime edilmiş hesab etdiyim üçün gürçü millətinin dostluğunu ürəyimdə saxlamaqla bərabər gürçü hökumətinə qələm arkadaşım namından citraz edirəm. Ömər Faiq tokta Axalsixin deyil, bütün millətin xadimidir”³.

O zaman Axalsix qəzasının reisi ictimaiyyətin qarşısında özünü doğrultmaq üçün yerli bəylərin köməyi ilə Ömər Faiq əleyhinə saxta sənədlər düzəltmişdi.

Xatirələrdən məlum olur ki, Əli Bayramovun öldürülmesi məsəlesiinin üstünə açılmasında, Ceyran xanımı qayğı və himayədarlıq edilməsində Ömər Faiq böyük insanpərvərlik göstərmişdir.

¹ Budaglarını

² Ö.F.Nemanzadə. Mən kiməm. “Qardaş köməyi”, 1917, №1.

³ “Azerbaycan” qəz., 3 mart 1919, №104.

Ö.F.Nemanzade 1920-ci ilde "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru bir az sonra "Yeni fikir" qəzetiñin redaksiya heyetinin üzvü, 1921-1922-c illerde Gürcüstan inqilab komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sədri işləmişdir. Sonra Ömer Faiq maarif sahəsində işe göndərilmişdir. 1920-ci illerin axırlarında o, Gəncə kənd təsərrüfat texnikumun direktoru işləyirdi. O, xalq maarifinin yenidən qurulmasında, yen dərsliklərin və ders vəsaitlərinin yaradılmasında, xüsusən yeni istedadlarının üzə çıxarılmasında feal iştirak etmişdir. Azərbaycan xalq şairi Rəsul Rzanın poetil istedadını ilk dəfə duyan və onu müəyyən bir bədii yaradıcılıq axarına çevirməyə töşəbbüs gösterən Ömer Faiq Nemanzadə olmuşdur...

1927-ci ilde Ömer Faiq Nemanzadənin xəstəliyini və əvvəlki mühüm xidmətlərini nézerə alaraq ona hökumət tərəfindən ömrü üçün təqaüd kəsilmişdir. Lakin qocaman mətbuat işçisi yenə də boş dayanırmır, ara-sıra mətbuatda məqələlərlə çıxış edir, xalq maarifinin inkişafına yardım göstərir, yeni dərsliklərin hazırlanmasında iştirak edirdi. Tekce onu qeyd etmək kifayətdir ki, 1927-ci ildən 1930-cu ilə qədər hər il nəşr olunan "Üçüncü il" dərsliyin əsas müəlliflərindən biri Ömer Faiq Nemanzadə idi. O, ölüne qədər içtimai-faydalı işden soyumamışdır.

Faiq əsəndə ömrünün son illerini xatirələri üzərindəki gergin işə səri etmişdir. Təəssüf ki, otuzuncu illərin məlum hadisələri onu başa çatdırmağa müəllife imkan verməmiş və o, ancaq XIX əsrin səksəninci illərindən başlayaraq 1906-ci ilə qədər olan dövrü əhatə edə bilmədi. Buna baxmayaraq son derəcə etibarlı və mötəbər bir mənbə olan bu "Xatirələr" iki əsrin (XIX-XX) qovuşuşunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum məsələlərin açılmasına kömək edir.

Təəssüf ki, Ömer Faiq xatirələrini bitirməye macəl tapmamışdır. O, 1937-ci ilin yayında Axalsixdə öz ata yurdunda dincələrken, iyulun 16-da rayon prokuroru Odabaşyanın səroncamı ilə həbs olunmuş və üç ay sonra, oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə gülələnmişdir. 1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsi ona bərəət vermişdir.

Bələliklə, bütün yuxarıda deyilenlərdən aydın olur ki, nümunəvi bir həyat və yaradıcılıq yolu keçmiş qorxmaz və cəsur publisist Ömer Faiq Nemanzadə Azərbaycan milli mədəniyyətinin, professional mətbuatının, xalq maarifinin və içtimai şürurumuzun inkişafına mühüm təsir göstərən ziyalılardan biri olmuşdur. Onun zəngin publisistik irsi xalqımızın şanlı mübarizə tarixini, içtimai-siyasi inkişaf mərhələlərini özündə əks etdirən qiymətli bir xəzinədir. Bu mənəvi xəzinə müasir oxucuların ideya-siyasi, əxlaqi və etik təbiyəsində vətənpərvərlik duyğularının artmasında mühüm rol oynaya biləcek mənbələrdən biridir.

Samil Qurbanov



Məqalələr və bədii-publisist yazılar



ŞƏKİDƏN

İBQAYI-HİSSİYYAT

(Sevgili bir yoldaşımın yadigarından)

Fənni-məntiq məşəli-rahi xəfayadır bana.
Fikrү vicdanım məlazi-nuripeymadır bana.
Könlümün məqsudi qırmaqdır əsarət qeydini.
Meyli-təmimi-həqayiq meyli baladır bana.
Həll olundu sayeyi-fəndə üqudi-kainat.
Sirri-təkvini-həyatın aşikaradır bana.
Məktəbi-təbim, təbiət məktəbi-fəyyazdır.
Cümlə mafövqəl-təbiyyat xülyadır bana.
Ədl, həqq, hürriyyəti-əfkar, tərfihi-bəşər,
Ta ölüncə dildən ayrılmaz məzayadır bana.

Nemanzadə
“Şərqi-Rus” qəzeti, 14 aprel 1904, №43

Bəzi şəhərlərdə üsuli-cədid məktəblərindeki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girmeyib, ya ki girəmeyib babalarının əski səneti ilə iktifa edirlər. Məlumatı-elmiyyə və fənniyyələri az olduğundan ne baba sənətlərini tərəqqi etdirə bilirlər, ne də yeni və müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilərə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən sənət şöbəsi təsis olunacaqdır.

İbtidai halda şagirdlərə ipəkqurdu, ya ki böcəyi xüsusda emeli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatin hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qac dörlü iş göstəriləcəyinə kafidir.

Müəllim Nemanzadə

“Tərcüman”^{1*} qəzeti, 5 iyul 1898, №22

AXALSİXDƏN

Cənab müherrir!

Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də eski!

Camaatımız mərhəmetlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib ermeni, yəhudi və gürcü ətfalını məccani oxutdurur.

Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəbələ uyezdlerimizdə bir müsəlman dəmirçisi, yeməncisi bulunmaz. Amma kiçik bir köyde, məsələn, Azqurda müsəlmlərin parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsuli-cədid məktəbi düşdürü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də

* İzahlar kitabın sonunda verilmişdir.

o dərəcədədir ki, dörd saatlıq yolu olan Qorı darülmüellimində bizi dən ancaq bir müsəlman var.

Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyif ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz perişan, halımız yamandır.

Ö.Nemanzadə

"Tərcümən" qəzeti, 7 yanvar 1900, №1

DƏRDİMİZ VƏ DƏRMANIMIZ

Şükür Xudaya! Qədim cəhəlet dövrlərində deyiliz. Adəten qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirler, təşəbbüsler qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir.

Bir çox vaxt zəhmətlərlə meydana getirilen ali təşəbbüsler, işlər boş, quru sözlər ilə rədd edilmir. "Şöleyi-heqiqət müsalimeyi-əfskar-dan zühur edər" qaydası ortaya qoyulur. Arzuyi-maarif, fikri-üxuvət və insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peydə olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, en birinci bəxşeyişi-ilahi olan (əql) sayesində əzəmet və qüdrəti-ilahiyyəyi-fikri bəşərin yetdiyi dərəcədə anlamaq və übudiyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.

Ən heqir bir otun, nəbatın surəti-təkəvvüñündən cənabi heqqin əzəmet və səmadaniyyəti təqdir olunur.

"Hər vərəqəş dəftər ist merifeti-gerdikar" ilə "olsa istedad arifi-qabil idraki-vəhy... heqq ırsalına hər zərredir bir Cəbrayıl"** hikmətlərinin boş yerə söylənilmədiyi anlaşıılır, zühura gelən hər məxluqat və mövcudun mütləq bir səbəb və hikməti-ilahiyyəye müvafiq bir surotdə xəlq buyurulduğu sırrı bilinir, heqq-qəala təbiətin təsir və iqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir. Buna

* "Hər vərəqə varlıq mərifetinin bir dəftəridir".

** "Arifin istedadı ilahiyyəti dərk etməyi qabil olsa... haqqı çatmağa Cəbrayıl bir zərredir".

binaən heç bir şeyin biləsəbəb zühuru gözlənmir. Anlamadıqları qədri təqdiri-qisməti bəhanə edən təbəllər, səfəhələr kimi həqqin en böyük neməti, əsrari-ilahiyyənin, cilvəgahı, təkalifi-şəriyyənin məhəlli-təhəmmülü olan əql boş yere əvvərdilmir. Məsələn, su, atəş və ya bir otun, meyvənin ne süretlə Allahın verdiyi hansı səbəblə vücuda geldi düşünülür. Qış ortasında gözəl bir çiçək, xoş bir meyvə hüsule gətirmək üçün artıq baharın gəlməsi, istinin, hərərətin zühuru gözlənmir. Neməti-ilahiyyə olan əql ilə təbiet tədqiq və təqlid edilir. Məxsusi bir məhəl yapılır, soyuq olmamaq üçün üzəri çalma, ayna ilə örtülür. Qışın ağ qar çiçəkləri arasında sünü çiçəklər, meyvələr meydana getirilir. Böyləcə təbiəti-əsliyə səbəbi ilə hüsulixeyl zamana müvafiq olan məhsulat elm və əql qüvvəti ilə sünü olaraq zühura getirilir.

İndi buraya qədər saydığını elm və əql xariqələri, əsərləri hər kəs biler və təsdiq edər ki (haşa), bizlərin deyil, mədəni merifet sahiblərinindir, ya bizlər bütün-bütün pərişanmıyız? Xeyr, eyle işmi olar? Qədim, xalis, müteddiyyin, elmi-islamların vaxtılı vücudə gətirdikləri əsərləri avropalılardan tərcümə edilən kitablarda oxuyuruz (Tövbə!). İndiki mədənilərin yapıqlarını görürüz. Ağzımıza bir qarış açıb sərsem, mədhus qalırız. Bu qədərmi? Xeyr, gördüklerimizden ibret alayız.

Bəli, biz də keçmiş islam mədəniyyətlərindən, indiki Avropa tərəqqisindən ibret alırız. Amma nə cürə? İstə bilinəcək, cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qədim islam mədəniyyətini, yalnız adı qalmış indiki zahiri şəriətimizlə o mərtəbəyə, o kamala yetmiş, çatmış zənn edirələr və bu güm də o fəsad, kar-görmez fikirlə guya tərəqqi etmek, qabağ'a getmek isteyirlər. Heyhat!

Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o sebəble də onların rəftərlarını, hallarını xoş görürlər, onlar kimi olmaq isteyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxalıqlarını, başmaqlarını çıxarıb gödək jaket, dar çəkmə geyirler, her keşin 15-20 ildə yetdiyi indiki mərtəbəyə bunlar 5-10 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyeli meymunlar kimi yekə bir obrazovonu olub qurtulurlar (qeyrətlərinə nəzər dəyməsin!), firəng köynəklərinin yaxasını qulaqlarına qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar.

Başlarında elmdən, mərifətdən, aləmdən xəbər yox! Mədəni ərəblərin “elvəqt seyfun-qateun, əlvəqt naqdun”^{*} hikmətini bunlar “elvəqt bizzovqi billabi’ye”^{**} çevirmişlər. İştir bu nəzəninlər nə müttəqi, nə də mədənidirler. Arada səsəm, avara, yarım cahil (özlərinə obrazovanın), meymunca müqəllid qalmışlar. Bir sözlə, ne axirətləri var, ne dünyaları. Qardaşlar! İndiyə qədər nə oldu-oldu, ne zərər etdi, getdi. Bundan sonra olsun, bir kərə aləmə nəzəri-ibretlə baxalım, baxalım ki, hər gündə, bəlkə, hər saatda yerdə-göydə indiyə qədər nemeti-ilahiyyə, qüvvəyi-təbiyyə aşkar çıxarılır. “Neməti bilməz esiri-cahl olan, qismətin eylər füzunter əhl olan” qayidəsinə həqqələ əmət edilir. Allahın en böyük neməti olan eql sefəh və axmaq-ça boş yerə tələf edilməyir, bizlərin:

Fərz bil ürfani, təhsildar ol,
Ümurundan vaqifi-əsrar ol.
Mərifət can oldu insan cism olur
Mərifətsiz laşeyi-biism olur –

hikməti fərzi insaniyyət kimi tutulur. Əqli-səlim qüvvəti ilə hər anda esrari-təbiyyəyi keşf edib elmi insaniyyətə xidmət edəcək ali fikirlər, böyük işlər, faydalı alətlər, dərmanlar, əczalar, vasitələr meydana getirilir. Bir görə də özümüzə baxalım! Hanı bizdə bir Maniyi-müxtərə müveccid, aşiqi-səyyahımız. Dövlətli, adlı adamlarımız yox deyil, alimlərimiz var, ara-sıra merhemətə, cuşa gəlib elm və mərifətin lüzumu baresində minbərdə, qəzetlərdə köhnəlmış, min kərə söylenmiş fikirləri, sözləri təkrar edirlər. Çox gözəl! Amma iş yapamaga, görməyə ixtiyarları, qüvvətləri olan böyüklərimizdən yalnız boş fikir, quru söz gözləmiyiriz. İndi həzrəti Adəm dövründə deyiller. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb qanırlar. Amma bu gözəl səmət getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarını bunlara sözlə deyil, işlə, öncülük olmaqla bildirməlidir. Yoxsa sözü hər kəs söylər, amma işi hər kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bize quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır.

* Vaxt keskin qılıncdır, vaxt qızıldır (ərəbca).

** Vaxt kefdə, damağda (ərəbca)

Öz vicdanlarında düşünsünlər ki, 15-20 il məmuriyyətlerində insaniyyətə, millətə nə iş görmüşlər?

Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər. Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazımlı deyil, səhərdən axşama qədər pul hesabı ilə, axşamdan səhərə qədər pis, qorxulu yuxu, duş ilə məşğul olurlar. Bu kimilər “İnsan yaşamaq üçün yeyir” qaydasını pozub “insan yemək, pul cəm etmək üçün yaşayır” a çevirirlər.

Xeyli islam məmurlarımız, məlumatlı kişilərimiz var. Var, amma öz dillərində qəzət oxumağa deyil, onunla söyleməyə, danışmağa belə haya edirlər. (Vəsübhan Allah!)

Bir çox qəzət oxuyanlarımız var; amma özlərindən bir qəpik pul verib alıb oxumaq istəmirlər. Toyldarda, məclislerde “Mənim də adımı çəksinler” fikri-cahilənəsi üçün pul yağıdırırlar. Lakin qəzət, kitab üçün iki qəpik verməyə alışmamışlar: həmiyyətli qonşusundan, yoldaşından araya alıb yarım gözle oxumağı adət etmişlər. Hasilə, bu gün hər cürə halımızla keçmiş islam məarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy göstərirsiz. Aşağıdakı beytlər tamam bizim üçün söylənmiş:

Ləhv ilə ləhbə oldu bizdə karger
Əslimizdə yox nəsihətdən əsər.
Qüvvəti-dil bizdə dürüq lağ,
Bizdə şur mədədir, hökm-bəlağ.
Rəncimiz izafi-əfzun istəriz,
Əql üçün daruyi-əfyun istəriz.

Bununla berabər aramızda iş gören fazillərimiz, məktəblərə, xəlaliqə kömək, yardım edən dövlətlilərimiz, qəzət-kitab qədrini bilən oxuyanlarımız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır. Doğruyu nə üçün rədd edəlim? Divar, torpaq qonşularımız bu gün bizim istədiyimiz, xeyir, möhtac olduğumuz məsifət və mədəniyyətə 50 il əvvəl başlamışlardır. Bizlər hələ cehaletin qurbanı, avropahlıların nökəri, daha açığı, qonşularımızın sağlanan inəyi mənzilində, məzəllətində qalmışdır.

İlahi, bizim millətimizin mərifət baharı nə vaxt geləcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə böylə gözübağlı, dili lalmı

qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz? Bu nə yükdür ki, biz çəkirkir? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilmeyacəyiz? Axı biz də insanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibret alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bize öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar. Mərifət və cəhalətin xeyir və şerini çox əvvəl pek böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha biza təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bu gün biza qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, ibret almaqdır. Həzrəti Mövləninin² dediyi kimi:

İndi şükür olsun bize pərvəndigar,
Verdi əsləfi-üməmdən etibar.
Aqıl oldur kim bilib keyfiyyəti
Qeyrin ehvalından aldı ibrəti.
Üstuxanı-pəşmü-giryani-sələf
Oldu pendi-hissədarani-sələf
Əhli-ibret sahibi-xibrət olur,
Yoxsa həl qeyriçün ibret olur.

Bəli, tədbirsiz, təvəkkül, səysiz qədr ilə boyun bükübü durarsaq, halımız qeyrilərə şəksiz ibret olacaq. İnsaf ilə fikir edəlim. Mücərrəb olan bir işi, bir keyfiyyət ki, təbiəti-zəmaneyi hüsuli qeti və mühəq-qəqdir, daha bundan inad və israf ilə özümüzü fəlakətlərə, bələlərə salmağın nə yarasığı var. Görünmüs və görürük ki, istər islam, xaç-pərəst, istərsə möcüzi-sayıb olsun, salamat və rahata yetmək üçün mütleq qədim islamuların indiki avropalıların keçidləri körpü ilə keçəcəkdir, daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var. Bu gün aləmi-islamıyyətin işqli yerlərində Avropa vücudə getirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqdır, ülema onları istifadə etməkdədir. Daha bunlara baxmayıb, 15-20 il zəmanənin iqtiza və icadı ilə yazılın cameyi qəvaidi əzberlemek ilə, ərəb saçına oxşayan qarışq, xırda hasiyə-lərlə hökmü, əsabəti çoxdan köhnəlmış, qoxummuş xeyal və cəfəngiyatdan ibaret olan cəfer, nücum, rəməl... və s. ilə vaxt keçirmək, iqtifa etmənin nə mənası var.

Keçmiş islam mədəniyyətinin keyfiyyət hüsulunu tədqiq əsərlərini yada gətirib bugünkü halımız ilə qiyas edə bilməz isək yenə hər kəsden əvvəl babalarının mərtəbəsinə varmağa çalışan Misirislamları ilə vəhşi dərgəsinə düşmüş Ərebistanın, Farsın, Sudanın hallarını, bir az daha irolı gedərək, bir millət, bir məzhəb, bir qardaş olan Yaponiya ilə Çinin hallarını qiyas edəlim. Xeyr, xeyr. Bunun üçün o qədər uzağa getmek də istəmez. Yam başımızdakı dükən yol-daşımız, həmşərimiz, tanışımız ermənilərin, gürcülerin halına, işlərinə bir də bizim hamımıza səfaletimizə yad gözdeyil, diqqətə baxalımlı ki, aramızda dağlıq qədər təfavüd var. Onlar hünərli, məlumatlı, rahat, asudə, biz isə əksəriyyətə çoban – “Şükür Allaha, islamam” – deyib, yuxulayan, həqir, feqir, cahil, qafil... qalmışız. Qardaşlar, acı, lakin doğru sözdən inciməyəlim. Dərdini söyleməyin dərman bulmaz. Qızdırma üçün hər zaman şeker, qəndiyə içmək yerinə bir az da xine içəlim. Şükür Allaha, dünyanın həl güzümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni milətləri ilə torpaq, qapı qoşusuyuz. Çinlilər belə Avropanın bir defe vurdugu zərbə ilə oynamaya başlayır, biz nə qədər hissiz və vicedansız ki, vücidümüz parçalanar, üreyimiz dağılır, namusumuz ayaqlar altına alınır, həqirliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yene bir kərə olsun gözümüzü açmaq, ibret almaq istəmiriz. Of, insan fikir edəndə divanə olmaq istəyir. Nədir bugünkü dərəkemiz, nədir qonşularımız arasındakı həqarətimiz? Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropallar mədəniyyəti islamlardan aldılar deyə, şisiriz. Amma bir kərə fikir edəlim ki, bu bizim üçün nə qədər ayıbdır. Avropa xaç-pərəst ola-ola qədim islam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyrənməkda bu dərəcə inad göstərək? Üzrümüz qəbahətdən böyükdür. Utanalımlı.. Utanalımlı..

Nuh zamanında deyiliz. Zəmanənin həl və təsiri ilə tərəqqi nişanı olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlərimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pek böyük məşəqqətə, fədakarlığa düşçər olurlar. İştə bunlardan biri olan qiyaməli, əziz “Tərcümən”imiz min həftədir fəryad edir, qayet həkimanə bir məsləklə milleti səlamətə, mərifətə doğru sövqə çalışır.

Həftədə bir dəfə çıxan bu kiçik qəzətin insaniyyətə, islamiyyətə gördüyü xidmət Allah üçün pək böyük, çox-çox alıdır. Amma illərce cəhalət qaranlığında qalan bir millet üçün 20 ilde kiçik bir qəzət çox azdır. İki milyon erməni qonşularımızın 7-8 qəzəti, minlərcə kitabları var. Heyif ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzəti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməliyəm. Üləmamızın, böyüklerimizin çoxu lazıminca hümmət göstərmirlər. Qəzət oxumağı günah hesab edən, məshəbəri bilinməyen bəzi nadan natiq mollalarda, kişilərdə işim yox, bunlar həqiqətdə deyilən:

Mərdome-moqəddəs ra xub şənasod, hətəf
Kafərəm mən ağar in tayife dindaranend.

Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuelər, qəzetlərdir. Qəzət aləmin güzgüsüdür. Qəzət zəmanənin ən kəskin qılıncıdır. Qəzət indiki cismi-həyatın ruhudur, qəzət aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzət hər millətin ölçüsü, mizanıdır. Qəzət məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec də olsa zühr etməkdədir. İştirəkçidən bəri görülen bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzətimiz ikmil üçün möhtac olduğumuz "Şərqi-Rus" adında Tiflisdə neşr olunmağa başladı. Qəzət sahibi özünə düşən həmiyyət və millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyət və kömək vermək vəzifeyi-milliyyət və insaniyyəmizi göstərib təzə çıxan bu işiga rövnəq verəcəkmiyiz?

Faiq Nemanzadə
"Şərqi-Rus" qəzeti, 4, 6, 11 aprel 1903, №3, 4, 5

DİLİMİZ VƏ İMLAMIZ

Ədəbiyyatı olmayan bir millətin, dilsiz insane oxşuyacağımı söylemək üçün dəlile, təfsilə hacət yox sanıram. Çünkü ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnek, misal axtarmaq üçün də uzaqlara getməyək: istə başda çərkəz, ləzgi... dilləri, sonra da bizim türkçəmiz. Mədənilik ləzgilər, çərkeslər arasında yayıldıqca öz dilləri də yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adları qalacaq. Neyçün? Çünkü yazılı, imlaçı, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkçəmiz, hər nə qədər tez-gec, həqiq rəhmətinə gedəcək olan o diller kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtılıq dərman etmək çərəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxular.

Bu qorxu, millətini sevən hər həmisi dili düşündürse gərəkdir. Çünkü dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyüünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir. Nə edək? Bizim bir çox işlerimiz kimi bu da böylə düşür: Qafqaziyəli, elmlili iki türk yarımla saatə qədər öz ana dilleri ile danışsalar darıxırlar. Bir kazanlı ilə bir qafqazlının beş, on dəqiqə türkçə danışa bilməleri isə çox az görünür. Yazılıları da bunun kimi. Bu suç, bu təqsir hərçəndi adamlardan başqa, əql imdadına varsa, böyük və bağışlanmaz təqsiri yene bizdedir. Her kes bilir ki, Kazan ilə Tiflis kimi uzaq məmlekətlərin arasında yox, Bakı, Naxçıvan, Şəki kimi yaxın məmlekətlərin dilleri arasında belə az-çox bir ayrılıq var.

Havanın, təbiətin, adetin bu təsiri inkar edilməz. Burası bəlli. Hem bu hal yalnız bizdə deyil, dünyanın hər tərəfində də böyledir. Nə hacət! Cənub məmlekətlərin rusları ilə şimaldakıların ahəngi, şivesi bir dərəcədəmə? İstanbullularla ərzurumluların söyləməli birmi? Əsla. Amma o aynılıq, bu təfavüt ilə bərabər qaydada və imla, dillərinə məhəbbət sayəsində bir şəherlilər kimi dərdleşir, anlaşırlar. Demək ki, bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur. Bu qədər gərəklili dilimizin gerçəkdən bünövrəsi olan bu qayda və imla xüsusi indiyə qədər bizdə ne üçün meydana gəlməmiş? Burasını yazmaqdan irəli buna münasibəti olan bir balaca təfsil verim: bu gün özü

ile danışanları mədəniyyətliyin yuxarı qatlarına çıxaran hər dilin mütləq və mütləq nizamlı bir sayaq da yüngül əlifbası qaydası, iması, ədəbiyyatı vardır. Bunlar da yenə mütləq öz başına, halına görədir. Bununla bərabər heç bir dil bugünkü mükemməlliklərinə öz sözlərile çatmamışdır. Hamısı bir-birilərinin köməklərinə, yardımlarına möhtac olmuşdur. Dildə ən varlı bildiyimiz ərebce belə əbrani, əsuryanı, yunanıdən... bir çox sözler almış, bu gün də Avropadan hər vaxt almaqdadır. Hələ fransızların latınlardan, əreblərdən; rusların fransızlardan, əreblərdən, tatarlardan aldıqları sözlerin çoxluğu insanı heyrətə salır. Rusların özgələrdən aldıqları sözlerin sayı 75 mindən artıq olursa, bizimkini qiyas etməli. Beli, hər dil özgə dilin yardımına möhtac ola-ola gəlmışdır. Bu bir təbii qaydadır. Ne cürə ki, aciz, elmsız bir adamın güclü, elmlı bir adama ehtiyacı var; öyle də maarifdən geri qalan millət dilinin mədəniyyətli, zorlu millətin dilinə ehtiyacı var. Diller əynə olduqca bu ehtiyac qiymətə qədər də olacaqdır. Sözüm, qəsdim bunda deyil. Hər dil özgə dildən minlərcə söz almış, lakin hamısı öz təsrifini, səltənetini də süreklemişdilər. Bizimki kimi özgələrin kefinə, qaydasına əsir olan heç bir dil yoxdur. Məsələn, fransızlar əreblərdən aldıqları “qəmbiz”i (köynəyi) “şəmis”, “əmir-əlbəhr”i “amiral” (ruslar – admiral), “firəqəteyn”i “fəraqat”; latınlar əreblərin “darül-sənaye”sini “tersanə”; ruslar əreblərin “tə’rifə”-sini “tarif”, “xəzinə”sini “kazna”, “əlcəbr”in “alqebra”; əreblər yunanların “asterolab”ını “usturlab”, “Yevangel”ini “İncil”, “ətir”i “isir”, “nomuz”u “namus”, farsların “sütun”unu “üstəvənə”, “əndəzə”sini “həndəsə”, bizim “əntar”ı “əntəri”, “arvad”ı “övrət” surətində, biçimində yazmışlar. Bunlar bu kimi deyişdirilən sözlərin milyonda biridir. Mənim qəsdim ancaq bir-iki örnek, nümunə göstərməkdir. İştə anlaşıılır ki, hər dil özgələrdən aldığı sözleri öz danışığına uyğun halda çevirmiş, pozmuş, yazmış ki, təbii hal da budur. Özgələrin “qayıdə”sini olduğu kimi qəbul etmək təbietsizliyində, yolculuğunda isə türk ilə farsdan özgə heç bir dil tapılmamışdır. İştə tarix, iştə meydan, iştə diller! İndi gələk məqsədə: farscanı özlərinə buraxaq; türkəmizin bu zamanə, bu çağə qədər yüngül bir əlifbası, məzbut bir qayda və iması olmamışı ancaq öz dilimizi beyonmemek cəhalətindəndir, fars, əreb dillərinin hər cürə gərəkli, gərəksiz sözlərini, hələ bize əsla gərək olmayan qaydalarını dilimizə doldurduğumuzdanlırdır: hər barədə onları təqlid etmək dərdini ist-

yimizdəndir. Bu müqəlliidlik, bu cəhalətlə dilimizin ahənginə əsla gelişmeyən, şəə, zifda, löhr, mütərəri, xübz, müzəmmə, müsəlləsat, müavvizeyn... daha bunlara rəhmet oxudacaq böylə minlərcə yad sözleri xatırələrinə, könüllərinə heç dəymiyərək olduğu kimi almışız, yazmışız, yazırız. Böylə tek-tök sözlərin dərdinə yene səbir etmək olar. Amma dilimizi bərbad edən, anlaşılmamağına səbəb olub biza çox gərək olmayan (...) minlərcə ərebca, farsca qaydalar və ibarələdir. İndilik bir neçə fənn, şəsiət kitabları ayri olduğu halda, türkərin dillərinə heç yaraşmayan bu kimi qaydaları yazmağa, işlətməyə nə zorımız, nə məcburluğumuz var. Hələ yad sözlərin, qaydaların ən sadələrini yazdım. Mənimlə bərabər hər kəs deyə bilər, dilimizde öylə çətin sözər, öylə ibarələr var ki, Allah göstərməsin, onları saymaqmı olar?!

Sözümüzün qisası, türkəmizin varlığını, yaşamağını hamımızın bilikli, hünərlü olmamızı, avam üçün yazılın kitabların, qəzetlərin anlaşılması istəyirsek bacardığımız qədər “gərəksiz” və “artıq” olan ərebce, farsca sözləri, hələ qaydaların çoxunu buraxıb, türkçə-ləşdiriyimiz *taxum*, *adəm*, *övrət*, *dəva*, *ərəq*, *mütbəx*, *əba*... daha bu kimi türkçələşmiş sözləri *toxum*, *adam*, *arvad*, *dava*, *arağ*, *mətbəx*, *aba*... yazmağı sınamalıyız. Bilirəm, bu fikrim indi qəbul edilməyecekdir. Nasıl ki, vaxtılıq indiki kimi bir az türkçə yazmaq eyib idi. Öylə də bunlar bu gün eyib sayılacaq, yazarın biliksizliyinə hökm edilecek, zərəri yox, bir vaxt olar mənim bugünkü fikrimdə eyib görülmez. Yavaş-yavaş qəbul edilər (...)

Bu gün məktəblərimizin çoxunda qəbul edilen söfti üsulu öyrətmək qaydasına görə də bundan sonra imlamızın bacarıldığı qədər danışıldığı kimi, yəni səsli hərflərlə yazılıcağı anlaşılmaqdadır. Zaman ən böyük düzəldən, tərbiyə edəndir. Bu həqiqəti də bir vaxt meydana çıxarıcaqdır. Bu barədə hamı öz ürəyinə və vicdanına sorsun, müraciət etsin. Boş yerə etiraz edəcəklərinə işin yox. İnsafla cavab yananlarla danışırız, bilmədiklərimi öyrənərəm. Bitirmədən burasını söyləyim ki, türkçə yazmaq yüngül, asan iş deyil. Bu yazdığımıda belə nə qədər ərebce sözlerin yerinə türkçə yazmaq istədim bacarmadım, bilmədim. Məqsədim işe başlamaqdır. Əlbət, yavaş-yavaş öyrənərəz. Sonra yüngül, dadlı olar. Yazacağım hələ bitməmişdir.

Nemanzadə
“Şərqi-Rus” qəzeti, 7 aprel 1904, №40

NƏ ÜÇÜN HAQQIMIZI İSTƏMİRİZ?

Zemanımızdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçiren, fırıldanı istifadə etməyən heç bir milət olmama gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir milətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasetdəki şan-şöhrətimizin hələ üreklerimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalet və qəflətimizdən zühura gəlmekdədir. Öyle cəhalet ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa* kimi – yuxarılarda, Qaf dağlarında ərşı-elalarda geddirir. Öyle qəflet ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşı, yurdsuz, kimsesiz uşaqlarımızın halını bir dəqiqli olsun merhəmet nəzərinə verməz.

Öyle cəhalet ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ata qazancına göz diken ləyaqətsiz, milətin geleceyi üçün vəbadan daha qorxulu, ilandan daha zərərli, zəherdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəyini düşünmürüz də. Məsələn, "Tibet"də ingilislərin hankı yol ilə irəli getdikleri, rəislerinin adı nə olduğu, hankı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu baredə Londonda parlamentdə Çemberlinin⁴ söylədiyi nitqini incədən incəye düşündürür, Yaponların Port-Arturdan neçə verst və hətta sajen və arşın məsafədə durduqlarını "Lyaoşin" təpəsinə yaponların hansı saat və dəqiqlidə və hansı dağın ətəyindən geldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətə o dərəcədə uzaqdakı keçən hüdudları bize öyrətdiyi halda ingilislərin nə qüvvətə, səbəblə dünyanın o gözəl-gözəl yerlerini topsuz-tüfəngsiz, qansız-qışqırıqsız zəbt etdiklərini və yaponların bu nisbətdə qeyret və şücaətlərini və bu davanın əsil səbəbini bildirməz. Öyle qəflet ki, bu gün en böyük ülemamızdan başlayıb da en aşağı bir kəndlilimizə varincaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini minlərcə verst uzaqdakı davanın zahiri, adı vüquatları ilə məşğul etdiyi halda dörd gözümüzün önündə milətimizin səfalet, zillət, həqarət uğurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyalə belə getirmir. Halbuki bu gün bizim ölüm-dirim məsələmiz maarifdir. Öyle maarif

ki, bu gün dava kimi en nazik və dəqiqli milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi de bir tərəfdən davaya məşğul olduqları halda digər tərəfdən onu da əldən buraxa bilmirlər. Bəlkə bir tərəfdən davaya ianə toplanırkən, digər tərəfdən də maarifə sərmayeler ayrılr. İanələrin davaya yağıdırıldığı bir vaxtda, keçən ayda Moskvada bir dövlətinin təzə yapılacaq bir məktəbə 50.000 manat ianə vermesi, rus və Yaponiya hökumətlərinin bu yaxında Berlində məktəblərin islahi xüsusunda qurulan konqresə dərhal əzalar göndərmələri, böylə bir vaxtda belə maarifə aid təşəbbüs və hərəketləri, bir milətin canı və üreyi yerində olan maarifin əhəmiyyət və lüzumunu gözəl isbat edir.

Bununla bərabər, tarix heqiqətlərindəndir ki, neçə minlərcə səlib əhlinin bir ovuc merifətli müsəlmanlara məğlub olmaları xristianların gözlerini açmış və qovğa Avropa üçün maarif başlangıcı, səadət mühbəsi olmuşdur. Bunun kimi hər hansı milət olursa olsun məğlubiyyətdən sonra nöqsanlarını bilib hamı güclərini maarif tərəfdən sərf etməkləri hökumət və nicat qanunu iqtizasından evvelen gəlmədir. Bu barədə tarix misallar ilə doludur. Biz müsəlmanlar ki, iki-üç yüz ildən bəri hər cəhetlə məğlub ola-ola gəlməkdəyiz. İtirdiyimizi qazanmaq və yenidən maariflə qüvvətlenmək üçün gündüz deyil, gecə belə çalışmaq fərz olunduğunu yazmaq belə artıqdır.

Bəli, maarifdən xeyli pay götürmüş, bu gün qovğa kimi en tehlükeli bir halda bulunmuş dövlətlilərin bir gözü yene maarif cəhətində olursa biz də hənuz başlanmış olan maarifimiz üçün yas getirmeyib qeyrət etməyimiz meydana çıxır. Xüsusilə şövkətli padşahımızın və böyük dövlət kişilərimizin bu günler də bizə olan daha artıq hörmət və əmniyyətləri bizim bu yolda çalışmamız üçün böyük bir nemət və qənimət olur. Biz Rusiya müsəlmanları hökumətimizin edaletinə qarşı hər vaxt sədaqət göstərməyi borc bildiyimiz halda dava kimi dar günlərdə hər dürüli ianə və köməkə ixlas və sədaqətimizi bir qat daha artırmağı da gözəl bılırız. Bu cəhəti boş sözle deyil, yaralı vətəndaşlarımız üçün hər tərəfdən topladığımız ianələr, etdiyimiz dualarla çox möhkəm isbat etdik. Buna görə çox fəxrlə, cürətlə aləmə bildirmək istərəm ki, ruslardan sonra hökumətimə, vətenimizə sədaqət göstəren, bu qədər müxtəlif milətlərin en birincisi biz müsəlmanlarıq. Rus qəzetlerinin də tesdiq etdikləri vəhile bir islam quberniyasından – fəqir cəmaətimizdən – toplanan ianənin məcmuu ümumi

* Qaf dağında yaşayan efsanəvi bir quş

polyakların ianəsindən artıqdır. Digər millətlər də bu nisbətdədir. Sürməli uyezдинin naçalnikinin rəsmi kağızında, oradakı kasib, fəqir müsəlmanlardan beş-altı min manat toplandığı halda özgə varlı milletlərdən ancaq-ancaq üç yüz manat topladığını hər kəs "Şərqi-Rus"da oxumuş, sədaqətimizi qiyas etmişdir zənn edirəm. Burasına da diqqət lazımdır ki, bu ianelərin çoxu millet başçılarımız olan üləmamızın qeyrəti ilə toplanmışdır. Hətta bizim bu dərəcə müavinət və dualar ilə göstərdiyimiz sədaqət və ixləs əsərləri bir çox rus məmurlarını heyrətdə qoymuş və bir para yanlış, əsassız fikirləri də zehinlərdən çıxarmışdır. Bir çox müsəlman əfsərlərinin, soldatlarının bu davadan rus vətəndaşları kimi kökslerini düşmən gülələrinə qarşı verib vətənin mühafizəsinə çalışdıqlarını söyləmək belə artıqdır. İşte bu suretlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiye qədər itən və qalan haqqımızın meydana çıxmamasına hökumətimizin sühulət göstəreccəyinə əmin olmalıyıq. Hər vaxtin, halin bir təqazası var. Ele bilirəm ki, indi bir az vaxt gelmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq təzəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyik. Bu gün millet başçıları yerində olan bəzi üləma adlılarımıza, axundlarımıza, mollalarımızın milləti xaki-endraz və perişanə doğru sürütdəyib götürdüklərini hər kəs qışqırır. Bu halda bunların islah və tərəqqi çərəsi milləti batmaqdə olduğu tədənnidən xilas etmək demək olduğundan nə qədər gücümüz, həmiyyətimiz varsa, onların zəmanı-müqtəziyyata müvafiq tədris və tərbiyelərinə sərf etməliyimiz lazımdır. Buna görə indiye qədər bir-iki zəif təşəbbüsle edilməyen müsaiyədə əsla məyus olmuyaraq indi və bundan sonra hiddətlə çalışmalıyıq. Ümumi Qafqaz üçün bir mədrəseyi-ruhaniyyə meydana getirməliyik.

Prixod mollalarına camaatın qaydasız, keyfi olaraq verdikləri "imanlıq xərc" in bundan sonra məzbut və nizami üslub ilə verilib o millet başçılarının meişətlərinin rus, gürcü, erməni ruhanileri kimi - vaxtile təmin etmək üçün mühəllinə təvəsüt etməliyiz. Cəmaətin kefinə, mərhəmet və insafına qalacaq zaman deyil. Meişət darlaşdı. Zaman təqazası deyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik. Yoxsa irəlide quru namaz qıldırıdan da tapılmayacaqdır.

Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, belkə böyük bir hissəsini biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətə ilə bir neçə uşağımız pulsuz oxudulmayı da nizam daxilindədir. Halbuki cəmaətimizin göz yummamasından, məhəlli qazılımızın, böyüklerimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dörd göz olub millet balalarımızın rus məktəblərinə girmələrinə çalışmalıyıq. Bu yolda camaati alısdırmalı, teşviq etməliyik. Çünkü zəmanəmizdə rus məktəblərindən ürkəmək, ictinab etmək maarif bağçamıza geləcək en qüvvətli bir su arxını kəsmək deməkdir.

Balalarımızı bir terəfdən rus məktəblərinə göndərməklə bərabər buralara gedəməyənler üçün də her şəherde, her böyük kenddə xüsusi məktəblər açmalıdır. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız. Bu barədə fikr və xof lazımdır. Qanun müsaidədir. Ancaq o qanunu bilib ona görə çalışmalıyız. Bu kimi işlərimizə şayet - (olmaz ya) mane olan nizamdan bixəber kiçik məmurlar bulunursa böyüklərə müraciət etmeli.

Her şəherdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraetxanelər açmalı, göydə ildizlər, "fin xuançin" dən xəberlər axtaracağımız yere gözümüzün önündəki milli, vacibli hallarımıza - fürsətdən vaxtında istifadə edib - çərələr axtarmalıyız. Nə üçün lazımı məsələlərə çalışmayıriz, nə üçün haqqımızı istəmeyiriz?

Nemanzadə

"Şərqi-Rus" qəzeti, 5 may 1904, №52

ƏHMƏD BƏY AĞAYEV⁵

Bir az həmiyyəti-milliyəsi, məlumatı-elmiyyəsi olan Qafqaz müsəlmanları içinde cənab Əhməd bəy Ağayev namını bilməyen yoxdur sanıram. Ancaq pek uzaqda bulunan qardaşlarımızın bu ali zəti lazımdır dərəcədə tanımadiqları zənni ilə bu məqaləmə bir cüzi də olsa nezər-diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mührərr-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən "Kaspi" qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mührərrlərindən biri və Bakı gimnaziyalarının

firəng dili müellimidir. Bu zat əslen qarabağlı olub orada "realm" məktəbini ikmal ilə beraber türk, fars, ərəb dillerinin və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qədər bir təhsil bizdə "alim" olmağa əksərən kifayət etdiyi halda bu elm aşiqi xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firengistana gedərkən orada Fransanın ən məşhur darülfünunu olan "Sarbonnaya"⁶ daxil olmuşdur. Kamal ilə səfahətin, elm ilə eyləncənin geniş bir meydani olan Fransada da səy və hüsn-əxlaq tərəfinə meyil edib darülfünunu ikmal etmiş və bu surətlə Qafqaziya müsəlmanlarının – əgər ister və çalişarlarsa – fransızlara rəqabət edə biləcəklərinini isbat edərək Qafqaziyyaya övdət etmişdir. Övdətdən bir az sonra "Kaspi" qəzətinin vesi meydani bu zatin qəlemi həmiyyətine müsaid bir cövləngah olaraq her yazdığı məqalələri hər kəsə lezzətə oxudacaq faydatərz bir bexşdə təhrir ilə gəlməkdədir. Hələ əhvalı və siyaseti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr heqiqətən bizdə misli nadir təhrirat və məlumatı elmiyyədəndir. Bu yolda açdığı ciğir və bu ciğir ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işare elədiyi ülvə məqsədlər, müqəddəs əməller istiqbali-millet üçün birer beraeti-estehlal, birer barati-feyz və təreqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəri ki, Qafqaz metbuatında bu surətlə, yeni ötgün qəlemi ilə, geniş məlumatı ilə, durbinə nezəri ilə, surəti təhriri ilə, əsabəti-reyi ilə, həmiyyəti-milliyəti ilə kəsb-i-təmyiz etməyə başladı. Öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüquhanə məqalələri ilə hamı əzhabı-zəkaya mehəbbəti-milliyəti ilə ümumi rusca təhsil edən "obrazovanni"⁷larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irelidle məktəb şagirdlərinə belə həmiyyət ilə məlumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerde, bir zatda təcəmmü Mödildiyinə misal və nümunə olaraq gətiriləcek hörmətli, böyük adların arasında "Əhməd bəy Ağayev" namı da mütləq bulunacaqdır.

Bir çox qiymətli əsərlərin, şahidi-adillərin irəə etdiyi bu nam şübhə yox ki, ortada ciddi bir əsər və dəlil olmayıb, ancaq bir qərz və ya məcburiyyət ilə müvəqqətən parladılan adlar, səhərət kaziblər, qüvvətli fosfor eczası ilə artırılan işqlar kimi az vaxtda sönmeyeçək, unudulmayacaqdır. Bileks hər müəssisin şəni əsrin mükəməliyyəti ilə olduğu kimi bu müherirri-hürriyətpərvərin namı da mənim biriki dəqiqəlik sözlərimle deyil, yazmaqdə olduğu istifadəli məqalə-

ləri ilə, əsərləri ilə və mütəxəlliq olduğu həmiyyəti-milliyəti ilə mütənasib olaraq qalıb, ümmətdə bir çox zaman bağı qalacaqdır. Bəli, madam ki, insanın ömrü ati üçündür və madam ki, insanın bu pənah aləmində mükafat və mücezat görən özü deyil, namıdır, kətbini-nəqliyyədə də ki, o nam "ruh" ilə yad edilmişdir. Bu halda Əhməd bəy Ağayev namının, yeni ruhunun da uzun zaman bərhəyat qalıb mükafat görəcəyinə şübhə yoxdur. Xülasə, zahirən uzun, amma həqiqətdə çox müxtəsər olan bu sözlərimlə mücəssəm nümunəyi-həmiyyət olan cənab Ağayevin qüdrəti-elmiyəsini göstərmək deyil, ancaq məhəlni, qələminin yazı deyilən şəkildə cövherlər sepdiyi yeri, qəzeti bildirmek istədim ki, uzaqdakı, xüsusilə Sibir, Semərqənd, Qazan, Orenburq, Ufa... tərəfindəki rusca bilən müsəlman qardaşlarımız da fürsəti fot etmiyərək Bakıda yovm olaraq nəşr edilən və illik qiyməti 8 manat yarımları olan "Kaspi"⁷ qəzətinə oxusunlar, müstəfid olsunlar. Oxusunlar da, indiyə qədər pərdeyi-xəfadə qalan bir çox keçmiş əhval və məfaxiri-islamiyyəmizi, bugünkü əsbab-i-tədeniyəmizi, indiki vəzi-məhlikəmizi, çareyi-xilasımızı, ümidi-istiqlalımızı bilsinlər.

Ə.Faiq Nemanzadə
"Şərqi-Rus" qəzeti, 23 may 1904, №60

SON BİR-İKİ SÖZ

Müqəllid əfəndi!

Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir.

Yazığınız bəhs barəsində irəvanlı möhtərəm və fazıl cənab Abdulla əfəndi⁸ ilə lazımi qədərincə lütfanə, zərifanə xeyli səhəbet etdik. Bu bəhsə də çoxdan nəhayət verdik. Əcəba, zati müqəllidanələri, imdiyə qədər harada idiniz? Bir fikir edin. 32-ci nömrə harda, 42-ci nömrə harda?

Əcəba, qəlbinizdəki nədir? Əcəba, indiyə qədər qəzətə yazacaq bir şey tapmadığımızı ki, heç münasibəti yox iken keçmiş bir bəhsni təzələndirerek, nə olursa olsun yazmaq üçün dediyiniz kimi, "men də varam" dərdi ilə ortaya atılıbsınız. Əfəndim! İstərseniz daha o yane tullanınız, bundan daha şiddetli və həqarətli sözlər yazınız, mənim şəxsiyyətə işim yoxdur. Çünkü böylə dəqiqliyi belə ən qiymətli olan

bir vaxtda, xüsusilə bu günlərdə – ümumi, milli işləri buraxıb da yalnız şəxsiyyətlə və fayidesiz cavablara cavab yazmaqla ömrü fətə verməyin özü də cahilliyin bir növüdür. Buna görə təkrar edilmiş behsi bir daha təkrar etmek adətində bulunmayacağam: cavab vermiyəcəyəm. Zira böyük adı və uzun cavablara cavab vermək dərəyanı xəlbir ilə ölçmek demək olduğundan əbəs-iştiqalə vaxtim yoxdur. Ancaq mənim yazdıqlarımı “müqəllid” sözünün nə cür adamlara söylədiyimi, yazmaq demek isteyib də – zərurət və zaman müqtəzası ilə – açıq yaza bilməyib kinaye təriqi ilə söylədiyim mətləbərin besiret sahiblərinin nəzəri-diqqətlərinə hevələ edirəm. “Şərqi Rus”un fevral ayındakı nüsxələrini diqqətən oxuyanlar menim “müqəllid” namını kimi lər vermek istədiyimi anlarlar. Adlarını söyləmək, dəlil götirmək lazımdır. Besiret və edaleti olanlara məlumdur. Yaxşı bir fikri, faydalı bir məsləki təqəlid edənlərə daş atmaq deyil, can fəda, baş qurban! Burasını əvvəlcədən söyləmişdim. Bilmirəm buralarını nə üçün anlamaq istəməyib, çaldığınızla oynayırsınız? Ah, əlem nə dərddə, biz nə vuruşmalarda neler yazmaqdız! Heyhat, özgələr nə qayğıda, bizlər nə adı işlərin dalındayız. Vay, vay! Zaman nə deyir, biz nə eşidiriz.

Qəlemin meqsudi-safından xəberdar olmuyan,
Edəcək, əlbəttə, təqəlid ilə bizar məni.

Nemanzadə
“Şərqi-Rus” qəzeti, 30 may 1904, №65

G-K HƏRFLƏRİ

Bəzi səslə və sessiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlibbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll və islahını böyüklərə, lisan mütxəssislərinə buraxaraq burada acizanə bir ricade, təxtirdə bulunmaq istərem: hərflərimizin şəkilləri zaten əskik, imlamız çox qarışiq, türkçə serif və nehv qaydalarımız ziyadə nizam və ittirazsız olduğu halda bu qarışılığa bir də bəzi hərflərin işlənecək, yazılıcaq yerleri dəyişəcək olursa, ağırlıq üstüne ağırlıq, çətinlik üstüne çətinlik artırılmış olur. Hər bir elm sahibinə

məlumdur ki, səslerinə və söylənişlərinə görə bu gün ayrı-ayrı şəkil və əlamətlərle yazdığımız bezi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülen islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman və zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslerinə görə şəkillərini də ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərfle, yəni yalnız k şəklində yazılırdı. Amma oxumanın hər kəs arasında yayılması lüzumu, cöcüqların qolaylıqca oxudulması zərureti, əskik hərflərimizi yavaş-yavaş dəyişdirərək əlibbamızın islah və təbdilinə pek böyük meydən açdı. İşte qolaylanmaq və tərəqqi etmək məqsədilə 3-4 ses üçün bir şəkildə yazılın k hərfi indi k, g və nuni-sağır şəkillərində yazılır. Şəkk yox ki, bir vaxt vav-v və ya-i hərfləri de islah edilərək bir səsə görə birer şəkil yazılıcaqdır. Məqsədim burada o çətin işə girişmək deyil, ancaq birer əlamət ilə ayırdığımız hərflərin yazılılaq yerlərin qarışdırıb oxumağı daha çətinə saldığını gösterməkdir. Məsələn, k hərfini Qafqazın bir qisim mühərrirləri gördüm, görmək, gülə, gəzismə kəlmələrindəki kimi (gaf) yerində yazılırlar. Bir qismi isə – xüsusilə Bakı mühərrirləri – “kaf”ı sağır nun deyilen n, yerində işlədir (Əhmədin, sənin, könül, dəniz...), yazılırlar. Demək ki, n ilə k hərflərinin səsləri, şəkilləri yaxşı bilinmədiyindən bir-birinə qarışdırılıb k yerində n və g yerində k yazılır. Bakıda, Tiflisdə, təb edilən kitablara diqqət yetirilirse, bu qarışılıq və ayrılıq çox gözəl meydana çıxar ki, bir məmələkətde, şəhərdəki bu ayrılıq bizim üçün çox böyük bir nöqsan və oxutmaq üsulunda isə pek diqqətə alınacaq bir xə tadır. Buna görə madam ki, g və k hərflərini ən əvvəl yananlar və meydana çıxaranlar osmanlılardır və madam ki, bu gün ora kitablarının hamisində g hərfi gördüm, gəzmək... sözlerindəki kimi gaf yerinə və k hərfi də (Əhmədin, sənin...) sözlerindəki kimi sağır-nun yerinə yazılır və bizim Rusiya müsəlmanlarından bir çoxları da o yolda yazmaqdadırlar, bundan sonra biz də ümumiyyətlə gaf yerində g (gördüm kimi) sağır-nun yerində n (Əhmədin kimi) yazılım. Yazalım ki, hərflərimizin şəkilləri, işlənən yerləri heç olmazsa bir və müstərək olsun.

Nemanzadə
“Şərqi-Rus” qəzeti, 19 iyun 1904, №78

QƏBİRDƏN XORTLAYAN ADAM

"Sözün yalası olmaz, yanlışı olar". Əvvəlki günkü "Şərqi-Rus"da "Aelita" adındaki xanım qızın "Litargi" naxoşluğuna düşər olub uzun müddət yuxulamaqda, uyumaqdə olduğu yazılmışdı. O maraqlı, qəribə vaqie, elbəttə, hənuz yadınızdadır.

"Aelita"nın vaqiesini oxuyarkən bu naxoşluğa aid xeyli il evvel oxuduğum əsərlər xatirime geldi. Onlarda yazılın vaqie, hekayeler, xəyalımı tekrar işğala başladı. Texəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eșitdiyim xorthuyan, cin, pəri, qulyabani, div, ejdər, sehr, simsims... hekayələri, məsəlləri xəyalimdə təkrar canlandılar, özlərini yada saldılar... Ah, o sözler, o qorxulu sözlerin kiçiklikdə xəyalimdə hasıl etdiyi vaqie, təsəvvürler hələ yadımdadır. Bəli, axşamleyin qonşu nənəmdən dirlədiyim yeddibəşli ejdərlər, dağ böyüklüyündəki divlər ildirim kimi sürətlə gedən kəsik başların qorxusu ilə səhərə qədər yuxulamadığım gecələri yad edirəm. Nə töv yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cüret və cesarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyanə nəqs olan bunlar idi. Ən ziyanə bildiyimiz, ezbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların təsiri ilə vücuduma düşən titremələr bugünkü kimi yadımdadır. Bu da yadımdadır ki, bir gün camaat arasında belə danışındılar: Daşdemir ağanın öldüyü ancaq bir həftə olur. Hanı o Daşdemirağa ki, bir ay evvel Qoçəlinin 2-3 uşaq anası olan gelinini zorla qapıb meşəyə götürdü. Di... bax, Allah onun etdiyi zülüm görə bu dünyada ikən də yanına buraxmadı. Deyirler ki, dün gecə mezarından xortlamış, yarı gecədə evinə gəlmış, qapını vurmuş, oğlu Aslan qonaq sanaraq qapını açmış, kəfənlə xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yürümiş, babası öyle sanmış ki, oğlu anasına xəber verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həkimizi boğacaq. O saat xəncər ilə baba-sını parça-parça etmiş..."

İşdə böylə, buna oxşayan xortlaq hekayələrini hər kəs az-çox eşitmışdır sanırıam. Bugünkü felyetonda yuxarıda sözlərdən yalnız xortlaqdan danışmaq istərəm: görək xortlaq həqiqətən ola bilərmi,

yoxsa böylə sözər bütün-bütün kökündən yalanıdır? Xortlağın elm və fənn nəzərinə vücudu mümkündür ya yox?

Burasını anlatmaqdən evvel, buna aid olan 1-2 həqiqi vaqioni zikr etmək istərem. Söyləyecəyim vaqielər Parisdə, Hindistanda yüzlərcə alimlərin, doktorların, minlərcə adamların gözləri qarşısında olmuş, görülmüşdür. Məqsədim heç bir vaxt boş bir hekayə, əsassız bir xəyal anlatmaq deyil. Fənn və əqlin qəbul etdiyi hər kəsin gördüyü vaqielərdən burada ancaq bir-ikisini yazmaqdır: 1880 tarixində Parisdə doktor La⁹ öz başına gələni böylə yazar: "Bir həftəyə qədər "Litargi" deyilen derin yuxuya, tərpenmək və hərəkət hissələrini ibtal edən naxoşluğa tutuldum. Bir həftəyə qədər nə yedim, nə içdim, nə də tərpendim. Qanım yavaş-yavaş herəkətdən qaldı. Vücudum buz kimi oldu. Bir həftədən sonra tamam ölü halına düşdüm. Həkimlərin biri gəlib o biri gedirdi. Hamısı məndə ölüm əlamətlərini, nişanələrini tapdılar. Axırda mütlöq öldüyümə qərar verdilər. Eviimdə bir ağlaşma, bir fəryad və nələlər qopdu. Mən bunların hamısını duyurdum. Öldüyümə qərar verildiyini də eşitdim. İstərdim ki, gözümü açam, əlimiayağımı bir az olsun tərpedəm, bildirəm ki, mən ölməmişəm. Lakin qabilmi? Fikrən nə qədər çalışdım, istədim ki, bir az gözümü açam, xeyr, xeyr, mümkün olmadı. Xeyli vaxt sonra ağlaşma kəsildi. Yad səslər, eşitmədiyim avazlar otağımı doldurdu. Qulaq verdim, dünyada heç sevmədiklərimin səsləri, cənab keşşələr, bu axırət müjdəcili, bu ölüm quzğunları məni otağımdan çıxarmağa başladılar. Bu dəfə daha şiddetli ağlaşma peydə oldu. Bildim ki, məzarının dibaçəsi olan kilsəyə gedirik. Küçələrdən, yollardan keçirik. Fayton səslərini belə eşidirdim, küçə səsləri kəsildi. Qandım ki, kilsəyə gətiriblər. Ömründə bəlkə heç getmədiyim kilsədə xeyli durdum. Keşş ağaların bir ağızdan oxuduqları dua avazları eşidilməyə başlandı. Kilsədən çıxdıq. Uzun küçələrlə gediriz. Diri-diri məzara gediriz. Öz-özümə dedim: "O yan-bu yan yox, məzara girəcəyiz. Bir az qeyrət edəm, bəlkə gözümü aça biləm. Ha qeyrət... ha... xeyr, mümkün olmur. Məzara gediriz. Şəherin halharayı kəsildi. Keşşələrin acı-acı gələn səslərindən özgə dəha bir şey eşidilmirdi. Anladım ki, məzara yaxınlığışmış. Bir vaxt sonra yenə bir ah və nələlər qopdu. Arvadım və uşaqlarının səslərini az-boz seçdim. Amma mən onların dərdindəməyem, məzara girirəm.

Xeyr, onun-bunun vaxtı deyil. Ha bir az qeyrət. Zarafat, lətife deyil. Məzara, axiretin, mənəvi aləmin qapısı məbdəyi olan dar, qaranlıq deşiyə giririz. Amma dəqiqə bu dəqiqədir, dedim. Fikrən çalışıram, çabalayıram ki, bir az gözümüz açın, bildirəm ki, mən ölməmişəm, məzara buraxmayım. Heç qabilmi? İstəyirəm ki, özümüz parçalayam, bir az barmaqımı da olsa tərpədəm, mümkün mü? Bu sələ, təlaşa bir an vaxt keçdi. Qulaq verdim, daha səs yox. Aləm sükut içindədir. Məgər mən məzar içindəyim. Heyhat qaldıq... Diri-diri məzara basıldıq, gömüldük. Aman yarəbbi nə etməli? Aradan xeyli vaxt keçdi, sükütlüq getdikcə artdı. Texmin etdim ki, gecə olmuş.

Bu vaxt məzarın yanından keçen yoluñ yanından tek-tük səsler gelməyə başladı. Bildim ki, gündüzə çıxdım. İki gün, iki gecə böyləcə məzardə qaldım. Üçüncü gecə texminimə görə tamam yarı gecə idi. Qulağıma uzaqdan kəsik-kəsik səsler gəlirdi. Gəldikcə artdı. Yavaş-yavaş yaxınlaşdı. Məzarımın üzerinde dayandı. Diqqət etdim – iki səs idi. Hesab etdim, sevindim ki, arvadım ölmədiyimi indi hiss etmiş, yəni ki, çıxarmağa gəlmişler. Bu sırada səsin biri: yoldaş, daha durmağın vaxtı deyil, səsli danışma, qazmanı yavaş vur qazalım. Aman, üsullu, yavaş edək..." Heyhat, məger məzar oğruları imiş.

Fikir etdim: bu da yaman deyil. Belkə məzarımda qiymətli eşya axtararkən mənə də səbəb olurlar: naxoşluğum qurtarar, oyanaram. Məzarımı qazdlar, məni məzardan dışarı atdırılar, bir cuvalın içine qoyub arxalarına aldırlar. Öz-özümə dedim: xeyir ola, bu ne iş! Məgər bunlar məzar oğruları deyilmiş, aldanmışam. Cox yaxşı. Ya kimdirler, məni haraya aparırlar. Buna bir dörlü eqlim irəmədi. Uzun yollardan keçirik. Meni getirənlərdən biri dedi: bu yoldan getməyək, qorodovoy rast gələr. O biri: aman, yavaş danış eşitmiyələr. Yaxşı ordan gedək. Getdik, uzun getdik, nehayət böyük bir qapı cırıldadı. Məni içəri götürüb berk bir şeyin üstünə tulladılar. Biri dedi: Allah bələsimi versin, tamam yorulduq. Qapını örtüb getdilər. Fikir edirdim ki, əcaba burası hara olacaq. Xeyli vaxt yalnız qaldım. Birdən qapı açıldı. Bir çox səs otağımı doldurdu. İçeriləndən biri böylə deməye başladı: "Əfəndilər, təşrih (ölünün bədəninin kəsib baxmaq elmi) dərsində sizə söyləmişəm: insanların ürəyi sol məmənin tamam altındadır. Ürək qanla dolmuş bir ev kimidir. Onda duyğu, hiss, bir zad yoxdur. Bunun vezifəsi buraya gələn qara və qırmızı qanları bədənə paylamaqdır. Ürək evinin dörd otağı var. Dördü də qanla dolu. Onun kimi qırmızı,

kimi qaradır. Mədəden gələn qara qan damarı sol otağa gəlir. Ağ ciyərə gedən qırmızı qan yolu yuxarıdakı sağ otaqdan gedir. İndi bıçağı bu ölümün boynunun altından batıracağam. Döşünü, qarnını yaracağam. Ürəyin, cigerlərin yerlerini, oraya gedən damarları bir-bir göstəracayəm, diqqət ediniz..."

Mən bu sırada anladım ki, hara gəlmİŞEM, məni nə edəcəklər. Məzarda olsaydım daha yaxşıydı. Bəlkə yuxudan, naxoşluqdan ayılanda yene bir tövr məzarın üstünü qaldırıb çıxardım, indi nə edəcəyəm. Məni cənab doktor parçalayacaq, iç alətlərimi tibb tələbələrinə göstərəcək. Demək ki, indi doğrudan öleçəyəm. Aman, ölüm-dirim vaxtidir. Nə qədər qüvvəm varsa sərf etdim, gözlərimi bir qədər açmaq istədim. Beynime kəsilmək, parçalanmaq qorxusu öylə təsir etdi ki, təsviri mümkün deyil. Otaq sükut içinde, tələbələrin hamısı müəllim doktorun bıçağının hərəkətini nəzəri-diqqət edirken keskin bıçaq boynumda dayandı. Məndəki haləti təsəvvür ediniz. Doktor bıçağı təzəcə sürtməyə başlamışdı ki, şiddətli-tesirdən bir az gözlərim açıldı, özümə gəldim.

Qorxan tələbələr geri qaçdilar. Doktor bir neçə saniyə çəsdi, mat qaldı, kəsmekdən el götürdü. Bir az sonra işi anladı. Dərhal elac gətirib məni bir-iki saat ovdular. Nəhayət, ayaq qalxdım, özümə gəldim. Bir neçə vaxt sonra doktorla faytona mindik. Üç gün əvvəl tabutla məzara getdiyim yollardan indi faytonla calal ve əzəmetle keçirdim. Nəhayət, evimə çatdım. Arvadım və uşaqlarım qapıya çıxdılar, mənim böylə calal ilə geri gəldiyimi gördülər, bir-birinin üzüne baxa-baxa qaldılar.

Aşağıda söyləyəcəyim ikinci vəqəf yəni Parisdə olur. Qəbir əzəbini sinayıb xortlayan doktor Lanın bir neçə gün qonaq olduğunu o qəbiristana vüqu gəlir. Bu vəqfənə söyləmədən önce əvvəl Firəngistən qəbiristanlarından bir-iki söz damışmaq münasib görüldü: firənglər öz şəxslərini, həyatlarını qayət qiymətli tutarlar. Səhhətlərinə, güzəranlarına, vaxtlarına, rahatlıqlarına ziyade diqqət edərlər. Dünya və axiret ümürünün cüməsini öz rahatlıqları üçün bilerler. Bunca ixtiraclar, icadlar, kəşflər... həp rahatlıqları üçündür. Bizlərə görə möciliyədən hesab edilən, adətdən xaric sayılan bu rahatlıqları yalnız bu dünyada deyil, o biri dönyaının, o mənəvi aləmin qapısı demək olan qəbiristanlarında da görülür. Qəbiristanları ümumiyyətə, qayət gözəl bir surətlə divar və ya dəmir barmaqlıqla çevrələnmişdir.

İçerileri sanki qəbiristan deyil, fərəh yeri, gülüstan, lalezardır. Qəbiristanda daimi suretdə gecəli-gündüzlü növbətçilər, qarovullar olur. Bunlar üçün də qayət gözəl tikilmiş binalar bulunur. Növbətçilər ekşər gecələr, xüsusilə təzə ölürlər olanda hər vaxt məzarları dolaşırlar. Burada hər hemiyyət sahibini, hər millet dostunun ürəyini parçalayan, biz müsəlmanların məzhəb xüsusunda biz böyük ürəklilərin, kimseyi bəğənmezlerin qəbiristanlarını, oraların mədəniyyətərile, murdar, çirkin, mənsub olduğu din ve millətə min tövr lənət oxudaq hallarını... yazmayacağam. Çünkü eşəklerin, itlərin, donuzların cövləngahları, hər dürlü heyvan peyinliyi, hətta bir çox alçaq insanların rahatxanəleri, bir çox dairələrin zibil yerleri olan qəbiristanlarımızın son hallarını anlatmaq üçün bir neçə kitab lazımdır. Halbuki uzun bəhsin burada münasibəti yox. Gəlek əsil hekayetimizə.

Bir gecəyarısı qəbiristanın növbətçisi təzə qəbirleri gezirdi. Yarı gecədən bir az keçmiş dərindən bir səs eşidir. Dərhal səsin geldiyi yerdə, 3-4 günlük təzə bir məzara çatır. Qulaq verir, kəsik-kəsik gelən yanlıqlı səsləri dinləyir, sonra şiddetli bir fəryad duyur. Növbətçi heyrət və dəhşətə düşər olur. Özünü toplayır, qəbiristan nazirinin telimləri, emrləri yadına gəlir. Dərhal növbətçixanaya gəlir, qazmayı, kürəyi götürür, məzəri qazmaq, o biçəreni çıxarmaq isteyir. Lakin ne tövr olursa işe yalnız cəsərət etmir. Sürətlə məzarın yanına varır. Nömrəsini alır, dəstərinə baxır, kim olduğunu və sahibini tapır, sahibine xəbər vermək üçün məzarından uzaqlaşır. Bir saat sonra ölü sahibini tapır. Xəbar verir. Ölü sahibi sevincindən bir anda duramaz. Doktor çağırırlar, faytonla qəbiristana doğru rəvan olarlar. Faytonun sürətini sormayınız. Sanki getmir, havada uçur. Atların ayaqlarının səsi sürətlə işleyən bir maşının hərəketinə oxşuyurdu. Lakin ölü sahibi yenə yerində rahat olmur. Faytonçuya qışqırır: böylə yavaş olmaz, təvəqqə edirəm, ziyadə təvəqqə edirəm, bir az tez-tez sürüñüz. Az zaman sonra qəbiristana çatırlar. Orada hər vaxt hazır olan qəbir qazmaq hacətlərini götürürler, qəbirə varırlar. Ömründə qazmanı elinə almayan ölü sahibi növbətçinin qazmasına səbir eləmir. Qazmayı özü götürür. Tərif edilmez bir təlaş və sürətlə qazmağa başlayır. 3-4 ay evvel evinə getirdiyi təzə gəlini, arvadını çıxarmaq isteyir. Hüsn-canal və kamalının məstunu olduğu məhbubəsini xilas etmek isteyir. Uzun bir həsrət, mənəvi bir məşəqənin nəticəsi olaraq min zəhmətlə... istədi ki, qazmanı buraxıb əlli ilə qazsı. Qazdı

yariya endi. Lakin məzardan eskisi kimi daha səs, bir şey eşidilmir. Nəhayət qazdı, qurtardı. Cib elektrik lampası məzarın içərisini, məhbubənin halını nəzerlərə ərz etdi. Həsrezzadə məhbubəsinə sarıldı, yalvarmağa başladı: "Mariya, Mariya, sevgilim Mariya! Mariya, iki gözüm, ruhum Mariya! Bir az su iç..." Heyhat, Mariya son nefesde, can teslimində. Biçarə qız, bu gecə qəbirə qoyulduğundan dördüncü gecesi düçər olduğu litargi naxoşluğundan ayılar, ayağa durmaq ister, başını tabutun qırığına vurar, əllərini uzatmaq, yol tapmaq ister, tabutun kenarı qoymaz... Hər tərefdə derin bir sükünet, kimsədən kömək yox, qaranlıq, tək və tənha dar bir yer, zavallı axırda anlar, qanar ki, məzara qoyulmuşdur. Qorxusundan nə edəcəyini bilməz. Çıxmağa çalışır, zeif əlli ilə tabutun qapağına qaldırar, durnaqları ilə məzarı qazmağa başlar. Heyhat mümkünmü? Az zaman sonra "durnaqları qopar, nazik barmaqları soyular, qanar. Bir mərtəbəye geler ki, barmaqlarının ucları hem yaralanar, qopar, yene bir şəxə müvafiq olmaz. Qazmaqdən ümidi kəsər gücü çatacaq derəcə fəryad və naleyə başlar. Saçlarını yolar, üzünü, gözünü cirar, qorxusundan gözleri döner. Axırda səbir eleməyib qorxudan özündən gedər, bayilar. Nəhayət, ehtizar halına düşər. İştir bu sıradə, bu anda məzar qazılmağa başlar. Sevgilisi son nəfəsinə çatar.

Məzar qan içində, məhbubənin saçları yolumuş, üzü didilmiş. Barmaqları parçalanmış, meməleri göyermiş, gümüş kimi misə (paxira) dönmüş. Ay kimi üzü tanınmaz bir hala gəlmış, vücudu hənüz isti, bədəni daha soyulmamış. Lakin can vermədə. Bir tərefdən əri sarılmış, digər tərefdən həkim burnuna elac verir, dərman sürtür, aylıtmaga çalışır. Heyhat, bir daha terpənə bileyəkmi? Vaxt keçdi, çoxdan adladı. Lakin məhbubə hələ ölməmiş, amma ölməyə, o biri aleme getməyə ciddi hazırlanmış. Nəhayət, beş-on dəqiqə sonra başı sevgilisinin qucağında, əli doktorun ovucu içində olduğu halda köməyinə, müavinətinə, vaxtsız gələn eşqinə vida etdi..."

İştir tarixdə ismi və rəsmi ilə həqiqətən olmuş bir vaqię burada tamam oldu. Bu vaqielər "Xortlayan adam" arasında bir fikir verdi sanırıam. Lakin bir az daha tekrar və izah edək: eski zamandan bəri aramızda "qəbirdən xortlayan adam" sözü eşidildiyi cümləmizə məlum. Demək ki, onun mütləq bir vücudu, həqiqəti varmış. Amma eski zamanlarda hər qorxulu, dəhşətli, yaxud çox faydalı bir şeye haşa-haşa, "Allah" deyildiyi bir vaxtda, adətən dişarı görülen, hər

şeydən və ya gözə görünlən bir xeyaldan qorxulduğu bir zamanda o şeyin, o xeyalın eslini, həqiqətini kim ferq edəcəkdir? O xüsusda o halı kim elmlə, fənlə izah edə bileyəcədir? Təbii də ola bilməzdi. Buna görə hər mövhumi və xeyali bir şeye bədən və vücud verdiyimiz kimi "Xortlayan adam" a cın, pəri... kimi vücudu fənn və həqiqəti özgə tövr mümkün olan xüsusları da zəmanəmizə qədər əsassız sanmışız. Daha ümumiyyətlə, deyə bilerəm ki, əski masal və hekayələrimdə təsvir edilən bir çox xeyali şeylərin canlı birər dörlü, özgə halda vücuqları, həqiqətləri vardır.

Ancaq elmsizlik, batıl və cahilyanə etiqadlar həqiqəti olduğu kimi bize göstərməyə bu güne qədər mane olmuşdur. Bir çoxlarımızın, vücuqlarına hələ inanmadığımız: sehr, tilsim, fal, cin, pəri... və sairələrin çoxumuzun bilmədiyi bir surətdə mütləq, mütləq maddi vücuqları vardır. Amma bu vücuqlar şəksiz ki, indiyə qədər bizim təsəvvür etdiyimiz kimi deyildirlər. Bileks vücuqlarına inandığımız bir çox şeylərin de əsil və esasları yoxdur. Her nə hal isə buralarını sonraya, özgə məqələlərə buraxmaq, gelək xortlayan adama: görünür ki, bir çox adamlar əski zamanda da bu gün "Litargi" deyilən naxoşluğa düşçər olmuşlar. Diri, lakin ölü halında mezarə getmişlər. Bir neçə gün, bir neçə həftə, bəlkə bir neçə ay sonra qəbirlərinə naxoşluqlarından, dərin yuxularından ayılmışlar, mezarə basıldıqlarını, gəməldüklərini anlaşmışlar, kimi qorxusundan, mezənin dəhşətli halətinin təsirindən helak olmuş, kimi də cəsarətli olub və ya yumşaq torpağı rast gəlib qəbirlərini qazib çıxmışlar. Lakin çıxmışlar da, sağ qala bilmişlərmi? Özlerinin ölmədiklərini, naxoşluğa tutulduqlarını anlaya bilmişlərmi? Heyhat! Bu kimi xortlayan zavallıların qonşuları, qohumları deyil, en sevdiyi oğlu belə vurub öldürmişdər. "Babasının günahı, pisliyi çoxmuş ki, qəbirdən xortlamış!" adını üstüne götürmemək üçün öldürmişdər. Nə böyük cəhalət, nə təəssüflü hal! Naxoşluğa tutulmuş xortlayanların bir çoxu da avam kəndlilər tərəfindən təhdid olunmuşlar. Meşələrə, biyabanlara sürülmüşlər, quli-biyabani olmuşlar. Hələ dillerimizdə gezən bir çox efsanə, hekayələrə səbəb olmuşlar. Bunlar ya axırda achiqdan helak olmuş və yaxud canavarlar tərəfindən tələf edilmişlər.

Xülasə, insan Avropada "Litargi", bizim bəzi yerlərdə qan tutma və s. adlarla adlanan naxoşluğa tutular, günlərcə, həftələrcə tərpənməz, bir şey yeməz, içməz, beziləri o halətdə ikən çox yaxşı eşidər,

düşünər, lakin bir söz deməz, özünü və ya əlini zərrə qeder terpedəməz, beziləri də heç bir şey eşitməz. İştə bu kimi zavallılar bir çox yerlərdə, hətta Paris kimi Avropanın mərkəzi olan yerlərdə ölmüş zənn edilərək basdırılar, mezarə qoyular. Lakin avropalılar axır vaxtlarda bu naxoşluğu çox gözəl öyrənmişlərdir. Bununla bərabər yene ehtiyatla bəzi ölüleri bir qəç gün məxsusi yerlərində saxlayırlar. Qəbre qoyulduqlarından sonra da üstüne heftələrce növbətçi, qarovalı qoyurlar. Bizlərde isə o kimi biçarələr özləri qəbirlərdən çıxı bilsələr belə vurulub öldürülürler. Yaxud meşələrə sūrlürlər! Nə yaman adət, nə küflü cəhalet!..

Həqiqəten ölmüş bir adam – günahı istərse deryalar qədər olsun – qabırından qalxıb gezəməz. Burası ne əqlən, ne də elmlə mümkün. Gerçekdən ölmüş bir adamin xortlaması, dirilmesi "külli şeyin və ileyhi tərciuna"** ayət və hikmət nəzərinə görə heç bir dörlü qabil deyil. Məzkur və daha çox ayətlərə, hedislərə və "Külli şeyin yarci ilə eslihi"*** qövlüne görə hər ölen əslinə rucu edəcək; mübdinə, mənbeyinə övdet edəcəkdir. Hər məxluq "külli şeyin halikun ilə vəchili"**** ayət-həqiqət fəşanına müvafiq surətdə bugünkü şəkil və heyətdə bir daha dirilməyəcəkdir. Ancaq "Litargi" naxoşluğuna düşçər olub həqiqətən ölməmiş mezarə gedən adam təbii qalxar, dirilə bilər ki, ona xortlayan adam (xortlaq, cadu) deyiriz. Demə ki, söz yalan olmaz, yanlış olar (son).

*Nemanzadə
"Şərqi-Rus" qəzeti, 20, 22 iyun 1904, №79, 81*

GÜNAH KİMDƏ?

Biçarə, məzəlum Xədicə iki ay sonra 17-ci baharını görücəkdi. Bu ən fərəhbəxş baharından bir az sonra ən müqəddəs, ən ruhəfzə əməlləri hüsula gələcəkdi. 8-9 ay əvvəl bir üzük ilə nişanlandığı İsmayıll ilə o, müvafiq yaşıdaşı ilə 4-5 ay sonra baş-başa yaşamağa başlayacaqları. Bu ümid və arzuların verdiyi həsret Xədicənin ürəyinə sanki siğmirdi. Bu qəlbə məsərətlər Xədicənin təbii olan

* Siz evvelki veziyətinizə qayıdacaqsınız.

** Her şey öz əslinə qayıdacaqdır.

*** Hər şey yox olub gedəcek, onun simasından başqa.

məlahətini, cazibəsini, şətarətini bir daha artırırdı, mütənasib vücu-duna, lətif əndamına özge bir gözəllik bəxş edirdi. Günler keçdikcə şadlıqlar artır, ümidi böyük, təxəyyüller genişlənirdi. İsmayılin xeyalı Xədicənin bütün qüvvəyi-mövcudiyətini zəbtinə keçirmişdi. Bu şadlıq günlerin birində toy hesabatı qərarlaşdırmaq və İsmayılin verecəyi başlıq axçasını təyin etmək lazımlı görüldü. İsmayılin böyük qardaşı Xədicənin atasının yanına gəldi. Hesablaşmağa, qərarlaşmağa oturdular. Toy, paltar, team bərəsindəki hesablari görüb qurtardılar. Lakin başlıq ağçasında bir tövər uyuşmadılar. Xədicənin atası 200 manatdan bir qəpik də əskiye razı olmayıcağına qəsəmlər edir, İsmayılin qardaşı 150-dən artıq verməyə qüdrəti olmadığını anladırdı. Söz uzandı. Heç biri iddiasından geri durmadı. Bir-birilərinə yaman-yaman sözlər deməyə başladılar. Nəhayət, iş pozuldu. Xədicənin atası İsmayılin 9 ay əvvəl göndərdiyi nişan üzünü qızının barmağından hiddətlə çıxardı.

İsmayılin qardaşından geni döndərmək üzərə ayrıldı. Zavallı Xədice, qələmi elindən alınmış vətən və millət aşiqləri kimi düşarıyes oldu. Günler keçdikcə Xədicənin nəticəsi dəhşətli xeyallar, düşüncələr qapayırdı. Xədicənin atası qızını bu vaqidiən bir ay keçməmişdi ki 2-3 günlük uzaqdakı kənddə dövlətli, dul bir kişiye öz başına nişanlaşdı. Xədice bu qara xəberi ancaq on gün sonra anasından duya bildi. Demək ki, Xədice 9 aydan, bəlkə bir ilden beri məhəbbətini, meylini bağladığı İsmayıldan yoldaş olacağına qətiyyən qərar verdiyi o xoşəbiyyətli, o gülerüzlü cavandan həqiqətən ayrılaceğimi hiss etdi. Vücuduna şiddetli bir titrəmə düşdü. Heç ümid etmedi ki, bir yerdən əri, yeni heyat yoldaşı, məhəbbət müşterisi, meyusiyət mədayehi... olacaq eşdaşının halını qonşularından xəberləşdi: 50 yaşında, xəstə, 4-5 uşaq sahibi dul bir dövlətli olduğunu anladı. Anladı ki, zülm və istibdadın, insaf və haqsızlığın ən dəhşətli əsiri olmuş, anladı ki, insanlıq hüququ, hər kəsin tapındığı hürriyyəti elindən zəbt edilmiş Xədice bir neçə ay sonra o mərezli, murdar qoca kişi ile əl-ələ, diz-dizə olacağını təsəvvür etdikcə istiyirdi ki, sehərlərə qədər ağlasın, axşamlara qədər yeyib-içməsin! Zaman keçdikcə o lətif üzüllü Xədice də ölü halına keçirdi. Gün olardı ki, ağızına heç bir şey götürməzdi. Az vaxt içində Xədice zeifleşməye, saralmağa başladı. Bir az zaman sonra şiddetli ösküreyyə tutuldu. Böyürlərində sancı peydə oldu. Anası arabir "ay qız, sənə nə olur ki, yeyib-içmirsən?!"

Nə üçün gözlerin qızarır. İsteyirsən atana deym cindar molla Süleymanı getirsin. Kitaba baxdırınsın. Nüsxe yazdırınsın" deyirdi.

Toy vaxtına, Xədicənin qara gününa az vaxt qalır. Məzlum, bədbaxt Xədice evdə toy hazırlığını gördükcə bir dəqiqli əvvəl olmek, toy gününü görməmək istiyirdi. Bununla bərabər səbir edirdi. Atasına, anasına əsla bir şey demirdi. Heç kimseyə sırrını açmırıldı. Bunu özü üçün ən böyük eyib, ölümündən betər hesab edirdi. Tərbiyəsi, etiqadi bunu icab edirdi. Xədicə bir gün önündəki bağçada yalqızca oturmuşdu, dərin xeyallara dalılmışdı. İsmayılin çəperin yanından keçdiyini görmüşdü. İsmayıll isə Xədicənin solmuş üzünü, pərişan halını görüb mütəhəyyir qaldı. Gələn ayaq səsi Xədicəni olduğu yerdən qaldırdı, İsmayıll gördü. Qarışındakını sevgilisinin xeyali zənn etdi. Arzusunun qəbuluna təəccüb etdi. Bir neçə dəqiqli sanki sövdazəde bir-birilərinə baxa-baxa qaldılar. Bir az sonra Xədice özüne gəldi. İsmayılin xeyalı yox, özü olduğunu anladı, utandı. Əllərini üzünə qapayaraq oradan uzaqlaşdı. İsmayıll bir ilden beri qayibənə məhəbbət etdiyi mehbubəsinin halına acıdı. Onu bu dərddən xilas etməyə ürəyində qərar verdi. Qonşusu bir arvad ilə Xədicəyə böylecə xəbar göndərdi: "Madam ki, atası onu mal kimi satmaq, pul qazanmaq istiyir, dəli deyil ki, bu gündən sonra öyle atanın yanında dura. Men ölüncəyə qədər o özgəyə gedə bilməz. Hazırlansın, sabahı gün yarı gecədən gəlib götürərem..."

Xədicə bu adı sözleri duydı. Daha çox darıxdı. Hərçəndi İsmayılli sevirdi, onunla yaşamağı, bərabər olmağı istiyirdi, lakin qaçmağı, atasının üzərini qaralmağı naməsuzluq hesab edirdi. Qaçmaq keyfiyyəti təbiətinə, tərbiyəsinə əsla müvafiq gəlmirdi. Fəqət təcavüzü rədd etməkdə şəkk etmedi. Bununla bərabər bir saat da olsun İsmayılin məhəbbətini xəyalından çıxarmırdı. Qız gündən-günə əridi, vətənindən qərib düşmüş fəlakətzədə millətpərvər kimi saraldı, soldı. Şiddətli öskürek, böyür sancıları biçəreni bir saat da olsun rahat buraxırdı. Arabir ağızından gələn qan parçaları insanların, en ziyan cavanların qorxulu düşməni olan verəm (sill) mərezinin müqəddiməsini elan edirdi. Atası qızının halını görmür deyildi. Amma öz-özünə böylə təsəlli verirdi: "Qız qisimidir, tez naxoş olar, tez də yaxşı olar. İnşallah, o vaxta qədər bir zədə qalmaz... Hələ dövlətli yeznənin gondərəcəyi başlıqları, imarətləri görsə lap bir həftədə sağalar..." Qafıl kişi qızının dərdindən bixəbər idi. Xəcalet qurbanı Xədice can dərdində, atası yeznəsindən pul, mal almaq qeydində...

Anlaşdı ki, atası nə üçün 50 manat üçün işi pozdu. Bir ildən bəri xeyala müteehhid olan iki mühəbbi, iki eşdaşı nə üçün ayırdı. Ata ilə övlad arasında böylece tək böyük bir təfəvüt və təzad görünürdü. Hər saat Xədicəyə bir dəqiqə, hər saat atasına bir gün kimi gəlirdi. Aradan xeyli zaman keçdi. Xədicə tanınmaz bir hala düşdü. Her nəfəs aldiqca sanki ciyəri qopurdu. Amma yenə dərdin atasına deyil, qonşularına da duyurmaq istəmirdi. O, öskürdüyüünü atasına eçitdirməmək üçün dişlerini şiddetli sixır, qan parçalarını, o müqərrib yiğnlarını göstərməmək üçün gizli yerlərə tipürürdü.

Xədicə yuxusuzluğunu anlatmamaq üçün hər keslə berabər yatardı. Yatdığı döşək deyil, sanki bu dünyadakı qəbri idi. Gecə isti, yarım arşın boyundakı kiçik pencərə qapalı, yeddi-səkkiz canın yatdığı otağın havası mütəeffin, ağır. Xədicə nəfəs aldiqca böyrüne guya şışlər batır, öskürməkdə boğulmaq dərəcəsinə gəlir. Bir saat olsun rahat olamırdı. Ev şənliyi, xüsusilə atasını rahatsız etməmək üçün yavaş-yavaş öskürməyə, kəsik-kəsik nəfəs almağa çalışır. Heç mümkün mü? Ara-sıra şiddetli öskürməyə, nəfəs almağa məcbur olurdu. Amma atasının acıqlanacağı, söyəcəyi yadına düşündü. Nəfəsini zəbt etmək istərdi. Sixintisindən göz yaşlarını yağış kimi tökürdü. Biçarə yenə rahat olmurdu. Nəhayət, səbir elemədi. Yerindən durdu. Qayət yavaşça qapını açdı, dışarıya, sərin havaya can atdı. Soyuq bir daşın üstündə oturdu. Divara arxa verdi. Xeyli vaxt qaranlıqda tək və tənha oturdu. Birdən qulağına insaniyyəti, insanları yox eliyən – dehşətli tüfəng səsləri, qışkıraq avazları geldi. Atasının ayıla bilecəyini düşündü. Özünün otaqda görünməməsinə yaxşı mənə verilməyəcəyini fikir etdi. Dərhal yavaşça otağına girdi. Döşeyinə müvəqqətən soxuldu. Səslər, qışkırlar getdikcə artdı. Atası bir vaxt oyandı, köhnə paltosunu arxasına alıb dışarı çıxdı. Ağlaşma qopan tərəfə yüyürdü. Ağac çıraqının (çirenin) işığı qonşu Daşdəmir bəyi al qanlar içinde yatdığını nəzərlərə qərz etdi. Zavallı pədər bir neçə yerində yaranmış, bağırsaqları dışarı təkəlmüş, fəryad və iniltileri arasında: A... Neca...bet sözleri eçildirdi. Bir qaç dəqiqə sonra bir az o yan dan gelən şiddetli fəryad və nalələr bu yazığın halını sanki yaddan çıxarmışdı. Hər kes o tərəfə yüyürdü. Daşdəmir bəyin bir dənə olan nuri-didəsi, on yeddi yaşındakı oğlu Aslan bəy altı partlar ilə yaranmış, bir neçə kişi əlleri ilə tutub gətirirlər. O gecə qonaq gələn dayısı oğlunun da başı xeyli yarılmışdı. Yarım saat keçməmişdi ki,

Daşdəmir bəyin qapısı önü qohum-eqrəba arvadları-kişiləri ile doldu. Arvadların cigərsuz nale və fəryadları gecənin qaranlıq pərdəsi altında dəhşətəngiz bir vüquat olduğunu uzaqdağı qonşulara elan edirdi. Aslan bəyin anası var gücü ilə saçlarını yolur, iki əlli ilə başına döyür, döşünü parçalayır, məmələrini didirdi. Xədicənin atası işin əslini, səbəbini təfsilən duymaq istəyirdi. Lakin sıra yox. Yarahları evlərinə apardılar. Xədicənin atası vüquatın səbəbini tez çatan qonşularından soruşdu. Qonşu vüquatın səbəbini böylə anlatdı: "Demirçigilin Hüseyn Pehlevanı bir neçə yoldaşı ilə Daşdəmir bəyin qızı Necabəti qaçırmaga gelmiş. Qızı otaqdan dişarı çıxarıb qaçırlırmış. Ne tövr olursa itlərin səsinə atası oyanır. Qızı döşəyində görür. Qaçıdığını anlayır. Vah-haya başlayır. Daşdəmir bəy, oğlu və qonağı dərhal birər xəncər, tüfəng alıb qızın arxasına düşürülər. Sizə yaxın küçədə çatırlar. Aslan bəy bir neçə tüfəng atır. Daşdəmir Hüseyni xəncərləmeye çalışır. Hüseyn qaçmaq, qaynatmasını vurmamaq istəyir, lakin çarəsiz qalır. Daşdəmir bəyi xəncərləyib yere salır. Aslan bəyi də yoldaşları gülle ilə vurub yixırlar. Nə deyim, Allah üçün söyleməli, təqsir qızdan ziyadə atasında, Hüseyindən artıq Daşdəmir bəy-dədir. Hüseyn qızı iki ildən artıq isteyirdi. Sən de bilirsən ki, oğlan gözəl təbiətli, iş, sənet, pul sahibidir. Deyirlər ki, qızın da ona çox meyli varmış. Zətən öyle olmasayıda qaçıra bilmezlərdi. Oğlan araya nə qəder ricaçı qoydu, yalvardı, atası "neh" dedi, vermedi, həmişə "o kim, biz kim" dedi. Dün gecə bizimkilərin danışmasına görə Daşdəmir bəy qızını rızası olmuya olmuya bir həftə evvel Tuy köyündəki Sultanqaya bəyə əlaltından nişanlamış. Məger oğlan bunu tezce duymuş. Görünür ki, bu gecə "gelirom qaçaq" deyə qızə xəberdə göndərmişdi. Anlaşılmır ki, qız da razı olmuş. Necabəti meşəyə doğru qaçırarkən bu müsibət də əksinə üz verdi. Allah üçün çox yazılıq oldu. Kişinin ocağı tamam söndü".

Səhər yaxınlaşmışdı. İnsanlara bir tərəfdən rahatlıq, digər tərəfdən narahatlıq verən gecənin qaranlığı, pək çox dehşətli vüquatları ağuş-zülmətinde bəsliyən bu siyah pərdə, bir çox müsibətlərə səbəbiyegənə olan bu təbii zülmkar, alçaq insanları həmişə sayeyi-müavinətə alıb, icrayi-xəbasət və cinayətlərinə müsaidə edən, xanimansız fənahıqları doğan qaraüzlü, bu madərxof və heybet yavaş-yavaş, sanki yuxarı doğru qalxırdı, məkanına gedirdi.

Aradan xeyli vaxt keçdi. Bəzi xeyirli, mənfaətli halların, işlərin, kəndlilərin arasında gec yapılmalarına rəğmən bu gecəki xəbər, əsil və heqiqətini təfsilən anlaya biləcəkleri bugecəki vüqut az zamanda kədindən hər tərəfinə yayıldı. Daşdəmir bəyin evinin ətrafi camaatla doldu. Ağlaşmalar, feryad və naleler en qatı ürekleri belə yumşaldırdı. Daşdəmir bəy otağının bir səmtində, oğlu digər səmtində qanə bulaşmış döşəklərin üstündə yatırlar. Otaqda camaatin kəsrətindən iyne düşəcək yer yox. Bir neçə həkim müqəllidləri, ustabaşları, cindarlar yaraları, çapuqları sarıyırlar. İzdihamdan nəfəs almağa macal yox. Her ağızdan bir söz çıxır. Yaralılara hər kəs birer dərman öyrədir. Aslan bəyin yaraları bərk sarılmış olmalıdır ki, "açın" – deyə işarə ilə yalvarırdı. Qanı bir dörlü dayanmırı. Cindirləri da isladıb çıxırıdı. O biri Şəkidəki atasının nefəsi yavaş-yavaş kəsilməyə başladığı halından anlaşıldı. Molla Əli çağrıldı. Quran oxunmağa başlandı. Bu sıradə Aslan bəyin atasının birdən-birə və qayət və qüvvətən çıxan can feryadı və oğlunun üstünə birdən düşüb qapanması onun da halətini elan edirdi. Gün xeyli ağarmışdı. Xədicənin atası üst palтарını geymək üçün evinə gəldi. Hər zaman hər kəsden əvvəl döşəkdən duran qızını bu dəfə döşəkdə gördü. Biçarə Xədicənin mərəzi gecəleyin duymadığı qapıdakı soyuqdan şiddətlənmişdi. Soyuq daş, sanki ciyerlərinə işləmişdi... Onların üstüne artan tüfəng, qışqırıq qorxusu da Xədicəni taqətsiz bir hala salmışdı. Artıq seher olmuşdu. Heyat və xilqətə olan mənfaət və müavinətindən öteri hələ bir çox insanların (haşa) xalq ixtisaz etdikləri günəş yavaş-yavaş görünmeye başladı.

Hər zərresi bir valideyi-həyat olan bu xoş günəş nurefəşan əllərini Xədicənin pəncərəsindən içəri uzatmışdı. Ata və anasının abrinı, adının, özünün ismətini mühafizə uğrunda qurban olan bu xəcaletli, afətli felakətzadə qızın əhtizar halətine baxırdı. Guya müavinət etmək isteyirdi. Hemin vaxtda, bu anda köy qəbiristanının yuxarı səmtində Hüseyn Pehlivan ile mehbubəsi Nəcabəti bu gecə qoynunda saxlayan bu əzəmetli mühafizə doğru baxıldığı vaxt Nəcabətin atası Daşdəmir bəyle bir danə qardaşı olan Aslan bəyin qəbirləri qazıldığı görüldürdü.

Nəmanzada
"Şərqi-Rus" qəzeti, 29 iyun,
3 iyul 1904, №88, 91

CAVAN BİR MİLLƏTPƏRƏSTİN VƏFATI

Şəkidən aldığım ağ rəngli bir kağız mənə en qəmaver qara xəberlər getirdi. Bu qara xəberin verdiyi təsir məni qədirşünaslıq namine bir neçə söz söyleməyə məcbur etdi. Bu kağızdən şəkililərin mədarifəxri, Şəkidə bir çox feqir, yetim uşaqların mənəvi, mərhəmetli atası olan Quluzadə Zekiriyə¹⁰ əfəndinin vefat etdiyini duydum. Rusiya müsəlmanları içinde zaten pək az olan millətpərəstlərdən, hemiyyəti-mücessimlərdən, sahibi-mürvətərdən birinin eksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücudə gələn binaya hemiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millet dostu, maarifpərəst, safdil, səbatlı, hemiyyətli, mütədəyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm mənə çox acı-acı həqiqətərə erz ediyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidi, müsəddər həyat və istiqlalları, kəbəyi-övladları, təlimgahı-islamiyyət və insaniyyətləri, məqərrinənicat və seadətləri olan zəmanət müvafiq məktəbləri və mədrəsələri bu gün en müşfiq bir şəfəyi-dünyəvi, en merhəmetli bir hamiyəkeraməti itirdi. Bəli, Şəki öyle bir vücudi-möhtərəmi qayıb etdi ki, o vücud bizim Zaqafqaz müsəlmanları içinde misli az eşidilən bir senədə, yeni hənuz iyirmi yeddi yaşılarında ikən belə milletin həyani, bəqası ancaq üsuli-cədidi məktəb və mədrəsələri ile olduğuna yəqin hasıl edərək en birinci məqsədi, arzusu və işi onlara rövneq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millet və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifəyidinidən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvərəne Şəkidə en birinci üsuli-cədidi məktəbinin temelini, bünövüsəsini qoyanların en birinci qəhrəmanlarından, ığidlərindən daha özgə təbirə fədayilərindən idi. Mərhum millet və maarif yolunda boş söz deyil, pul, həm də tūmən-tūmən pul sərf etməkde yoldaşlarına qarşı bir nümuneyi-ibret olurdu.

Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiye qədər hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazımlı olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər de vücudə getirmişdir: Şəkidə yuxarı Baş məscidini nəzərrüba bir surətdə təmir və termim

etdirdi. İslamiyyet nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət gəhin tətimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.

Məktəbin müəlliminin məvacibini bir çox vaxtlar yalnızca özü verirdi. Şəki müsəlmanlarının dərəcəyi-etiqaqlarına, əfkariyyelerinə, mədeniyələrinə mücəssəm bir şahidi-əzim olan birinci Cümə məscidinin əvvəlki hali-pürxərəbi bu xaliseyi müxlisi-islamın, bu riyasız mütəddəyyinin fikrini bir çox vaxt rahatsız etdi. Onu təmire və gerçəkden Cümə məscidinə layiq olacaq bir dərəcəye salmağa yoldaş axtardı. Her nədənsə o sırada kimseyi tapmadı. Axırda yalnız başına xeyli pul sərf edərək məscidin mənəvi olan əzəmeti-ruhi avərinə müvəffəq olmaq üzərə zahirini də ənzari-möminini cəlb, qülubi-əbedini cəzb edəcək bir hala saldı. Birinci üsuli-cədid məktəbi məfəetine xeyli ianələrdə bulunurdu. Nəqd olan ianələrdən özgə hər il beş-on yetim uşaq da oxutdururdu. Şəkinin öz cəməətinən müəllim yetişdirmək üsuli-mütəhəssisinə tövfiqən ikmali-təhsile gönderilen dörd-beş əfəndinin telim məsrəfinin bir qismini də məmənnuniyyətə verirdi. Xülasə, harada, hər nə cüre bir iane lazımlı idisə mərhumun ianəsi ən kəsretli bir qisim təşkil edirdi. Bir çox dövlətlilər kimi işi sözlə deyil, felən, nəqden tezçə yapıb qurtarırdı. Fikrində, təsəvvüründə yapacağı daha çox-çox şeylər de vardi. Şəki bu nümuneyi-həmiyyətdən daha çox əsərlər gözleyirdi. Heyif, sed heyif ki, əksərən həmiyyətlərə, qeyrətlilərə, zeiflərə müsəllət olan vərəm (sill) Şəkinin bu müxəffiri-maarifinə de aman vermedi. Qerargahi əbediyəyəsinə çox vaxtsız çəkilməyə behanə oldu. Mərhum həqiqətən, çox xoş təbiətli, qayət həlim, xasiyyətcə qibə olunacaq bir cavan idi. Doğrudur, mərhumun şayani-zikr elmi, yüksək məlumatı yox idi, amma çox pək, çox oxumuşlardan, obrazovanlılardan yüz mərtəbə həmiyyətli, insaniyyətli, sədəqətli, mərhemətli, doğru sözlü, sebathı, riyasız mütəddəyyiyyü maarif və millet dostu, bir insanı-xalis, bir müsəlmani-həqiqi idi. Millət və maarif yolunda ehsan etdiyi pul, həmiyyət hərçənd özgə böyük şəhərlərə nisbətən çox-çox azdır, onun barəsində yazdıqlarım da mübaliğeli kimi görünür, amma insaf və müləhizəni buraxmayıb mizanə alarsaq Şəki kimi bir şəhərdə mərhumdan on-on beş dərəcə daha ziyadə dövlətli kişiler olub. Bunun etdiyi ehsanın yarısını da eləmədikləri bir yerdə, bir çox qoca

kişilerin – hətta bəzi mollaların – üsuli-cədidi halal-haram (?) bildikləri bir məmlekətdə hənüz otuz üç yaşında ikən millət uğrunda bu dərəcə qeyrət, hemiyyət və müavinət etmək, yoxluqda varlıq göstərmək, böyüklüyün ən böyüklerindən sayılır. Buna görə Şəkiyə nisbətən mərhumun haqqında yazdığım həqiqi bəyanatı bir cəhətdən çox az görürem. Nə fayda ki, cəmiyyət və qeyrət ezhəbinin müarizləri – əvəm dilinə düşmənləri – hər zaman görülmək təbii bir qayda kimi olduğundan Şəkinin bu mərhumu xoşlamışın besiretsiz, vicedansız əhli qərəz də eskik olmaz zəmm edirəm, hətta mərhumun vəfatını məmənnuniyyətə meqamında Şəkidən buraya yanan alçaq, ədəbsiz insan surətindəki bir itin kağızı məni yaxıb yandırdı. Lakin böyle nankorluqlar, küfranlıqlar, mərhumun gücünə, halına nisbətən Şəkiyə, vətəninə etdiyi xidmətlər, ehsanlar yaddan çıxarıla bilməyəcəyinə etiqadım çox möhkəmdir. Hər yerde əskik olmayan bezi vicedansızları müstəsna tutarsaq, hörmətli, qedirşunas olan ümumi şəkili qardaşlarım mərhumun asarı-insaniyyə və diniyyəsini mənimle bərabər qəlblerində saxlayıb onun əsərlərinin qədrini bileyəklərinə və məlekəni təqib edəcəklərinə əminəm. Cənab haqq mərhumu məxfuret qövm və təcəlqatına və məslək yoldaşlarına səbirler versin.

*Şəkinin birinci üsuli-cədid məktəbinin
sabit müəllimlərindən Nemanzada
“Şərqi-Rus” qəzeti, 24 iyul 1904, №112*

BİZ DƏ VAXTA GÖRƏ ÇALIŞAQ

Millet, yetər bu səbir, bu cövrü təhəmmülat,
Heç olmasın cəhaletə bağlı olan həyat.

Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumin getdiyi nicat yolu ilə getməyen bir kişi və ya bir millet dünya, məisət və həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında ezilib qalar, bəlkə də bir vaxt yox olar, geder. Buna incədən-inçeyə dəliller axtarmaq lazımdır. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, ekseriyəyə istədiyimiz ilahi və şəri üsullara

baxalı. Səbebülesbabın əmr və hökmərinin əsası və həqiqəti ümumiyyetlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmü, kitablı peyğəmberler hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və "dəyişmək" gerək olduğu lüzum və hökmüne görə deyil də, aya nadir? Əger zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, "dəyişmək" lazımlı gəlməsə idi, əlbəttə, bir peyğəmberin təbliğ və mezhebi, peyğəmberin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbietə, ağla mümkün deyildi. Zəmanəye görə deyişmək, her zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, "zəmanəyə" görə minlərce peyğəmber gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm de böylə lazımdı. Ehtimal daha da çoxdur. Çünkü zaman, eql, hikmət, təbiət böylə icab edərdi, böylə istərdi. İndi həzrəti Adəmdən axır zaman peyğəmberinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ilde beş peyğəmber gəlmış imiş. Demek olur ki, bunlardan beziləri əslafının təbliğinə məmər olduğu ehkam və əməli cüzi bir təgyirlə təbliğə məmər olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüb və lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin üməeti olan bizlər indiki məzhəb və əməllerimizle nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmberlərin ümətleri de əksərişi bizimkilərə müxalif olan əməllerilə bərabər yene xalis-müxlis müsəlman idi.

Demək zəmanəye görə dini əməllerin dəyişilməsi əsas islamiyyəti esla dəyişmir. Bu hal dini əməllerin zəmanəyə görə dəyişilməsi işlərimizin de zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmaz mı? Hər dörfü etiqadi-əməldə əsasən bir olan islamın fel və emeldə az-çox fərqli olaraq Hənəfi, Şafî, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər de məlum isə, cümləsinin həqiqi müəssiri yene zamandır) təsir və icabına görə deyil də nadir? Hətta mütchəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazımlı olduğu hökmü əsasına görə deyilmə? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl və təgyiri-hərəketə en həkimanə şahid axtararsaq, yene həzrəti-peyğəmberin öz vexti-seadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerde sancılıb yatıb, tərpenmək istəməyən biz tenbellərə birer ibret və nümunə olsun.

Her kəsə məlumdur ki, vəqqi-seadətdə bir zəman hələl olan, alişanın bir əməl birdən nəhs olunurdu. Bir gün məmənnuniyyətlə baş-

lanan bir iş az zaman sonra mən olunurdu. O bərədə gələn Allahın əmri ayətimənsux və mübtıl olurdu. Bu gün haram olan ertəsi gün hələl olurdu. Demək ki, haşa bir qərarda qalması lazımlı zənn edilən əmri ilahi belə dövrə, əsrə, ilə görə yox, bəlkə ayın, günün təqazasına görə dəyişildirdi.

Çünki cənab haqqın hikməti dəyişməyən, bir qərarda qalan bir dörlü, bir məzmunlu əmri-ilahiye camaati tabe etməkdə deyil, bileks əmri-ilahini, vəhyirəbbanını camaatın halına, zəmanənin təqazasına görə inzal buyurmaqdır idi. İstə peyğəmberlərimizin öz zamanındakı iyumi-təbəddüllər, təgyirler, bizim üçün birər nümunə, birər ibret olmaq ilə bərabər dini və dünyəvi əməllerimizdə, əmərlərimizdə tətbiq edilmək üzrə "leyükəlli fullahu nəfsən ilə vusihe" ayəti-cəlilesi "əddəruratu tubihül-mehzurati" hikməti-məşhurəsi və həzrət Əli əleyhissələmin "əllimu övladekum biqeyri zəmanənikum..." mezmununda yüz cür, min növ ayətlər, hədislər, hüccəti-əimmələr, qiyasi-füqəhalar, kəlami-kibrələr yene bizlər üçün birər nümunə hüsnü məsəl olmaq üzrə buraxılmışdır. Heyif ki, zəmanəyə görə çalışmağımız üçün bunca gözəl misallar, asanlıqlar ola-ola bizlər yalnız hansı məqam və hansı hal üçün deyildiyindən bixəbər olduğumuz: Allah kərimdir. Sənin çalışman ilə olmaz. Allahın təqdiri lazımdır. Allah rızqi yetirir. Ölüm var, çalışmaq nəyə gərək. Tədbir təqdiri pozar. Olacağa çare olmaz. Sən nə işlərsən işlə, Allah bildiyini eləyər. Allaha sığınan məhrum qalmaz... kimi cümlələri ezberləyib, öz teqsirimizi örtmək üçün haman bunların birinə yapışırız. Bezisiminən əsasından, nəticəsin-dən bixəbər mollalar kimi döşümüzü genişlədərək bunları oxuyuruz, tənbəllər, səfəhlər kimi mütəsəlli oluruz. Mütəsəlli oluruz da yeri-mizdə, köhnə fikrimizdə məxlənib, batıb dururuz. Aman ya rəbbi, iman və etiqadda bizlərdən yüz dərəcə daha möhkəm və həqiqətən daha vəqif keçmiş maarifperver islamların zəmanənin təqazasına görə olan hərəketləri bizlərə neçün nümunə olmuyor da bugünkü övliya bücüklerinin öz menfeətlərinə xidmet etmək üçün qurduları duzaqa, tələyə düşürüz? Zəmanəyə görə çalışmaq, dəyişmək istemiyoruz. Lakin heç fikir etmiyorum ki, eger əsrə, vaxta görə dəyişmək lazımdır.

¹ Allah her kəsa öz bacarığını həvalə edər.

² Zəruretlər qadağanları aradan qaldırır.

³ Övladlarını zəmanənizə aid olmayan şəkildə öyredin.

gelməsəydi, nə Abbasilərin o şəşeli tərəqqiləri, nə Əndəlis ərəblərinin eqlə heyrat verən o mədəniyyətləri, nə də türklerin alemi vəlveləyə salan fütuhati-cahangiraneləri meydana gəldi. Bunların cümlesi nedən? Təqazaya görə çalışmaqdır.

Hər fənalığın mənbəyi, başı hər dörlü fəlakətimizə mücib olan qədim adətlərimizin, səfihane eməllerimizin zərərini həqq ilə təqdir etməmək, hər kəsin getməkdə olduğu təzə üsulun, təzə yolun faide və qiymətini təmiz etməməkdir. Ən ciger parçalıyaq burası ki, zəmanəyə uymamazlığın, tənbəlliyyimizin və qeyrətsizliyimizin müəssəm şahidləri, müəssəm nişanələri olan Şəki, Şamaxı, İrəvan, Naxçıvan... daki gözləri yaşırdacaq bir hali-xarabaya gələn anların (mezar günbəzleri) her gün gözlerimizin önündə durduğu halda onlardan zərər qədər olsun bir ibret alamıyoruz. Maarifperver əcdadımızın qüdret və əzəmetlərinə dərəcəyi-maariflərinə dəlalet edən o asarı-əzimənin bugünkü xarab halları gözlerimizə neçün tikan kimi batmıyor? O yadigarların lisan halları ürəyimizi neçün parçalamıyor? Neçün burlara baxıb zəmanəyə görə dəyişmək, istiqbal üçün hazırlanmaq istəmıyoruz?

Aman ya rəbbi! Bizlərin bu dərəcə qafilənə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarımı? Ev əşyamızı avropalıların kına oxşadıb tez-tez dəyişirdiyimiz, her gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığınız halda, bizlərin əsil həyatına, milli bəqəməzə sebəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşılanmış fikrimizi, zehərli adətlərimizi, meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar – tamam bir avro-paliyiz. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, eməllerimizi diqqətə alsalar – küflü bir fanatik, en cahil mütəəssib bir türküstanlı, buxaralıyız. Bunlarla bərabər ortada yad-ecnəbi suretində bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü, iddiası hep bəhanə, yalançı sufilik, özgələri aldadıcılıq, cib doldurmaqlıq, qərez və mənfeətə xidmətdir...

İşte bu qərez və mənfeeti-şəxsilər bizləri dəyişməye, zəmanəyə görə çalışmağa qoymur.

Həni bizim alimlərdə, qazılarda, mollalarda, tacirlərde millətimizin bu zamanda həyatına bais olacaq əsərlərə, vəsilələrə təşəbbüs və iqdamları?

Yeri gələndə, söhbət düşəndə özlərini hamiyi-din, rəisi-millet, alimi-baeməl kimi göstərən vərəsetil-övliyalarımızdan hanı milletə xeyir və faidə gələcək dindarana, alimanə bir hərəket?

Ah, mollalar, axundlar!
Nedir təhəyyüli-hirse bu rütbəyi-qeyrətiniz?
Türabe münqəlib olmaq deyilmə qayətiniz
Bugünkü qəfləti-məşum xəndəniz yerinə.
Sabah həşər qədər ağlasını milletiniz?
Düçəri-niqməti təhzib qıldınız vəveyla.
Bu qövm ikən, bu vətenkən veli nemətiniz.
Dəvəmi-cəhl ilə zənn etməyin dəvəm eylər.
Nihayətə iriyər ömri-biedalətiniz.
Nə qanlı yarələr açdı qülubi-islame,
Məhəmməd ümmətinə qarşı suyi-niyyətiniz.
Üdül eyledi reh həqden, ey rəsuli-həqq.
Təhəmmül eylemasın şani-ədliyyətiniz.
Bir kərə etrafımıza baxınız, ne görürsünüz.

Hər tərəfi istila etmiş miskinənə dərin bir sükunət, mezaristəne oxşayan bir xamuşluq, sonu gəlməz bir qəflet... Xeyr, ara-sıra hərəket də görünür. Amma ne tövr hərəket?

Mənfeəti-ümmüyyə perdesi altında bir hərəkatı-mənafəanə dindarlıq, sufilik sərişi altında bir iqdami-şeytanənə, xeyir və doğruluq papağı altında bir feli-vəhşiyənə...

Həni hemiyyət və millətperverlikdən dəm vuran, evlərini qapılarına qədər Avropa bəzəyi ilə, firəng təryinatı ilə doldurulan dövlətli səvdəgarlarımızda, obrazovanni (?) paltarlarındakı ağalarımız, bəylərimiz, xanlarımızda zəmanəyə görə millətpərvəرانə bir hərəket?

Hümayun manifest nəşr olundu. Mində bir əllərə düşməyen fürsətlər əllərə düşdü. Yəhudilərə varıncaya qədər hər millət bu xeyirli gündə, bu qiymətli fürsətdən istifadə etmək fikrinə düşdü. Hər şəhər, hər uyezd öz camaatlarının dərdlərinə, qeydlerine qalib, millət övladı, camaat füqərəsi üçün bir təsisat, bir xeyirli əsər vücudə getirməye çalışırlar. Həni... həni bu qədər müsəlman şəhərlərindən də bir xəber, müsəlmandan da bir tərəpiş? Eyvah... eyvah! Qiymətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafıl doğub, qafıl ölücəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlerini, qəflet yüksərini mehşəre qədərni sürükliyib götürəcəyiz? Nə vaxt bir də zəmanəyə, təqazaya görə çalışacağız?

Ey şeyxüislamlarımız, müftilərimiz, qazilarımız, mollalarımız, axundlarımız, müəllimlərimiz, qulluqçularımız, sövdəkarlarımız, bəşdir... bəşdir bu qədər səbir, bu qədər təhəmmül. Allah eşqinə, din naminə, millet xatirinə, övladı-ümmət adına bunca həqarətlər, təhəmmüller bəşdir!

Namı-insaniyyətə, imanı vicedan naminə,
Ac qalan, zar ağlayan bikəs yetiman naminə.

Bu qədər səbir ve təhəmmül, bu qədər qəflet ve cəhalət, bu qədər zillet və həqarət bəşdir!

Biz də hər şeydən geri qalan camaatımızın dərdinə qalaq. Camaat uğrunda mübarek dişlərini sindiran, üzünü parçalayan, neçə yerlərdə öz mübarek canını təhlükəyə qoyan həzreti-şərin əsil məzhəbin, hikmətini bilək. Ayın, hətta günün təqazasına görə dəyişilən iibrətin-nusari-ilahi emrlerin dünyəvi işlərimizdə də nümunə olacağını yaddan çıxarmayaq. Dinimizin her nə cür emri, hökmü olursa olsun ancaq dünyada insanca yaşayan, axırtdə fezyiyabi-ruhani olmaq üçün olduğu həqiqətini unutmayaq, her işi şerait üsulu ilə axtarib indiki və keçmiş millətlərin əhvali-tarixiyyələrini nəzəri-ibrətə almazsaq bir dörlü olması zənn edilən Allah hökmərinin zamana görə dəyişildiyindən olsun barı ibret alaq, dəyişek.

Görürüz ki, bir ovuc milletlər zəmanəyə görə olan maarif və seyi və himmetləri sayəsində milyonlarca cahil, qafıl insanları özlerine maddi, mənəvi esir edirlər. Her millət öz camaati, öz milləti uğrunda varını, yoxunu, hətta canını fəda eləyir ki, əsarete, həqarətə giriftar olmasınlar. Bir az eqli başında olan milletlər özgə gurultulara, özgələrin əhvalına qulaq verməklə bərabər bütün qüvvətlərini, qeyrətlərini, fikirlərini öz millətlərinin tərəqqisina həsr edirlər.

Amma bizlər... Ah, bizlər guya hər vacibli milli işimizi qurtarıb arxayıñ, rahat olmuşuz kimi oturub gözəl-gözəl fürsetləri itirib ağızımızı özgəlerin əsərlərinə qarşı açıb qalmışq. Qulaqlarımızı özgəlerin sözlerine tikib durmuşuq. Beynimizi bize esla xeyri olmayan boş politika və cəfengiyat ilə çürüdüb öz işimizdə məettəl qalmışq, qalırıq.

"Əddunya sicnun lilmömininə"¹ kəlami-hikmətamız ilə işdən əl çəkib qafilanə oturmaq, hər yerde qaranlıqlara soxulub miskinanə,

heyvanə yaşamaq mənasına alıb "leysəlinsən ilə mesəə"^{*} buyuran dinimizi pozub islam cübbəsi adı altında islamıyyət düşməni, rəhbərliq, büdpərestlik tərəfdarı olmuşuq.

Əsil islamıyyətdən, zəmanənin təqazasından bixeber yatırıq, hal-buki zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, hər zərrə dəyişir... İnsaf və mürvətmidir ki, bizlər hər şeydən de dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi emellerimizi, göz görə təhlükələrə, səfəletlərə sürükləyen köhnə adətlərimizi, cahilənə fikir-lərimizi, emellerimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər...

Her kes yoxdan var, vardan hər şey çıxarınca çalışır. Bizlər isə millətpərvər mühərrirlerimizden cənab Firidun bəy Köçərlinin¹¹ dediyi kimi 1880-ci ildən bəri nizama mövcud olan cəmiyyəti-xeyriyyəmizin ixtiyarını belə qayib ediyoruz, zamana görə çalışımız.

İmdi de olmazsa fikrəfuzi-nuri-intibah
Olmaz olsun boyle suzişli, felakətli heyat.

Hanı bizim sahibmənəsəb reislərin, müəllimlərin, qulluqçuların, sövdəkarların cəmiyyətcə bir ittifaqları ki, ərz hal ilə məhəllinə müraciət edib, bu mərhəmətli vaxtda, bu yuxulanmayaçaq zamanda bizi də rus təbəələri olan sair insanlar cərgəsində qoydurub ümumi hüquq-dan istifadə etdirələr? Hanı bizim əfəndilər, axundlar, ağalarımız, hardasıınız?

Millet bu gün sizlərin himmetinə, mərhəmətinə bağlı. Övladı-ümmət küçələrdə gözü yaşı, səfil-sərgərdən olaraq sizlərin ümidiñe qalmış. Hərçənd islah olunacaq hallarımız həddən artıqdır. Lakin indilik ən lazım və mümkün olanlarına təşəbbüs edək. Baxınız, bu böyük Qafqazımızın bir şəhərində olsun, bir cəmiyyəti-xeyriyyəmiz yox, bir təbşirkətimiz yox...yox, yox! Həmişə bir yoxluqda üzürük...

Bir vaxt darülfünun yerində olan mədrəsələrimizdə varlıq içində yene bir yoxluq gösterilir.

Zalim fələk isə bizi gözləmir. Çalışana verir, irəli götürür. Çalış-mayanları, öz milletinin dərdinə qalmayanları ayaqlar altında əzdirib geri buraxır. Əsrimiz özgə əsrdir.

* İnsan öz seyi ilə tanınır.

¹ Dünya mömünələr üçün bir həbsxanadır.

Bir esrdir ki, əsrimiz, onda
Ölü olmuş mirel, böyle zində.
Böylə bir əsr içinde bax bizi də
Mollalar etmek istiyor mürdə.

Biz də bu əsrdeyik, biz də dirilib, zamanın təqazasını, milletin bugünkü ehtiyacını, qonşu millətlərimizin səy və tərəqqi hallarını nezəri-diqqətə alaq. Alaq da gözəl vaxtları böyük nemət bileyk. İttifaq ilə hökumətimizə müraciət edək. Nicat və selamətimiz naminə en evvəl bize lazım və fərz olan üsuli-cədid məktəbləri, mədrəsələri güşad, mövcud və xərab olanları tovsi və emar eliyək. İndilik Bakıda, Tiflisdə olsun birər "cəmiyyəti-xeyriyyə" təşkil, her şəhərdə qiraet-xana təsis eliyək.

Uşaqlarımızın bir qismini üsuli-cədid mədrəsələrinə verməklə beraber, mütləq digər qismini də rus uşqollarına verek.

Bu surətlə məktəblərimiz, maarifimiz olursa, alimlerimiz, molla-larımız, müəllimlərimiz... öz vezifelerini, borclarını bilsə, rus məktəblərində oxuyanlarımıza çoxalırsa, bu gün uzun-uzadıya danışılıb, yazılıb heç bir cəhətcə qəbul və həll olunmayan məsələlər evvəl zaman özbaşına, öz sövqi-təbiisile bir cəhəte həll olub qurtular. Heç bir kimse ilə işim olmuyaraq deyə bilərem ki, bu gün heyat və memətimizin bağlı və mərbut olduğu məktəb, yeni maarifimiz məsələsini buraxıb, özgə məsələlərdən bəhs etmək, doğrusu, bir bağbanının, ağac köklerinin bulunduğu torpağı lazımlıca tərbiyəye çalışmayıb havanın təsirindən çiçek, meyve gözləmeyeine oxşar. Xülasə, bizi adam edəcək, bugünkü qəfletdən qurtaracaq, bar-bar bağırdığımız mədeniyyətə daxil edəcək bir vasitə, bir səbəb varsa o da ancaq-ancaq məktəblər, mədrəsələr və metbuatdır, bir sözlə, maarifdir. Özgə hər dürlü səy və fikir boşdur, əsassızdır. Ümidvaram ki, qiymətli vaxtları fütbə ver-meyib, qonşularımız qədər olsun, həyat mayilimizə çalışarıq.

Bəstir inqirazın son dəminde qaldıq.
Amacı oldu Quran tezyifi-ruzigarın.
Olsunmu nuri-islam həp qerqeyi-siyahi?
Yoxmu sabahı yoxsa bu leyli-hövl-tarın?
Rahi fənada hər kəs bizzənni iħret alsın?
Təxribi-cəhəle bais alimsifet şərərin.

Nemanzadə
“Şərqi-Rus” qəzeti, 28, 29 avqust,
2 sentyabr 1904-cü il, №147, 148, 152

DƏVƏT

Həqiqət və sidq olan yerdən riyə və yalançılığın, həmiyyət və qeyrət bulunan məhədden dənaət və tənbəlliyyin qaçacağı kimi mərifət və hürriyyət nuru doğan yerdən cəhalet və əsərat qaranlığının gedəcəyi de şəksiddir. Şükürlər, minlərlə şükürlər olsun ki, hər milletin, hər nəfərin səbəbi-istirahəti, vasiteyi-bəqası, aleti-tərəqqisi olan mərifət və hürriyyət işığı bu axır vaxtda bizim də gözlərimizə, uzaqdan da olsa, görünməkde və geleceyimiz üçün böyük ümidi ver-məkdədir. Nə üçün vermesin ki, dəyişmeyən, bir qərarda qalan ancaq Allah və həqiqəti-mütələqdir. Məxluqun şan və sıfəti, hal və iqtizası zamana görə dəyişməkdir. Xüsusilə bu zaman qısa fikirlərle heç ümid edilməyen, ölçülüməyen, zəif təsəvvür və xəyallara gəlməyen məh-sul və vüquati doğan bir anaya bənzədilsə yeri vardır.

Elə ana ki, dünən milyonlarca əhalini hali-əsəretdə tutan bir hökuməti-zaliməyi, bir dövləti-müstəbidi bu gün yene o mezlam cəmaətin qiyam və istirdadi-hürriyyəti qarşısında tir-tir titrədən bir qüvvəyi-əzimə, bir fikri-tecəddüd meydana getirir.

Elə ana ki, heç ümid edilməyen bir vaxtda dünyanın halını, insanların fikrini alt-üst edən qəribə bir məxluq, əcaibe bir yəcuci-məcuc töredib insanların əvvəlinci ocağı-bucağı olan Asiyannı, insaniyyətin birinci qucağı olan asiyahıların insaniyyət düşməni, tənbəlliyyin mənbəyi olmadığını ancaq bir-iki əsrən bəri mədeniyyət ustası və rəhbəri olan qərbilərə bildirir.

Elə ana ki, dünyanın qaranlıq və cahil vaxtından, suların bulantısından istifade ilə qonşu haqqına, rəiyyət malına təcavüz edənləri, özgələrin malını halal-haram deməyib qarına doldurulanları kötük zoru ilə quşdurur.

Elə ana ki, özünə, əmrinə tabe olmayan qafil, nadan övladını xaki-məzzellətə, vərteyi həlakə yuvarlaşdır, az zamanda böyüyü kiçik və rəzil, kiçiyi böyük və ali eylər. Odur ki, zəmanəmizin bu hürriyyətəngiz, bu heyrətamız təsiri səbəbi ilə egsayı-şərqdə yağan qanlı qaralar, axan qırmızı sular neinkı yalnız o tərəfin, bəlkə şiddəti sirayəti sayesində bizim də rengimizi, halımızı, geleceyimizi dəyişdirməkde bahar çiçekləri kimi her kesin başında təzə fikirlər açmaqdadır. Cən-nətməkan merhum və məğfur Kamal¹² bəyin “Qeza hər feyzini, hər lütfünü bir vaxt üçün saxlar” buyurması kimi qəzavü qədər kim bilir

daha nə feyzlər, nə lütfələr hüsulə gətirəcəkdir. Lakin bu feyzlərdən, bu hallardan, bu çiçəklərdən, zamanın bu mərhamətindən bizim də istifadə etməyimiz lazımdır. Bundan sonra da olsa mərifətlilərin ayaqları altında aciz heyvanlar kimi əzilməmək üçün qeyrət və hərəkətə gəlməyimiz lazımdır, labüddür. Bizim üçün istifadə və tərəqqi qapısı indilik, təbii, top, tüfəng və dinamit ilə açılmaz. Onlar “bu halda” bizim heç bir işimizə yaraya bilməzler. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik.

Maarifin və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvəti naşırı isə kitab və qəzetlərdir – mətbuatdır. Bunların məhəlli zühuri isə, təbii mətbəələrdir. Buna görə deyə biler ki, hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütenasibdir. Yəni mətbəesi, mətbuatı çox olan millətlərin sərvət və qüvvətləri də çoxdur. Əks halda mətbuatı yox və ya az olan millətlərin mədəniyyət və gücləri də yox hökmündədir. İndi biz bu mütərrəb nişanələri nezərə alıb Qafqaziyyədə müsəlman mətbəə və mətbuatının “yox” hesabında olan azlığının erz edərək Qafqaz müsəlmanlarında mərifət, ticarət, servet, qüvvət və rahətin də yoxluğu meydana çıxır ki, hər sahibi-insafın bildiyi bir həqiqəti biz bir az açıq söylemiş oluruq.

Bu halda Rusiyada Hüsnü suratla davam edən mətbəələrimizin ən birincisi, mətbuat-qəzelərimizin millətə ən xeyirlisi və nəfisi hamiya məlum olan möhtərem “Tərcüman”dır. Lakin bir “Tərcüman” ilə otuz milyon xalqın ehtiyacı görüle bilməz... Bize beş-on deyil, yüz mətbəə, bir-iki deyil, on beş-iyirmi qəzet, jurnal lazımdır. Heyif, çox heyif ki, guya İslamiyyətin, daha doğrusu, indiki müsəlmanların mətbəə və taze mətbuat ilə heç işləri-gücləri yox imiş kim; bu xüsus esla nezərə alınmır; millətin ən birinci vasiteyi-bəqası olaq, bu cəhet digər işlerimiz kimi köhnə halda sefəlat və sefahətimizə delalət edəcək çirkin, qəmli bir surətdə buraxılır. Halbuki ən güclü top və tüfəngdən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır. Çünkü cahil və qafil bir şəxsin və ya bir millətin əline pul gücü ilə zəmanəminin ən böyük, ən sürətli atılan topları, tüfəngləri, maşınları keçə belə, davamı-bəqası çox azdır. Məsələn, dülgerlikdən bixəber olan bir kimsənin əline kərki (keser) verilib, bir kürsünün yapılması, xahiş edilse, o kəs bacarıqsızlığı səbəbinə kerkini əlinə vuracağı, taxtanı xarab edəcəyi kimi, elmsiz və mərifətsiz bir şəxsin və ya bir

millətin ixtiyarına habelə dünyanın bütün topları, tüfəngləri verilse, yene axırdı özünden yüz kərə az və kiçik, amma mərifətli, qeyrətli və həmiyyətli bir millətə boyun əyəcəyi, acıziyini, bacarıqsızlığını izhar edəcəyi aşkardır. Bu həqiqətə şahid gətirməyə nə hacət: bu gün əksər müsəlman hökumətlərinin həqarət halları, bir ovuc mərifətli avropahlara boyun əyib təslim olmaları gözümüzün önündə dağlar kimi şahid deyil də nedir? Bir az daha izah edək: Farsın (məğrib), Tunisin, Misirin, Zəngibarin, Məsqətin, Burensonun, Somalinin, Buxaranın, Sudanın, Xivenin və özgə bəzi müsəlman hökumətlərinin bugünkü qan ağladacaq halları, ürək parçaladacaq vəziyyətləri gələcəyimizi fikr edən hər sahib-həmiyyəti qəm dəryasında boğsa şayan deyilmə? Kim nə deyirse desin, maarifi, mətbuatı olmayan millət dünyanın ən dehşətli cəng aletinə qərq olsa, quru sözə yeddi deyil, yetmiş övliyə qüvvətine sahib olsa, xəyal ilə yetmiş deyil, yeddi min arşın uzanan zülfüqara malik olsa, yenə axırı pərişanlıq və peşimanlıqdır. Burasını yaddan çıxarmayaq ki, “ciddi mətbuatı, qeyrət və həmiyyəti olan millətin qüvvəti və rahəti də olur” qaydası indiyə qədər hökm sürmiş və bundan sonra da qiyamətə qədər sürecekdir. Buna görə bizlər, eyər bir an əvvəl maarif silahı ilə silahlanmazsaq, tez-gec mərifətli, gözüəciq millətlərin ticarət və sənəet zorları, fikri-siyasət qüvvətləri, amali-milliyyət gücləri altında bugünkündən yüz kərə daha bədər bir halda əzilecəyimiz iki kərə iki dörd edər qədər aşkardır.

Boş iftخار, cahilanə ümid, bixəberanə təselli, üsulsuz rəftar, elm və mərifətsiz icrayi-din və məzheb bizi nə dünyada və nə də axirətde sahi-salamətə çıxara biler. Buna görə bizlər... mütlöq dünya ümüründə qonşu mərifətli millətlərin bugünkü tərəqqi yollarını, məsleklerini tutmalyıq ki, bu yol və məslek də ancaq birdir. O da mətbəə və mətbuatın çoxalmasına və bu sayədə zəmanəye görə hər cür məktəb və mədrəsələrin guşadına, maarifi-milliyətimizin hüsusi və nəşrinə çalışmaqdır.

Mətbuat səbəbile irəli getmiş millətləri burada bizə nümunəyi ibrət olmaq və şahid gətirməyə hacət yoxdur. Bir vətən qardaşı, bir məməkət övladı olan qonşumuz erməniləri, gürcüləri nezərə alaq. Tiflisdə qonşularımızın qırxa qədər mükəmməl mətbəələri var. Hər həftə yüzlərce təzə kitablar nəşr edilir. Bizlərdən çox-çox əvvəl elm və mərifət yolunu rəhbərləri salamat, sənət və ticarəti vasiteyi-qüvvət

ve qüdərət bilən vətəndaşımız ermənilər hələ bir yanda dursun... Gürcüler də biza nisbətə qəflət və dəliliklərini bir dərəcədə qanib hüquqi-milliyələrini mühafizə etməyə, mədəniyyət aləminə addım atmağa başladılar. Bu başlayış, bu hərəket şəksiz bu axır vaxtlarda açdıqları mütəədid, mükəmməl mətbəələri, ciddi qəzetləri, kitabları səbəbiledir... Gürcü vətəndaşlarımızın Tiflisdə gündəlik bir neçə böyük və xeyirli qəzetləri var. Bu yaxında, bəli, bu yaxında iki gündəlik qəzətə daha rüsxət aldılar.

Demek ki, o qədim gürcü qonşularımız da bizdən əvvəl tərəpənib, bizdən əvvəl gözlerini açıb bir neçə gündəlik və böyük qəzətə, bir çox qayət böyük mətbəələre sahib oldular. Cənab haqq daha ziyada artırsın... vətəndaşımız ermənilərin qeyrət, hemiyyət və tərəqqiləri ise daha özgə bir halda, daha gözəl bir surətdədir. İndiye qədər mövcud olan dörd böyük və nəfli qəzet və jurnallarına bu il bəli, bəli, bu keçən ayda iki qəzet daha əlavə etdilər. Demek ki, yaxında Tiflisdə altı erməni qəzet və jurnalı nəşr ediləcək. Nə xoşbəxtlik, nə ali hümmət. Nə gözüəçiqlıq, bərekallah! Qeyrət, hemiyyət və vaxtdan istifadə belə olmalıdır. Bu kimi qədim qonşumuz kim bilir daha neçə təzə qəzet və jurnal üçün hökumətə rüsxət ərzihalı vermişlər. Həm də verməlidirlər. Hərçəndi qonşularımızın bize görə qəzetləri, kitabları çox artıq işə de, Avropanın en kiçik hökuməti olan Şvetsariyaya (İsveçrə), ya dünənki bolqarlara nisbətən bugünkü qəzetləri, kitabları çox az, bəlkə heç demekdir. Bu səbəblə hamımız çalışmalıyıq. Çalışan qul məhrum qalmaz. Allah çalışan qulun din və məzhebinə əsla baxmayıb dünya ümurunda hər kəsin çalışdığını qədərinə verə.

Yuxarıda qonşularımızın bize görə olan tərəqqilərini zikr etmək-dən qəsdim onlara həsəd etmək, çox görmək deyil, qəsdim budur ki, qonşularımız ilə berabər biz də rahet və insanca yaşamaq üçün mərifət və mədəniyyətdə mütləq onlarla berabər olmalıyıq. Çünkü bir vətənde, bir evde yaşayan bir memləkət övladlarının elmləri, qanacaqları bir payəde olmalıdır ki, bir-biriləri ilə qardaşca rahət yaşaya bilsinlər. Bəli aradakı ixtilaf cəhətələrə axırı peşimanlıq və zərərdən özgə bir şey olmayan qəza və vüuqatə meydan verilir ki, insanlıq, qonşuluq nöqtəyi-nəzərinə nə qədər baisi-təəssüf edilse, yene azdır. Halbuki vətəndaşlıq, qonşuluq vəzifəsi nəinki bir-birilərlə heyvanca qovqa etmək, bəlkə mühafizəyi-vətən üçün yekdigarına kömək və müavini vərməkdir. Qonşu evini yixanın heç vaxt evi abad olmaz...

Xülasə, mərifətli qonşuların arasında mərifət və insanca yaşamağı-mız mütləq zamana görə elm və mərifətimizin olmasına bağlıdır. Burasını bildikdən sonra hamı ömrümüzü, varımızı bu məqsədə sərf etməyimiz vacib görünür. İstediyimiz bu mərifət və rahətin qapısı işə qeyrilerdə gördüyüümüz kimi ancaq mətbəə, mətbuatdır – maarif-milliyədir. Heyif, min kərə heyif ki, din və milletin əsil ruhu olan elm və mərifətin qüvvətini hər kəs qanib gece-gündüz o məqsədə çalışdıqları halda bizlər əshabi-kəhfən, yaşıl küləh geyən məlekələrdən... bilməm daha nələrdən, nə xeyallardan kömək və müavini ümidi edirik? Budur ki, bizlərdən elli, altmış kərrə az olan qonşularımız qeyrət və forasetləri cəhətələ bir xeyli təzə kitablarla, qəzetlərə sahib olduqları halda bu böyük Qafqazda bizim mükemməl bir mətbəəmiz, yarımlı jurnal və məcmuəmiz belə yoxdur. Hərçənd Rusiya hökuməti Rusiyani müsəlmanlara bildirmək və Şərqi-Rus" adında bir qəzet ehdas və mührərriyini məlum olan şəxslə həvalə elədişə də, o da hər nədənsə çox davam edə bilməyib əcib bir yuxuya tutulmuşdur. Bizlərə heyiflər olsun ki, təzədən nəşr edilməyinə dua ilə məşğuluq. Aman yarəb! Hər kəs gün-gün irəli getdiyi halda bizlər hər işdə, xüsusiylə maarifdə fərəx-fərəx geri gedirik. Bilməm bu gedişlə halımız nə olacaq? Nə üçün bizlər də öz dərdimizə qalmırıq? Nədən məyus oluruz? Nə üçün əli qələm tutan hemiyyətli, məlumatlı mührərriyələrimiz yazılarını bu xüsusda qanlı yaşa yazmırlar? Xüsusiylə, zəmanəmiz özgə zamandır, demək olmaz ki, hemişə bu halda qalacayıq. Xeyr, xeyr! Ümidi kəsmek Allahın nemətindən, mərhəmetindən el çəkmək deməkdir. İnşallah gələcə-yiniz üçün ümidiyiniz, xahişlərimiz ziyyədə böyükdür. Lakin bizlər fürsəti itirmeyib millet qeydine, məisət dərdinə, vətən halına qalmağa artıq başlamalıyıq? Bizlər hənüz bu yolda nə üçün çalışımıyaq, başlamışaq ki, qonşularımız bu başlayacağımız yolun yarısını çoxdan keçib nihayətə, məqsədə çatmaq üçün nəinki mallarını, canlarını belə fəda edirlər. Heyif ki, bir milletin oxumuşları millətlərinin dərdində iştirak edib istiqbali-millətləri üçün rahathlılarını, varlarını turban etdikləri halda, bizim əksər abrazovannılarımıza guya filosofluq, far-mazonluq satıb hər şeydən biqeyd, bidərd qalib, rahat-rahat ömr sürürərlər? Bu hal ilə, bu qeydsizliklə, bu hemiyyətsizliklə bərabər nə üzlə, nə cəsaretlə, biz də özümüz bütün ömrünü milletin insan

olmasına, rahat yaşamاسına sərf eden peyğembəri-zışanın tabeyi-ümməti hesab edəcəyik? Milletin qeydində, dərdində qalan xəlifələrin, padşahların, ülema və hükəmanın əcaba hansı biri zəhərsiz, xəncər-siz döşəgində rahat-rahat vəfat etdi? Tariximizə baxılsın: milletinin salamalılığı üçün can fəda edən böyüklerimizin heddi-hesabı varmı?

Nə hacət, hər il məhərrəmlikdə zahirən başımıza kül-saman töküb üst-başımızı qanlıra bulayıb, guya böylə əməl və rəftarlar ilə matəmin saxladığımız nuri-çeşmi-millet, müxəffər şuhadayı-ümmət olan hezreti imam Hüseyin əleyhsalamın vəqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi? Heyif, sədd həzar heyif ki, o şahidi-millətpərvərin matəmini bu zəmanəyə görə özgə cür tutmaq, mərsiyələrimizi daha təzə bir sayaq millətpərvərəna üzrə oxutmaq lazımlı gəldiyi halda sahibinin niyyət və məsləkindən bixəber hərə-köt edən cansız maşın kimi qayırıldığımız iş və əməldən özümüz də bixəber bulunuruq. Məhərrəm ayının beş-on günündə aciz uşaqlar kimi "yalnız" başımıza küllər töküb zəncirlərlə öz-özümüzü vurub yaralamaq, aye, ali bir niyyət uğrunda şəhid olan bu nümuneyi qeyrət o mücəssəmi həmiyyət üçün yas və matəm saxlamaqmıdır? Hər insaf sahibindən sorarım: lazımlı deyilmidir ki, hər kəs tutduğu işin, icra etdiyi matəmin nədən ötrü və nə cür bir zati-şerif üçün olduğunu layiqi ilə bilsin.

Lazımlı deyilmidir ki, bu ali uğurda biqayide xərc edilen milyon-ların dərgahı-ilahide qəbulə keçəcəyi ümidi edəcək bir yolda sərf edilib edilmədiyini qansın. Lazımlı deyilmidir bileyk ki, o qərarətileyin rəsul bir cüzi, bir ovuc qövm və təlūqatı ilə öz qüvvətindən neçə min kərə artıq olan bir qüvvəti-eziməyə nədən ötrü qarşı durdu?

Lazımlı deyilmidir bileyk ki, nə üçün bu riqqətəngiz, o ciyəsuz hal ilə şəhadətə, o dəhşətamız surət ilə fədaicənə razı oldu?

Şəksiz ki, qeyrət və həmiyyəti qəlbəli ali hümmətinə sığmayan bu millət aşığı şəhadəti-ölümü, xeyr, bu ölüm surətində ebedi varlığı, əsəret və həqarət ilə yaşamağa tərcih verdi.

Şəksiz ki, təlūqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi.

Şəksiz ki, niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali milliyyəsi yolunda qurban olmayı canına minnət bildi.

Şəksiz ki, niyyət və məsləkində səbat və qərar edib Kərbəla dəhşətini hərriyyəti-vicdaniyyə, əşbiyyəti-qövmiyyə, heysiyəti-milliyyə, hüquqi-insaniyyə qanına qərq etməyi məhz o tökülen qan-cların verdiyi qüvvətlə gələcəkdə açılacaq olan millet çiçəklerinin hüsni-suretlə yaşamaqları üçündür. Heyhat, harda o niyyətlər, o fədai-liklər, harda bizim bugünkü qafiləne rəftarımız, başlarımıza biməna, cahilanə kül-saman tökməklə iktifa etməyimiz?

Baxınız: o ali, qütsi niyyətlər ilə bizim bugünkü cahilanə, müqəl-lidənə əməllərimiz arasında nə böyük təfavütlər var? Allah eşqinə deyiniz: öyle bir zati-qütsi-meabin şəhadətini yad ilə matəm lazımlı aladasını ifa etmek hüququ milliyədən, mərifəti-diniyyədən bixəber bir qisim əvəmə nasın yalnız başlarına küller, döşərinə zəncirlər vurub küçələrdə gəzməkləri iləmi olar? Ey şühiddini-həqiqət, vəhə-daniyyət, ittihad naminə deyiniz: böylə bir zati-səxavət göstərib, "ehsan" adı ilə bəzi dövlətlilərimizin kasiblərdən artıq bir-birilərinə "qonaqlıq" verməkləri iləmi şahisühədanın ruhi mübareki şad edilmək istenilir? Aman əziz qardaşlar! Əsas və həqiqətdən nə qədər uzaqlaşmışıq! Budur ki, bu uzaqlaşmağımız, rahət zənni ilə bugünkü həqarət və zilletlə yaşamağımız etdiyimiz əməl və tutduğumuz işlərin təbii niyyətsiz, fiksiz olduğundan, yeni həqiqətdə nə cür çalışmaq gərək olduğunu bilmədiyimizdəndir. Bugünkü eksər əmələ və rəftarımız müvafiq şəri və eqli olmadığına, hüquqi insaniyəmizi müha-fizəyə, istiqbali-milliyəmizi teminə əsla yaraya bilmədiyinə elbət əvəmünəsimizin eqli irmez, fikri çatmaz. Çünkü onlar zəməna görə məlumatı-aləmiyyətdən, üsuli-vəzi-aləmdən bixəberdirler. Bu xüsusda onlarda o qədər qüsür axtarmaq, bu barəde onlardan bir şey gözlemek olmaz. Əlbəttə, hər kəsin elmine, dövlətinə, mənsəbinə görə xidmət, pul, iş isteyirlər. Bu xidmətlər, bu işlər elbət və elbət ki, oxumuşlarımdan, abrazovannılarımızdan, xüsusile millət ataları hökmündəki rəisi-ruhanilərdən gözlənir. Amma heyif, minlərce heyif ki, eksər ruhanilərimiz, abrazovannılarımız ancaq öz hallarına, öz qarınlarının dərdində qalib bütün milleti, isterse zülüm və cəhalət atəsi tutsa, tərpənməmək, dinməmək fikrindədirler.

Aman yarəb, nə üçün beş günlük dünya məhəbbətini, beş-on də-qıqəlik yalançı rahəti, az vaxtda puç olacaq cüzi mənfəəti dünyəviyi-ebədi həyatə, mənəvi və mükafata tərcih edirlər? Oxumuşluq sifəti, böyüklük rütbəsi, milləti cəhaletdən, səfəlatdən qurtarmaq bu vəchələ həmnövünə müavinət etmək deyilmi? Həqiqət, kül, torpaq başımıza

ki, hər millətin abrazovannıları millətin salamatlığı üçün əvamünnas ilə hər cür rəftar, millətin hürriyyəti uğrunda mallarını deyil, canlarını belə fəda etdikləri halda bizim abrazovannılarım saf dil cəmaəti, hənüz maarif və milletpərvərlik aleminə addım atmağa başlamış qardaşlarımızı yersiz, vaxtsız rəftarları ilə, yazıları ilə, maarif və mədəniyyətdən uzaqlaşdırmağa bir növ səbəb olurlar. Aranı bu vəch ilə xarab eden bəzi həmiyyətsiz, qeyrətsiz obrazovannılarımın bəd rəftarlarına baxıb cəmaətimiz, ümumiyyətlə, oxumuşlara küskün və onlardan şikayətçi kimidirlər. Hətta bu küskünlük təəssüf ediləcək elə bir haldadır ki, hər iki tərəfdə de arzu edilən hüsnü-niyyət, sədəqət və müavinəti milliyyətinin bürüzə çıxmasına ciddi mane olur. Bununla da qalmır: sadə cəmaətimizin böyük bir qismi hər yerde əskik olmayan bir neçə bəhəmiyyət, biqeyrət, bimeslek müsəlman adındakı meymunların rəftarına baxıb mədəniyyəti o meymunların sefaletlerindən ibaret zəm edirlər. Müsəlmanlığın ehkam və əsasından qətiyyən bixeber olub bir əxlaqsızə olan eşqindən və ya qulluğa olan tamahundan ötrü təbdilidin edən səfəhlərə, məcnunlara baxıb, ümumiyyətlə, oxuyanlardan, rusca oxumaqdan üz çevirirler; uşaqlarını rus məktəblərinə verməmək fikr-cahilanəsinə düşürlər ki, nə qədər təəssüf edilsə, o qədər azdır... Başında bir az eqli və fikri olan müsəlmana layiqmidir ki, günün işığına qarşı duran milçəye açıqlanıb günün işığını istəməsin və ya çörəyin acısına, yanığına rast gəlib çörəkdən el götürsün? İnsan üçün bir az elmə abrazovanı (?) olmuş bəhəmiyyət, biqeyrət bəzi müsəlmanlara baxıb elm və maarifdən uzaq durmaq da mümkün və insan sıfeti deyildir.

Baxınız, bu balaca təvəqqənaməni yazmaqdan qərəz nə idi, dərd-qəm bizi haralardan haralara apardı. Əsil məqsədi qoyub bize nə haşiyələr yazdırdı. Belə uzun haşiyələrdən oxuyanların ürəkləri darix-mamaq üçün biz yənə məqsədə gələk: arada törəyən həmiyyətsiz abrazovannıların, işin əsil əsasını fikir edə bilməyən avamın hallarına baxmayıb ümidivariq ki, xatir və xəyalalı gelməyen bir çox müsərret-tamız halları, məhsulları doğulan zaman bizim istiqbalımız üçün də xeyirli işlər, semərələr meydana getirir. Çünkü zəmanəmiz özgə zəmanədir. Zəmanəmizdə bir az görünməyə başlayan hürriyyət, ədalət, insaniyyət günüşi hərcənd bizim üstümüzdə, bizim üfüqümüzdə də doğulacaqdır. Lakin o günün işığından vaxtında istifadə etmək üçün indidən hazırlanmağımız, fürsəti itirməyib dərdləşmeyimiz lazımdır.

Dərdləşmək, görüşmək, xəberleşmək, ərzi-hal etməyimiz üçün də elbəttə, işə yarar, söze keçər, qədri bilinər ümumi "dil"imiz olmalıdır. Bu ümumi nüfuzlu dil dəxi millətlərde olduğu kimi, şəksiz "mətbəə" və "mətbuatdır". Zira mətbəə və mətbuatı olmayan millətin dili yox hökmündədir. Dili olmayanın da mövcudiyyəti yox deməkdir. Dünyaya, etrafa baxınız: hansı millətin mətbuatı çoxsa, o millətin servət, qüdrət və rahəti də çox deməkdir. Əks halda mətbuatı, yeni mənəvi dili olmayan millətin digər millətlər arasında nəinki etibar və nüfuzu, bəlkə adı-səni da yoxdur. Çünkü hər millət öz sağlamlığını, öz varlığını ancaq mətbuat ilə mühafizə edir. Sevgili milletimin istiqbalına, qüdrəti-atiyəsinə mənim ümmidim pek çoxdur. "Şərqi-Rus" idarəsində ola-ola özgə bir məslekde məlum olan xidmətim müddətində çap edilmək üzrə hər tərəfdən gələn yüzlərce məktublar, məqalələr, əsərlər mənde şadlı ümidi, həyatbəxş fikirlər oyadırdı. Camaatımızın bundan sonra da olsa qonşularımızdan ibrət alıb təzə kitabları, təzə əsərləri oxuyacağına, yəqin hasil etdim. Bu, yəqin ümidi hər dürlü cismanı, ruhani zəhməti qəbul edib bu halda müsəlmanlarımız arasında gəliri-qazancı az, amma məna xidməti böyük, gələcəkdə şəni, qüdrəti artıq olan müntəzəm bir "mətbəə" güşədi fikrinə düşdü. "Cənab haqq şərik olanlarla – ittifaq edənlərlə bərabərdir" hökmüne əmel edib, men əziz yoldaşlarım: əhli qələmdən Məmmədquluzadə, tüncardan Şeyx Ələsgər Bağırzadə¹³ bu üçümüz ittihad edib Allahın tofiqi ilə Tiflisde bir müsəlman mətbəəsi açdıq, adını "Qeyrət" təsmiyyə etdik. "Qeyrət" mətbəəsinin ən birinci qəsdi-məsleki türkə, farsca, ərəbcə kitablar təb və nəşr etmekdir. Ümidvarıq ki, millətin ən böyük ehtiyacı olan təzə kitablar və əsərlərin millətimiz arasında rəvacından ötrü bu xoş məsələki, xidməti buraxıb, təmini-məisət üçün yalnız ticarət kağızları çap etməyə məcbur olmayıq. Biz mətbəənin revac və tərəqqisini hərf-lərin gözəlliyyində, edilən sifarişlərin doğru və xoş çap edilmeyində, vaxtında hazır olmasında bilib, Allahın tofiqinə və bundan sonra yatmayacaq olan millətimizin həmiyyət və müavinətinə arxa verib heç bir dürlü məsrəf və xərcdən geri durmayacaq. Az bir vaxtda mətbəəmizdə Misir və İstanbulun ən yaxşı və gözəl hərflərindən iki növ hərf hazır etdik və bundan sonra ehtiyaca və mühərrirlenin xahişinə görə Misirdən, İstanbuldan yene lazım olacaq gözəl hərflər, qəliblər getirmek niyyətindəyik. Hər cür səy ilə "Qeyrət" mətbəəsini elə bir

hala götirmek niyyetindeyik ki, həmiyyətli mühərrirlərimiz, yaziçılarımız, sövdəkarlarımız əslə zəhmet və çətinliyə düşar olmasınlar. Hərçənd xidmət ilə bərabər ticarət və çoxlu qazanca qənaət edib Qafqazda yüzlərcə olan qeyri-millet mətbəəlerinin arasında bu təzə müsəlman mətbəəsinin hüsnü sürətdə zavalına qeyrət edecəyik.

Bununla bərabər eşil fikir və niyyətimiz budur ki, əldən gəldiyi, gücümüzün çatlığı qədər fənni, elmi, sənai, ədəbi tarixi kitabların neşrinə vasita olaq. Təzədən yazılacəq kitablardan savayı maarifdə xeyli ireli getmiş müsəlman milletlərinin en gözəl və nəfli kitablarını Azərbaycanda işlənən ədəbi və bir dərəcə ümumi dile çevirib nəşr eləyək. İndi biz acizanə yazılıan bu "Dəvət" ilə Qafqazdakı hamı həmiyyətli mühərrirləri, müəllimləri, müdərrisləri neşri-asar fikri-müqəddəsinə mütəvazianə, müstərəhimanə dəvət edirik. Uzaqdakı mühərrir və müəllimlərimiz əsərlərini təb etdirmək üçün Tiflisə qədər gelib zəhmət çəkmələrinə belə hacət yoxdur. Hər kəs açıq dil və açıq xətt ilə yazdıqları əsərleri xahiş buyursa, bize göndəre biler. Biz özümüz burada senzura verib rüsxət alarıq. Xüsusi edəcəyimiz şərt və müqavilə ilə gözəl surətdə çap etməyə qeyrət edərik.

Qeyrətli mühərrir qardaşlarımız acizanə olan bu fikirlerimizdə iştirak edirler isə elə etmək ola biler ki, bir neçə ay sonra (bu halda bir-iki böyük kitab çap etməyə məşğuluq) hər ayda, bəlkə, hər iki həftədə bir müntəzimən birər kitab və məcmue nəşr edə bileyk. Nə etməli, çarə nə? Madam ki, Qafqazda milli bir təb şirkətimiz, nəşri-asar heyətimiz yoxdur və bu halda olmağa da rüsxət verilmir və yaxud demək də ola bilər ki, fədakarane bir süredə rüsxət almağa hənüz çalışanlarımız yoxdur, bu surətlə da olsa millətimizi maarifdən, elmdən xəberdar etməyə qeyrət etməliyik. Gözümüzü dörd açıb qəsb edilən hüquqi-milliyəmizi, hürriyyəti insaniyyəmizi istəməliyik. Dərdimizi, ehtiyacımızı bildirməliyik. Bununla bərabər millətimizə tərəqqi yolları olan ülüm və funumi-hazırədən, mükarim əxlaqdan, vəzaif sənəyyədən, məhəbbəti-milliyəyi-vətəniyyədən məlumat verməliyik. Biz bu fikrimizi en əvvəl məsləkdaşımız mühərriri-fəzailpərvər İbrahimzadəyə¹⁴ ərz etdik. Aldığımız cavab da təvəqqə və fikrimizi qayət xoş hal ilə qəbul edib "Qeyrət" mətbəəsi vasitəsilə hər vaxt kiçik, böyük əsərlər, məqalələr nəşr edəcəyini bildirmək lə bizi bu ağır işimizin əvvəlində məmnun etdilər. Ümidvarıq ki, bu "Dəvət" və müraciətimizdə sair həmiyyətli, qeyrətli mühərrirləri-

mizi dəxi qəsd və məsləkimizdən xəbərdar olub aciz, lakin sevgili milletlərinə, hər şeydən artıq maarifə möhtac olan qardaşlarına "Qeyrət" metbəəsi vasitəsilə də vəzifəyi-müqəddəslərini əda edərlər.

Camaat və milletimiz təzə kitabları oxumurlar, – deyə, onları həmişə töhfət etmək, elbəttə, olmaz və burası da hərçənd doğrudur ki, camaatımız təzə kitaba, əsərə pul verməyə öyrənməyib. Bir kitab və qəzətdən qırx-əlli oxumaq istəyir. Amma çarə nə? Yenə həmd və şükürler etməliyik qırx-əlli bir kitabdan da olsa oxurlar. Oxumaq isterlər. Əlbəttə, bələ-bələ oxumağa həvəs edərlər. İnşallah bir vaxt olar ki, bizim camaatımız da başqa milletlər kimi kitab və qəzeti çörək kimi insan qəzası biliib hər kəs öz azuqəsini özü üçün alar. Biz bundan sonra, yəni çəkdiyimiz bunca əziyyət, gördüyüümüz bunca sıxıntı və təcrübələrdən sonra ümidvarıq ki, məzmun və mündəricəti nəfli, dili və yazılı açıq kitabların oxunacaq vaxtı artıq çatmışdır. Ona şəkk-şübhə yoxdur ki, bundan sonra gözlerimiz açılmaz, başlarımız işləməzse, biz Rusiya müsəlmanlarının adları – Gence, Şəki, Şamaxı, Baki, İrəvan, Naxçıvan, Qarabağ... xanlarının adları kimi, yalnız tarix sehişlərində qalar. Aman-aman! Bu kimi məyus-iyyəti, ümidsizliyi nəinki yazımıza, xəyalımıza belə getirmeyek. İnşaallah irəlide tərəqqi ümidiyim, bizim də mərifətli milletlər arasına keçməyə yolumuz çox-çoxdur. Bu qədər ki, bu ümidiñ ancaq mətbəə, mətbuat, bunların vasitəsilə maarifi-milliyəmizin nəşr edilməyində bilməliyik. Həmd olsun camaatımızın lisanı və mənası açıq yazılın kitabları oxumağa başlamışlardır. "Lisan" dedim də, yadına gəldi: yazılın kitabların rəvac və məğlubiyyəti, intişarı mütłəq və mütłəq lisanın açıqlığındadır, asan anlaşılacaq kitablar təbii çətin anlaşılır. Çətin, zor aralısan kitabları isə əlbət, eksər oxuyan sevməz. Az oxuyan istəməz. Camaat üçün yazılıacaq kitablar əlbət və əlbət ki, mümkün mərtəbə camaat dilinə yaxın olmalıdır. Əks halda heç gözləməyək ki, avam dediyimiz eksər camaat ibarəli yazılib, asan anlaşılmayan kitablarını pul verib alalar. Bu səbəbə deyə bilerəm ki, kitabın oxunmasını, rəvacını isteyən mühərrirlər əldən gəldiyi qədər açıq dilli, açıq mənalı yazmağa hümmət buyurmalıdırlar. Həqiqətən, hamımız çalışmalıyıq ki, çətin və mənah ərəbi, farsı sözlerin yerine türkçə sözlər yazaq. Yazı yazmaqdakı hünər və mərifəti ərəbi, farsı sözlerin çoxluğunda bilməyək. Bəlkə, mümkün mərtəbə sade yazımağı özümüzə adət edib, özgələrə də nümunə, örnək olaq. Bu

sözləri mən yaza-yaza, bu lafları mən vura-vura bu balaca "Dəvət" də xeyli uzun metləb ve cümlələr, çox ərəbi, farsı sözlər yazmağımın səbəbi, əlbəttə, hər kəsin yadına gələr və gəlməlidir. Ümum camaat üçün yazılıcaq kitab, əlbəttə, belə yazılmaz. Mən bu məcmuəni xüsusi silə oxumuşlara qarşı yazdığını və indi də deyə bilməyəcəyim bir keyfiyyət də işin içində olduğu üçün belə yazmağa məcbur oldum. Yoxsa özüm ibarəli yazıların düşməniyəm. Tekrar edirem: bizim dərdimizə dərman edəcək hüquqi-milliyemizi, vəzaifi-insaniyyəmizi bildirecek hüsni-əxlaq, məhəbbəti-tövsiyə və diniyyə dərsleri verəcək mətbuatı gələcək və səlamətlilikimiz üçün vasiteyi-yegane hesab etməliyik. Bununla bərabər bəzi müsəlman adında müfsid, xainimillet, düşməni-həmiyyət olan dənilerin, ədəbsizlərin məsləklərini qanıb zahirlərinə aldanmamalıyıq. Bir məsləkdə, bir sözdə, bir qərrada, bir fikirdə durmayıb, pul və mənfəət gelən tərəfə baxıb oynayan abrazovannı naşilərin yazıları ilə ərbabi-həmiyyətin yazıları fərq edilməlidir. Hərçənd bir vaxt, hətta tez vaxt olacaq ki,.. adamların boyaqları, iç üzləri meydana çıxacaq, onları hər kəs tanıyacaqdır...

Aman-amam, əziz qardaşlar! Zəmanəmiz çox mərhəmetsizdir. Çalışmayana heç bir zad vermir. Zəmanəmizin bir saatı itirilecek, fürsətin bir dəqiqəsi əldən qaçırlıacaq zaman deyil. Yaxşı, bəlkə, yeqin bilməliyik bu zamandakı cüzi qəflətimiz, yuxulamağımız, gələcəkdeki ümidiyimiz tez sağalmaz yaralar, zərərlər vuracaqdır. Hər işin bir vaxtı, her vaxtin bir işi vardır. İndiki vaxtin işi odur ki, gözlerimizi dörd yerinə səkkiz açıb özümüzün hər vaxt məqul olan milli və şəri adət və üsullarımızı şiddetli tutmaqla bərabər, qonşularımız-dakı məhz mərifətli işləri, xeyirli üsulları mütləq götürməliyik. Mərifətli milletlər arasında aciz, zəif, həqir qalmayıb hünər və sənatdə onlar ilə bərabər olmalıyıq. Hürr, müstərih, qorxusuz, insanca yaşamalıyıq. Yoxsa mərifətli milletlərin arasında rahat yaşamağı bacarmayıb xəyalə ümid bağlamaq, minillik ata-baba yurdlarını, cənnət kimi yerlərimizi buraxıb geriyə hicrət etmək... Öz elm və mərifəsizliyimizi öz dil və eməllerimizlə təsdiq etmək deməkdir. Gəliniz, ey milleti ruhu olan əziz mühərrirlər, gəliniz. Arada əskik olmayan bəzi xüsusi, şəxsi hallara əsla baxmayıb, əl-ələ veriniz! Fənni, ədəbi, sənai əsərlər yazınız, tərcümələr ediniz. "Qeyret" mətbəəsi mənəfətli milli əsərleri ucuz və hüsni suretdə təb etmeye hər vaxt hazırlıdır. Millətimizin hər cür səlaməti üçün böyük-kicik deməyib çalışaq.

Yek vücud, yek rəy, yek cəhət olub çalışaq!.. Yuxarıdakı yazılarım möhtərəm mühərrirlərə qarşı hərçənd xıtab və vez kimi görünürsə də, əsil məqsədi haşa vez və extar deyildir. O xüsus mənim elmimdən, gücündən, heddimdən artıq olduğunu bilirem. Mən bu "Dəvət" ilə əhəmiyyətli mühərrirlərdən ancaq bir təvəqqə edirəm.

Həqirənə fəryad eleyirəm, acizəne yalvarıram. Təvəqqəmi qəbil buyuran olursa, milletimiz üçün də xoşbaxlıq!

Hərəkət insandan, bərəkət Allahdan.

Əsər 1905-ci ilde Tiflisdə "Qeyret" mətbəəsində
eyni adla nəşr olunmuşdur.

AĞACI QURD İÇİNDƏN YEYƏR

Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərəkətə gelən kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız "islah-reforma" sözlərile doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbədə bir fərəh, bir ümidi oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Hər səmtdə bir təlaş, hər kəsədə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmandə milletinin dərdinə çatmaq, qayıl qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyük-lükələr bürüz etdi. Hər yandan millet vekillərimiz böyük şəhərləre toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının sebəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqışeler etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə milletin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarını, qara dəndlərini ağ kağızlara köçürdüler. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdırılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhənetinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər: dərdlərini, istədiklərini paytaxt qəzetiňə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ilə də beyan etdilər. Sonra?.. Sonra nə olacaq?

“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etmeyə mümkün qədər çalışıraq...” cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaati verilən ərzi-halların, alınan vədlerin xeyirli nəticələrini gözləyirik. Bəli, biz də qeyri-məzhəb – rus təbəəsinə verilən hüquq və müsaidələri gözləyirik. Biz də bu mədeniyyət, insaniyyət əsrində hər xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannıız, alimimiz, ruhanımız, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəket, işinin dalına, peşinə getmek yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, ne yaman xasiyyətimiz var. Bir işin, bir tədbirin sıfəsində cuşə gəlirik, barit kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürrük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap dərin yerinə tullayırıq. İşte bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alınrıq da, xeyrimiz belə olmayırlı.

Bəli, bəzi məsələlər, xüsusilə ölüm-dirim məsələmiz olan “maarif və məktəb” məsələmiz xüsuslu şüarlarla qurtarılr. Həll edilir ki, biz hələ ağızımızı açıb cavab, ümid gözləyirik. Məsələn, keçən həftə Tiflisdə “ibtidai məktəblərdə nə sayaq dərs verilməlidir” məsələsinə baxılırdı. Bu şurani Zaqafqaz maarifinin müdürü-ümumisi (pəncətəl) meydana gətirdi. Bu əhəmiyyətli məclisdə bizdən az olan qonşularımız gürcü və ermənilərdən doqquz müəllim ola-ola bizdən ancaq iki yarım müəllim var idi. Biri Soltan Mecid Qənizadə¹⁵, digəri Muxtarov¹⁶, yarısı da Hacı Kərim Saniyev¹⁷ idi. Danışıq və məsləhət arasında Qənizadə müsəlman dərslerinin bir az artıq olmasını xahiş etdi. Buna cavabən qospadın Saniyev: “Kak mojno – heç mümkünmü” və qeyri laflar ilə etiraz etdi. Qori darülmüəlliminin baş mürəbbi və müəllimi Smirnovun¹⁸ gözünə girdi, iltifatına nail oldu. Sonra söz hansı ildə hansı müsəlman dərsinin oxunması xüsusinə gəldi. Cənab Qənizadə həzrəti-peyğəmbərin və islamın ətrafa nə sayaq ilə yayıldığının tarixi ikinci ildən başlamaq lazımlı olduğunu söyledi. Smirnov ilə Hacı Kərim Saniyev buraya şiddetli etiraz etdilər. Bu dərslerin axırıncı illerdə oxunmasını məsləhət bildilər. Çünkü axırıncı ildə şagirdlərin çoxu məktəbdə qalmayırlı. Bundan savayı eger müsəlman uşaqları tarixi-müqəddəsən qısaca tarixlərin irəli

öyrənsələr türklerində yer tutar. Sonra özgə şeylərə yer və vaxt qalmaz. Bərəket versin ki, Muxtarov onların bu rəyinə yoldaş olmadı. Heç bir cəhədlə dinib danışmadı. Bu məclisdə ortaya qoyulan rəylər, danışqlar qurtardı. Guya təzə program tərtib edildi. Bu təzə “program” 1880-ci ildə keçmiş sərdar Voronsovun¹⁹ vaxtında tərtib edilen köhnə programın bir az öyrülüb-çöyrülməsindən başqa bir şey deyildi. Ayda dörd manat vəzifə ilə o qədər ağır yükü boynuna götürən müəllimlərin, müsəlman dərslerinin ve verilən məvaciblərin bəresində sonra yazaram. İndi biz müsəlman vekillərinə və sahib rəylerine gelək. Müsəlmanların ehtiyacı və ne yol ilə rahət və mərifətli ola-caqlarını nəzər alıb ona görə qərez və riyasız söz danışmağa dəvət olunan abrazovannızzdan bir az bəhs edək. Bəhs edək, amma məsələ çox uzun, buraya siğmaz. Yaxşıdır ki, burasını da yenə sonraya buraxıb əvvəlinci şuraya çağırılan Samiyev ilə bir az danışaq: A cənab, bildinizmi ki, nə cür böyük və ağır bir iş görməyə çağırıldınız? Bildinizmi ki, neçə milyon müsəlmanın diriliyi və ya ölümü zati-fərasət mabeyinizin yadı-ixtiyarına verildi? Bildinizmi ki, bu zəmanəyə, milletin bu halinə görə ehtiyacımız, dərdimiz nədir? Əgər bilib, ona görə müsəlman dərslerinin az olmasını istədinizsə, qeyrət və qanacağınızı söz yox... bilməyib, özgənin ağızına baxıb danışıbsınızsa, qeyrət və fərasətinizin nəhayəti yox... Milletin vəkili yerində olduğunuz üçün sizə bir neçə söz soruşmağa məcbur oldum. A təcrübəli müəllim, Gəncə və qeyri yerlərdəki müəllimliyinizdə nə qayırdınız? Gəncə müsəlmanlarının sizə olan hörmətləri müqabilində nə iş gördünüz? Heç bir kərə təcrübə etmək istədinizmi ki, vəkili, əqilli, böyüyü siz cənabınız olan bu məzəlum millet uşaqlarının tərəqqisi nə yol ilə əmələ gəlir? Heç bilmək istədinizmi ki, ana dili ilə olan təlim sayesində millet balaları nə cür tərəqqi edirlər? Heç eşitmədinizmi ki, sizin kimi müəllimlərin ayağı Gəncə müsəlman-rus məktəbinə girməkden əvvəl məktəbin tərəqqisi, şagirdlərin sanısı nə mertəbədə idi? Ana dilinin nə dərəcədə gərek olduğunu müsəlman kəndlərində dərs verən gürcü və erməni müəllimlərindən heç duymadınızmı? Gürcü müəllimləri müsəlman kəndlərində müsəlman dilinin lütumunu rəislərinə rəsmən yaza-yaza siz heç öz ana dilinizi, ananızı tanımaq istəmirsiniz? Nə deyim. Bu barədə yazılıcaq sözlər çox. Lakin “Həyat”ın²⁰ qiymətli sütunlarını belə adı yazılar ilə doldurmaq istəmirəm. İş, söz öz nəfsinizi məxsus olsayıdı, sizin üçün bir

məqalə deyil, bir hərf belə yazmazdım. Burasını da deyim ki, təqsir yalnız sizdə deyil. Bu beş-altı milyon müsəlmanın içinde təcrübəli, məlumatlı müəllim yalnız sizmi göründünüz? Halbuki çox müsəlmanlar ilə bərabər maarif rəisi ləri də bilirlər ki, heç bir yerdə üz suyu ilə müəllimlik vezifəsini yerinə yetirmədiniz...

Ay mənim sevgili məzəlum millətim, vaxtdır oyanaq. Vaxtdır iş görək. Bu sentyabr ayının on beşinci qədər hər uyezdə, hər quberniyada millət vəkilləri seçilib camaatın rahatlığını, məmləketin abadlığını müzakirə edəcəkdir. Aman, aman, olmaya ki, şeytanlara, suya verənlərə, bir neçə istəkan çayın xatırınıaldanıb quzu şəkildəki qurdları vəkil seçəsiniz. İş əhamiyyətlidir. Zəman nazikdir. Olmaya ki, özünüüz içindən qurd yeyə, olmaya ki, öz əlinizlə öz qəbrinizi qazasınız. Sonradan of-tuf yol etməz. Bilmirsək, qonşularımızdan dərs və ibret götürək.

F.Nemanzadə
“Həyat” qəzeti, 7 avqust 1905, №65

ÜMİDVARAM Kİ...

Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə belə bikefsən? “Irşad”ın 38-ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Ösrin Yezid ibn Müaviyələri” adındaki hüriyyətengiz məqaləni qanını xarab etdi? Sənidən ürəyin, beynin buzladı? Nədi sendə o heyrət? Niyə öyle çəşgin durursan? Bax gözlərinin haləti də deyişilib! Görünür, o məqalədə yuxarıdan aşağı “söz” şəklində tökülen qanlı göz yaşlarının üstə sənin də göz yaşlarının tökülmək isteyir. O bağırı yarıq qələmdən qopan həzin fəryadlar sənin də bəsi-rət qulğınızı rahatsız edir! Eydər ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən!

Ağal əzizim, ağa! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibəti günlərimizdə belə aramızda köhnə yirtıcı qurdların, hiyləgər tülküllerin kəskin dişlorinə qurban olacaq – olur mənziləsində bulunuruq.

Ağla, əzizim ağa ki, alçaq düşmənlərimiz bizi nə dərəcədə bina-mus və bidin hesab edirlər ki, aramıza güya şiyə-sünni nifaqı salıb

bizi yenə bizim qəflət, cəhalət əlimizlə kəsmek isteyirler?! Ah, dini-əzizimizə, namusi-milliyəmizə bu nərmərtəbə həqarət, bizim üçün bu nə zillet? Bir mülahizə edin qardaşlar! Qonşunuzun məlunları bizi nə mərtəbədə heyvan yerinə qoyurlar ki səlahla, mərdliklə bacara bilmədiklərini hiylə ile meydana getirdib iki müsəlman qardaşın arasına nifaq salmaq üçün bizim cəhalətimizdən, qəfiletimizdən nəfi-bərdar olmaq xəyalı-xamina düşüblər! Aman yarəb! Məgər müsəlmanlar o dərəcədə bihəmiyyət, biqeyrət oldular ki, ermənilərin yollarına dinlərini satan müsəlman adındakı heyvanların öz aralarında törediyini qanib o kimi xəbis, murdar vücuqları hökümət əline verib, yox edib ortalığı təmizliyə bilmirlər! Ey zərif ürəkli oxucu! Ağla, ağa ki, anasız, çöreksiz, yurdsuz qalan yüzlərə balalarımızın göz yaşlarını dayandırmaq üçün Bakıdan, Şəkidən, Şamaxıdan, Dağıstan-dan, Tatarıstandan, Türkistandıdan ianə alacağımız yerinə, ürəklərimizi bir qat daha parçalayacaq, məlunana xəberlər alınp.

Qonşumuz ermənilər Amerika kimi en iraq məmləkətlərdəki din qardaşlarından hər gür müavinət və ürək təsəllisi ala-alə bizlər yanı başımızdakı müsəlman şəhərlərindən elə xəberlər duyuruq ki, o xəberlərə səbəb olan müsəlmanlara müşəriklər belə lənat və nifrat oxuyurlar.

Mən təəccüb edirəm ki, belə bir vaxtda hər cür şəkil və surətə girməkdən həya etməyən dəni təbietli bəzi ermənilərin hiylələrinə inanıb aldanan müsəlmanlar harda batıblar, nə cür müsəlmandırlar? Mən məttəlem ki ermənilərin “bizim sünnilərə işimiz yox” yalan və fitnələrinə inanan müsəlmanlar nə cür camaat arasında qalırlar. Nə üçün “məcnunxana”lara getmirlər... Kimdir deyən ki, ermənilərin sünnilərə işi yoxdur? Bu nə səfih söz, bu nə həmaqat! Ayə Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid etdik-ləri canların çoxu sünni deyillermi idi? Ayə, Tiflisdə şəhid edilen qalayçı ləzgilər sünni deyilmidiilər? Ayə, Tiflisdə talan edilen və yanın dükənlərin, evlərin bir xeylişti dağıstanlı, şəkili sünnilərin deyilmi? Mən qanmiram ki, ermənilər harada şie ilə sünniyə təfa-vüt qoysalar. Mən bilirəm ki, erməni bir müsəlmani öldüren vaxtda demir ki, sən şəsən, ya sünni. Hətta noyabr vüquatında bir erməni bir silahsız sünniyi öldürmək istəyəndə sünni güya canını qurtarmaq üçün erməniyə xitabən başladı ki; a qonşu! Siz deyirsiniz sünni ilə işimiz yoxdur, bil ki, mən sünniyəm, mənə deymə! Erməni cavabında:

a... bəli, Osmanlıda bizim erməni balalarını nizəyə taxanlar siz sün-nilər deyildiniz?.. Biz şıə, sünni bilmirik, müsəlmanların Qafqazdan kökünü qazacayıq. Amma Şəki, Şamaxı, Dağıstan və qeyri yerlərdəki hıyləgər ermənilər deyirləmiş ki, bizim sünnilər ilə işimiz yoxdur. Hələbet özlerinin gücləri çatmadıqları, az olduqları yerlərdə canlarının salamatlığı üçün elə deyəcəklərdi. Ayə, bu mərhəmətli kirvelərin həmməzəhbələri nə üçün Zəngəzur Qazax və Tiflisdə də belə demədilər və demirlər? Ey zəifürəkli oxucu, doğrusu, mən sənin göz yaşlarına şərik ola bilməyəcəyəm. Hərçəndi erməninin yoluna səcdə edən, dinini bir qəpiyə satan müsəlman adındakı bir-iKİ dinsizin, namussuzun aramızda tapılı biləcəyinə inanıram. Lakin heç vaxt inana bilmərəm ki, adını gerçəkden (doğrudan) müsəlman qoyan, Allahın birliyinə, Quranın haqlığına, Məhəmmədin peyğəmbərliyinə ürəkdən inanan şıə və sünni müsəlman qardaşlarım elə bir-iKİ nanəcib, haramzadə, bidin bir məlunun fitnə-fasadına qulaq asalar.

Mən son mərtə ümidvaram ki, Şəki, Şamaxı, Bərdə, Dağıstan və qeyri yerlərdəki həmiyyət və ittihadpərvər üləmalarımızın nüfuzları qarşısında bir zad qayira bilməzlər.

Mən əminəm ki, buralardakı həməyyət sahibi din qardaşların belə bir zamanda iki müsəlman qardaşın arasına nifaq salan məlunların murdar ayaqlarını öz məmlekətlərinə basdırmasalar. Mən ümidvaram ki, bir az ağılı başında olan hər müsəlman, xüsusilə millətin ataları yerində olan ruhaniler milletimizin səbəbi-zəlalətini və bugünkü həqirliyimizin aletini nifaqda bilib hər zaman bayısı-rifah və səadətimiz olan ittihaddan bir an, bir dəqiqə geri durmazlar.

Ümidvar
“İşyad” qəzeti, 1906, №46

İDAREYİ-RUHANIYYƏLƏRİMİZ NƏ VAXT DÜZƏLƏCƏK?

“Heyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsıkdan yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikrliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfəvüt

gördüm. Cox ola bilər ki, səhv edirəm. Ancaq bu sehvimi bildirib açıq sözələr ilə acizlərini başa düşürəcəklərinə ümidi var olduğun üçün anla-madığım yerləri sual ilə öyrənmək yolu ilə yazırıam.

Cənab Şeyxzadə yazır: “Qəvayidi-din və maarifi-islamiiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zül-mən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.

Bəh-beh. Nə xoş zahir sözələr... Amma mən anlamırıam ki, havaxt lütfi-həqq, mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə sui-idarəyə xitam verildi? Mən belkə bilmirəm. Əgər elə bir xoş-bəxtlik varsa lütfən bizi də əsərləri göstərilsin. Mən nə bir idareyi-ruhaniyyəmizdə, nə de ümumi bir işimizdə elə “həmiyyəti-əhli-vicdan” əseri, işi görə bilmirəm. Hər yana baxılsa yene köhnə lağər, köhnə çul. Bilməm, amma bəlkə, möhtərem mühərririn yuxarıdakı ibarəsində qəsdi böylədir: “Qəvayidi-diniyyə və maarifi-islamiiyyəmiz, ruzigarın təsiri və lütfi ilə nə yapacaqlarını çəşiran amillərin həmiyyəti ilə köhnə idarənin üst üzü bir az dəyişdirilib köhnə hökü-mət ilə bağlanmış qapıları – bıçaq ağızı qədər açılacağına göstərmək üçün hürriyyət və müsavat “sözlərinin” bir neçə gün danışılmasına rüsxət verilib aləmə bir “dövri-cədid” elan edildi”.

Ha... Bax! Belə bir sözüm yox, yeni ibarəyə sözüm yox. Yoxsa o... dövri-cədid yadımına geldikcə ürəyim parçalanır, beynim əzilir. Dövri-cədid amma yaman dövri-cədid idi. Allah bir daha o cürasını düşmənə de göstərməsin.

Şeyxzadə yazır: “Tiflisdə keçənlərdəki cəmiyyəti-milliyyəyi-islamiiyyə o dövri-cədid həqqaniyyəti-pədidin feyzi idi”. Bəli, bəli, lap elədir! O cür dövri-cədidiñ feyzi bu cür cəmiyyəti-milliyyəyi-islamiiyyə oldu ki, ömri-şərifli ancaq beş-on gün çəkdi, yəni doğduğu yerde camı da çıxdı.

Möhtərem mühərrir yazır: “Bu cəmiyyətdə müsaideyi-diniyyə və tövsiyyati-ainiyyə nizamnaməsi tənzim edildi...” Nə gözəl niyyət! Amma əzizim, vasefa ki, elə bir şey olmamışdır. Doğrudur, Tiflisdə keçən sentyabrın axırında bir yığıncaq oldu. Məhəyyəyi-millet, rəhbəri-ümmət cənab rəisi-ruhanilerimiz də o yığıncağın sədrleri idilər. Və hətta bu məclisə rüsxət verilmeyini hədsiz bir nemət olduğu barəsində məsciddə çox ola dərəcədə əxlas və sədaqətpərvərənə

ve xeyli püribarə “revac” da oxudular. Camaat da gözlərini yerə, allərini göye tikib dualar, aminlər dedilər. Bir-iki gün yiğisib oturub, qalxıb dağıldılar. Əksər gələnlər, xüsusilə bəzi qazılardır yerlərinə əcələ can atdırılar. Budur o məclisin işi də, axırı da. Budur tənzim də, hür qələm də.

Şeyxzadə deyir: “Bu məclisi-maarif işin təşkil edən zevat kirami-həqqə tayifi-müqəddəs vəkilleri ve əfradi-ümmət mütəvəlliləri id...” Nə yalan söyləyim, bu ibarələri oxuyanda Tehran və İstanbul qəzətələrinin ibarələri yadına geldi. Sizin də tez-tez tekrar etdiyiniz “Ayınəsi işdir kişinin, lafa baxılmaz” millətinə görə o zevati-kiram nə iş gördülər ki, “əfradi-ümmət mütəvəllisi” namını qazandılar. Yoxsa “mütəhəvvəl” yerinə səhvən “mütəvəlli” mi yazılıb?

Cənab Şeyxzadə yenə buyurur: “Hökuməti-möhtəşəmənin ixtar və dəvətli üləma və ürəfa cəm olub Tiflisdə “Millət məclisi” bina etdilər”.

Aman, bu da nə gözəl can alan ibara. Şamaxının Kəramətli kəndlərindən olsa idim, mütləq nəzər dəyməsin deyərdim. Yahu, insaf buyurunuz, hökuməti-möhtəşəmənin ixtar və dəvətli, daha türkçəsi – buyuruğu ilə təşkil edilən məclisə, zənnimcə “üləma və ürəfa məclisi”ndən artıq “qulluqçu və mütəvəllilər məclisi” adını versək daha ziyada yaraşar. Haydi, sizin xatırınız və bizim köhnə adətimiz üçün “üləma və ürəfa məclisi” deyək. Amma məhz hökumət amır-lərinin buyruqlarını emələ getirmək qorxu və ixlasi ilə, qulluqçuların qulluqçuları cənab müfti və cənab şeyxulislam səvabdidiləri ilə meydana gələn yığıncağa heç vaxt “Millət məclisi” nəmi-alisini vermək olmaz. Berabər, sizin də çoxdan bildiyyiniz kimi, “Millət məclisi” o məclisə deyirler ki, millətin özü öz ehtiyacını, öz heyatını, öz hüququnu qanıb öz dərđlərinin müşavirəsinə lüzum görələr və qərezsiz, mənzursuz öz aralarından hemiyyətli, məlumatlı vəkiller seçib məclis təşkil edələr. İşte böylə məclisə “Millət məclisi” və camaatın qan-qana seçdiyi mənzursuz vəkillərə də “millət vəkilləri” deyirlər. Millət vəkilləri, ümmət mütəvəlliləri gərək hər bir bəla və möhnətə “vezayifi-müqəddəsi-milliyyə” naminə səbir etsinlər. Millətin dərdinə və ehtiyacına qalınlıq, millətin qəm-qüsurlarını öz qüsurları hesab etsinlər. Qara günlərdə millət köməkçisi olduğu üçün hebs və nəfi olunsalar belə xidməti-milliyyədən üz əvvirməsinlər. Millətin hər cür haqq və ixtiyarını müdafiədə öz cibinin, öz canının qeydini

buraxıb, haqq yoldan və vücudunu fədadan geri durmasınlar. Yoxsa “mən də varam” fikri ilə şöhrət, nüfuz və hökm sahibi olmaq xəyalı ilə beş-on manat xərc edib Tiflis, Peterburqa getmek, geri gəldikdən sonra oturub yatmaq vəkillik deyil, adam aldatmaqdır.

Bəradərim Şeyxzadə ən axırda yazır: “Bu məclis nə üçün təxire qaldı?” deyib təxire qalmışından xeyli şikayət edir. Amma heç soruşturmur ki, bu təxirə qalan məclisin axırı nə oldu? Hani o qışqırıqlar, hani o “böyük iftixari-mucəbi-inşirah”ların neticəsi. Rübbi-esrdən artıq riyasəti-ümmətin üstə oturub istrajnikler kimi nişan artırmağa bəzli-hümmət buyuran rəislərimizin “rəheç”lərindəki vədlər hara uçdu? Görünür işin içinde bizim əqlimizin irmədiyi hikmətlər varmış!.. Hər ne... sifarişlə, zorla... şöhrət və nişan məqsədilə görülecek işlərin milletə heç nəfi olmuyacağı çoxdan məlum.

Vay iş gözlüyənlərin halına. “Duma” deyil ki, qollar çırmansın, vaxtı gelmedən hazırlaşılsın. Amma əcələsi nə bizim “təvəkkül və Allah kərim”in vaxtı uzundur.

Bəradərim Şeyxzadə, aşağıdakı sualı soruşub cavab gözləməkdə mənə şərik olursuz? “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək”. Şeytanın rastına lenet... “Müsəlmanlar düzələnde”. Müsəlmanlar nə vaxt düzələcək? İdareyi-ruhaniyyələr düzələndə.

Tarixə müraciət edərsək, yuxarıda ərz elədiyim kimi, görəcəyiz ki, “dövri mədəniyyəti”mizi meydana getirən, ülüm və füsunun ən böyük hamisi, hətta “büdpərest tayifələrindən olan bir çox elmi və fənni öyrənib onları daha artıq diriltməyə çalışan üləma və hukəməmizin bir qismi, bəlkə böyük bir qismi ruhani üləmamızdır. Bizde vaxtikən özünü, öz vəzifəsini bilən, el üçün, yeni camaat üçün çalışan məlumatlı, hemiyyətli, gözü tox, bəxalədsiz, kin və qərezsiz üləma vardır. Bizim başımız, qədrimiz ali və uca idi, özümüz də öz haqqımızı bilən, öz səy və qeyratımızın semerəsi ilə insanca yaşıyan, ədalət və hürriyyəti, müsavat və üxuvveti özümüzə rəhbər edən ali xisletli ali bir ümmət idik. Amma vaxta ki, bəzi səbəblər ilə ruhani üləmamız yavaş-yavaş firqəbazlığı, Allah yohunu buraxıb məhz öz səslerinin qeydine qalmağa, öz əsil vəzifəsini itirməyə başladılar, o gündən çarxımız tərsinə dönəməyə başladı: elm və həqq yerinə ortalığı cəhalət və yaşanlılıq tutdu. İttihad və qardaşlıq yerinə ələmi əxəff və düşmənçilik qapadı, şərəf və məziyyət yerinə zillet və səfələt

doldu, şövkət və qüdret əvəzine məskənət və həqirlik çökdü, ucalıq və böyüklik məqamlarını acizlik və köləlik tutdu... Xülasə, biz de yavaş-yavaş bu günlərə qaldıq, bugünkü əsərətlərə, zillətlərə düşüruldük. Nə oldu bunlara səbəb? Şəksiz, həqiqi üləməsizləq. Bəli, üləməsizləq! Hərcəndi elmi-islamın tədənnisinə, bugünkü pərişanlığına baxış olan böyük səbəblərin biri də məhz islam padışahlarıdır. Hətta şöhrəti dillerde dastan olan məşhur Harun ər-Rəşid kimi maarif-pərvər padışahlardır ki, özlerinin, islamın güclü vaxtlarında arada törəyen həqiqi üləma libasındaki ixtilafçılaraya guya həqiqətin bürüzə çıxmasına səy edən fazillərə, qərəzkar və bizi bu günləre salan sahibi-fırı şöhrətpərəstlərə verdilər; tərəqqiyi-elm adı ilə ixtilaf və təfriqəni mucib, lüzumsuz mübahisə və mücadilələri xoş görmək və hətta bezen də bir tərəfi istizam edib təşviq etmək kimi tədbirsizlik və dürbənsizlik göstərdilər. Amma hələ oralarını qurdalamayaq. Həm uzun çəkər, həm vaxtı deyil. Bununla bərabər bunların günahları özgədir.

Qəsdimizə gələk: islam ruhani üləməsi ilə xristian ruhani üləməsi arasında dağlar qədər təfavüt var dedik. Bu təfavüt səbəbliyedir ki, bu gün xristian üləməsi aləmin başına götürdükləri belanın əvəzini görüb Avropadan camaat arasından sürülürələr, yox edilirlər. Demək ki, Avropa camaati özlerinin nicatlarını ruhanilərin yoxluğunda tapırlar. Bizim ne işimizə. Öz hesablarını özleri hər kəsden yaxşı bilirlər. Bize, bize gəlek. Görək ruhani üləməmizin yoxluğu bizə nicat verirmi? Yox! Yox! Bileks bizim vəzimiz və mövqeyimizin icabı, onların yoxluğu milletimizin yoxluğu deməkdir. Bu barədə avropalılar ilə gərek dabən-dabana zidd olaq. Çalışaq ki, bizim bugünkü həqiqi üləma namını qəsb edən bir çox ruhanilar doğrudan həqiqi üləma olsunlar və belə üləmanın ətəklərindən bərk yapışib məscidlərimizi rövnəqləndirək. Bəli böyük gücümüzü bu tərəfə verək ki, bizim milli həyatımız, siyasi vəzimizə gözü açıq milli-müxtəlifə arasındakı mövqeyimiz Avropanın halı və bezi müsəlman hökumətləri kimi deyil. Biz bambaşqayız. Biz gərek öz milli həyatımızın bəqası üçün gərek dörd əl ilə həqiqi ruhanilərə, məscidlərimizə, məscid məktəblərimə, şəri adetlərimizə sarılaq. Həqiqi üləməmizə böyük ümidi, ümidi-nicatlar bağlayaqq. Amma indiyə qədər olduğu kimi kor-korane yox ha! Milli məktəblər, ruhani mədrəsələr açıb onlar ilə gözümüzü, beynimizi açmaq ilə qana-qana ümid bağlayaqq.

Ağlılı qonşular burasını bizdən çox əvvəl qanıb hər tövr təhlükələrə qarşı həqiqi ruhani üləməsini, kilsələrini süper edirlər. Bunlar, bu xristianlar avropalıları meymunca təqlid etməyib kilsələrinə köhnəsindən yüz qat artıq güc verirlər. Qapılarını böyüdürlər. Qonşularımızın fərasətini inkar etmək olmaz. Mövqeyə, politikaya görə çox gözəl iş görürler. Kilsələrini əllərində her günə politika yolunda dəstavuz etməyi niyyət etdikləri vaxt kilsələrin binövşələri demək olan kilsə məktəblərini, ruhani mədrəsələrini çox mükəmmel təsis etməyi bacardılar. Bu zamanın kilsələrində bu zəmanəye, bu zəmanə milletlərinə görə vəz etmek, milli cəmiyyətlərini kilsələrdə təşkil etmek, siyasi qəsdlərini kilsələrdə möhkəmləndirmek üçün qeyrətli, həmiyyətli, məlumatlı, fədakar ruhanilər yetişdirdilər. Bizim kimi adam və xatir üçün qulluq yox, qulluq üçün adam hazırladılar. Odur ki, bu cür kilsələrin, bu tövr ruhanilərin uğruna heç bir erməni nəinki malını, canını belə fedadan geri durmaz. Odur ki, hər yana baxsan üç kilsə mülkü-erməni vəqfi, erməni əsəri görülür. Şüurlu qonşularımız hər şeydən qabaq qandılar ki, bu hərcmercli yerlərin, bu qalmaqallı aləmin arasında itməmək üçün kilsələrin divarlarına, həqiqi üləmələrin ətəklərinə bərk yapışmaq lazımdır. Odur ki hər cür milli, siyasi işlərinin kilsə maskası, pərdəsi altında köçürürlər (...)

Bu zamanada hər kim qarşısındakına baxmayıb tədbir və gücü əldən buraxırsa vay gününə! Dava vaxtı ürək yumşağılıq edib bitədarük yatan tayfanın kül başına! Aləmi sellər, zümlər, təcavüzələr götürən bir vaxtda mərhəmət, insanlıq gözlüyüb əlini bağlıyanın torpaq ağızına!..

Vay, biz qəsdimizdən nə qədər uzaq düşdük. "İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?" sualı hara, bu hekayələr hara?

Ey möhtərəm oxucu, bağışla! Dərdli həm az söyləyen, həm də sözünü qarışdırıran olar. Neçə illər, neçə yüz min saatlar bizi yuxulandanların boş hekayələrini ağız açıb dinlədiniz. Bu beş-on dəqiqə də onların yanında olun... Gelən sefər əsil qəsdimiz olan idareyi-ruhaniyyələrimizdən yenə dərdleşərik.

Ümidvar
"İryad" qəzeti, 1906, №80, 85

MÜƏLLİMLƏRİMİZ NƏ ÜÇÜN BAKİYA QAÇIRLAR

Bizdə, yeni məlumatsız milletdə adətdir, deyilməmiş, suyu çıxmış bir sözü deməzər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Her kəs o işin, o sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazımlı olmuş, burası kimse-nin işi deyil. Elmsız, xəbərsiz sövdagarrılarımızın əksərində olan bu naxoşluq təessüf ki, oxumuşlarımızda dəxi vardır.

Bir sahibi-fərasət təzə bir şey yazar. Cox sūrməz. Cümlemiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma "Müəllimlərimiz nə üçün kəndlərdən qaçırlar?" məqaləsi nəzər-diqqətə alınaraq yazılın yazıları əlbəttə ki, bu cür müqəllid yazılırdan deyil, – bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılımağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzər-diqqətə alındı. "Yarımçıqlardan biri", "Bir şəxs". "Axund" imzaları ile gözəl-gözəl bendlər yazılıdı. Bir çox örtülü işlərin, zorlu səbəb-lərin üstü açıldı. Müəllimlərdəki qüsür və günahın cümlesi darülmüəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-terbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, beraderimiz Firudin bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılın zahiri acı yazırlara qarşı dodaq büzüb oturulmadı.

Dərdlərimizin, naxoşluqlarımızın gizli səbəbləri axtarılmağa üz qoyuldu. Cümlemizin "qülhüvvəllah"dan artıq əzberlədiyimiz: "Nə-yime lazımlı, aləmin dərdi sənəmi qalib, kefinə bax" kimi əhəmiyyət-sizlik nişanələri yavaş-yavaş içimizden götürüldüyü anlaşıldı. Hər kəsin qüdretinə görə millət qeydina qaldığı bilindi. Bizim de maarif baharımızın yavuqlaşdığını göstərən çiçəklərin yavaş-yavaş açılmağa başladığını göründü. Şükür, Allah, sənə. Şükür ki, "nə-yime lazımlı..." dövrlərimiz keçir. "Hər kəsa lazımlı çiçəklər açılır". Buna görə ümidi-varam ki, bir çox əhəmiyyətli məsələmiz layiqlə keşf və həll edilməden qapanmaz. Yazıçılarımız bu barədə nə qədər yazsalar, çox görünməz. Çünkü milletimizin ruhu bu məsələnin ruhudur. Milletimizin tərəqqisi bu məsələnin həllindədir. Milletimizin heyatı müəl-

limlərimizi bu günləre salan sui-terbiyə və təlimin, hökumət zülmü-nün məhvindədir. Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun. Bu gün camaatımız həmd olsun, az-çox milli məktəblər açmağa başladı. Hetta bəzi yerlərdə mövcud olan məktəbləri böyük hümmətlə böyütmək isteyirlər. Lakin müəllimsizlikdən, mürəbbisizlikdən aciz qalıb hümmət əllerini acize qoltuqlarına soxurlar. Bəli, müəllimsizlikdən məktəblərimiz viran, işlərimiz pərişan, halımız yamandır.

Müəllim məsəlesi yalnız bizim deyil, hər milletin ölüm-dirim məsəlesidir, bir ovuc ingilislərin topsuz, tüfəngsiz dünyamın yarısına sahib olmaları, Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərlə deyil, Londondakı müdir, alim, durbin və fədakar müəllimləriledir. Müəllimlərin yetişdirdiyi müdürü-siyasiyunlarılıdır. İşin üç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi. Bilməm bir vaxt hansı qəzetdənse oxudum: yapon davasından bir neçə il əvvəl Yaponiyadakı rus səfiri bir bağda qonaqlıq verir. Qonaqlıq münasibetlə, o bağda gelən yapon ibtidai məktəb uşaqlarına da çay verirlər. Uşaqlar çayı içən arada xəbərdar olurlar ki, çay rus səfiri tərəfindən verilib, bunu duyan kimi uşaqlar: "Biz, bize düşmən olanların çayını içmirik..." deyib çayları buraxırlar. Halbuki bizim müəllimlərimiz ingilislərin beş-on qızılına, fransızların şirin dillerinə, yalançı dostluqlarına, rusların maladeslərinə, iki şahılıq medallarına milletlərinin həyatlarını, milletlərinin vətənlərini yağı qoyun kimi satırlar. Nədən? Məhz məhəmməthi, hemiyyətli müəllimsizlikdən! Uzaqlara ne hacət: erməni hamballarının bele başlarını millet məheb-bətli, vətən qeydilə, istiqlal xəyalılı dolduran kimlərdir? Millətlərinin mühafizə üçün əldə ən gözəl bəhanə etdikleri kilsələrini Rusiya kimi – vaxtılıcə dünyamı titrədən bir hökumətdən güclə almağa çalışıb milləti uğrunda "Arxangel" qaranlıqlarına, Sibirianın buzuqlarına gedən və nehayətdə milletlərinin canı demək olan kilsə mülklərini, kilsə yollarını hökumətdən geri alan kimlərdir? Kōhne erməni keşşələrimi? Qoca erməni avamlarımı? Bu gün Rusyanın vəziyyətindən, zəmanənin təqazasından istifadə edib müntəzəm qonşularını aşkar bir surətdə rus generallarının qabağında gəzdiren, bir sözə, hökumət içinde hökumət təşkil edən daşnaqsütyunlarm müdirləri, komitə rəisləri, üzvləri kimlərdir? Quru dua və lənəti-məzhebin rüknü zənn

eden keşişlərmi və ya pisarlıkdeki iki şahı artıq məvacibə müqəddəs xidmətini satan müəllimlərmi?.. Xeyr, xeyr.

Demək ki, hər milletin tərəqqi dərəcəsi müəllimlərinin dərəcəsi ilə bilinir. Demək ki, müəllimlər milletlərinin canlı “qradus”larıdır. Bu halda bizim bezi müəllimlərimizin kəndlərdən qaçmalarına elbəttə, aldiqları sui-tərbiyə və təlimin də dəxli vardır. Əlbəttə, bezi müsəlman müəllimlərinin müsəlman məktəblərində öz milletlərinin ziddinə reftarlarına “xainanə öyrəndiklərini xainanə öyrətməyə çalışmaq” üsulunun acı meyvələridir. Bu sözü dedim də yadına belə bir şey geldi: Bir şəhərdə camaat milli məktəbin xeyrini düşünüb min bəla ilə məscid yanında bir məktəb meydən gətirir. Yüz məşəqqətlə bir müsəlman dərsi müəllimi tapır, bir neçə il içində camaat məktəbin və təzə üsulun xeyrini daha ziyada qanır.

Məktəbin daha artıq tərəqqisi üçün onlar rus dərsinə, rus dərsinin müəlliminə lüzum görürənlər. Direktora yazırlar. Qospadin direktor da harda bir ixləşli, medal və “malades” dəlisi varsa, tezden seçib bura göndərir.

Bir az vaxt keçir, məktəbin divarlarında olan türkçə xəritələr, şkafda görünən türkçə kitablar inspektorun buyruğu ilə yerlərindən uçur. Müəllim cənablartı gizli-gizli aldığı əmrərləri, öyrəndiyi təlimi yavaş-yavaş tətbiq etməyə hümmət buyurur. Şapkasındaki iki böyük kakardının, çiyinlərindeki üç girvenkəlik bəzəkli çinlərin hüzuri-həşəmet mabeynlərində uşaqların ədəbsizcə, yəni başı örtülü oturmaları müəllimin qəlbi-alisini əzməyə başlayır, ciddi bir behanə axtarır. Axtarır, amma tapmaq sayəyi-qeyretində çətin bir işmi? Görürsən inspektor bu alicənab hökümətpərvər müəllimin ürəyinin ortasından məftilsiz tel ilə xəbərdar olur. Cox sürməz, “fütuhatın”, keşiş ağaların, müqəddəslərin, cənablərin bir sürü şəkilləri divarları bəzər. Cənab müəllim ətrafına baxındıqca qəlbində özgə cür hissəli duyar. İxləs və sədaqətini artıq ürəyində saxlaya bilməz. Bir gün uşaqlara: “Bundan sonra zakona görə məktəbdə başlarınıza açma-lısız...” deyə buyurur. Bu əmr, bu səs yanım saat içində şəhərin hər tərəfini tutur. Hər kəsin üzündə qəlbinin narazılığı, hökümətdən şikayəti görülür. Ərtəsi gün məktəbdə uşağın yarısı qalmaz. Məktəb hər kəsin nəzərindən düşməyə başlar. Bir gün də gələr, evvelki xidmətlərindən ötrü inspektordan razılıq kağızı alan cənab müəllim inspektorun zakonuna-sirkulyarına görə müsəlman dərslərindən: həftədə

dörd dəfə Quran, üç dəfə xətt (yazı), iki dəfə dua dərslərindən savayı müsəlman dərslerinin oxunmasına rüsxət almadığını – fərəhini saxlaya bilməyib, sevinə-sevinə elan edir, amma ertəsi günü də məktəbdə öz tanışlarının dörd-beş uşağından başqa özgəsini görməz. Məktəbin tərəqqisine də, ümidi də fatihe oxunub qurtarar. Bəli, budur “Yanıncılıqlardan biri”. “Bir şəxsin” şikayət etdikləri sui-tərbiyənin bir əseri, bir nəticəsi də. Burası məlum. Lakin arxayınam ki, həqiqi müəllimlərin üzərini qızardan bu kimi həmiyyətsiz müəllimlər elbet ki, çox-çox azdır. Əlbət ki, bunlar da insafa gəlmişlərdir. Qaldı ki, kəndlərdən şəhərlərə qaçanlardan bir çoxlarının qaçmalarına səbəb ne sui-tərbiyədir, nə də həmiyyətsizlik.

Bunlardan elələri də vardır ki, belə sui-tərbiyəye qurban, həmiyyətsizliyə alət olmamaq üçün yaxalarını qurtarmağa qaçırlar. Amma çoxunun kəndlərdən şəhərlərə, şəhərlərdə Bakıya, o qara pul deryasına, o üz ağardan qara şəhərə qaçmalarına səbəb məhz məşətin darlığıdır. Üç-dörd baş bir ailəni ayda iyirmi beş-otuş manat ilə dolandırmaq asan dərd deyil, geləcək üçün də heç bir ümidi yox ki, biçarə bugünkü sıxıntılara baxmayıb səbr etsin. İnsan beş il bir yerde fehlilik edəndə ağası sədaqətinə görə beş-on qəpik yenə məvacibini artırır. Amma müəllimlikdə – o da müsəlman olasan – on ilə ömür tükətsən, axmaq aldadən “malades”dən savayı bir şey görülməz. Binəva təcrübəsiz müəllimi bir tərəfdən məşətin darlığı, digər tərəfdən mürvətsiz starşinaların, polisin eziyyəti, camaatın söz anlamaz hali sıxdıqca sıxır. Məktəbdən təzə qurtarmış cavan rəhbərlərə, məşət və camaat dərdi görməmiş cavan müəllimlərə “Milletin xatiri üçün her cür zəhmət və məşəqqətə səbr etsinlər” demək asandır. Amma onların yerində olub iş görmək çətindir. Lazımdır, millet böyüklərimiz də, millet reislərimiz də milletin qeydində qalıb övladı-milləti vəhşilikdən qurtaracaq cavan müəllimlərimizə kömək etsinlər. Arxasız, ümidsiz, məişətinin, qarnının dərdinə qalan bir müəllim, mütəssəm-həmiyyətde olsa, layiqilə bir iş görməz.

Özgələrə dil ilə iş örgətmək, vəz və nəsihət eləmək asandır. Amma onların yerinə keçib iş adamı, dərd babası olmaq hər kəsin hüneri deyildir. “Milletin qeydində qalan həmiyyətli müəllimlər hər cür bəlaya səbir etmelidirlər” – demək üçün bir az da müəllimlərin qeydində qalmaq şərtidir. Yoxsa hər kəs öz cibinin, öz dərdinin peşinə düşüb hər işi məişət dərdilə qovulan binəva müəllimlərdən gözlerse,

işlerimiz bir addım da irəli getməz. Lazımdır ki, kənd müəllimlərin məvaciblərini artırmaq və onları məsişet dərdindən azad etmek üçün rəisişlərimiz, nüfuzlularımız, xüsusilə dumaya vekil seçilənlərimiz indidən lazımı təşəbbüse iqdam etsinler. Yoxsa dörd-beş ildən sonra kəndlərdə bir qabil müəllimimiz də qalmaz. Bunu bugünkü halımız, pərişanlığımız ən birinci deyildir ki, bir çox qabil, həmiyyətli müəllimlərimiz müqəddəs xitmətlərini buraxıb qara pul tərəfinə, yəni Bakıya qaçırlar. Bəzi yazıçılarımızın "Müəllimlərimiz şəhərlərə nə üçün qaçırlar?" deməklarından bir şey qanmıram. Ondan ötrü ki, hansı şəhərdə hansı müəllim yerlərimiz var ki, oraya qaçışın? Baxın Şamaxıya, Şəkiyə, Gəncəyə, İrevana, Şişəyə, Naxçıvana və hətta Tiflisə, əcaba buralarda neçə müəllimimiz vardır? Halbuki bu şəhərlərdə olan tək-tük müəllimlərimiz də yenə o qara pul məcmeyi olan Bakıya qaçırlar. Hətta Tiflisin gözəl havasını, lazımlı xidmətini Bakının istisine, tozuna tercih edirlər. Çünkü orada həm qara pul çox, həm də irəlisi var. Demək ki, Bakıya qaçanlarımızın bir qismi sütərbiyədən və ya hemiyyətsizlikdən deyil, müəllimin bizdə rəğbətsizliyindən, hökümətin zülmündən, məvacibin azlığından, irəlisinə ümid olmamağından qaçırlar. Mən mütləq belə fikir edirəm. Türk balası, müsəlman oğlu, əksər müəllimlərimizin missioner müəllimlərin iğva və şeytanətinə aldanıb millətinə xeyanət edəcəklərinə ümidiim azdır. Arada əskik olmayan bir-iki biəhemiyətin vücudu isə hesab deyil. Xülasə, Qoridəki müsəlman şöbəsinə özgə bir şəhərə köçürməkle bərabər, müəllimlərin məvaciblərinin artmağına mütləq çalışmadır ki, Bakıya qaçmağın qabağı alınsın. "Müəllimlərimiz nə üçün kəndlərdən qaçırlar?" şikayətlərinin axını alınsın.

Ümidvar

"Irşad" qəzeti, 13 aprel 1906, №88

NƏ VAXTA QƏDƏR?

Qafıl camaatın içinde ciddi iş görmək, xüsusilə politikaya – məmələketin idarəesine aid iş köçürmək çox çətindir. Həqiqət, bir çox təcrübələr ilə görülübdür ki, nadan camaat yaxşı-yamanı qanmıyan xırda uşaqlı kimidir. Hər kəsə məlumdur ki, uşaqa üstü bəzəkli, içi zərərli

konfet verəndə, o saat üstüne baxıb aldanar. Konfet sonra bunu naxoş edəcəkmiş orasını, gələcəyin əsla mülahizə etməz. Halbuki uşağın qızdırması üçün "kine" verəndə, acılığını eşidib içməyə yaxın durmaz, ağlar, yenə konfet istər. Kine vermək istəyəndən küsər, ürəyində düşmənlik bağlar. İstə bizim nadan, əsir camaatımızın bir qismi də tamamilə bu uşaqlı kimidir: səlamət və nicati üçün, əsirlilik və həqarətdən azad olmayı üçün köhnə zülmlü idarənin dəyişilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzərə göstərirler. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi "erməni fəndi" zənn edilər. Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istenilməz ki, o hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyanə yere zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bumunla berabər biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, mədəti o köhnə rəzalet, o alçaq və əsirlilik şəklində görübər. Dərd budur ki, Rusiyada bizdən çox döyüllən, söylən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya yene bizdən artıq köhnə zülmələri xahiş edən qafıl bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Bu nə mərtəbə cəhalət ki, o köhnə zəliliyyin, o cür əsirliyin, o xalis heyvanlıq, senəti-rahatlıq və insanlığın ağır dərəcəsi biliniyor. Neçün bilinməsin ki, burunlar o köhnə murdar iy (qoxu) ilə dolub. Qəlbər bir eşşəyə boyun əymək duyuşu ilə bəslənib. Başlar və beyinlər zülm və istibdadın verdiyi tərbiye ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşdır. Gözlər başa döyülməkdə kor olmaq halına düşüb. Budur ki, bu səbəblədir ki, bu zamanın – bu zamanın ha! – bəzi müsəlmanları yene qədim idareyi-hökuməti kor-koranə xahiş edirlər və o qədər özlərini itiriblər ki, Rusiyada "hürriyyət" in hər tayfadan artıq bizə gerək olduğunu zərrə qədər de olsa başa düşmək istəmirler. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyunlar oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa mülahizə etməyiblər. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini geləcəkdəki ümumi mənfəətle, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirler. Doğrusu, istəmirler ki, onlarca tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrısın, gələcəkdə isterse milletin cümlə mal-

yox olsun, bütün övladı-millet qırılsın! Kimin ne işine? Öz çulunu məskincə sudan çıxaran zəmanəmizdə əqilli ığid hesab edilir?!

Ey oxucu! Zənn etmə ki, "Ümidvar" bu kimi sözleri düzəldib tənbəh üçün yazar. Yox vallah! Dayana bilməyib odlanıram. Hələ bir para oxumuşlarımızın xeyir-şerini qanmayıb bezi avama qatışib islamın əsası olan hürriyət və müsavata lənət oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub parçalanıram. Bilməm nə vaxta qəder böylə kor və qatıl qalacağız? Nə vaxta kimi siyaset və ticarətde özgələrə usaqlar təki esir olacağız? Neçün öz palitikamızı, milli xeyrimizi qanmayıraq? Nə dəlil ilə aramızda hürriyət və müsavat istəyənlərə lənət oxuyuruq?.. Görüsünüz, ermənilər 20 ildən sonra özlerinə zərər gələcək deşikləri indidən nə tez qapayırlar. Görüsünüz, ermənilər – Rusiya rusların olmaq şərti ilə Rusiyada hürriyət və müsavatı əsla istəməyirlər. Neçin də istəsinlər ki, evvəl vaxt biz də onlar ilə bərabər olarıq. Xeyr, belkə biz çox işlərdə onlardan artıq ixtiyar sahibi olacağız! Hər yere, hər idarəyə kök salan ermənilərin bugünkü hiylə və təpiklərindən qurtaracağız. Buna görə gərəkdir ki, ermənilərin tərsinə öz milletimizin səlamətliyi naminə Rusiyada hürriyət və müsavatın "doğru" vücudunu, idareyi-məşruteyi-amiyyunun həqiqi təşkilini canı-dildən arzu edək. Lakin burası var ki, idareyi-məşrutənin şirin meyvələrini dadmaq üçün bir neçə il gözləyəcəyik. Hərçəndi burası bizim xasiyyətimizə bir az ziddir, çünki biz hər şeyi eçələ görməyə, eçələ yeməyə öyrənmişik. Gələcəyi əsla mülahizəyə almanınq. Gözümüzün qabağındakına baxarıq. İstədiyimiz tez əmələ gələrsə, nə yaxşı! Olmazsa min-min yaman sözler ilə pisləmeye, nöqsan tapmağa hazırlıq. Yox, yox, əzizlər, böylə olmamal! Böyük bir hökumətin hər tərəfə, xüsusilə avam camaatın qəlblerinə kök salan köhnə idarənin dəyişilməyi, düzəlməyi asan deyil! İndi belkə bir neçə il köhnə sənədən daha zəhmətlər çəkəcək, daha çox pullarımız gedəcəkdir. Amma burası bilinməlidir ki, köhnə zəhmətlərimiz, pullarımız, başımıza vurulan yumruqların qüvvətlenməsinə, özümüzün, tərsinə, zəiflənməyimizə xərc olunurdu. Lakin indi və sonrakı zəhmətlərimiz, xərclərimiz gələcəkdə milletimizin rahat və selamətliyinə bəis olacaqdır. Görüsünüz aradakı təfavüti, elm ilə cəhalet arasındaki təfavüt nə qədər böyükdür!

Yuxarıda camaatımızın nadanlığından, hürriyət və müsavatın xeyrini qanmadıqlarından sıkayıtlənmışdım. Burada bunu artırmaq

istəyirəm ki, bu dərəcə nadanlığımızın, bu öz-özümüzə balta vurmağımızın təqsiri yalnız camaatımızda deyil, belkə bəş-on manat məvacib-aylıq alan elmsiz, hünersiz, başı sarıxlı qulluqçularımız ilə başı qaqaretli hemiyyətsiz qara qarğalarımızdadır. Bu kimilərin köhnə idarə istəmələrinə sebəb məhz özlərinin iki qəpiklik şəksi mənfəətləri olduğunu camaatımız başa düşməlidir. Daha bəsdir, mənfəətxorlara, dinini, millətini iki qəpiklik xeyrə satanlara boyun əymək! Nə vaxta qədər ümumi və milli nəfimizi buraxıb bezi sədrdə əyləşən, minbərə çıxan, qaqaret taxan hemiyyətsizlərin keflərinə qulluq edəcəyik. Biz də insanıq! Biz də bir milletik! Nə vaxta qədər xeyir və şərimizi qanmayacayıq? Ətrafımızı əhatə edən dəhşətli vaqfielərdən daşlar belə mütəəssir olur, aya biz nəyik?

Ümidvar

"İrşad" qəzeti, 17 aprel 1906, №91

ÜMİDVARAM

Cox ümidvaram ki, bəradəri-hemiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı "Müəllimlər" məsəlesi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığını nöqsanların üst perdesinə bir az el sürülüb yenə köhnə sayığında buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan hemiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qəlemlərini yalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzler.

Bəli, etməzlər də işin kökünü; bulanan suyun mənbəyini axtaralar.

Mənim qanacağıma görə darülmüəllimindəki şagirdlərimizin türkçə bilməməklərinə, məlumatı-islamiyyətdən baxəber qalmaqlarına, ürəklərində millət və vətən məhəbbəti olmamığını, bir sözə, "yarımcıq" qalmalarına səbəb məhz müsəlman müəllimlərinin yavaş tərəpişləri deyildir. Belkə bizlərə rəva görülən zülm və ədalətsizlikdir. Ve bir də böyük qulluqçuların çıxardığı "sirkulyar"lardır. Padşahdan savayı hər kefi gələnin öz əqlince çıxardığı hədsiz, saysız "qərardadsızlardır".

İndi insafla mülahizə edək: bir yerdə ki, müsəlman dərslərinin ədədi, müsəlman müəllimlərinin xidmət və tərəpişləri, məktəblərin

üsuli-təlimi zorlu “qanunlar”, qərardadlar ilə mühasirəyə alınıbdır, onu bir-iki müəllimin poza bilməyi mümkünmü? Deyək ki, cuş-həmiyyətlə o səddi-İskəndərə qarşı durdular, pozmağa çalışıdalar. Axırda məglub oldular. Aşkar görülen zülm və əsirliyə təhəmmül etməyi qeyreti-milliyyələrinə sığdırıa bilməyib qulluqlarından çıxdılar. Görək rəisi-ruhanılları, əyani-milletimiz, ziyanlı və qanacaqlarıımız zərrə qəder bir fikrə, bir təlaşə düşəcəklərmiş?

Görək müəllimlik yerlərini boş buraxıb hökuməti məcbur edəcəklərmiş ki, müəllimlərin xahişlərini milletimizin nəfincə həll etsinler?

Görək millet qeydinə “söz” ilə qalanlarımız meydana çıxıb hökumətə bir söz anladacaqlarmış ki, bizim də hüququmuza, insanlığımıza riayət edilsin? Yoxsa hər kes öz qohumunu, öz dostunu müəllimliyə keçirmək üçün divanxanə qapılarında “xuliqanlıq” daki meharet və ixlaslarını sayıb meymunluqmu göstərəcəklər?

Bu sözlərimdən hesab edilməsin ki, Qoridəki müəllimlərə vekiliyə edib onlara tərəfdar çıxməq istəyirəm. Əvvəla, nə onlar mənim vəkilliyimə möhtacdırlar, nə də mən minlərcə övladı-milletin zərərini bir-iki müəllimin xeyrində axtaran həmiyyətsizlər kimi xainimillet deyiləm.

Qəsdim, bildiyim qədər insaf və həqiqəti söyləməkdir. Rəvə deyildir ki, alim ilə cahilə, həmiyyətli ilə xainə təfavüt qoyulmasın! Layiq deyildir ki, hökumətin hamı zülmləri, camaatın təqsiri, yoxluq içinde zühur edən bir neçə həmiyyətli müəllimlərimizin üstünə tulansın.

İnsaf deyildir ki, yazıçılarımız dəxi ümumi adətimizə tabe olsunlar: bir çoxlarımız müşavirə və ittifaq ilə yapıla biləcek bir işi bir neçə nəferin hümmətindən gözləsinlər. Nə üçün camaata, hamiya aid olan işləri ittifaq və camaat qüvvətli görmürük? Nə üçün qoca bir milletin dərdini, ehtiyacını bir neçə şəxsin boynuna yüklemək istəyirik? Nə üçün başa düşmürük ki, camaatın ittifaq iş və qüvvəti ilə iş görməyi öyrənmədiyimizdən hüququmuz ayaqlar altında ezikir; ixtiyarımız əlimizdən alınır; mövcudiyəti-milliyyətimizin üstə qara perdelər çəkilir.

Əcəba, indiyə qədər neçə uşaqları ittifaq edib darülmüəllimlərdəki, gimnaziyalardakı, şəhər məktəblərindəki müəllimlərimizin ixtiyarsızlıqlarından, dərs oxutmaqlarından, müsəlman dəslərinin

azlığından şikayət etdilər? Ha vaxt məktəblərdəki sui-tərbiyədən narazı olub hökumətə müraciət etdilər? Mən ki camaatımızın nadanlığıni, kor-koruna ixlasını görürəm, qorxuram ki, sabah məktəblərdə donuz əti yedirməyi, kilsəyə gedib dua etməyi, müsəlman dəslərinin əbedi oxunmamagığını – su göbəlekleri kimi hər gün töreyib artan – sirkulyara daxil etsələr bizim uşaqlarından yene ciddi bir etiraz görülməz, elə də deyil ki, bir-birilərinin yanında gurlamasınlar, ildırım çaxmasınlar, qışqırtı salmasınlar. Xeyr, əvvəlcə bir neçə gün berk danışacaqlar, meclisler quracaqlar, barıt kimi partlayacaqlar. Amma iki-üç gün sonra “Əlsəbr müftahülfərc” deyib sui-idarəyə lənet oxuyaqlar. Hind toyuqları kimi hırsılarını endirib pozulacaqlar. Köhnə hallarına girecekler. Vaxt keçdikcə sükütləşəcəqlər... Amma Allah etsin ki, zənnimdə səhv etmiş olam. Allah etsin ki, camaat məni təkzib edə. Lakin baba, camaat mənim bildiyim camaat isə qara yazılarım həmişə ağ görülecekdir. Nə tövr görünməsin ki, sui-tərbiyə daha açığı bizi ruslaşdırmaq üsulu yalnız Qoridə deyil! Baxınız: Gəncə, İrəvan, Qarabağ, Şəki, Şamxor, Tiflis, Bakı... və qeyri yerlərdəki məktəblərin üsuli-təlim və terbiyelerine! Baxınız, Allah xatır üçün baxınız ki, bu qədər şəhərlərimizin birində beş-on adam, beş-on ürəyi yanmış varmış ki, beş deqiqə uzaqdakı inspektorun yanına ittifaq ilə gedib məktəbin sui-tərbiyəsindən, müsəlman dəslərinin azlığından, övladlarının müsəlmanca heç bir zad bilmədiklərindən şikayət etsinlər?

17 Oktyabr fermanından sonra direktorlar, inspektorlar guya bir az insafa geldilər. Müsəlman dəslərinin artmağını, müqtədir müsəlman müəllimlərinin teyin olunmağını, müsəlman müəllimlərinin məvacibinin çıxalmağını “kağızlarla” yazdırılar. Qəzetlərdə, məclislərdə elan etdilər. Heyif, çox heyif ki, dekabrdan sonra özlərinin də aldandıqlarını qandılar, tüpürdükənlərini yaladılar. Hetta aldandıqlarının acısını çıxarmaq, əvəzini almaq üçün oktyabrdan əvvəlki müsaiidələri de məfasidə etdilər, başını-quyuğunu kəsdilər. Məsələn, Tiflisdə birinci gimnaziyaladakı müsəlman müəllimine vəd edilən məvacib özgələrin cibinə soxuldular. Realndakı müsəlman müəllimi çıxmağa məcbur edildi. Ali ticaret məktəbinin müəllimini ayda beş manat doxsan üç qəpik ehsan buyuruldu. Oxunan dəslərin halını da siz qiyas ediniz. Özgə şəhərləri də siz müləhizə ediniz...

Ey özgədən imdad gözləyən camaat! Ey özgədən mərhəmət uman milət! Siz zənn etməyiniz ki, hamiya bir baxılır? Əsla, əsla! Camaat müşavirəsini, camaat ittifaqını qanan tayfaya heç vaxt bize edilən rəftar kimi müamilə edilməz. Onlara asanlıqla iş keçirilməz. Budur ki, onlar hər halda istifadə edib məktəblərdə milli dərslərini, milli tərbiyələrini xeylidən-xeyli artırıblar. Hərçənd oktyabr fermanının çoxu aralığa çıxmadı. Amma camaat ittifaqının qüvvətini bilənlər heç vaxt bizim kimi məyus, məğmun olmurlar. Ah, nə üçün biz bu qədər qorxaq, bu dərəcə həqiq olmuşuq? Ah, nə üçün bu mərtəbə biqeyret, biheysiyyat olmuşuq? Ah, nə üçün bilmek istəmirik ki, Allahın əli, yəni camaatla bərabərdir? Nə üçün bilmirik ki, ittifaq olan yerdə Allahın tofiq və inayəti də ola? Lazım deyilmidir bilek ki, camaatin tədbiri-ittifaqıla görüləcək bir işin qabağında nəinki məktəblərdəki sui-tərbiyə, bəlkə məmlekətəmizdəki sui-idarə belə dayanmaz? Amma heyhat. Hani bizdə – millet bir yana dursun – öz ciyərparçası, öz nuri-çeşmi olan övladının xeyrini, hüsn-tərbiyəsini xahiş edən? Of...

Nə günlərə qalmışq? Hani bizlərde insanca övlad, millet və vətən məhəbbəti? Nə üçün biz camaat ittifaqında, camaatla iş görməkdə iki qəpiye deymirik? Nədən gözləyirik ki, bir çoxumuzun ittifaqılı yapıcı biləcəyimiz işi bir neçə nefər görsün? Nə tövr mümkündür ki, ümumi qanun və qərardadlar ilə sixılan, eziplen hüquqi-milliyəmizi, başımıza vurulan qüvvətli yumruqları bir neçə müəllimimiz dəf etsin? Lazım deyilmidir ki, biz də camaat ittifaqını camaat qüvvəti qanaq, öz hüququmuzun mühafizəsini can və dildən isteyək, dəxi ha vaxt qanacayıq ki, ixtiyarımız canavarların ağızında olduqca heç bir növ milli mövcudiyətimizi saxlaya bilməyəcəyiz. Ümidvaram ki, Dumaya gedəcək vəkillərimiz qanuni-müsavata, "sirkulyarların" kökündən dəfnə, məktəb və müəllimlərimiz xüsusilə diqqət buyurarlar. Ümidvaram ki, həmiyyətli müəllimlərimiz mənim bu fəryadımı məhz yada salmaqdan ibarət bilib özlərinin bu barədəki dərin və əsaslı məlumatları, məktəblərdəki nöqsanlarımızın, dərdlərimizin dərmanını müfəssəl bəyan edib bizləri şəkk və dərddən qurtararlar.

Ümidvar
"Irşad" qəzeti, 1 may 1906, №102

CAVAB

"Həyat"ın 86-cı nömrəsində "Şeyxzadə" imzası ilə Axısxadan yazılmış mekubu oxuyub xeyli fikrə getdim. Fikrə getdim ki, belə bir vaxtda beradərimiz molla Hafiz Məhəmməd Əmin Şeyxzadə²¹ kimi məlumatlı görülen mollalarımız "Hümməti-əhli-vicdan ilə suisidareyə "xitam" verilib, bir dövri-cədid "Həqqaniyyətipədid" elan edildi..." kimi çürük və axmaq aldadən sözleri qəzet sütunlarında tekrar-tekrar yazmaqdə aye qəsdleri nedir? Anlamadım ki min fənd və hiylələr ilə gah camaati aldadib, gah hökuməti çasdırıb yüz minlərə fədakarani-hürriyətin qanlarını sellər təki axıtdıran qospodin Vitte²² və Durnovlara²³ layiq olan sözleri beradərim cənab Şeyxzadənin yazmağındakı derin hikmət nedir? Cənab Şeyxzadə mənim: "Havaxt hümmət ehli vicdan ilə suisidareyə "xitam" verildi?" – sualiha cavab olaraq deyir: "Nə ecələ edirsən? Hele vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbir etməli. Görmürsən yevropahlılar belə məqami-bələyi-hürriyətə veslət üçün ah və nalələr çəkirler... Hele bize nə oldu?"

Cox təəccüb, çox heyif ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbir edib cana gələ-gələ beradərimiz Şeyxzadə bizi yene "səbir heblərini" uddurmaq isteyir. İnsaf, yahu insaf! Yevropalılar məqami-bələyi-hürriyətə ah və nalələr çəkəndə bizlər nə üçün məqami-müqəddəsi-hürriyətə hənüz düxul üçün fəryadlar qoparmayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, Rusiyənin qeyri tayfları hürriyət üçün mal və canlarını fəda etdiykləri halda "bizlər" bıçaq ağızı qədər açılan hürriyət qapılarına şükr və sənə ilə vaxt keçirək? Hürriyət üçün "Dəccal"ların zührunu, "çaqqal"ların evlərimizə qədər girmələrini gözləyək! Məger bəs deyilmi bu qədər səbir? Bəs deyilmi bu qədər döyülmək, aldanmaq, özgələrinin keflərinə heyvanlar təki xidmət etmək. Nə demək istəyirsınız, biz yata-yata, kef çəke-çəkəmə özgələr bizim üçün çalışıb hürriyət loğmasını ağızımıza versinlər?! Neder ötrü öz hürriyətimiz, öz xeyrimiz üçün özümüz çalışıbmayaq? Əgar sizin dediyiniz kimi, bıçaq ağızı qədər verilən hürriyət ilə kifayətlənib şükr-sənə ilə məşğul olsaq o cür hürriyəti tez əlimizdən alarlar, nə tövr ki, aldular, alırlar. İstəsiniz bu barədə min bir misaldan bir-ikisini ərz edim.

17 Oktyabr fermanından sonra guya hamı kənd məktəblərində en çox əhəmiyyət yerli dillərə verilecekdi. Böyük məktəblərdə müsəlman dərsleri artacaqdı. Müsəlman müəllimləri doğrudan insan və müəllim cərgəsinə qoyulub onlara insanca bir məvacib verilecekdi. Senzur, yeni “ağız bağlamaq üsulu” qalxacaqdı. Camaaata insanhı ixtiyarı verilecekdi... Hələlik özge məsələlər qalsın, çünki çox uzun gedər. Gəlek bu yaxındakı əhəmiyyətli bir ədalətsizliyə.

17 Oktyabr fermanından sonra “mərhəmət-padşahi və hümməti əhli-vicdan ilə” idareyi-ruhaniyyələrimizin köhnə ixtiyarları da əllərindən alınır. Eşitdiyime görə beş-altı gün qabaq cənab şeyxüislam, əlində qazılıq şəhadətnaməsi olan bir mollanı idareyi-ruhaniyyə məktəbinin şəriət müəllimiyyinə nəsb etdirmək istəyir. Təsdiq üçün papeçitələ yazır. Qaspadin papeçitel rəsmi kağıza cənab şeyxüislamdan xəber alır ki, molla rusca bilirni? Şeyxüislam da cavab verir ki, bir qədər bilir. Lakin papeçitel “bir qədər bilir” cavabına berk acıqlanıb emr edir ki, mollahı mənim yanımı gönder. Molla gedir. Papeçitel mollahı özü imtahan edir. Harda oxudun, kim oxutdu, kimlər ilə gəzib oturubsan suallarını da acıqlı sorur. Sonra şeyxüislama bu cür yazır: “Şəriət müəllimi olacaq mollahlar laeqəl hansı məktəbdə müəllim olacaqlarsa, o məktəbin rusca təhsilini qurtarmaları şərtlidir. Bu mollahın qazılıq şəhadətnaməsi varsa da, rusca şəhadətnaməsi yoxdur”. Bu cür əmrname ilə şeyxüislamin xahişini şiddetlə redd edir.

Ey yalançı hürriyətləre inanan Şeyxzadə! Ey Durnovlara fırsat verən səbrzadə! Bunlara və bunlar kimi başımıza hər gün gəlməkdə olan istibdad zülmərinə nə deyəcəksiniz? Şəksiz deyəcəksiniz ki, idareyi-ruhaniyyə rəisləri, millet vekilleri gerək bu cür zülmələrə, haqsızlıqlara riza vermeyib hökümət qulluqçularını ədaletlə iş görməyə macbur etsinlər. Əlbette ki, reyasəti-ümmət və vekillik postlarında oturanların borclarıdır ki, öz məqamlarının vəkili olduqları milletin haqq və ixtiyarlarını mühafizə etsinlər. Cümləmiz xahiş edirik ki, bizim vezaifi-müqəddəsə vekilləri hökümət qulluqçularından qorxmayıb hem öz böyüklerini saxlasınlar, hem də öz həqiqi böyüklerile bizi də sərefraz etsinlər. Ey həqiqəti axtaran bəradər! Siz deyiniz, işlerimizi ümidiyimizin əksinə görendə nə etmeli? Şəksiz, buyuracaqsınız ki, onlarla ittifaq edib iş görməli. Çox əcəb, lakin şikayət məhəlli plov meclisi deyil ki, hamidan qabaq qaçışınlar. Sonra qulluqdan çıxməq, sonra qiyamət qoparmaq var, kimdir bunlara döş

verən! İstə, mənim keçən məqaləmdə yazdığım bu idi ki, millət rəis-lərimiz həqiqi rəis və vekil deyildirlər. Siz mənim bu pak, qorxusuz və Allah rızası üçün olan sözlerime berk acıqlanıb buyurubsunuz: “Ümidvar, həddini bil, sərkeşlik və itaətsizlik göstərme...” Pəh... pəh... pəh! Idareyi-ruhaniyyələrə xüsus çatlatmaq, sədaqəti-əbidanə göstərmək olsa, bu qədər olar. Əlbette, bunun da bir hikməti var. Lakin dediyiniz kimi, sair xüsusiyyətinizi axtarmaq bizim həddimiz deyil. Lakin burasını erz etməkdən keçməm ki, bizim perişanlığımızın, bizim eyilmeyimizin səbəblərindən bəziləri də böyük qulluqçularımıza yerli-yersiz baş endirmək, həqiqəti gizlemək, kor-koranı itaət etmək, özümüzün, özgəlerin qüsürunu saxlamaq, halımızdan razi olub dinməməkdir. Budur ki, zəhm hökümət qulluqçuları bizim başımızda istədikləri oyunları oynuyurlar. İstədikləri zülm və cəfani edirlər. Burası ürək parçalayır ki, en ziyyada zülm və həqaretini görən nəinki yalnız qara, dilsiz caməstimidir, belkə en böyük rəislerimiz, ruhani atalarımızdır. Burası dəxi yamandır ki, ruhani böyüklerimiz nə qədər çox zülm və həqaret görsələr, o qədər artıq da sabr və təhəmməl edirlər. Nə dərəcə çox qorxudulsalar, otuz dörd manat on yeddi qapıklık qulluqlarına o qədər bərk yapışırlar.

Üləmadan olan ekser qulluqçularımızın bu cür hallarını bili-bili bəradərimiz Şeyxzadə gene deyir: “Üləmaya haqq ilə itaət eleməyi özlərimizə borc bilməliyik. Onlara qarşı sərkeşlik və itaətsizlik etməməliyiz ki, feyzi-ruhanidən məhrum qalırız...” A bəradər! Elə bizim peşəmiz indiye qədər her başı sariqliya, her üləmə paltarı geyinənə itaət və xidmət etmək, onlara kor-koranə heyvanca boyun əymek deyilmidir ki, bu günlərə, bù zillətlərə qaldıq? Her mənfeətpərəst, müftəxər üləmanın sözlerinə qulaq asmaq, keyflərinə xidmət etmək deyilmidir ki, zamanın lazımi biliyi her cür elm və maarifdən, insanhıq haqq və ixtiyarlarından məhrum qalırıq? Bu qədər bəs deyil ki, yene də isteyirsiniz her molla paltarındakılara boyun əyib qiyamətə qədər əsir və lal olaq!

Ey oxucu, Görürsünüz, bizim üləmanın xahişlerini! Görürsünüz özlerini nə mərtəbə ərşi-əlaye fərman-fərmada tutub biçarə əfradi-milləti nə dərəcədə zillet, əsarət və itaətdə görmek isteyirler? A cənab bəradər! Bir deyiniz görüm, onlar hansı bir əməli-xeyirdə, qeyrət və hemiyyətdə, hansı fədakarlıqda yaramızı sağaltmaqdə oldular ki, biz

də esərlərini görüb itaet edək? Havaxt öz qarınlarının dərdlerini öz maddi mənfeətlərini buraxıb öz ruhani qədrərini, öz menseblərini tanıdilar! Havaxt bizdən ötrü gözyaşı tökdülər; bizdən ötrü elm və maarif yerleri hazırladilar; bizim günümüze qaldılar ki, biz də qədrərənin biliib nankorluq etməyək?

O ki, qaldı tek-tük eskik olmayan həqiqi alimlərimizə onlara siz öyrətməsəniz də, millət özü hər vaxt itaet edir və həmişə də edəcəkdir. Şəkk yox ki, Allah və camaat rızası üçün çalışan həmiyyətli alimlərimizə nəinki qədr və söz ilə itaet göstərmək, bəlkə camaatımızın mal və can ilə o kimilərə nökər olub itaet etməyi özümüzə namaz kimi borc bilirik. İş alimin həqiqi və rəbbani olmasındadır. Yoxsa camaatımız kimi itaetli, sözə baxan, qoyun sürüsü kimi dal-dan gəlen, ruhani paltarlarındakılara qul olan heç bir camaat yoxdur.

Bizim mədəniyyətimiz, tərəqqimiz və səlametimiz həqiqi üləmə ile olduğunu və həmişə bu kimi üləmanın eteklerinə berk yapışib ümidvar olmaq lazımlığını sizdən çox əvvəl "Irşad"ın 84-85-ci nömrələrində ərz etmişəm.

Cənab Şeyxzadə yazır: "Bu son zamanlarda qələmlərin əksəri süturi-istiqamətdən inhiraf edib bidisərsə uyub gedirlər..." Niye? Ondan ötrü ki, hər alim paltarındaki boynuyoğumlara itaet edib, onların çaldıqları ile oynamırlar. Onların indiyə kimi millətə vurdुqları zərər və yaraları duyub işin iç perdesini açırlar, həqiqi üləmə ilə sünə, yəni yalançı üləməyə təfəvüt qoyub qəleme verirlər.

Ey, Ağayevlər, Hüseynzadələr²⁴, Qənizadələr, Nərimanovlar, Şirvanzadələr²⁵, nə üçün siz də mənim kimi "süturi-istiqamət" dən inhiraf edirsiz. Bundan sonra sui-zənli sözler yazmayınız ki, mollarımız, ağalarımız berk incinirlər. Cənab Şeyxzadə deyir: "Bizim qərbi qafqazlılar "deyanət" cəhatilə çoxlarından irəlide olsalar da, nəçare ki, qiyami-din və istehkami-islamiyyət şərtləri tərk edilib dala qalıblar..." Bu nə qəribə söz! Madam ki, deyanət cəhatilə irəlidədir-lər, nədən qiyami-din və istehkami islamiyyət şərtlərinə geridə olsunlar? Yox, eğer qiyami-din şərtlərinə geridə isələr, nə cür ola bilər ki, "dayanət"ce irəlide olsunlar? Belə mənqıtsız sözlərədəni boyun eyib itaet göstərmək?

Görünür ki, cənab Şeyxzadə beradərimiz "deyanəti" indiki buxaralılar kimi yalnız dəstəmazzdan, tez-tez namaz qılmaqdan, cəfengiyat və əfsanələr ilə binəva camaatın fikirlərini zəhərləndirən nadan mol-

laların vezlerində yatıb yuxlamaqdan və sairəden ibarət göstərir. Çünkü biz o məməkətlərdə cahilanə deyanətdən, kor-koranə ibadətdən, qafilanə yuxulamaqdan savayı bir deyanət görmürük.

Cənab Şeyxzadə yazır: "Bu memur və abadan yerlərə maarif-sizlikdən, xərabəzar deməkdən qeyri bir ad yapışmaz". Görürsünüz, bu da bir növ tapmaca! "Molla Nəsrəddin" bu sözləri duysa, mütləq soruşar ki, o hansı məməkətdir ki, bir vaxtda həm memur və abadan ola, həm də xərabəzar? Əgər bu tapmacadan məqsəd o məməkətlərin vaxtı ile memur və abadan olduğunu göstərmək, oralarda heç elə zadalar görünmüyüb. Yox, memur və abadlıqdan məqsəb Axsxanın, Ağaranın, Entelin, Batumun güzel meşələri, lətif suları, dilguşa yaşıllıqları isə özgə söz. Amma bundan sonra gərək lügətleri dəyişdirək. Çünkü əgər Axsxanın meşələrinə, lətfətli yerlərinə memur və abadan deyərsək, gərək Amerika vəhşilərinin, Avstraliya bədəvilərinin daha güzel, daha lətif yerlərinə memur və abadanlıq anası, mənbəyi deyək, belə adı məhəbbətləri keçək.

Beradəri-möhətərimiz yazır: "Bizlər heç kimsənin zəmair və sərair xüsusiyyətini təcəssus və teherri etməyə məmər deyiliz. Bizim memur olduğumuz hüsn-zəndir". Öz-özlüyündə gözəl sözlər! Əlbət ki, heç bir kəsin qeyriye zərəri olmayan gizli və xüsusi işlərinin üstünü açmaq yaxşı sıfət deyil. Amma bir kəsin ki, gizli tədbirlərindən, sirlərindən camaata, ya bir kəse zərər və tehlükə mənzurdur, o kimi sirlərin, tədbirlərin üstlərini qapamaq, bili-bile laj olmaq, onunla şərık olmaq deməkdir ki, ən birinci həmiyyətsizlik, ən böyük əxlaqsızlıqdır. Bəli, bir millətə, bir kimseyə zərəri olmayan yerlərde "Hüsn-zən" əxlaqi fazılədəndir deyiblər, amma daha deməyiblər ki, milletinə, camaatına zərər və şəri-məlhuz olan gizli işlərin, xüsusi sirlərin üstünü basdırıb biqeyrət ol! Burasını bilməliyik ki, hər başımıza yurulan yumruqları, hər bizi əzen, ruslaşdırın usulları, hər bizi yuxuladan sui-niyyətləri, hər zalim qulluqçunun başımızda oynadıqları gizli tədbirləri "hüsn-zən" etdiyimizdən bu bələlərə, bu qara günlərə düşmüşük. Yersiz, yolsuz "hüsn-zən" mərdlərin, həmiyyətlilərin, vicdanlıların sıfəti deyil, bəlkə acizlərin, miskinlərin, qafıl və korlərin, mənfeətpərest və alçaqların pis sıfətidir.

Cənab Şeyxzadə yazır: "Mən "Heyat"dakı məqaləmi Qərbi qafqazlılar üçün yazdım. Ümidvar burasını anlamayıb, nahaq yərə özgə məsələlərdən dəm vurur..."

Bu da qəribə sözlərin bir qəribəsidir. Berader, siz Qərbi qafqazlıları niyyət edib məşriqlilərdən, canublulardan dəm vurmağınız nə əcəb məqbul oldu da, mənim ümumi sözlərinizə etirazım məntiqsiz düşdü. Mənim qərbilər, şerqlilər və ya zəmairi-xüsusiyyətiniz ilə işim yox. Men sizin “hümmət əhli-vicdan ilə sui-idarəyə xitam verildi...” kimi ümumi sözlərinizi diqqətə alıb cavab yazmışam. Bəlkə siz o sui-idareni qəlbinizdə yalnız qərbilərə məxsus edibsiniz. Onda da men müqəssir deyiləm. Beradəri-ferasəti-pənahımız Şeyxzadə ən axırdı məqaləsini tən və kibr-fürşanə belə bir dualar ilə qurtarı: “Üləmadan istifadələr niyaz edərək bəqayi-cəhl və nadaniden yaxanı qurtarmağa ehtimam eləmək və “gəbavətə” boğulmayıb əhli-fərasət və əhli-təmyiz olmaq metlubdur”. Möhtərem bəradərimin bu tən və bu sözləri məhz öz şəxsimə, öz nəfsimə aid olduğu üçün cavab yazmağı mücadilati-şəxsiyyədən hesab edib, onunla bərabər “Amin...” deməkdən savayı qeyri bir sözü özümə layiq görmürəm.

Ümidvar

“Irşad” qəzeti, 4, 5 may 1906, №104, 105

BU GÜNLƏR VƏ BİZİM RƏHBƏRLƏR

Bu cünlər hər kəsin qulağı Peterburq tərefindədir. Bu günler zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri milət məclisinin tərefindədir. Bu günler əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fedakarani-hürriyətin ümidi-nicatı o qibləgahı-hürriyət tərefindədir. Bu günler üreyində bir cüzi insanlıq məhəbbəti olan her nefer o ümidgahı-müqəddəs tərefindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsaretlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağıdır. Bu günler camaat tərefindən Peterburqa gedən teleqramlar camaatın hürriyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günler hər kəs elindən gəldiyi qədər millət məclisine kömək etməkde müzafiə etməyir; kimi telegraf ilə, kimi qəzet stünlərində atəşli məqalelər ilə, kimi hürriyətamız, bəsirətəngiz məcmuelər ilə öz insanlıq borclarını əda edirlər. Bu günler advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhberlərinin, ruhani-

lərinin yazdıqları odlu yazılar, suzişli sözər insaniyyət yolunda axıdilan qanlar ilə bərabərdir. Bu günler rus keşisi fezileti cənab İvan Brixiçevin²⁶ on altı səhifədən ibarət heftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrat götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılan bir bəsirətnümadır. İsto bu günler hər kes öz qüvvəsinə, öz həmiyyət və qeyrətinə, öz istiqbali nöqtəyi-nəzərincə Allah rızası üçün səy və hümmət göstərirler. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz de hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamidən artıq hürriyyət və müsavat, ədl və mərhəmet tərefdarıdır. Xeyr, neinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamidən ziyada öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfrədi-millətin indiye qədər ruhanilər bəresində olan bədgüman və sui-təfəhəmlərini dəf üçün idareyi-ruhanilər fərsəti fövt etməyəcəkdirler. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökumətə göstərəcəkdirler.

Həmd olsun bu ümidiər boşça çıxmadi. Bizim rəhbərlər de özlerini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisleri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin reyaset xanələrinə cəm oldular, bu günler müsəlmanların hər tərefdən sıxlıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir səzlə zəmanənin təqazasına görə fürsəti qənimət bılıb müşavirəyə başladılar. Müşavirenin evvəli idareyi-ruhanilərin qərardadlarını təqeyir və islah oldu. Mayın 24-de teyin olunan ümumi məclisin görecəyi vəzifəni bunların qabaqça yiğisib müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisden əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməkla böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin belə birdən qəbul edə bilməyəcəyi hürriyət və müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddetli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı...

Lakin mənim də elimdəki qələm titroməye, gözlerim yaşarmağa başladı. Uf, ne üçün bu qədər xəfif ürekliyem? Ah, ne üçün yaralarımıza baxmağa, onların halını anlatmağa təhəmmülüm yox. Xeyr, xeyr belə olmamalı. Bu vaxtda, hər saatın hər dəqiqəsində böyük bir inqilab gözlənən belə bir zamanda, Xıdır ürkli, aslan qüvvəti olmaq

lazımdır. Bəli, bəli iş vaxtında acizə arvadlar kimi el titrətməkdən, yaş axıtmadandan ne fayda? Qorxusuz söz, ciddi iş lazımdır.

Bəli, idareyi-ruhaniyyələrimizin rəisleri, üzvləri, üzvlərinin üzvləri müşavireyə yiğisib qərardadi-ruhaniyyə islahəsini müzakirə etməyə başladılar. Ruhanilərin nişan və medal almağı bəresində danışdır. Bu bəredə müfti efəndi həzretləri hökümətə “hüsn-xidmətindən ötrü” nə üçün ruhanilər medal nemətindən məhrum qalsınlar? Ədalət və insafə müvafiqmidir ki, “medal” alan ilə almayıana təfəvüt qoyulmasın? Əlbət ki, döşündə medal ilə rus qulluqçusunun hüzuruna varanda medala baxıb hörmət edər... Mən ruhanilərimizin hüsn-xidmətlerinə müqabil döşlərinin “medal” ilə tezəyin olmağını şiddətlə arzu edərəm...” mezzmununda bəyani-mütaliala buyurdular.

Sonra qərardadi-ruhaniyyənin bəbi-əvvəlinin 12-ci maddəsi müşavireyə alındı. Bu maddənin birinci şərti ki, ruhanilərin rus təbəsindən olmağı labüddür, zəmanənim ehtiyacına görə müvafiq ədalət görüləmeyib. Sentyabrda təşkil olunan birinci komissiya tərəfindən bütün-bütün fəsx edilmişdi. Bu fəsx eynən savab, eynən hikmət idi. Lakin indiki xüsusi müşavirələr bu fəsx Rusiya hökumətinin indiki cəlal və ezəmetinə layiq görmədilər. 17 Oktyabr hürriyyətinin üstə sonradan qara perdələr, zəhərli qəlemlər çəkilib peşman olduğu kimi, birinci komissiyanın o vaxtdakı bezi gözəl islahları da indi məsləhət görüləməyib təməllüq və “hüsn zənələr” ilə örtülməkdədir.

Demək ki, bizim ruhanilər Rusyanın köhnə istibdadına, köhnə zülmüne əllerindən gəldikcə artıq çalışırlar. Demək ki, hürriyyət-pərvərələr arzularına nail olub köhnə idareyi-zaliməni deyişdirsələr, bizim sahibi-mənsəb ruhanilər razi olmayıacaqlardır.

Bundan sonra qərardadi-ruhaniyyənin əllinci maddəsinə baxıldı. Bu maddə: xəric sərhədde göndərmək üçün pul cəm etmek ve göndərmək idareyi-ruhaniyyənin rizası, sərdarın icazati olmamış qadağandır. Hər nəfər ki, bu maddəni sindirsa idareyi-ruhaniyyələr borcludur ki, keyfiyyəti hökümətə əxbər etsinlər... və s.

Ey binevə camaat! Görürsünüz, bizim idarələrin xidmətlərini! Həc kəs belə xidmetin vezaifi-idareyə aid olmadığını söyləmir. İndiye qədər olanlar oldu. Edilən zülmələr keçdi. Lamehələ belə bir vaxtda lazıim deyilmidir ki, qollarımıza vurulan bu kimi zülm zəncirlərini qoparıb tullayaq? Eyb deyilmidir ki, idarələrimizin casusluq, xəber-

çılık (şipyonluq) etməklərinə razi olub belə bir alçaq işi qanun surətində saxlayaqq? Tiflisin divanxanalarımeye casusluq ilə az doludur ki, mütqəddəs idarələrimizi də casusluğa məcbur edək? Mən elə zənn edirəm ki, bu kimi biqayda qərardadıl ilə idarələrimizin hümmət əlləri bağlandıqdan millətə haqq ilə bir iş görə bilmeyirlər. Meyər bu bərədə çox aldınmışam? Meyər idarələr üçün bu qanun və qərardadıları evəz edən yalnız hökümət deyil imiş? Bəlkə bizim mütqəddəs idarələrin öz xahişləri də o qanuna, o yumruqlara böyük səbəb olmuşdur? Burasını birinci komissiyada bir cüzi anladığım bu xüsusi şurada lap aşkar göründü. Müfti efəndi və tərefdarları bu maddenin bütün-bütün qaldırmaq caiz ola biləcəyini suzişli bir surətdə bəyan etdilər. Demək ki, əfrədi-milletin heç kəsə zərəri olmayan xüsusi işlərini, arzu və vicdanlarını axtarması, daha türkəsi, indiki polisin alçaq xidmətimi üstlərinə götürməyi milletin intizar etdiyi əsil vəzifeyi-mütqəddəslərinə tərcih etdilər. Anlaşıldı ki, camaatın boynuna vurulan əsərət zəncirlərinə səbəb yalnız hökümət deyilmiş, bəlkə bəzi vərəseyyil-manbiya postlarındakı öz ruhani atalarımızda da iş varmış.

Ey mehbəni-millət! Ey aşiqani-insaniyyət! Bu günlərdə qulaqlara gələn səslərə diqqət ediniz, diqqət ediniz ki, hər tərefdən nə cür hürriyyətamız, nicatəngiz avazlar gəlir. Bir baxın ki, bir vaxt hürriyyətin dünyada en birinci düşməni olan xristiyan keşşəli bu gün hürriyyət və haqq uğrunda ne fəryad qoparırlar. Hər yandan, hər camaatdan millet meclisini təbrik üçün bihəand teleqraflar yağır, lakin belə günlərdə, belə ümidi zamanlarda bizim bəzi ruhani atalarımız bir baxın nə iş görürər! Erməni katalikosunun millət meclisinə göndərdiyi uzun teleqrafına müqabil bizim rəislərimiz bir baxın nə puç şeylər ilə məşğuldurlar?

Hər kəs camaatın qüvvətinə ümidi tutduğu, hər kəs mənsub olduğu camaatın azadlığı və səadəti yolunda qanlar tökdükəli halda, bir baxın bizim camaat rəhbərləri nə cür cəfeng, müstəbid, zülmlü qərardadılar ilə camaatın hürriyyətinə mane olmaq isteyirlər? İnsan yanib-yaxılır ki, rəhbərlərimiz “yədullahü məel-cəmaət”^{*} hikmətini bize minlərə əlavələr ilə anladıb camaat qüvvətinin hər cür müvəqqəti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bildirəcəkləri yerinə, məqəmi-rəyasətdən bizə belə misginanə vəz edirlər:

* Allahın eli camaatlardır (arabca).

"Ey məmün qardaşlarım! Cahil və təcrübəsizlərin sözlerine aldən-mayın, uşaq rəftarlarına inanıb arxayı olmayı! Menim əziz qardaşlarım! Neçə yüz illərdən bəri davam edən bu əzəmetli hökumətimizin idareyi-müstəqilləsini zənn etməyin ki, dəyişir. Biliniz ki, hökumətimiz hər nə cür olsa da, yəna öz köhnə istiqlalını, əzəmetini itirmə-yəcəkdir. Mən təəccüb edirəm ki, nə üçün buralarını fikir etmirsiniz, ixtiyarınızı nə delil ilə zeif, aciz, kor, şil, keçəl-küçəl camaatın elinə buraxırsınız. Bu fağır, aciz biqüvvət camaat nə bacara bilər, nə verə bilər ki, ruhani idarələrin ixtiyarını camaatin əline buraxıb öz əliniz ilə özünüüzü böğməq isteyirsiniz..."

İşte budur, bu günlərdə bizim rəhbərlərin vəzleri! Budur ümid-var olduğumuz böyüklerimizin, ruhanılarımın məslekleri, budur katalikos əvəzindəki bizim müqəddeslerin məllətlərinə nəsihetləri!

Ey qare! Daha nə yazım, daha nə ağlayım? Hərcənd bu barədə yazılıacaq sözler, ediləcək tənlər tūmən-tūmən. Amma kimə? İndi ey camaat! Mayın 24-də olacaq məclisin müqəddiməsin belə olarsa, neticəsi nə cür olacağını siz qiyas edin.

Amma ey Ümidvar! Sən də adını "Ümidvar" qoyub bu qədər biümid olma! Dünya asıl həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-fiuqəranın göz yaşları zülm və cəhalətdən, keyfi idarələrdən göylərə qalxır. Millətimizin azad və müsavatsız heç bir haqq və ixtiyara malik ola bilecəyini mənfəətpərəstlər, kutah beyinlər, əbdizüzlər bilmirlərsə, alimi-rəbbanilerdəmə bilməyəcəklər? Yox, yox bizim ümidimiz mayın 24-də cəm olacaq həmiyyətli və həqiqi alimlərimizə, məlumatlı ürfəfamıza çox-çoxdur.

Ümidvar
"Irşad" qəzeti, 15 may 1906, №113

QƏBAHƏT SİZDƏ VƏ BİZDƏ

"Irşad"ın 112-ci nömrəsində "Hadi" imzası ilə en bəsirəti bir alimimiz tərəfindən yazılan məqaləni diqqətə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbənanın üreyindən qopan avazı-qüdsi və ruhanıdır. Çox az alim tərəfindən izhar edilə bilən mütevəzəhənə, lakin alicənabənə, doğrudan hadiyanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifənə, fəzlanə,

xudapəsəndənə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millet fazilləri öz elmi-hürriyəti ilə aramızda artıq elesin.

Fezileti cənab Hadi əfəndi həzərlerinin məqalələri ümumiyyətə, gözel yazılmışdır. Ancaq məqalələrin axılarını eyni ilə qəbul etməkdə fikir və vicdanımı nə qədər dedim ki, "hər nə yazılmış isə çox ela, sənin xoşuna gelmirse, gəlməsin. Belə həqiqət elədir. Her sözü çəkib uzadıb peşindən düşmək "hüsн-zənnin" xilafıdır. Xüsüsilə bu cür fazıl rəbbanilərin qabağında dinnək sənin həddin deyil..." Lakin nə çare ki, belə zeif sözler ilə məhkəməyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanının üstüne tökülib dedilər: "Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, belə feziletdir..." İşte bu tövr bir mühakimə ilə vicdanımı məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cesəret eləyirəm:

"Hadiyi-möhətərəm əfəndi! Buyurursunuz ki, "üləma islamın rükni-əzəmidirlər. Üləma avam camaata görə şəherin hasarı və heyvanatın çobanı kimidir..."

Bəli, əfəndim, bəli. Bunda heç şəkk yox ki, üləma həmişə hasar və çoban kimidirlər. Şəkk yox ki, şəherin hər cür xoş və bədbəxtliyi hasarın dəreçeyi-mətanətine, sürüünün səlamət və helakəti çobanın mərtəbəyi-dərəyətinə nə tövr bağlı isə, camaatın səadət və zilləti də üləmanın suyi-məlumat və həmiyyətinə o surətlə bağlıdır.

Əfəndim! Məqalənin ibtidasındaki bu cür kəlam və qəziyyələrinizin neticəsində bunu çıxarmaq olur ki, "camaatın səadətine üləma sebəb olan kimi zillətinə də yenə üləma sebəbdir". Halbuki zati fazılaneləri bu açıq neticeyi-məntiqiyyənin ziddinə olaraq məqalənin axırında "camaatın səadətine üləma sebəbdir, amma zillətinə dövlətlilər" buyurursunuz. Halbuki bir camaatın səadətine üləma sebəb olanda, zillətinə heç vaxt özgələri bais ola bilməz. Madam ki, bir camaatın rükuni-əzəmi, səbəbi-tərəqqisi üləmədir, şəkk yox ki, səbəbi-zilləti də yenə onlardır. Bəli, madam ki, şəherin selamətliyi hasardan, sürüünün rahatlığı çobandandır, əlbəttə, xərab və pərişanlıqları da yenə hasar və çobandandır. Belə olmuyan surətdə gerek deyək ki, "sürüünün rahatlığı çobandan, amma helakəti özündəndir". Belə isə Rusyanın indiki idarəsi kimi mənasız bir şey olur.

Əfəndim, buyurursunuz ki, "ruhanileri mezur bilirəm. Onlar əhvali-ülamadan bixeberdilər, səbəbi dövlətlilərdir. Haçan dövlətlilər ruhaniler bəresində əlac və tədbir etməkdə sey etdilər. Haçan dövlətlilərin xəyalı-şeriflərinə düşdü ki, mədrəsələrə gedib tələbələrin əhvalindən xəber alınlardır? Zənnimcə, bu biçarə camaati-islamın zilletinə bais olan əvvəl dövlətlilər, sonra ərbabi-maarif, axırınca derecedə ruhanilərdir".

Əfəndim, mən təsdiq edirəm ki, dövlətlilərimiz ruhanilərin qeydine qalmırlar. Lakin bu xüsusda men də bunları mezur görürəm, zira dövlətli də olsalar avam dilar, avam camaatdan biridirlər, nadandilar, məzurdular. Onlar da sizlərə, bizlərə baxırlar. Onlar da avama dair işləri, tədbirleri elm sahiblərindən gözlüyürler. Əlbət ki, üləma və ərbabi-maarif təhsili-elm üçün mədrəsələr, məktəbler kuşadı fikrində, tədbirində olmazlarsa, nadan dövlətlilər heç vaxt onun xəyalında belə olmazlar. Madam ki, üləmanı çobana, camaati (dövlətlilər ilə bərabər) heyvanat sürüşünə oxşadırsınız, o halda nə haqqımız var ki, sürüdən çobanlıq gözlüyük? Biz yatdığımız, öz dərd və qarnımızın qeydine olduğumuz haldə dövlətlilər gelib bizə deməyəcəklər ki, "Islam Qurani bilməyə, Qurani bilmək elm və fənn bilməyə, elm və fənn bilmək məktəb və mədrəsələr açmağa bağlıdır". Demək ki, məktəb və mədrəsesi olmayanın yainki rahat möişəti, bəlkə dini-imanı da ola bilməz. Buna görə də ey üləmalar, ey sahibi-maariflər gəlin həmiyyət edək, məktəblər, mədrəsələr qayıraq. Əlbət ki, belə terqib və teşviqlər ilə bərabər işə ürəkden çalışmaq dövlətlilərin deyil, elm sahiblərinin borcudur. Heç rəvadırmı ki, biz öz borcumuzu özgələrdən gözlüyək?

Əfəndim, buyurursuz ki, "haçan dövlətlilər mədrəseyi-ruhaniyyə bina etdilər.." Bu sualınız müqabilində men də cəsaretlə ərz edirəm ki, haçan elmin şərefi ilə camaat arasında nüfuz və mal sahibi olan ruhanilər, maarifpərvərlər avam camaata və avam dövlətlilərə ürəkdən deyib çalışıllar ki, bizdən həmiyyət, sizdən qeyrət, gəlin zamana görə məktəb və mədrəsələr açaq? Alimlər haçan dedilər və özleri də baş çəkdilər ki; gəlin camaat, cəmiyyəti-xeyriyyələr qayıraq, arada itib geden zəkat və fitrələri bir müntəzəm sandığa yiğib gərek olan vaxtda müstəhəqq olidlara verek?

Alimlər haçan dedilər ki, elm və fənn təhsili ilə bərabər lame-halə öz namus və canımızı mühafizə üçün zəmanemizin iqtiza etdiyi,

qonşularımızın təsdiq etdikləri əsbabi-nicata təşəbbüs edək? Alimlər və sahibi-maariflər haçan Allah rızası üçün, camaat xatiri üçün bir işə can və dilden iqdam etdilər də dövlətlilər və avamlar, yəni camaat dallarından qaçıdlar? Heç vaxt inana bilməm ki, sahibi-elmələr boş sözləri "xala xətrin qalmاسın" kimi çürük rəftarları buraxıb ciddi bir iş peşindən düşsünlər də camaat gəlməsin? Burasını da ərz edim ki, xəyal ilə plov bişmiyəcəyi kimi boş sözlərə, quru vəzvlərə də iş görülmez. Ciddi iş görmək isteyen vaiz və sahibi-elm mütləq felen çalışmalıdır. Bir alim əgər söz ilə bərabər əməl ilə də çalışırsa, əcəbe nələr, nələr vücudə getirməz? Bir baxın Şamaxı kendlərindəki əzəməlli məscidlərə ki, hər birisi 40-50 min manat ilə vücudə gelmiş asarı-əzəməyyədəndirlər. Kimdir bunları meydana getiren? Kim olacaq, Allah rızası üçün çalışan Hacı Əbdülməcid əfəndi və onun təşviqi ilə pullarını memnuniyyətə bəzəl edən avam camaat və avam dövlətlilər. Kimdir yenə Şamaxıda yeddi-səkkiz min manatla mükəmməl bir əsər-cədidi məktəbi bina edən? Yene cənab əfəndi ilə camaat. Aya bu camaat yenə həmin deyilmidir ki, bundan əvvəl belə şeyləri yadlarına da gətirmirdilər. Aya bu camaat yenə cəmin camaat deyilmidir ki, Cümə məscidinin yanındakı faydalı gözəl bir mədrəsənin pərişanlığına uzaqdan tamaşa edib dururdular? Kimdir o asarı-əziməye səbəb? Şəksiz üləma. Kimdir sonradan mədrəsənin pərişan olmasına, camaatin nüfağına səbəb? Camaatmı?..

Kürdəmirdə, Ağdaşda o gözəl məscidləri vücudə gətirən kimlərdir? Üləma və camaat! Sonradan pristavlar peçatlaşdırıb əbdüləhə ibadətdən mən etdirən kimlərdir? Avam camaatı? Yox vallah...

Bakıda ünas məktəbinin güşadına, Şəkidə əsər-cədidi məktəbinin açılmasına mane olan kimlərdir?

Bakıda bir neçə saatın içinde mədrəseyi-ruhaniyyə üçün almış min manat verən kimlərdir? Milletin ruhu hökmündə olan ele bir məhəlli-müqəddəsin inşasını təxire salan kimlərdir? Əfəndim, bunnara və bunlar kimi yüzlərlə hallarımıza baxanda islamın zilletinə bais evvəl siz alimlər, ikinci biz, bir cüzyi oxumuşlar ərbabi-maarif və on axırda dövlətlilərdir. Zəmanemizin eksər alimləri (alim və rəbbaniləri haradan tapaq, elbet ki, qəsdim adlı alimlərdir) öz dərd və qeydlerinin dalına düşdükleri kimi, ərbabi-maarifin çoxu da vaxtlarını klublarda, qumarlarda, içki və əyləncə məhəllərdə keçirməkdədir. Ağızlarından arabir çıxardıqları "vamilletə" sözləri dillərinin

ucundadır. Öksər sözleri puçdur, quru siyahıdır. Milletə lazım olduları vaxt yüz verst uzaqda qaçırlar. "Intelligentiyi" kraxmali köynəkdən, başa şapka keçirməkdən, millətin ağır işlərində qaçmaqdan ibarət bilirlər. Avam camaatın qabağında nümunə olub millətə faydalı, ciddi bir iş görmürlər. Davaları, təfaxürləri, asib-kəsməkləri ancaq dillərin-dədir, xeyallarındadır. Demək ki, camaat-islamın zilletinə səbəb avam dövlətlilər, avam camaat deyil, bəlkə ruhanilər və ərbabi-maarifdir. Xülasə, sizlər "bizim əlimizden nə gelir, boş deyib yazmaqdan qeyri..." dedikcə həmişə zilletdə qalacağıq. Binaəleyh siz quru duanı, biz boş deməyi buraxıb ciddi iş görməyə başlamadiqca heç bir işdən ümid gözləməmeliyiz. Belə sözlerle qəzet sütunlarını boş yere doldurmaqdan savayı bir şeyə dəyməz. Xülasə, bize dua və söz bəsdir. Siz də, biz de iş görməliyiz. İş, iş, iş...

Ümidvar
"Irşad" qəzeti, 24 may 1906, №121

TİFLİS, 22 İYUN, SÜBH SAAT SƏKKİZ

Şəhərdə hər tərəf qapalı.

Heç bir tərəfdə tüccari, şexsi bir hərekət yox.

Nə bir araba səsi, nə fayton gurultusu, nə qonka hərekəti və nə də insan tərəddüdü var.

Hər kəs bir yanda durub dəhşətli bir hadiseye müntəzir. Deyə-sən, bu gün bura əzəmetli Tiflis şəhəri deyil. Türküstanın sükunətli, amma qan qoxusu, hökümət zülmü galən bir çölü!

Bu günün gecəsində, göydən enən hürriyyət və ədalət məlekleri samai-təlqinlər ilə sabahın dəhşətli sükuniyyətini xəbər verdikləri üçün sübh tezdən bazara çıxmışdım. Şəhərin özgə yerlərindən hənuz xəberim yoxdur. Lakin müsəlman bazarının ümumiyyətə, qapalı olmağı, məndə hüzn içinde bir sürur peyda etdi.

Müsəlmanları hürriyyət və ədalət yolunda qonşuları ilə əl-ələ vermiş görüb, nehayət dərəcədə şad oldum.

Bildim ki, müsəlmanlar da bu gün mühakimələrinə qəti baxılacaq olan 27 fədai əsgərin asılmaqlarına "tətil" ilə kömək etmek isteyirlər.

Memnun oldum ki, müsəlmanlar daha əvvəlki kimi məvacibxor, biqeyrət abrazovanni və ruhani müsəlmanların fitnələrinə aldambil-

insanlığın meşuqi-həyatvari olan azadlıkdən kənar durmayırlar. Üreyimdə deyirəm: İlahi! Bu günləri də gördüm ki, müsəlmanlar öz xahişləri ilə, öz qanacaqları ilə dükənlərini bağlayıb vətənin həyatı-siyasiyyəsinə, qonşuların hərəkəti-hürriyyəti-pərvanələrinə qəlbdən şərık olurlar.

Mən bu xəyalda idim ki, uzaqdan qulağıma gələn hürriyyət mah-nisi, marselyoza havası ortaçıqdakı sükutu pozdu.

Mən belə dəhşətli sükut arasında marselyoza havasına əsla ümid etmediyim üçün mat və heyran qaldım.

Cox çəkmədi, qorxunc silah və əsgərlər ilə mühasidə edilmiş bir dəstə yavuqlaşdı. Məyer məhkəməyə asılmaq qərarını duymağa gedən 27 vətən qurbanları, Menqrelski polkunun mütəhəim əsgərləri!

Bu hürriyyət fədailəri əyət şad və sürur içinde həqiqətən millət xadimlərinə yaraşan bir ığidliklə marselyoza havasını oxuya-oxuya qabağımızdan keçdilər.

Bunların bu qəhrəmananə rəftərləri bəzi adamlara, xüsusile əsgərlərə əks-təsir edib bir çox merhemətli gözlerin yaşardığını gördüm.

* * *

Günorta, tamam saat bir.

Tiflisin en izdihamlı - şənlikli olan Qolovinski caddəsindəyəm, guya burası şəhər caddəsi deyil, dava meydanının bir şəmti.

Ortada davaya müntəzir sükunətli bir hal, kūçələrdə adam çox az.

Faytondan, atdan əsər yox. Qulağa gələn ancaq əsgərlərin ayaq səsləri.

Görünən yalnız tüsənglərin parıltısı. Buralarda hər yana baxsan əsgər, top, pulemyot, tüsəng gözə çarpar.

Deyəsən, tamam bir dava meydanı!

Bir yanda dəhşətli toplar düzülmüş, bir tərəfdə pulemyotlar hazırlanmış.

O biri yanda kazaklar atəş açmağa müntəzir. Polkların biri bu yandan gelir, o biri yandan gedir. Hətta əsgəri dairelərin damları üstündə əsgərlər əsgəri aynalar, durbinlər ilə ətrafi göz altında tutur. Gələni dayandırırlar, keçəni axtarırlar.

Əlimdəki müsəlman qəzetlərini intibahname zənn edib məni də səkkiz dəfə dayandırdılar. Əziyyət verdilər.

Bəli, toplar, pulemyotlar, vəhşi kazaklar her tərefə dehşət salır, zeif qəlbərə qüvvəti qürünlürlerdi.

Lakin mənə qüvvəli və dehşətli görünən əsir haletində yaşayış cahil əsgərlərin çoxluğu, topların heybəti deyildi, bəlkə, bunca camaatın, bu əziz şəhərin bir vücud kimi səmayi-hüriyyətdən gələn ilahi bir qüvvəye tabe olub ittifaq etməkləridir.

Bu gün Tiflisdə ən aciz çörəkçinin, hətta fağır suçunun "tətildə" iştirak edib hökuməti böyük bir qüvvətlə tehdid etməyi camaat qüvvətinin nə qədər əsaslı və davamlı olduğunu çox aşkar bildirirdi.

Bu kimi tətillerin zahiri mənası az kimi görünürdü, amma menən qüvvəti çox böyükdür. Bu gün ətəmə Tiflis camaati hökumətə açıqdan-açığa bildirdi ki, hamı camaat hüriyyət və ədalet tələb edənlər ilə beraberdir.

Bəli, bilindi ki, yüz yetmiş milyon miqdardında bir əzim camaat hökumətin hərəkəti-hazırəsini məhz zülm və vəhşilik hesab edib, bu cür idarədən narazıdır.

Bilindi ki, bundan sonra camaat razi olmayıcaq ki, hökuməti-zalimə hüriyyət tərəfdarlarını bir-bir yox edib yene idareyi-müstəbidəni davam etdirsin.

Xülasə, camaat bugünkü ümumi tetil ilə, camaat silahı ilə bildir ki, əyər hökümet 27 vətən fədaisini bağışlamayıb boğazlayacaq olursa, camaat uzaqdan tamaşaçı olmayıb əllərindən gələn fədakarlığı sərf edəcəkdirler.

* * *

Bu saat ki, məktubumu qurtarıb poçta verəcəyəm, axşam saat səkkizdir. Bu vaxta qədər şəhər sükutluğunda davam etdi. Bundan sonrakı əhvalı sabah yazaram.

Danişurlar ki, əsgərlərin mühakiməsi bir neçə gün davam edəcəkdir. Müttəhim əsgərlər mühakimə qurtarncaya qədər məhkəmədə qalacaqlardır.

Ümidvar
"İşad" qəzeti, 25 iyun 1906, №149

DƏVƏT VƏ TƏVƏQQƏ

Hamiya məlumdur ki, hökuməti-hazırə camaatin elm və ittihad-sizliğinə arxayın olub Dumanı dağıdı. Dağıdandan sonra da boş oturmayıb onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etmeye çalışır.

Nedən bu neçə milyon camaat bir cüzi heyətin elində əsir və aciz olub? Ondan ötrü ki, camaatin çoxu bielm və xəbərsizdir, cəhalət səbəbinə öz xeyir və zərərini bilmir. Çox vaxt özünü öz elilə kəsir də, səbəbini özgəden bilir. Adət etdiyi həqiqirən məişətini, boynuna vurulan zülm boyunduruğunu haşa – Allah tərəfindən təqdir olunmuş zənn edir.

Qəflet səbəbinə ərbəbi-həmiyyətin təşəbbüslerine sədd çəkir. Zalımlara kömək edir. İttihad və ittifaqa qəviyyən mane olur. Zalımlar da camaatin məhz qəflet və cəhaləti səbəbinə murdar pəncələrini, kəskin dişlərini fədakarani-hüriyyətin qəlblerine qədər batırıb, açdıqları istibdad meydanında istədikləri təki oynayırlar. Yoxsa əyər camaat məlumatlı olub bir az ittihad etsə, ədibi-məşhur Əbdülhəq Hamid²⁷ bəyin "Döxtəri hindü" nam kitabında dediyi kimi zalımı məhbubəsinin zülfis boğdurmaq olar.

Budur ki, bu halda ərbəbi-maarifin çoxu zalımlar ilə, qılınc və bomba ilə yox, bilik və maarif qüvvətli davaya çıxdılar. Bu vasitə ilə camaatı öz cəhalət və qəfletlərindən xəberdar etdilər, öz çəkdikləri zülm və belaləri hekaya və təmsiller ilə bir-bir açıb göstərdilər.

Bunun üçün ən birinci vasitə de təbii, camaat dili ilə yazılın xırda-xırda kitab və məcmuelərdir.

Bendənin fikrincə, digər səbəb üzərində olmaqla bərabər ən birinci vasitə selamət və nicatı camaatı xırda-xırda kitablar ilə öz ağır və zülmülü məişətindən xəberdar edib onları gələcek üçün hazırlamalıdır. Onları selamət bir vasitə ilə öz ehtiyaclarını bildirib ümumi insaniyyət əfkarına şərık etməye çalışmalıyız. Hər sürelə olsa, çalışmalıyız ki, camaat istibdad idarəsinin zərerini, camaat idarənin xeyrini özü başa düşsün. Öz xeyrini, öz ehtiyacını özü tələb etsin. Soyuğun təsiri ilə bir kes nə cür palto geyməyi hiss edib onu əldə etməye çalışırsa, camaat da eyni bunun kimi ədalet, müsavat və hüriyyətin lüzumunu qanıb, ərbəbi-maarif biliksizliklə bu qəfletdə qaldıqca, ümum camaata nisbetlə çox az olan ərbəbi-həmiyyətin seyləri həmişə boşla-

gedəcəkdir. Hər nə işdə olursa olsun camaatin köməkliyi mütləq camaatin öz qanacağı ilə, öz qəlbi, xahişi ilə olmalıdır ki, ondan bir səmər və nəticə gözlənə bilsin.

Bunun üçün lazımdır ki, məyus və naümid olmayıb çalışmaq. Bugünkü səy və təşəbbüsün səmərəsini sabah və bir az sonra yox, on il, bəlkə, iyirmi, otuz il, hətta bir əsr sonra gözlemek surətli işləşmalıdır.

Dünyada ondan hemiyyətsiz bir adam olmaz ki, "mənim görə bilmeyəcəyim və ya mənim çata bilməyəcəyim bir xeyir mənim nə vecimə ki, özümü tələf edib çalışam" – deyib bacara biləcəyi işdən el çəksin.

Xülasə, bizim hər cür ümidiimiz camaatin oyanmasında, camaatin öz xeyir-şərini özləri tanımışındadır. Bunun üçün də lazımdır ki, camaati öz dili ilə başa salacaq xırda və ucuz kitablar çap və neşr edilsin.

Həməli qələm tutan ərbabi-həmiyyətdən təvəqqə edirəm ki, bu barədə bəndəyə kömək etməklə öz hümməti-milliyə və insaniyyətlərini izhar buyursunlar.

Her kəs bu müqəddəs niyyətdə iştirak edib millətə bir xidmet etmək istərsə bizim kənd və füqəra camaatının ağır məişətlerindən, istibdadi-idarənin zərərindən və bunlar kimi zəmanəmizin ehtiyac gördüyü məsələlərdən xırda-xırda, məsələn, sekkiz, on altı, iyirmi səhifə böyüklüyündə məcmuələr yazıb "Molla Nesrəddin" və ya "Qeyrət"²⁸ mətbəəsi idaresinə göndərsinlər. Özlərindən yazmaq istəmeyib tərcümə etmək isteyənlər öz adreslərini bize bildirsinlər. Biz onlara rus dilində yazılmış xırda-xırda məcmuələr göndəririk ki, tərcümə edib bize göndərsinlər. Biz hər kəsin kitabını öz adı ilə, öz xərcimiz ilə çap edib neşr edirik. Her sahibi-əser və tərcüməyə 200 ədəd kitab göndəririk. Qalan kitabları kağız pulu çıxmaq şərtiələ bir, bir yarım, iki qəpiyə satarıq.

Camaatımızın indiki böyük və ciddi kitabları oxumadığı və qiyamətli kitablara pul vermədiyi nezəri-diqqətə alınarsa, bizim bu təşəbbüsümüz zənn edirəm faydasız olmaz.

Açıq dil ilə xırda-xırda ucuz kitablar neşr etmək üçün hər millətdən məxsusi heyətlər var. Yaxşı olar ki, Bakı və Gəncə kimi yazıçılar bol olan mərkəzlerdə bu cür neşr heyətləri tezliklə vücudə gəlib

milletin ən böyük, hətta top və tūfengdən daha qüvvətli olan belə bir ehtiyacı – milleti dəfə xidmət etsin.

Tiflisin hələ bu cür işlərə indilik müsaid olmadığından "yüz söz və vəzdən bir iş və nümunə xeyirlidir" deyib, bir neçə xırda kitab tərcümə etdirmeye başladıq.

Ümid ki, bu barədə hər ehli qəlem məhz milləti-məzljumə və qəfiləmizə köməkliyi mənzurda tutub bizimlə həmrəy olarlar.

Camaat arasında nəşr edilen yanlış xəberlərə görə, burası da artırmaq isterəm ki, məhz milli əsərlərin nəşrine vasitə olmaq niyyəti-xalisəsi ilə güşəd etdiyimiz "Qeyrət" mətbəəsinin bütün satılmaq və ya bağlanmaq xəberi qətiyyən yalandır. Biz isterdik və yene istəyirik ki, daha mükəmməl və daha vase bir müsəlman şirkəti vücudə gətirib "Qeyrət" mətbəəsinə kamil bir islam mətbəəsi edək. Böyüdüüb irəli gedək. Nəinki bütün-bütün yadlara satıb qolsuz-qanadsız qalaq. Əziz yoldaşım Abdulla Cövdət bəyin²⁹ dediyi kimi aləmi-əsgeride qrup topu nə isə aləmi-mətbuatda mətbəə maşını elədir. Belə olduğu surətdə insafdırkı ki, müsəlmanların sıfariş vermediğilərinə baxıb mətbəəmizi yadlara sataq. Bu olacaq iş deyil. "Qeyrət" mətbəəsi daha səy və qeyrətə öz vezifəsində davam edir və inşaallah da müsəlman qardaşlarımızın hemiyyətli davam edəcəkdir.

"Qeyrət" mətbəəsinin müdürü
Ö.Faiq Nəmanzadə

"İşad" qəzeti, 6 sentyabr 1906, №209

ƏZİZİN CƏNAZƏSİ

Müsəlman sosial-demokratlarının ən qeyrətli, fail və iş görənlərdən Əziz Mehəmmədoglunu³⁰ avqustun 4-cü gecəsi erməni məhelləsi Avlabarda vəhşicə öldürüb yoluñənə kənarına tutluyublar.

Merhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Neşinin tapıldığı yerde qan əseri olmadığından görünür ki, merhum özge tənha bir yere bir bəhanə ilə aparılib, beş-on adam birdən üstüne tökülbilər.

Merhumun xəncərlər ilə başını, döşünü, böyürlərini deşik-deşik ediblər. Qulaqlarını kəsib öldürəndən melunə aparıblar.

Əziz Məhəmmədəoğlu qəssab idi. İşini namus və halal ilə görə məklə berabər camaat işinə de el qatib füqəraya kömək edərdi. Savad və elmsizliyi ilə berabər qayət hemiyyətli, qanacaqlı, feqir və kasıblar üçün fədakarane çalışan ığid bir cavan idi. Öz məsləki olan sosial-demokratlıq yolunda həqq ilə çalışıb, özlerini hamı Tiflis camaatına tanılmış, şəci, riyasız, qorxusuz, doğruçu, insaniyyətli nadir bir vücadı idi.

Merhum axır vaxtlarda Tiflis hamamlarında çalışan feqir və kasıbların məvaciblərini artırıb bir qədər insanca məişət etmələrinə artıq mərtəbədə kömək edirdi. Və qoymurdu ki, özgələrin alın teri ilə keçinməyə öyrənən müftəxər xozeynlər emələ və feqirlərə zülm etsin.

Rəvayət və mühakiməyə görə mərhumun öldürüləməsi ilə hamamlar məsəlesi arasında böyük bir rabitə varmış.

Mərhumun cənazəsini avqustun 8-də cümə günü Mixaylovski xəstəxanasından qaldırıb müsəlman qəbiristanına götürdüler. Cənaze alayı Voronsov küçəsindən keçib soldat və erməni bazarları ilə gəti-rildi. Cənaze keçən dəmlərdə bir çox gürçü və ermənilər də dükənlərini tamamilə bağlayıb cənaze alayına qoşulurlardı. Alayın keçdiyi küçələrdə dükənlərin çoxu bağlanmışdı.

Mərhumu xəstəxanadan qəbrədək el üstündə götürdüler. Tabutun üstüne çoxlu çiçək dəstələri qoyulmuşdu. Cənaze alayının keçdiyi küçələrdə tərəddüd bilmərrə kəsilmişdi. Cənazəni ancaq saat 2-də müsəlman qəbiristanına getire bildiler.

Heyif, min kərə heyif! Böyle möhtərəm bir cənaze alayında xristianlara görə müsəlmanlar, demək olur ki, çox-çox az idilər. Həle oxumuş və tacir qismindən ancaq dörd-beş hemiyyətli gəlmişdi. O gün cümə olmağa görə müsəlmanların dükənləri qapalı idi. İnsanlıq və müsəlmanlıq xahiş edirdi ki, müsəlmanlar qonşularından çox olsun. Oyanıb cəmi traktir və çayxanaları da qapayıb cəmiyyət təşyi-cənazəye getmeli idilər. Heyif ki, müsəlmana yaraşan tövrə olmadı. Qəbiristana gedən müsəlmanların da yarısı dəfn gözləməyib qayıtlardılar. Amma hər işin, hər vaxtin yolunu, səmtini bilən qədirşünas qonşu xristianlar ta dəfnin axırına qədər qəbiristanda səbir edib öz hörmət və insaniyyətlərini həqq ilə göstərdilər. Qəbiristana qədər gəlib insanlıq borcunu əda edənlərin içində bir çoxlu möhtərəm xris-

tian yazıçıları, damaları, camaat və şəhər vekilleri, xanım qızları da vardi.

Dəfn edilən vaxtda türkçə, gürcüçə, ermənicə, rusca qayət təsirli nitqlər oxundu. Oxunan nitqlərin müxtəsər mezmunu böylədir: Əziz elm, pul və mənəsəbə böyük bir adam deyildi. Amma məsləki yolundakı qeyrət və sədaqətine görə ən böyük adamlardan biri idi.

Əziz ölmədi, müqəddəs məsləki yolunda yaşamaq üçün vücudi-zahiri aramızdan getdi.

Əzizin adı, Əzizin ruhu həmişə xatirədə qalacaqdır, yaşayacaqdır.

Əziz bir gün olacak idи. Amma bugünkü kimi şan və şöhrət görüb həmişə diri qalacaqdır.

Yoldaşlar! Əziz üçün ağlamayın. Çünkü Əziz ölmədi. Əziz adı adamlar kimi torpağa basdırılmadı. Əziz camaatın qəlbine məhəbbətlə girib orada basdırıldı, orada məkan tutdu.

Əzizin ruhunu şad etmek isteyənlər ağlamasın, belkə Əzizin fəda olduğu məsləki yarida qoymuyub onu itmamə çalışınlar.

Əzizin ruhunu biz o vaxt şad etmiş oluruq ki, eməlini, fikrini mühafizə edib davam etdirək.

Əziz müsəlmanların içində, bu müqəddəs yolda birinci qurbanıdır. Müsəlmanlar belə əziz və şanlı qurbanlar ilə doğrudan fəxr edə bilərlər.

Biz bu əziz qurban ilə daha ziyada anladıq ki, müsəlmanlar bu maarifszilikləri ilə bərabər elmi-insaniyyətə, demokratlıq yoluna daha çox qurban verməyə hazır insaniyyət və füqərapərəst alicənab bir milletdir.

Ümid
“İşad” qəzeti, 12 sentyabr 1906, №214

AĞACI QURD İÇİNDƏN YEYƏR

Bakının şöhrət tapan şəksi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə da keçməkdədir.

Ağlılı qonşularımız özgə qonşuların hüner və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar hərdə zərərli və cəhalet əsəri bir şey varsa, onu öyrənmeye can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı destələrini yamsılamağa çıxıb, avqustun 6-ci

axşamı saat 9-da müsəlman məhəlləsində, yeni Şeytanbazarda gülə-bazlığa başladılar. İyirmiyə qədər atılan gülələrdən bir adam yara-lanmaqdən səvayı, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək mənə da beləmi? Görək hər cür dəstəbazählərin vücudi-ittihadımıza, tərəqqeyi-milliyəmizə vur-duqları zərərlər bir neçə sözle anladıla bilməri? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının neticəsini yazmağa qüvvətli qələm, polad ürek, əyyubi-səbir ister. Məndə isə o hüner yox. Ancaq zəif qəble burasını bildirmek istəyirəm ki, müsəlmanların öz-özlerinin vurdुqları zərərləri, öz-özlerinin başına gətirdikləri müsibət və belələri heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifelerini ləkə-dar edən, siyasi, şəri dəstəbazählərimizə, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına bax-saq orda müsəlmanlığın adını rüsvay etməye, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət "mikrobu" gözümüzə sataşar.

Kimdir Bakıda günün günorta çağında dəstə-dəstə bulunub bir-birlərinin qarşını yırtmağa çalışan? – Müsəlmanlar!

Kimdir Gənce quberniyasında müsəlman kəndlərini soyub soğana ćevirənlər? – Müsəlmanlar!

Kimdir müsəlman-erməni davasının qarışığındə müsəlman ığidlerini daldan vurub öldürənlər? – Müsəlmanlar!

Kimdir Ağdamda axırıncı kilimini satıb nəvələrinə azuqə xərcliyi aparan beli bükük qoca müsəlman arvadını soyanlar? Müsəlmanlar!

Kimdir Şəki, Şamaxı, Gəncə və qeyri yerlərdə, üsuli-cədid mək-təblərinə mane olub bizi cəhalətdə qoyanlar? – Müsəlmanlar!

Kimdir öz rəyasət və neflərindən ötrü milletin qoyun yerində qalmasına çalışan sahibi-mənsebələr? – Müsəlmanlar!

Kimdir Qarabağ, Tiflis, Bakı və qeyri yerlərdə aramızda çıxan tək-tük ərbəbi-həmiyyəti min cür alçaqlıq və şeytanlıqla hökumətə zidd və müzur göstərib qələbənd və nəfy etdirənlər? – Müsəlmanlar!..

Kimdir əsasən, bir qardaş olan bir millətin arasına cürbəcür avam və axmaq pəsədane adları ilə nifaq salıb öz xeyrindən ötrü iki qardaşı bir-birinə savaşdırırlar? – Müsəlmanlar!

Ah!.. Hansı derdimizi açsam, altından müsəlman fitnəsi, müsəl-man barmağı çıxır.

Hayana baxırsaq halımızdan lənət və nifrat yağır, hər nəyə ümid bağlayarsaq, axırı puç və pərişanlıq çıxır.

Her yanda cəhalet ejdahası bir hakim olub.

Her səmtde nefsani-qərəz, mənfəəti-şəxsiyyə, təbiəti-heyva-niyyə, cahilənə inad, bixeberən qürur ətrafımızı sarıb gözlərimizi qapamış. Beş-on müsəlmanın olduğu yerdə belə nifaq araya girib şəxsi düşmənçilik gözlərimizi kor etmiş.

Aman yarəbbi, nadir bizi bədbəxt və pərişan edən bu tükənməz cəhalət!

Belə yaşamaqdan isə...

Zilletə, ömrə mürəccəhdir şərəflə bir məmat

Ümmətə lazımlı deyildir böylə əfsürde həyat.

Hər yerda bir-birimizin ayağından çekirik. İgidlik və gücümüzü öz qardaşlarımızın başında sınayıraq. Öz-özümüzün arasında aslan, ejdaha oluruq, özgələrin yanında pişik və qoyundan da aşağı düşürük. Özgələrin bizə zülm və həqarət etməyinə hamidən artıq öz qanacaqsızlığımız ilə köməkçi oluruq...

Ofl!.. Daha nə yazım?! Halimizə, cəhalətimizə baxdıqca ürekler parçalanır!

Amma yarəbbi, bu daha nə idi?

Xarici od və gülələrin arasında çəşib qaldığımız belə həngamə-lərdə öz-özümüzü heyvanlar təki yeyib tələf etməyimizə dəha nə ad verək! Yox, xəta etdim: nədən ötrü bizim təki vəhşiləri ağıllı və terbiyeli heyvanlara oxşadıram. Xeyr, heyvanlar heç vaxt öz cinslerinin arasında bizim kimi bədrəftar, bədsənət deyildir.

Kəndli olanlar əlbət bilirlər ki, at və öküz kimi heyvanlar çöldə düşmən hücum edəcəyi vaxt bunlar tez-tez arxa-axxaya verib öz tədbir və güclərlə özlərini həmişə mühafizə edirlər. Halbuki həqiqətdə biz o nifaq və qanacaqsızlığımızla bir-birimizin ayağından çəkib düşmənə bir növ köməkçi oluruq...

Tfu, cəhalətin üzünə. Tfu, müsəlmanlığı xarab edən, müsəlmanları sərgədən edən şəxsi-qərəzin köküne. Bu günlər, bu dəmələr şəhər-lərimizi, kendərimizi alt-üst edən xarici zülm və istibdad az olub kimi bir də özümüz öz əlimizle öz vücudi-milliyəmizdə qanlı yara-lar açırıq. Halbuki belə bir vaxtda öz aramızda olan xüsusi ədavət və

nifaqı buraxıb ittihad və iqtifaq gücü ilə aciz və pərişan olan müsəlman qardaşlarımızın köməyinə çatmaq bize nəinki lazımlı, bəlkə də fərzeyindir, bəli!

Cümle gülzari-veten mehv oldu istibdad ilə,
Bizdən istimdad eder hər zərrə bir feryad ilə,
Keçməsin əyyamumuz bühude istimdad ilə,
Pəncələşmek müqteza qəddar ilə, bidad ilə.
Zülmü istibdad dövrü, dərdü yas ayyamıdır,
Arkadaşlar, can verek, can vermenin həngamıdır.
Hər tərəfdə bir ənini-daimi cuşan iken
Ademin övladına layiqmi qeydi hifzi-tən.

Heyhat! Biz də şairin zənni etdiyi hifzi-bədan qeydi ilə yox, özümüzizi, bilməm nə deyim, nələr kimi tələf edirik, öz qanımızı yenə özümüz içirik.

Uf... Bugünkü hər cür xarici, daxili müsibət və fəlakətimizi nəzərə alınca insanın beyni pozulur, ağlı çəşir, qələmi əlindən düşür...

Ah, ay biçarə məzəlum millət. Nifaq və qərəz səni nə vaxta qədər bu pərişanlıqda saxlayacaq?

Bir zelami-kəsif ilə mestur
ağlayır qarşısında vəchi-eməl,
Inleyir sineşində qelbi hüzur
münqəlib bir ənisi-yasa nəfəs
Dəmidəm inləmekdədir ruhi.
tən deyil, sanki bir şikəstə qefəs
Çırpinır onda ruhi-məcruhi,
üzerində libası səd parə.
Şərh edər qelbi parə-parəsini,
aralıqda feqət o biçarə.
Gösterər kainata yarəsini,
kiməsiz bir yetimdir mezəlum
Ağlamaqda kəmali-yasindən.

Ümid
"İşşad" qəzeti, 13 sentyabr 1906, №215

VASİTEYİ-NİCATIMIZ NƏDƏDİR?

Bugünkü adətimiz, əfkarımız zaman və mekanımızın vəzi nəzərə alınarsa nicat və tərəqqimiz idareyi-ruhaniyyələrin islahına bağlı olduğunu hər sahibi-fərasət təsdiq edər samıram. Hərçənd bir millətin tərəqqisi əsasən, ruhaniylər ile olmuyub, biləks bəzi millətlərin, xüsusi silə avropalıların tərəqqisi, ruhaniylərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalet dövründə, hər tərəfdən sıxılıb ezildiyimiz belə keşməkeşli bir vaxtda bizim vasiteyi-nicatımızın en ümidi, bizi selamətə çıxaran yolların en gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır.

Mənim bu sözlerimə ehtimal çox kimsələr, xüsusən bir çox intelligentlərimiz gülerlər. Çünkü idareyi-dərəcə biganə, həqiqir, əhəmiyyətsiz, nüfuzsuz nəzerinə o dərəcə biganə, həqiqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyalı-fasid hesab olunubdur. Amma həqiqətde isə belə deyildir. Idareyi-ruhaniyyələr bizim yeganə şəri-mehkəməmiz, milli məclisimiz, icmai-idarəmiz, xüsusü kabinetimiz, müstəqil məşrutəxanemizdir. Bizi dirildən də odur, öldürən də odur. Rusiyada islami saxlayan da odur, batran da odur. Bizi insan edəcək də odur, bugünkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyəni biz indiye qədər özümüzə mal etməmişik. Nə fayda ki, belə ali bir idarənin millətli olan münasibət və mərbutiyyətini nəzərə alıb onun islahatına əsla çalışmadışq. Bileks həməvaxt öz zerərimizə olaraq öz keflərinə və ya özgələrin siyasi oyuncaqları olmasına bol-bol müsaidələr etmişik.

Odur ki, idareyi-ruhaniyyələrimiz bize selamətə çıxaracaqları evezinə bu gün başımıza ən böyük bir bəla və boyunduruq, tərəqqi və maarifimizə, hürriyyəti-vicdanımıza ən möhkəm bir sədd olubdur.

Burasını bir az izah edək: bir millətin tərəqqisi yüz şeyə bağlı isə yüzü də ancaq məktəb və mədrəsədir və bunların yoldaşları olan minber və vaizdir. Halbuki məktəb və mədrəsələrimiz qanunla ürfan idareyi-ruhaniyyələrimizin ixtiyarındadır. Demək ki, bizim vücud və ruhumuz idareyi-ruhaniyyələrin əlindədir. İndi nicat və ya fəlakəti-milliyəmizə bu dərəcə mərbutiyyəti olan bir idarənin əhvalına üzden bir göz gezdirek. Görək belə bir əhəmiyyətli idareyi-milliyə bizim

üçün indiye qədər nə iş görüb? Görək bu son iyirmi beş-otuz il içində bizim üçün neçə məktəb və mədrəsə vücudə getirib?

Bu və bunlar kimi bir çox suallara cavab şəkk yox ki, heç, tam mənəsi ilə heç... yenə də heçdir...

* * *

Təfsili çox ziyada tul çəkən bu kimi çigərsuz əhvalı buraxıb əsil metləbə keçək. Zahirən məhz bizim üçün, biz millətin nəfi üçün təsis olunan idareyi-ruhaniyyelerin millətə vurduqları və vuracaqları təhlükəli zerərlərin əsil bəisi kimlər olduğunu axtaraq. Idareyi-ruhaniyyələri öz keflərinə, öz istibdadlarına, özgəlerin siyasi oyuncağı olmağına yol verənləri mülahizə edək. Bugünkü sui-idarələrini üləma yerinə üləmanıuma bir parça cahil və heysiyətsizlərin mənsebi-aliyyəyi qəsb edib maarifi-milliyəmiz arxını qurutmağa çalışmanın əsil sebəbini nəzərə alaq...

Ətraflıca nəzərə alıb mülahizə edecek olursaq görəcəyik ki, idareyi-ruhaniyyələr barəsində nəzərə gelən hamı yamanlıqların, hamı müsibətlərin əsil və yeganə bəisləri məhz bizi, biz camaatiq. Biz havaxt idareyi-ruhaniyyələrin nə olduğunu tanımış istəmişik? Biz havaxt bu idarələri özümüzə mal etməyə, yeni öz milli idarəmiz olmağına çalışmışıq? Biz havaxt bu idarələrdən özümüzə gelən zərər və zülmələri def etməyə, onların əsil sirlərini axtarmaq zəhmətinə düşmüşük?

Bir idarə heyətinin ki, nəsb və əzli bizimlə, bizim intixabımızla deyildir, ondan bize nəf gözlemek özü yatırıb özgədən nicat, ümid edənlərin puç xəyalına oxşar.

Həyat və məmmətimiz xidmətinə bağlı olduğu bir rəis, bir qazi barəsində hüsн-şəhadət, həqqi-tərcih ki, qəsdləri, fikirleri məlum, bir para pristavlarının, naçalniklərin elində, əzl və kənarları qubernatorların kefinə asılı ola, ele bir rəisden, qazidan, ezzadan nə ümid edə bilərik və nə ümid etməyə haqqımız vardır.

Bunularla bərabər bir az da təbieti-bəşəriyyəni nəzər-diqqətə alaq. Məlumdur ki, ümumiyyətlə, insanlar, xüsusilə elm və iqtidar-dan, həmiyyəti-milliyədən məhrum olanlar əzl və nəsb sahiblərinə, böyük müstəbidlərə, güclü görünen sahibi-mənseblərə boyun əymək-

dən, tabe olmaqdən, onların xahişinə əməl etməkdən geri durmazlar. Bir rəis, bir qazi ki, milletindən bir kömək, ya bir zərer və qorxu ümidi etməyə və millet nəzərində məsul olmaya, o hakim millətinə elbette ki, bəhəqq xidmət etməz. Bileks, idareyi-ruhaniyyələr təşkil olunandan bəri bir çoxlu gözəl mədrəsələrimiz, minberlerimiz bayquşlara məsken olub. Bir çoxlu qeyrətli üləmaların, hemiyyətli müdərrislərin yerlərini bir para cahil və əxlaqsızlar tutub. Hələ bu son zamanlarda idareyi-ruhaniyyələrin iftifatları sayesində qazılıq və üzvlük kimi elmə, vüqufa, iqtidara bağlı olan ali mənseblər elə cahil-lərin, bixəberlərin elinə düşübdür ki, erəbcə o yana dursun, türkçə belə yazmaqdən acizdirler.

Halbuki həmin bu cahil və aciz sahibi-mənseblərin olduğu yerlərdə nə qədər müqtədir, məlumatlı və həmiyyətli ruhanilərimiz var ki, kənarda qalıb (Türkçesi-alçaq və rüsvəliqlə rəisləri məmənun edə bilmədiklərindən) bir loğma çöreyə möhtacdırlar.

İdarələrə və qubernski məclislərə baxınız. Diqqətə baxınız ki, qismət iməab cənab sədrlərin dairelərini kimlər əhatə edib? Görəcəsiniz ki, üzvün biri sedrin yoldaşı oğlu, sekretar əmisi oğlu və yaxud qardaşı oğlu, uyezd qazısı kargüzarçısının bacısı oğlu... və qeyri.

Ya duxovní mollalar? Ah, burasını heç soruşmayın. Bu başına döndüyüm qulluqda nəinki "elm", bir balaca savad belə lazım deyil. O qədər ki, adı molla, özü bir-iki motal pendirə malik ola və ya canına qurban olduğum bir şeyxdən, bir ağadan "iltimas" kağızı gətirə biləcək qədər gözüuaçıq ola, o yanısı asan...

Ey əhli-insaf! Bilirsiniz idarə və məclis imtahanları maarifi-milliyəmizə nə böyük zərərlər, nə dehşətli yaralar vurur. Duxovní imtahanları bir neçə manatlıq zəhirmara endiriləndən sonra aya, kimdə elme həvəs və qeyret qalar, kim elmi-tehsil etmək ister?

Əlbəttə, elm duxovnuluq üçün deyildir, vəsilədir, amma yemək, yaşamaq da istenilir. Kimdir acliq və həqaret üçün ömür sərf edib oxuyan?

Madam ki, məişət və elmi bir mənseb bir neçə girvənka yağ və pendir ilə ele gəlir, kim dəlidir ki, mədrəsə günlərində çürüyüb elm tehsil etsin? Bir də idareyi-ruhaniyyələrin təhti-nezəratlarında məktəblərə baxınız, baxınız ki, bizim bu yeganə milli və rəsmi məktəblərimizdə əcəba nə oxunur, kimlərdir ders verenler?

Bu məktəblərdə oxuyub qurtaranları imtahan ediniz, görün kənd məktəblərində oxuyanlardan təfəvütləri varmı? Bineva məzəlum uşaqların ataları ele güman edirlər ki, nuri-çeşmləri Tiflisdə elm təhsil edirlər. Nə bədbəxtlik, nə avamlıq!

Ya məscidlərimiz, minbərlərimiz? Of, burası daha yaman, daha acıqlı! Odur ki, dirilmək, tərəqqi etmek ve hür olmaq istəyən mülətlər cümle hakimlərin, vezirlerin, hətta padşahların millet nəzərində məsuli tutulmalarını qanunun en birinci maddəsinə daxil etmək isterler. Bunun üçün də mal və candan keçirlər. Siyasi məktəbler hələ bir yanda dursun, ruslar ilə həmməzəb olan qonşumuz gürcüler ruhani idarələrini milli və müstəqil etmek üçün gecə-gündüz çalışırlar.

Peterburqdən fermani-imperator ilə gələn rəisi-ruhanilərini ümumən baykot edib, neinki kəndlilər, hətta heç bir gürcü ruhanisi də rəis ilə görüşmür. Bu səbəbə binəva yalqız qalıb nə edəcəyini çəşirib.

Bu cənab Peterburqdən tezə geləndə bir neçə məclislərdə şiddətli nitqlər ilə elan edirdi ki, gürcüler üçün əlahiddə idarə mümkün deyildir. Halbuki indi qəzetlər ilə kəmali-təvazö ilə elan olunur ki, gürcülerin ruhani idarələrinə yaxın vaxtda Peterburqda baxılacaqdır, təvəqqə olunur ki, o vaxta qədər camaat rahət və sakit olsun.

Demek ki, gürcüler də nicatlarını ruhani idarələrini camaat əline almaqda bilib bù barede heç bir şey diriğ etmirlər.

Qonşumuz ermənilərin halları ise məlum. Onların bu dərəcə tərəqqi və qeyrətləri idareyi-ruhanilerin çıxdan öz əllərinə keçirib onun sayesinde çalışmaqları ilə deyil də, nədir?

Xülasə, böyük bir dövlətə tabe olan xırda mələtlərin öz idareyi-ruhaniləri öz ixtiyarlarında olmazsa, o milət mövcudiyyyətini heç vaxt saxlaya bilməz.

Buna görə milətini, vətənini sevən cümle müsəlmana ferzeyindir ki, cənab Əhməd bəy Ağayevin təklifini canü dildən qəbul edib Gəncədə bir məclis-millinin təşkilinə sey etsin.

* * *

Əhməd bəy Ağayeva

Alicənab! Idareyi-ruhaniyyələrin (idareyi-ruhaniyyələrimiz deməyə utanıram) islahi üçün Gəncədə bir məclis təşkilini ümumə həvalə edirsınız. Çox gözəl, lakin camaatımızın, zəmanəmizin

bugünkü halı ona müsaidə edirmi ki, bu müqəddəs əməlin hüsluluna hər kəs felən çalışma bilsin? Yaxşı olmazmı ki, Bakı kimi mərkəzdə bu işdən ötrü bir heyət təşkil edilsin. Bu heyət hər şəhərə dəvətnamələr yazıb vəkil intixabını təvəqqə etsin və Gəncədəki ümumi meclisin vaxtını təyin edib rüsxəti-rəsmiyyəsini alınsın.

Nemanzadə

"Irşad" qəzeti, 9 oktyabr 1906, №237

MƏZLUM ƏN BÖYÜK ZALIMDIR

Dünən Şəkidən, möhtərəm yoldaşından aldığı məktub perişan üreyimi bir qat daha perişan etdi. Məni perişan eden yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat haletidir.

Şəkinin birinci üsuli-cədidi məscid məktəbi hamiya məlum olsun gerek. Bu məktəb camaatin ixtiyarında, camaatin hemiyyətə bir neçə il gözel davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənse camaatin bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o milət ocağını və istiqbal ümidi gələn hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əline verməye çalışıdlar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bize camaat idarəsindən daha nəfi olacaqdır. Binevalar elə xeyal edirdilər ki, hökumət bize gerək dənə atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəber idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalimlərin, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yixmağa özləri səbəb olurdular.

Zaten çox çekmedi; məktəb hökumətin ixtiyarına keçdi, müsəlman dərsləri azaldı, müsəlman dərsləri əhəmiyyətdən düşdü. Camaat əvvəlki rəğbetini kəsdi.

Uğrunda hamının qurban olduğu camaat idarəsi evezində məktəbdə istibdadi-idarə hökm sürməyə başladı. Məktəb bir neçə il bele davam etdi.

Lakin bu il, haqq və ədalətin meydana çıxməq istədiyi bu il Şəkinin hemiyyət və maarifpərvərleri məktəbin belə davamı milət üçün böyük bir təhlükə və həqarət olduğunu qanib məktəbi təzəden öz ixtiyarlarına almaq, diriltmək, böyütmək isteyirlər və bu niyyətə bacarıqlı, məlumatlı, müqtədir bir müəllim də məktəbe götürürler.

* * * 125 * * *

Amma direktor ağanın keyfi gəlmir ki, müsəlmanca – camaatın xahiş etdiyi tek oxumağa rüsxət versin.

Görünür ki, direktor ağa qayda və qanunsuz öz ixtiyarına keçirdiyi “məscid” məktəbinə çəngindən buraxmaq istəmir ki, camaatın müraciətinə müqabil bələ biməna bir hökm göndərib: “Bu məktəb 1898-ci ildə camaatın öz xahişilə direktor idarəsinə keçibdir. Onu təzədən pozmaq olmaz...”

Baxınız övladı-bəşər mürəbbisi olacaq mədəniyyəti direktorun bəhanəsinə, müstəbidanə hökmünə!

Burada direktor ağadan soruşmalı: Cənab, madam ki köhnə qaydanı təzəden pozmaq olmaz, siz nədən ötrü 1898-ci ildə məktəbi camaatın ixtiyarında ola-ola alıb öz cənginize keçirdiniz? Nə üçün köhnə qaydanı, bəlkə, qanunu pozduınız? Təbii, deyəcəksiniz ki, “camaat xahiş etdi, mən də eməl etdim”.

Cox əcəb. İndi də yənə o camaat xahiş edir ki, öz qədim haqlarını, ixtiyarlarını özlerinə aid edəsiniz, buna sözünüz nədir?

Əgər bələ açıq ve sərih bir haqqı camaata verməzsiniz, onda aşkar demək isteyirsiniz ki: “Ay həqir müsəlmanlar, sizin eqliniz yox, bombanız yox, sizin cüretiniz yox, məsləkiniz yox, mən sizin nəyinizdən qorxuram ki, xahişinizi emələ gətirim, sizinlə öz keyfim nə gür isterə elə rəftar edəcəyəm”.

Bax, bu suretdə sizə heç bir sözüm yox, rəftarınızda, fikrinizdə haqlısınız, elə isə yənə gəlek özümüzə. Kimdir müsəlmanlara bu dərəcə zülmə edən? Kimdir bizi maarifdən, mədəniyyətdən uzaqlaşdırıb vəhşi, aciz buraxan? Kimdir məktəblərimizin olmamasına çalışıb dilimizi, dinimizi binaənəleyh varlığımızı itirmeye çalışan? Kimdir direktorlara, naçalniklərə, qubernatorlara bu mərtəbə cürət və yol veren?

Xülasə, kimdir bizi bu günlərə, bu zilletlərə, bu əsarətlərə salan? Yalnız hökumət qulluqçularımı? Yox! İnanız yox! Ya kim? Kim olacaq, məhz biz, məhz bizim səfil, heyvani təbiətimiz, məhz həqarətə, zülmə, döyülməyə səbir edib boyun əyməyimiz, əziyyətə, korluğa, söyülməyə, əzilməyə, qorxmağa, qanacaqsızlığa öyrənib adət etməmiz, məhz bizim öz günahımız, öz qəflətimiz, bizlərə rəva görülen zülməleri, həqarətləri qanmayıb zalımlara, müstəbidlərə köməkçi olmamız, bizi en ziyadə səfil və sərkərdən qoyanlara en ziyadə məhəbbətə itaət edib, yeri düşəndə kömək etməyimiz, özümüzə editən zülmələrin zülm olduğunu qanmayacaq qədər korluğumuz, cəhalətimizdir.

Budur ki, mürüvvətsizlər, rəhmsizlər də bizim bu qanacaqsızlığı-mızı, bizim bu korluğumuzu yaxşı qanıb məzələmə başımıza olmayan oyunları oynayırlar. Bizi istədikləri təki öz məxfi qəsdlərinə, öz şeytanlıqlarına alet edirlər. Öz əlimizle öz ixtiyarımızı, öz məktəblərimizi qəsd edib bizi uzaqdan baxdırırlar.

Demək ki, əsil zələm və günahkarlar zülm edənlər deyil, bəlkə zülmə, həqarətə səbir edənlərdir.

* * *

Şəki camaati nədən ötrü xahiş edir ki, məktəbin müsəlman müəllimlərini “direktor” təyin etsin? İyirmi min nəfər nədən ötrü bir yarım uçitelin məvacibini xəzinədən istəyir?

Müsəlman müəllimləri nədən ötrü rəsmi(?) müəllim olmaq isteyirler?

O qədər camaat nədən ötrü gözləyir ki, öz “məscid” məktəblərində öz Quranlarını, öz şəri hökmərini, öz dillərini oxumağa direktor ağa rüsxət versin.

Onların bu cür biməna rüsxətlərini, amirane hökmərini gözlədiyimizdəndir ki, bu gün məscid məktəblərimizə də, ruhumuza da sahib olmaq isteyirler.

Bəsdir, bu qədər səbir, bəsdir, çəkdiyimiz bu qədər həqarət. Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək.

Cənablar, biz öz dilimizdə oxuyub dilimizi, milliyyətimizi bilmək isteyirik. Biz öz dilimizə, dinimizə məxsus olan məktəblərimizi özümüz idarə etmək isteyirik. Biz öz xahişimizlə rusca, fransızca, neməscə oxuyub mərifətli, mədəniyyətli olmaq isteyirik. Biz isteyirik ki, bir para milli işlerimizi özümüz idarə edib bizim adətimizdən bixəber olan cahil və zalim qulluqçular bizim başımıza belə olmasınlar.

...Bəli, vaxtdır, biz də tərəpənək, hüququmuzun mühafizəsinə çalışaq, haqq və müsavat yolunda tökülen qanların somaya eks edib sünə şəfəqlər təşkil edən belə həngamələrdə aciz və miskinlər kimi qafılana yatmayaq...

Xülasə, məzəlmlüq ən böyük zalimliq demek olduğundan bələ bir alçaq təbiəti, bəsdir, üstümüzdən götürək!

Nemanzadə

“İşad” qəzeti, 18 oktyabr 1906, №245

127

ALINAN AZADLIĞI NƏ CÜR SAXLAMALI

İran mücahidlərinə

İstibdad cəhennəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmek də bir o qədər, belkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad ve hökmardarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtac isələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədaletsizlik göstərməyə eyni surətdə məcburdurlar.

Halbuki hürriyyət mücahidləri çox vaxt öz qanları bahasına aldıqları cüzi azadlıqdan sonra istibdada köməkçi olan xırda müstəbidləri özbaşlarına buraxıb onların qol-qanadlarını sindirməq, mənəbə və dövlətlərindən məhrum etmək ədalətin təxir etdiklərindən və ya lazımlı bilmədiklərindən həmin müstəbidlər axırdıa hürriyyətin başına en böyük belə və dərd olurlar. Çünkü idareyi-məşrutə bunların nüfuzi-hakimanələrinə, dövləti-qanunilərinə zərer vurduqlarından hürriyyət mücahidlərindən intiqam almayı bir an fikirlərindən çıxarmazlar. Və hər fitnə və alçaqlıqla mücahidləri gücdən salıb köhnə idareyi-məlumatnələrini qurmağa gecə-gündüz çalışırlar. Və çox vaxt məramalarına nail də olurlar. Bu barədə tarixdə misal çıxdur.

Mesələn, Roma cümhuriyyətinin axır günləri, Sultan Məcidin mücahidləri və məşrutiyət əleyhindəki qanlı planları, Rusiyada sellər təki axan qanların, ziddinə istibdadın daha şiddətli, amma müvəqqəti bərpa olmayı, inqilab həngamında və ya inqilabdan sonra müstəbidlər əleyhinə göstərilən müləyimənə rəftərin, adılanə, insaniyyətpərvərənə hərəkətin namənasib olduğunu çox gözəl göstərir.

Halbuki inqilabdan sonra istibdad tərəfdarlarına edilen zülm və ədaletsizlik mənafeyi-ümumiyyət naminə en böyük ədalət, en insaniyyətpərvərənə, en məqbulanə tədbirdir.

Osmalı mücahidlərindən Əhməd Müdhət, Hüseyin Öni, Əhməd və Süleyman paşalar və Xeyreddin əfəndilər və qeyri yoldaşlar Sultan Əzizi taxtdan düşürüb idareyi-məşrutəni təsis etdiklərindən sonra eger həmrəy olub sarayı-şahanəni hürriyyət qurdularından təmizləsəydiłər və nüfuzlu istibdad tərəfdarlarını gücdən salsaylar, şəkk

yox ki, Soltan Həmid o tezliklə alçaq həşəratı, mənfəətpərəst vüzenəni başına yığıb idareyi-məşrutə binasını o az vaxtda yixa bilməzdi.

Bununla bərabər, burasını da iztirab ilə təsdiq etməkdən keçməm ki, əksər sahibi-hökəm və dövlətlilər kimi istibdadın təbii aletləri olan qüvvələrin çoxlu bulunduğu məmləketlərdə qüvvəti və davamlı idareyi-məşrutə üçün əksər camaatın iştirakile mütləq birehmanə və qanlı inqilab lazımdır. Yoxsa Osmanlıda olduğu kimi beş-on kəsin fədakarlığı ilə alınan hürriyyət heç vaxt kamalılıq davam edə bilməz, çünki hürriyyət və idareyi-məşrutənin dərəceyi-davamı əfkari-ümumiyyətin dərəceyi-iştirakına bağlıdır.

Bəli, azadlıq tələb edənlər, inqilabda iştirak edənlər nə qədər çox və qüvvəli olarsa, alınan hürriyyət də nisbəten çox və qüvvəli davam edər.

Demək ki, istibdad tərəfdarlarının güclü olduğu məmləketlərdə inqilabı meydana getirən, azadlığı təsis edən mütləq əfkari-ümumiyyə olmalıdır.

Amma İran inqilabı, İran məşrutəsi qanlı məşrutələrdən, çətin qeydlərdən azadədir.

İranın torpağı, havası, camaatın istedadı nə cür özgə məmləketlərdən, özgə insanlardan ayrı isələr, inqilabı da, məşrutəsi də öylecə ayırdır.

İranda müstəbidlərin emrinə, keyfine tabe öz qardaşlarını öz əllərlə kəsəcək, öz xeyirlerinə kor-koranə mane olacaq qüvvəti və xain qoşun olmadığı kimi, İran üləması da qeyri məmləketlərin ruhanisi kimi müstəbidlərin qolu, aleti-istibdadları olmadığından İranın inqilabı və məşrutəsi üçün ümumi inqilab qayda-qanunlarını axtarmaq lazımdır. Bu səbəblədir ki, İranın əfkari-ümumiyyəsi və maarifi-hazırıtı məşrutiyəti təsis və davamə müsaide olmadıqları halda, miqdaları az olan mücahidəyi-hürriyyətin və üləməyi-həqiqətin qüdrəti can süparanələri sayesində böyük-böyük işlər, təbəddüdlər, çox asanlıqla, yəni az qan tökməklə vücudə gəlir. Və o fədakarani-ümmet öz bədqeşirət revan əfkari-ümumiyyəni az vaxtda öz tərəflərinə cəlb etməkdə çox o qədər zəhməti-maneəlik hiss etmədilər. İranda məşrutiyəti-hazırıtı xoşlamayanlar və o binayı-müqəddəsi yixmağa el altından çalışanlar olsa-olsa, bir parça cahil və mənfəətpərəst hakimlər, dövlətli cahil mollalar, müftə yeməyi öyrənen xanlardır.

İşte bunlar heç vaxt rahat oturmayıb müsavati-ədalətin özlerinə vurduğu zərərlə razı qalıb tamaşaçı olmayacaqlardır. Bunlar köhnə istiqllallarını geri almaq, məşrutiyətin vurduğu zərərin intiqamını çıxarmaq üçün hər cür fəsad və hiylələrə müraciətdən bir an geri durmayacaqlardır. Bunlar bir-bir bəhanə edib "Ədalət" kimi qəzetləri, Təbrizin Milli Məclisi kimi ədalətxanələri yavaş-yavaş bağladıb köhnə istibdadı qayət hiyləli və politikalı vasitələr ilə bərəqər etməyə çalışacaqlardır. Hərçənd İran üləməstənin fədakarlığı, onların hamiliyi İran camaatının üləməyi-həqiqiyə və mücahidəyi-hürriyətə olan meyil və məhəbbətləri və tərəqqiya olan istedadları din, haqq və vətən düşmənlerinə pek o qədər də fürsət verməyəcəkdir. Amma bununla belə ehtiyat üçün o kimi xaini-vətənləri, düşməni-hürriyətəleri öz mənseb və nüfuzlarından kənar edib haqlarında ədaləti-ümumiyyət naminə zülm və ədaletsizlik göstərilməlidir. Hürriyətə mane olan ən xırda sedləri sindürməli və gələcək fitnənin qabağını indidən almalıdır.

Nemanzada
"Irşad" qəzeti, 21 noyabr 1906, №249

MİLLƏTPƏRƏSTLİK ZAMANIDIR

Həmi deyir camaatımız nadan və qafildir. Bəli qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini bələ qanmır.

Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsemlik ilə çox vaxt öz əli ile özünü kəsir, canına qəsd edir də yenə xeyiri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə en ziyada çalışacaq bu zamanda özlerinin qanını əmib soran, özlərinin səfaletinə bəis olan zalim hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyət ağalara kömək edib zülm və istibdadın artmağına en ziyada özleri səbəb olurlar da yenə fərqinə varırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyədən bütün-bütün məhrumdur.

Xeyr, xeyr, camaatımız elm və hünərsiz işə də fitri alicənəblığını, qədim adəti olan füqərapərvərlik, zəifnəvazlıq və təəssübkeşlik xasiy-

yət və qüvvələrini hənüz itirməmişdir. Ancaq uzun müddət yatmaq səbəbile o gözəl qüvvələr uyumuş, sıxlənmiş, paslanmışdır.

Bu müvəqqəti uyuşuqluğu, bu çirkin pası götürmək, silmək isə o qədər çətin deyildir.

Həqiqi üləməmizin, həmiyyətli ürəfəmizin, qeyretli müəllimlərimizin bir az vaxt millet dərdində qahb çalışmalarına, zəhmət çəkmələrinə bağlıdır. Bəli bir o qədər ki, camaat gözünün qabağında beş-on fədakar millətpərvər bulunsun, camaata Allah rızası üçün rəhbər və hadi olsun, daha o yanısı asan və müvəffəqiyətbehəxşdir.

Bəli, hər yerdə tek beş-on canıyananımız, millet dərdi çəkenimiz olsun, o vaxt görəcəyiz ki, türklük o qədim füqərapərvərliyi, o fitri alicənəblığı nə cür bürüz edib nə möcüzələr göstərir.

O vaxt görəcəyiz ki, islamın əmr etdiyi xeyir və ehsanat nə sayaq meydan alır. Bu barədə heç bir millet bizimlə müsabiqəyə gira bil-məz. Bu həqiqət delilə möhtac deyildir sanıram. Əlcəzair, Suriya, Misir, Anadolu, İran, Türkistan və Əndəlisdə xeyir və ehsanat ilə vücudə gelən asarı-əzimdən sərfi-nəzər otuz-qırx ilə əvvəle gəlin-cəyə qədər Gəncədə, Şəkide, Şamaxıda, Batumda vücudə gelib bu gün xərabəyə üz qoyan mədrəsələr, məscidlər, vəqflər, köprülər, arxlarnın cümlesi iki-üç arxa əvvəlki atalarımızın, dünənki əcdadımızın xeyir və ehsanatı səmərəsi deyil də nədir?

İstiladan sonra əxlaqımızın pozuqluğuna, güzel milli adətlerimizi yaddan çıxarmağımıza, milli maarifimizi, qədim təhsilimizi tərk edib, daha doğrusu, tərkə məcbur olub tazələrdən də bixəber olub ortada meymun kimi qaldığımıza baxıb əcdadımıza həmiyyət və qeyrətsizlik kimi dəni sifətləri nisbət vermek zehi insafsızlıq, zehi nadanlıqdır.

Əcdadımız öz zamanlarının təqazası ilə ehtiyacına, əfskarına öz zamanlarının sərvət və qazancına görə çox böyük işlər görüb, xeyli vəqflər, əzəmetli məscidlər, mütəəddid mədrəsələr, dövlətlət kitabxanelər buraxılmışlardır. Hələ əcdadımızın füqərapərvərliyi, hər kondadə, bəlkə hər evdə ayrıca füqərayi-qəriblərə məxsus otaq bulundurmaları, riyasız xeyir və ehsanları nəinki bizdə, bəlkə Avropada belə dastan olubdur. Bugünkü iyirmi-əlli minli tacirlerimizin yerində (hələ milyonçularımızı demirəm) əgər əcdadımızın en tamahkarı olsayıdı, görərdin ki, Şəkide, Şamaxıda, İrəvanda, Gəncədə, Axalkələkdə (Bakını demirəm) nələr, nə əsərlər meydana gelərdi!

Amma bu gün neyimiz var? Bir Tağıyevdən³¹ savayı hansı bir dövlətlimiz özbaşına bir məktəb, bir mədrəsə, bir kitabxanə vücuda getirib? Füqəra camaatin pulu ilə, alın təri ilə dövlətlenen hansı bir bəyimiz, ağamız bir mədrəsə və məktəbə iki dikan və ya beş arşın bez vəqf edib. Hər tərəfə baxsan, müsəlmanların içində feqirlik, nadanlıq, bacarıqsızlıq, mehkumluq son bir mərtəbəye varıb. Hər yana baxsan, dövlətlilərimiz, bəylərimiz öz kef və mənfəetlərindən savayı heç bir şeyi fikir etmirlər. Qarabağ və Zəngəzur aclarının ahu fəryadları istər göyləre çıxsın, yetim, çılpaq balaların göz yaşları istər çaylar təşkil etsin, sahibsiz, hamisiz qalan anaların, bacıların irzi-namusları istərsə düşmənlerin təcavüzi nə düşçər olsun, heç kəsdə bir təəssüb-i-milliyə, bir qeyrati-diniyyə oyandırmır. Deyəsən islam aləmi şiddətli bir savuğa tutulub donub! Deyəsən islam aləmini bərk sehirləyiblər! Bəli, elə sehirləyiblər ki, məmlekətimizin, əzamızın biri və ya bir neçəsi kəsilib xarab olur, vücudi-millet zəifləyir də, yənə bizzət bir tərəniş, bir oyaniqliq görünmür. Deyəsən o kəsilənlər, o xarab olanlar bizzət deyil!.. Amma bunlarla belə yənə deyirəm: millətimizin fitri və xəlqi olan füqərapərvərlik xasiyyəti, xeyir və ehsanata olan meyili hənuz qayib olmamışdır. Belkə bir az uyuşub paslanmışdır. Bəsdir ki, bu pası silib o cövhəri-safı, o xasiyyəti-insanpərvəranəni meydana çıxaraçaq hər şəhərdə camaatin qabağında beş-on sahib-həmiyyət, fədakarani-millet olsun. Ol vaxt nə Şəkinin, Şamaxının, İrəvanın mədrəsələri xəraba qalar, nə məscidlərin minareleri sərnikun olar, nə də Zəngəzur aclarının fəryadı ürəkləri parçalar. Yənə təkrar edirəm: bəli, təki avam camaatin başında onları teşviq edəcək beş-on həqiqi, fədakar üləmamız, həmiyyət və cüretli obrazovannımız, xeyir və ehsanat sahibi dindar, gerçəkdən Allahı tanıyan dövlətimiz olsun, camaatımız daldan gəlməyə, sözə baxmağa, iş görməyə hazırlıdır.

Yapon-rus davası əsnasında bəzi üləmamızın, pişvalarımızın əl-ayağa düşüb iane yiğmaları heç yadından çıxmaz. Men o vaxt mərhum “Şərqi-Rus” qəzeti idarəsində idim. Gün olmazdı idarəyə rus bahadırlarının, rus qoşununun mədhini mütezəmmiñ mənzumelər gəlməsin. Həftə keçməzdə ki, rəisi-ruhaniyyələrimiz, sədaqətli bəylərimiz tərəfindən “Qırmızı xaç” mənfəetinə iane siyahısı göndərməsin. Bu kimi kağızların çoxluğundan, müdirlərimizin onları dərc

etdirməkdəki israrından o qədər təngə gəlmışdım ki, (nə yalan söylüyüm) çoxunu xətm olmuyaraq cirib səbətə tökürdüm. Hələ ruhanilar tərəfindən yazılın xristianlığı həqq, bütperəstliyi batıl bildiren və bu münasibətlə Yaponiyanın məğlub edilecəyinə fitvalar oxuyan o qədər kağızlar, hedyanelər alırdım ki, hiddətimdən başım ağrıydı. Amma ürəyimi ən ziyada parçalıyan bunlar deyildi. İki-üç qəpiklik mənfəəti-şəxsiyyəsindən ötrü ayəti-quraniyyəni xahişi təki çevirib camaatin hakimlərə qul kimi tabe olmaq lazımlığını yerlərə keçmedən isbat etməyə çalışan həyasız din düşmənlerinin kağızları idi. Bu cür mədh və fitva yazanlar qalsın ianə siyahısını göndərenlər öyle yadına gəlir ki, ən ziyada müfti, şeyxüllislam, Şamaxı, Şəki, Cavad, Göyçay fazilləri idid. İndi əsil sözümüz bunda deyil. Bu xırda yaddaşımıla burasını bildirmək isteyirəm ki, camaat üçün çox da vacib olmayan “Qırmızı xaç” sandığına ruhanilərimizin, sədaqətli bəylərimizin tərgibi ilə ianə toplanırsa, dinimizin, insafimizin, mövcudiyətimizin əmr etdiyi bir xüsusə – Zəngəzur aclarına ianə toplamaq çətinmiş? Hardadır “Qırmızı xaç” sandığına ianə toplamaqla nami-sədaqət-pərvərliyini qəzetlərin başlarında yazdırınlar? Hardadır bu gün o mərhəmətli rəislər, qazilar, o sədaqətli, o sexavətli bəylər? Əcəba bu gün Zəngəzur aclarına ianə yiğmaq, o bir sürü yetim uşaqların qanlı yaşlarını kesmək, minlərcə çılpaq qocaları, arvadları bu qışın mərhəmətsiz sovuğundan, qarından qurtarmaq qədər savablı, mərhəmətli bir şey varmı? Avam, fanatik dediyimiz kasib camaatdan “Qırmızı xaç” üçün ianə yiğanlar əcəba ac və susuzluqdan qayaların dibində can verən bir alem din qardaşlarımızı bir neçə loğma çörək ilə ölüm-dən qurtara bilməzlərmi?

Yənə təkrar edirəm: camaatımız üləmaya, nüfuzlu bəylərə, sahibi-mənseblərə o qədər mütidir ki, onlar əgər istəsələr, nəinki məcruhine məxsus olan “Qırmızı xaç”, belkə kilsələrin qara xaçlarına belə bir vesile, bir tavil ilə ianə yiğməyi bacararlar. Belə olan surətdə aya, onlar bacara bilməzlərmi ki, Zəngəzur mahalindən göye qalxan ahu fəryad buludlarını Qarabağı qırmızıya çöndərən göz yaşlarını bir cüzi mərhəmətle sakit edələr.

Ey füqəriyə-kasibanın alın təri ilə dövlətləi olanlar, ey millet səbəbə sahibi-mənseb və nüfuz alanlar, ey bu milletə pişva və ağa olmaq istəyənlər, ey ürəklərindəki bir cüzi mərhəmət və insafi olanlar!

Zaman bu zamandır, zaman “insanlıq – müsəlmanlıq” zamanıdır, millet xadımı ile hadimi bilinəcək zamandır, riyakar ilə xüluşlarım, mərhəmətli ilə mərhəmətsizin, dindar ilə dinsizin, məlek ilə şeytanın bilinəcək zamanıdır. Belə bir zamanda vaxtı olub da ianədən qaçan, dil ilə yalançı təessüflər ilə köməkçi görünənlər millətin ən şarlatanı, ən oxlaqsızı və ən mərhəmətsizidir. Lazımdır ki, hər kəs bəqədri-qüvvə malən və nəqdən ianədə bulunsun.

Harada olursa olsun, kəndlilərdə ümumiyyətlə, pul azdır. Amma hər kəsin anbarında az-çox taxılı vardır. Müfti, şeyxüislam, qubernski qazilar bacara bilər ki, hər şəhərdə, hər obşestvada uyezdni qaziların, məhəlli bəylərin, ruhani mollaların reyasətləri ilə bir komisya təşkil edib kəndlilərdən taxıl cəm etsinlər.

Əgər işe diqqətən can yandırılsa, kəndlərdə elə ev olmaz ki, bir put taxıl və ya on kilo iane etməsin. Kəndlərdən yiğilan taxilları aparmaq da kirayə pulu istər. Taxıl vera bilməyənlər yiğilan taxilları araba və ya heyvan ilə daşıyıb ianədə bulunurlar.

Ey ürəyində bir zərrə mərhəməti olanlar, ey insana dost və milletperəst görünənlər! Məmləkətimizin, camaatımızın bir payı achiqdan helak olur. Bunların bu ciyərsiz helakı isə bizi daha dohşetli, daha təhlükəli helakətə sürür. Əgər Zongəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdən savayı bütün məmləkətlərimiz, bütün həyatımız əbədi təhlükələrə düşər olacaqdılar. Halbuki bu bir alem yetim balaların həyatını qurtarmaq gələcəkdəki təhlükənin qabağımı indiden saxlamaq o qədər çotin bir zad deyil. Həremiz bir günlük tütün pulundan, iki saatlıq zövqden, bir saatlıq qazanc və muzddan keçsək, həm ac qardaşlarımızı helakətdən, həm də özümüzü təhlükədən qurtarmış oluruq.

Qardaşlar! Həqiqi dindarlıq xuluskarı-milletperəstlik, yetmiş il ibadətin bir saat xeyir və ehsanat etməklik zamanı bu zamandır. Gəliniz biz də əcdadımızın həqiqi nəveləri olduğunu bildirib türklüyümüzü, müsəlmanlığınızı isbat edək.

Nemanzadə
“İşad” qəzeti, 1906, №282

DƏRYADAN QƏTRƏ

Ən birinci müstəbid və düşməni-hürriyət olan rus keşşerinin və bunlara peyrov olan rus məmurlarının hüquqi-şəkkinənə olan politika və təzyiqlərindən hökumət məktəblərində indiyə qədər müsəlmanlıq dələlat edəcək heç bir nişanə yoxdur və hərçəndi 17 Oktyabr fərمانı indiyə qəbər olan siyasi və dini tocavüzlərə, zülmələrə, nəhayət vermək vədini təbşir etdi, amma ona da feleñ əməl olunmadı.

Məktəb reisləri keçən il inqilab vaxtında ümumcamaatla bərabər bize de ayrıca bir para şirin və yağlı vədlər etdi. Hətta rəsmi komissiyalar təşkil edib ümumibtidai məktəblərdə iki əvvəlki illerdə ana dili ilə oxutmayı, yerli dillərə əhəmiyyət verməyi qəbul etdi və qəbulu qışqırıqlar ilə elan etdi. Biçare avam camaati yalançı ümidişlər ilə aldadıb yatırtdı, başına yasdıq verdi... yuxlatdı.

Bu gün o vədlərdən, o şirin sözlərdən əlimizə nə keçdi? Hansı məktəblərdə köhne qaydalara zərrə qədər tögyir verildi. Hansı zülm və təzyiq üstümüzdən götürüldü? Biləks, Tiflisdə “realm” məktəbinin müsəlman dərsi müəllimi çıxmağa məcbur edildi, Şəkinin məscid məktəbi camaatın əlindən qəsb edildi. İdarəyi-ruhaniyyələrin təxtil nezaretlərindəki məktəblərin ixtiyarati təzyiq edildi. Hasili, hər yana baxırsan, yenə köhne qaraltı, köhnə boyundurmuş. Lakin bir o qədər var ki, bu dəhşətli qaraltının, bu ildırım saçan zülmətin içindən arabır zəif işıqlar, ümidi li nurlar da görünür ki, onların bir də Tiflisdə birinci gimnaziyada mərhum Mirzə Seyfəddin Seyidovun³² ehtimamılı bünövrəsi qoyulan məscid otağıdır. Demək, hökumət bu il Tiflisdə birinci gimnaziyada müsəlman şagirdlərinə ibadətgah olmaq üzrə xırda bir “otaq” mərhəmet elədi.

Bəli, mərhəmot elədi. Hərçəndi deyəcəksiniz ki, “bu elə bir böyük mərhəmot və ehsan deyildir, bundan 30-40 il əvvəl verilməli qayət təbii bir həqq-i-məşru idi”.

Həqiqətdə de belədir. Bu, bir vəqeyi-əzəmi və mərhəməti-alıcıənəbanə deyildir, belkə əlimizden alınan dəryayı-hüququmuzdan çar-naçar əda edilən bir qətrədir.

Amma... amma hökumətin biz nadanlara, biz sadıqlarə rəva gördüyü məxfi politikasına, heysiyyot və hüquqi-şəkknayi-ədaletsizliyə görə, qayət xırda və adı olan bu mərhəmot bizim üçün görüləməyen bir nemət, ruslar üçün əqlə gəlməyən bir müsaidədir.

Daha bu gün belə Smirnovların, Miropiyevlərin³³, Lisinskilerin milli dilimizə, milli məktəblərimizə, bir sözə milli mövcudiyetimizə vurduqları yaraların acısı ilə sizlaya-sızlaya gimnaziyada “ibadətgah” nail olmağımız elbette ki, xarüqülədə mərhemətlərdəndir. Daha doğrusu, mərhemət və ədaletin olmadığı yerdə hər şeydir. Qorxunc və kəsafətli zülmətin bir səmtində peydə olan xərif bir nöqtəyi-ziyadardır. Bu səbəblə miskin və acizliyimizi etiraf edib buna da təşəkkür etməliyik.

Amma əvvəl zəmanəyə və iqdamati-əhraranəyə, ikinci Varantsov-Daşkova təşəkkür etməliyik ki, vətəndaşımız, qonşumuz gürcülərin, ermənilərin xüsusi böyük-böyük milli ruhani məktəblərinə, bəyzadə təlimxanelərinə, yüzlərce milli kilsə məktəblərinə müsaidə olanda, bize də gimnaziyanın bir küncündə xırda bir “otağın” ibadətgah olmasına rüsxət buyurdular. Həqiqət, yoxdan yenə yaxşı, dəryadan yenə bir qotrə!..

Birinci gimnaziya müdürü məktəbdə məscidə təhvil edilən bir otağı dualamaq üçün dekabrın 6-ci günü şəhərin mütəşəxxislerini məktəbə dəvət etdi.

Dəvət olunanlar saat birdə məktəbe gəldilər. Gələnlərin cümləsindən müfti, şeyxüllislam, papeçitel, Tiflis qubernatoru, şəhər rəisi, maarif məfettişi, idareyi-ruhaniyyə əzəsi var idi. Gələnlər yüzdən artıq idi. Əvvəlcə məktəbin zalında bir azca istirahət edilib, sonra dar yollar ilə məscidə təhvil edilən otağa gedildi. Məscid dar, uzun 20–30 adamlıq bir otaqdır. Mədular məscidə daxil olan kimi cənab müfti məqami-minbərə keçib məscidin mübarek olmağı barəsində ərebəcə dua oxudu. Sonra əlindəki basma bir Quranı camaata göstərib məscidə hədiyyə edildiyini elan etdi. Bədəhu cənab şeyxüllislam dualadı. Müxtəsər, duaları mütəaqib zala keçildi. Zalda cənab müfti üzünü əvvəl imparatorun şəklinə xitabən qayət ixlaskaranə, ən ali mərtəbə sadiqane, xariquladə calibi-nezəri diqqət olacaq bir vəzi-mütəvazanə ilə ərzi-təzərrə və bəyani xülüskar elədi.

Müftinin bu nitqində və məscidin bu kimi məktəblərdə lüzumi və buna əlavə olaraq türk dərslerinin artırılmasına heç bir söz deyilmədi. Nitq başdan-başa ixləs və sədaqətə and idi.

Müftinin nitqinə, ixləsinə, dərəcəyi-nəhayətdə minnətdarlığına bir sözüm yox. Çünkü həqiqətən o sözlərin cümləsi həqiqi və qəlbə idi.

Buna görə əsl olmayan bir fikri-riyakaranəyi və mezzununa emel olunmayacaq bir nitqi-hürriyətpərvərənəyi dinləmədən isə elbette ki, qəlbdən gələn sədayi-həqiqətini eşitmək daha xoşdur.

Ayə, bizim millet rəislerinin, torpaq başımıza olacaq biz camaat rəhbərlərinin bu məcburiyyətləri nədən? Əcəba, müfti əfəndi nə fikir edir? Milləti qoyun, həmişə məzəlum, həmişə biqüdrət, xeyir və şəri qanmaz, xadimi ilə hadimi anlamaz bir heyvan sürüşümü hesab edir?

Ne yaman adat, ne dəhşətli uçurum!

Müftidən sonra cənab şeyxüllislam məqami-münasib nitq oxudu və müfti əfəndinin hərəkatında iştirak etmədi. Bitəref hərəket etdi.

Şeyxdən sonra Minasazov³⁴, şəhər rəisi münasib nitq dedilər. Axırda məktəbin türk müəllimi Mehəmmədəağa Şahtaxtinski³⁵ qayət məqbul ve intizar edilən bir məzmunda uzun bir nitq oxudu.

Mehəmmədəağa dedi: “Vəd edilən hürriyəti-məzhəbiyyəyə görə belə xırda şeyler bizim üçün qeyri-kifayətdir. Gərək biz də özgə mil-lətlər ilə bərabər tutulub hər gunə haqq və ixtiyaratda müsavi olma-liyiq. Bundan sonra özgə hökumət məktəblərində yerli dillərə daha artıq əhəmiyyət və ixtiyar verilməlidir”.

Oxunan nitqlərdən sonra cümlə əzayi-meclis hazırlanmış cü-re-becürə şirniyyat və məşrubat süfrəsinə oturdular. Qəhvəaltı edib saat 3-de dağıldılar.

Nemanzadə

“İşad” qəzeti 15 dekabr 1906, №286

CİNOVNİKLƏRİMİZ

Dünyada adı və heyvani, amma təbii bir qayda vardır ki, o da hər vücud, hər şəxs, hər firqə və her milletin öz xeyri, öz səlaməti üçün çalışmasıdır.

Həqiqət, çox az filosof və insana dost həkim vardır ki, məhz ümumun, ümumi növi-bəşərin nəfini nəzərdə tutub ona görə çalışıbm. Zəmanəmizdə, hələ ki, insanların əksəri, bəlkə ümumi xudpərəst, qərəzkər, mənfəətpərvər, nəfşlik qeydlərindən qurtarmamışdır. Dünyanın en medəni yerlərindən və vəhşi yerlərinə qədər baxınız: cümləsi ortada siddatlı axan “mənfəət” selinə uyub getməkdədir.

Kimi sey edir ki, öz millətinin uşaqları təhsili-elm edib öz millətinə xeyir versin. Kimi qeyrot edir ki, öz vətəninin, öz yerinin malı rəvac tapıb kəsb-i-qüvvət etsin. Kimi iqdam edir ki, öz hökumətinə canisüparanə xidmət edib öz məqamını ucaltsın. Xülasə, hər kəs yaxşıyaman çalışır ki, özüne, öz millətinə, öz vətəninə mənfoeti dəysin.

Amma... Geliniz gərək bizim bəzi müsəlman çinovnikləri: bu bədbaxtlar fədakaranə, sadıqanə xidmətlərinin əksinə, hər gunə ümidi-dən, xahişdən, hər növ mənfeətdən məhrumdurular.

Bu Allahın qəzəbləri gecə-gündüz çalışırlar ki, bacardıqları qəder dilsiz müsəlmanların dərisini soysun, qanlarını sorsun və bu xülsukar-nə xidmətlərinin əvezində bəlkə bir cüzi mənfeətə və ya qulluğunun tərəqqisinə nail olsunlar. Lakin belə xülsulu xidmətlərinə müqabil bir duzsuz "malades" dən və ya beş qopiklik paxır medaldan savayı ellərinə bir zad keçirə bilmirlər, bir mənfeət görə bilmirlər. Hətta elə çinovniklərimiz var ki, gccə-gündüz çalışırlar ki, müsəlmanlıq, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xülsukarlıq göstərsin, millətini rəzil və həqiqir etsin. Bununla belə, "müsləmanlıq" adı yene onları hər növ mənfeətdən məhrum edir.

Ha deyirik ki, filankəs on beş ilden bəri qazıdır, pristavdır və ya baş strajnikdir, bu müddət ərzində bəlkə on beş min dilsiz müsəlmanı döyüb həbslərə salıblar. Müsəlmanların arasında partiyabaklı, quldurluğu, avamlığı çoxaldıb, qədim milli maarifimizi belə kökündən kesiblər, müstəbid hökumətə en müstəbidanə, en zalimanə köməkçi olublar. Hökumətin en çətin, en təhlükəli işlərini - müsəlmanların ziddinə olaraq, asanlıqla görüblər. Amma bunlarla bərabər, yenə duyu-ruq ki, filankəs yene pristav və baş strajnikdir. Qərəz, bizim xülsukar çinovniklərin halları nəzərə alınınca dünyada bunlardan bədəxət, bunlardan arada qalmış bir sinif görünməyir; nə özləri mənfeət görür-lər, nə de millətə mənfeət verirlər. Bunlar adları müsəlman olmaq cəhətilə hökumətin nəzərində əhəmiyyətsiz və mənfur həmiyyətsiz olmaqları səbəbile də millətin yanında üzüqara və müstəhlekdirler.

Bir gürçü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfələt-dən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etmeklə bərabər yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar.

Vaxt olur ki, hünər öz ləyaqətli xidməti sayəsində hökumətin nəzəri-diqqətini cəlb edib, hüsн-əmniyyətini qazanır. Vaxt olur ki, millətin en təhlükəli yarasını sarıb camaatı özündən momnun edir.

Hökumət və millətinə borclu olduğunu öz vəzifə və xidmeti bilir, öz hüququnu tanır. Bu səbəblə nə millətinə xidmət etdiyindən ötrü hökumətin qəhrinə düber olur, nə de hökumət dairələrindəki mənsəb və hüquqdan məhrum qalır.

Budur ki, ha eşidirik: erməni arximandritləri, incinerləri, doktor-ları, eksər erməni qulluqçuları millətləri barəsində cürbəcür xeyirxah-liqda, köməkçilikdə bulunurlar. Amma bizim müsəlman çinovnikləri tamamile bunların ziddinədir. Millətə kömək etməkdən, camaat işinə qarışmaqdan o qədər ehtiyat edir ki, güya hökumət həmin bunları tutub Sibirə göndərəcəkdir. Və ya mösət dərdindən o qədər qorxular ki, guya qulluqdan çıxan kimi acıdan ölecekler. Xüsusilə bizim qulluqçuların əksəri mərifətsiz bəylərdən, ləyaqətsiz ağalardan, hə-miyyətsiz bir para işsiz qalanlardan ibaretdir.

Budur ki, hər yerdə qulluqçularımızın əksəri (əlbetta ki, əshabi-həmiyyətdən olan qulluqçularımız müstəsnadır) ilandan qaçan kimi camaat işindən, camaata kömək etməklilikdən qaçırlar. Millətin dərdinə, cətiyacına qalan məclislərimizə baxınız, baxınız ki, orada o qanuni-şəri olan bir məclisdə neçə çinovnikimiz var? Holo çinov-niklərimizin bəzisi o qədər bihəmiyyət, biqeyrət və binamus olurlar ki, millət işinə qarışmamaqdan ötrü öz müsəlman adlarını çevirib... Alikonoviç, Raximoviç edirlər və beləliklə, guya müsləmanlıq çir-kini üstlərində tullayırlar. Çinovniklərimizin bir qismi adlarını çevir-meyirlərse də, milli məsləklərini çevirib müsəlman mehellələrindən, müsəlman cəmiyyətlerindən qırx fərəx uzaq qaçırlar, halbuki millətin bugünkü günlərində tarixi-milliyətimizin bu en həqarətli dövr-lərində ümumimizin, xüsusilə füqəramızın maddi və mənəvi düber olduğu bu fəlakətli zamanlarında hər kəs: tacir, bəy, ağa, qulluqçu bəqədri-qüvvə çalışıb kömək etməlidir, kömək etməyi hər kəs on birinci borcu, en müqəddəs insanlıq vəzifəsi bilməlidir.

Xülasə, vaxtimız, vəziyyətimiz bunu təqazai-emr edir ki, hər kəs ki, dövləti, nüfuzu, qüdrəti, bacarığı ola-ola şəri və ictimai olan milli işlərdən boyun qaçıır, icmai-ümmətin, monafei-həyatı ilə milletin ziddinə rəftar edir, mənsub olduğu camaata xeyir vermır, bu kimiləri özbaşlarına buraxmayıb hər növ olsa, məcbur etmək lazımdır ki, camaat xeyrini, camaat dərdini nəzərə alınlara və millət işlərinə qarış-sınlar. Özlerini, öz xeyirlərini, öz milli şərəflərini, öz din və namus-larını tanışınlar.

Ümidvar
"İşqəd" qəzeti 26 dekabr, 1906, №293

AÇIQ SÖZLƏR

Son derecə hürriyyətpərvər olan "Molla Nəsreddin" məcmuəsi bir paralarının məslek və təbiəti-müstəbidanələrinə xoş gəlmeyib onun oxunmasını haram edir ki, bunlar ədalət və insaniyyət tərəfdarı deyil, bəlkə istibdad, zülm, cəhalət və bedəviyyət xadimidirlər. Bəli, cəhalət və zülm xadimidirlər ki, din və millət xaini olan ürəfanın, üləmanın və hətta ədalətsiz hakimlərin şəkillərini çekib istehza edən bir məcmuənin oxunmasını həram edib, camaatı köhnə qarənlıq və əsəratdə buraxmağa çalışırlar. Və hiddətlenib ətraflarına "təkfir" qığılçımı saçırlar və bununla bir para avam camaati kor və qafıl buraxıb öz mənfeəti-şəxsiyyəti mənzuri ilə hökm fərمانlıq sürmək isteyirlər. Lakin zəhi qeflət! Bunlar nahaq zəhmət çəkirlər. Saçıqları "təkfir" qığılçımı özlerini və öz istibdadına tabe bir para biçarəleri yandırmaqdan savayı bir şeyə yaramayacaqdır. Arxayın olsunlar ki, camaatımız bir derecə oyanıbdır. Dəxi camaatımız aləmin tərəqqisini, özgə milletlərin güc və qüvvətlərini, qaliblik və müvəffəqiyətin vasitələri olan elm və mərifəti görüb əhvali-cahani mühakiməyə başlayıblar. İslam aləmi dəxi bunların istədikleri təki qalmayacaqdır və qalmır. Neçə yüz illərdən bəri aləm-islamın üstünə çökən kəsif zülmətin arasından bir həqiqət və mərifət səli cuşa gəlib getdikcə böyük, böyüdükcə irəli gedir, irəli getdikcə mane olmaq istəyən iki-üzlü mollaları, kütahbeyin mührərləri, yalançı millətpərəstləri, cabbar hakimləri, zəlim əmirləri, köhnə adətləri yixib özgə bir aləm vücuda getirməkdədir.

Qoy bunlar ha qışqırsınlar ki, ədalətsiz hökümətə itaət etmək, iki qəpiklik mənfeətə səcdə edən "üləma"ya qul olmaq, fağır və kasıbaların qazanclarını qəddar hakimlərə, cahil mollalara, xain imamcümələrə yedirtmək, ümumi əqliyyə təhsil etməmək islamın, Quranın qəti hökmlərindəndir. Qoy ha təklif etsinler ki, şəriətdə ixtilaflı bir məsələni mübahisə meydanına qoyub həqiqətin nə cür olduğunu bilməyə çalışmaq "küfr və zələlət"dir. Heç kəs bunlara qulaq asmayacaqdır. Dəxi milleti uşaq oyuncağı kimi gündə bir fitva və hökm ilə oynada bilməyəcəkdir. Bunlar gerək burasını bileydilər ki, sözün təsiri fələ bağlıdır. Mesələn, əl altından məktəbi yixmağa çalışan bir vaizin məktəb bina etməyin təbiəti barəsindəki vəzinə kimsə qulaq asma-

yacağı kimi indiyə kimi millətin heç bir dərdinə qalmayıb, həmişə hökumətin, dövlətlilərin əmrinə boyun əyib milleti əsəratdə saxlayanların sözləri də öz dəstələrinin dairəsində irəli getməyəcəkdir. Bəli, irəli getməyəcəkdir, çünkü camaat dəxi kor deyil, millətə doğrudan canı yanıb şüur ilə öz rayasət və mənfeətləri üçün çalışanları qanmağa başlayıbdır. Əger bunlar bir xırda maldan, candan keçib milli mədrəsə və məktəblərimizin təşkilinə, hüquqi-milliyəmizi, zalimlərin təcavüzündən mühafizəyə, idareyi-ruhaniyyəmizi hökumətin cəngindən xilas etməyə çalışsalar, o vaxt bugünkü təkliflərin bəlkə bir növ mənası olardı... Mən elə zənn edirəm ki, belə şəxslər özlerinin göydəndüşmə fikirlərini gizləməyib bir az açıq yananın "kafir" nəzərə verməklə əmbiya varisliyi etmək vaxtı keçdi. Arxayım olsunlar, heç kəsi keyfi və qərəzi hökmərlə təkfir edib qorxuza bilməzlər. Bir vaxt Rim papaları da avamin cəhaletindən istifadə edib ərbəbi-fənni təkfir və təhqir edərdi. Lakin axırları nə oldu? Fikirləşsinlər...

Mən fikirləşsinlər deyirəm. Amma görünür ki, bunlar öz dəstələrinin zoru ilə söz danışmaq isteyirlər ki, qəzet müdirlərinin həmləsini bir az xarici dili oxumuş güman edib, övladı-millətin xarici məktəblərə getməyini nəhy buyururlar.

Əvvəla, bilmirəm bunlara bu hökm fərmani və bu cüreti kim verdi? Bu fərmani verən adam gərəkdir ki, istirahətindən, təzə tikdirdiyi evdən el çəkib millətin qabağına düşüb hökumətdən milli məktəb və mədrəsələr tələb etsin, hər yerdə bir rüştü, edadi və ali məktəblər bina etdirsin. Ondan sonra buyursun ki, "xarici məktəblərə övladımızı verməyin".

Qaldı ki, xarici məktəblərdə oxumağın millətə xeyrindən savayı heç bir zərəri yoxdur. Dinindən dönen, millətine xəyanət edən mollalardan da vardır. Halbuki xarici məktəblərdə oxuyanlardan heç biri yoxdur ki, dönüb "babı" olsun. Amma babı olanların çoxusu mollalardan, seyidlərdən, sərf müsəlmanca oxuyanlardandır. Osmanlıdan, Yaponiyadan, hər il Avropaya bir çox şagird gedir. Onlar ikmali-təhsildən sonra qayıdır vətən və milletlərinə böyük-böyük xidmet edirlər. Amma xəyanət edənlərin çoxu xarici dərsi oxumayıb sərf müsəlmanca təhsil alanlardır. Müsəlman ruznamələri müdirlərinin çoxu öz dillerini, öz şəriətlərini, öz ədəbiyyatlarını xarici dillərdən daha yaxşı bilirlər. Hətta bəziləri xarici dilləri heç də bilmirlər...

Xülasə, "mən özümə söz verməmişdim ki, bundan sonra camaatın işinə heç vaxt qarışmayım" deməklə millət hamisi olmağın arasında böyük ziddiyət var...

Əcəba, bir xırda şeydən ötrü inciyib millətin işindən qaçanlar nə adla özlərini xadimi-millet adlandırırlar?

Bu rəftardan apaşkar anlaşılır ki, bunların işi məhz öz şəxsi və qədimi qərəzlərini bürüze verib avam camaat arasına fəsad salmaqdır. Hicab məsəlesini əllərində bəhane edib camaati mətbuat və qəzətlərdən soyutmaqdır ki, yənə köhnəki kimi onların keyf və qərəzlərinə kor-koranə qul olsunlar. Amma nəhaq yere zəhmət çəkirler. Camaat dəxi onların zənn etdikləri kimi kor deyil. Mətbuatın niyyəti-xalisəsini də qanar, onların nədən ötrü əl-ayağa düşdüklərini de.

"Irşad" qəzeti, 5 iyul 1907, №104

"MOLLA NƏSRƏDDİN" BAĞLANDI

Cümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar "Molla Nəsrəddin" in yazdığını, məqsədini yaxşı düşünməyib fürset axtaranların hiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avandır?

Bu qədər qışqıraq saldırlar da gündə, gözlerinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyotlərə sükutla tamaşa edirlər...

Mən bu cür xəyalatda ikən balkonda ayaq səsləri çıxaldı. Getdikcə şiddətləndi, şaşqa sıqqılıtı qaba ayaq səslərinə qarışdı. Yerimdən durdum, qapını açıb gördüm ki, bir sürü polis bizi doğru gəlir.

Mən özüm-özümə dedim: gene bir müsəlmanın, belə millət atası adını qəsb edən bir müsəlmanın danos şeridir.

Danos şərlərinə çox düçər olduğumuz üçün pristava gülə-gülə dedim: "Genə nə var?"

Dedi: "Bir zad yox, ancaq qubernator buyurur ki, "Molla Nəsrəddin" idarəsi və "Qeyrət" mətbəəsi bağlansın".

İndilik çarə ne: Ağa deyir sür dərəyə, sür dərəyə. "Molla Nəsrəddin" bağlandı, lakin mətbəəmiz öz işinə davam edir.

Ertesi günü senzur idarəsinə gedib şikayət elədim ki, nə səbəb ilə (jurnalı) bağladıbsınız? Təəccüb edib dedilər ki, heç bir zəddan xəberimiz yox. O saat bildim ki, məsləkimizi hökumətə müzürr gəsəribdir.

Bildim ki, millətin heç bir dərdinə, heç bir ehtiyacına hərgiz baxmayıb, danosbazlıqla hökumət xidmət göstərən yalançı milletçilər kimlərdir. Bildim ki, maarif ağacımızı içindən yeyən yənə öz qurdumuzdur. Bildim ki, millətimizin hüququnu payimal edən, millet qəlbini kəsməyə çalışan baltanın sapi yənə bizdəndir. Bildim ki, müsəlman donundakı islam xainları "Molla Nəsrəddin" in 22-ci nömrəsində ayıların, qurdların, aslanların parçalanmış islami qapıb yeməkləri barəsindəki şəkilləri əldə dəstavuz edib "Molla Nəsrəddin" i hökumətə ası göstəren alçaqlar nə cür müsəlmanlardır.

Bildim ki, 22-ci nömrədə 3-cü səhifədə, birinci sütunda yazılın "amma heç kəslə dava elemeyibsınız ki, niyə müsəlman qızlarını uruslaşdırırlar" fəryadını bir özgə dona geydirib xuliqanlıq edənlər bu cürə bir həqiqəti deyenleri hökumətə ası göstərib millətinə xəyanət edənlər hansı xainlardır.

Qoy bu cəhələt babaları iki qəpiklik mənfeətləri, üç günlük şohrət və rahatlıqları üçün hər növ xainlik, hər qisim həlqeyi-həqarəti boyunlarına keçirib bir neçə gün ömür sürməyə çalışınlar!

Qoy beş-on avamın xatırı üçün həqiqət və hikmeti inkar etsinlər! Camaati köhnə qəflət vo qaranlıqda saxlamağa bəzəl-şeytanat etsinlər!

Lakin bu bişüür müstəbidlər, bu islam şəriətini əllərində oyuncaq edənlər burasını heç fikir etmirlər ki, belə bir vaxtda bu cür alçaq qulluqlar ilə milləti aldatmaq olmaz. Bu qədər şüurlarımdan yox, bileyər ki, hürriyyət və müsavat ümumiyyətə, istənilən belə bir vaxtlarda həqiqət və maarif selinin qabağına danosbazlıq ilə durmaq olmaz.

Biçarələr elə güman edirlər ki, "Molla Nəsrəddin" bağlanmaqla onların eyibləri örtüləcək. Dəxi bilmirlər ki, ələm sürətlə dəyişilməkdədir. Bu az maarifimizlə də olsa, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar.

Bixəber və qafıl danosçu gerək biləydi ki, həqiqət ilə köhne cahillənə adətləri fərq edənlər, şəriəti həqiqeyi-adətə qarışdırmayanlar getdikcə çıxalmaqdadır, dəxi bir para cahillərin, nadanlarının xatırı üçün həqiqət fəda edilməyəcək.

Bu gün "Molla Nəsreddin" bağlandı, amma "Molla Nəsreddin"ı meydana getirən fikirlər bağlanmayıcaq.

"Molla Nəsreddin" müdürü ve müherriirləri çoxdan söyülməyi, bağlanmağı, nadanların tənə və töhmetini və xurafatpərəstlərin küfrünü gözünə almışdır. "Molla Nəsreddin" in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsuratımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan öz cahilənə adətlərimizə acı-acı gülüb millətin səadətine çalışmaqdır. Binaəleyh heç bir təhdid, danosbazlıq, bağlanmaqlıq "Molla Nəsreddin" in bu əzm və məsləkine mane olmaya-qaqdır.

"Molla Nəsreddin" in müdürü-möhtərəminə vəkalətən həqiqət-pərəst müştərilərə kamali-cürətlə ərz edirəm ki, "Molla Nəsreddin" in yene özü və ya onun əvəzi yaxın vaxtda mövqeyi-intişara qoyula-qaqdır.

*Ömar Faiq Nemanzada
"Irşad" qəzeti, 13 iyul 1907, №110*

BİZƏ HANSI ELMLƏR LAZIMDIR?

Cənab Axund Əbuturabın³⁶ "Bize hansı elmlər lazımdır?" məqaləsinə ədibi-həkim cənab Əli bəy Hüseynzadə həzretləri müxtəsər, lakin o qədər ustadanə cavabi-şafi vermişlərdir ki, ondan sonra bizim kimi acızların elavə məqalələri onu təkrardan qeyri bir fayda verməz.

Burasını bile-bile, bu barədə yene bir neçə söz söyleməyə məcbur oldum, çünki cənab Axundun beyan etdiyi fikir və əqidə aramızda indiyə qədər o mərtəbə kökləşib reğbət bulmuşdur ki, onun xilafi-əql və əsasi-din olduğuna dair nə qədər çox yazılısa, o qədər kəşfi-həqiqətə xidmət edər sanıram.

Bəli, həmin məsələ ərbabi-maarif arasında nə qədər çox yazılısa və nə qədər münaqışə və mücadiləli olsa, həqiqətə ol qədər yaxınlaşmış olur. Hələ bu yolun tikanlarından, töhmətlərdən, küfrlərdən qorxmayıb bir az irəli gedilsə, xeyli düyünlər, qaranlıq nöqtələr, şəriətə bürünmüş xurafat və cəfəngiyat daha tez görülüb açılmış olur.

Axund Əbuturab cənabları deyir: "Yazıcılarının yazdıqlarından belə məlum olur ki, onların məqsudu elmdən, şəriət elmindən masiva elmlərdir..."

Bəli, Axund cənabları yazıçıların yazdıqlarından və "utlubu-l-elm və lau bi-s-sin"^{*} dəki "elm" dən məqsəd mütləq şəriət elmindən masiva olan elmlərdir. Əger sizin dediyiniz kimi, elmdən murad yalnız "elmi-şəriət" olsa idi, heç vaxt "utlubu-l-elm" deyilməzdi, bəlkə "utlubu-l-fiqh" buyurulardı. Çünkü şəriət istilahınca elmi-şəriətə mütləq "elmi fiqh" və ümumiyyətə, bilməyə "elm" deyilir. Nece ki, ayati-kərime və hədisi-şeriflərin çoxunda da elm və fiqh sözləri ayrı-ayrı zikr olunubdur. Hatta cənab Axundun özü elmdən məqsəd elmi-şəriət olduğunu isbat eylemək üçün: "Cahada getmeyenlər din məsa-ilində təfəqquh etsinler" ayetini dəlil gətirir. Halbuki həmin ayət Axundun əqidəsinin çürük olduğunu çox gözəl isbat edir. Çünkü ayətdə açıqdə buyurulur ki, "təfəqquh" ediniz, yəni elmi-şəriəti öyrəniz. Şəkk yox ki, burada "təfəqquh"dan məqsəd elmi şəriətdir. Özgə sayaq da ola bilməzdi.

Tarixi bilənlərə məlumdur ki, ol vaxtin davalarında bir tərəf cümlə esir və ya şəhid ola bilərdi. Belə təqdirdə elmi-şəriəti, yəni fiqhı yaxşı bilən əshabın cüməsinin birdən davaya getməkleri təzə züahir edən bir dinin nəşri nöqtəyi-nəzərinə, camaat və məmlekət idarəsincə yaxşı deyildi. Lazımdır ki, fiqh üləməsinin bir qismi davaya getmeyib camaat arasında din və dünya ümürünün icrasına mübaşir olaydı. Dəxi burada "təfəqquh" yerinə "təəllüm" buyurulmazdı. Belədə, sülh vaxtlarında buyurulmazdı ki, elmi-şəriət öyrənmək üçün: "Öz yaxın üləmanızı buraxıb Çinə qəder gediniz". Halbuki o vaxtlarda əreb-lərin əlumi-əqliyyəyə, sənət və hünerə ziyadə ehtiyacları olduğundan və o zamanda da Çində sənət və mərifət ziyadə olduğundan əlumi-əqliyyə və sənayenin təlimini və Çinin uzaqlığını nəzərdə tutub həzərət peyğəmbərin: "Utlubu-l-elm və lau-bi-sin" buyurmayıçıx təbii idi.

Hər halda "fiqh" dən məqsəd elmi-şəriət, "elm" dən məqsəd də məhz əlumi-əqliyyədir. Dəxi, "elm" və "fiqh" sözlerindən mənə, məqsəd o qədər açıqdır ki, bunun ziddinə getmək göz-göre inadlıqdır.

Burasını keçəndən sonra, islamda şəriət elmi musevi və əsəvirlərin qarışq və anlaşılmaz olan şəriət elmləri kimi deyil ki, uzun-uzun təvillərə və təfsillərə möhtac olsun; xüsusilə vəkti-səadətdə və xəlifələr zamanında şəriət elmi o qədər sadə, o mərtəbə açıq və

* "Elmi Çində da olsa, axtar tap!"

bəsit idi ki, onu öyrənmək üçün uzun zəhmətlər, uzun vaxtlar əsla lazımlı deyildi. Hətta islamın ibtidai zühurunda şeriat elmi hər kəsin qanacağı, tezliklə anlayacağı bir sadəlikdə olmayı və müsəlmanların zahirən hüsn-əxlaqlı bulunması səbəbdən idi ki, ol zamanda öz xahişlərilə, öz qənaeti və vicdanıyyətləri ile islama daxil olanların əddi ağıllara xibret verirdi. Tarixcə məlumdur ki, islamı bidayətində o dərəcə böyüdən, rövnəqləndirən islam əqaid və ehkamının məhz əql və təbiəti-bəşəriyyətin tezliklə qəbul edəcəyi bir sadəlikdə olmayı idi; "zəmanəyə görə" insanları maddi və mənəvi xoşbəxt edəcəyi bir yolda olmayı idi.

Amma vəqta ki, əqaidi-islama qeyri məzhəb münəqqidlerinin xilafi-əql rəvayətləri, cahilənə adət və xurafatları daxil olmağa başladı, əqaid və ehkami-islam izrahi-həqq bəhanəsilə uzun-uzun təfsirlərə düşər oldu, elmdən məqsəd şeriat elmi dinləməyə başlandı, ol zamandan etibarən islam rövnəqdən düşməye, müsəlmanlar xar və zəlil olmağa başladı.

Fikrimizi bir az açıq söyleyək. İslamin ərəblər arasında ibtidai zühurunda və müəxxəren müxtəlif qövmlərin islamı ibtidai qəbullarında əqaid və ehkamın açıq və sadəliyi sayəsində müsəlmanlar gözəl əxlaqlı, metin qəlbli, azad fikirli, doğru sözlü, tərəqqipərest, insana dost, ədalətli, ülumi-əqliyə mühibbi və bəlkə xadimi olduqlarından az vaxtda dünyanın yarısına sahib birər hökumət təşkil etdirər və bu hökumətlər islamın əsasını, sadəliyini mühafizə etdikləri müddətə şövkət və əzəmetlərini də mühafizə etdilər; onlar bu hökumətləri, bu cahangırılıkları qılınc zorù ilə böyük məmləkətləri fəth etməkdən artıq, ədl və mərhəmətlilik tərəqqiqə xırda qəlbləri təsxir etməklə vücudə getirdilər.

Amma vəqta ki, əslində bəsit və sadə olan əqaid və ehkamı bəyan üçün uzun-uzun təfsil kitabları yazıb füruğatə bəst verdilər, "əql və hikmət" istinaddan artıq rəvayət və cohaletə müstənəd ixtilafatə yol açıdılар, şeriatı riyasət arzularına alət etdilər, ol gündən islamın evi yixilməga başladı.

Odur ki, ol vaxtdan, şöhrət və mənfəət tamahina düşən alimnalar öz fikir və təsəvvürlerinin büt və atəşperəstlərin etiqadları ilə məzc edib qədim cəhalət adətlerini, rəvayati-batiləni, xurafatı təfsirlərə qədər daxil etdilər. Və bu vasitə ilə birər möməni zəhərlədilər. Bir az ərəbcə bilməkdən savayı bir ləyaqətləri olmayan cahil müfəs-

sirlər öz ağillarının naqisliyindən ülumi-əqliyyəni dini-islamə müxəlif və düşmən hesab etdilər və bclə də kitablarında yazdılar. Şeriatı-islamıyyəni hərcümərc etdilər, bu gün əqli-səlimin qəbul edə bilməyəcəyi bir hala endirdilər. Məzəhəbi-islamı anlaşılmaz, qarışq, çarpaşlı, yüz parça və firqəyə böldülər.

Odur ki, bugünkü fiqh və rəvayət kitablarının kəsrətini, ixtilaflı risalolərin çotinliyini, qarışqlığını və bunları öyrənmək üçün zəhmət və zamanın çoxluğunu hiss edənlər, ixtilaf və təfərrüat mühəbi-sələrlə vaxtlarını çüründən biçarələr ulumi-əqliyyə və hikəmiyyədən bixəbər olduqlarından, haq-nahaq: "Elm" dən məqsəd "elmi-şeriat"dır deməyə məcbur oldular. Və cənab Axund Əbuturabın dediyi kimi "əlmərə əduvvu ma cəhələhu" – kişi bilmədiyi elmə düşmən olur" qайдeyi-ümumiyyəsinə görə də ülumi-əqliyyəye düşmən oldular.

Fikrimizi yenə bir az daha açıq söyleyək. Qurani-kərimin mündəricatının yüzdə onu ancaq şeriatı-əməliyyə elminə, doxsanı əxlaqa, terbiyəyi-ruhaniyyəyə, rəvayati-qədiməyə, məzahibi-salifeyə adət və hekayəti-məziyyəyə aiddir. Bununla bərabər Qurani-kərimin ehkam və əqidə-diniyyəyə aid yerləri nə qədər az isə o qədər də sadə, bəsit və mohuddudur.

Quranın bir cüzi qismini bilmək üçün şeriatı-əməliyyə təfsirlərini, şəhərlərini bilməyə nə qədər ehtiyacımız vardır.

Halbuki Quranın əqaid və ehkamına aid cəhəti o qədər sadə və səhihdir ki, onu öyrənmək bir o qədər uzun vaxt və zəhmətə möhtac deyildir. Amma Quranın elmi-ruha, tarixə, hikmətə, üsuli-məsişə, bir sözlə, ülumi-əqliyyəyə məxsus yerləri o mərtəbə qapalı, çətin, təfsir və şəhərə möhtacdır ki, bunları bilmək həqiqətdə çox zəhmət və vaxta möhtacdır.

Bu qəziyyələrdən şu neticəni çıxarmaq isteyirəm ki, Quranı, islamı bilmək, Allahı tanımaq, insani-kamil olmaq üçün şeriat elminə bilmək on dərəcə lazımsa, ülumi-əqliyyəni bilmək doxsan dərəcə lazımdır. Və əger Quran da əməli-şeriyəyə, məsələn, dəstəmaza və ya talağa dair olan bir müxtəsər ayətin şəhərini bilmək üçün iki-üç müfəssəl kitabın oxunub bilinməyi iqtiza edirəsə, o vaxt Quranın tarixdən, hikmətdən, əxlaqdan bəhs edən bir çox ayətlərin şəhərlərini bilmək və bu surətdə Allahın sifətini, qanununu, qüdrət və izzətini tanımaq üçün və ülumi-əqliyyəyə dair yüzlərce cild kitabın oxunub bilinməsi lazımdır. Bəli, madam ki, Allahı tanımaq Quranı bilməyə,

Quranı bilmek her ayetin uzun şerh və təvillerin bilmeye və bəstədir, o halda “fiqh”də olduğu kimi, məsələn, ərzə, şəmsə, buxəara, felakiyyata tarixi vüquata dair müxtəsər və mübhəm ayətlərin uzun şerhlərini bilmək də elcə lazımdır.

Bu həqiqət bəyanından sonra əger Axund Əbuturab həzrətlərinin nəzerində Quranın yüzde doxsan payına came olan ayətlərin şerhlerini bilməklə Allahı tanımaq olmazsa, Quranın yüzdən on qismi, yəni əməli-şəriyyəye aid şerh və təfsirləri biliib, qeyri qismılardan bixəber olmaqla da heç vaxt Allahı tanımaq olmaz.

Burası da bilinməlidir ki, aləmi-islamda Əbu Hənitələr, İmam Cəfər Sadiqlər, Şəfailər, İmam Musa Kazımlar və qeyrilər elmi-fiqh və fitvada müctəhid və imam olduqları kimi, İbn-Rüşdlər, Əbu Əli Sinalar, Mövlana Cəlaləddin Rumilər, Məhiəddin Ərəbiler, Cabirler, İbn Xəldunlar və qeyriləri də öz zəmanələrinə görə ülumi-təbiyyə, hikəmiyyə, tarixiyyə və əxlaqiyyədə müctəhid və imamdırular. Əvvəlkilər Quranın bir cüzi hissəsindən ibarət olan əməli-diniyyəni nə cür izah edib risalə və təfsirlər yazmış isələr, ikincilərdə Quranın qismi-əzəmini təşkil edən ülumi-hikəmiyyə və eqliyyəye dair yüzlərcə təfsirlər yazmışlar.

İndi, eqli-səlim bunu təqaza edər ki, əger Quranı bilmək Allahı tanımaq, insani-kamil olmaq üçün fiqhə aid təfsirlərin oxunması vacib isə eql və hikəmiyyətə aid ayətlərin təfsirlərini oxumaq vacibdən də vacibdir.

Axund Əbuturab buyurur: “Bəzi ibtidai məktəblərdə bəzi kitablardakı dini-islamın heç bir mətalibi-mühüməməsini havi və came deyil, “əz bərayi xali nəbudən” mərasilə, bir saat tədris olunur..”

Cənab Axund burasını bilməlidir ki, dünyada hər bir işin, hər bir sənətin bir üsuli-təlimi, bir qanuni-təkamülü vardır. Bu üsul və qanuna riayət edib iş görenlər hansı mezheb və eqidədə olursa olsunlar, şəksiz, tərəqqi edib mətleblərinə çatarlar. Biləks cümlə təfsirləri əzber bilsinlər, madam ki, üsuli-təlimdən, qanuni-təkamüldən bixeberdirler, heç bir qərəqqiyə müvəffəq ola bilməzler. Halbuki üsuli-təlimin, qanuni-təkamülü en birinci tətbiq olunduğu yerlər məktəb və mədrəsələrdir. Buralarda hər şeydən artıq ona diqqət olunur. Diqqət olunur ki, “ibtidai” məktəblərdə dinin “metalibi-mühüməməsi” və çətin bəhsler əsla oxudulmasın. Süd əmən çocuğa et verilə bilməyəcəyi kimi, zehni, mühakiməsi hənuz oyanmamış mübtədi balalara

da heç vaxt “dinin metalibi mühüməməsi” oxudula bilmez. Bəlkə təlim və elmi-ruh üsulunca qurt, quş və tülkü hekayələri ilə, zehni hesablar və yüngül şəkillər ilə xırda balaların həvəsini oyandırıb, onları oxuduqlarını qanmağa, fikirleşməyə həvesləndirməlidir. Bunnları biləndən sonra dinin en sadə eqidə, tarixə, tərcüməyi-hala dair yüngül bəhsleri öyrədilməlidir. Bu da cənab Axund Əbuturabin hələ az deyə şikayət etdiyi kimi nəinki gündə bir saat, bəlkə iki-üç gündə bir saatdan artıq oxudulmamalıdır.

Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə, böyükələrimizin bele asanlıqla qanmadığı çətin məsələləri, ixtilaf və fıruata aid bəhsləri çox yerdə əzberlədib balaların zehinlərini kor etmək, bəsdir, müsəlmanların eql və mühakimələrini kiçik başda iken biəsil rəvayət və nəqliyyat ilə çüründüb həqiqətdən uzaqlaşdırmaq!

Əziz müəllimlər, tərəqqisinə arzu etdiyimiz ibtidai məktəblərde, kim nə deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün bir addım xaricinə çıxmamalısınız. Vallah, millətə, vətənə, həqiqətə, istiqbala xəyanət etmiş olarsınız.

Axund buyurur: “Məktəblərin təhsil olan elmlərində fariğ olan şəxslərin rəftar və kirdarlarından aşkar məlumdur ki, şəriəti-islamın heç bir etiqad və əməliyyatından baxəber olmayıblar – “əz guze hemi təravəd an će ke dər ust”*.

Bəli, Axund cənabları, düz buyurursunuz. Bu xüsusda sizinlə həməfkaram. Həqiqət, məktəblərdən fariğ olanların əksəri islamin etiqad və əməliyyatından baxəber deyillər. Burası çox doğru. Amma cənab Axund, insafla danışaq; bunların əsil etiqadatı bilməməklərində özləri müqəssirdir, yoxsa onlara təlim verən mollalar və müəllimlər? Buyurunuz, məsləkdəniz axund və mollaların yazdıqları şəriət kitablarının gözden keçirək. Və onların şagirdlərə nə yolla təsir edəcəklərini insafla müləhizəyə alaq. Budur, ruhani məşhur bir əfəndinin yazdığı bir kitab qabağımdadır. Orada bu sətirləri oxuyuram: “Və bil-qədri xeyruhu minə-l-lahi-teala”, yəni xeyir və şər Allah taalanın istəyi ilə, xelq və təqdiri ilə olduğuna inandım...”

İndi huş və guşla bir diqqət ediniz: bir çocuq ki, hənuz xırda yaşıdan, xeyir və şər insanın öz əlində, ixtiyarında olmayıb, özgəsinin istəyi və təqdiri ilə olduğuna etiqad edə, o çocuq ola bilərmi ki,

* Kuzədə nə varsa o da bayira sizar

özündən yaxşılığa həvəs etsin? Və ya bir çocuq ki, zalimlərin zülm və şerini Allahdan bilə və eləcə tərbiyə ola, olarmı ki, böyüyəndə şəri dəf etməye, zalima qarşı durmağa cürət edə bilsin?

İnsaf ediniz! Bir çocuq ki, cümlə xeyir və şəri, cümlə qazanc və zərəri, səadət və bədəxşiliyi məhz Allahın istəməyinə asılı bilə və buna bu cür etiqad etməyi də dinin rüknündən, əslindən hesab edə, belə bir çocuq böyüdüyü vaxt aye nə təbietdə olar, soruşuram? Əcəba, bu növ etiqadın, bu sayaq tərbiyəyi-ruhiyyənin təsir altında böyüyən bir nəfər, bir ailə, bir millət tənbəl, aciz və həqir olmaz da, nə olur?

Madam ki, insan öz fəlinin xalıqi deyil, kim deyə bilər ki, mən filan xeyir işi yapmaq, vücuda gətirmək istəyirəm.

Madam ki, bir şəxs çalışsa da, çalışmasa da əzəldən təqdir olunmuş ruzi və qismətin ona çatacağımı yəqin etiqad edir, belə bir kos səy və tərəqqiyə həvəs edə biləmi? Burasını keçəndən sonra madam ki, insanın feli öz ixtiyarındə deyil, nədən ötrü öz ixtiyarındə olmayan felden məsul və cavabdeh olsun, nədən Əlinin haqqı Vəlidən istənilsin. Halbuki Həqiqətən adili-mühəzzirdir. Bizim bugünkü əksor etiqadımız, bugünkü roftarımız isə ədalət müxalifdir. Həqiqətən-islamiyyət ziddir. Belə müxalifətdə bir az devamımız milləti hər surətdə əsir və rəzil etməyə kifayətdir.

İndi, cənab Axund, buyurunuz görök, siz ki, şəriət adı ilə yazılın, camaati yüz illərco qeyd və sonəd edən, oxuyanları səfil və tənbəl qoyan kitablari, o cəfəng və xurafatnameleri görür və cəsidişiniz, nədən ötrü onların ziddinə bir məqalə, bir risalə yazıb izhari-həqiqət, əsasi-dini-islami tohfimə vasitə olmursunuz ki, həqiqəti İslami firqlərdən artıq bu gün müsəlman ad və paltarındakı alimnümalar, alim-nümaların şəriət adı ilə yazdıqları biəsil və biəql rəvayotnamələr xarab cdır?

Cənab Axund, əgər islamə xidmət etmək istərsəniz, bizə bir o qədər zərərləri toxunmayan firəngləri buraxıb öz aramızdakı həqiqəti-islamiyyə düşmənlerini, mədəniyyət və insaniyyət xadimlerini, məhəbbətnəvə əduvvələrini islah ediniz, onları təriqi-hidayətə gətiriniz.

Hələ mübtədilərə mexsus şəriət kitablarını bir diqqətlə mütləq buyurunuz, görünüz ki, oxuyanların zehinlərini, mühakimələrini əzəcək nə qələr etiqadlar, müxtəlif islam emrləri vardır!

Bu saat gözümün qabağında təzə çap olunmuş bir şəriət kitabı durur ki, təshih edirəm. Gözümə sataşan setirlorın birisi budur: Allah tərəfindən əmr olunan şeylərin 3-mincisi “böyüklərə itaat edib rizalarını kəsb eyləməkdir”.

İndi həmin bu şəriət əmrinin, bu fərzi nəzəri-diqqətə alaq. Axi nədən ötrü böyüklərə kor-koranə itaat edib, rizalarını kəsb edək? Halbuki islamın nəzərində böyük-kicik, padşah-gəda, dövlətli-fəqir cümləsi birdir. Belə olan surətdə bu nə əmrdir bize təklif olunur? Bu kimi əsilsiz, yersiz etiqadların, əmrlərin təsiri ilə deyilmişdir ki, millətimiz başdan-başa hökumətin zalim məmurlarına boyun əyib qul və əsir olubdur? İslama böhtən olan bu kimi yazıların, təlimlərin nəticəsi deyilmidir ki, ən axmaq bir hakim, ən cahil bir axund hər nə buyursa bəli, bəli deyib kor-koranə qəbul edirik, haqq ilə batılı fərq etməyə özümüzdən bir qüvvə axtarmırız. Ülüləmr, dövlətli ağa nə buyursa itaeti vacib bilirik ki, dünyada bundan alçaq, bundan heyvanı bir təbiet dəxi ola bilməz. Mən bilmirəm, madam ki, insanlar yaradılışca da, Allahın yanında da birdir, nədən ötrü özgələrə boyun əymek rəzaletini qəbul edirik?

Zalim yalnız o deyil ki, özgələrə əziziyət verir, bəlkə zalimliğin ən böyükü məzəlmlüyü qəbul etməkdir; böyüklərə heyvana itaat edib zülm və istibdadın artmağına səbəb olmaqdır.

Bəzi axundlar deyirlər: İmam Hüseyin əleyhissəlam “məzəlüm” olubdur. Halbuki bu kəlam həzərin haqqında böyük böhtən və həqiqətdir. Həzərat imam əger məzəlmlüyü qəbul etsə idi, heç vaxt o surətdə mərdanə də şəhid olmazdı.

Budur, bizim cahil axundların qaş yaparkən göz çıxarmalarına xırda bir dəlil.

Bu sözlerimdən qiyas edilməsin ki, ümmumiyyətə, “itaəti” qəbul etmirəm. Xeyr, biliks rza, həqq və həmrəy ilə olan itaat insanlığın ən birinci sifətidir.

Cənab Axund buyurur: “Həqiqi-təala kitabında buyurubdur: “Xolq etmedim cinnü insi məgər ibadət etmək üçün”. Burası məlumdur. Allah-təala həzərlərinə ibadət etmək mümkün olmayıacaq məgərin ki, əvvəl Allah-təala həzərlərinin sifəti-zatiyyəsinə arif ola və əfəli-həkimənəsinə vaqif ola. Bu mətalibə arif və alim olmaq möqüfdür. Qurani-şərifə arif və alim olmağa”. Buna şəkk yox. Həqiqi-təala cinnü insi xolq etmədi mögor, ibadət üçün. Mən də komali-ixlasla

təsdiq edirəm ki, insan məhz “ibadət” üçün xəlq olunubdur, amma iş burasındadır ki, görək bu “ibadət” nedir?

Əvvəla burasını bilmeliyiz ki, ibadət bir növ deyildir:

Həqqi-təalanın bir sıfətinə xas bir ibadət və hər ibadətin bir mükafatı vardır. Məsələn, həqqi-təalanın nəhayətsiz sıfətlərindən biri “məbus”luq sıfətidir. Bu sıfətə məxsus ibadətdə: namaz qılmaq, oruc tutmaq, həccə getmək və qeyridir. Bu ibadətin mükafat və məcazəti isə cənnət və cəhənnəmdir ki, o da gələcəkdə, axırtdə verilecekdir.

Halbuki Allahın binihayət sıfətlərindən biri, məsəlen, “qalib”lik sıfətidir. Buna məxsus ibadətdə zəmaneyə görə hərb alətləri yapmaq, əsgəri məktəpleri, yollar, maşınlar vücuḍə getirməkdir. Bu ibadətin mükafatı isə bu dünyadır ki, o da qaliblik nemətidir. Qeyri ibadətlər də bunu kimi ülumi-əqliyyənin köməkliyinə möhtac olan ibadətlərdir ki, cümləsinə mükafat bu dünyada ikən verilir. Heç bir nisyyət, texirə buraxılmaz. Bu təqdirdə Allahı tanımaq, insani-kamil olmaq əlbette ki, Allahın tekçə bir sıfətini bilib ona iktifa etməklə olmaz, beləcə cümlə və ya əksər sıfəti-zatiyyə və əfali həkimanəsini bilib hərseine məxsus ibadəti edə etməklə olur.

Həqqi-təalanın sıfəti-zatiyyesini və əfali-həkim manəsini bilmək isə yalnız ülumi-fiqhiyyəni bilməklə olmaz. Lازimdır ki, Allahın qüdret və əzəmetinə və sıfati-üluhiyyətinə delalət edən buncu məxluqat və fəlekatın, yəni Allahın əsərini surət və xilqətlərini bildirən ülumi-hikəmiyyə və əqliyyə bilinsin ki, əsərdən müəssirə intiqal edib müəssirin, yəni Allahın qüdret və əzəmeti, əfali həkimanəsi də bilinsin.

Əlbət ki, dəstəməz, təharət və orucun təfsilatını bilməklə Allahın əfali-həkimanəsini bilmək olmaz.

Buyurduğunuz kimi, Allahı tanımaq, möməni-kamil olmaq Qurani-şerifə başdan-ayağa arif olmaqla olar.

Çox gözəl. Bu halda lazımdır ki, Qurana başdan-ayağa arif olmaq üçün Quranın yalnız yüzdə on qisminin, yəni fiqhə aid təfsirlərinin mütləkəsi ilə iktifa etməmək, beləcə Quranın yere, göye, havaya, hərbi, iqtisada, ehd və hüquqa, hətta tilsim və sehre də aid olan bəhslerin şərh və təfsirlərini bilmək. Bunları bilmək üçün də mütləq hikməti-təbiyyə, kosmoqrafiya, təbəqatulərz, kimya, tibb, tarix, fiunu-

əsgəriyyə, hüquqi-beynəlmiləl, elmi-sərvət, riyaziyyat və qeyri elmləri bilmək, həm də həqqilə bilmək lazımdır.

Fiqhsız şəriət elmi, yəni Quranın yüzdə on qismi, bilinə bilməyəcəyi kimi ülumi-əqliyyəsiz də hikəmiyyə, əxlaq və qeyri, yəni Quranın yüzdə doxsan qismi bilinə bilməz. Demək ki, Quranı bilmək, Allahu tanımaq üçün həm ülumi-şəriyyəni, həm də ülumi-əqliyyəni birlikdə bilmək lazımdır. Veilla yalnız fiqh qismi ilə Allahu tanımaq heç vaxt ola bilməz.

Cənab Axund deyir: “Əger bir şəxs tamam ömrünü ülumi-riyaziyyə və hikməti-təbiyyə təhsilində sərf edə, müəllimi-əvvəl Aristoteli³⁷ məqamını dərk edə, əlbette, həqqi-təalaya alim və arif olmayacaq, insaniyyət və mədəniyyət şəhərinə daxil olamayacaq”.

Cənab Axund, biz də kəmali-cürətə deyirik ki, bir şəxs tamam ömrünü şəriəti-əməliyyə və fiqhə sərf edə, amma Quranın bir çox ayətlərinin şəhəri demək olan ülumi-hikəmiyyə və əqliyyədən bixəber ola, əlbette, həqqi-təalaya alim və arif olmayacaq və mədəniyyət şəhərinə daxil olmayacaqdır. Nə cür də olsun ki, Allahı bilmək əsərini, yəni yaratdığı məxluqatın əsrəri-xəlqiyyəsini surəti-həyat və davamını, qəvaini-məxsusiyəsini bilməklə olar. Məsələn, bir kəs mühəndislik elmindən bixəber olsa, əlbət, yapardığı körpünün möhkəm və çürük olduğundan bixəber olacağı kimi, mühəndisini də həqq ilə təniya bilməyəcəkdir. Bunun kimi bir kəs əgər Allahın əsəri olan məxluqat və mövcudatın əsrəri-həyatıyyə və həvası-təbiyyələrini bildirən ülumi-əqliyyədən bixəber olsa, şəksiz ki, müəssirin, yəni Allahın qüdret və səmadaniyyətindən bixəber olub, onu haqq ilə təniya bilməyəcəkdir, o şəxs istəsə şəriəti-əməliyyə elmində kamil və müctəhid ola.

Axund deyir: “Bizim bu zəmanəmizdə biz müsəlmanların insaniyyəti və mədəniyyəti məqusdur dəyanəti-islamiyyəni bilib əməl etməyə, elmi-hesab, elmi-tibb, elmi-həndəse bilməklə insan olmaq olmaz...”

Mən də təsdiq edirəm ki, yalnız bir elmi bilmək, əlbət, gözel təbiətli kamil bir insan olmaq olmaz. Lazerimdə xilqətində bir az istedad olmaqla bərabər, xırda yaşdan məlumatlı ana quçağında təribyə və adət ilə əxlaqi-hesene kəsb etsin; ülumi-əqliyyə və nəqliyyə ilə hüquqi-vəzaifi-insaniyyəsini bilib hüsн-əxlaqının təzyiq etsin. Yoxsa ister şəriət, ister hikmət elmi olsun, heç bir elm öz-özlüyündə insanı

tərbiyəli, gözəl təbiətli edə bilməz. Budur ki, Osmanlı və qeyri yerlərin mədrəsələrinə dolan tərbiyəsiz, əxlaqsız bir çox mollalar neçə illər şəriət elmlərini oxuduqları, hətta icazə də aldıqları halda oxuyanların ən pozuq əxlaqlı, ən fasad təbietlisi olurlar. Halbuki buna görə tibb, hüquq, əsgəri və qeyri məktəblərdə oxuyanlar bir dərəcə əxlaqlı, qeyretli olmaqla bərabər öz millət və dinlərinə də əllerindən gəldiyi qədər xidmət edirlər.

Zənnimcə, tərbiye və adət ilə əxlaq sahibi olmaq və sonra təhsili-ülüm ilə onu ikmal etmək, məhz tərbiyəli, məlumatlı anaların qucağında və üsuli-təlim və tədris təhtində olan müntəzəm məktəb və mədrəsələrin bucağında əlar. Buna görə müsəlmanlar arasında nə qədər analar oxumamış, məktəb və mədrəsələr nizama girməmiş qalır, o qədər də mədəniyyət aləmi bizdən uzaq qalacaqdır.

Axund Əbuturab deyir: Ne göyçək mətləb buyurub Molla Məhəmməd Bağdadı³⁸.

Elm rəsmilə rütbəyi-rifat,
Arizuyi-mehal imiş ancaq.
Eşq imiş her ne var aləmdə,
Elm bir qılı-qal imiş ancaq.

Cənab Axund, həqiqətdə də bələdir! Eşqsiz, həvəssiz dünyada heç bir xeyirli iş əmələ gəlməz; heç bir sırrı-ilahi, heç bir ixtira vücuda gəlməz. Bəli, yalnız elm-rəsmi oxumaqla rəfəyi-rifət arizuyi-mehaldır. Bunlar çox doğru sözdür. Ən böyük məktəb və mədrəsə qurtaranlardan clələrini tanıyıram ki, oxuduqları elm-rosmi sayəsində ancaq başını saxlayacaq bir qulluğa keçib onunla iktifa edirlər. Amma orta məktəbləri qurtarmış və ya öz-özünə oxumuş eylə həvəstilər var ki, elmə, həqiqətə olan eşqləri sayəsində ən fəzilətli sahibi-elm, ən əhəmiyyətli sahibi-rifət olublar.

Odur ki, fikrü məsləklərinə, öz etiqadlarına olan eşqləri sayəsində bunca milyonlar içinde ancaq on-on beş Sokrat³⁹, Əflatun⁴⁰, İmam Cəfər Sadiq⁴¹, Əbu Mensur Materidi⁴², İmam Hənəfi⁴³, Əbu Əli Sina⁴⁴, İbn-Xəldun⁴⁵, Şeyx Rumi, Şekspir, Alfyeri⁴⁶, Bayron, Şiller, Qaliley⁴⁷, Paster⁴⁸, Edisson⁴⁹ və qeyri özgələrdən təməyyüz edib, şöhrət və nəmi-əbedi kəsb ediblər.

İşte, Molla Məhəmməd Bağdadının bəyan etdiyi eşq və istedad belədir. Bu eşq isə her kəsin istedad və tərbiyəyi-əvvəliyyəsinə görə, kimisini İmam Cəfər Sadiq, İmam Qəzali⁵⁰, kimisini İbn-Rüşd⁵¹, Məhiəddin Ərəbi, kimisini Nyuton⁵², Qaliley, kimisini də Kamal, Midhət Paşa və Seyid Təbatəbayi eylər.

Eşq və eşqin xasiyyəti belədir, yoxsa, eşq sizin zənn etdiyiniz kimi dünyadan qəti-əlaqə edib əsamı-məlaykeyi zikr və vərd ilə məşğul olmaq və bələliklə, guya vasili-əliallah olmaq eşq deyil.

Cənab Axund Əbuturab deyir: "Cənab kibriyaya həbib olmaq rəsuli-əkrəme tabe olmaqdır".

Əlbət ki, bələdir: cənab kibriyaya həbib olmaq üçün rəsule tabe olmaq, rəsulun getdiyi yoldan getmək lazımdır.

Rəsuli-əkrəmin getdiyi yol isə insanları her növ ilə olursa olsun, səlamətə çıxartmaqdır. Bu səlamət yolu da təbii, yalnız ibadət ilə ola bilməz və ola da bilməmişdir. Həzrət Rəsulun həyat seadətini, icraatını təftiş edəcək olursaq, ömrünün çox qismini təfəkkür, voz, məşvərət mühəribə ilə keçirdiyi anlaşıılır. Həzrət peyğəmbər millətin ən xırda bir işindən ən böyük işinə qədər bizzat qarışar, ən qorxulu, tohlükəli yerlərə ən əvvəl özü gedər. Ən son zəhmət və rahatsızlığı ən ziyade özü çəkerdi. Həzrət Məhəmməd dini-islamın neşrine, payidarlığına neinki ibadət ilə, bəlkə ən ziyadə vəz, müşavir, tədbir, yeri düşəndə qalxan, ox, mancanaq ilə çalışmışdır; ol zamanın ən birinci hərb alotları: qılınc, qalxan, ox, mancanaq əsgərlik əməliyyəti: mancanaq atmaq, xəndək qazımaq və hasar çəkməkdən ibaret idi ki, bunların cümləsini, yəni ol zamanın ən birinci üsul və aləti-hərbiyyəsini həzrət peyğəmbər öyrənib əshabına da bildirmişdir.

Həzrət peyğəmbər ol zamanın nə qədər ülüm və funun məhsulu var idisə, mühəribələrde cümlesini tədbiq edirdi. Əsbabi-ruhaniyyəyə əsla təvəssül etməzdi, dua oxuyub yalvarmazdı. Her vaxt üsul və aləti-hərbiyyəyə müraciət edib, onların vasitəsilə qələbəyə məzher olurdu. Həzrət peyğəmbərin bu səy və içtihadına erməni keşşələri bizim dua və həyulapərəst axundlardan, əfəndilərdən artıq vaqif imişlər ki, keçen iğtişaş vaxtından heybələrində İncil əvəzinə Kürdəmirdən bombalar keçirib millətlərinə kömək etməyin qeyrati-milletpərvəranesində bulundular. Halbuki ol zaman bizim huripərəst ülumi-əqliyyə düşmənləri döşəklərində rahat yatıb qələbə və sələməti tosbeh çevirməkdə, nafile namazı qılmaqdə axtarış milləti badi-

fənayə verdilər. Əcəba, həzreti-Resul millətinin qan selləri içinde üzdüyü vaxt mənzilində qapanıb ibadətmə edirdi? Və ya döşəkdə rahət uzanıb təsbəhmi çekirdi? Hanı həzreti-Rəsulun əfali-amalını özlərinə rəhbər bilənlər? Hanı o müqəddəslər, bundan artıq millətin hansı qara günün gözləyirlər?

Axund deyir: "Əger birisi sair ülumda dərəceyi-kamilə baliğ ola deyanəti-islamiyyədən binəsib ola, əlbettə, dərəceyi-insaniyyət və mədəniyyətə baliğ olmayıcaqdır".

Axundun bu sözlərindən görünür ki, "deyanəti-islamiyyə" ülumdan uzaq, ülumla irtibatı olmayan əlahiddə bir aləm imiş. Amma "deyanəti-islamiyyə" yə bizim nəzərimiz eley deyil. Bizim etiqadımız bundadır ki, ülumin dərəceyi-kamalına baliğ olan şəxs "deyanəti-islamiyyə"nin də bir çox qismində əməl etmiş olur.

Bir də həqqi-tealanın her sifətinə məxsus ayrı-ayrı ibadət və ayının olmasına görə, ülumin dərəceyi-kamalına baliğ olmanın özü də alım sifətinə məxsus olan bir "ibadət" i əda etmək deməkdir. Allahın sifətini, sifətinə xas ibadəti bilmək, əda etmək isə Allahı bilmək, tanımaq deməkdir. Allahı hər növ yol ilə tanımaq, bilmək isə əsasi-islamdır.

Bu halda, nəden ötrü ülumda dərəceyi-kamalə baliğ olan kəs dərəceyi-insaniyyət və mədəniyyətə baliğ olmasın? Məgər Allahın qadır, müdəbbir, alım, fazıl, fəal... və qeyri sifətlərini bilməyə vasitə olan ülumi-əqliyyə və hikəmiyyəni təhsil etmek islamın xilafıdır, yoxsa əsası?

Axund buyurur: "Əger bir kəs deyanəti-islamiyyəyə alım və arif ola və üluma cahil, əlbettə, insaniyyətə zərər yetirməyəcəkdir".

Bu nə söz, bu nə biməna hökm? Hələ üluma cahil olmaqla insaniyyətə zərər yetirməyin dünyəvi cəhəti dursun, şəri cəhətinə gələk: madam ki, Allahın her sifətinə, məsələn, qaliblik, alimlik, müdriklik, qadırlik və qeyri sifətlərinə məxsus bir adət vardır və Allahın bir parə sifətlərinə, məsələn, qaliblik sifətinə məxsus "ibadət": zamana görə əsgəri, sənaye məktəbləri yapmaq, top, tūfəng, dinamit və qeyri aləti-hərbiyə meydana getirmək, əsgəri telegraf, şar, gəmi və maşınlar vücudə gətirməkdir və bunları əmələ gətirmək birər "ibadət"dir, bu təqdirde ülumi-əqliyyə və hikəmiyyəsiz buncu ibadəti əda etmek nə gunə mümkün olacaqdır? Bu ibadətləri əda etmək mümkün olmadığı surətdə Allahın qaliblik, qadırlik... və qeyri sifətləri nə ilə bilinəcəkdir? Dua oxuyub təsbəh çevirməkləmi? Bundan savayı, əgər ülum-

əqliyyə bilinməzsə, bunca misri naxoşluqların önü nə növ ilə alınacaq? Duanəvislərin, nüsxəbazların bərəketi ilə xolera, taun, çiçək, yatalaq kimi sarı naxoşluqlardan milçək kimi qırılan müsəlmanları əgər həkimlərimiz olmaz isə, kimlər tədavi edəcək? Bundadəmi deyəcək: "Qəderdə nə varsa, o olacaqdır. Tədbir və çare nəyə gərək?".

Min zəhmət və məşəqqətlə çiçək döymək üsulunu tapıb minlərce bigünah balaları əcəlsiz ölümündən xilas edib bunca ata və anaların göz yaşlarını dayandıran bir firəngin məgər Allah yanında heç bir fezleti yoxmu?

Əcəba, bütün ömürlerini insanların seadət və rahatlıqları yolunda serf edən Paster, Cenni, Marks və qeyri firəng məşahiri Allahın rəhm, müin, nasır və alim sifətlərinə məxsus olan "ibadət" ilə məşğul deyillərmi?

Bunlar və bu növ, ibadətdə Allahın en fədakar, en müxlis abidəleri deyillərmi?

Mahtəmə Axund həzretləri, insaf etməli: Allahın yüzlərə sifətinə məxsus olan min növ ibadəti buraxıb, təkcə məbusluq sifətinə xas ibadətlə məşğul olan tərki-dünyalar kimi nə vaxta qədər özlinizi insani-kamil, alimi-həqiqi, abidi-müxlis hesab edib, qeyrilərini insan cergesine qoymamaq mərezi-cəhalətindən xilas olacaqsınız?

Xülase, bizim son cavabımız budur: Ülumi-əqliyyə ilə mədəniyyət və insaniyyətə çatılmaz isə, ülumi-nəqliyyə və şəriyyə ilə heç vaxt çatılmaz. Əger ülumi-nəqliyyə və şəriyyə ilə mədəniyyət və insaniyyət olursa, ülumi-əqliyyə ilə yüz qat daha möhkəm və şərefli olur.

*Ömər Faiq Nemanzadə
1907-ci ildə Tiflisdə "Biza hansi elmlər lazımdır?"
adi ilə çap olunmuş kitabıdan götürülmüşdür.*

RÜSTƏM VƏ SÖHRAB

Milletlərin dərəceyi-tərəqqiləri məhz bir şəylə ölçülür ki, o da ancaq mətbuatlarındır. Hansı məmləkətdə çoxlu nəflı, davamlı və nüfuzlu mətbuat varsa, en mütərəqqi və mədəni məmləkət də orasıdır.

Mətbuatı olmayan milletin mövcudiyəti-istiqbali qətiyyən yoxdur.

Mətbuatı olmayan milletin və məhebbəti-vətəniyyəsi, nə qeyrəti-milliyyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola biler.

Dünyada davamlı heç bir hökuməti-məşrutə yoxdur ki, onu vücuða gətirən səbəbi-yegane mətbuat olmasın. Heç bir nəticə-pəzir inqilab yoxdur ki, onun müqoddimesi, onun validi mətbuat olmasın.

Mətbuat, inqilab, hürriyyət, ədalət – bunların cümləsi bir-birinden edadına möhtac yoldaşlardır. Bu səbəblədir ki, mətbuatsız səmərə-bəxş inqilab, inqilabsız hürriyyəti-mətbuat ola bilməz. Bu cəhətlədir ki, mətbuatsız idareyi-məşrutə, idareyi-məşrutəsiz hürriyyəti-mətbuat davam edə bilməz.

Biz az daha açıq deyək: bir idareyi-məşrutə ki, mətbuatın və bu vəchlə əfkari-kəsirənin məhsulu deyildir, tez-gec kohne halına qaydacaqdır. Bir inqilab ki, bir çox illər mətbuatın qucağında tərbiya olub onun təsirilə əmələ gəlməyibdir, ciddi səmərə vero bilməyəcəkdir.

İşte mətbuatın bu qüvvət və təsirini bildikləri üçündür ki, müstəbid padşahların cümləsi, nə qədər gücləri varsa, ciddi və həqərəst mətbuatın məhvini sərf etmişlərdir və etməkdədirler.

Əger biz türkler və müsəlmanlar da istərsək ki, dünyada yaşa-yaq, hüquqi-insaniyyəmizi mühafizə edək, qovğayı-heyatda məglub olmayaq, gərək qüvvətlərin allahı olan mətbuatın hörmət və əzəmetini bilek. Bilek də “məbəə” və “kitabxana” adı ilə ona məxsus “məbəə”ləri vücuða gətirək, bir də ümumi qayideyə tabe olaraq özümüzü, öz hüquqi-insaniyyəmizi mətbuatla mühafizəyə çalışaq.

Heyif ki, biz Qafqaz və Azərbaycan türkleri arasında mətbuat namına çox az əsər var. Bizimle bir qonşu, bir vətəndaş, lakin bidden dörd-beş qat az olan ermənilərin, gürcülerin ayda bir neçə yüzə qədər təzə kitabları, məcmüələri çıxdığı halda bizdə ayda dörd-beş kitabça da olsun çıxmır. Herçənd bu son vaxtlarda bir para təzə kitablar nəşr olunur. Lakin bunların bir parası tarix və divan adı ilə xurafat və cəfəngiyatdan ibarət, bir parasının da qiyməti birə beş-on qat artıq olduğundan ümumə nef verməmkədəirlər. Ortada nəfli və hər kəsin ala bilecəyi ucuz qiymətdə kitablarımız çox az.

İndilik talifi mümkin deyilsə, tərcüməyə nə söz. Ruscadan türk-cəmizə tərcümə olunmalı minlərcə kitablar var.

Ümidvaram ki, açıq dil ilə yazılmış nəfli, ucuz kitabçıları camaatımız alıb oxuyar. Camaati hemişə bir qərarda rəğbətsizlikdə güman etmek olmaz.

Mətbuatımızın irəli getməməyində camaat müqəssir isə, yazarlar da günahsız deyildir.

Bu gündən sonra camaatımız rus dili bilən ziyalılarımızdan, xüsüsən müəllimlərimizdən çoxlu tərcümələr, əsərlər ümidi edir.

Bu günlərdə mətbuatımıza “Müsevvər Rüstəm və Söhrab” adında gözəl, iibrətli bir kitab elavə olundu. “Müsevvər Rüstəm və Söhrab” cahani-mədəniyyətdə melum və məşhur olan Firdovsinin “Şahname”sindən tərcümə və nəql olunmuşdur.

“Şahname” məşhur dillərin cümləsinə ya tamamən və ya qismən tərcümə olunduğu halda heyif ki, türkçə tərcüməsi hənuz yoxdur. “Müsevvər Rüstəm və Söhrab” “Şahname”nın bir qisminin tərcüməsi isə də, bu qism o qədər mühüm və o qədər iibrətlidir ki, bundan, müəllimin əfkari-məxsusəsini bilmək olur.

“Müsevvər Rüstəm və Söhrab” ədəbi Azərbaycan türkçəsi ilə nəzmən yazılmış 180 səhifəlik bir kitabdır.

Kitabın dili mümkün mərtəbə açıq, üslubi-təhriri xoş və səlisdir. Kitabın nazimi Zaqafqaz idareyi-ruhaniyyəsi baş katibi şair Abbas ağa Qayıbovdur.

Bu kitabın gözəl çapına içindəki lətayif və rezif şəkillər ayrıca ziynət verməkdədir. Şəkillər məşhur nemə mütəvviri Rotter tərəfindən qayət doğru olaraq çəkilmişdir.

Rusyanın türkçə mətbuatı arasında bu kitab qədər gözəl çap olunmuş, bunun kimi zərif şəkillər ilə meydana çıxan kitab yoxdur.

Bu cür xoş kitabı əvvəlimci dəfədir ki, milli mətbuatımız arasında məmənuniyyətlə görürük.

“Müsevvər Rüstəm və Söhrab”ın nə cür olduğunu özgələrdən dinləməkdən isə öz ağızından dinləmək daha xoşdur. Odur 43-cü səhifəsi:

Rüstəm şah ki, Keykavusa acıqlanıb:
Başında gərəkdir şahın eql ola,
Nə ki, sen kimi əfsəri cəhl ola.
Demez şah əhli-həqiqət sana,
Adın şahdır, leyk təbin gəda.
Baş əyməm qabağında sen tek şahin,
Dexi nazını çəkmənəm əblehin.
Cahanda gezirsən mənim arxama,
Nə nazü təhəkküm satırsan mana.

Rüstəm iranlılara xıtaben:

Məni bir də görməzsiz İranda siz,
Bu yerlərdə salmaz mənim rəxşim iz.
Ədu etse İranı ger payimal,
Onun şahının boynunadır vəbal.
Dəxi neyləyim məndə yoxdur günah,
Aparın siz Allaha indi penah.
Minib bəd'əzan Rəxşı oldu rəvan
Siyahın çekib azimi-Sistan.

48-ci səhifə:

Ayağa durub getdi Güdərz o dəm
Qoyub Rüstəmin dalışınca qədəm.
Onunla bərabər qoşun başılar.
Dəxi atlanıb əzmrəh oldular.
Şitab eyləyib Rüstəmə çatdırılar,
Düşüb atlalarından salam etdilər.
Dediler ona sonra ey pəhləvan,
Sənin zəkerin cümlə İraniyan.
Bilirsən özün şahın əhvalını,
Deyəndə sözü gözləmez dalını.
Səni cılodısa dilazürde şah,
Dəxi yoxdur iranlılarda günah.
Edirsən neçün əhli-İranı tərk
Nə təqsir axır onun eylə derk.
Günahı nədir bu gözəl torpağın?
Götürdün üzündən onun baydağın.
Qoyursan neçün bizləri sən yetim.
Nədir cürmümüz söyle aye bizim.
Bunu guş edib verdi Rüstəm cavab
Ki, lazımdı Kavusdan ictinab...
Rəvadırmı ki, söylesin naseza,
Nə insafdır xeyir işə bəd ceza!..
Tamam etdi qurtardı Rüstəm sözün,
Durub sonra Güdərzə açdı lobın.
Tamamən sözüm doğrudur, yox xilaf.
Ona kimse etməz şəkkü ixtilaf.

Bunu etmək inkar mümkün deyil
Ki, deymiş sənə şahdan azari-dil.
Veli doğru fikr eylə ey namidar,
Verərmi bu vaqıye sənə ixtiyar.
Ki, tərk edəsən xaki-İranı sən.
Qala xarı-sərgəstə əhli-vətən.
Rücu eyle insafi-vicdanına,
Yaraşarmı bu heç sənin şanına.
Deyil mehz aid şaha xidmətin,
Tamam əhli-İranədir minnətin.
Bütün xidməti-qeyrəti her ne var,
Vətən sinəsində olub nəqşidər.
Keçər ömürlər, dövr edər dövrlər,
Vətən adını fexr ilə yad edər.
Sənin həqqi-seyin unutmaz vətən,
Gel əhli-vətəndən cəza gözle sən.
Qalınca gərək qətra qanın sənin,
Ola guşışın define düşmenin,
Başında kimin yoxdur eşqi-vətən,
Hesab et onu ruhsuz bir bədən,
Vətən qeyrətin çəkməsən sən əger,
Kim eylə ona canımı bəs sıpər?
Olur isə İran əger tarımar,
Səni rənce etməzmi namus ve ar?..

Nemanzadə

"Irşad" qəzeti, 3, 4 iyun 1908, №79, 80

YAZIMIZ, DİLİMİZ, "İKİNCİ İL"İMİZ⁵³

Möhterəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları "Tərəqqi"-nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ile yazdığı məqalelərində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdən, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamidan ireli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.

Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parçasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığınıñ gödəkçə mezmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.

Hüseynzade cənabları yazır: "Cəm ədati olan "lər" nə üçün "lar" şeklinde yazılır, "məfili enə, məfili fiə ədatları olan "dən" i "dan", "də" ni "da" şeklinde yazmaqdə nə məna var? İmla hərfləri türkçə kəlmələrin əslindəki səsleri mena, xüsusen son səsleri göstərmək üçün mühüm bir vəzifə ifa edirlerə də, sərf qaydalarına məxsus ədatları bunlarla yazmaq caiz olmaz. Biz özgə dillərə qarşı sərf qaydalardakı ədatlarımızın sadəliyi və birliyi ilə, mətiqə uyğunluq ilə fəxr edirik!".

Biz deyirik: Heyif ki, ədatlarımızın birsizliyi cənab Hüseynzadənin dediyi fəxrdən bizi mahrum qoyur.

Əger bizdəki ədatların hamısı və ya çoxu bir cür yazılsayırlar, biz Hüseynzadə cənablarının dediyinə yoldaş olurdular. Amma təəssüf ki, 2-3 ədatdan başqa özgə ədatlarımızın hamısı sözün axır hecasına tabe olub iki cür, bəzisi dörd cür yazılırlar. Demək ki, Hüseynzadə dediyinin tərsine olaraq gerçəkdən fəxr olunacaq ahəngimizin bir-iki mətiqsiz sərf qaydasına qurban etməmişik.

Budur bizim ədatların bir parçası:

<i>nazik yoğun</i>	<i>yoğun nazik</i>
<i>mə-ma</i>	<i>gəzmə - yazma</i>
<i>cək-caq</i>	<i>gəlecek - yazacaq</i>
<i>sin-sın</i>	<i>gezsin - yazsın</i>
<i>rək-raq</i>	<i>gəzərek - yazaraq</i>
<i>kən-qan</i>	<i>çəkişkən - çalışqan</i>
<i>gec-qaq</i>	<i>süzgəc - dolanqaç</i>
<i>kin-ğun</i>	<i>yetkin - solğun</i>
<i>li-lu</i>	<i>tərli - sulu</i>
<i>lik-luq</i>	<i>çiçeklik - otluq</i>
<i>im-un</i>	<i>dirim - ołum</i>

Yuxarıdakı yazıldan görünür ki, bizim ədatlar ümumiyyətə, deyiləcək dərəcədə nazik hecalı sözlərin axırında nazik, yoğun hecaların axırında yoğun yazılırlar.

İndi ümumi qaydamız belə surətdə ikən "lər", "də", "dən" ədatlarını nedən ötrü yoğun hecaların axırında "lar", "da", "dən" şeklinde yazmayaq?

Burada biza deyilecək ki, osmanlı ədibləri elə yazılırlar, biz de gerek elə yazaq. Çox əcəb, amma bizi de deyirik ki, osmanlıların əlif-baları, imləri, sərf qaydaları hələ tamamilə təyin edilib qurtarmamışdır. Daha doğrusu, osmanlıda hələ bir tərzdə imla və sərf qaydaları yoxdur.

Cövdət Paşa, Necib Asım, Əhməd Rasim, Monastırlı Rüfat⁵⁴ kimi məşhur yazıçıların sərf kitablarında bir-birine uymayan xeyli qaydalar, qaydasızlıqlar var. Bu xüsusda aşağıda uzun təfsilat veriləcəyi üçün burada gödək keçirik.

Cənab Hüseynzadə buyurur: "Sərf qaydalarımıza məxsus olan ədatlar qayet müəyyən olub, adətən, heroqlif halını almışdır. Əslində Çin tərefindən geldiyimizi unutmayaq. Heroqlife təeccüb etmeyiniz!".

Biz deyirik: Ədatlarımızın o "Heroqlif"⁵⁵ halı ehtimal dilimizin ibtidai və hicai vaxtında imiş. Amma vaxtın keçməsi ilə, dilin genişlənməsi ilə ədatlarımız "heroqlif" halında çoxdan çıxmışlar. Hətta 1200 il əvvəl türk dili ilə yazılın türk əlifbasının vücutunu bize bildiren "Orxon"⁵⁶ məhkukatında belə, türk ədatları heroqlif halından çıxıb ayrı-ayrı yazılmışdır.

Yəni nazik hecalı sözlərin axırında nazik səsli ədat, yoğun hecalı sözlərin axırında yoğun ədat yazılmışdır.

Orxon yazılarından sonra türk dilində 463-cü ilde yazılın "Kutadqu bilik"⁵⁷ adındaki əski türk kitabında və özgə əski türk kitablarında ədatlar həmişə nazik, yoğun olmaq üzrə iki dörtlü yazılmışdır. Məsələn, "Kutadqu bilik" də yazılır:

Qövərmiş yiğaclar doğdu yaşıł,
Bizəndi bütün al-sarılıq, çök, kırıl.
Tüməndi çiçəklər yazılıdı tüle...

Yuxarıdakı nezmlərdə "yiğac" sözü yoğun olduğu üçün "lar" ilə, "çiçək" sözü nazik olduğu üçün "lər" ilə cəm yazılmışdır.

Bizim zənnimizə görə, ədatlarımızın axır vaxtlarda sessiz hərflər ilə bir növ yazılmışına səbəb ədatlarımızın heroqlif halında olmasından ziyadə əreb və farsa təqlid bələsi olub.

Türkler nə qədər ki, türklükdən, Türküstəndən uzaq düşüb, esrərcə əreb hökuməti və dini, fars ədəbiyyatı nüfuzu altında qaldılar, o qədər türklerini və türk dilini itirdilər.

Hətta demək olar ki, türklər müsəlman olandan bu yana nə qədər əzemətli türk hökumətləri vücuda getirdilərse, bir o qədər də ərəb və fars ədəbiyyatına, dilinə əsir olub, öz dillərini yaddan çıxartdır. Hemd olsun ki, axır vaxtda Anadolu səlcuqları bir az türkçə yazmağa tənəzzül edib, türk dilini rəsmi dil elədilər. Səlcuq türkləri ərəb hərf-ləri ilə türkçə yazmağa başlayanda təbii çox zəhmət çəkdilər...

Şəkk yoxdur ki, lap əski türk yazıları özgenin nüfuzuna tabe olmayı üçün səlcuqların və hətta osmanlıların indiki türk yazılarından daha doğru, daha asan oxunurlar.

Osmanlılar elə ki, səlcuqi hökumətinə varis oldular, elə də yazılarına, ədəbiyyatlarına varis olub ta zəmanəmizə qədər səlcuqi imla-sını arayır, cüzi islah ilə təqib edirlər.

Halbuki əski imla ilə sözlərimiz, ədatlarımız yaxşı oxuna bilmirlər. Bu oxunmazlıq səbəbindəndir ki, osmanlıların cavan ədib və yazılıcları bir çox isimlərin əski imlasını, yazılışını dəyişdirdiklərindən nəsil qeyri ədatların da əski tərzlərin dəyişdirib yazırdılar. Bəli, dünyada heç şey əski halında qalmır. Türk yazıları da nə qədər ki, doğru oxunmur, nə dərəcədə ki, dəyişilməyə ehtiyac görünür, dəyişəcəkdir.

Hüseyinzadə cenabları yazır: "Tərəqqimizin maneelerini əlibamızda görərək yazımızı, imlamızı islahə qalxışanların rus əlibasından başqa bir şeye etibar etdikləri yox. Bunların çoxu firəng, ingilis əlibasından xəbərsizdirler. Halbuki ingilislər o əcaib imlələri ilə Avropa və Amerikada, yaponlar o heroqlifləri ilə Asiyada mədəniyyətin ən üst qatına yetişməmişlərmi?"

Biz deyirik: "Möhtərem əfəndi, tərəqqimizin maneelerini əlibabada görən, əlibasından heç xəborləri olmayan Bakı müəllimləri deyil, bəlkə çox gözəl ingiliscə, fransızca bilən Topalı Helmiler, doktor Şerafeddinlər⁵⁸, Mirzə Melkümhanlar⁵⁹, Abdulla Cövdətlər, Qazanlı Maqsudovlar, adları yadımızdan çıxan osmanlı zabitləridir.

Qazanlı Maqsudov Bakı müəllimlərindən daha qabaq sözlərin hamısı hərflerle yazılan əlibba kitabı nəşr edib məktəblərdə öyrətməyə başlamış, Maqsudov Bakı müəllimlərindən daha cüretli olaraq hamı ərəb sözlərini de sesli hərflerle yazmış. Tərəqqimizin maneelerini əlibbamızda görənler yalnız indiki zamanın cavan türkləri deyil, bu fikir osmanlılardan 25-30 il əvvəl başlamış olmalı ki, mərhum Kamal bəy onlara qarşı "səlefərimizin əsərləri atılmaq lazımlı gələcək? Ola bilməz" demiş. "Ola bilməz" deyən Kamal bəyin bu sözlerin-

den görünür ki, o da bir cür razi olur. Amma sələflərinin əsərlərinin atılacağından qorxur. Şəkk yox ki, bu böyük məsələ əvvəl vaxtlar və ondan sonra osmanlıda 1-2 "ola bilməz" ilə sönməmişdir. Bəlkə hər işdə olduğu kimi belə bir təzəliyin müzakirə və məşverətinə yol verilməmişdir. Tərəqqinin maneelerini əlibbada görenlər yalnız türklər olmamışdır. Avropalı qoca pedaqq Leybnits⁶⁰ "Məne mükəmməl bir əlibba verin, mükəmməl bir dil verim, mükəmməl dil verin, mükəmməl bir mədəniyyət verim" – sözlerile tərəqqinin maneelerini bir növ əlibbada görür. Biz də qanıñ ki, tərəqqimizin əsil maneesi yalnız əlibbamız deyil, amma əlibbamız hər halda tərəqqimizin maneelerindən biridir.

Əcəba, mədəniyyətin en yuxarı qatına çıxan yaponiyahlar, ingilis-lər əlibbalarından razıdırlarmı? Bir para firəng ədibləri imlələrindən, serf qaydalarından şikayət etmirlərmi? On-on beş il əvvəl Fransa maarif naziri bu barədə cüzi bir təşəbbüsde olub nümunədə bulunmadırmı?

Bu gün yaponlar əlibbalarından, heroqliflərdən narazı olub onu dəyişdirmək istəmirlərmi? Hətta müqəddimə və başlangıç olaraq latin hərfli ilə bəzi məcmüələr nəşr etmirlərmi?

Bu ayrılıqlar, bu narazılıqlar göstərmirmi ki, avropalıların, yapon-ların əlibbaları, imlələri çoxdan islahə möhtacdır. Lakin bu islah, bu təbəddüb məşrute inqilabları kimi asan deyil. İş o qədər kökləşmiş, o derecə adət edilmiş, o mərtəbə yayılmış ki, o köhnə, lakin o imla istibdadını pozub, yerinə təzəsinə qoymaq hər fədakarın, hər mütəd-didin işi deyil!

Avropada, o hürriyyət aləmində əskikliklər, islah olunacaq şeyler məger azmı? Buna təəccüb edib o hürt, o mədəniyyəti Avropa qüsurlarını görə-görə belə, neçə, düzəldə bilmirmi deyirsiz? Bəli, düzəldə bilmir. Çünkü bu gün görünən o qüsurlar vaxtilə azad, lakin yanlış bir suretdə hər kəsin qanına girmiş adətlerin, hər kəsin ruhunu əsir edən əqidələrin nəticəsidir. Avropada bu gün hər saat görülən əmələ qarışıqlığı, məsiş dərliği, sinif davaları, parlament münaziələri, inti-xab vuruşmaları vaxtı ilə qoyulan və azadlıqla adət edilən ictimai-iqtisadi müsavatsızlıqların, ədalətsiz qanunların belasıdır.

Bir çox fədakarlar gecə-gündüz çalışıb bu müsavatsızlığın, bu ədalətsiz məsişin islahına çalışırlar. Lakin azadlıqla köklənmiş olan o adətler tezliklə dəf oluna bilərmi?

Halbuki bizdə iş belə deyildir. Bizim əskikliklerimiz bizim üçün xeyirdir. Bizdə hələ məşrute adı ilə sınıf müsavatsızlığı, azadlıq naminə qanuni ədalətsizliklər yoxdur.

Yazımız, imlamız bir müeyyen üsul ilə ümmünləşmiş, maarifimiz yüzdən 4-5 adamdan o yana keçməmiş, daha doğrusu, yalnız müsəlman türkləri deyil, bütün islam aləmi yazidan, imladan xəbersiz yatr. Buna görə bizdə davamlı böyük bir qeyrət ilə xeyli işləri deyişdirmək olar.

İngilisler imlalarını deyişdirə bilmirlər. Çünkü köhnə elifba ilə yazılmış neçə yüz milyon kitabların birdən atılmaq, neçə milyon ingiliscə danışanların birdən böyük zərər çekmek, neçə min mətbəelerin birdən dayanmaq müzərrəti var.

Lakin bizdə beləmi? Ciddi oxutmağa layiq neçə türkçə kitabları var, neçə cift mətbəemiz işləyir, yüzdə neçəmiz indiki yazımızı bilirik?

Burda bizdən sual edilecək ki, elifbamızı deyişdirsek, sonra köhnə elifba ilə yazılmış ərəbi və farsı kitablardan nə cür istifadə edə biləcəyiz?.. Ərəb kitablarını və ərəbcəyə yaxın yazılmış əski kitablarını onsuza da anlaşıraq. Əlifbamız deyişməsə belə, o cür faydalı kitablar gərək yenidən türkçəyə tərcümə edilərlər ki, anlaşılsınlar. Ol vaxt yaxşı olmazmı ki, o zəhməti təzə əlifbamız ilə görek.

Bir də biz keçmişə deyil, gərək gələcəyi düşünək, neçə yüz xasın faiəsini deyil, milyonlarca avamın xeyrini insafa alaq.

Atalarımız müsəlmanlıq ərəb hərfəri ilə ve ərəb dili ilə öyrənmək isteyib böyük zərərlərə, felaketlərə düşər oldular. "Düşün, sonra iman getir" qaydasını buraxıb "gözünü, beynini yum, ərəb dili ilə ərəbə müqəllidlik ilə iman getir" – üsulunu təqib etdilər. Bu yol ilə həm özlerini, həm də bizi bedbəxt etdilər. Elə bilirom ki, dəxi keçmişlərdən, keçmiş zərərlərimizdən, Avropanın bu gün narazı olub asanlıqla düzəldə bilmədiyi qüsurlarından ibret almaq vaxtidır. Bilmədiyimiz Avropanın bu gün narazı qaldığı əskikliklərdir ki, onu da oradan öyrənib hər iki qüsürün bundan sonra bizdə köklesməməsinə dörd əl ilə çalışmalıyıq.

Heç bir ağıllı türk bulunmaz ki, keçmiş qüsurlarımızı, Avropada bu gün görülen rahatsızlıqları bili-bili onların gələcəkdə bizdə də tekrar olunmasına razı olsun.

Təkrar edirəm: Biz əskikliklerimizi qənimət bilib indidən idarəmizə, qanunuza, imlamuza, ədəbiyyatımıza elə əsaslar qoyaq ki, geləcəkdə peşman olmayaq. Buna görə biz heç vaxt deməməliyik ki, ingilisler, yaponlar qarışq və heroqlif xətləri ilə tərəqqi etdilər. Biz də gerek başımızı qıra-qıra onlar kimi tərəqqi edək.

A canım, ingilislerin, yaponların əlinde vaxtı ilə mükemmel bir elifba olsa idi, bu gün daha ziyan tərəqqi etməzlərmidi və o çətin imlalarına, o heroqlif yazılarına serf etdikləri vaxtlarını özgə bir işə sərf etseydilər, daha çox qazanmazlardı?

Demək olmaz ki, ingilislerin, yaponların zərərini bu gün anlayıb narazı olduqları metləblərdən, əqidelərdən ibret alıb biz də bu gün-dən özümüzü düzəltməyə çalışıb bilmərik. Medeniyyetsiz məmləkətimizə elektrik maşınası, tozlu yollarımıza avtomobil getire bilmərik. Gərək biz də yüzlərə il öküz arabası ilə çalışıb yavaş-yavaş onların dərəcəsinə çıxaq ki, ol vaxt öküz arabasını buraxıb elektrik maşını işlətməyə haqqımız olsun.

Cənab Hüseynzadə deyir: "Ruslar qarmaqarışq ədatlarını hərəkə ilə göstərməyə çalışırlar deyə, onları təqlidə biz də borchumuyuz?".

Biz elə bilirik ki, mərsiyexanalara yaraşan o cür təqliddən "İkinci il" i yananlar çox uzaqdırlar.

A canım, rus, əreb, firəng – cəminin qarışqlığı bize nə yol ilə örnək ola bilər ki, elə bir təqlidə hacət görülsün. Biz ləp bu fikrin tərsinə olaraq deyirik ki, Bakı müəllimləri rus imlasının çətinliyindən, mətiqsiqliyindən ibret alıb çalışmışlar ki, bizim imlamız, söz-lərimizin çətin oxunmaqlıqlarını elə bir mətiqsiqlikden qurtarsınlar. Çalışmışlar ki, bizim imlamız mətiqsi imlalara benzəməsin.

Bir də ədatlarımızı en evvel sesli hərflər ilə yananlar sizin təbirinizcə firəngcədən bixəber, yalnız rusları təqlid edən Bakı müəllimləri deyil, belkə ruscadan bixəber, firəngləri təqlid eden osmanlı yazıçıları olmuşlar. Bununla berabər, bu işdə heç təqlid-zad lazımlı deyil, hər pedaqq, hər bilikli-həmiyyəti müəllim öz dilinin, öz imla-sının qeydine qalmağa borcludur.

Hüseynzadə buyurur: "Tənin", "Yeni qəzetə", "Sabah", "İqdam", "Sərvət fiunun" kimi en tərəqqipərvər qəzetlər əsrlərdən bəri təyin etmiş imla tərzindən ayrılmayırlar. Kamalların, Hamidlerin, Əkremlərin, Əhməd Müdhətlerin, Fikrətlərin, Üşşağızadələrin, Əhməd Rasimlərin, Fatma Aliyyələrin əsərləri həp o imlayı təqib edir".

Biz deyirik: Əger sizin dediyiniz imladan məqsəd yalmız “lər”, “də”, “ə” ədatlarının iması isə çox doğru, yox, hamı sözlerin, hamı ədatların iması isə uca səslə deyirik ki, çox nahaq. İmla xüsusunda dünya üzərində elə bilirom ki, bizdən bedbəxt, bizdən uyğunsuz heç bir millət yoxdur: İngilis, fireng ədibləri hələ o yana dursun, heç bir çini-maçinli, siyamlı bir ədib düşünməz ki, bir sözün, ədatın imlasını iki-üç cür yazsın. Amma gəlib bizim ədiblərə baxın. Bir sözü biri “anlaməzsən”, o biri “anlaməzson”, daha o biri “anlaməzsəsin”, dördüncüsü “anlamazsun” yazar. İki-üç cür yazılın minlərcə sözlerdən mən nümunə üçün bir neçəsini yazıram: “Nəsl” – “nasıl”; “qəzgən” – “qəzan” – “qazan”, “istəyür – istiyor – isteyir”; “ancəq” – “ancağ”; “demir” – “demir” – “dəmur”; “beşqə” – “başqa”; “anlaşılsun” – “anlaşılsın” – “anlaşılsın”; “doqri” – “doğru”; “gelmisün” – “gelmisin” – “gelməsun” – “gelməsen” və qeyrə. Bu barədə uzun misallar gətirməyə hacət də yoxdur. Kimdə türk professoru Şəmsəddin Sami⁶¹ bəyin “Qamusı-türkü”sü varsa, zəhmət çəkib açıb baxsun. Orada görülecekdir ki, bir çox türk sözlərinin iması 2-3 cürə yazılıb.

Mən yuxarıdakı misalları, o müxtəlif imlaları adsız yazıçıların eserlərindən deyil, Hüseynzadənin göstərdiyi adlı ədiblərin eserlərində tapıb yazdım. Əger inanılmazsa, bir-bir göstərməyə hazırlam.

Osmanlı ədibləri imlalarını 25-30 ildən bəri çox fərqli bir surətdə deyişdirməye başladılar. Bu deyişdirmək getdikcə genişlənməkdədir. Hətta bundan sonra yeni fikirlər, düşüncələr əsirlikdən qurtardıqdan o yana bu deyişdirmələr div addımı ilə böyüyəcəkdir. Osmanlıların başlarında hələ o qədər ağır siyasi-ictimai yükler var ki, onları buraxıb imla məsəlesi ilə məşğul olmağa vaxtları yoxdur. Amma arxayınan ki, çox çəkmez, imla davası qopacaqdır.

Bolqaristanda çıxan “Günəş” qəzetinin yazmağına görə hələ indiden belə “bezi bilikli osmanlı zabitləri bu fikirdədlər ki, hərf-lərimizin tek-tek “biliyor” sözünü “bilir” kimi yazmaq təklifini meydana qoysunlar. Heç şəkkim yox ki, osmanlılar tərəqqi etdikcə əski imla tərzlerini saxlamayacaqlar.

Türkçə şeir yazmaq da şöhrət tapmış iqtidarlı şair Məmmədəmin bəy “Rəsmli kitab” adındaki məcmuədə yaddığı şerin adı belədir: “Hər nerəyə basmış olsan, orada yüz min can yatur” misrası ilə “Hər kəs kəndi ölüsünə ağlamağa qoşmada” misrasındaki “olsan” ilə “ağlamaya” sözlerinə diqqət ediniz. O qüdrətli osmanlı şairi də “sə” əda-

tını “rusları təqlid” edən Bakı müəllimləri kimi “sa” tərzində yazar. Hamid bəyin “yüksek-yüksəlt” tərzində yazdığı sözü Əkrəm bəy “yüksəld ədayı neğmeyi-riqqət füzudunu” misrasında “yüksəld” şəklində yazar. Özgə ədiblərinin “bilməzsən” şəklində yazdıqları feli Əkrəm bəy “bilməzsün ab deqdeqeyi-inkisarımı” misrasında olan kimi “bilməzsün” şəklində yazar. Çoxunun “xeyir” şəklində yazdığı sözü Fikrət bəy “xayr” şəklində yazar.

Bu imla ayrılığı təzə fikirlərdə, təzə yazıçılarında daha artıq görünür, hələ bundan sonra daha çox görünecəkdir...

Yuxarıdakı misallardan anlaşılacağı üzrə nə osmanlıının böyük ədibləri bir tərzdə yazırlar və nə de onları təqlid edəcək olan təzələr. Bunlardan anlaşılır ki, türk iması hələ müəyyən deyil; hələ ümumən bir imla tərzi qəbul edilməmişdir ki, bu qədər müxtəlif yazırlar. Ehtimal burada bizə deyə bilerlər ki, bu ayınlıqlar kiçik-kiçik əhəmiyyətsiz ferqlərdir. Lakin elə deyil. Bu ferqlər biz qafqazlılar üçün əhəmiyyətsiz olsa da, sərfi, iması müəyyən iddia edilen osmanlılar üçün çox əhəmiyyətli olmalıdır. Firenglər o yanda dursun, heç bir erməni, gürçü ədibi bir sözün, xüsusən bir fəlin imlasını iki-üç cür yazmaz.

Bizdə imla qarışıqlığı ondan ötrü elə olub ki, biz türk lehçəsinə, türk dilinin qanununa tabe olmaqdan ziyadə əreb və fars imlasına təqlid etdiyimiz kimi, dilimiz, imlamız da əreblerdən almağa, özümüzü itirib ərableşməyə çalışmışıq. Min illerdən qalan türk adları-mızı, türk leğəblərimizi, türk sözlərimizi həqarətələr cürdüüb dilimizə heç yaraşmayan adları tapmışıq. Hətta o dərəcəyə varmışıq ki, əsil türkçə olan “toğrul” sözünü əreblerin yazdığını kimi götürüb “tuğra” şəklində yazarıq və hətta əreb sözü kimi “tuğrani-həməyün” tərkibində eləyirik.

Şükür ki, Qazan Orenburq türkləri öz dillerini, öz imlalarını əreb-lərin nüfuzundan bir dərəcəyə qədər qurtarmışlar. Qazan yazıları içərisində çətin oxunan sözler varsa, ancaq ərabçə sözlərdir; türk sözləri osmanlı sözlərindən çox açıq, çox düz oxunurlar.

Hüseynzade cenabləri yazır: “Əlişir Nəvainin, Füzulinin əsərləri yenidən nəşr edildikcə yenə o imlaya, yəni osmanlı imlasına tabe tutulur”.

Biz deyirik: Əger bu əsərlərdəki əski türk sözləri indiki osmanlı türkçəsinə tərcümə edilsələr, mümkün, yox yenə əski sözlər ilə

yazılırsa, mümkün deyil. Çünkü ol vəqt eski türk sözlerilə yazılın qafiyelerin pozulması lazım gelir. Ele köhne türk sözleri əreb sözleri ilə qafiyə edilib ki, indiki imla tərzi ilə yazsaq heçdən de heç olar.

Bizdə eski şairimizin yazdığı imlanı deyişdirmək insafsızlıqdır. Bundan başqa eski imla tərzi şairin vaxtında danışilan lehcəni bir dərəcəyə qədər bildirdiyi üçün o dəyişilsə, o vaxtin lehcəsini hansı əsərlər ilə bileyəcik?

Bax bu ola bilər və olmalıdır ki, eski şairlərimizin əsərlərini nə cür ki, özleri yazmışlar, o imla ilə çap etdirməklə bərabər həmin əsərlərin məzmununu öz türkçemiz ilə yazüb çoxlu nəşr eləyək.

Hüseynzadə cənabları deyir: "Uşaqlar "dən", "dan", "ler" və "lar"ı öyrəndikdən sonra bir də bunları unudub "dən" "ler"ə alışmaq üçün yeni bir zəhmət davamı çəksinler..."

Biz deyirik: Uşaqlarımız yazımızı səsli herflər ilə tezə öyrəndikdən sonra "dən" "ler"i yenidən öyrənməyə heç zəhmət çekməzler. Kaş ki, yazımızı öyrətmək üçün uşaqlarımızın zəhməti bu olaydı.

Hüseynzadə yazır: "Abdulla Cövdət "bana", "sana" yazırsa, tatarlar da "bənə", "sənə" yazırlar, biz də "bənə", "sənə" yazırıq... İştirahatda, dil və imla ittihadı da o zaman pozulur gedir".

A canım, ne var ki, nə pozulsun. İttihad bircə "bənə", "sənə" yazmaqla ola bilməz.

Bir-birilərinin gözünü çıxaran, bir-birinin kökünü kesən, bir-birilərini yox eleyən türk hökumətləri hep "bəna", "səna" yazırlardı.

Bir-birilərinin gözünü çıxaran, bir-birinin, bir qövmin ittihadı üçün en əvvəl her tayife öz lehcəsinə "mənğə-sənğə", "mənə-sənə" yazmaqla bilgi və fənn öyrənməlidir. Xüsusən Türküstən, Tatarıstan, Osmanlıstan kimi bir-birilərindən uzaq, lehcəcə xeyli ayrı "turanişalar" mütləq öz lehcələri ilə, öz imlələri ilə oxumağa, tərəqqiye başlamalıdır. Öz lehcələrlə, öz imlələri ilə tərəqqi edib millət, ittihad, azadlıq tədrini, insanca yaşamağı, əsirlilik alçaqlığını, ayrılıq zərərini yaxşıca biləndən sonra millət ittihadı da olar, gücü də.

Hüseynzadə cənabları yazır: "Müsəlman türkcəsi, farsı, ərebı özüne birər məxəz ittixaz etməklə və bunlardan ən mənali, ən lətif sözləri seçib almaqla her iki dil qədər vüset və letafət peyda edib, mədəniyyətin təzə ehtiyaclarına ən əlverişli bir hala galmışdır. Bu gün sözlərimizin yarısı haman farsca və ərebcedir".

Biz deyirik: Çox heyiflər olsun ki, dilimizin yarısını əreb və fars sözleri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və merifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərək, qasıımızı qayırarkən gözümüzü çıxarmışlar.

Bəli, tərəqqi etmək isteyən millətlərin özlerindən daha mədəni millətlərdən bir çox sözələr alıb dillerini genişlətdiklərini və bu dünyada təbii bir qanun olduğunu indiki məktəb uşaqlarımız da bilirler. Biz neinki əreb və farslardan, firəng, yunan və italyan sözlərindən bir çox sözələr almışıq. Bizim kimi her millet də bir-birindən yüz minlərce sözələr alıb dillerini genişletmişlər. Buna kimin nə sözü?

Lakin dərd bundadır ki, bizim almağımız ilə özgələrinin almağı arasında dağlar qədər fərq var. Biz özgələrden söz almaqla öz dilimizi həqiq və bərbad etmişik. Amma özgələr dillerini məntiq dairəsində genişletmişlər. Özgedən söz almaq biza böyük bəla olmuş, amma başqalarə səfa. Özgələr ehtiyac gördüklərini, özlerində olmayan sözələr almışlar. Özlerində olan bəzi sözələri almışlarsa da, çox az. Özgələr aldıqları yad sözələrini özlerinə mal edib öz lehcələrinə uydurmuşlar. Öz sərfərinə, öz qaydalarına tabe etmişlər. Lakin öz dillerinin qanununa zidd olan yad sərf qaydalarını heç vaxt qəbul edib, öz dillerini bərbad etməmişlər. Öz sərfərini Bakının Quba meydanı, Tiflisin Şeytanbazarı halına qoymamışlar. Amma biz, biz bədbəxtlər nə qayırmışıq, bilirmisiz. Biz, bize lazımlı olan elm, fənn istilahlarını qəbul etməklə bərabər, min illərce işlədiyimiz sadə türk sözələrimizi, beşikdeki nənnilərimizi də buraxıb yerinə əreb və fars sözələri almışıq. Və onları böyük bir həvəslə yazımızda, ədəbiyyatımızda işlədib avamlardan ayrılmak, "alim" görünmək bədbəxtliyinə düşmüşük. Məsələn: Tanrı, ana, ata, qardaş, yoldaş, çörək, su, duz, ot, göy, yer, ev, eşik, sevgi, istəmək, yaşıl, qırmızı... bu cür üç-dörd yaşındakı balalarımızın da bildiyi minlərcə türk sözələrimiz ola-ola, onları buraxıb yerinə, Həqqi-təala, pədər, mədər, rəfiq, hemşire, pak, məeşir, səma, zəmin, astanə, məhəbbət, səbz, xüzrə, sürx sözələrini işlədirik və çoxlu yazırıq və hətta onlar ilə yazmayı özümüze bir "hünər-sərəfrazlıq" gümən edirik.

İndi insaf ediniz, bir millət ki, ata, ana, su, çörək kimi sözələri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o milletin nə şanı olar. Dəxi nə hala deyə bilərik ki, mənim də dilim və vücudum vardır?

Dünyada heç bir millət özgələrin sərf qaydalarını nə cürə ki, var, eləcə qəbul edib, öz dilinə doldurmamışdır. Ancaq dünyada birçə biz hamidən “ağlılı”, “qanacaqlı” çıxıb özgələrin başlarındakı sənqları ile bərabər ayaqlarının tozlarını da qəbul edib gözlerimizə sürmə elemişik.

Bir türk doğru bir ibarə yazmaq üçün əvvəl sərf və nəhvən başqa əreb və farsın da sərfini mütləq çox yaxşı bilməlidir...

Rus darülfünunu qurtarır öz dilində danışmağını, yazmasını yaxşı bilən bir türk gerek əreb, farsı qaydaları da yaxşı bile ki, “savadsız” töhmətindən xilas ola.

Sözü çox uzatmayaq. İndi deyilsin gərek, ərebin, farsın bir çox sözlərini möhtac olub almışq, buna heç söz yox, amma onların sərf qaydalarını almağa nə ehtiyac görülmiş? Tərifat, dərecət, kütüb, qılman, sur, həqaiq, məkatib, müslimeyn, bəndəkan, şagirdan və qeyri bu kimi sözləri əreb və fars qaydası ilə yazmağa nədən möhtaciq? Əcəba, bunlar türk qaydası ilə teriflər, dərecələr, kitablar, qulamlar, suretlər, həqiqətlər, məktəblər, müsəlmanlar, bəndələr, şagirdlər yazılısa idi, bunları bir dərəcəyə qədər avamımız da qansa idi, nə olardı?

Möhtərem ustadımız Hüseynzadə cənabları “ler” və “lar” dərdinə qalıb uşaqlarımızın zəhmətini “ler” ilə “lar”ın ayrı-ayrı yazılılığında görəcəyi yerdə dilimizə hücum edib “ler” ədatimizin kökünü kesməye çalışan o bir sürü əreb və fars cəmlərinin ədatlarını dilimizdə qovmaq dərdinə qalsa idi, daha yaxşı, daha sevab, daha məntiqli olmazmı idi!

Əcəba, uşaqlarımızın zəhmətinə heyifləri gəlib cəm ədati “ler”in iki cür yazılımasına razı olmayan möhtərem ədiblərimiz bilmirəm necə olur da iyirmi və daha çox əreb cəm qaydalarının dilimizdə işlənmeyinə razı olurlar.

Doğrudur, biz əreb və farsdan minlərcə söz almışq. Bundan sonra da ehtiyac gördükçə alacağız və almalıyq. Lakin o aldığımız sözləri özümüze mal edib, onları öz türk sərfimizə tabe etmeliyik. Onları türk sözü kimi işlətmeliyik. Ərebin, farsın hamı sərf qaydalarını dilimizdə qovmaliyq. Öz türk dilimizin aləmində yalnız türk sərfini hakim etmeliyik.

Bundan özgə dilimizə ehtiyatsız keçən bir çox əreb və fars sözlərinin qarşılıqları bizdə ola-ola onları mümkün mərtəbə işlətmə-

meliyik. Məsələn, ata, ana, su, yer deyişdirmək və bunlar kimi minlərce türk sözlərimiz ola-ola bunların yerinə pəder, madər, ab, zəmin, şikəst, tədbir kimi yad sözləri işlətməliyik.

Bizdə heç gərək olmayan əreb və fars sözlerini dilimizdə ən ziyanın işlədən “zəhmətsiz qafiyə” tapmaq istəyən şairlerimizdir. Şairlerimiz doğrudan qafiyə belasından şeirlərini yersiz-gərəksiz əreb və fars sözləri ilə doldururlar. Bumunla bərabər bu hala haqsız da olsa, bir məna vermək olar.

Amma qafiyəye-zada mecbur olmaya-olmaya “nəşrlərini” əreb və fars sözleri ilə doldururlara nə deməli? Burada bir çox ədiblərin eserlerindən birən nümunə götərib göstərməyə hacət yoxdur. Çünkü burasını hamı oxumuşlarım bilirlər.

Bizdə elm və mərifətin camaatımız arasında yayılmamasının ən böyük səbəblərindən birisi də dilimizdir, daha doğrusu dilsizliyimizdir.

Ədiblərimiz, şairlerimiz yazıçılarımız və qəzetçilərimiz yazılarını ən ziyada “avam” üçün deyil, “xas” üçün yazırlar. Halbuki bir millətde hakim “xas”ın fikri deyil, “ümmək”un fikridir. Buna görə hamidən ziyada ümumun fikrinin açılmasına çalışmalıyq. Bunun üçün də bir dərəcəyə qədər hamının və heç olmazsa, çoxunun anlayacağı bir dil ilə yazmalıyq. Millətin çoxuna xidmət etmək istəyənlər çoxunun anlayacağı bir dildə yazmalıdır. Açıq türkçə yazırlara avam dili deyib gülməməli, əreb və fars sözləri ilə dolmuş yazırlara da guya yanlış olaraq ədəbiyyat dili deyib fəxr etməmeliyik.

Bu gün bizim işlətdiyimiz dil, ədəbiyyat dili deyil, oğurlanmış, çirkin bir dildir. Əreb və fars sözləri ilə yazılış uyğunsuz yazırlara ədəbiyyat dili demək ədəbiyyatın nə olduğunu bilməmekdir. Camaatımızı bu fikirdən daşındırmaq çağıdır. Dilimizin qədrini bilmək çağıdır.

Əgər bu yanlış fikirlə gedərsək, bizdə hamı camaatin oxuması, bilikli olması ya Mehdinin çıxmاسına və ya İsanın enmesine qalmış deməkdir.

Dəxi vaxtdır ki, “xas” dilin “avam” dilinə yaxınlaşdırıraq. Dəxi vaxtdır ki, mümkün mərtəbə açıq yazıb camaati oxumağa həveləndirik. “Camaatımız oxumur, oxumaq istəmir” – demək doğru deyildir. Hansı açıq dililə əsərlər yazıb camaati oxumağa alışdırıldıq ki, camaatdan şikayət eləyək, onlara nə verdik ki, nə isteyək? İnsafla

düşünülürsə, bu gün camaatımızın belə kor ve cahil qalmağına beş-on dilençi mərsiyəxanın, bir para lotu mollaların əlində oyun-oyuncaq olmağına səbəb olanların bir qismi də ediblərimiz, şairlerimiz, yazıçılarımız, qəzet yazarlarımızdır. Bu cənablarımız ha qışqırırlar ki, ay qoymayın, milət geri qaldı! Lakin millətin əsil geri qalmağına səbəb olan yazımızın, dilimizin islahi üçün, türkçemizin işləməsi üçün heç çalışdılarmı? Əger açıq bura türkçesi ilə yazarsaq, İstanbula gedən beş-on qəzetimiz anlaşılmayacaqmış, canları çıxsın anlamsınlar. Bize beş-on istanbullunun anlaması lazımdır, üç-dörd milyon qaf-qazlıının anlaması lazımdır. Biz indilik öz lehcəmizle, öz sözlərimizlə oxuyub yazmaq öyrənsək, sonra osmanlıları da tanıyarıq, türküstanlıları da bilərik, ittihad da eylərik.

Yuxarıdakı sözlərimi oxuyub mənə deyə bilerlər ki, avam dil ilə nə cür yazılışın ki, avam dili “ədəbi” dil deyil. A canım, nə ədəbi-mədəni bəhanəsidir. Məgər “ədəbi” dil olur ki, əreb və fars sözlərini, qaydalarını, bir-birinin dalına, peşinə düzüb axırını türkçə “oldu, bitdi” ilə qurtarasan.

Bu sözlərimdən “əreb və fars sözləri heç işlənməsin” mənası çıxarılmassis. Biz əreb və farsdan, hətta firəngcədən bir çox lazım olan istiňahları almışq, alrıq və almalıyıq. Buna kimsənin söyü yox. Bunları az bilikli oxumuşlarımız təkrar edə-edə öyrənirlər. Onsuz da bunlar müəyyəndir, azdır (...) Yenə deyirəm, qəsdim o deyil ki, ərobca sözləri heç işlətmeyək. Xeyr, bunları həla ata bilmirsən, heç olmazsa, bunların ərobca cəmlərini, dilimizdə az işlənən ismi-fail və qeyrilərini, tərkiblərini işlətməyək. Bunları bir dərəcəyə qədər camaatımızın anlayacağı halda işlədək. Elə bilirom ki, həmin əreb sözlərinin özlerini türk qaydası ilə işlətsək, oxuyanlarımızın çoxu başa düşər (...)

Bu gün yazı yazmağa başlayan bezi cavanlarımızın əreb və fars sözləri yazmaq istəməleri, onun üçün dəli olmaları dilimizin geleceyi üçün xeyir əlaməti deyildir. Mesələn, bu gün “Tərəqqi”də oxudum ki, osmanlıdan bir əsəri Azerbaycan dilinə “çeviren” iranlı cənab Mir Abbas kitabın üstündə “Mübəddili Mir Abbas” yazar. A canım, əger osmanlı türkçesi buradan anlaşılmadığından ötrü əsərin dilini çevirdikse, on evvel gerak “Mübəddili” əvəzinə “çeviren” və ya heç olmasa “təbdil edən” yazdıq (...)

Hüseynzadə cənabları deyir: “Bana-sana şəxsi-zəmirlərimizə müştərek bir əlamət olub dəyişməyen bir heroqlif kimi hamı türklərin qolay anladığı bir şeydir”.

Biz deyirik: “Bizim yazımız heroqlif yazısı olmaya-olmaya bir-iki heroqlifin yazımızda bulunması mənmişiz və mənasızdır. Madam ki, sözlerimiz ümumiyyətə, danışıldığı kimi və ya ona yaxın yazıılır, nedən ötrü bana-sana və başqa bir neçə sözü heroqlif halında saxlayaqq. Bir də bana-sana sözleri vaxtılıq gənizdən oxunduqları üçün bana-sana şeklinde yazılıb nəinki heroqliflərdən ötrü...

Bir para osmanlı ədibləri vaxtılıq tişəri, tavuq, ata, balta, tor, torba, top və özgə tərzində yazılışları indi dışarı, tavuq, ada, torba şəklində yazırlar. Amma heç kəs demir ki, buxaralılar, altaylılar o sözləri köhne imlərini ilə qolay anlarlar, gərək dəyişilmesin.

Əger biz bu fikirdə olsaqq ki, köhne imlərimizi, köhne imla tərzini hamı türklər qolay anladıqları üçün dəyişmeyək, bunu gərək ən qabaq osmanlı ədiblərinə deyəsən, nəinki Bakı müəllimlərinə.

Hüseynzadə buyurur: “İkinci il”i yazarlar balalara dilin yarısını bir imla ilə, yarısını digər imla ilə öyrədərək *dənizi-dəniz*, *cəmdayı-cəmdək*, *zəngi-zəng*, *dərini-dəri*, *dəni-dən* yazmaqdə nə asanlıq ola bilər?”

Biz deyirik: Çox asanlıq vardır. Osmanlıda bir möhtərem şəxs ən qabaq özbaşına vav və *kafın* üstüne birər əlamət qoyub bir dörtlü yazılış *vavi* beş cür, *kafi* dörd cür yazmağa başladı və təzə əlaməti herfərlə ilk dəfə bir-iki qiraət kitabı çap olunub məktəblərdə oxunmağa başladı. Bununla beraber bir çox sözlərin köhne imlərini dəyişdirilib təzə tərzdə yazıldı. O təzə tərzdə yazılış qiraət kitabları ilk dəfə bir neçə məktəblərdə oxunub yavaş-yavaş bir dərəcəyə qədər ümmümləşmək halına gəldi. Amma ilk vaxtda heç kəs demedi ki, biz balalarımızı məktəbə köhne imləni öyrənmək üçün göndəririk, əski eserləri oxuyub faydalansınlar. Heç bir ədib demədi ki, gərək biz işi qolaylığına, gələcəyin istəyəcəyinə görə iş görməyib keçmişə doğru qayıdaqq. Əski əsərlərin imlərini xatirinə təzə bir şey eləmisiyək.

“İkinci il”i yazarlara gəlinə bunlar təzə bir hərf çıxarmadılar, əlifbamızı dəyişmədilər. Cövdəti Cəvədet yazmadılar və bu cür böyük işlərə əl vura bilmədilər. Bunlar osmanlılardan ancaq bir az daha irəli gedib danışıqda olan *a* və *e* seslərini yazıda göstərdilər. *Dərini*

dəri, dəlini dəli, baltanı balta şeklinde yazdırılar ki, qolay oxunsunlar. Bundan ötrü onları töhmət deyil, təbrik etməliyik.

Qaldı Hüseynzadə cənablarının qorxduğu “iki cür imla”: *lar-lər, dan-dən* yazmaq təzə meydana çıxmır. İki cür imla bizdə türklerin əreb hərfəri ilə yazmağa başlamalarından bəri (əcəba bu “bəri” sözünü “bərimi” oxuyaq, “birimi?”) vardır. Bu, təzə bir iş deyil. Baxınız biz ərbəcə, farsca sözləri (məsələn, mütəhəmməl, ərrəhman, dərdimənd... kimi herekesiz yazırıq, amma türkçə sözlərimizi səsli hərfər ilə) məsələn, istəmək, öyrədə bilmədi, bazar ertəsi... yazırıq. Demək ki, bizdə iki cür imla min ildən artıqdır ki, vardır. Əger bu, günah işe biçare Bakı müellimlərinin boynuna yox, ata-babalarımızın, əski böyük ədiblərimizin boynuna qoymalıyıq.

Əger bizlər *silməmək, vura bilmədi* sözlərini neçə yazırıqsı, şəksiz-şübhəsiz *diri-cəmdək* sözlərini də ele yazmalyıq. Yox, madam ki, sözlərin ən çoxunu səsli hərfərlə yazırıq, bir neçə sözü əski əreb imlasının xatiri üçün ümumi qaydadən, türk ahəngindən ayırmak nə üçündür? Bu hal işin qolaylığına baxmayıb, məhz köhnə tərzi saxlamaq demək deyilmidir? *Dirini* səsli hərfərlə yazdığımız halda *dərini* başqa cür yazmağımız esil məntiqsizlik, menasızlıq deyilmi?

Əreb ve fars sözlərini həle özümüze mal edib öz serfimizə, öz ahəngimizə tabe edə bilməməyimiz az bəlamı ki, bir də türk sözlərimizi əreb ve fars sözləri halına qoyaq.

Burada bize deyə bilərlər ki, her dildə ümumi qaydadən dişarı oxunan yüz cür misal var. Məsələn, ruslar *o-nu* bəzən *a* oxuyurlar, firenglər *e* yazırlar, *a* oxuyurlar, *s* yazırlar, *ka* oxuyurlar, *t* yazırlar *s* oxuyurlar; ingilislər də *a* hərfini beş cür oxuyurlar. Bu barədə yuxarıda imla bəhsində cavab verildiyi üçün burada təkrara hacət yoxdur.

Hüseynzadə yazar: “İngilislərdə hər bir səsli hərfin dörd-beş dörtlü sədəsi vardır”. Biz deyirik: burasını bilmək lazımlı ki, ingilislərin bir para alımları bu gün öz imlalarından şikayət edirlərmi, etmirlərmi? Madam ki, edirlər, dəxi onların qüsurları bize nədən ötrü örnek ola bilsin.

Qaldı ki, ingilislərin sözlərində yenə bir hərf var ki, dörd-beş cür oxunur. Lakin biz bedbəxtlərin yazılarında hansı səsli hərf var ki, onunla *kı* sözünün *gül, göl, kül, gıl, gəl* oxunacaqlarını biliyik.

Təccüb ki, ingilislərin qüsurları bol-bol göstərilir, amma heroqlifdən çətin, əreb saçından daha qarışq olan yazımız, qüsurlarımız heç dile alınmir.

Hüseynzadə deyir: “İkinci il”i yazanlar nədənse *a*-nın qalın və ince olaraq iki səsə mexsus olduğunu bilmirlər. Bilmedikləri üçün də bir çox hecaların, məsələn, məfəlun fiə ədati olan qalın səsli *də-ni da* şeklinde yazmağa qalxışırlar. Halbuki *da*-nın səsi başqa, *də*-nın səsi başqa. Bizdə *a* hərfinin üç dörtlü səsi var”.

Biz deyirik: Güman etmirik ki, “İkinci il”i yazanlar *a*-nın iki cür olduğunu bilməmiş olsunlar. Əger belə şeylərlə güman etmek olsa, bizim daha artıq haqqımız var güman etmeye və deməye ki, türk serifə yanan osmanlı alımlarının çoxu bizdə neçə hereke olduğunu bilməmişlər və bilmedikləri üçün herekəmizi, yəni səsli hərfərimizi sekizdən yuxarı çıxarmamışlar.

Doğrudan da, türk serifə yananların çoxu herekələrimizi tamamilə anlatmaqdə, onları ayrı-ayrı birər işarə ilə bildirməkdə və bu yolda oxuyanlara asanlıq olduğunu bilməmişlər və bilmedikləri üçün herekəsini biri yoğun, digeri ince olmaq üzrə həmişə iki cür göstərmişlər və bunları da məsələn, *alma, baş, balta, əl, təpə* misalları ilə bildirmişlərdir. Halbuki bizdə fəthə herekəsi dörd və bəlkə beş dörtlüdür: *ahu, armud, tas, getmək, dərə* misallarında olduğu kimi.

Hüseynzadə cənabları deyir ki, bizdə *a* hərfinin üç növ səsi vardır: *al, baş və əl* misallarında olan kimi. Amma biz deyirik ki, bizdə *a* serifli üç cür deyil, bəlkə altı və yeddi cür oxunur: *ahu, at, tas, əl, İskəndər, məmər* misallarında olan kimi.

Hələ bir az daha cürət edib irəli getsək, deyə bilərik ki, *İran, işıq, iş, üç, üz, od, uzun* sözlərinin birinci hərfəri də eynidir. Burada bize deyə bilərlər ki, xeyr, bu sözlərdəki herekə məhz *y* və *v* səsli hərfərinə yoldaşlıq üçün yazılmışdır. Çünkü başda herekə tək başına yazılıb. Çox eceb, ol vaxt biz de deyərik ki, *əl* və *Əsəd* sözlərindəki *a*-yə eyni *a* demək olmaz. Çünkü ərebədən qəbul etdiyimiz qaydaya görə *r*, *v* herekələri sözlərin başında tək yazılıb. Çunki başda herekə tək başına yazılıb. Çox eceb, ol vaxt biz de deyərik ki, *əl* və *Əsəd* sözlərindəki ərif heç vaxt *a* deyildir, bəlkə *e*-dir (...)

“İkinci il”i yazanlara yenə şükər eləyək ki, qüsurlu da olsa et, yap sözlərini həmzə işarəsi ilə yazıb, it, köpək sözlərindən ayırmışlardır.

Şəkk yox ki, eger bizim Qafqaz çapxanalarında v-nin səslə hərlərə məxsus olanları da olsa idi, onları da işlədərlərdi (...)

Hüseynzadə deyir: "X" hərfinin məxrəci q-nin məxrəcində yaxın olub x q-yə və q x-yə qəlb olunur. Bununla bərabər osmanlılar bir neçə təqliidi sözər müstəsna olaraq türkçədən x hərfini bütün-bütün çıxarıb atmışlar. Çünkü evvəla x qaba və lətəfətsiz bir hərfdir. Buna görə "İkinci il" də bu x-lardan əl çəksə yaman olmaz" (...)

Bir də x hərfi istanbullularca qaba və lətəfətsiz isə bizcə xoş və lətəfətlidir, çünki ana quçağından beri x ilə danışırıq; çirkin və eyiblə olsa, balamızdır. Onu asanlıqla ata bilmərik. Hələ istanbullular, *xanım*, *xoş*, *xalqa*, *xoruz*, *xasılamaq* kimi bir çox sözərde x hərfini saxlaya-saxlaya biz ne cür birdən buraxa bilerik.

Hüseynzadə cənabları yazır: "İkinci il" *baxalım* yazır. Bu "baxalım" nədir və necədir? Azərbaycanca *baxax* olmalı, osmanlıca isə *baxalım*.

Bizim belə qəletlerimiz çoxdur. Osmanlı üsulu ilə ibarətpərdəzliyə qalxişırıq. İstanbulca nisbi zəmirin mütəkəllim cəmi bizim q və k yerinə z ilə gələr. Biz isə ferqinə varmayaraq mazi şühudilərin mütəkəllim cəmini də z ilə uydurub *bildik*, *yazdıq* yerinə *bildiz*, *yazdzı* yazarıq.

Biz deyirik: Hüseynzadənin bu barədə yerdən göye qədər haqqı vardır. Bu yaxarıdakı sözərə hamisəna ürəkdən yoldaşıq.

Hüseynzadə yazır: "Dostlarımıdan yerli bir şair bir yerdə "kibi bilər, kibi bilməz" yazımişdır. Zənn etmişdir ki, *mən* yerinə *bən* deyildiyi kimi, hər *m* da *b*-ya qəlb olunur. Məgər dostum "kimi bilər, kimi bilməz" demək istəyirmiş".

Biz deyirik: İndiki yerli şairərimizin gülünc halları və qaş yaparkən göz çıxarmaları belə tek-tük sözər ilə qurtarsa idi, canları cənnet! Lakin indiki bir para şairərimiz türk dilimizi lap bərbad edirlər. Cahilcesinə osmanlılara təqlid edib, öz dillerini də itirirlər, özgəsindən də avara qahrlar. Odur ki, Vaqifin, Vidadinin, Zakirin, Seyid Əzimin xoş, şirin ruhlu şeirlərini indikilərdə görə bilmirik.

Əger bu cahilcə müqəlliidlik, eger bu saxta şairlik belə gedərsə, bundan sonra şairərimizin əsərlərində qafqazlıların mösiyatına, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcəsinə, dilinə dair bir şey görə bilməyəcəyiz. Nə cür ki, indidən görülmür.

Hüseynzadə deyir: "İndi "İkinci il" kimi yazsaq ki, "Meyvə dəgməz hər..." Bunun *də*-sini ədat zənn edib meyvəyə etf z ilə hər də bir söz ola biləcəyindən, uşaqlar bu cümləni "meyvədəki zəher kimin üçündür" mezmununda oxumağa haqlı olmazlarım?"

Biz təəccüb edirik ki, Hüseynzadə cənabları yazımızın belə qəribə hallarına təəccüb edir və bu qəribə hələ haqsız olaraq *dəgməz-i dəgəməz* yazmaqdə görür. Halbuki "meyvə dəgəməz hər..." cümləsinin "meyvədəki zəher kimin üçündür" oxumağına heç münasibəti yoxdur.

Haydi, Hüseynzadənin dediyi kimi, düz yazaq, görək sözərə bir-birinə yaxınlaşdıranda yazımızda yenə o qəribə hallar, özge mənalar çıxmırı? Məsələn, "O düz yerdə idi" cümləsindəki sözərə, hərfəri biz Hüseynzadə kimi dəyişdirməyək, ancaq sözərə bir-birinə yaxın yazaq. Ol vaxt "Od vezirdə idi" mənası çıxmazmı? A canım, yazımızın bu cür xasiyyətini kim bilmir?

Hüseynzadə öz yazdığı cümləsi ilə əlibamızın, yazımızın nə qədər uyğunsuz olduğunu, nə mərtəbə bizi yanlışlıqlara salıb, avara ceylediyini özəri isbat etmiş olurlar.

Hüseynzadə yazır: "Türk feillərinin bütün məziyyətləri heroqlif halını alan ədatlardadır. Bunlar qısa-qısa işaretlərdir ki, mühüm mənələrə delalet edirlər".

Əcəba, o işaretlər bir az uzun-uzun olsalar, o mühüm mənələrə delalet etməye utanırları? Məsələn, "yazdırıcekmiş" sözünü "yazdıracaqmış" tərzində yazsaq o, mühüm mənasını itirirmi? Halbuki bunda o mühüm mənası ilə bərabər, hamisənin daha asan oxumaq mümkünlüyü də var.

Oxuyanları inandırıram ki yaponların heroqlif yazıları belə, bizimkindən asan və müəyyən oxunur. Çünkü heç olmazsa hər bir felin, ismin, zamanın müəyyən bir şəkli var. Amma biz bədbəxtlər hansı işaret ilə məsələn, bir şəkilde yazılan *sırri seyr*-dən ayıra bilek. Hələ bizdəki nöqtələrin nə bəla olduğu məlum. Əlibə barəsində sonra yazacağam.

Faiq Nəmanzadə

"Təraqqi" qəzeti, 20, 22, 26 fevral, 3, 12, 15,
16 mart 1909, №41, 42, 44, 49, 52, 53, 55

ƏTİQƏ

Bakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki, deyəsən cəmə məsələsindən ötrü mitinq edirlər. Bir az yaxın getdim ki, görün bu nə qiymətdir? Lakin bir zad anlamadım. Ancaq dəyənek guppultusu ilə qarışq bağırçı səsleri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar da mənə yaxın gəlib, mitinqin səbəbini duymaq istedilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı.

Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatin çoxluğundan yaxına gedə bilmədim. Axırdı bir hemşeridən xəbər aldım ki, "Qardaş, bu nə xəbərdir?" Həmşəri tütün çubuğuunu ağızından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Bir az sonra mənə böyle cavab verdi: "Zalim uşağı itlər gəlib kababçıların etlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar".

Sonra qandım ki, həmişəki müsəlman mitinqlerindəndir. İstədim ki, işimin dalınca gedəm. Gördüm ki, həmşərinin tüpürdüyüne açıqlanıb gedən səyyahın elində ətiqə mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilerin memlekətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yiğmaları nə üçün? Bizim təzə qəzetlər onların neyinə lazımkı?

Doğrusu, bu mənə dərd oldu. Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar. Dilmanc hazırlaşdı ki, cavab versin, o yandan səyyahın biri türkə dedi: "Əfəndim, bunlar bizim üçün ətiqədir". Bir yevropalının gözəl türkə danışması və bizim qəzetlərə ətiqə deyib, ezziz və möhtərəm tutması mənim milli hissimi oyandırdı. Mən də razılıq üçün dedim:

— Cox sevindim ki, siz bizim qəzetləri ətiqə kimi möhtərəm saxlayıb, bizim Qafqazı həmişə yada salmaq istəyirsiniz.

Mənim bu razlığımı qarşı səyyah yavaşça gülüb dedi:

— Əfəndim, bizde riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetlərin ətiqəliyi özgə cəhətlədir, nəinki Qafqaz müsəlman qəzetləri olduğu üçün. Əgər özgə qəzetlər də varsa, mərhəmet edib bizim üçün tapınız.

Səyyahın bu acı və rümużlu sözü mənim başıma su tökülen kimi oldu. Cox pozuldum və dedim:

— Taparam, lakin bizim qəzetlərə nədən ötrü ətiqə deməyinizi qanmadım.

Səyyah:

— Kömək edəcəyinizdən razıyıq. Ətiqə behsi uzundur. Vaxtinız varsa, buyurun bizim mənzilə gedib danişaq.

— Çox egeb — dedim və "Yevropa" mehmanxanasına doğru getməye başladığ, yoldakı səhbətimizdə duydum ki, mənimle danişan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb, çox gözəl ərəbcə, türkçə bilir. Otağa girib oturandan sonra mən başladım:

— Bizim qəzetlərə sizin nədən ötrü ətiqə deməyinizi bilmek istəyirəm, belkə, bizim Azərbaycan şivəsi sizə ətiqə kimi gəlir?

İngilis:

— Xeyr, onlar bize çoxdan məlum. Bizim bilmədiyimiz ancaq qəzetlərinizin məzmun və mündəricatı idi. İndi oxuyub gördük ki, doğrudan da, ətiqədirler. Budur ki, alb məməkətimizə götürürük və muzeylərdə saxlayacağımız.

Mən:

— Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar, paslanmış paxır pulları ilə berabər tutursunuz? Halbuki bizim qəzetlər də qonşularımızın qəzetləri kim her şeydən yazır, her şeydən bəhs edirlər. Bəs, nədən ötrü bizimkilər sizə köhnə görünüb, bəle şeylərdə də din və millet təəssübü çəkirsiniz?

İngilis:

— Əfəndim təlaş etməyiniz. Təəccüb yeri yox. Budur, "Yeni həqiqət" in 3-cü nömrəsi, oxuyum qulaq asınız" "İdaredən: bütün üləma və sair mührərlərə təklif ediriz ki, "kitabi-mübin" məsələsinə müdaxile etsinlər. Bu xüsusda yazılı lan meqalələrə qəzetimizin sütunları açıqdır".

Mən:

— Cox yaxşı, bunda nə var ki?

İngilis:

— Özüzüm, daha nə olacaq. Qafqazlıların bu sixıntı halətində osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsleri ilə vaxt keçirirsınız. Belə bəhsleri özgə millətlər 300 il evvel eləyirdi. Halbuki siz bu gün, o da felakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il evvelki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi (ingilis bu həngamədə çamadandan beş-on müsəlman qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız, bu təzə dediyiniz qəzetləri. Allah üçün deyiniz: bunların yazziqları ilə 500 il evvelki adamların fikirləri, əqidələri və adətləri arasında nə ferq var?

Ha bir şerq var, bağışlayınız, bu fikirler, bu bəhsler əski zamanda din kitablarında yazılırdı, amma indi müsəlman qəzetlərində...

Mən bu həqarətə dayanmayıb dedim:

– Səhviniz var, Əfəndim! Bizim dinimizin qoşunları sizinki kimi boş dua, quru əxlaq, adı iman ve vicdan hisslerindən ibarət deyil.

Biz her addımımızı min üç yüz il evvel gelen şəriətimizin öyrədiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyib olmasın, bağışlayınız: döşəkədə yatıb qalxmacı, həttə ayaq yoluna getmeyi de gərək şəriətdən öyrənek. Bu səbəblə din bəhsleri və nəsihətləri bizim üçün eyni nemet və böyük seadətdir.

İngilis:

– Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirəm Quranın “kitabi-mübən” olub-olmadığında camaat üçün nə nef və seadət var? Gözünüzü diqqətle açıb özünüze bir baxınız: nəsiniz, nəyiniz var? Hənki haqqıa, insanlığa, müsavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fağır, sizdən sefil, sizdən qate, sizdən yazıq bir camaat görmədim. Qoşunuz ermənilərin, gürçülərin də dinləri var. Həm sizinkindən də köhnədir. Qəzetlərinə baxınız. Sizinki kim, boş din bəhsler ile camaatlarını məşğul edirlərmi? Onlar sizdən iki-üç qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən iki-üç qat yuxarıdadırlar. Bu sözlərimdən inciməyiniz. Mən bitəref bir ingilisəm. Arxayıñ olunuz ki, siz yazıçıları istədiyim üçün bu sözləri söyləyirəm.

Mən:

– Bizi istəyen bizi, bizim qəzetləri pisləyermi?

İngilis:

– Qanıram ki, sizin indiki halınız lap köhnə yehudilərin və qədim bizans rumlularının halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımirsiniz!

Mən:

– Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yehudilərə də oxşamırıq bağışlayınız!

İngilis:

– Tam onlar kimisiniz. Bilirsiniz ki... əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlar Aya Sofiyaya⁶² doluşub din bəhsləri ilə bir-birilerini boğurlardı. Kimsədə vəten qeydi, milət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar bir az bir

müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər. Sizin bugünkü halınız da o dağlımış milətlerin halına oxşayır. Öz gününüzü, öz dərdinizi buraxıb şeytanın, lövhə-məhfuzun, zülçənahın qeydine qalırsınız. İsləm günbəgün irəli getdiyi halda siz hələ beş yüz il əvvəlki din bəhsleri ilə geri-geri qaçırırsınız. İndi deyiniz: belə bir vaxtda camaati faidəsiz din bəhsleri ilə məşğul edən müsəlman qəzetləri “etiqə” deyiller də, nədir?

Mən:

– Bir qəzətimiz necə olubsa, elə bil zad yazmış.

İngilis:

– Bir qəzətinizmi? Hamısı belədir. (Bu həngamədə çantasından bir çox qəzət çıxarıb qabağıma tökdü və başladı oxumağa:)

“Burhani-tərəqqi”, nömrə 131: “Qəzətə oxuyan adamın imaməti caizmi?”

“İşiq” nömrə 1: “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzüaçıq şəklini çıxartmaq istəmiş. Lakin polis döyüb fotoqrafxanamı dağıtmış(?) və xanımı divani hərbiyə (?) vermiş. İdarədən: islam xanımlarının şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir”.

“Bəyanül həqq”. Bizim nicat və seadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır...

İngilis:

– Deyiniz görek: bunlar beş yüz il əvvəlki fikirler, yazılar deyil də, nədir? Belə yazınlara bizim və sizin nevəlleriniz “etiqə” deməz də, nə deyər?

Lağlagı

“Molla Nəsrəddin” jurnalı, 1911, №5

YARDIM TƏCİLİ LAZIM

Mühərribe münasibətə Qafqaz müsəlmanlarının düçər olduqları felakəti kiçik hesab etməyiniz. Qars oblastında üz verən bədbəxtliyi Bakıya, Gəncəyə qədər gələn 40-50 ev ilə, Axıxa kəndlərinə can atan bir neçə yüz müsəlman azlığı ilə müqayisə etməyiniz. Felaket təsəvvür etdiyinizdən daha müdhiş, xeyal edə bildiyinizdən daha çəkərsuzdur.

Felaket və səfalət Qars, Ərdəhan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərce müsəlman camaati yardımına möhtac bir haldadır.

Yerlərin böyüklüyünə, felakət didələrin çoxluğuna baxıb güman etməyiniz ki, müharibə münasibətində az-çox zərər görənləri "yardıma möhtac" hesab edirəm. Xeyr... xeyr...

Əgər bu saydiğim yerlərin sahibsiz, kişisiz qalmış yüz minlərce arvad-uşaqlarının, qoca ve zəiflerinin fəryad və əmənlərinə çatmaqdə "ehmal" edərək bunların az vaxtda tələf olduqlarını eşidəcəyiz. Hazırda bu yerlərin hər gusəsindən "imdad, Allah eşqinə imdad" fəryadları göylərə çıxməqdadır.

Bakıya, Gəncəyə evvelce qaça bilən 40-50 evin hallarını nəzərə alıb müsəlmanlara lazım olan yardımın azlığına aldannamayız. Aldanmayımız, çünki yardımına möhtac olanlarımız özgə milletlərinkindən çox-çox ağır və naçar halindadırlar. Özgə millətdən qaçanların çoxu öz oğul-uşaqlarının əllərindən tutub pullarını, kimi yüngül qiymətlı eşyalarını da alıb bərabər götürmüşlər; və gəldikləri yerlərdə milətdaşlarının mərhəmet qucaqlarına tələsik atılmışlar.

Lakin müsəlmanlar! Müsəlmanlar böylə deyil, ürek yandıran, ciyər parçalayan bədbəxtlərin çoxu heç bir yana qaça bilməyən və yaxın yerlərdə gizlənib sonradan meydana çıxan hədsiz-hesabsız arvad-uşaq, qoca və xəstələrdir.

Bunlardır ki, talan edilmiş yurdlarında sahibsiz, köməksiz, çörəksiz, susuz, amansız bir haldadır.

Bunlardır ki, bir loğma çörək üçün gözlerini qapıya tikib "İmdad, Allah eşqinə, imdad" – deyə bağırırlar.

Hələ Ərdəhan felakətzadələrinin hallarına baxınız ki, yerlərdə quru çörək olsun, tapa bilmədiklərdən yürüməyə gücü çatanlar 40-50 verstlik yolları, uca qarlı dağları aşib, Axısxə kəndlərinə can atırlar. Deyirlər ki, gələn zəiflerin bir qismi yolda 30-40 derecə soyuğa dayana bilməyib təbiötin ağ, yumşaq kefənlərinə, qalın qarlarla bürünüb oradaca qalmışlar.

Əcəba, o soyuq, qorxunc dağları aşmağa gücü çatmayan yüz minlərə insanlar – müsəlmanlar amansız achiğın, soyuğun sırasında nə yaparlar?

İşte Qars qubernatorunun "Ehtiyac və sefələt qorxundur" – deyə işarə elədiyi sefələt oralardadır. Oralarda indi kim bilir achiqdan, köməksizlikdən can verirlər.

Ümid edirik, Bakı cəmiyyəti-xeyriyyəsi, Bakı ərbəbi-həmiyyəti felakətin böyüklüyünü, vaxtin darlığını, köməyin əcoleliyini nezərə alıb ianə yiğmaq zəhmətini tezliklə alar.

Biz ianə yiğmağa məşğul olanda ianə komissiyası üzvləri də tələsik felakət yerlərinə, o dörd okruqa gedib bədbəxtliyin ürek parçalayan halətini öz gözləri ilə görüb bildirərlər.

Sanırıram ki, iş rəsmi rüsxətdə və başçılarımızın həmiyyət göstərmələrindədir.

Ianəyə gelince: ümidi və arxayınam ki, böylə bir "milli vezifə qarşısın"da heç kəs elindən geleni əsirgəməz. Ancaq bu qədər lazım ki, ianə yiğanlarımızda bir az fəaliyyət, emniyyət və həmiyyət olsun.

Camaatımız öz milli adət və təbiətleri, dini əmərləri mücibincə möhtac olanlara yardım etmeye hər vaxt hazırlıdır. Bılxassə ki, böyük yardımılara böyüklerimiz, nüfuzlularımız, beylərimiz, axund, əfəndi və hacılarımız da başçılıq edərlər. Camaatımızın itaetinə kiçik bir misal örnək gətirəyim:

Axısxə uyezdində Azqur kəndi fəqir bir yerdir. Bu fəqirliklə bərabər beş ayın içinde beşaltı defə ianə vermişdir. Qazının, naçalnikin, pristavin, mollanın və yerli camaatin ianə istəməklərini üz açılığı ilə qəbul etmişdir. Hetta bunları da az görüb hər ay iki yüz manat xərc ilə yaralılara məxsus bir kiçik xəstəxana da açmışdır. Vətəndaşları uğrunda bu qədər həmiyyət göstərənlər xəyalala gələ bilərmi ki, achiqlarından helak olmaq derəcəsinə gəlmış yüz minlərə millət bacı-qardaşlarının suzişli iniltilərinə, qanlı göz yaşlarına qulaq verməsinlər.

Zənn edirəm ki, en böyük müzəffəriyyət felakətzadələrin qəlbərini fəth etməkdir. İnanırıam ki, bu qəlb müzəffəriyyətinin şəhərlər, məmləketlər fəth edən müzəffəriyyətlərle de münasibəti vardır.

Öz bədbəxtlərinin göz yaşlarını kəsmək qüvvəti olmayanlar öz gözlərinin qüvvətliliyini güman etməsinlər. Öz həmcinslərinin fəlakətlerine çata bilməyenlər şəksiz ki, insaniyyətə hələ çatmamışlardır. Möhtac və zəiflerin iniltilərini yüngülləde bilməyenlər öz vicdanlarının möhnəti ağırlığından qurtara bilməzler. Felakət didələrin ehtiyaclarına qarşı ciddi addim atmışlar asıl həqiqi mədəniyyətə, ərş-i-ürfəna hənüz addim atmamışlardır. Pərişan olanların üreklerini yapmayıb da Kəbəyi yapmağa çalışanlar Allahi, peygəmbəri və onların əmərlərini əsla qanılmamışlardır.*

Ömer Faiq Nemanzadə

"İqbal" qəzeti, 19 yanvar 1915, №842

* Qəzet həmin nömrəsində göstərirdi: Ömer Faiq əfəndi özü 25 manat ianə göndərmişdir ki, bu məqsədə açılaçaq ianə dəftərinə evvelce onu qeyd edək.

BİR LOĞMA ƏTMƏK

Ətmək! Allah eşqinə bir loğma ətmək! – deyə fəryad edirlər. Minlərəcə müsəlman “ölməmək üçün” bir tikə çörək axtarırlar.

Çörək əvəzini çarıqlarını, başmaqlarını, tasmalarını çıxdan gəmi-rib qurtarmışlardır. İndi az qalıb özlerini parçalasınlar. Lakin ona da taqətleri yox. Əcəba, bunlar, bu bədbəxtlər hardadır?

Ürəyiniz o qədər qayimdir ki, xeyalə gəlmeyən o fəlakət mən-zərəsini yaxından görmək isteyirsiniz. Çox əcəb, buyurun:

Axalkəlekden Ərdəhəna, Oltiye gedin. Uzun şose yolu müsi-bətin başlangıcı olan Zazola kəndindən Oltiye 150-200 verstdir. Bu yolun boyunca gedin, iki tərəfə baxın. Oralarda minlərəcə müsəlman kəndi uzaqdan birer qaraltı kimi görünəcəkdir. Sağ tərəfə dönün, bir az daha irəli gedin. Nə var, yenə dayanıb şəkk edirsınız? Kənddə insan qalmadığım, bu xarabaların tübünsüzlüyündənmi qandınız? Göyün aşağı tərefində beş-on gün evvel yandırılan evləri əski xara-bamı sandınız? Zərər yox. Görünüz, siz özünüz də bir az isinmək yeri axtarırsınız. O halda soldakı tək-tük evlərin buxarlarından az-az tüstü çıxdığını görecəksiniz.

Kəndə yaxlaşdıqca orda-burda qarlırla yarım-yamalaq örtülmüş boz ləkələr, çıxıntılar nəzərinizi cəlb edəcəkdir. Qoyun mən sizə bunları deyim. Guya təbiət bura müsəlmanlarının minlərəcə şəhid edilecəyini bilib hamısı üçün bu yumşaq qalın qardan ümumi kəfən hazırlmış, külək, ruzigar vasitəsi ilə onları, o qurbanları bacardığı qədər gömmüş, basdırılmış.

Evlərə yaxlaşın, qapıların önündəki qırıq, dağınmış şeylərin arasından keçin. Lakin gözləməyin ki, ev sahibi çıxıb sizi içəri çağırınsın. Yeşiyin sol tərefində büzülüb oturmuş kimi görünən qocadan da xatırınız qalmasın. O, üç gündən artıqdır ki, yeşiyin üstündə yardım gözlüyə-gözlüyə oradaca donub qalmışdır.

Evin həvisindəki qırmızı üzlərə təəccüb etmiyin, bir az daha içəri gedin, kibrıt yandırıb içəriki ev qapısının dalındakı qaranlıq guşəyə baxsanız, on dörd-on beş yaşlarında iki vücudun, o sevimli bacı-qardaşın bir-birilərinə bərk sarılıb yerdə yatdıqlarını görecəksiniz. Qızın etəklerinin parça-parça olduğuna diqqət edib bu iki əziz vücudu bir-birilərindən ayırmak üçün nə qədər çalışıldıqına da fikir edin. Bir az eyilib baxsanız, qızın sol məməsəsinin altından, bacısını özündən

ayırmayan oğlanın alınının sağ tərəfindən güllələndiklərini görəcək-siniz.

Göz yaşlarını silib otaqlara baxın: döşək-kilimləri getmiş, sandıqları dağlımış, anbarları parçalanmış, ev adına dörd divar ilə bir səqfdən özgə bir şey qalmadığına töəccüb etmiyin. Etmiyin ki, yixilib yer ilə yekسان edilmiş bəzi qonşu kənd evlərinin yanında bunlar yenə bir şeydir.

Ordan çıxıb bacasından bir az tüstü çıxan qonşu evə də gedin. Qorxmayıñ it-zad yoxdur: onlar kəndin arxasındaki dəredə yekə qayanın dibində yatan sahiblərinin cəmdəklərini yeməyə getmişlər.

Həmin meleşmə, ağlaşma səsləri gələn açıq qapıdan içəri girin. Lakin görecəyiniz müsibət lövhəsinin qarşısında şiddəti-təsirdən özünüyü itirməyin. Bir az sükütlə girib baxsanız, bir yanda bənizi solğun, gözleri süzgün, hələ ölgün bir ananın üstünə bir çox səbir-lərin düşüb “ana, ana!.. bir loğ...ma ye...mək!” – deyə zaridığını, kimi anasının boş məməsini çeynədiyini, kimi anasının elindəki çariq par-çalarını gəmirdiklərini görecəksiniz. O biri guşədə üç-dörd qoca arvad-kişinin başlarını bir-birinin dizlərinə, qucaqlarına qoyub dərin-den inlədiklərini eşidəcəksiniz.

Taqətdən düşüb yatan ananın qızarış qana dönen göz yaşları ilə ağlaması, səbilərin fəryadi-fəğanı, qocaların ahu-əniniñleri bir-birilərinə qarışış qulağınızı dəydikcə harada olduğunu itirəcəksiniz.

Sanırmışınız ki, birər loğma çöreyinizlə canları “ölümden qur-taran” böylə qarabəxtlilər bir neçə yüz, bir neçə mindir? Nə fikr edirsınız? Niçə dayanmışınız? İrləisi daha lazım deyil: görecəyiniz bunlardan daha betər, daha yaniqli, daha dilsuzdur. Sizin bir neçə bədbəxti ölümündən qurtarmanınızdan nə çıxar? Əhvalın, xeyala gəl-məyən felaketin xırda bir nümunəsini gördünüzmü? İşte bu besdir! Qayıdınız, cəld qayıdınız, yaşamaq istiyen müsəlmanlara, istiqbalını, axırot və aqibətini fikr edən qardaşlarınıza bağırınız:

– Ey cənnət, əbədi həyat isteyən dövlətləi ağalar, möhtərem beylər! Ey milletin şövkəti və əzəməti ilə yaşamağı arzu edən ziyanlılar! Ey Mədineye varıb peyğəmberin qəbri üstündə miskinlərə, yetim-lərə yardım edəcəyini, əsil müsəlman olacağını and içib töbeyi-istiğfar edən hörmətli hacılar! Ey minbərlərde möhtaclara ianə edib peyğəmberin yolu ilə getməyi vəz edən axundalar, əfəndilər! Ey möv-lud və məhərrəmlikdə ehsan verib peyğəmber və onun Əli övladının

ruhi mübareklerini şad etmek isteyen möminler! İşte qarşınızda bir loğma çöreye möhtac minlərce dul, yetim, qoca və miskin canlar. İşte bunlara yardım edib peyğemberin, insanlığın yolu ilə getmək vaxtı bu vaxt, bu sıradır. Fikrətin aşağıda dərc olunan şəri bu hal üçündür:

Bu ləvhə qəlbimi təhrif üçünse kafidir,
Ürək davam ede bilmez bu hale, olsa dəmir;
Dəmir ürəkli bir insan da böylə hali
Görerse sizlayar, ağlar; bu qəmli timsali,
Bu qəmli menzərəni dəhşətli bir an alm
Ve yolların vətənin qarlı, buzlu bir yerinə;
Ürək yaxan bu yaman sərgüzəsti xeyli qalın,
Qalın bir örtüyə bükəmkələ gizledin ki, yene –
– İçində saxlayaraq öz fağır felakətini –
Yabançı gözlərə göstərməsin səfaletini...
Nasıl təhemmül eder sonra qarşısında deyir,
Bunun, bu qəmli, dəhşətli, dərdli sehnəciyin
Bəşər felaketinə dözməyən temiz bir ürək?
Dərin uğultulu çarpıntılarla inleyərək
Bu qəmli menzərəye ağlamaqda qəlbini yerin...
Sizin de qəlbiniz, elbət, acır, deyilmə!
Edin bu dullara, yoxsul yetim-yesirə kömək
Verin iniltisine son bu bir yığın bəşərin.

Ömer Faiq Nemanzadə
“İqbal” qəzeti, 21 yanvar 1915, №844

Qəzetin əlavəsi:

“İqbal”. Bu məqaləyə əlavə olaraq yazıqları xüsusi sətirlərdə Faiq əfəndi “hamı rəsmi rüsxət, neçün gecikdi!” – deyə soruyor. Bunun cavabını isə cəmiyyəti-xeyriyyə əzasına hevəle ediyoruz da tələsik və müsbət bir cavablarına intizar əhlinin qəti bir şey yazmaqdan saklanırız. Fəqət əfsxari-ümmüyyənin müavinət etməyə mühəyyə olduğunu hər tərəfdən gələn fəryad və istimdadlarla bərabər əhalimizin kasibəyi-füqəra qismi tərəfindən idarəmizə göndərilən ianələrin dəxi göstərməkdə olduğuna diqqət etmələrini bilməsə rica edərək.

“İqbal” qəzeti, 21 yanvar 1915, №844

İMTAHAN

Bu il məktəblərdə imtahan olmayıcaq. Hələ istiyorlar ki, il imtahanını həmişəlik qaldırılsınlar, şagirdlər il boyu dərs vaxtlarında nə dərəcə oxumuşlarsa ona görə imtahan nömrü versinlər. Hər vaxt yaxşı oxuyanlar keçsin, tənbəller qalsın.

Bugünkü Cahan müharibəsi də eynilə məktəblər imtahanına bənzir. Ancaq bu imtahan yalnız şagirdlərin deyil, ümumcahan milletlərinindir. Amma bu cahan imtahani o qədər qorxunc, o qədər felakətlidir ki, indidən: Əcəba bu cahan imtahanında kim qazanacaq, kim itirəcək? – sualı hər kəsi rahatsız etməde, hər kəsin ağızında dolaşmadadır. Hər kəs bu imtahanın axırını səbirsizliklə gözləməkdədir.

Ən rahat və sakit vaxtimız olan seher çaylarında belə bezen Visla, Reyn və Araz çaylarının rəngi, həleti yada düşmədə, hər kəs her dəqiqə təzə bir xəberin, yalan da olsa, ümidi oxşar bir həvadisin intizarındadır. Ancaq bu qədər intzar və həyəcanların arasında bir çərçubeli, böyük müəllimlərin, dürbin pedaqoqların soyuqqanla sakit oturduqları görünüyor. Əcəba, bunlar niye böyle? Bir az diqqət etsəniz bizim bu təlaş və ürək döyməmizə qarşı bunların bığaltı güldük-ləri də bəlli olur.

Bu daha qərib! Görünür, bu gülmələr boş deyil. Şübhəsiz, bunların bildikləri var. Görünür ki, bunlar şagirdlərinə evvelcə çalışdıqlarına görə imtahan nömrəsi (bal) verdikləri kimi, müharibə edən milletlərin kəsb etdikləri elm və tərəqqilərinə görə də qalibiyət və məğlubiyyət nömrələrini indidən verib qurtarımışlar.

Bu isə daha təəccübü, daha maraqlı! Əcəba, bu alımlərin qərarımızı nə guna! Əcəba, bu milləti müzəffəriyyətə nail edən elm və təbiyyə nə sayaqdır?

Madam ki, bunlar əllerindəki mizan və hesab ilə istər müharib, istər qeyri müharib millətlərin gelecek bəxtlərini biliblər, daha niye ürəklərimizi əzib duralım? Sükutla bu pedaqoqlara, alımlara qulaq verəlim.

Baxınız nə deyirlər? Deyirlər ki, hansı milət ki, yalnız halide deyil, geleckədə ehtiyacını fikr edib hər bir surətdə elm və fənn tərəqqisine çalışmış, əfradının sağlam ruh, vücudlu olaraq artmasını düşünmüş, tərəqqiyə ana qucağından başlayıb müəyyən bir məzhəbə iman

və etiqad, müeyyen bir emələ, bir əməli-milliyəyə təkyə edib elm ile təbiyə-milliyə və meshebiyyəyi birləşmiş isə, o millət cahan imtahanında qazanacaq, faiq olacaqdır.

Bu nöqtə və xüsusları başa düşüb az-çox çalışanlar belə derecelərinə görə cahanın bu qan sellərindən, bu atəş tığıyanından ya fayda götürəcək və ya az zərər ilə xilas olacaqdır.

Ancaq vay o milletin başına olacaq ki, təbiyə ilə sükut və təbəlliyyi, din ilə cəfengiyati, elm ilə ərebçə bilməyi, fənn ilə sehr və nüsxəbazlılığı, yaxşı ilə yamanı bir-birinə qatışdırıb dünyada qafıl yatıb qalmışdır. Milli ruh və təbiyə ilə elm və fənni məzəc edib qüdretli, təəccübü ilə işler gören böyük millətləri buraxalı, yüngül və anlaşıqlı olmaq üçün kiçik milletləri, daha yaxşısı qonşumuz ermənilər, gürçülər ilə özümüzün mədəni dərəcəmizi hesaba alalım. Ve bu hesabla keçirdiyimiz cahan imtahanında nə hala düşəcəyimizi fikr edəlim. Fikr edərsək, görəsiz ki, ermənilər daha 50-60 il əvvəlden millətlərin səlamətliyini milli təbiyə və təlimdə qurmuşlar. Və həman o zamandan hər yerde milli məktəblər, milli ruhani idarəeleri, milli cəmiyyətlər, milli mətbuat, milli sənətxanələr, milli ziraət idarəeleri, milli tarix və coğrafiya heyetləri və milli müəssisələr vücudə getirməyə çalışmışlardı. Bu çalışmaqlarla ermənilərin bu gün hər şəhərdə mükəmməl milli ibtidai məktəbləri var. Tiflisdə əzəmetli ruhani seminariyaları mövcuddur, Eçməzdindəki darülfünunları isə erməniliyin ruhani mərkəzini təşkil etməkdədir.

İşte ermənilərin bu gün bizdən hər xüsusda irəlide olmaları, başlarında hemiyyətli xadimlər bulundurmaları, millətlərinin ehtiyacına, felakətinə bizdən milyon kərə artıq kömək etmələri, lazımı vaxtda öz hüquq və mővcudiyətlərini müdafiəyə qalxışmaları ancaq bu milli təbiyə və təlimlərin sayesindədir.

Gürçüler ermənilər dərəcesində deyilsələr də, hər halda bizdən artıqlılar. Çünkü onlar da bizdən evvəl milli təbiyənin gücünü qanıb mətbuat, milli ibtidai məktəblər, bir dane də olsa bəyzadələr gimnaziyası vücudə getirmişlər və bu vasitələr ilə özlerini saxlayırlar.

Amma bizim, ruslardan sonra Rusiyada en böyük millət olan biz türklərin nəyimiz var? Heç... heç!

Təbiyəmiz, elmimiz heç olduğundan, demək, özümüz də heçiz. Bu heqiqəti, yenidən bu heçliyimizi yalnız mən demirəm. Məndən evvəl də çoxları demişlər, göstərmişlər. Lakin bugünkü Cahan müharibə-

sinin, millətlər imtahanının göstərdiyi qədər heç bir dahi göstərə bil-məmişdir.

Bu imtahan hər bir milletin var-yoxunu meydana qoydu; dərəcəyi-qeyrət və namusunu, mərtəbəyi-qüdret və mədəniyyətini aşkar etdi. Bu imtahan medeni həyat səhnəsində insanca yaşamağa layiq olmadığımızı aləmə bildirdi. Bu imtahan bizim imanı görünən dövlətlərimizin imansızlıqlarını rusça bilən ziyanlarımızın qaranlıqlarını, ruhani başçılıqlarımızın ruhsuzluqlarını, milli təbiyə görənlərimizin əskikliklərini, camaatımızın naxoşluqlarını üzümüze çırpdı.

Xülasə, bu imtahan həyatı-milliyə mübarizəsinə əsla hazır olmadığımızı və bu gedisələ kimimiz özgə mədəni millətlərin ayaqları altında əzilecəyimizi, kimimiz-özgələrin nüfuzu təsiri ilə bedənə və ruha sıxlıb çevrilecəyimizi, udulacağımızı gösterdi. Göstərdi ki, millət uğrunda fədayi-mal və can bir yana dursun, üç aydan bəri aclarından qırılan möhtəaclərimizə bir loğma ətmək yedirtməyə qüdrətimiz yoxdur.

Göstərdi ki, millətimizin türklük qanı xarab olmuş, müsəlmanlıq ruhu, imanı sönüb bitmiş.

Göstərdi ki, bizdə cürət, teşəbbüs, səbat, merdanəlik, qardaşlıq və ittihad hissi batıb getmişdir.

Göstərdi ki, ruhanişimizin bildikləri elm və təbiyə milləti deyil, özlerini saxlamaqdan acizdir və bu acizlik ilə bu sinif böylə qahırsa özleri ilə berabər bizi də sürükleyib cəhennemin dibinə atanıb.

Göstərdi ki, yalnız rəsmi məktəblərin özgə təbiyə və hissəyyatı ilə böyüdüyü millət ziyanları bize haqq ilə ziya verə bilməyəcəklərdir.

Göstərdi ki, bugünkü təbiyə və təlimlə biz hamımız insanlığının naqis bir qismi, mədəniyyət vücutunun azarlı bir üzvüyüz.

Niye erməni ruhanisi, Yepiskopu teyfli dərəlerin arasından, qorxunc qarlı dağların başından aşib en təhlükəli yerlərə qədər soxulub oralarda yaralanan, xəstə yatan öz millətdəsinin elindən tutub, ruhunu oxşuyur? Niye erməni intelligenti milletinə gələn hər cür hücumu qarşı köks veriyor, təhəmmül ediyor? Niye erməni hər gunə fedakarlığa, hətta öz milli əməli üçün canını verməyə müzayiqə etməyir? Amma bizim millətimiz üçün can deyil, bir loğma ətmək verməyə canımız çıxır. Bəlkə bizdə ruhaniş, əfəndilər, intelligentlər azdır? Lakin etrafə baxıyorum, ruhani istiyirsiniz? – Yiğn-yığın!

İntelligentmi deyirsiniz – Dəstə-dəstə!

Ya, onlar niye öyle, bunlar niye böyle?

Dedim ki, bugünkü Cahan müharibəsi milletlərin elm və təbiyə imtahanıdır. Bu imtahan bizə açıq göstərdi ki, həyat və mədəniyyət mübarizəsində milletimiz çürük bir vücuddur, heçdir.

Bu imtahan göstərdi ki, milletin salamat və qüdrəti ancaq yenə millətin öz məktəbi, öz təbiyəsi, öz ruhu, öz mədəni təsisatı ilə olur. Madam ki, bizdə hələ bunlar yoxdur, bunların doğruduğu, yetişdirdiyi səbat, qüdret, ezmət və müvəffəqiyyəti də bizdə gözləmək əbəsdir.

Demək ki, bu cahan imtahanında bizə qalan qanlı müsibət mənzərələri, göz yaşları, ürek acılarıdır. Əcəba bu ürek acısı bizə çəkdiyimiz bunca felakətlər, zülmlər, əziyyətlər və həqarətlərdən sonra da olsa bircəsi öyrətmiyəcəkmi?

Əcəba, öyrətmiyəcəkmi ki, felakət yaşamaq isteyen millət üçün bir dərsi-ibrətdir.

Əcəba, bu qədər yənə də olsun, öyrənmiyəcək qədər olmuşmuyuz?

Əcəba, bugünkü qanlı, bələli, facieli imtahan ilə öz nöqsanlarımızın, öz felaketlerimizin, öz çürükliyümüzün "səbeb"lərini qanıb gələcək üçün hazırlanıa biləcəkmiyiz?

Əcəba, qanıb çalışmışmıyız ki, biz türkler Rusiyada mövcudiyyəti-milliyemizi ancaq milli mədəniyyət və milli müsavat ilə saxlaya biləcəyiz. Burasını da qanacaqmıyız ki, əger bir neçə milli orta və ali məktəblərimiz olsa, rəsmi məktəblərdə oxuyanlarımız belə millətin ümumi ruh və təbiyəsinə, eməl və arzusuna boyun əyməyə məcbur olacaq və bugünkü kimi yalnız öz canlarını selamət saxlamaq adılındə bulunmayacaqlardır.

Qanacaqmıyız ki, mili mədrəseyi-ruhaniyəmdən çıxacaq ruhani başçılarımız bugünkü kimi... ə səcdə etməyəcək, dini satmayacaq, millətin xainlik, pula iman etməyəcəklərdir?

Əger bugünkü imtahan ilə dərsliyimizi qanıb gələcəyimizə hazırlanıa bilsək çəkdiyimiz felakətlər, həqarətlər, acılar qoy millətin istiqbalına qurban olsun. Doğrudur, bugünkü halımıza baxanda ister intelligent, isterse ruhani olsun, millət başçılarımızdan naümidəm. Amma millətin, camaatin gələcəyinə inamın qəvidir. Əger camaatin başına

xüluşlu, həmiyyətli, davamlı, məlumatlı xadimlər keçsələr az vaxtda dirləcəyinə ümidiyaram.

Hökumətimiz de bizə müsaidə edəcəyinə əminəm. Çünkü hökumətimiz özünün dediyi kimi, bu böyük qanlı müharibəni ancaq kiçik millətlərin selamət və hürriyyəti üçün eliyor. Bu surətdə özü ilə bərabər bu müqəddəs və ülvî emələ 7-8 min can ilə kömək elən biz Rusiya türklerinə nədən özgələrə verəcəyi hürriyyət və ədaləti əsrigəsin.

Ancaq bu imtahanın bizə göstərdiyi nöqsanları nəzərə alıb hökumətdən tələb yolunu bilməliyiz.

Burası da var ki, bu arzu və tələblərimizi bilməklə bərabər bu gün çəkməkdə olduğumuz müsibət və səfələtləri yüngülləşdirmek, acıdan ölenlərimizi qurtarmaq, hər şeydən əvvəl hamımıza lazımlı olan ferzdır.

Əgər yaşamaq isteyirsek, yaşamağa layiq olduğunuuzu çizi hərəketimizlə de olsa, gözliyəlim. Bugünkü imtahan bizi yenə hərəkətə getirməyəcəkmi?

Ömar Faiq

"İqbəl" qəzeti, 24 mart 1915, №894

KÖMƏKLƏŞƏLİM

Həyat həmişəlik bir davadır. Bu davada hər kesin düşməni işe birdir: zəhmət və məşəqqət – əski ədiblərə çərxi-fələk.

Kim zəhmət və məşəqqətə tab edib tutduğu işdə səbat göstərirse, o, çərxi-fəleyin qolunu bükmiş, düşmənin həlak etmiş olur. Buna görə böyük-kiçik, zəif-qüvvətli – hər kəs çalışır ki, düşmənin qarşı dursun, onu alt etsin ki, gelecekde rahat yaşaya bilsin.

Yaşamaq üçün bu çalışmaq, vuruşmaq və alt etmək keyfiyyəti yalnız əql və elmin bu gün öyrətdiyi yol deyil, bəlkə o, xalıqın məxluquna bəxş etdiyi təbii bir xasiyyət, əzəli və ebədi bir qanundur. Qanuni-həyatdır, şəriət deyimi ilə – sünneti-ilahiyyədir. İşte bu sünnet və qanuni-ilahiyyə sırrını, elmini kim yaxşı qanıb heyat və məisət meydanında təbietin karəm və sərdinə qarşı döş gərib davam edəsə, haqqın qalibiyyət və rahat yaşamaq mükafatı da ona nəsib olacaqdır. Bunda din və millet ayrılığının təsiri yoxdur. Ədalət və

mərhəmət ilahiyyə kimi ümumidir. Bunda möminliyin və kafirliyin işi yoxdur. Çünkü mömin və kafirlik qanuni-ilahiyyə nəzərində bizim bildiyimiz kimi deyil.

Qanun ve sünneti-ilahiyyəyə arifanə iman edib əməl etən mömin və salehe inanmayıb əsbabə təşbih etməyən və yalnız Allaha "təvəkkül" edən kafir və xasirdir.

Ne mutlu və xoşbəxt o şəxs və ya o millət ki, kitab və sünneti-ilahiyyənin dərin sırlarını, əmrlərini qanib ona görə tedbir və eməldə bulunduqdan sonra Allaha "təvəkkül" edə.

Hansı millətin nicat tapacağını uzun düşünməyə hacət yox. Qüvanın təbiyyəyi, adəti-ilahiyyəyi, saməd layi tacıyr, baqı bilib "keyfi məyişə", "kun-feyəkun" və qeyri bu kimi ayetləri o qüvvənin əmri-tətbiqindən ibarət olduğunu etiqad edən millet "sofə-yəfəlhun" vədi-ilahiyyəsinə mezher olub fələh və nicat tapacaqdır.

Xoşbəxt o millətə ki, "sirati-müstəqim" üzrə yürüüb ehtiyacati-həyatiyyə qəvaidi-ictimaiyeyi-mədəniyyəyə kərameti-qalibiyəyə vaqif olub və gələcəyini "hal"da deyil, "mazı"da düşünmüş, "hal"da isə tətbiqə başlamışdır.

Bir surətdə ki, imdiki şüurlu millətlər babalarımızın "Bir dide ki, nuri-həqiqət ola, eylər ayineyi-əmrəzidə fərdayı-tamaşa" hünərinə də razı deyillər. Onlar fəryadi əmrəzda deyil, "diruzda" tamaşa etmək isteyirlər.

Bizlərdə isə babalarımızın fəryadi-əmrəzidən tamaşa etmək hünəri deyil, bugünkü fəlakətimizi "bu gün" düşünmək də yoxdur. Hələ bizi öz kefimizə buraxsalar, istəyərək ki, sabahı bu gün deyil, bu günü sabah düşünəlim.

Vaxt olur, birdən başımıza vururlar, əzayi-mayəmizde bezisini kəsirlər, mövcudiyətimizi təhlükəyə alırlar. Əvvəl vaxt bir az ayılrız, tərpeniriz, gələcəyimizi düşünürüz, çabalayırız, el-ayaq vururuz. Lakin çox keçməden yoruluruz, əski halımıza qayıdırız, əski adətimə başlayırız, işlərimizi yenə Allaha tapşırırız.

Halbuki vaxtımız o vaxt deyil. Gələcəkdəki bəlalardan özümüzü nə cür mühafizə edəcəyimizi, sünneti-ilahiyyəyə nə cür yanaşacağımızı düşünməyimizin ən məcburi vaxtidir. Biz isə gələcəkdəki bəlalardan qurtulmaq yolunu deyil, bu gün başımıza gelmiş bələləri def etməkden aciziz. Odur ki, bugünkü herbzedələrimizə, o bağlı yanlıqlarımıza etməkdə olduğumuz köməyi də bələ həmin əski adətimizə,

yəni tezden yorulmağa başlayırız. Halbuki hələ heç bir iş eleməmiş. Hələ imdi-imdi bir az işə başlamışız.

Beş-on gündür ki, Qars təreflərinə gedən vəkillerimiz müsibət-zədələrimizi tapıb görə bilmışlardır. Bir sözle, işə yeni bismillah demişlərdir. Fədakarlıqlarını heç vaxt unuda bilməyəcəyimiz hörmətli vəkillerimizin təhqiqlərinə görə ehtiyac çox böyükdür. Bizim topladığımız cümlə ianə ancaq bir az vaxt üçün kifayət edər. Kömək işə uzun müddət lazımdır. Bu qanlı müharibənin vurdugu fəlakət hələ-hələ tezden qurtulası deyil.

Hərb düşgündərimizə yorulmuyaraq, aramı kəsməyərək kömək etmək vacib. Heyif ki, bir çox şəhərlərimiz, bir çoxlarımız bir dəfəlik beş-on manat verməkle vezifeyi-milliyyəmizi qurtarmış, acları tamamilə doyurmuş, hər işi bitmiş hesab ediriz.

Hələ bəzi yerlərdə "bizim öz (?) möhtaclarımız da var, yiğilan ianələrin hamısını özgelərə (?) — qarslılara göndərməye nə hacət, bir azını da özümüzüñküllərə verəlim..." səsleri eşidilir.

Hələ heç bir şey eləməye-eləməyə, ehtiyacımızın mində birini yerinə yetirməyə-yetirməyə həmiyyətimizin daşqınlığından şikayət ediyoruz. Lakin düşünmüyورuz ki, içimzdəki möhtaclarımızın etrafında bir çox dövlətlilər, qonşular, tanışlar var. Heç mümkün deyil ki, səsleri eşidilib körək edilməsin.

Amma o bədbextlerin etrafında kimlər var? Onlar yalnız qayalar, yırtıcı itlər, qoxumuş meyitlər, səssiz dərələr, yıxılmış evlər, xunriz simalar, qulyabanilər, qudurmuş insanlardan özge kimləri görürələr. Ah-vaydan, dərin iniltilərdən, qorxulu ayaq tappiltalarından, ölüm təhdidlerindən, cigəsuz səslerden başqa nə eşidirlər.

Heç insafdırı ki, içimzdəki möhtaclar, tonboller ilə bir dəqiqədə cahanın ən suzişli zülmünə düşcar olmuş o çalışqan möhtaclara, acliqdan ölüm halına düşmüş o dövlətlə fəqirləre bir göz ilə baxılsın! Of, kaş eşitməseydim! Bəzən öz qəzetlərimizdə bilməm harda bir hacının və ya bir əfəndinin ianə verməməyi bir yana dursun, verənlərə də mane olduğu yazılır.

Bilməm inanayımkı ki, böylə bir vaxtda, yəni hər kəsin maldan deyil, candan belə keçməyə hazır olduğu bir həngamədə insan qıyasında iblislər, ilanlar, müsəlman adlanan məlunlar, kafirler, Əli nəslindən şümürlər hələ içimzdə yaşıya biliyorlar. İnanayımkı ki, içimizi içimzdən yeyən qurdaların hərəkətine, yaşamasına hələ

həmiyyəti-milliyətimiz yol veriyor. Doğrudur, bir neçə qurd və xain maneeti ümumi gedişə, həmiyyətə bir zad edə bilməz. Öyleləri hər zaman her yerde buluna bilər – deyirlər. Lakin unudulmasın ki, öylə xəbis vücudları, öylə zərerli tikanları böyükən şəhərlər də bütün-bütün bigünah deyillər.

Beş-altı milyonluq biz Qafqaz müsəlmanlarının üç-dörd ayda toplaya bildiyimiz beş-on min manat üzümüzü qızardacağı yerinə hele eşidirəm ki, bəzi cəmiyyətlər, heyətlər "Novruz" teatrı və qeyri vasitələrlə "qarslılar" adı ilə yığdıqları pullardan özləri üçün də pay çıxıborlar. Bəri böylelər öz köməkliliklərində davam etsələr yene söz götürür. Lakin öyle bir defə etdikləri köməyin bir payını da özləri alırlarsa, bu "qarslılara" kömək deyil, qarslıları özlərinə köməkçi etməkdir, o bədbəxtlikləri öz bəxtlərinə bəhanə etməkdir.

Həqiqət, gelecəyimiz qorxuludur. Ətrafa baxıram: hər kəs özünün rahatlığı, öz başının salamatlığı fikrindədir. Hər kəs öz bacarıdığı yol, ibadət və adət ilə öz heyatını qurtarmaq qeydindədir. Abid ibadəti ilə, ruhani fitrə və zəkat yığmaqla, intelligent öz mənəfətinə xidmətə, dövlətli pul cəm etməklə öz canını, bəli yalnız öz canını xilas etmək fikrindədir.

Bundan anlaşılır ki, millətin hakimi olan əfkari-ümumiyətə bizdə əsla oyanmamış. Öz həyatını millətin həyatına bağlamaq əməli-ülvisi bizdə hələ doğmamış, millətimizə yetişən dərdin öz dərdimiz olduğu hele hiss edilməmiş.

Milletdən ayrılanın həyatı-həqiqiyyəsindən də ayrılaceyi bizdə hələ derk edilməmiş.

Milletinə kömək özünə kömək demək olduğu hələ başlarımıza girməmiş.

Millətinin hüququnu, istiqbalını düşünmək, onun yolunda əldən gələn fədakarlığı göstərmək ibadətlərin en savablısı, vəzifələrin en müqəddəsi olduğu həqiqətine bizdə hele iman edilməmiş.

Milləti pərişan olanın özü də bir yol ile bir vaxt pərişan olacağını bildirən sünneti-ilahiyyəye bizdə hələ etiqad edilməmişdir.

Bunun üçündür ki, hər işimiz pərişan, hər halımız virandır. İçimizdə çoxları var ki, haqqın emrlərini, ferzlərini yalnız namaz-oruc ilə hec və zəkatdan ibarət bilir. Yenə çoxları var ki, namaz qılmaqlığı, zəkat verməkliyi mədəniyyətin bir sıfəti güman ediyor. Bunların hər ikisi də yanlışdır.

"Xalıqın ən ehsən məxluqu, ən xəlqlisi, yəni yaxşı xasiyyətlisidir" və insanların ən xeyirlisi insana xeyir verəndir" ayət və hədislərinə görə hər bir xeyirli fikrimiz, faydalı hərəketimiz, nəflə əməlimiz, isbatımız, tədbirimiz, elmimiz köməyimiz və xidmətimiz birər ibadətdir. Buna görə bugünkü ibadətimizin ən birincisi gələcək bələlardan özümüzü mühafizə etmək tədbirlərinə yapışmaqla beraber, bugünkü bəlamızı başımızdan dəf etməyə olunca gücümüzə çalışmaqdır. Bugünkü bəlamız, dərdimiz isə hərbzədə qardaşlarımızın dərdidir. Bu gün ən birinci işimiz onlara kömək olmalıdır.

Birkərəlik beş-on manat verməklə vəzifəmizi qurtarmış hesab etmiyelim. Hərbzədələrimizin gələcəyi keçmişlərindən daha qorxuludur. Onların bir kərə qarınlarını doyurmaq böyük bir həmiyyət və insanlıq deyil. Ən azından üç-dörd ay köməyimizi əsirgəməmeliyiz. Onları, doğrusu, ehtiyacdən qurtarmaq və gələcəkdə boynumuza daha ağır yük olmamaq üçün imdiden həm yernek, toxumluq, həm də cüt-alət və heyvanları tədarük etmək lazımlı. Bunun üçün də milyonlar ister.

Bunların həpsini, təbii, biz bacarmarıq. Hökumətin köməyi, həm də çoxlu köməyi lazım. Bu xüsusda Duma vəkillərimizin, iş içindəki başçılarımızın həmiyyəti gərək. Hökumətimiz bu işlər üçün üç million pul buraxmışdır. Fürsəti fot etməyib istifadə etmək lazımdır.

Bunlarla beraber hər kəsdən əvvəl cüzi de olsa özümüz özümüzə kömək etməyi bilməliyiz. Burası da bilməliyiz ki, millətin qədrini, dərdini biliib kömək edənlərə kömək edirlər. Öz köməyimiz az da olsa, həmişə çalışmalıyız. Bu vasitə ilə həm bir zad yiğarıq, həm də imdiya qeder ancaq özünü düşünməyi öyrənənə millətimiz əfradına köməkleşməyi öyrətmış oluruz.

Hər cahil millətdə olduğu kimi, bizdə də ümumi işlərimizdə tez yorulmağımız var. Budur ki, axır vaxtlarda kömək səsleri kəsilmiş kimi görünüyor. Heç bir şəhərdə ikinci, üçüncü və dördüncü ianə yığmaq xəberi eşidilməyor.

Ianə dəftərcələri vasitesilə alışmamış camaatdan keramətlə pul yığmaq doğrusu çətindir. O halda biz də özgə millətlər kimi cürbəcür vasitələrə müraciət edəlim. Bakı, Gəncə, İrevan, Naxçıvan, Qarabağ, Şamaxı, Şəki və qeyri şəherlərimzdə teatro, musiqi axşamları, qaçqınlar günü tərtib edib bilet və kağız nişanları ilə ianələr cəm edəlim.

İanemizə möhtac olanlarımız yalnız Qars tərəfdəkiler deyil, Acaradakı gürcü müsəlmanları bizim din qardaşlarımızdır. O tərəflərdə də mütləq öz müsəlman vekillerimizi göndərib öz əllərimizlə öz köməyimizi göstərməliyiz.

Xristian gürcüləri rəsmi rüsxət alıb köməyi başlamışlardır. Bizdən isə bir hərəkət yox. Bu isə bizim üçün çox böyük töhmətdir, cəhalətdir.

Milletimizin istiqbalı eşqinə, qanuni-həyatın sünneti-ilahiyyənin, əsil ibadət və mənəfətin nə olduğunu düşünəlim. Düşünəlim də gələcək günlərimiz üçün köməkləşəlim. Heç bir çətinliyi, naməmkünlüyü bəhanə etniyəlim. Çünkü:

Ömar Faig
"İqbal" qəzeti, 17 aprel 1915, №915

BAKİ CƏMIYYƏTİ-XEYRİYYƏSİNİN DİQQƏTİNƏ

Bakı cəmiyyəti-xeyriyyəsi öz beyannamesində Qars ve Ərdehan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəye gətirilməsi fikrində olduğunu bildirir və oraklardan gətirilen yetim uşaqların birər, ikişər bezi ərbəbi-həmiyyətin himayəsinə veriləcəyini də əlavə edir. Bu beyannamesindən anlaşılr ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qəder olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək isteyir.

Şükür, buna da şükür!

Nə etməli, bu təbəllik həkimizde var. Ümumi işlərimizə yavaş yapışmamız, qeydsizliyimiz cümləmizdə olan bir naxoşluqdur. Buna görə böyük ümidi, ciddi təşəbbüsler, özgelərə nümunə olacaq həmiyyət və xidmətlər gözlediyimiz Bakı cəmiyyətindən, daha doğrusu, Bakı camaatından artıq şikayətə haqq bulamıyorum. Ancaq ora dövlətlilərinin ehtiyaclarımıza nisbət bir zad vermədiklərini və o kimilərin Bakıda olmalarına və Bakı ilə dövlət qazanmalarına görə gelecek tariximiz, gelecek milli intibahımız Bakı üçün böyük bir töhmət, ictimai bir intiqam hazırlasa yeri var.

Gələlim əsas məqsədə.

Mənim düşüncəmə görə, Qars və Ərdehan tərəfində qalan arvad və uşaqları Bakıya gətirməməliyiz. Bunu bir neçə cəhətə görə deyirəm:

1. Bakı ilə Qarsın havası, məişəti tamamilə ziddir.
2. Bakıda xərc iki-üç qat artıq olur.
3. Gələcəkdə yolların çətinliyi və özgə manecələr təsəvvür olunduğundan Bakıda olacaq arvad və qoca kişilər lazımi vaxtda öz yerlərinə qayıda bilməzler.
4. Bakıda qalacaq arvadların bir qismi bəzi səbəblərə görə bəlkə orada qalıb qayıtmayalar. Bu isə Ərdehan tərəfində boş qalan yerlərimizi özgələrə qapdılmaya səbəb olur.

Öylə guman edirəm ki, Qars və Ərdehan tərəflərində qadan bəbəxtləri o yerlərə bitişik və sərhəd olan Axalsix uyezdində saxlasaq həm saydığım müşküllerdən qurtulmuş, həm də bu böyük işimizi yüngül və tez bir yolla başa getmiş oluruz.

Qars tərəflərində qalan yetim uşaqların Bakıya gətirilib saxlanacağı və birer, ikişər paylanması zikr edilir.

Öylə sanıram ki, tapılacaq uşaqların hamısı Bakı və Gəncəye gətirilib bir yerdə, bir pansionda saxlanmalıdır. Yetim uşaqları öz himayəyelərinə almaq istəyənlər pansionun illik xərcini verməklə izhari-həmiyyət elərlər.

Arxayınam ki, mələtpərestliyin en sağlam üsulu olan bu yol ilə birer, ikişər, beşər uşağın illik xərcini verəcək həmiyyətlişimiz içimizdə eskik deyil.

Oğulluğa qəbul ediləcək uşaqların verilməsinə sözüm yox. Amma burası var ki, bunda qayəti-ehtiyat lazımdır. Yoxsa tərbiyə və himaya yerinə nökərçiliyə yol açmış oluruz.

Bizim milli qayəmiz isə həmin yetim türk balalarını oxudub öz yerlərinə göndərmək, öz yerlərinə sahib etmək və oralarda əskilən nüfuz və nüfuzu-milliyəmizi doldurmaqdır. Əksinə, həmin uşaqları tek-tek dağıtmak isə eməl və müqəddəs fikrimizə öz əlimizlə zərba endirməkdir.

Etiqadım bunadır ki, cəmiyyəti-xeyriyyəmiz bu cəhətə artıq diqqət yetirər.

Əgər uşaq çox tapılsa, pansionun biri Qafqazda, digəri Şimali Rusiyada ora türk qardaşlarımızin münasib gördükleri bir yerde vücuda gətirilməlidir.

Çox qayğu və acı ilə bildirirəm ki, rəisi-ruhaniyyəmiz sayılan müfti və şeyxin etinasızlığından, çoxumuzun qorxaq və həmiyyətsizliyindən uşaqların əksəri achiqdan və naxoşluqdan tələf oldu. Bir qismi suya çəkilib xristian edildi, içəri Rusiyaya aparıldı. Qalanı çox az olsa gərək.

* * *

Həkim Xosrov bəy Sultanov⁶³ cənabları – “Ərdəhan tərəflərdə kimsə qalmamış, onlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir” – deyir. Bəli, o bədbəxtlərin çoxu canlarını bir cür əziyyətdən qurtarmaq üçün dərələr boylarında, kəndlər etrafında, torpaqlar altında bir-biri üstə düzülüb uzanmışlar, rahətə varmışlardır.

Ancaq aži, çox aži, yəni iki minə yaxın arvad-uşaq canlarını qurtarıb və özlərini Pusxov tərəflərinə atmışlardır. Pusxov uçastkası Ərdəhan ilə Axısha arasındadır, Qars oblastına tabedir. Camaatı tamamilə müsəlmandır. Yerləri meşəlik, qayalar, dağlıq və şəhərlərdən uzaq olmasına görə camaati çox fəqirdir. Öyle ki, bunlar hər il bahar vaxtında özləri üçün ayrı yerlərdən yeyəcək tədarük etmək məcburiyyətindədirler. İşte böylə fəqir bir camaat 4-5 aydan artıqdır ki, özlərinə can atan minlərce din qardaşlarını evlərində saxlayıb yeyəcəklerini yarı bölürler. Bundan sonra isə özləri də yeyəcəkdə çətinlik göreceklerdir. Buna görə oraların həlçə çox yaman olacaq.

İnsafdırımı Pusxovun kasib camaati olunca yeyəcəyini yan bölsün, bizlər bir kerelik bir neçə şahı, bir qaç manat vermekle milli və insanlıq vəzifəmizi qurtarmış hesab edəlim...

Bakı cəmiyyəti-xeyriyyəsinin o tərəflərə ianə göndərməsi xüsusunda nəzəri-diqqətini cəlb edərim: Pusxov uçastkası davadan uzaq sakit bir yer olduğundan ianə göndərilməsinə heç bir maneə yoxdur.

Bakıdan un göndərmək lazımlı deyil. Axalsix tərəflərdə 140-160 qəpiyə taxıl alıb üyütmək olur. Nə qədər taxıl olsa, bizim dəyirman pulsuz üyütmeye hər vaxt hazırlıdır.

Hörmətli xadimlərimiz Xosrov bəy Sultanov cənabları Qarsdan böylə yazırlar: “Ərdəhan kəndlərinin heç birində adam yox. Bunlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir. Yalnız bir-iki yerdə 500-600 arvad-uşaq var”.

Bu xəbəri daha artıq bir təfsilatla dörd ay evvel yazış həqiqəti-halidən camaatımızı xəbərdar etmək istədim. Men bu xəbəri Ərdəhanın geniş ağ düzəlli qızıl rəngə çevrilidiyi və bu qızılığın hənüz səmayə əks etdiyi vaxt dərələrin uçurumlarından, qayaların oyuqlarından, kəndlərin izsiz bucaqlarından, meşələrin derinliklərindən qopan fəryadlar və sədayı-istimdadlar etraflarındakı qayalardan hənüz cavab aldıqları zaman duyub ben de feryad qoparmışdım. Heyif ki, nikbinlərimiz yazdıqlarını “mübaliğə” güman edib bu işe soyuq qanla baxdilar. Hətta bəzi mötəbər şəxslər bizzat özümə müraciət edib camaatımızın ürəyini eylə acı və mübaliğəli xəbərlərlə dirmalayıb yandırmamamagımı, həyəcana gətirməyimi tövəqqə etdilər.

İndi düşünürəm və sual edirəm ki, ürəkləri yanın ağalar bu dörd-bəş ayda ürek yanğılarını əcəba nə ilə göstərdilər?

Kasib-kusublarımın verdikləri ianələri çıxməq olsaq ağaların, dövlətlilərin verdikləri beş-on min manatı keçmir: millətin, qara camaatin kömək və zəhməti ilə qazanılan dövlətin böylə bir gündə öz millətinə layiq gördüyü, öz millətinin ölüm halında olan aclarına qıyıldığı, ehsan etdiyi bùmudur? Bizden 25 kere az olan qonşumuz öz möhtaclarına 800000 manat yiğdilar, yene də yiğirlər, yiğacaqlar.

Bizim Boxçalı, Qazax, Zəngəzur, Cavansır... və qeyri və qeyri yerlərin bəyləri, haçuları, dövlətliləri hələ özgələrə təməllüq ilə möşğuldur.¹

Hələ bəzi şirindilli, məhəbbətpərvər görkəmlilər deyirlər: təki muradımız başa gəlsin, yəni təki millətin istiqbalını görmə, vallah-billah, bu qədər yüz qurban və nəzir hazırlıdır. Biçarələr eylə güman edirlər ki, böylə mənasız sözlerle özgələrini inandırırlar. Daha bilmirlər ki, böylə en zəruri vaxtimzdə beşcə qurban verməyənin gelecekde yüz deyil, birçə də vermiyəcəyini və versə də məqbula keçmiyəcəyini uşaqlar da bilirlər.

Omar Faiq

“Iqbəl” qəzeti, 19 aprel 1915, №916

EŞQ VƏ MƏHƏBBƏT

Hörmətli oxocular, bəlkə "Nə eşq və məhəbbət vaxtıdır, qıymət qopur, aləm bir-birinə dəyir, millətlər can çəkisir. Biz indi də eşq və məhəbbət iləmi oynayacaqıq" – deyəcəklər.

Doğru, doğru!

Eşq və məhəbbət yalnız bizim şairlerimizin, bizim təbiətlilərin malı deyil. Eşq və məhəbbət iki isteklini bir-birinə bağlaşdırın kimi her arzu ile məqsudi bir-birinə qovuşdurmaqdır. Eşq və məhəbbət varlıq, dirilik, birər direkdir. Bu gün hər fedakarlıq, hər qaliblik eşq və məhəbbətə bağlıdır. Məhəbbət hər dirliyin açarı, hər dərdin davasıdır. Məhəbbət mədəniyyətin anası, cahanın həkimidir. Dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücudə getirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verer ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar – insanı idarə edən bu güçlər oldumu, daha irəlisini düşünməyiniz: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Men inanmiram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkden elm və tədbir ilə çalışıa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlməyi! Men inanmiram ki, məhəbbətə can qiyılan yerdə dünyalar elə gəlməyə. Eşidirik ki, bir yaponiyalı dənizdə üzən qorxulu bir düşmən minasını partladıb, öz vücudu ilə bərabər darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrlik aeroplana ilə bərabər aşağı fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tike edir. Eşidirik ki, bir şəxs Veten uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər havaya sovrur. Bəli, məhəbbət nədir, nələr elətdirməz! Dilinə olan məhəbbət deyildi ki, Rusiya təbəəsi iki polyakı, iki fini öldürəsən rusca danışmaz. Əcəba, polyak rusca, neməscə bilmirmi? Bəlkə firəngcə də bılır! Lakin hamisindən artıq öz dilini sevir. Öz dilinin aşığıdır. Polyak bilir ki, bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Bu gün Polşa hər nə olursa olsun, madam ki, polyak dili vardır, Polşa da olacaqdır.

Sevgili oxularımız! Millətlərin qan və od içinde çalışdığı belə bir həngamedə "dil" məsəlesi ilə vaxt keçirməyimə çəşib məni qınamayın. Mən görürem ki, bizi o qan və od dənizindən qurtarmaq isteyənlərin çoxu həle özgələrin dil və adət əsiridirlər. Bunlar bu əsirlikləri ilə bərabər bizi də əsirlikdən qurtarmamaq, yalançı pehlivanlıqda bulundurmaq istəyirlər. Belə deyirsiniz ki, "dil" in millet-pərvərliyə nə dəxli var? Bir kişi türkçə bili-bile qəsdə danışmaz, amma ürəkdən millətpərvər olar.

Bələ ikiüzlüler bəlkə ola bilsin. Lakin mən inanmiram ki, dilini sevmeyen millətini sevsin. Çünkü dil millətin tek nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevmeyən ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözleməye oxşar. Milli dilində danışmaq istemeyenin millətpərvərlikdən dəm vurması yalançlığın tezə modasından özgə bir şey ola bilməz. Mən deyirler ki, öz dili, öz ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır. Türk dili pis də olsa özümündür. Halbuki dilimiz dün-yadakı asan və gözel dillerin biridir. Ele asanlığı səbəbindəndir ki, bəzi millətlərin arasında ümumi dil kimidir. Bir rum ilə erməninin türkçədən özgə dil ilə danışdıqlarını görməzsiz. Halbuki bizim bezi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiz ki, öz dili ilə damşsin. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dili düşməndirler. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, dilekleri özgə, tərbiyələri özgə, geləcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik?

* * *

Mən burda dilin gərək dirilik və mədəniyyət və gerekse siyaset ələmlərində nə işlər gördüyü və nə dərəcədə əhəmiyyətli olduğunu sayacaq deyiləm. Qarsda minlərcə qardaşlarımızın hele "Bir logma ətmək" fəryadı kəsilmədiyi bir vaxtda belə dil meseleleri ilə gün keçirmək, əlbette, yaxşı görünməz. Nə edim ki, bizi millət məhəbbətindən geri qoyan səbəblərin biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir. Açıq dil ilə geniş ədəbiyyatımızın olmamağıdır. Bu gün bu yazılarımıla ancaq gödekçə yada salmaq istəyirəm ki, millətimizi sevmək üçün ən irəli dilimizi sevmeliyik. Həm də ele eşq və məhəbbətə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi seçmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. A canım! Biz

őzümüzü bilməsek, öz dilimizi bəyənməsek, kim bize hörmət edəcək və nədən ötrü də etsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrin bizi istəmələrini ummaq dəlilikdir. Çəşib qalıram. Ufaq bir millət heç yoxkən özünü böyüdür, öz varlığını hər yol ilə də olsa, özgələrə bildirir. Öz ehtiramını saxlayır, özünü saydırır. Amma biz? Lap tərsinə, ən çox özümüzü özümüz bəyənmirik. Öz əlimizlə özümüzə qəbir qazıyırıq. Nədən gözəl dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başa çalışırıq? Yox-yox, belə olmaz. Daha el verə, biz də gerək özümüz öz qədrimizi qanaq! Qanaq da, Memmədləri – Mişa, İskenderləri – Saşa, Kərimləri – Kiruş, Gülsümləri – Gülya, Leylələri – Lyalyaya çevirməkdən uta-naq. Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətinə millət mə-həbbətinin başlanğıçı bilek. Dilimizə ən derin eşq və məhəbbətlə sarlaq. Bunun xatirini heç bir xatire deyişməyək. Millət düşüncəsinə yene milli dil ilə ürekliyərə birləşdirək. Arada olacaq incimələrə, küsmələrə qulaq asmeyeq.

Bu gün millətini tanıyanların, millətinə eşq və məhəbbət bağlayıb çalışanların nə kəramətlər, nə möcüzələr, nə fədakarlıqlar elə-diklərini şükür ki, hər dəqiqliq eşidib duyuruq. Artıq nə deyim?

Ömer Faiq

"Yeni iqbal" qəzeti, 2 iyul 1915, №57

ÇOX UTANDIQ

Utanıram, inanmaq istəmirəm ki, Bakı kimi bir şəhr, Qars tərefindən göndərilən 40-45 yetim uşağı saxlaya bilməyə. Saxlaya bilməyə də qazimat ilə aləmə elan edə ki, "cəmiyyətin işi çoxdur, yetim uşaqlara, eyle xırda işlərə baxmağa vaxtı yoxdur. Her kim nökerliyə nə qədər uşaq isteyirse, gəlsin aparsın!"

Cəmiyyət burda bir şeyi yaddan çıxarmış: əger göze gelen qız və oğlanları pul ilə nökerliyə versəydi və ya bir kərəlik satsayıdı, cəmiyyət sandığına xeyli pul yiğisərdi və bu vasite ilə cəmiyyət üzvlərini ianə yiğmaqdan qurtarardı.

Vay cəmiyyəti-xeyriyyə! Vay milyonlu şəhər! Vay bədbəxt millet! Məgər quru adın varmış!

Mən öylə bilirdim ki, Bakı nəinki 40-45 yetimi, bəlkə bir neçə yüzünü də saxlamağa hazırlırı.

Halbuki min zəhmətlərə yığılan və Bakının mərhəmet qucağına sığınan 5-10 yetimi də başdan dəf etmək, onun-bunun qapısına tul-lamaq isteyir.

Aman yarəbbi, neler eşidirik, neler görürük. Nə demək, bu nə demək ki, 4-5 milyonluq bir camaat 1-2 yüz yetim balasını bir yerde saxlamağa gücü çatmaya!

Of, doğrudan da ölmüşük, doğrudan da yalançı bir adımız qalmış! Doğrudan da milli dirilik, mədəni insanlıq adına bir qəpiyə dəymərik.

Nədir bu rəzaletlər? Nədir bu alçaqlıqlar, bu murdar xasiyyətlər?

Sizdən soruşuram: 40-50 yetim uşağı bir yerde saxlamağı bacar-mayan bir millət nə cür insanca yaşamaq xəyalında, hələ "ağlıq" iddiasında ola bilər?

Bir düşününüz! Sizin qucağımıza can atan balalar kimlərdir: evi-eşiyi talan olunmuş, anası-atası boğazlanmış, 11-12 yaşındaki bacısı aylarca canavarların əlinde qala-qala delilənib axırda tələf olmuş, bütün qohunu yox edilmiş, yarı canda qalmış öz millət balalarınızdır. İnsan sevdiyi itin balalarını belə bir dərəcə alçaqlamaz ki, "İsmailiyyə" binasının padvalında belə bir neçə həftə saxlana bilməyib çöllərə tullanmaq istenir!

Nə olar, İsmailiyyə imarətinin zahiri zinətine əskiklikmi olar ki, yuxarı qatında yaralı qoşunlar, altında yaralı millet balaları bulunsun!

Bizim günümzdə, milletin ehtiyacı üçün yapılan İsmailiyyə bina-sının bir neçə otağı və ya otağın polu millət balalarından əsirgənirə, daha bu əzəmetli imarət nədən ötrü tikilmiş?

Ey kimsəni bəyənmeyən millet! Ey savab üçün Ərebistan, İran çöllərini aşib "hacı", "kərbəlayı" olmağa can atan ağalar! Hara gedir-siniz, ne fikir edirsiniz? "Kərbəla"dan yüz qat yanlıqlı, dəhşətli olan bugünkü Kərbəla qurbanları mərhəmetinə can atmışlar! Ayağını-zın yanına – Bakıya qədər gəlmişlər...

Siz hara gedirsiniz? Savabmı, insanlıqmı, milletperəstlikmi, hacılıqmı, məşədilikmi, ağlıqımı, nə, nə isteyirsiniz: hamısı, hamısı bu gün burda qapımızın yanındadır!

Utanaq, çox utanaq ki, Bakı kimi Qafqaz müsəlmanlarının mərkəzi olan bu şəhər 40-45 yetimi saxlamaqdan aciz qala.

Şəriətdən, insanlıqdan utanmışsaq, qonşularımızdan – onların fədakarlığından olsun həya edək.

Mən bilmirəm niyə qəzetlərə, telegramlara töküllüb xəber axtarırsınız ki, bir şey bilmək, ürəginizi şad etmək istəyirsiniz, məgər Bakının dövlətli bir imarətində, millet binasında 5-10 yetimə yer tapmayıb it-pişik yavruları kimi dışarı tullamaq xəbəri az qəribə xəberlərdənmidir?

Ac, çilpaq qalmış, davarın en şiddətli zərbələrinə düşər olmuş 5-10 millət balamızın üreklerini şad etməkdən artıq şadlıqmı axtarırsınız?

Yerde gəzməyi bilməyə-bilməyə nə hünərlə göylərə uçmaq, böyük ümidiłar dañınca düşmək xəyalında bulunursunuz?

Amerikada bir müəllim, məşhur bir milyarderçimi olmaq istəyirsiniz? Banda erməni qəhreməni Aram hamı millətini "ya ölüm, ya dirilik" bayraqı altına çağrımış... filan öyle olmuş, filan iş böylə getmiş... bu xəberləri nədən ötrü oxuyursunuz? Sizə, bize nə?

Gözüyün önündə ac, çilpaq ulaşan 5-10 gözü yaşlı üreyi odlu millət balasını bir yerde saxlamaq mərhəmətində bulunmayan bir camaatın üreyində nə millət hissi, nə vətən qeyreti, nə din və məslək əqidəsi ola bilər!

Bakı cəmiyyəti-xeyriyyə idarəesinin işi çoxsa, özgə işlərə baxmağa vaxtı azsa, əcəba, cəmiyyətin idarə adamlarından özgə adamları yoxmu, əger yoxsa, cəmiyyət haradan eməle gəlmış? Məgər Bakıda heç kəs qalmamışmı? Yəni 5-6 kişidən ibarət bir heyət vücuduna gələ bilməzmi ki, cəmiyyətin himayəsində olacaq yetimlər evini idarə edələr? Yəni bu öyle böyük, çətin işdirmi? Əger cəmiyyətin pulu qurtarıbsa kişiləridəni qurtarıb ki, çəreşini fikir edələr, cürbəcür vəsaitlərlə pul yiğalar?

Deyecəksiniz: "Qafqaz Bakıdanmı ibarətdir? Bakının milyonları çox, dərdi də çoxdur. Hər kəs gerek özüne kömək etməlidir, yalnız Bakıya göz dikmək ne insafa, nə də aqlə siğmaz!"

Doğrudur, çox doğrudur: hər kəs özüne görə kömək etməlidir. Özümüz işsiz, ianəsiz oturub yalnız dövlətlilərə göz dikmək – gözsüz qalmaq, milləti tənbəlliyyə, xırsızlığa öyrətmək deməkdir.

Burası məlum, lakin özgə yerlərə görə bu işdə Bakı "özüne görə" özüne düşən borcu, sanıram, başa getirəcəkdir. Söz yox ki, çoxdan-çox, azdan-az olar.

Bakı özüne siğınan 40-50 uşağı saxlamaqdan aciz olsa özgə yerlərə deməyə nə haqqımız var? Bakıda olan 40-50 uşağı paylamağı da

yoxsa bir hünərmi sayırsınız? Bu qədər uşağı o yol ilə nəinki bir şəher, ən xırda bir kənd belə can-başla qəbul edər.

Üç cüt bir tek müselmanı olan Tiflisde "yetimlər evi" üçün 80 min manat yığıldı, bunun min manatı Bakıya göndərildi, qalan pul ilə cəmiyyəti-xeyriyyə "yetimlər evi" açıldı. Bu evdə hər yandan nə qədər qacqın gəlsə, qəbul edəcək, bir vaxt saxlanandan sonra 20-dən artıq Bakıya göndəriləcək, 20-si həmşəlik saxlanacaq. Cəmiyyətin qəran böylə oldu.

Cəmiyyətin bundan ötrü olan yiğinçında bir neçə xanım, Bakıya arxayı olmamağımızı bəyan etsə də, mən özüm bu fikrə razı olmadım. Bunu Bakı üçün həqiqət və əskiklik hesab etdim.

Bakının dövlətine, zahirinə, yüzlərə intelligentlərin vücuduna, dövlətlilərin şirin sözlerinə məgər men yalnız aldanmamışam? Keçən həftə Qarsdan mənə görə gönderilən 34 uşaq bir az burda qaldı, bunnardan 2 oğlan burda yetimlər evində itmiş bacılarını görən kimi bir-birinə sarılıb ağlaşmağa başladılar, yarım saat bunları ayırmak mümkün olmadı. Bacıları ah-feryad elədiler ki, qardaşlarımı bizdən ayırmayın, qoyun xəstə qardaşlarımıza biz özümüz baxaqq.

Müfti əfəndi, çarəsiz qalıb uşaqları saxladı və Bakı cəmiyyətinə kağız yazıb təvəqqə etdi ki, uşaqları saxladığından ötrü incimesinlər. Məgər Bakı cəmiyyətinin canına minnətmış! Kim böylə xəyal edərdi, yoxsa 10-15-ni burda saxlardı!

Doğrudur, Bakı cəmiyyəti idarəsi bir neçə şəxsin çalışmasına, ümidiñe qalmışdır, xüsusile yayda hər kəs Mərdəkan bağlarına, Kislovodski parklarına çəkilmiş, öz rahatlığının, öz canlarının qeydində qalmış. Sözüm yox, insan yaşadıqca sehhət və sağlam yaşamalıdır! Təbiətin zorlu qolunu büküb insanca ömrə etməli. Lakin həyatın ölüm sizləri ilə, achiq qorxusu ilə can verməkde olduğu böylə, qara gün-lərindən qeydsiz yatmaq, Qars dağları etəklərindən, özgələrin əllerindən yüksələn yetimləri əvvəlcə istəyib də sonradan peşman olmaq, onun-bunun qapılárına tullamaq bəklilər adına layiq olmasın gərək.

Böyük ağaclara sarılan sarmaşıqların, zinetli balkonları örten çiçəklərin kölgələri altında pianonun səsində qulaq verib də Qars tərəflərindən qopan millətin ah və eninini eşitməmək, onların derdində qalmamaq, türklük, müsəlmanlıq, insanlıq adına yaraşmaya gərək!

Yenə təkrar edirəm, madam ki, bizdə beş-on öz yetimimizi insanca saxlamağa ləyaqət yox, öz balalarımıza mərhəmət yox – ya biz nə haqq və nə üzlə özgələrdən mərhəmət və ədalet gözləyirik?

Bizim kimi ölmüş, duygusuz, zalim bir millete mərhemet nəyə lazımlı? Haqq və hürriyət nəyə gərək? Bu gedişlə, bu qanacaqla, bu qeydə siz samırsınız ki, bugünkü rahatlığınız davam edəcək?

Heyhat nə çoxdur xam xəyal! Bu həmiyyət, bu qeyrətləmi böyük əməllerin, uca fikirlerin, ulu türnidərin dalına düşmüşük! Cənabi-həqq bəlkə öz ulu intizar, ulu fikirlerin üsulunu bizim kimi qorxaq, xəsis, duygusuz qansızların ümidiñe qoymaya.

İnciməyin, siz inciməyin ey millətin kökü, təməli yerində olan qara camaat! Ey ürekde millət namusu olanlar!

Ümidimiz yene sizədir, ey bəzi həmiyyətli bakılırlar, ey gencəllər, ağıdaşlılar, şamaxıllar, şəkililər, kürdəmirlilər! Üzümü sizə tutub yalvarıram: hər biriniz 10-20 uşaq götürünüz, saxlayınız. Yekə bir şəhər 5-10 yetimi bir yerde saxlamaqdan aciz olmasa gərək!

Tiflis kimi bir yerde 20 uşağın (bir baxıcı xanım, iki qulluqçu arvad, bir müəlliməsiyle bərabər hamı yemək, içmək və tərbiyələri) xərci 3 min neçə manatdır.

Bu ölüm-dirim vaxtında əlimizdən heç bir şey gəlmirsə, bari bu ocağı sönümüş qardaşlarımızın yavrularını bir az zaman insanca saxlayaqq.

Əcəba, hansı şəher istəsə böyle fedakarlığı bacara bilməz?

Umuram ki, ürəyində bir az millət hissi, namusu olan bir müsəlman razi olmaz ki, bize siğınan saf exlaqlı balaları küçələrə töküb öldürük.

Əlbette, hər şəhərdə bir cəmiyyəti-xeyriyyə və ya nəşriyyə var. Tələsiniz! Bu cəmiyyət adından Bakıya adam göndərib İsmailiyyə padvalının tozlarında qalan və onun-bunun qapisına tullanmağa hazır edilən öz qardaş-bacılarını qurtarınz. Qoymayımız heç kəse bir uşaq da verilsin! Uşaq saxlamağı həvəs buyuran ağaların üreklerində doğrudan mərhəmət varsa, saxlayacaqları uşaqların pullarını "yetimlər evi" idarəsinə versinlər.

"Yetimlər evi" üçün pul yığmaq çətin deyil. Əl verər ki, ürekde istək, millətə eşq və məhəbbət olsun! Əl verər ki, baş-başa verib fikir edəsiniz, başlayasınız.

Bəsdir, utanaq!

Ömər Faiq
"Yeni iqbal" qəzeti, 3 iyul 1915, №58

FÜRSƏT AZ, EHTİYAC BÖYÜK

İki-üç ay evvələ qədər hər kəsin ürəyində müfti və şeyxüllislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardi. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütənin rəisleri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, üreksizliklərindən qəsdən görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxüllislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbasının üzvləri olub hər həftə sərdar sarayındakı məclisde bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.

Deyirlərdi ki, bu qədər böyük bir camaatin rəisleri əger istəsələr nələr eləməzler, nələr tapmazlar?

Camaatımı kömək etməz, qazı və mollalarımı itaət eləməz, yoxsa hökumətmi qulaq asmaz. Xeyr, xeyr, hamısı olar: təki onlar istəsinlər!

Ramazan ayı idi. Göydən rehmet enir, yerde nemət yayılırdı. Hər kəsin ürəyi şəfəqle dolmuşdu. İştə böyle vəqt və şeyxüllislam cənabları fürset və qənimət bildilər. Həm camaatın minnet və şikayətdən qurtulmaq və həm də Allahı razı etmək istedilər. Qazı və mollalara xitabən uzun aye və hədislərle dəvətnamələr yazdılar. Bu ilki fitrələrin onda birini də olsa dava yerlərində gələn yetimləri saxlamaq xərci üçün yığmağı möhkəm fitvalarla emr eledilər.

Dəvətnamələr paylandı. Hər kəs xəbərdar edildi. Ortalığa böyük sevinc düşdü. Camaatın rəisdən narazılığı azalan kimi oldu. Qəzetlərimiz rəislerin bu həmiyyətlərindən uzun-uzun bəhs etdilər. Hətta illərcə uyuşub qalan ruhani idarələrimizin belə hərəkət və cüretlərinə (?) çəşib qaldılar. Çəşib qaldılar ki, belə adı dəvətnaməni "tarixi vəsiqə" deye adlandırdılar. Hətta bu "vesiqə"ni bizim üçün, bizim istiqbal və nümatımız üçün bir şan hesab edənlər də oldu.

Doğrusu, mən bu dəvətnamələrdən o qədər böyük kəramət gözlemirdim də, bütün-bütün də ümidsiz deyildim. Yaxşıya yaxşı, pise pis demək qayıdəsinə bir də gözləmədiyim bu hərəkəti təqdir etdim.

Günlər keçdi. Fitrə bayramı geldi. Qazılard, mollalar hümmət qollarını çırmadılar, işə girişdilər, çalışdılardı, yiğdılardı, böyük fəxr ilə Tiflisə göndərdilər.

Bu qədər uzun fitvaların, qışqırıqların, çalışmaların nəticəsini hər kəs səbirsizliklə gözləyirdi. Gözleyirdi ki, altı-yeddi milyon camaat can-başnan "birər" qəpik fitrə versə, altı-yeddi min manat eder. Oh, nə gözəl mayə?!

Heyhat ki, həqiqət özgə çıxdı. Şeyxüllislam və müftinin uzun fitvaları ilə Qafqazda, ən azı iyirmi-otuz min molla vasitəsilə yiğılan fitrənin məcmuu dörd-beş min keçmedi.

Qoy Qurban bayramı da gəlsin. Gəlsin onu da görək. Dəgrudan yetimlər evlərini idarə edən cəmiyyətlərin işləri çox çətin.

Tiflis cəmiyyəti 20 yetimi qəbul etmişdir. İndi 50-dən artıqdır. Fitrə parəsindən iyirmi min manata qədər gözlənirdi. Bunun yarısı olmadı. Halbuki Qarsdan gələn yetimlərin ardı-arası kəsilmir. Hələ sabah daha böyük ehtiyaclar, fəlakətlər qarşısında olmayıacağımız nedən məlum? Hazır əlimizdə fırsat var ikən bizə sığınan öz yetimlərimizi acliqdan qurtarmın yollarını düşünək!

Böyük-kiçik bir çox millətlərin haqq və hürriyyət uğrunda insanlardan milyonlarca qurbanlar verdikləri bir vaxtda biz də kəsib etini yeyəcəyimiz heyvanların heç olmazsa "dərilerini" fəda edək. Əger həmiyyətimiz bütün-bütün sönməmiş isə Qurban bayramı yiğinçalarından faydalana bərələrdən özgə sədəqə də toplamaq olar.

Şəksiz ki, qazilarımızın, axund və əfəndilərimizin hamısı yaramaz deyiller. İçlerində bu günü deyil, sabahı, geleceyi düşünən həmiyyətli əfəndilərimiz çoxdur. Qələmlər bu gün lal isələr, əlbəttə, bu zamanın da bir fərdası – aydınlığı var. Fərdanın, geleceyin intiqamı isə çox şiddətlidir.

Ümidliyem ki, Qurban bayramında həmiyyətli əfəndilər ilə möhtərem bəy və hacılarımız, çalışqan cavalarımız birləşib həm qurban diləklərini sədəqə ytıqlaqla milli və şəri borclarını əda edərlər.

Ömer Faiq

"Açıq söz", 2 oktyabr 1915, №1

QURBAN BAYRAMI

İstər oda, bütə, istərsə kitaba inananların nezərində olsun, yaranan, yaşıdan, öldüren, özbaşına iş görən, tükenmeyən, ölməyen, güclü və böyük bir qüvvə, bir "vücud" təsəvvür olunardı ki, o da "Allah" idi.

Allah hər zamanda, hər yerde və hər qövmədə bir əsas, bir məqsəd və bir fikir üzərinə tapılmış, şeritlərin hamisində allahlıq sifətləri haman bir rəng və bir çeşid bilinə gelmişdi.

Şeritlər nezərində Allahın sifətləri xüsusunda olan ayrılıq nə qədər az idisə, Allahın zatı – özü xüsusunda olan ixtilaf bir o qədər artıqdır.

Allahın zatı barəsində olan ixtilaf ta ilk yaradılmışdan bu gündək sürməkdə və bundan sonra da kim bilir daha nə qədər zaman sürəcəkdir.

Allahın, qüdsi-idaresi tərefindən rəsuli-səfiri-vəkil xidmətile gələn peyğəmbərlərin getirdikləri şerit, yəni qoyduqları ümumi qanunlarında əsas və qərezləri nə qədər bir idisə, şəksiz ki, özləri, zaman, məmlekət və qövmlərin ehtiyaclarına görə ayrı-ayrı gəlmışlər və o əsas və məqsədləri yene təqazaya görə təbliğ və təfsir etmişlərdi. Demək, şairin dediyi kimi: hər kəsin məqsədi bir, amma rəvayət müxtəlif. İşte, şerit saliklərinin arasında ədalət, vuruşmalar və ayrılıqlar hep o "rəvayətlər" üzərinə gəlmiş və hamısı da haqq və ədaleti tapmaq, möhkəmlətmək üçün ayrı-ayrı yol, məzheb tutmuşlardı.

Bir zaman vardı ki, insanlar "yuxarı"dan gələn hər cür əmre – haqlı-haqsız baş əyməyi özlərinə borc, həm də qulluq-əbdlik borcu bilirlərdi.

Allaha qulluq, peyğəmbərlərə itaət vacibdi. Çünkü Allah dünyanın müstəqil sahibi, keyfə-mayaşə rizası və hər qüvvətin güclüsüdür. Peyğəmbərlər de belə güclü bir idarənin sefiri və vəkilidir.

Padşahlara, əmirlərə və hakimlərə də bəndəlik etmək, təbe olmaq lazımdır. Çünkü onlar da məmlekətlərin müstəqil sahibləri, böyük və güclü idilər. Bunların da özlərinə görə qanunları, idarə əsulları vardi.

Hər şey onların idi. Biz də onların reiyyəti, yəni sürüsü, zirdəstanı idik. Onların hər bir buyruğuna boyun əymek, onlar üçün çalışmaq borcumuz idi. Hərçəndi bu itaət, bu borc, bu bəndəlik zaman-zaman dəyişir, hətta bezi "azğınlar" tərefindən arabır pozulurdu. Lakin onun təməlindən titrədecek, sarsıdacaq çelik qafalar, kəskin dillər və dəmir əller ancaq gecdən-gec çox uzaqda bəliren cansız bir işiq kimi xeyal-meyal görünürdü.

Deyəsən, əmirlərə, hakimlərə, ağalara olan bəndəlik ilə Allaha və peyğəmbərə olan bəndəlik arasında bir rabitə, bir nisbet vardi: Allaha, peyğəmbərlərə hər surətlə inanıb səcdə edənlər, xidmət sahiblərinə, ağalara daha artıq kor-koruna itaət və qulluq edirlərdi. Hər iki itaət və bəndəlikdə bir düşüncə də, bir qorxu da var idi.

Zaman keçdi, dünyamız dayanmayıb hərləndi. Dünya hərlənib eks istiliyini eks xasiyyətini dəyişdikcə six-six tərənenib oynamağını – çocuqlığunu buraxdıqca, soyuyub rahatlandıqca üstündəki insanlar da əski etiqadlarını, əski düşüncələrini dəyişdirib təzəlenməye, əhllənməyə başladılar.

Mənə öylə gəlir ki, xayır, tarix öylə göstərir ki, rəiyyətlərin içinde ən əvvəlcə ümumi cərgedən, zamanın bəndəlik sürüsündə ayrılib təzə fikrə, təzə heyata, təzə ələmə can atan fədailərin ən birinciləri “peygəmbərlər” olmuşdur.

Özgə peygəmbərlər, özgə dəyişmələr özgə fikirlər o yana dursun, bu qaralamanda bildirmek istədiyim qurban üsulunu, əski bəndəlik, əski şəriət qaydasını dəyişdirən həzrət İbrahim olmuşdur.

O həzrət ki, o zaman vavirlerde hər kəsin “Allah” tanıldığı Günəş, Ay və Yıldız çıxdıqca: xeyr, xeyr, bunlar Allah olmaz, – deyə qışqırndı. O ancaq haqq yolu axtarırdı. Ümumun etiqadına, millətin əski adətinə toxunur – deyə əsla fikir etməzdı.

O həzrət üreyindəki sağlam imanı ilə hər kəsin tərsinə gedir, böyük cürət ilə ən böyüklərə qarşı durardı. Əqlə uyğun olmayana inanmaz, kor-koruna etiqadı insanlıq şərəfincə eškiklik sayardı.

İştə, o idi ki, əski adət, əski fikrə məğlub olaraq oğlu İsmayıllı qurbanlığa götürüb kəsecek vaxt:

– Bu nə?! İnsanları boğazlamaq, Allahın rızasını almaq deyil, bəlkə rəhmət və ayinini, Yer üzündəki zinət və bəxşeyşini kəsməkdir, – deyə söylenib düşünməyə başladı. Bu heyndə onun nazik və üləv üreyinə “vəhy” gəldi ki:

– Ya İbrahim! İsmayıllın yerinə qoç kəs!

Hezrət İbrahim İsmayıllı buraxdı, sürüdən bir qoç tutub kəsdi.

Çox ehtimal ki, o zaman kəsilən qurbanlar sadəcə telefon olub gedirdi.

Zaman keçdi. Həzrət Məhəmməd əliyyün-islam yetişdi. Kəsilib atılan qurbanları nahaq buldu. Hezrət buyurdu ki, kəsilən qurbanın bir azıñ sahibi dadşın, qalanı möhtaclarla paylansın!

İştə, qurban kəsib fəqirlərə payladığımız gün bizim üçün bayram oldu. Həm də böyük bayram oldu.

Böylə ya dünyada fəqir və möhtacların könüllərini almaq, dərdlərinə qalmaq qədər nə savab və təselli ola bilər.

Şübhəsiz ki, bu böyük bayramdan qərəz, can tələf edib qan axıtmaq deyil, bəlkə onunla fəqirlərin canlarını diriltmək, qanlarını artırmaqdır.

Xoş o günə ki, hamı onun esil mənasını qana və o gündə hamı bir yerə gələ, hamı bir imanla sevinib güle.

Bəli, o gün bizim üçün əsil bayram olur ki, dava üzündə yurdum yaxılıb ocağı sönən, bir loğma etməyə möhtac olanlar ilə boyunları büyük bir halda qapılarımıza qədər sürünbə gələn yetimlərimiz də bayram edələr.

Nə olar ki, o möminlər kesdiyi qurbanın etini, doğrudan möhtacılara “dəri”sinə də “yetimlər evi” üçün saxlayıb insanlıq, müsəlmanlıq borcunu yerinə yetirməklə bayram edə.

Ümid olunur ki, zəiflərin, əzilənlərin haqqı uğrunda insanlardan qurban verilən böylə bir həngamədə biz də kesdiyimiz heyvanları zəiflərimizə qurban edək.

Ömər Faiq

“Açıq söz” qəzeti, 7 oktyabr 1915, №25

MİLLİ MƏSƏLƏLƏRİMİZİN VAXTIMI?

1

Biz elə sanırız ki, hər milletin mətbuatı o milletin en parlaq güzgüsüdür ki, oraya baxdıqca insan üstündə olan ləkələri, çirkinlikləri – qüsurları qaldırmağa və özünü daha təmiz, daha gözəl etməyə çalışır.

Halbuki bizim öz milli güzgümüze baxdıqca orada bizdən artıq özgələri, özgələrin fikir və işlerini görürüz. O dərəcədə ki, bir avropaçı, xeyr, xeyr, bir rus vətəndaşımız istəsə ki, Rusiya türkərinin ictimai-siyasi ehtiyac və əmellerini bilsin mümkün deyildir... Bizi bizim mətbuatla bilmək istəyən vətəndaşlarımız orda bizdən ziyanla özlərini, özgələrini görüb şəksiz, təəccüb edəcəkdir.

Madam ki, Rusiyada 25-30 milyon türk var, bunların ictimai-siyasi idealları olmasının da təbiidir. Burasını danmaq deyil, sükutla

keçmək belə həm milleti, həm də hökuməti aldatmaqdır. Müdara hər vaxt çirkindir. Bunu ister Hafız beyənsin, isterse də indiki bəzi yazıçılarımız.

Bəli, biz Rusiya türklerinin özümüzə görə ictimai-siyasi arzalarımız var. Bu arzuları böyük və qəbul olunmayacaq bir şey sanmayıñız! Biz artıq bir zad istəmiriz. İstədiyimiz budur ki, bize də insanlıq hüquq verilsin. Biz də Rusyanın hüquqlu təbəəsi cərgesine keçəlim. Ögey övlad yerində tutulmuyalıım. Hökumətin ümumi qanunundan din və millet seçkiliyi olmasın, xüsusiyyəti-milliyəmizə etina edilsin.

Üreyimizdəkini nə üçün gizlədəlim: hüquqsuzluğumuz üzündən idareyi-ruhaniyyelerimiz milli məktəblərimiz, dilimiz, milli xeyiratımız, vəqflərimiz ağlanacaq bir halətdə olarsa, bu idarələrin, bu əmlələrin fikir və tərbiyəsi altında yaşayan cəmiyyət əcəba, nə halda olar?

Tekrar edirəm, ikiüzlülüye hacət yox: ehtiyacımızı, dərdimizi açıqdan-açıga söylüyəlim. Yaralarımızın üstünü basdırımıyalıım. Lazım gelsə, ta dərinlərinə qədər açıb göstərəlim.

Millet ehtiyacının "milət camesi"nin minbərləri olan mətbuat səhifələrində müzakirə edəlim. İstədiklərimizi hökumətə olmasa da, adil hökumətin ədalətli qanununun vazeyi olan mütərəqqi rus sinfinə olsun bildirəlim.

Bu yol ilə həm millet öz yarasının qeydindən evvel özü qalmağa alışar, həm də hökumətin işi – verəcəyi əlacın təsiri qolaylaşdırılmış olar.

Bunun üçün en əvvəl müdarani, o yalançı və zərərli politikanı buraxalıım. Hökumətimiz osmanlı türk hökuməti ilə dava edir, öz təbəəsi olan türklerle yox. Həm öyle bir təbəə ki, imdi deyil, yüz illercə öz sədaqətini, öz vəfərərəst adətini sözə deyil, yeri geləndə qan və qılınc ilə də bildirmiş və bildirmekdədir. Bizim kimi safürəkli bir milətə xəyanət isnad etməyin özü xəyanətdir, cinayətdir. Bu halda milli məsələlərimiz müzakiresinin vaxtı deyil demək nə deməkdir? Böylə sözlərlə öz-özümüzdən şübhələndiyimizi göstermiş olmazmyız? Bu isə qas qayırarken göz çıxarmaq deyilmə? Hələ bir surətdə ki, məhəlli idarəmizin başçısı – namestnikimiz "ehtiyaclarınızı bildiriniz" deyir və bunu bizden istəyir. Daha düşünməyin, müdarəmin nə mənası var? Namestnikimizin o tərəqqipərəst arzu-

sundan imdi bir aydan artıqdır ki, keçir. Əcəba, ruhani rəislərimiz nə kimi layihə və qərardad hazırlayırlar? Əcəba, müşavirə məclisi nü harada quracaqlar? Yoxsa bu fırsat və zamanıdamı itirəcəklər?

II

Deyirlər, həm də camaat xadimliyi minberindən deyirler ki: "Milli məsələlərimizin mətbuat səhifələrində müzakirə lüzumu yox. Bize lazıim olan məsələlərə 9-10 il əvvəl Nijni yığıncağında baxılmışdır..."

Daha yaxşı ki, milət başçılarımız bizim üçün zəhmət çəkib milli məsələlərimizi hazırlanmışlar, bize gözəl yol açmışlar. Ancaq o zamanın müsaidəsizliyinə görə məsələlərin nələrdən ibarət olduğu mətbuat səhifələrində açıqca müzakirə edilə bilmedi. Camaatımızın, hətta ziyanlılarımızın çoxu da yığıncağın qərardadından xəbərsiz qaldı. İmdi isə əvvəlki müsaidəsizlik bir dərəcəyə qədər götürüldü. Hazır namestnikimizin özü bizden öz ehtiyaclarımızın bildirilməsini isteyir. Buna görə ehtiyaclarımız müzakiresinin en yaxşı vaxtı elə bu vaxtdır. Bizim üçün hər cəhətcə en gözəl fırsatdır. Bizim milli məsələlərimizin nələrdən ibarət olduğunu, nə istədiyimizi bizimlə bərabər bəlkə mütərəqqi rus sinfi də bilmək istiyir. Elə bir vaxtdayız ki, bizim kimi hüquqsuz məzəlumlar deyil, en sahibi-ixtiyar ruslar belə daxili-idareyi daha mətin, daha hür, daha mütərəqqi bir mərtəbəyə qaldırmaq, bununla hökuməti daha artıq gücləndirmek isteyirler... İşte böylə bir vaxtda qışılıb oturmamızın, ehtiyat edib ağız qapamamızın bir mənası olmasın gərek. Çünkü biz istədiyimiz müzakirə ilə hökumətin etəyini dərtməq, ümumi işləre mane olmaq fikrində deyiliz. Biləks, başların qarışq olduğunu bir vaxtda daxili-idarəyə lazıim olan rahatlıq vasitələrini həmin müzakirə ilə o qarışq başlara bildirmək, yardım etmək isteyiriz. Bunda hər iki tərəf üçün xeyir və faydadan başqa bir şey yox.

Ehtiyaclarımız, əlbəttə, hökumətin qərarı ilə emələ gələcəkdir. O halda istədiklərimizi, ehtiyaclarımızı nə üçün açıqca bildirmiyəlim.

Hökumət istədiklərimizi qəbul etməyəcəkmış. Deyəlim ki, etməsin. Heç olmazsa mütərəqqi rus sinfi öz ürkələrində qəbul edərək ki, dünyada heç bir şey birdən-bire olmaz. Əvvəlcə lazıim olan səbəbələri, qafaları hazırlamalıyız, sonra işin hüsulunu gözləməliyiz. İmdiye qədər mətbuatımızda hansı dərdlərimizi saydıq, hansı yaralarımızı

ciddi yolda açdıq? Ne vaxt camaatımızı hazırladıq, nə vaxt "Bu da bizim ümumi fikrimizdir" – dedik.

Bizim dərdimizi bilmək istəməsələr belə biz gərək fürsət axtarış vaxt-vaxt bildirəlim, qulaqları dolduralım. Bir vaxt olar, əlbəttə, zamanın, halin icabı ilə bu dərdler qəbul olunar. Zamanımız özgə zamandır. Bize ancaq çalışmaq, ən evvəl öz camaatımızı tutacağımız işdən xəberdar etmək, onu alışdırmaq lazımdır.

Hər milletdə özünün adətinə, aləmine, mühitinə görə birər xasiyyət var. Bilirem, bizim camaat milli məsələlerimizi, ciddi məqalələri oxuyanda əsnər, yuxusu gələr, özünə ən lazım olan işlərdən qaçar. Hətta çox vaxt olur ki, öz xeyrinə çalışanları boğmaq, öz millet bağına axan su yollarını öz əli ilə kəsmek ister. Amma neredə bir qoç döyüşdürməsini və ya qezetdə təzə bir dava xəberini eşitdimi, yuxuda da olsa qalxar, bütün düşüncəsinə ona verer. Neyçün? Çünkü öyle alışdırılmışlar, öyle də alışmış.

Vaxtdır ki, camaatımızı yavaş-yavaş öz dərdlərinə, öz qeydlərinə qalmağa alışdırıralım. Öz yarasını, öz dərdini özü yaxşı etmək yolunu bilmeyinin, yalnız təbibin əlacı ilə eyni ola biləcəyini qandıralım. Camaatımızın fikrini hər şeydən əvvəl öz dərdinə tərəf çevirələm. İşte o çevirməyin ən yaxşı vaxtı isə bu vaxtdır.

III

Bir məmlekətde, bir yurdda yaşayan müxtəlif milletlər ümumi vətənin xeyrinə əvvəl vaxt daha sağlam bir yol ilə çalışma bilirlər ki, o milletlərin arasında haqq və ixtiyarca təvafüt olmuya, onları bir-birlərindən uzaqlaşdırın səbəblər bulunmaya. Çünkü milletlərin arasında ziddlik salıb hem tərəqqi və təməddünə mane və hem də hökumətin qüvvətlenməsinə əngel olan səbəblərin birincisi "müsavat"-sızlıqdır.

Vaxta ki, bir torpaq üstündə, bir hava altında qapıqonşu yaşayan iki millətin biri hüquqca üst tutulub, o birisi sıxıldı, o millətin arasında dostluq, yaxılıq, o məmlekətdə rahatlıq olmaz. Nə təkim böylə də oldu.

Qafqazımızın son on il içindəki əsəflə hələ bize o acı heqiqəti öz gözlərimizlə göstərdi, müsavatsızlığın bəlasını çəkdirdi. Həmin bu müsavatsızlıq üzündən zühura gəlen dəliliklər, cinayətlər biz Qafqaz milletlərinin üstünə silinməz tarixi ləkələr buraxdı. Bu ləkələrlə

bərabər, o qemli illərin ən ağır həqaret zəncirleri isə yalnız bizim boynumuza taxıldı. Ən böyük və nüfuzlu hökumət adamı ağzından meşhur bir məruzədə: "Şükür Allaha, müsləmanlar avamlıqları bərəketindən qəfət yuxusunda yatırlar..." məzmunundakı fikir və üsul bize göstərilən mərhəmetin əsası oldu.

Vaxt da keçdi, bizim səmətə varan soyuqlar çekilen kimi oldu. İmdi Qafqazımızda ədalətli bir idarə qurulacağı nəvədini eşitdik. Umulur ki, ən evvəl bize tərəf imdad əli uzadılr. Çünkü Qafqazda ən ziyada maarif ehtiyacı, hülquqsuzluq bələsi içinde boğulan bizik. Umulur ki, bir esrə yaxın qonşularımıza verilən haqq və müsaide "bu gün" olsun bizdən əsirgənməz, bize çox görünməz.

İnsaf edilsin: zamanın böyle bir vaxtda 30-40 milyon biz Rusiya türklerinin milli mədəniyyətimiz adına hansı bir idarəmiz, hansı bir teşkilatımız var? Qonşularımızın Eçmədzindəki "Akademiya"lar, Tiflisdəki darülmüəlliminəri, geniş ixtiyarı, bol-bol milli məktəpleri qarşısında bizim nəyimiz var?

Ürəyində bir millət və tərəqqi məhəbbəti olan bir qafqazlı türk bir yol Tiflisin ən gözel yerində beş desyatın torpaq yerində şəhərə zinət verən erməni darülmüəlliminin əzəmetli binasını görür, bu yolda buna müqabil Şəki, Şamaxı, Gəncə və qeyri mədrəsələrinin halını bayquş yuvalarına benzəyən o viranələri görür də sükütmə edir?

Eçmədzindəki "Akademiya"nın yetişdirdiyi işqli, bilikli, həmiyyətli erməni ruhaniləri qarşısında bizim Hacı Babaları, Molla Məsumları, Hacı Əfəndiləri görüb odlanmamaq mümkün mü?

Bu da rəva bir işdir ki, yan-yana yaşayan iki millətdən birinin sərixtiyarı göylərə çıxın da, o biri xəcalətdən yerlərə keçsin.

Boş lovğalıqdan nə çıxar? Dininiz, Allah üçün dininiz. Milli mədəniyyətimiz adına insanca nəyimiz var? Müfti və şeyx idarələri altındakı məktəblərmi? Kaş heç olmayıyadılar! Müfti və şeyxin özlərinin ne nüfuzları, ne ixtiyarları var ki, məktəbləri nə olsun?

Halbuki bizim kimi sədəqətli, bizim kimi böyük bir milletin müqəddərəti böyle olmamalıdır. Böyle olmamızda günah yalnız bizimmi?

Vaxtdır ki, özümüzü tanıyalım. Vaxtdır ki, haqqı-ədalətsizliyin üzündən milletimiz "varlığının təhlükəyə düşməkde olduğunu" qanalımlı! Qanalımlı da, hazır fürsət ikən bir tərəfdən naməstnikimiz fəxamətli veliki knyaz həzrətlərinə, digər tərəfdən də Dumaya müraciət edəlim. Bize də böyük və çoxluğunuma görə haqq və ixtiyar verilməsini tələb edəlim.

Bir neçə gün qabaq namestnik dəftərxanasının müdürü Tiflisdəki qəzətə baş mührərlərini çağırıb onlarla müsahibədə bulundu. Müsahibdən məqsəd fəxaretli veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin Qafqaz xüsusundakı fikir və arzularını və idarəesindəki məsləki-üsulunun təmelini yada salmaq və anlatmaqdır. Bu anlaşışa görə namestnikimiz üsuli-idarəesinin əsası “ədalət və müsavat” olmuş. Və bu əsas cəhəti ilə hamı millətlərə bir gözə baxmaq və onların arasında nəinki ziddiyət, bəlkə dostluq və yaxınlıq vücudə gəlməsini şiddətə arzu buyururmuş.

Doğrusu, bu xəberi-müjdə müdür cənabları tərefindən verilməmiş olsaydı belə, bize bir dərəcə məlum idi, çünki böyük idarə adəmına məlum olmalıdır ki, müsavat olmayan yerde, xüsusilə müxtəlif milletlər arasında, nə dostluq ola bilər, nə de rahatlıq. Doğrudan da, Qafqaza, o millətlər sərgisinin intizamına ən ziyyəd lazımlı olan müsavat, hüquq, həqqi-ixtiyar berabərliyi ilə bir müsavat ki, dostluq, dincilik, tərəqqi, ittihadı-şövkət və əzəmət, müvəffəqiyyət və qalibiyətin ən birinci vesilesi olmaqla ən son da çaresidir.

Bizə bu ümidi yalnız dəftərxana müdürünin “sözü” deyil, bizzat veliki knyazın özü də göstərir.

Şübə yox ki, öylə böyük zat şeyxüisləm cənablarına “ruhani ehtiyaclarınızı bildiriniz” cüməsini “söz olsun” üçün söyleməmişdir. Ruhani ehtiyacımızdan sonra ən böyük ehtiyacımız maarifdə olduğunu bilən veliki knyaz həzrətləri vaxt keçirməkliyin Qafqaz maarifi-müdiri-ümumisine buyurmuşlar ki, müsəlmanların maarif ehtiyaclarını bilib ərz eləsin.

Maarif müdürünin yapacağı da, şəxsiz, tək-tək şəxslərə müraciət edib rəy toplamaq və bu yol ilə ehtiyacımızı yarım-yapalaq durub işe bir tövr encəm verməkdir. Lakin böylə böyük və məsuliyyətli işləri – nə qədər bilikli olsalar da, tək-tək şəxslərin görmələrindən artıq, əlbəttə, müəllimlərdən – mütəxəssislərdən, millet xadimlərindən ibarət bir məclisin görməsi daha ziyada münasib, daha çox xeyirlidir. Burasını bize, təbii, maarif müdürü, ya qeyri bir məmur öyrətməyəcəkdir. Bu bizim öz milli vəzifemizdir. Burasını biz gerek özümüz qanıb veliki knyaz həzrətlərindən xahiş edək.

Maarif məsəlesi bizim üçün ölüm-dirim məsələsidir. Milli məsələmizin ən münasib və qət olduğu zaman, hali-vəziyyət xüsusilə bu gün başımızda olan bir idarə arzu yalnız arzu deyil, bəlkə tələb bele deyir. Həm bir surətdə ki, bəzi ehtiyaclarımız xəyal və təsəvvürlerde deyil, bu gün “iş” olaraq başlanmaq üzərdir. Daha düşünməyin, ehtiyatın yeri olmasın gərek.

Deyilecək ki, ehtiyac və dərdlerimizi müzakirə edib neticesini hökumətə bildirmek böylə bir məclisi kim yığmağa çarə qılacaq?

Mən sanıram ki, hər şeydə olduğu kimi, bunun da çarəsi qolay. Ancaq çarəni axtarmaq lazımlı. İnanıram böylə can alacaq bir çarəni axtaran həmiyyətlərimiz içimzdə əskik olsun. Əl verir ki, iş bilənlərimizdən bir neçəsi bir az vaxtıňa öz xüsusi işlərini buraxıb ürəkdən çalışalar. Mənə öylə gəlir ki, əger bir neçə həmiyyətlimiz söz bir edib bizim rəsmi milli idarəemiz olan “İdareyi-ruhaniyyələr”-ə ciddi yolda müraciət edərsə, iş həm rəsmi, həm də öz yolu ilə tezliklə görülür.

Doğru, bizim qeyri-rəsmi milli cəmiyyətlərimiz də var. Onlar da bu vəzifəni görə bilerlər. Lakin rəsmi bir milli idarəemizə özümüz də çalışıb “yardım” edərsək, müvəffəqiyyət daha artıq, daha sağlam olur, sanıram.

Mənim bu fikrimə etiraz edənlər çoxlu olsa da, mən yenə fikrimdə dururam. Hər kəs bilir ki, biz idareyi ruhaniyyələrə həqarət gözü ilə baxmağa alışmışız. Daha açığı, idareyi-ruhaniyyələrin bacarıqsız, nüfuzsuz əhvali bizi böylə alışdırıbmış. Boynuma alıram ki, biz istəsək, o həqarətə baxdıǵımız idarəələr vasitəsilə xeyli işlər görə biliriz. Çünkü o idarəələr bizim “ruhani” idarəələrimiz olmaqla bərabər, həm də siyasi milli idarəemizdir.

Milli məsələlərimizi bir tərefdən qeyri-rəsmi cəmiyyətlərimiz vasitəsilə Duma vekillerinə bildirməklə bərabər, o biri tərefdən də rəsmi idarəemiz vasitəsilə yerli hökumətə, lazımlı gələsə, daha da yuxarıya bildirməliyiz. Burası var ki, böylə böyük işləri yalnız imdiki rəisi-ruhaniyyələrdən gözləməməliyiz. Camaat işinə, el xeyrinə ən ziyyada camaat xadimləri, el başçuları can yandırmalıdır. Bunlar əger rəisi-ruhanilərə müraciətə mesləhət edib yardım eləsələr öylə bilirəm ki, məsələhətələri həm qəbul olunur, həm də müvəffəqiyyət görünür. Ancaq lazımdır ki, firsət itirmiyələr. İdareyi-ruhanilərimiz vasitəsilə

fexametli veliki knyaz həzretlərinə müraciət edib ruhani və maarif ehtiyaclarımızın müzakirəsi üçün lazım gələn məclisə rüsxət alalı. Yoxsa, tək-tək şəxslərin, xüsusilə hökumət məmurlarının rəyi və əlacları bizim yaralarımızı sağaltmaqdən ziyada bərbad əleyəcəyi aşkarıdır.

Ömər Faiq

"Açıq söz" qəzeti, 10, 11, 25 noyabr,
6 dekabr 1915, №31, 32, 44, 54

İŞİĞİMİZ SÖNMƏYƏCƏKDİR

Bu son çağlarda milli ehtiyac və dileklərimizdən ötrü yazılmadıqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstəren birər şahidlərdir.

Bele şahidlərdən biri də cənab Üzeyir bəyin bir az qabaq yazdığı "Neyimizin vaxtidır?" məqalələridir.

Üzeyir bəy o uzun məqalələrində düçar olduğumuz dərđleri bir-bir sayır, bugünkü halımızı, yəni hər işdə tənbəlliyyimizi, qeydsizliyimizi, həmiyyətsizliyimizi, bacarıqsızlığımızı çox doğru, çox ətraflı olaraq təsvir edir. Hətta naxoşluğumuzun qorxulu olduğunu da göstərir. Lakin çox heyif ki, səbəblerini və əlacını açıq göstərmir. Ümumi bir sözlə: "İçimizi, çölümüzü düzəldək" deyir.

Amma nə cür düzəldək? Burasını mühərrir cənabları ya bizzən qışqanmış və ya sonraya buraxmış olmalıdır ki, üstünü açmayı. Açılığı ancaq burasıdır ki, deyir:

"İndi bu on ilin ərzində bu milli təşəbbüslerimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda "bol-bol" mənfiətlər görməli idilər; bu tərəqqi və təkamül mənbələrindən saçılan işqların dairesi hər il getdikcə böyüyüb, cəhalet qaranlığının en uzaq güşələrini işqlandırmağa başlamalı idi; halbuki əksini görürük: işq dairesi ildən-ilə sənməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sənəcəyi aşkarıdır".

Xeyr, ezipim, xeyr! İşq dairəmiz sənməyə mail olsa da arxayıñ olunuz, sənməyəcəkdir. Bəlkə getdikcə böyüyəcək, o qədər böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir.

İşığımızın sənecəyi 1905-ci ilin verdiyi "hüquq" ilə bu on il içinde bacarmadığımızla isbat edilmək istenilir. Lakin ele sanıram ki, o "hüquq" ilə bu "on" il içinde ancaq bu qədər tərəqqi ola bilər. Çünkü tərəqqi və təkamülün bağlı olduğu iki qüvvət ki, biri mənəvi, digəri siyasidır, bizdə indi-indi vücuḍalarını hiss etdirməyə başlamışlardır.

İslamın verdiyi mənəvi qüvvət, zətən çoxdan zəiflmiş, siyasi qüvvət isə 1905-ci ildə oktyabrın 17-dən... bu halda hansı "mənbələrən" saçılan işq ilə bizim cəhalet qaranlığının, hələ uzaq güşələri qalsın, yaxın güşələri işqlanmalı idi?

Tekrar edirəm, tərəqqi və təkamül mütləq iki şərtə bağlıdır: ya dini və ya siyasi təbəddülət. Bu təbəddülət və inqilablar hərçənd məmlekətin mühitinə, milətlərin təbiət və əxlaqlarına görə az-çox müxtəlifdir, amma netice cəhətli hamısı bədir.

Doğrudur, bizdə 1905-de siyasi təbəddülət oldu. Lakin bu təbəddülət və inqilab tezden böyük səmərələr verən təbiətdə deyildi. Bəlkə əsil tebəddülətin başlangıcı, birinci təkməsi ilə, ikinci və üçüncü tek-mələr üçün təbiəten dala və geri getmək lazımdır. Amma bu dala getmələr bütün-bütün dala çəkilib yixilənəcək üçün deyil, biləks qabağa getmək fikri ilə rahatlaşınb daha zorlu təkmələr vurmaq üçündü.

Bəli, 1905-1906-cı illərin təsiri ilə biz də hamı ilə bərabər "qızış-dıq", bir az çalışdıq. Sonra yavaşlaşdıq, sanki yorğunluğumuzu almaq istedik, aldiq. İndi yene hamı ilə bərabər biz də qızışmaya başlayıraq, çalışmaya üz qoyuruz.

Bu bizim üçün çox əskiklik deyil.

Bu, inqilab və təkamülün təbii qanunudur. Hamının başına gələn bizim başımıza da gelməkdədir.

Burasını da boynumuza alalım ki, 1905-ci ildə bizim payımıza düşən iş ancaq inqilabçıları yamsılamaq oldu. Əsil təbəddülətə isə biz hələ təzə hazırlaşırıq.

Umulur ki, ətrafımızda keçən vaqıələr, cahani titrədən dehşətli inqilablar bizim bu hazırlaşdırmamızı da tələbsdirdir. Və bir tərəfdən bu kimi xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı "söndürmək" deyil, daha da artıq parlardır.

Heç ola bilərmi ki vaxtı ilə İbn Sinalar, Fərəbilər⁶⁴, Cövherilər, Uluğ bəylər⁶⁵, Cəlaleddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alımlər yetişdirən bir millətin işığı asanlıqla sönsün?

Hələ əskilərə, uzaqdakı tazelərə de getməliyəm. Hər dürlü hüquqdan məhrum memlekətimizde belə ən cahil və həmiyyətsiz vaxtimızda adı mirzelerden – Fətəli Axundovlar, ən faşir baqqal Məşədi Əlekberdən – Sabirler, Şamaxı mühitində əsir qalmış seyidlərdən – Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər 12 manata qulluq edən kəndli əmələlərdən Murtuza Muxtarov⁶⁶ kimi müqtədir texniklər və qeyrilər yetişdiren bu millət işığının gelecekdə gözlədiyimiz “haqq və ədalət” altında daha artıq parlayacağı “aşkar” deyilmə!

Doğru, bu gün o işiq sənən kimi görünür, lakin əsla sönmez, çünki o işiq özgə işiqdir, çünki özümüz kimi işığımız da qəribə xasiyyətlidir. Görürsən ki, bu işiq əsrlərdən beri gah ətrafi qaplamış, bir çox yerlərde hala bağı qalan böyük mədəni əsərlər vücudə gətirmiş, gah azalıb kiçilmiş, həm də o qədər keçilmiş ki, indiki kimi sənəcək zənn edilmiş, lakin sənməmiş. Bir az sonra yənə birdən parləmiş, qüvvətli məşəllər meydana gətirmiş, böyüdükcə böyümüş, sonra yənə alçalmış, alçalmağın son dərəcəsinə gelmiş, hər kəs sənəcək zənn etmiş, lakin sənməmiş. Yənə parlamağa üz qoymuşdur.

Madam ki, mədəniyyət aləminin fəxr etdiyi Farabiler və İbn Sinalar parladan eski bir millətin, bu gün milyonlarca nevələri – torunları var və həm de özlərini alemə saydıracaq böyük bir kütlə suretimdə vardırlar, onların işqları da var olub artacaqdır. Buna isə heç bir şübhə yoxdur.

Ömer Faig
“Açıq söz” qəzeti, 20 yanvar 1916, №90

DİLƏKLƏRİMİZ!!!

Maarif vəkillərimizin diqqətinə!

Yaxınlarda Tiflisde müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmayıñdan anlaşılır ki, bunu hökumət lazımlı bilib meydana getirir.

Yığıncaqda rəsmi qulluqçulardan başqa Qafqazın hər quberniyasından seçilmiş camaat vekili də olacaq.

Namestnik müavini cenab Orlovun rəyasəti altında olacaq bu yığıncaqda Tiflisdəki “Əli” və “Ömer” məktəblərini böyütmək, dərs

programını düzəltmək işlərinə baxılacaq, bu böyütmək və program işləri isə Qafqaz maarif müdürü cənab Rudolfun tərtib etdiyi layihəye əsasən müzakirə ediləcəkdir.

“Ömer” və “Əli” məktəblərin böyüdüb düzəltmək xüsusi və cüzi olsa da bizim üçün yənə çox əhəmiyyətli və böyük məsələlərdəndir.

Bəli, əhəmiyyətlidir, çünki yarımcıq yolda da olsa birinci dəfədir ki, öz ehtiyacımıza, öz idarəemizə – həm də maarif və ruhani idarəemizə özümüzü qarışdırırlar, bizim də düşüncəmizi, dileklərimizi duymaq, eşitmək isteyirlər.

Bəli, məsələ böyükdür, çünki düzələcək “Əli” və “Ömer” məktəbləri bundan sonra açacağımız özgə məktəblərə birtəhər örnək olacaq.

Bunlardan başqa, bu yarım rəsmi yığıncaq ehtimal ki, bundan sonra qurulacaq milli yığıncaqlarımızın başlangıcı olacaq.

Belə əhəmiyyətli yığıncaqda bulunacaq möhtərəm vəkillərimiz şəkk yox ki hər seydən qabaq millətimizin faydasını, millətimizin xüsusi ehtiyacını və şəxsiyyətini göz öünüə alacaq; ona görə söz söyləyəcək; ona görə söylenen sözlərə razı olacaqdır.

Vəkillərimiz əlbət ki oraya getmədən qabaq hazırlanacaqlar. “Ömer” və “Əli” məktəblərinin mövzu və qayesinə oradan çıxaçıqları iş xidmətlərinə görə dərslerin növünü və onların ne yolda oxumalarını özlərinə təsəvvür və tərtib edəcəklərdir.

Burada dərslerin nədən ibaret olacağı nə qədər əhəmiyyətli isə bu dərslerin nə dil ilə öyrədilecəyi ondan daha əhəmiyyətlidir.

Rus dili rəsmi dilimiz olmasına görə, neinki bizim böyük məktəblərimizdə, hətta xırda məktəblərimizdə belə oxunmalıdır.

Burası çoxumuz qəbul edilmiş aşkar bir məsələ kimi bilirik. Lakin bildiyimiz aşkar bir məsələ, bir cəhət var ki, o da rus dilini bilməklik lüzumu nə qədər aşkar isə, milli məktəblərimizdə təlim dilinin öz Azərbaycan türk dilimizle olması lüzumu da daha artıq aşkar olmalıdır.

Budur hörmətli vəkillərimizin diqqət edəcəyi nöqtələrin birincisi! Burdadır, vəkillərimizin göstərəcəkləri hünər! Budur milli dileklərimizin camı!

Budur bunu hem maarife, həm hökumətə isindirəcək, bizi ayağa qaldıracaq vasitələrin ən başlıcası! Ərəb dilinə gelincə, böyük məktəblərimizdə, mədrəsələrimizdə bunu da öyrənməliyik. Lakin bu dil

nə məktəblərimizdə, nə də mədrəsələrimizdə heç bir vaxt təlim dili olmamalıdır. Dini və ona rəbitəsi olan qeyri dərsleri belə erəb dilində oxutmaq, onu bizlər üçün təlim dili yapmaq, beş-altı yüz il geri getmek, göz görə-görə özümüzü, öz dilimizi – vaxtı ile osmanlılar kimi – öldürmək deməkdir.

Ərəb dilinin təlim dili olmasını en ziyadə iki sinif istəməkdədir. Biri bir rəsmi maarif qulluqçuları, o biri isə bizim ruhani qulluqçularıdır.

Birincilərin arzuları qəsdən, ikinciləri isə qəflətlədir.

Bu zamanda dünyada heç bir millət tapılmaz ki, öz yazısı və ədəbiyyatı ola-ola öz dilini buraxıb özgə dili təlim dili əlesin? Bu nə aləmin qəbul etdiyi pedaqojicə (təlim üsulu) məqbul, nə də milli qayəcə məqul.

Bu üsüldan, bu eğfadan, intihardan, ölümünden qaçan kimi qaçmayıız.

Təlim dili mesəlesindən sonra əhəmiyyətə alınacaq ikinci məsələ: oxunacaq elmlərin nələrdən ibaret olmasındadır.

Maarif müdürünin hazırladığı layihəye görə “Əli” və “Ömer” məktəbləri böyüdüllüb bir növ darülmüəllimcynə çevrilir. Lakin layihədə göstərilən elmlər, dərsler darülmüəllimeynə əl verər yolda deyildir. Orada göstərilən elmlərin çoxu müdərris, qazi, ruhani idarələri üzvlərinə və din xadimlərinə məxsus elmlərdir. Halbuki o məktəblərdən məqsəd və qayə “ibtidai” məktəblərə türk dili müəllimləri yetişdirməkdir. Böylə müəllimlərə isə eyle elmlərin heç lüzumu olmasa gərək!

Görünür ki, layihədə darülmüəlliməyn dərsləri ilə ruhani məktəblərinin dərsləri bir-birinə qarışdırılmış və bu da şəksiz, üsültelidən xəbersiz olan bizim bəzi ruhanilərin göstərməsile olmuşdur.

İşte bu yığıncaqdə əhəmiyyətə alınacaq ikinci nöqtə bu səhvi düzəltməkdir. Əhəmiyyətə alınacaq nöqtəmizin üçüncüsündə türkçə bilməyən müsəlman tələbələrin, məsələn, dağıstanlı qardaşlarımızın bu məktəblərdə şəriət dərslerini özgə dil ilə öyrənməleri məsələsidir.

Doğrusu, buna heç ağlım irəmir ki, iki-üç yüz Azərbaycan türk tələbələri arasında illərce bərabər ömrü keçirən beş-altı dağıstanlı müsəlman qardaşımız şəriət dərsini türkçə öyrənməyib, özgə dili ilə öyrənməyə mecbur ola.

Yox, yox! İnsafi kənara qoysaq belə bu üsul təlim üsulu deyil. Bir sinifdə 50-60 tələbənin arasında bulunacaq bir-iki türkçə bilməyen tələbəye ayrı bir dil öyrətmək, bu bir-iki tələbəyə – daha doğrusu, qəsdən olan bu çürük fikrə 50-60 tələbəni qurban etmək deməkdir (...)

Məktəblərin hüquq, idare və təşkilat cəhətlərini milli esas üzərində quracaqlarını vəkillərimizin məlumat, qeyri və həmiyyətlərinə buraxandan sonra budur mənim yada saldığım dileklərin xülasəsi:

1. Təlim dilinin mütləq öz Azərbaycan türkçəmizcə olması.
2. Dileklərimiz üçün “diri” elmlərin təlimi.
3. Türkçə bilmeyənlərin milli məktəblərimizdə türkçə öyrənmələri.

Ömer Faiq

“Açıq söz” qəzeti, 28 mart 1916, №144

HAŞIM BƏY ÜCÜN

Qələm yoldaşımız Haşim bəyin⁶⁷ qara xəberini aldığı vaxt başına qəm buludları çökdü. Çünkü onsuz da çox az olan ciddi mətbuat xadimlərimizdən birini, həm də qeyrətli və sabatlısını itirdik, ən lazımlı bir vaxtda itirdik. Şəkk yox ki, bu bizim üçün böyük dərd, qəm və qayğıdır.

Lakin bu dərd və qayğı bize yas deyil, ümid verməlidir. Ondan ötrü ki, dərd və qəza səbat və həmiyyəti adamların yalnız yas verib otururdurmaz, ümid kəsdiirməz. Bəlkə o qəm və təsir ilə daha artıq qeyrət və həmiyyət gətirib itirdiyini qazandırar. Haşim bəy də öyle səbatlı vücuḍaların biri olmağa görə mərhum üçün yalnız qəmlənmək layiq deyil. Bəlkə onun qəmi təsir ilə sərbəz olduğu məsləkə can yandırıb çalışmaq lazımdır.

Doğru, Haşim bəy öldü. Lakin adı və rahat surətle ölmədi: mətbuat yoluna, millet yoluna fəda oldu.

Fədailərin, həm də mətbuat fədailərinin məqamı ilə ucalarda, səniyyi-ərş-i-əlalardadır. Qanlı ürək təsiri ilə, göz yaşları ilə yazdığı “kefim gələndə”lər ruhlu məqaleləri yad edildikcə mərhumun məqamı ucalqlarda qalacaq və bu surətlə daha ülvi bir halda yaşayacaqdır.

Ancaq burasına dərdlənirəm ki, Haşim bəy axır vaxtlarda qurbanı olduğu fikirlerin, idealların həqiqət olduğunu görmədən getdi.

Lakin mən imanla söz verərəm ki, o ülvi ümidiñi aşağılarda almada da, yuxarılarda duyacaqdır.

Ümidvaram ki, Haşim bəyin məqalelərini sevib oxuyanlar mərhumun səbatı kimi bu səbatla onun fikirlərinin meydana gəlməsinə çalışmaqla mütəselli olurlar.

Mən de milletin merhum qurbanlarının qədrini bildiklərini görməklə təsəlli buluram.

Ömer Faig

"Açıq söz" qəzeti, 17 fevral 1916, №113

GÜLSÜM

(Kiçik hekayə)

Ürek sixintisi çox eziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım.

Bir az sonra qulağıma deyən azan səsi xəyalımı dəyişdirdi. Bu gün gəmikləri belə çürüyen anamı, onun hər gün bu vaxtlarda qılduğu namazını, imanına oxşatmağa çalışdığı əməlini, yaşayışını, gözəl əxlaqını düşünməyim çox uzun çekmedi. Lakin kravatının yanına asdığım səccadəsi gözümün qabağına dikilib məni daha acı düşüncələrə saldı.

Düşündüm: eski qadınların bilik və bacarıqları az idisə, heç olmazsa, sağlam bir imanları, bir fikirləri, bir imana uyğun tərbiyeyi-əxlaqları, çalışqanlıqları, qənaetləri vardı...

Lakin indikilərdən nə eski etiqad və iman var, nə də lazıminca təzə mərifət və əxlaq! Böyle gedərsə, halımız nə olacaq?..

Görünür, bu son fikir və düşünəcəm çürük və təməlsiz idi ki, vicdan mühakimesi qarşısında bir az da olsa dayanmadı. Dayanmaq bir yana, həle bərk də töhmətləndi: Siz özünüz nəsiniz ki... Qadınların mərifəti, əxlaqlı olmalarını istersiniz, qabaqça siz özünüz mərifəti, əxlaqlı olun! Qadınlar bir milletin ayinesi isə, kişiler de o ayinəni vücudə getiren ustalardır. Ustalar ayinələrə nə çəsidi abgine vurub meydana getirirlərse, ayinlər də o çəsidi göstərirler...

Bu açıq həqqə qarşı daha sözüm qalmadı. İstədim bir az yuxuluym, lakin xəyal qoyarmı?

Sübəh namazı xeyli keçmişdi, dışarı çıxdım. Ətrafa baxdım. Hər yan qar, hava ayaz, ortaçıq sakit, yel yox, oba yatırı. Sübəh namazı qılınan evlərin buxarlarından çıxan tüstülər düməndə havaya qalxırdı. Yer, bu bağrı odlu ana gecəleyin ağ üzünə çəkdiyi qara tülündən aşağıdakı ucunu bütün-bütün qaldırmış, dan yeri işıqlanmışdı. Topraqlı evlərin bacalarında köylülər tek-tek görünürdü. Itler ot yığınlarının diblerindəki yerlərində büzülüb yatırları. Arabir axurlardan eşidilən ma... mö... böyükürləri ortaliğin durğunluğunu bir o qədər poza-miyordu. Buraların canlı saatları olan xoruzlar isə saat doqquzu, onu çalıb susmuşlardı.

Dışarıda üşüdüm, eve – ocaq başına qayıtmış istədim. Uzaqda Dursungil tərəfdə bir çox köylülerin yiğisdiqları birdən gözüümə sa-taşdı. Oraya doğru baxarkən ögümüzə yoldan keçen qonşu Həsen dada ilə Gülpərinin ağlaya-ağlaya getdiklərini gördüm. Bunların da Dursungile doğru getdiklərini görünce marağım artdı. Mən de gede-yimmi, getmiyeyimmi? – deyə düşüncəyə başladım. Birdən yanım-dan Xəzri xala ilə Nunuş nəne de tələsik keçdiler.

– Xanım xala, xanım xala! Xeyir ola belə, səhərdən, nə xəber, – deyə səsledim, lakin eşitməmiş olmalı ki, heç çevrilmedən getdilər.

Böyle bir vaxtda köylülerin bir yere yiğismaları, qadınların böyle erkəndən dışarı çıxmaları səbəbsiz deyildi. Bu qayğılı gecənin bir qara xəber doğurduğunu sezən kimi oldum; daha yerimdə durmadım. İrliləməyə başladım. Gördüm, Dursungilin eşikləri adamla dolmuş. Qulağıma çatan ağlama səsleri bir qara xəberin varlığına daha şəkk qoymadı. Mən yaxlaşdırıqca ağlaşmadan qopan acı da ürəyime yaxla-şır, onsuz da cansız olan dizlərimin gücünü azaldırdı. Artıq ayaqda duramadım. Yolun qırğındakı odunun qarını ayağımla paklayıb otur-dum. Bildim ki, bu seher Dursungile her kəsdən qabaq Əzrail soxul-muş, lakin pəncəsini kimin ürəyinə atmış, bilmədim. Bu bilməzlik isə mənim də ürəyimi bir cür əzməyə başladı. İki dəqiqədən artıq oturamadım, qalxdım irəlilədim. Lap yaxınlaşdım. Nədənsə ziyada qapının üstündən havaya qalxan tüshiyə diqqət etdim. Bildim ki, bu içəridəki qadınların vücuqlarındakı ocaqlardan – o yaniq cigərlərdən çıxan ahu-zarların eşikdə oturub ağlayan kişilərin ağızlarından püf-lənən buğlarla qarışib meydana geldiyi tüstü sütunudur. Sonra boğuq-boğuq çıxan səslərə qulaq verdim.

– Gülsüm can! Gülsüm can! Sen ölməmeliyidin, Gülsüm can!..
– Fəryadı çoxdan bəri beynimi alt-üst edən qara xəberin nə olduğunu bildirdi.

Gülsüm? Bəli, Gülsüm ölmüş!

Gülsümü mən də tanirdim. Çox vaxt bize gələr, bacımla bağçalara gedərlərdi.

Gülsüm ucaboylu, igid yapılı, alagözlü, qobu sarı rəngli, 17-18-ci baharına çatmış sevimli bir qız idi.

Gülsümün gözəl üzündən daha gözəl olan insanlığı, müləyim xasiyyəti, dadlı sözü, hünəri piçiş-tikişi, çalışqanlığı idi. Hələ en artıq türk, müsəlman qızına məxsus olan gözəl oxlağı idi.

Gülsüm sağlam oxlağı ilə bərabər sağlam da vücudlu idi. Xəstelik bilməzdi. Doğrusu, Gülsümün belə cavan çağında ölümüne qohumları ilə bərabər mən də yandım. Daha Dursungilin qapısında dayana bilmədim, eve döndüm. Yolda bibim Teravətgile deydim. O da məger oraya getmeyə hazırlaşdı. Bibim məni görən kimi:

– Öğül, ordanmı gəlirsən? – deyə ağlayaraq soruşdu.

– Bəli! Lakin bu nə cür ölüm, qanmadım.

Bibim bir ah çəkib başlandı:

– Mən de çəşmişam. Heç inanmam ki, Gülsüm ölmüş ola! Canım oğul, daha bu gecə bizimkilerlə bərabər həp Gülsümgildə idik. Gecə vaxta qədər də oturduq. Xəzri xalanın dadlı hekayelerini dinləyib gülürdük. Gülsüm arxada yüksəkdə oturmuşdu. Qabaqda Gülpəri bacı, Hesen dada, sağında Xəzri xala, Nunuş nənə, solunda mən, aramızda da dayısı Bayram dayı ilə kiçik qardaşı Əşrəf bala oturmuşduq... Qabaqca Gülpəri, Hesen dada, sonra da Xəzri xala, Nunuş nənə durub getdilər. Hətta bunlar gedəndə igid yapılı Gülsüm ayaqda dayanıb bunların bir az daha səbir etməyib getmələrinə inciyirdi. Gecəleyin yatanda da lap sağlam yatmışdı. Kim deyərdi ki, bu qız böylə emədəndən (qəfləten) öz əceli ilə ölü. Bax, sen bəklə! Gülsüm öz əceli ilə ölməmişdir. Onu ya peri çarımış, ya cin vurmuş olmalıdır.

Tərəvat bibi göz yaşlarını qolu ilə sile-sile sözünü yarımcıq kəsdi, başına ehramını (çarşabını) salıb salamatlaşdı.

Mən də çıxdım ki, eve gedəm, yolda rast gəldiyim tanışların çoxu Gülsümün ölümüne inanmırı. Bununla bərabər onun qohumlarına dərin bir dərd, umudulmaz bir acı olduğu sezilirdi.

Bir neçə saat sonra minarədən oxunan "səlat" səsleri Gülsümün ölümünü artıq her kəsə elan edirdi.

Öf! Bu səsler, "səlat" səsleri deyil, bəlkə Gülsümü tanıyanların ürəyinə saplanmaq üçün havanı yarış keçən oxların vizitləri idi.

Gülsümün ölümüne sevinənlər də vardi. Hələ köydeki baqqalın sevinci həddəq artıq idi. Səbəb de vardır. Bəlkə də haqlı idi. O, çoxdan bəri Gülsümü istəyirdi. Onun üçün yanıb yaxılırdı. Bir çox pullar, elçilər göndərdi, onu ələ gətirməyə yüz dörtlü hiyeler qurdı, bütün ömrünü o uğurda keçirdi. Maldan, candan oldu. Lakin igid yapılı, məlek xasiyyətli, uca ürekli, comərd təbiətli Gülsüm öyle seytana, xain, pul bəndəsi bir alçağa heç gedərdimi?

Bahar geldi, vücundlari, beynləri qaraldan ağ qarlar eridi. Qişın sıxıntılı, uzun, qayğılı gecələri azalmağa başladı. Az da olsa ürəklərə şadlıq gəldi. Çiçəklerin açılması, ağacların yaşıllanması, havanın saflığı, ətrafin gözəlliyi uzun müddət dərdlənib şışən başlara özge bir serinlik, başqa bir fərehlik verdi.

Öf! Təprenen gölgələr – yellər, gələn quşlar bu baharın uğurlu bahar, bu yayın qədəmli, bərəketli yay olacağını lətif əsmələrle, can verən nəğmələrlə deyəsən bizi müjdələyir, müştuluq verirlərdi.

Bu müştuluqlar (müjdələr) yalnız Gülsümün dərdmənd anasını fərehləndirmiyordu. Onun üçün həmişəlik qış gəlməşdi. Onu artıq heç bir bahar güldürməz idi. Onun baharı olsa-olsa Gülsümün dirilib də yenidən dünyaya gelmesi ilə hasil ola bilərdi. Bu isə qeyri-mümkün idi...

İkindi çağrı idi... İstə bu "qeyri-mümkün" lüyün verdiyi ağır təsirlə Gülpəri Kürün qıraqında oturub məğrib tərəfin al rənglərə boyanmasına tamaşa edirdi. Qabaqca yağış yağıdından hava bir az çiseli idi. Şərqi tərəfində birdən gözünə sataşan "Yaşıl qurşaq" havanın açıllağından artıq sanki ürəyinin açılacağını xəber verdi. Qulağına dəyən səsə diqqət etdi.

– Nə? Gülsüm... e... Aman! Bu nə səs... Ha diqqət, bir az daha diqqət... Xeyr, odur, odur... düz eşidirəm, – dedi.

Səs getdikcə yaqlaşdı. Gülpəri əllərini də qulaqlarına yardımə verdi, dinlədi: "Bəli, bəli düzdür" – deyə öz-özünə söyləndi, yerindən qalxdı, zavallı böyürərək bağıriyordu:

– Gülsüm xorfdamış!

Ömar Faiq

"Açıq söz" qəzeti, 11 may 1916. №182

GÜRCÜ POLİTİKAÇILARI

Bəradərim doktor Xosrov bəy Sultanovun gürçü politikaçıları xüsusunda "Açıq söz" də yazdıqları məktubu oxuyanlardan bəziləri ola biler ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Cənki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfeətini, özümüzün tehlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beynlərində deyil, milletimizin ruhunda, əxlaqi-ictimaiyyətimizdə köklənmiş, möhkəmlənmişdir.

Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq ığidliyi (?) bizdə çoxdan milli əxlaq yerini tutmuşdur.

İştə bu yaman adət və xasiyyətimizin zərəri bu gün öyle ermiş dostluq yolu ilə milli mənfeətimizə endirilən baltanın acısı bu gün öyle şiddetlənmişdir ki, artıq onu duymamaq, anlamamaq aşkar bizim qabalığımızı, qəvi cahilliyimizi bildirir.

Milli vücudumuzda açılan bu yaranı sağaltmaq isə yalnız bir "doktor"un hünəri deyil.

Bu gün gürçülərin müsəlman gürçülərini islamlıqdan tamamilə uzaqlaşdırmaq, gürçü yerlərindəki türkleri gürçüləşdirmək azan öyle bir yolda atmaqdadır ki, ona bir deyil, beş-on doktor da olsa çare eləməz. Bu işdə hamımızın, bütün milletin əlibirliyi ilə yardımı, çalışması lazımdır. Cənki bu iş yalnız beş-on gürçü politikaçısının işi olsayıdı, bəlkə bu qədər rahatsız olmazdıq. Lakin bu politika uğrunda sərf edilen pulların çoxluğunda, çalışanların sabitəsiinden, dairənin genişliyindən anlaşılır ki, bu iş beş-onun karı deyil, bəlkə cəmiyyətlərin çoxu tərəfdarlarının köməkləri ilə görülən böyük fikir və ideyanın nəticəsidir.

Gürçülər qəzetləri ilə apaydin çağrırlar ki, müsəlman gürçü molalarının üreklerindən türkük duyğusunu, ağızlarından türk dilini gərək nə cür olsa çıxaraq və hər yol ilə qoymayaq ki, Gürcüstanda türkük nişanəsi qala.

Keçəndə Batimdakı gürçü yetimlər yurdundan hekayət edilərdi. Bu şikayətdən anlaşılır ki, hələ bir çoxlarımızın Axalsixdə, türk və gürçülər arasındaki yetimlər yurdlarından, Axalkəlekde türk kəndlərində Palavandovların ianə və təşviqi ilə açılan gürçü məktəbindən

xəberləri yox. Uzağa getməyə nə hacət: Bakıda öz yanınızdakı gürçü yetimləri yurdunda kimlərin olduqlarına və hansı gün tətil etdiklərinə baxınız!

Çoxdan deyil, bir gün bir gürçü keşişi Axalsix müsəlmanlarından kimin evi yanmış, malı qırılmış, toxumu əşkik isə onları bilib cəmiyyəti-xeyriyyələrindən ianə getirtmək isteyirdi. Dənişiq arasında:

— Keşiş baba! Məlo, Artvin, Çorux səmtlərində minlərce insanlar, həm də gürçü aclarından ölürlər. Onları buraxıb da bu rahat və tox yerlərdə ac və yoxsulları aramağınızı, Acardakı müsəlmanlar içində gecəli-gündüzlü çalışıb, böyük pullar xərc edib məktəblər açmaqdakı tələsmənizi qanıtmıram, — dedim.

Keşiş baba qəsdimi qambil güldü. Mən onunla berabər güldümse də, onun niyyəti, qanacağı beynimi dəlməye, ürəyimi didməyə başladı.

Bu kimi heqiqətlər çoxdur. Böyle misallar çox söyləmek olar. Fəqət mən indi ancaq millətin qanacaqlarına, türkük, müsəlmanlıq qeyrəti çəkenlərə, millet möhnətini, her dörtlü hiss və xüsusi mənfeətlərə müraciət edib demək istəyirəm ki, dəxi bəsdir, gürçü politikaçlarının ağızınca rəftarlarına gərək yol vermiyək.

Yol vermiyək ki, gürçü müsəlmanlarını islamlıqdan uzaqlaşdıralar.

Yol verməyək ki, türk balalarını birər fendlə yiğib bəsləmək bəhanəsi ilə gürçüləşdirərlər.

Yol vermiyək ki, dumanlı havadan istifadə edib millətimizin quzularını tələf edələr.

Yol vermiyək ki, Ərdehan və başqa yerlərin türk və kürd balaları üçün Axalsixdə və ya özgə yerlərdə yetimlər yurdunu açıb və onu da keşşələrin idarəsinə verib balalarımızın dirlərini, milletlərini çeviriərlər.

Sanmayasınız ki, bunun üçün çox şey lazımdır. Xeyr, xeyr, iki zad bəsdir: həmiyyət və kömək.

Yada gelməsin ki, bunun üçün qonşumuz və dostumuz gürçülər ilə pozuşmaq lazımdır.

Niye bu fikirlərə düşək! Üsulu və yolu ilə öz din və cinsdaşımıza edəcəyimiz yaxşılığa kimin nə deməya haqqı vardır.

Əgər bizim də, Rusiyada otuz milyonluq biz türklərin de milli varlıq, dini borc, mədəni həyat, həqiqi tərəqqi nişanəsi olan "kömək-ləşmək" xasiyyətimizi itirməyib bu gün cəmiyyəti-xeyriyyəmizin

bir-iki milyonu, on-on beş doktoru olsaydı, elbette, Ərdəhanlı türk oğlu türk olan Əli oğlu, beş-on manat üçün özlüyünü – familiyasını “Alidze” etmeye mecbur olmazdı.

Əgər bizim axundlarımız, əfendilərimiz hər cümlə xütbəsində oxuduqları: “İnnel-lahe yemuru biledli vəl-ihsani lil-yetəmə vəlmestkini” əmrini, əmri-ilahisini quru ərəbce olsun deyə boş-boşuna mexrici ilə, tecəvvidi ilə oxumaqla kifayətlenib mənasını, hikmətini və vaxta görə olan ehtiyac və köməkliyi anlatsayırlar, elbet ki, bu gün yüz illərdə bir düşən bu qədər böyük milli fəlakət və ehtiyac üçün yiğilan ianə beş-on minlikdə, yəni ehtiyacın mində birində dayanıb qalmazdı.

Əgər bizdə də doğrudan dini-imanı, möminlik əsəri, millet qeyrəti, türklük hissi, ehtiyacın şiddəti, möhtac olanların hal və mövqeleri qanılsayıdı, elbet ki, məsələn, Ağdaş və Şəki kimi şəhərlərin dövlətliləri öz qanacaqlılarının, qazilarının hümməti ilə özləri üçün iane yiğdiqları vaxt bu gün aclıqdan tələf olan, əldən gedən din və millet qardaşlarını da yaddan çıxarmazlardı.

Əgər bizdə də edalet, düşüncə, insaf olsaydı, “bizim öz fəqirlerimiz varken uzağa nə hacət” cəfengi ilə avam felsefəsi ilə bu gün suda boğulan millet balalarını, millet analarını öz başlarına buraxıb ölümə məhkum etməz, qurtarır sağ qalan yaricanlı bışarələri də yadlarin pəncəsinə buraxmazdı. Ümid edirəm ki, bu gündən sonra olsun, ayılaq, bugünkü Cahan mühabibəsinin “nə üçün” və “nə demək” olduğunu qanaq! Ənlərimizi tezliklə kesmeyək, öz balalarımızı bundan sonra olsun yadların tor və tələlərinə buraxmayaq. Biz də lazım olan yerlərdə yetimlər yurdları açaq, balalarımızı dinləndən, milletlərdən çevirməyə qoymuyaq. Analarımızın yadların, səfəhlerin ayaqları altına düşməsinə imkan vermiyək. Bacılarımızın bir loğma etmək üçün namuslarını satmağa razı olmuyaq və razı olmuyaq ki, gelecek neslimiz milletimizin bu ağır günlərindəki qansızlığını, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib bize lanet oxuyalar.

Dostluq və semimiyyət qara günlərdə belli olar. Bir milletin yaşamağa istədiyi felakətli günlərində anlaşılır. Bir milletin qələbəsi haldakı çıxışından, tərpenişindən aşkar olar. Bir milletin, xüsusilə

məhkum bir millətin, insanca yaşaya bilməsi tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçinə biləcəyi, “köməkleşməsinin” az və çoxluğu ilə ölçülür. Bir millətin bəqası o millətdən olanların öz millətini tanımı ilə, onu öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfaətini öz namusu, öz mənfaəti kimi bilməsi ilə olar.

Bir din və əqidənin doğruluğu ona iman edənlərin rəftarı ilə, mərhəmeti ilə, insanlığı ilə qiyas edilir.

Vaxtdır ki, biz də bu həqiqətləri qanib yaşamağa layiq olduğumuzu, milletimizin şərəfini dilimizin səlamətliyini – quru söz və lovğalıqla yox, əməlimizlə, köməyimizlə göstərek.

Ömer Faiq
“Açıq söz” qəzeti, 18 yanvar 1917, №380

MƏN KİMƏM??

Zamanımızda, yəni din və əbudiyyətdən, cins və milletlerin hökm sürdüyü böyle bir çağda insan öz soy və milletini tanıtmamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinmez ləkələr dən biridir.

Lakin bu ləkə tezliklə gedən ləkeyə də benzəmir. Bu ləkə yaman ləkədir.

Bu, ləkə suretində oyla yılançıq (qanqrena) yarasıdır ki, milletimiz vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.

Bu gün həm də kiçik milletlərin, xüsusilə məhkum milletlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanıtmamızlıq bələsi, dərin düşünülürsə, qarayaran da, taun cibanından da daha acılı və daha zəherlidir. Hər kes öz milletini tanıyıb onun yolunda ağladı, onun uğrunda gözünü kor etdiyi böyle bir həngamədə biz öz milletimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşış qalmışdır. Çoxdan çürümüş əqidələr, təriqələr tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərleinib dururuz.

Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də bilsə bilinməyen və bilinmədiyi üçün də seviləməyən bir millet üçün kim dəlidir ki, can yandırsın?

* Allah yetimlər və miskinlərlə ədalət və yaxşılıqla rəftar etməyi emr edir.

Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırı ki, ona o zaman aşiq olur ki, onu yaxın-dan tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərə arada mehəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.

Mən iddia etmək deyil, uca səsle bağırıram ki, biz özümüzü tanı-mırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.

Nə olub, niyə dodağımı büzdün? Görünür, söylədiklerimde şək-kin var. Çox yaxşı, buyur berabər soruşalım. Kimdir o?

– Marağalı Məşədi Əliyev.

– Bu kim?

– Şamaxılı Əbdülqafar.

– O biri?

– O da ərzurumlu Dursun ağa.

Bunların birincisindən soruşalım:

– Məşədi, siz nə cins və nə milletdənsiniz?

– İranlı və şie mezhebəm.

– Əbdülqafar ağa, sən?

– Mən də qafqazlı babiyam.

– Dursun ağa, sən bir az oxumuşa benzəyirsən, gərək soyunu, millətini tanışsan.

– Mən də osmanlı və sünniyəm.

– Daha özge?

– Özgə heç!

Siz çox da deyiniz ki, “sünnilik, şielik, babiliq bir mezheb və əqidədir”, cins və millət isə başqadır.

Dünyada ən kiçik bir böcəyin, ən yaramaz bir otun soyu və cinsi bəllidir, ya* bu qader böyük bir insan yığıncağının bir cinsi yoxmu?

İşte belə da burasıdır ki, həm var, hem də yoxdur? Vardır: onun üçün ki, biz de özgələr kimi insanız. Bir də, təbii, bir millət soyundanız. Yoxdur: çünki varlığımızı bilmiyiriz ki, soyumuzu da bilielim.

Geliniz bir də qonşularımızdan soruşalım.

– Şakro Çaparidze, sən nə mezhebdənsən?

– Pravoslav.

– Nə milletdənsən?

– Gürcü.

– Demitri, sən?

– Mən də pravoslav məzhebindənim.

– Millətin?

– Urum.

– İvan, məzhebin?

– Pravoslavın.

– Millətin?

– Rus!

Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özge bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən berk də inciyər.

Ya bizde? Bizdə isə lap tersinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “şieye “Türk” deyəsən, o saat səndən üz çevirir və belkə də səni düşmən hesab edər. Bir də Axalsıxlı bir ağaya soruşunuz: o gelən kimdir?

– Əcəmə benzeyir.

– Eyi, dəhduş diqqət et!

– Öyle kəndidir*, əcəmdir, qızılbaşdır.

– Qoy olsun, bir az söylətəlim.

– İşin yox, burak dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?

Biçərenin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır.

Amerikalılar Təbrizə gəlib məktəbler, xəstəxanalar açırlar və böyləliklə şie türklərinə mehəbbət göstərirler, yardım edirlər və ya edər kimi görünürək, gelecekdə məsləklerinə, ticarətlərinə xid-mət elesinlər.

Lakin belaya baxınız ki, biz Qafqaz türkləri öz ayaqları ilə yani-miza gələn iranlı şie türk qardaşlarımıza yüz çeşid ad qoşub əzaqlaşırız. Üzdən də olmasa, arxadan min dörtlü yaman deyiriz. Söz başında “ac tat” deyə də tehcir ediriz.

Tiflis guşelerində acliqdan, azardan can verən iranlı türk əmələ-lərinə – yırqatlarına “persiya” gözü ilə baxıb keçiriz, fəlakətlərinə soyuqqanlı tamaşa ediriz.

Ya Qafqazda yaşayan iranlı şie türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq əzaqlaşmaq isteyirlər: məktəblərini, möclislərini, hətta bəzi yerdə məscidlərini də ayırb özlərinə “şie-fars” rəngi verir-lər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirler,

* Özüdür.

oxutmurlar. Siəliklə farşlığı heç münasibəti olmayaraq cahilənə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşturma, keç!

* * *

Çox yaxşı keçəlim Bakıya. Büyük "İslamiyyə" mehmanxanesinə gedəlim. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:

- Soy və milletiniz nədir?
- Əlhəmdülillah müsəlmanız.
- Şəsınız, yoxsa sünni?
- Heç biri deyiliz, təkcə müsəlmanız.
- Özgə, daha bir adınız-zadınız yoxmu?
- Xeyr, xeyr, xeyr!

Birincilər ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər mezheb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairesində qalmış. Əger məndən soruşulsə, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərem ki, birincilər daha həqiqi, ikincilər isə daha xeyalidir.

Xeyalidir, çünki əqide və məsləkleri qaldırmaq^{*} mümkün deyil, əqide tərəqqinin yoldaşdır, bunları ayırmak isə dəlilikdir.

Hənəfi ilə şəfəailiyin birləşmədiyi bir yerde sünnilik ilə şəliyi birləşdirmək xam xəyalların ən xamıdır.

Nə zərəri var? Qoy hər kəs öz əqidəsində, öz ictihadında, öz imanında olsun.

Nə var, ey oxucu! Niyə başını qaşının niyə üzünü turşutdu? Sultan selimlərin⁶⁸, Nadir şahların⁶⁹ və bir çox islam recal^{**} və üləmasının çahçıqları, hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən?

Yox, yox, incime. Əger onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yere də o qədər qan tökülməyə səbəb olmazlardı.

* Yox etmək.

** Dövlət xadimləri

Əger onlar "dini-islam"ın bir ağac, əqidələrin də o ağacın birər dalları^{*} olduğunu və o ağacın böyüüməsi üçün dalların mütləq ayrılməq, genişlənmək ehtiyacında bulunduğu qanib onlara yol və hərriyyət versəyidilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub ezilməyə, kiçilməyə də məhəl qalmazdı.

Çox təəccüb ki, hətta çox cahillik ki, islamiyyət bütün əqidələri: istər şəfai, cəferi, hənəfi, maliki olsun, istərsə vəhabı, rafzi, bəbi, şeyxi və qeyri olsun, öz vücudunda birleşdirib, yerləşdirib böyüdə-böyüdə biz sanki daha ağıllı bulunmaq istəyiriz.

Zaten islamiyyət gövdəsində birleşmiş dalların, əqidələrin vəziyyətlərini bəyənməyib biz "ikinci dəfə" daha birləşdirmek və birləşdirirken də bütün-bütün sindirmaq xamlığında bulunuruz.

İslamiyyət ağacı dallarının, əqidələrinin böyüüməsini, yayılmasını hər əqidə sahibi özünə zərər sanmaqla neçə yüz illərdən beri bir-birilərini qırıb tələf etməyə çalışıqları və bütün qüvvələrin o uğurda sərf etdikləri məgər bəs deyilmi ki, bu gün biz də ata-babalarımızın yanlışlıqlarını, o mühitin, o vaxtdakı halın törətdiyi fənahıqları təkrar etmək cinayətində bulunalımlı.

Yox, yox. Şimdi mühit özgə olduğu kimi, istədiyi zad, törətdiyi fikir və eməl də özgədir.

Qoy beş deyil, on deyil, istərsə yetmiş iki əqidə olsun!

Her kəsin ürəyindəki etiqad və imanına, o xüsusi hərəmhanəsinə qarışmaya nə haqqımız var?

İnsanlığa zərərli olmayan əqidə və azadlıqdan bize nə zərər ola bilər. Bir də gərək biliyim ki, din qovğaları, din əqide və ixtilafları, din təklifləri özgə yerlərdə çoxdan mezara getdi. Biz həle gözlerimizi qapayıb ölenləri diriltmək, diriləri öldürmek sehirbazlığından, xurafata, xəyalata qurban olmaq, ibtidailikdən, cəhalətdən qurtula bilməyəcəkmiyiz?

* * *

Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çekirsən və bu qeyrətle, hətta öz varlığını, öz adını da itirmişdin.

Sən islam uğrunda o qədər çalışmış, əqide qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xeyalına düşmüsən.

• Budaqları

Lakin ezizim, o qeder qorxma! Yene aldanma ki, mərifet olan yerde əqidə ixtilafı zəhmət deyil, rəhmətdir.

Ey türk, dini əqidələr qovgasından daha çox qorxma! Qorxma ki, onların hökmü keçməye, onların yerlerini indi siyaseti-meşət və siyaseti-bəşəriyyə əqidə və məsləkleri tutmağa başlayır.

Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə. Səndən soruştuqları vaxtda ki, "dini əqidən nədir?" Sən də haman söyle: şiyəm, sünniyəm, babiyam və müsəlmanam.

Ey türk, sənin başına çox işlər gəlmüşdür, çox əqidələr dolmuşdur. Çox şeylər bilmışsen və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin, mühəndislərin, doktorların, advokatların, məktəblərdə yüzlərə telebelərin var!

Ey türk, olduqca çox şey bilirsən. Sənə daha sırf cahil xeyir və şərin qanmayan demək olmaz.

Sən, sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta bir çox modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.

Əvet, çox şeylər, fenlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyətini anlamaq isteyirsən. Ancaq, ancaq birçə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin halda sənə en lazımlı, sənə en birinci fərz olan vəzifədən xəberin yox...

Na var, niye darixdin? Niye yene can sixintisinin acısını biğlannıdan, dodaqlarından almağa başlayırsan?

Doğrusu, tütin çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi, bir papiroş çəkməyi tövsiye edərdim.

Hə, ey türk! İster darix, istarsə qarix, yaxandan el çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niye birçə zadı – yəni özünü bilmək istəmirsen, niye öz varlığından, öz vücudundan, öz soy və neslindən xəberin yox? Niye sənə "Kimsən?" dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niye sadəcə deyə bilmirsən ki, mən türkəm. Niye deyə bilmirsən ki, şəlikdən, sünnilidən, babilidən evvəl sən türk idin. İndi de türksən və bundan sonra da türk qala-caqsan?

Sənin bu türklüyüne nə şielik, nə babiliq, nə də dinsizlik mane ola bilməz.

Sən ey türk! Ne əqidədə, ne meslekde olursan ol, həmişə türksən. Sən gerek bilesen ki, dünyada hələ şie, sünni, babi, şeyxi adları yox iken sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan evvəl belə sən Altayın ətəklerində etrafın gözəlliyyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və seyahətlərə hazırlanırdın.

Ey özündən xəbersiz türk! Medəniyyət əsrləri, nizam, idarə və asayıf üsulu "yasaq" qanunları hənüz Bağdad, Şam, Paris və Londonda yox iken, sənin yurdunda var idi.

Sən öz dadlı dilini cığırından çıxırb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından evvəl sənin göyçək əlifba və yazın var idi.

Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmet göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığı hənüz sənin özündə iken sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanesiz deyildin.

Ey sadə türkli türk, dünən, bu gün öz varlığını, öz medəniyyətini göstərə bilib, indi sənə "köhnə barbar" gözü ilə baxıb bugünkü medəniyyətlərin haqsızlıqlarına baxıb incinme. Səni lazımlı tanımadıqlarını bilib meyus olma.

Yox, yox, sən də çox insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinme!

Ümid ki, tez vaxt olur, yüzde doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanelərin, əski əsərlərin yavaş-yavaş dünya üzüne çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən.

Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-topraqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını bir az terpet. Vücudunu, varlıq ağacını saran, korlayan tikanları, sarmaşıqları, yad ağacının yapraqlarını, dallarını qır, at, qurtul. Vücuduna Allahın günüşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil. İndiye qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmişən, bari bundan sonra olsun ayıl, bir özüne gəl, öz gününə çalış.

Ey türk, zamanımız özgə zamandır. Əger bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitce yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola.

Ey türk, keçmişlerinden ibret al, hələ vücudun sağlam iken, yaşamaga istedadın var ikən, fürsət əldə ikən əsil vücudunu tanı, qədrini anla.

Ey türk yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor!

İndinin siyasi fəlsəfəsi tərəqqiyi milletçilikdə görür. Zamanın şövkət və səxavət binası milletçilik bünövəsi və teməli üstündə quruluyor.

Əsrin ruhu azad milletçilikle bəslənəyor, böyük. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozuyor.

Keçmiş əsrlərdə daşib ətrafa yayılan millet selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çekişliyər.

Vaxtılı özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millet ərdolarına indi: "Hər kəs öz milləti yerində" komandası veriliyər.

* * *

Bu gün eyidən-eyiye qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, milletini bilmək elmidir.

Milletperəstlik əqidəsi özgə əqidələrin mərhəlesi, keçidiyidir.

Vaxta ki, insan batıl və xurafat esirliyindən qurtulub özünü, özünün hüququnu bilməye başladı, ondan sonra mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin.

Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad milletperəstlik əqidəsi olmalıdır.

İndi gələlim əsil məqsədə. Ey şie, ey baba, sünni türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəvə görməmeliyiz ki, millətimiz kütləsini meydana getirən azanın bir qismi Anadolunun izsiz, şeniksiz, dağılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar.

Ey pak ürekli türk, bu milletçilik zamanında her millət öz nüfuzunu artırmaq, o nüfuzla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dörtlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfuzumuzun - hem də ən gənc və qəvi bir qüvvətin -

yardımsızlığından, bir loğma etmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bile səbəb olalım.

Ey uca mərhəmetli türk, senin köhnə mərhəmetin, ehsanın, nişanınelerin - o böyük camclər, mədrəsələr, körpüler, xəstəxanalar, çəşmələr... hələ senin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə ne oldu ki, milyonlarla vücudə gələn əsrlərdən deyil, acliqdan, çılpalıqdan, "ölümən betər" bir hala düşən öz qardaşını qurtarmaq mərhəmetindən aciz görünüyorsun. Yaziq, yaziq!

*Ömər Faiq Nemanzadə
"Qardaş köməyi" məcmuəsi, may 1917-ci il*

ÖMƏR FAIQ ƏFƏNDİNİN RUXADZENİN TELEQRAMINA CAVABI

Bu axır vaxt möhtərəm gürcü camaati məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşmeni edd etməklə bərabər Axalsixdə guya mənim tərefimdən hazırlanan üsyəni mənə isnad veriyorlar. Gürcü camaati Ruxadzenin hökumət namına göndərdiyi teleqrafi oxuduqdan sonra bu fikrə gelmişdir.

Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlılıqları və əhali arasında həyəcan və qəleyən davam edirəsə, on əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayışə nəzarət etmək sıfətli gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər töretməyə və hökumət namından hökumət siyasetinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyen "öz siyasetini" aparmaya başladı. Ruxadze "həmin siyasetini" vücudə getirmək məqsədilə onun amalına zidd olanları aradan sıxış çıxarmağa başladı. Müsəvvəriyyəti-şəxsiyyət haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqlıdan məhrum etdi.

Ruxadzenin və onun əli altında olan qulluqçularının xudsərənə hərəkəti camaati həyəcana saldı. Camaat səbir edə bilməyib Ruxadzenin bu hərəkətinə laqeyd baxmadığından bizim həbsdən azad edilməyimizi tələb etməyə başladı.

Mən hal-hazırda onu fikir edirəm ki, Gürcüstan hökumeti Ruxadzenin xəyalatının səmərəsi olan danoslarını nezəri-diqqətə alıb heç vaxt Axalsix hadisələrinin əsil sebəbini təftiş edir. Mütəəssüf, bu hadisələr münasibətlə hökumət indiyə qədər xəbərsizdir. Ruxadze öz axırıncı məktubunda yazır ki, bizim əlimizə böylə gizlin sənəd keçmişdir. Sənəd budur: "Əfəndi qardaşım! Size xəbər veririk ki, Qərbi Zaqafqaziya mühavirləri Karsdadırlar. Onlara mehmənnəvəzliq göstərin. Onları öz ixtiyarınıza alın" və qeyri...

Möhtərem qareleri inandırıram ki, bu kağız mənim xüsusi düşmənlerim olan Kobilan beynəri tərəfindən yazılmışdır. Həmin beynər inqilabın birinci günlərində mən kəndlilərin hüququnu müdafiə edib topraq reformasını tətbiq etdiyim zaman dişlerini mənə itiləmişlərdi. Təessüf edilecek burasıdır ki, Ruxadze uyezd əhvalını öyle bir hala salmışdır ki, hal-hazırda ətrafında nələr vaqe olduğunu özü bilmir. Ruxadze başa düşmür ki, camaatin nifrətini qazanan və öz keçmiş fealiyyətləri ilə özlərini ləkələmiş olan adamlar ona yaltaqlıq edib mərhemetden mehrum olmamadan öteri qara maska altında özlərini sadıq göstərmək isteyirlər.

Mütəəssüf, Gürcüstan hökuməti öz nümayəndəsinin yazdıqlarına inanıb Axalsixdə bir para adamların intriqasını və əhali arasında olan həyecanın əsil sebəbini vaxtında təftiş etmemişdir. Bundan əlavə, bu cür işlərin kökündən dəf olmasi üçün vaxtla-vaxtında tədbirlər görməmişdir. İki məhellədə təftiş etməkdən ötrü gec də olsa, bitəref adamlardan ibarət bir komissiya göndərilməsini xahiş edirik. Axalsix memurları yanın odu söndürməkdənse, öz əlleri ilə yanın oda neft tökürlər.

Möhtərem gürcü camaatına müraciət edib onu inandırmaq istəyirəm ki, "Axalsix hadisələri" məhəlli inzibati idarəsinin texribedici üsulunun nəticəsidir. Bu üsul nəinki əhalini cəlb edir, biliks, özündən uzaqlaşdırır. Hökumət uyezdi idarə edən təcavüzkarənə bir üsula nəhayət verməlidir.

Bazzat özümün Gürcüstan demokratik cümhuriyyətində Axalsix və Axalkələk uyezdləri üçün milli muxtarlıyyət almaqdən başqa özə bir qəsdim olmuyubdur. Başqa qəzetlərdən də bu yazdığımın dərcini rica edirəm.

Ömer Faiq
"Azərbaycan" qəzeti, 9 mart 1919, №109

İŞLƏRİMİZDƏ HƏRCMƏRCLİK

Hər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dörlü mövcudiyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və tekamüli-təbiyyətə möhkəmlişir.

Təbiət zor etmək, tərəqqini sürtələ istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əline buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünkü tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəcəyi-qüvvəsinə tabedir.

Cahamı nöqtəyi-kamala və səadətə daha sürtələ sövq edən "inqilablar" təbiətin sırrı-adisindən, cərəyani-bitətindən ziyada təsirati-fövqəladəsindən, məsai şəkil və əndəzəsindəndir. Hər şeyi, hər cərəyani-adisində buraxmaq, bir fealiyyət, bir təcəddüd göstərmək hər şeye, hər zərərə razi olmaq deməkdir.

İştə bu heqiqət tam menası ilə bizim hökumət adamlarımızda və işlərində görünməkdədir. Hər yanda bir tənbəllik, cümləmizdə bir süstlük, həkimizdə bir ümidsizlik, ifrat dərəcədə bir ehtiyatlıq, daha doğrusu, köhnəperəstlik var. Fealiyyət, əmniyyət, ümidvarlıq, cürət, ciddiyət, mətanət, sədəqət, fədailik, yenilik az və ya yox. Kimsənin xatırı qalması. Bir qaç fədakar, recul hökumət... həkimiz bir çəsət, bir təbiətdə tənbəl və mənfəətpərəstiz. Bu tənbəlliyyimiz, bu qeydsizliyimiz hökumətə, yəni millət şərəfinə, hissini, mənfəətinə maddi və mənəvi böyük zərərlər vurmaqdadır.

Mənafeyi-ümumiyyə xidmət etməyə, haqq və camaat rızası üçün çalışmağa alışmamışız. İnanınız, çoxumuzun fikri və xəyalı xüsusi mənfəətdir. Milli hökumət düşüncəsi, xəzine faydası birər bəhanə, birər lafdır. Bütün hərəketimiz ümumiyyət pərdəsi altında xüsusiyyətdir. Hər kəs bu dərədə mübtəladır. Bu dərəd isə cavan hökuməti incidiyor, sarsıdyor. Xaricə qarşı daxili qüvvətimizi zəiflədiyir. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmənləri sevindiriyor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkden düzəltməye can yandırımı, ortaçıda bir "spekulyasiya"dır, bir xəyanətdir, gediyor. Çox deyil, bir-iki saat ticarət nezarətində, demir yol idarələrində, görürükxanalarda olunuz. Görünüz burada ne oyunlardır oynuyurlar, ne xəyanətlər ediyorlar.

Keçən gün rəsmi bir işim üçün ticaret nəzəretinə getmişdim. GÜL-MƏHƏMMƏD adlı biri böylə şikayət ediyordu: bir ay qabaq İrana bir

neçə fayton satmaq istədim, lakin heç bir yerdən rüsxətnamə alamadım. Məəttəl qalıb düşünüyordum. Nerdənse (?) mühəndis Dubrovski rast geldi, mənə dedi ki, iyirmi min manat ver, sənə rüsxətnamə alım. Mən də 14 min manat verdim. İndi bir ay olur rüsxətnamə alamadı. Doqquz min manatımı geri aldım, beş min manatımı verməyin.

Beş-on dəqiqlik sonra Mehəmmədqulu İmamverdiyev adında biri daha geldi. Bu da şikayət etdi ki, Mirzəfər Hüseynzade məndən iyirmi min manat aldı ki, mənim üçün bir rüsxətnamə düzəltsin. Lakin 10-15 gündür düzəldə bilmir. On beş min manatımı geri aldım, beş min manatımı verməyin.

Hələ gömrükxanamızın işi bir Allaha qalmışdır. Xəzinəyə qulluqçuların xeyanətləri üzündən milyonlarca zərər dəyir. Bu heç kəsin kefini pozmayırlar. Pozmaq deyil, hələ bir az açır da. Məsələn, sizə kiçik bir nümunəsini ərz edim: komisioner və milyoner Cəfər Rəcəbov Yalama və Xaçmaz vağzallarına on milyonlar qiymətində manufaktura və qeyri mal göndərir. Oradan da, təbii, Dağıstan, Denikin səmtinə aşırılır. Tamojnadan rüsxətnamesiz maldur, qaçırlı. Heç kəs soruşturmayırlı ki, Yalamaya bu qədər mal nə üçün göndərilir.

Tamojnanın qəribə hərəkətlərindənmi soruştursunuz. Baş ağrısı olmamaq üçün sizə müxtəsərcə bir-iki misal gətirim:

1. Türkənli Meşədi Abbasqulu İsmayıllı oğlu tamojnadan 78 parça mal aparıyordı. Rüsxətsiz olmaya görə tutuldu. Lakin bir az sonra sahibinə geri verildi.

2. Keçən aprelde paraxodda 40, 50 manatlıq gümüş pul tutuldu. Tamojna bunu da nədənsə buraxdı (zəbt №51).

Nəriman Əliyev adında biri aprelin axırlarında gecə saat ikidə Hacının fabrikasının yanında İranə göndərmək üzərə paraxoda 437 pud kağız, 425 pud ağ un yüklerken tutulmuşdu. Tamojna 179750 manat qiymət qoymuşdu. Bu da bir az sonra qaytarılmış (zəbt №74).

3. Yenə aprelde iki böyük karzinkada yüz manatlıq aptek (əczəxana) malı İranə göndərilərkən tutulmuş, bu da sonra buraxılmış (zəbt №76).

4. Mayda Quliyev İrandan 16 vaqon düyü tranzit üsulu ilə gətirib Novorossiyskiyə götürdü. Quliyev bu düyüləri burada dayandırımayıb düz götürməli idi. Lakin böylə etmədi. Burada günlərcə eyledi, germankada temizlədi, tranzit nizamını pozdu. O halda bu malardan gömrük idarəsi gərek yarım milyondan artıq xərc alayırdı. Lakin

iş hacı-bacı oyununa çevirdilər. Ticarət nezarətindən malların dəmir yolunda tutulmasına əmr verilmiş ikən boyun qaçırdılar.

Nə cürəmi deyirsiniz? Cox asan. Bakı stansiya naçalnikı deyir: mən bilməm, dəmir yolu mühafizə naçalnikı müavini gönderdi. Müavin deyir: stansiya naçalnikı gönderdi.

"Bilməm" deyildi, can da salamat çıxdı. Mallar da həm vaqon yük maşinası ilə yox, birər, ikişer pasajir maşinasına bağlayıb salamata çıxarılmış.

Bəlkə soruştursunuz ki, heç axtaran, dalına düşən olmadı? Yene bir neçə gün damışıldı, əl-ayaq da tərpəndi, hətta bu xüsusda vaxtile "Azerbaycan"da yazıldı. İşte bu qədər. Çünkü menfeət xüsusi deyildi, zərər şəxsə deyil, hökumətə idi.

Ağstafanın gömrük idarəsini ise heç soruşmayın! Orası, daha doğrusu, bütün gömrük ve dəmir yol idarəeleri Denikin tərəfdarları əlin-dədir, ne cür kefləri isteyir, elə de edirlər.

Kassirlər, naçalniklər bir rüsxətnamə ilə kefləri istədiyi qədər vaqon buraxırlar. Lazım olan vaxtda saxta rüsxətnamə qayırmaqdan da geri durmurlar. Keçən ayda yalnız Ləki, Ucar stansiyalarından onlarla vaqon bugđa və arpa qaçırlımsıdır.

Lekidən Əsədulla Səfərəliyev, Səttar Rəsulzadə, Ucardan Mehdi Əliyev və yoldaşı bu surətlə bir çox vaqon aşırımlılar. Bu xeyanətləri, təbii, naçalniklərin, kassirlərin əlli ilə elemişdir. Qulluqçuların çoxu öz kefinə buraxılmışlardır. Bir az əvvəl Ağstafa gömrük qulluqçularından biri gömrük pulunu cibinə doldurub Tiflisə kefe buyurmuş, bir digəri gömrük anbarını özbaşına buraxmış, axtaran yox, soruştan yox.

Hələ tranzit oyununu heç soruşmayıñız. Ona bir şeytanın əli girer, bir də gömrük qulluqçuları ilə komisionerlərin.

Bu tranzit hiyesi ilə hökumət ne qədər zərərlərə düşər olur – bilsəniz, bəlkə bənim "Ümidvar" ləqəbimə də şəkk edersiniz. Bir çox polise qulluqçularının (xirdaları ilə işim yoxdur) az vaxtda ne cür kökeldiklərindən bəhsə başlasam günlər, həftələr çəker. Bu yazdıqlarım ise aşkar görünənlərin yüzündən biridir.

İşlərimizdəki hərc-mərcliyi böylə bir qac sətirə qurtarıram. Sonra yenə dərdleşərəm.

Ümidvar
"Azerbaycan" qəzeti, 9 təmmüz (iyun) 1919, №220

MİLLİLƏŞMƏK

Canlı işler, tarixi deyişikliklər bize göstərir ki, her cəmiyyət, her ferd, her dörtlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox el çəkdiyi halda milli dilindən esla və esla vaz keçməmişdir. Və heç vaxt da keçeməz. Çünkü hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün məhrum olmuş, ondan uzaqlaşlığı gün qəbrinə yaxlaşmış demekdir.

Tarix bize göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyati var, o millət mehv edilmez. Dili kesilməyən millətin vücudu kesilməz, ədəbiyyati yaşayan millet heç vaxt ölməz.

Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına esir olaraq yaşamaqdadır. Hələ, zəmanəmizdə milli ədəbiyyatına malik olmayan bir millete hədd-rüşə çatmamış bir bala nezərile baxıb cəmiyyəti-eqvam ailəsinə qəbul edilməməsi, öz müqəddəratının özünə verilmək istənilməsi bizim kimi öz dil və ədəbiyyatını sevmeyənler üçün nə gözəl bir dərsi ibaretdir.

Əlifba və ədəbiyyatlarının mövcudiyyyəti min il qabaqlara çıxaran və bununla köhnə bir mədəniyyətə sahib olduqlarını iddia edən milletlər boş görüntüsüz üçün deyil, istə bu gün üçün, bugünkü cəmiyyəti-eqvamın imtahanı üçün hazırlanırlardı. Və bu gün də özünü qanan her millet səbəlikdən qurtulmaq, həddi-rüşə çatmaq və ya onu keçib mərtəbəyi-əhəmiyyətə yetişmək üçün bütün var qüvvələrini milli dil və ədəbiyyatlarının tərəqqisine sərf etməkdə və bu seyin dərəcəsi nisbətdə istibdad və cəhalətin pəncəyi-zalimindən qurtulub hürriyyət və müsavata nail olmaqdadırlar. Çünkü bu gün ən acı təcrübələrdən sonra qəti və müsbət bir həqiqət olaraq qəbul edilmişdir ki, insanları qara cəhalətdən, istibdaddan xilas edən yalnız və yalnız ədəbiyyatdır.

Müstəbid hökumətin, keyfi idarenin, zalimanə üsulun ən böyük düşməni ədəbiyyatdır. Ədəbiyyat olan yerde istibdad, istibdad olan yerde ədəbiyyat yaşayamaz. Bu səbəblə idi ki, müstəbid və zələm padşahlar keyfi idarelərinin beqayı-davamı üçün ən ziyada müraziət etdikləri tədbir ədəbiyyatı qısmاق, hür mətbuatı yox etməkdi.

Milli ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər dörtlü qail və keşməkeşlər içerisinde ola-ola ən ziyadə qeyrət və seylerini milli ədəbiyyatın tərəqqisine, ülümən nəşrinə

sərf edirlər. Çünkü yaxşı bilirlər ki, xalq hürriyyət və müsavatın qədərini, ləzzətini ancaq və ancaq öz milli dilleri ilə anlaya bilərlər. Və yənə ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər.

İşte bu düşüncələre görədir ki, bu gün xüsusiyyəti-milliyyətin yeganə şüarı olan "milli dil" in mühafizə və tərəqqisi uğrunda ən ziyadə çalışanlar sosialistlərdir. Bu isə onlar üçün təbii bir qüsür deyil, belkə fəzilətdir.

Doğrudan da görülür ki, dil məsələsində ən mütəəsib millətçilik edənlər yarımmədeni hindlilər, əfqanlar, türkmanlar deyil, mədəni ukraynalılar, polyaklar, bolşevik ruslar, sosialist gürcülərdir.

Əcəba biz nasıl?

Burada türkçəmizin göyçəkliyindən, türk ədəbiyyatı tarixində bəhs edəcək deyiləm. Ancaq burasını yada salmaq istəyirəm ki, fransız dili Qərbədə nə isə, Yaxın Şərqdə də türk dili odur.

Qərbədə fransız dili nə cür ümumi dil xidmətini görürsə, Yaxın Şərqdə, yeni Qafqaziyada, İranın yarısında, Türkistanda, Rusiyanın cənubi qərbində, Krimda, Anadoluda, Rum elində, Suriyada, İraqda türk dili öyləcə ümumi dil vəzifəsini görür. Oralarda bir türk bir arpa-vuza, bir ərəb bir kürdə, bir iranlı bir gürçüyə, bir erməni bir ruma, bir yəhudi bir assura məram anladacağı zaman mütləq türkçə söyleməyə məcburdur. Çünkü onların heç biri o birinin dilini bilməz, lakin hər kəs az-çox türkçə bilir.

Türk dili oralarda bütün dillərə hakimdir. Türkçənin bu hakimiyəti qarşısına imdiyə qədər heç bir dil çıxmamışdır. Hərçəndi bir vaxt ərəb və fars dilleri osmanlıların az bir qismində, onların rəsmi yazılarına hakim olmuşdur. Lakin heç vaxt ümumi xalqa, xalq ədəbiyyatına hakim olmayış və ola bilməz də.

Türk dilinin Yaxın Şərqdəki hakimiyətinə şahidlər axtarmaq lazımdır, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidiyyindən daha möhkəm nə ola bilər?

Türkçənin yazı və metbuat aləmindeki zəifliyinə gelincə bundan qüsür, bəzilərinin sandığı kimi, türkçənin özündə, onun eskit və qaballığında deyil, başına bəla etdiyi əlifbasındadır. Doğrudan da türkçəmə danışq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əsla yaramayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqbalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömrənə sürmüştür.

Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bugünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim. Və bunun sayesinde dilimizə danişıqda qazandığı ümumilik şərəfini mətbuatda da qazandıralım. Və bu yol ilə xalqa savad öyrədəlim, onlara qolayca bilgi və maarif qapılарını açalım.

Hamiya ümumi təlim verəlim, elmin lezzətini datdıralım. Və ancaq bundan sonra camaatdan hürriyyət, ədalət və müsavat qanunlarına tamamile riayəti, istiqlal yolunda, xalqçılıq uğrunda can verməyi istiyəlim.

Yoxsa özgə cür hamısı boş, hamısı qayırmı, hamısı küy-kələkdir.

Zaman, ehtiyac və həyat bu gün bizdən çox şeylər gözlüyürlər, daha ciddi, daha xeyirli, daha əqilli, daha elmi yolda çalışmamızı teleb edir.

Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq xalqın murad və mənəfətini nəzəre almaq lazımlı gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalet qaranlığını qaldırmaq, məisət ağırığını atmaq xalq-çılığının şah əsəri, yeganə vəzifə olur.

Xalqçılar bu vəzifə və şah əsərini isə ancaq milli ədəbiyyat vəstəsi ilə vücudə gətirə bilərlər.

Milli ədəbiyyat xalqçılarının əlində parlaq bir məşəldir. Ancaq bu məşəl ilə xalq hürriyyətin menasını düşünər, müsavatın imkanını qanar, ədalətin doğruluğunu görər, istiqlalın qədər və qiymətini bilər.

Şu qədər ki, milli ədəbiyyatın parlaq bir məşəl halını alması, ondan layiqilə istifade etmek üçün o millet, o xalq tərəfindən sevilmesi, ona qiymət verilməsi, ona hörmət edilməsi şərtidir. Xüsusilə buna xalqdan artıq xalqçılar, xalq idarəsi başında eyleşən ağalar riayət etməlidirlər.

Görelim bizim ağalarda, bizim xalqçılarda bu hüner, bu fəzilət varmı?

İştə, can alacaq əsil nöqtə!

Omar Faiq

"Azərbaycan" qəzeti, 21,
24 təşrin-i-sani (noyabr) 1919,
№327, 328

HƏSƏN ƏMİNİN ŞİKAYƏTİ

Bu il mart ayının ilk günləri idi. Həsen əminin oğlu Azad öküz arabası ilə Xaldandan Yevlaxa kırə gətirmişdi...

Azad o gecə Yevlaxda qalsa pristav kazaklarından, yola çıxsa qaçaqlardan qorxurdu. Bu qorxu ilə Azad bir az vaxt fikrə getdi. Axırda yoldaş taparam ümidiylə yola çıxdı, üç-dörd saata qədər getdi. Axşamleyin tələsik galib ötən bir-iki faytondan özgə bir zada rast gəlmədi.

Yarı gecə keçmişdi. Yenə də heç kəs görünmürdü. Azad qəsdilə yavaş-yavaş gedirdi ki, bəlkə daldan bir arabacı və ya atlı çata, yoldaş ola. Lakin dadına çatan olmadı. Yolun isə en qorxulu yerinə – iki sirt arasındaki dərəyə yetişmişdi.

Araba dəlaşiq keçidin tam ortasına çatmışdı ki, birdən eşidilən "Dayan, terpenmə" sesi Azadı dinməz-söyleməz dayandırdı. Qaçaqlar yavuqlaşış cibindəki pulunu çıxarırkən Azad təslim olub səsini çıxartmadı. Ele ki, öküzləri arabadan aćmağa başladılar, o vaxt Azad ağlayıb-sızlamağa, boyunduruğə sarılıb verməməyə çalışdı. Lakin əllərinə batırılan xəncər yaralarının acısı ilə boyunduruğu buraxmağa məcbur oldu.

Qaçaqlar öküzləri açıb bir az uzaqlaşdırılar ki, Azad yenə tab gətirə bilməyib dallarınca yürüdü. Öküzləri çevirmək istədi. Bu səfer isə yaranı əlindən deyil, qarnından aldı və ordaca düşüb qaldı.

Səhər olmuş, gün tezəcə çıxmışdı. Yoldan ötən kəndlilər arabanı, yerdəki qan ləkələrini görüb arabacının başına bir bəla gəldiyini anladılar. Qan izləri ilə bir az irəli gedib Azadı bihuş tapdılar. Azad kəndlilərin səsindən bir az sonra ayıldı və özünü oradan aparmalarını təvəqqə elədi. Azadı tanıyan qonşu kəndlilər onu öz arabalarına qoyub kəndə apardılar.

Günorta azanı yeni oxunmuşdu. Azadın arvadı Maral ev işlərini qurtarıb eşikdə oturmuş, qucağındakı körpəsini əmizdire-əmizdire, əlindeki corabı toxuya-toxuya ərinin gözləyirdi.

Yoldan gelen arabacının təker səsleri Həsen əmigilin heyətinin qabağında birdən-birə kesildi. Araba dayandı. Maral öz arabalarını gözlürkən yad kel arabasını gördü. Haman içəri yürüüb qonaq gəldiyini qayınatasına xəber verdi. Həsen əmi cəld çölə çıxdı. Arabada

yatan naxosun öz oğlu Azad olduğunu bilib ağlamağa başladı. Hesen eminin ah ve feryadını eşidən gəlinlə qaynana da heyətə çıxıb gələn qonağın kim olduğunu, kişinin nə üçün ağladığını duymaq istedilər. Arabaya yavuqlaşıb qanlı paltar içinde yatan yaralının Azad olduğunu anlayınca ağlayıb saçlarını yolmağa, üzlerini didmeye başladılar. Bunların ürək parçalayan qışqırıqlı ağlayışlarına hamı yavuq qonşular da tökülib gəldilər. Azadı güc ilə arabadan endirib eve apardılar.

Hesen emi kənddəki qoca dəlləyi çağırtdı ki, Azadın dışarı çıxan bağırsağının qarnına qoysun. Dellek gəldi və uzun barmaqları ilə bağısağı yerlesdirməyə çalışdı. Lakin yaralını incidib zarıldatmadan özge bir zada yaramadı.

Azad o gecəni od içinde keçirdi və bir neçə dəfə özündən gedib ölüm halina düşdü. Azadın bu yanlıq əhvali o gecə o kənddə qonaq olan hörmətli bir müəllimin qulağına dəydi. Seherdən Hesen emini çağırıb Ağdaşdan həkim getirməsini, eks halda oğlunun tələf olmaq ehtimalı olduğunu öz dili ile başa saldı. Hesen emi müəllimin nəsihetini tutub həkim gətirdi və oğlunun qarnını tikdirdi.

Bir neçə vaxt sonra Azad cana gəlib başına gələn əhvali tama-mılə anlatdı və özünü yaralayıb öküzlərini götürənин qonşu kəndli Qara olduğunu söylədi.

Hesen emi öküzlərin Qarada olduğunu bilən təki haman gedib yüzbaşıya şikayət elədi. Yüzbaşı rəsmi qayda üzrə protokol yazdı və söz verdi ki, bir neçə güne qədər öküzləri tapıb versin. Lakin xeyli vaxt keçdiyi halda nə Qarani tutan oldu, nə də öküzler gəldi.

Bir gün Hesen emi xəber aldı ki, Qara kəndde aşkarə gəzir. Gedib pristava şikayət elədi, öküzləri Qaradan alması üçün göz yaşı tökerek yalvardı.

Pristav da yüzbaşı təki söz verib arxayı etdi ki, tez bir vaxtda öküzləri tapıb qayıtsın.

Hesen emi beş-on gün daha gözlədi, lakin öküzlərdən yenə heç bir xəber çıxmadi. Hesen eminin məişəti və yaşayışı isə öküzlərə bağlı olduğundan uzun səbir edə bilmirdi. Tez-tez gedib yüzbaşıya, pristava şikayət edirdi. Bir gün yenə şikayətə getmişdi. Bu səfər gördü ki, divanxanadan bir neçə şəkili gözüxaşlı çıxır. Onlardan düydü ki, Qara yoldaşları ilə beraber Şəkidən Yevlaxa gedən faytonları soyub

iki yüz min manatdan artıq nəqd pul almış. Hətta bir həftə qabaq da Yevlaxın yanındaca iki faytonu birdən eylelib yüz min manatlıq mal aparmış. Bunuyla berabər, Qara üstündə silah her yerdə aşkar gəzirmiş. Ona her kəs, hətta hamı aqsaqqallar, hamı yüzbaşı və strajniklər de hörmət göstəririlmiş – deyirlər. İsağagün də Qara Xaldan strajnikləri ilə bərabər qoç öldürüb kef çekirmiş. Bu xəberlər ilə bərabər yüzbaşı ilə pristavin Qara ilə əlbir olduğunu Hesen emi şəkililərdən gizlice duydu. Pristavla yüzbaşından yarasına dərman ola bilməyəcəyini gec də olsa başa düşdü. Köməyi əvvəl Allah, sonra qubernator dan bilən şəkililərlə bərabər Hesen emi Gencəyə qubernatora şikayətə getdi.

Gəncədə qubernator qapısına iki-üç gün get-gəldən sonra Hesen emi qubernatoru görə bildi. Lakin qubernator onu uzun dinlemeyib erizə ilə müraciət etməsini və çölə çıxmasını əmr etdi.

Hesen emi üç yüz manatlıq rusca bir erizə yazdırıb qubernatora verdi və bir həftə sonra gedib cavabını soruşan vaxt bu işlər üçün Xaldana məxsusi bir müfəttiş göndərilecəyini bildi. Qubernatorun yoluñ öyrətdiyindən ötrü Hesen emi şəkililərdən çox razi qaldı və öküzlerini Qaradan alacağı ümidi ilə sevinərək qayıtdı.

Gəncədən gəleli həftə keçmişdi. Bir axşam Hesen emi duydu ki, umduğu müfəttiş bəy cənabları pristavin divanxanasına gəlmış, o gecə rahatlanıb səherdən işlərə baxacaqmış. Hesen emi tələsik evinə gedib bu şad xəbərlə külfətini müştəluqladı və səhər tezdən durub divanxana qapısını kəsdi, müfəttişi görmək istədi. Lakin müfəttişin pristavla atlara minib ova getdiyini görünçə Hesen emi yenə qüssəyə düşdü, əllərini qoynuna qoydu.

Aradan dörd-beş gün keçdiyi halda müfəttiş bəy ovdan həle qayıtmamışdı. Pristavin gizli əmri ilə müfəttiş üçün yüzbaşilar vasitəsi ilə kəndlərdən yiğilan yağ-pendirler isə çoxdan tay bağlanıb hazırlanmışdı. Ancaq Hesen emi bir zad verə bilmədiyindən ötrü strajniklərin yanında xecalətlə idi.

Bir həftə sonra müfəttiş bəy pristav və dörd-beş bəylə berabər qayıtdı, üç-dörd gün də pristava qonaq oldu. Hesen emi hər gün divanxana qapısına gedib saatlarca gözlüyüür, müfəttişi görmək mümkün olmadığını qanınca məlül-məhzun qayıdırı. Axırda müfəttiş gedən günü Hesen emini çağırtdı, qubernatora verdiyi erizədən ötrü

söylətdi, protokol yazdı və gözlə görən şahidlər olmadıqından ötrü qanunla bir zəd qayira bilmeyəcəyini anlatdı.


Həsən əmi artıq hamı ümidişlərini kəsdi. Yoxsulluq dərdindən öküzlərini itirməsi üzündən nə qayıracağını şaşırıcı. Hələ şikayət etdiyindən ötrü oğlunu öldürüb gelinini qaçıracağını Qaranın xəbor göndərməsi Həsən eminin lap belini büküb onu ölü halına saldı.

Həsən əmi ancaq bununla təsəlli bulurdu ki, bu dərd və qüssədə, bu od və əzabda yanmış oralarda tək özü deyildi. Hökumətin zəifliliyindən, polisin, quldurların, qolçomaqların zülmündən cana doymuş yüzlərcə Həsən emilər həyat sürüklüyürlərdi.

Bu il iyun ayının son günləri idi. Azərbaycanda Xalq Şura hökuməti qurulmuşdu. Xalq inqilab komitəsi Qara və yoldaşlarını tutub zəhmətkeş xalqı inqilab məhkəməsinə, hakimiyəti-mütələqin divanı-əzəmətinə göndərirdi.

Ümidvar

"Zəhmətkeşlərin gözü" jurnalı, 3 iyul 1920, №1



Felyetonlar



BİLMƏLİ XƏBƏRLƏR

“Molla Nəşreddin” nəzir edib məcmüsini il başınadək göndərsin o şəxslərə ki, bu aşağıda yazılın suallara cavab yazıb göndəre idarəmizə:

1. O hansı şəhərdir ki, q lava divanxanasının on iki nəfər müsəlman vekilinin cümlesi bisavad ve məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir?
2. Bir qabdən ki, sünniməzħeb su içə o qabdən şieməzħeb su içə bilər, ya xeyr, o qabı təmizləmək lazımdır, ya xeyr?
3. Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana?
4. Yas evinə plov yemək üçün zor ilə hücum edən mollaları, ağla-maqdan ötrü cəm olan övrətleri rədd elemeyin çarəsi nedir?
5. Harada bir ele təlim kitabı olə gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola?
6. Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarından çıxır?
7. Nə səbəbə İrandan qutu içində gələn ilanlar İran əhlindən savayı özgəleri sançır?
8. Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökmət esqərləri ele şiddetli azara mübtəla oldular ki, təbiblər onların çöle çıxmışını rəva görmədilər?
9. İrevanda teatr məclisində “Uşı” camaati üçün cəm ohunan dörd yüz manat hara təşrif apardı?

“Molla Nəşreddin”, 7 aprel 1906, №1

CAVABLAR

Axsadan: “Cənab “Molla Nəşreddin” 1-ci nömrə məcmüsində 9 maddə sual edib cavab verənlərə bir il məcmüsünü pulsuz göndərmeyini nəzir edibdir. Buna görə bu aşağıda dərc olunan cavabları verib təvəqqə edirəm ki, eger qəbul olunursa əvəzində birinci nömrədə “Molla Nəşreddin” qabağında yatan cənabları yuxudan durğuzsun.

1-ci suala cavab – O şəhər Bakı şəhəridir ki, qı lava divanxanasının on bir nəfər əzasından ancaq biri öz dilində hıqqana-hıqqana qol çəkə bilir...

2 – Şeyx Zahidin bacısının nəvəsinin xalası yuxuda görüb ki, Şeyx Əsgər Səferinin gecə kitabının Fanatik babının “tefriqə” bəhsində yazılibmiş ki, ortalığı bulaşdırmaq üçün qabı yumaq lazımdır...

3 – Əher Şəki, Şamaxı şəhərlərinin mədrəsələri dəxi hesaba daxil olursa qumarxana çıxdur...

4 – Çaresi budur ki, cənab Molla Nəsrəddin qəti bir elan cari qılı ki, bundan sonra gerek yas evinin qabağına cəmiyyəti-xeyriyyə tərefindən bir vəkil qoyula və hər gelən molla millət nəfinə hökmən bir şahı vere... ve kişilər (lötular) and içələr ki, bundan sonra onlar naməhərəm övrətlərə baxmayacaqlar.

5 – O cürə kitab ancaq Axsxa uyezdinin qəryələrində tapılar.

6 – Müsəlman vaizlərinin qafıl karxanalalarından çıxır...

7 – İran xanlarından o cürə xasiyyət aldiqlarına səbəb.

8 – Bu o sirdir ki, hava buludlu olduğu üçün mauzer naxoşluğu insana tez sataşar...

9 – Kamali-ehtiramla ərz edirəm ki, haman teatronun bufet kasasına.

*Göy altında, yer üstündə – Heyrani
“Molla Nəsrəddin”, 27 aprel 1906, №4*

FATMA XALA

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.

Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övretlə Xorasana gedən vaxt övretinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmiryolda gedən zaman pilləkanları enib-çixanda düşdü və yüz qırq altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

İndi de haman dostum deyir ki, birisi Xorasan səferinin adını çəkən kimi övretimin “A kişi, qoyma, başmağım düşdü” çığartısı düşər yadına.

Mənim bir özgə dostum var, bu da hemiše mənə deyər: mən ömrümdə övretim ilə birçə dəfə də neinki səfərə, belkə, həyatdən küçəyə də çıxmamışam.

Soruşuram niyə, deyir – məhz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra: “A kişi, qoyma, başmağım düşdü”.

Xülasə, dünyada çox arvadların başmaqları düşüb. Yəni vəqin başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqçı düşdü, deyərsən “A kişi, qoyma, başmağım düşdü”, kişi də fayton olsa faytonu saxlar, dəmiryol qatarı olsa dəmiryol qatarını saxlar (hərçənd bu evi xarab dəmiryolu sürənlər heç sözə baxan adam deyillər).

Bəli, dünyada çox arvadların başlığı düşüb, amma vallah-illah başmağın düşmeyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, nə qədər ki, Fatma xalanın başına gəlib.

Fatma xalanın əri Qatır türküdən şəhərin sakını Kərbəlayı Xalıqverdi Təzəkli kəndindən bir at almışdı. At gözəl at idi, amma birçə eybi var idi: hemiše fürsət tapan kimi tezə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə – köhnə sahibi Məşədi Nurlənin evinə. Sonra Kərbəlayı Xalıqverdi gedib düberə Təzəklidən atı gətirərdi evinə.

Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən allah, məni bir apar Heydərli pirinə, indi Allaha şükür, at almışan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi ki, ay arvad, sən allah el çək, amma axırda razı oldu.

Qatırlı şəhəri ile Heydərli pirinin arası iki saatlıq yoldur.

Şəhərdən çıxanda Qurbanlı çayına kimi Təzəkli kəndinin yolu dur, sonra çayı keçib Dovşantutən kəndinə tərəf bir saat qəderince yol gedib Heydərli pirinə çatır.

Heydərli piri çox kəramətli pirdi. Bu pirin baresində çox söz danışmaq olardı, amma şamaxılıların xatirosi üçün danışmırıq.

Kərbəlayı Xalıqverdi atı çekdi küçəyə və arvadı Fatma xalanı tərkinə alıb düşdü yola.

Ər və övret səhbət edə-edə gedirdilər. Ər məsələn bele səhbət edirdi: Fatma, deyəsen at bir az aksayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mixa salıb.

Övret bele səhbət edirdi: a kişi, sən allah, bir mənə de görüm, bu başdaşlı naldəndlər necə qorxmurur atın qıçlarına mix vururlar, bəlkə, birdən at təpik atdı?

Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adımı saxlasa adama heç zad olmaz.

Bir qədər bu cür səhbət edə-edə getmədə idilər ki, birdən naqafil Fatma çığrıldı: a kişi, qoyma, başmağım düşdü. Kərbəlayı Xalıqverdi atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yerə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarıram.

Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox, başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərem. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərəpanməsən, at durar. Və özü geri qayıdırıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığrıldı: "Ay aman!" At bir qədəm də götürdü. Fatma xala qışqıldı: "Ay aman". Sonra at başladı yavaş-yavaş qabağa hərəkət etməyə. Bir az da keçəndən sonra Kərbəlayı Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırışını dəxi onun qulaqlarına çatmadı.

Heyvan köhne vetəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yaziq Fatma xala hər iki əllərini yuxarı qaldırıb "ay aman" deyə-deyə nərə çəkirdi.

At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə.

Atın köhne sahibi Məşədi Nurəli oturmuşdu küçəde öz qapısının qabağında ve kənd mollası Molla Qurbanqulu ilə səhbət edirdi. Bunnardan savayı burada mehəllə əhlindən genə bir neçə kəndlilər oturub mullanın səhbətinə qulaq verirdilər. Molla Qurbanqulu belə danışındı:

— Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hele bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qohum-qardaş evinə. Kendililərin biri üzünü Molla Qurbanquluya tutub dedi: a molla, and olsun bizi yaradan mexluqə, mən bircə dəfə də, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yere aparmamışam. O biri kəndlilər də and içdilər ki, bir belə günah iş görmeyiblər.

Molla Qurbanqulu başladı:

— Övrətinki odur ki, qatasan eve, qapısını qifillayasan.

Məşədi Nurəli üzünü tutdu mollaya və dedi: "A molla, yaxşı fər-mayış ərz edirsən, belkə lazımlı oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qifillayandan sonra axı arvad dəxi eşiye çıxa bilmez ki, məsələn gedib su gətirsin".

Molla Qurbanqulu ucadan cavab verdi: pəh, axmaq-axmaq danışmağa pul verməmişən? Övrət nədi, küçəyə çıxbı su getirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki qoyasan çıxa küçəyə?

Övrətinki odur ki, qatasan dama, qapısına qifil vurub açarıni qoya-san cibinə.

Bir qədər də səhbətdən sonra Molla Qurbanqulu Məşədi Nurəli-dən soruşdu: Məşədi Nurəli, atı kime satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülküdən Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xalıqverdinin adını eşitcək başladı onu bu cür tərifləmeye:

— Bax nə demişəm, əsil müsəlman Kərbəlayı Xalıqverdiidir. Mən o kişini çoxdan tanırıram və Qatır ülküdən gedəndə də həmişə Kərbəlayı Xalıqverdiyə qonaq olaram. Kişi, doğrudan da, Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görüüm. Ay Məşədi Nurəli, halal olsun, o atı ki, Kərbəlayı Xalıqverdiyə satıbsan.

Mullanın bu sözlərini Məşədi Nurəli də təsdiq eledi və dedi ki, vaqıqən Kərbəlayı Xalıqverdi çox dindar və namuslu adamdır.

Kəndlilər bu səhbətdə idilər, gördülər ki, at tappiltisi gəlir. Yola təref baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: "Nehlet sənə kor şeytan". Molla Qurbanqulu dedi: "Əstagħfirullah".

Atın üstündəki övrət bizim Fatma xala idi. Yaziq övrət qorx-a-qorxa ikiəlli yapılmışdı yəhərin qasından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşış biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara, baxdı mullanın üzünə.

At, Məşədi Nurəlinin qapısına yetişib özünü soxdu həyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxıb bir tüpürdü yerə və sonra dedi: Allah size lənət eləsin, ay övrətlər! Sizin səbəbinizə dünyadan xeyir-bərəkət də götürüləcək.

Qeyri kəndlilər də Fatma xalaya lənət oxuyub dağlıdlar.

At həyətə girib getdi başını soxdu çardağın altındakı öz axuruna və daraşdı ot və saman çöplərini axtarib yeməyə.

Sonra Məşədi Nurəlinin övrəti və bir neçə sair övrətlərdən yiğisib bir tövr Fatma xalanı atdan yendirdilər.

Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı.

Yaziq Fatma xala!!!

Ləğlagı

"Molla Nəsəreddin", 29 sentyabr,
6 oktyabr 1906, №26, 27

BİR ARVADIN CAVABI

Hörmetli Molla emi!

Yazıb sizdən təvəqqə edirəm bizim bu kağıza yer verəsiniz.

Keçmişdə jurnalınızda hamamdan, tiryekdən, molladan, falaq-qadan, cadu-pitidən, üzərridən, ilandan, qurbağadan ve s. bele-bele şeylərdən yazırınız. İndi yəqin ki, sözünüz qurtarib yapışmışınız bir arvadların yaxasından. Məsələn, 23-cü nömrənizdə arvadların qaşınmağından yazırsınız. Qaşınmaq nə eyibdir? Adamın bir yeri gicisəndə qaşıyır, əger qaşınmaq arvadlara eyibdir, pəs kişilər niye qaşınırlar! Mollaların qaşınmaq əski peşəsidir və Bakı vağzalında dünyagör-müş bir müsəlman qardaş şəker maşasile boynunu qaşıldığı və hətta qulağını qurtdadığı və dirnağını təmizlədiyi məger sizin yadınızdan çıxıbdır?

24-cü nömrənizdə yazırsınız ki, arvadlar pul hesabı bilmirlər. Bunu gərk siz heç yazmayaydanız. Arvadlar başına nə kül töksün, hansı məktəbdə arvadlara elmi-hesab oxudubsunuz ki, pul hesabı bilsinlər və bir də mən görüb və eşitmışəm ki, çox kişilər də pulu barmaqları ilə hesab edirlər və iyirmiyə iki on, yüzə iki əlli deyirlər.

25-ci nömrədə arvadların saqqız çeynəmeyinə lağ eleyirsiniz, guya müsəlman xanımlarının adı çekiləndə onların saqqız çeynəmeyi yadınıza düşür. Saqqız çeynəmeyin nə eybi var? Beş saqqızı neden ötrü qayırıblar ve saqqız olmasa çərçilər ne ilən alış-veriş elər.

Niye rus xanımlarının semička çırtdaması eyib deyil, bizim saqqız çeynəmeyimiz eyibdir? Və mən çox kişilər görmüşəm ki, arvadları saqqız çeynəyəndə deyir ki, "ay arvad, ondan bir az qır, mənə də ver".

26-ci nömrədə arvadların başmağma lağ edirsiniz. Beş sen özün molla kişisen, insafla söyle, rus və erməni tikən çəkməni geyib pire getmək olarmı və o ziyyət qəbul olunarmı? Və bir neçə nömrənizdə müsəlman arvadlarının libasını çəkib başlayırsınız üstüne gülmeye, məsələn, jurnalımızın 17-ci nömrəsində atlar müsəlman arvadlarını küçədə görüb türküler, məlumunuz ola ki, o atlar rus atlarıdır, onlar heç müsəlman arvadları görmeyiblər. Hərgah rus xanımlarının libasını və onların at minib üzüuaçıq kişilərlə gəzdiklərini müsəlman şəhərlərində, məsələn, Təbrizdə ya Mazandaranda görsələr neinki o yerin atları, hətta adamları da onlardan türküb qaçarlar. Və xülasə, sizdən

təvəqqə edirəm ki, müsəlman arvadlarının şəklini jurnalınızda çəkmeyəsiniz, çünki bizim rusca təlim alanlarımız o şəkilləri görüb bidden vahimələnlər və rus qızlarının dalınca düşürlər və çox ittifaq olur ki, dönüb rus qızı alırlar, bu da siz mollalara heç xeyir deyil. Çünkü kəbin pulu sizin cibinizdən çıxıb keşlərin cibinə girir.

Cahraçı xala

"Molla Nəsreddin", 13 oktyabr 1906, №28

XANPƏRİ BACIYA CAVAB

Hörmetli Molla emi! Keçən nömrənin birisində imansız Xan-pəri qarğış dilin açıb olmazın sözleri mənim haqqımda demişdi. Nə eleyim, bir orucluq olmayıdı görərdin onun cavabında neler söyleyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrenin düzültüsi məni lap taqətdən salıbdır. Yoxsa indiye kimi o heyasızın abrını etəyinə bükərdim. Birce bundan xəber alasan ki, a utanmaz, söyle görək heyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışsan. Arvad gərek arvadın namusunu çəksin, sendə ki heç namus yoxdur, başındaki yaylıq sənə haram olsun. Mən yamanlıq eləmədim ki, yazdım Molla emi, arvadları bu qədər bileyinə dolama, onların olar-olmaz eyiblərini açıb lağla qoşma. İndi sen razılığın əvəzində başlayırsan mənə qarğış eleməyə və arvadların bir para gizlin sırların açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzətə əhval yazmağımı çox eyibdir, yoxsa biz arvadların sırrını açıb kişilərə bildirməkmi? Və bir də görüñür ki, sən molla eminin 12-ci nömrəsində çekilən şəkli heç baxmayıbsan? Bir gör nə çekilib: kişi öz gözəl, Allahın əmrile aldığı arvadını körpe balası ilə gözüyaşlı qoyub gedib uyubdu urus leçərinin birisinə. Habelə işlər olanda arvad başına nə daş salsın, a canı yanmış! Ürəyi yanana məhəbbət duası da yazdırar, ocağa da qaçar. Allah bir eləsin sənin qabağına çıxartsın, onda dadını görərsən. Və bir də məhəbbət duası yazdırmaq və kişilərin cibindən pul oğurlamaq, başına cürbəcür oyunlar getirmək bizim aramızda olan sırlarıdır, bunların hamisini açmağa dursaq, onda kişilərin yanında bizim

nə hörmətimiz olar? Məgər sənin rəhmətlik qoca nənən Xanperi ki adı sən başkulliyə qoyulubdur, tutduğu əməller sənin yadından çıxıbdır. Eşitməyibsen ki, o rəhmətlik Məstəli şaha cadu qurdurub bir dəqiqədə Parij şəhərini necə dağıdırıb altını üstüne çevirdi və biçarə Müsyö Jordani dəli edib çöllərə saldı? Şəhrəbanı xanım bunu görəndə rəhmətlik nənəne dedi: "Xanperi, Parijin dağılmış təəccüb deyil, təəccüb odur ki, kişiler həmişə bize deyirler caduya, pitiye inanmayın. Necə inanmamaq olar ki, adam öz gözü ilə belə işləri görür?" Ve rəhmətlik nənən cavabında dedi: "Eh xanım, kişilərin əger ağlı var, niye biz onları hər qədəmdə min yol aldadırıq və öz bildiyimizi edirik". İndi biz də gerek sənin böyük nənenin yolu ilə gedək, yoxsa bir qara pulluq da bizim qiymətimiz olmaz.

Cəhrəçi xala
"Molla Nəsrəddin", 10 noyabr 1906, №32

MƏKTƏB

Molla day! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılıcm kimi bir yerde oturmazdı. Küçədə bir uşaq onun qorxusundan əlinə aşiq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne heddi var idi ona bir söz deye? Gücü çatmayıani daşnan vurub yixirdi. Molla, bir gün oğlum qonşum Meşədi Heydərin papağına bir daş vurdu, Meşədinin papağı üç arşın yol getdi. Xülasə, belə bir oğul tek düşərdi. Eve gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağızı nədi ona bir söz deye, gözümüzün ağı-qarası bircə oğuldu! Molla day! İndi evim yixilib, qapım çırılıb, gözəl, ağılli oğlan deli olub. Mən ağılsız baxdım onun-bunun sözüna, biçarəciyi qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməzsöyleməz oturur, açır kitabı, mirt-mirt deye-deye durur. Əger Allah-dan qorxmayıb çörək vermesən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mirt, mirt, mirt... Allah baisin evin yıksın ki, mənim evimi yixdi, uşaqlığım xarab oldu. Çarem kesilib dedim şkolaya-zada getmə, sözümə baxınır. Neyləyək, dünən arvad gedib Çənberəkəndə mollaya baxdırıb, zalim oğlu elə deyəsən yanında, deyib ki, ay arvad,

sənin oğluna cadu eləyiblər. Bir neçə dualar yazıb verib və tapşırıb ki, hər həftədə bir dəfə gel ona dua yazım apar, əgar sağalmasa bir-iki aydan sonra apar Nuxaya "Babaratma" pirinə: nə cür dəli olsa, orda sağalar. Bir də bərk-bərk tapşırıb şkolaya qoymayım. Hə, deyirəm ki, getmə o xarabaya, qulaq asmir. Sen, deyirlər, dua yazmaq bilirsən, nə olar birçə dua yazıb göndəresen ki, oğlum şkoladan el çəke. İnşallah yolun quru qalmaz.

Dərdmənd
"Molla Nəsrəddin", 6 yanvar 1907, №11

AXIR CƏRSƏNBƏ

"Köhne günə gün çatmaz, çalasan günü güne". Doğrudan belədir. Hanı o keçən günler? Bir vaxt var idi, Allah ölenlərinizə rəhmet eləsin, axır çərsənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, elində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyü, hamı camaat, aqsaaqqal, qarasaqqal dövrhadövr əyleşərdilər, Kor Muqdisi koxa başlardı "Koroğlu"nu. Valla, elə zurnaçı hələ dünyaya gəlmeyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.

Doğrusu, bu çərsənbə menim xoşuma gelmedi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüsəng, tapança, fisəng, tarraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: nə qoç döyüsdürmek, nə at çapmaq, nə güleşmək. Bunlar olmadı. Deyesən, camaat lap dinlərindən və məzhəblərindən çöñüblər. Belə bayram olar? Heyif o zamanlar! Ele, aşna, xeyir-bərəket də onlarnan getdi. Genə az-çox xeyir-bərəket varsa da, bu müselman övretlərinin ucundandı. Bacılarım heç öz din-məzhəblərin əllerindən ötürməyiblər: çərsənbə axşamı yaxşıca çərsənbə dinşəmək, sübh tezdən yeddi dəyirmanın suyunu cimməyə meşğuldular, qəbiristanda köhnə rəhmetliklərin başdaşını çox qabiliyyətlən çöndərərdilər. Allah o bacıların qəlbindəki mətiəbini yerinə yetirsin. Bax, bayram belə olar!

Dərdmənd
"Molla Nəsrəddin", 24 mart 1907, №12

SIRKƏ

Bu arvadların məkri və hiyəsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bize sirkə qoymaq düşməz. Rəhmetlik nənəm deyərdi: bize sirkə qoymaq düşməz.

Rəhmetlik nənəmin bir ağ xoruzu var idi. Rəhmetlik sağlığında onu çox istərdi. Çünkü bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o eve cin gelməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yixilib oldu. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünkü gecə sağ gözü müün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yátdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçamı gezirdim, bir də gördüm, bağçada bir küpə, içinde sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yixilsin, yixdin mənim evimi! Tez gəlib "üç talaq, məndən boşan" – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalib. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.

Dərdmənd

"Molla Nəsrəddin", 31 mart 1907, №13

QƏRİBƏ QUTU

Peterburqdə çıxan "Ülfət" qəzeti idarəesindən bu günlərdə Zaqaf-qaz ruhani idarəesinin adına poçt vasitəsilə bir yekə qutu "pasılka" göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı givrənkə idi. Həmin qutu Tiflis poçtxanasına yetişən günü poçt qulluqçuları görürər ki, qutu öz-özüne tərpəşir. Zəmanənin rahatsız olmayı cəhetindən poçt naçalnikı lazımlı bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülib gelirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürər ki, qutuda üç nəfər qarnı yoğun mollə eyleşib.

Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi "Ülfət" qəzeti gönderdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy

Köçerlinin əvezinə və birimiz də Rəşid bəy Əfəndiyevin⁷⁰ əvezinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də "Ülfət" gündərdi Ağayevin yerinə "Irşad" a müdər olam və lazımlı gələndə müsəlman vilayətini gəzəm və camaata vez nəsihət edəm, çünki Ağayev başarmır.

"Molla Nəsrəddin", 21 aprel 1907, №16

XORTDANA MƏKTUB

Hörmətli, izzetli fəxrül-cənab ağa, Xortdan ağa!

Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyen, əgər bu tərefin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyiib sizin ruhunuza duagü varıq. Salisən, bəndeyi-həqirin bir az məşğəlesi olmağa görə xidmətinizə gəlmekdə bir az texir eləyirəm, inşallah bir səbəbi-xeyir olar, onda qulluğunuzda olaram. Bakıda belə səbəbi xeyirlər tez-tez olur, yəni müsəlmanlar atışan vaxt bir güləldir taraq adəmin təpəsindən, o saat o xoşbəxt qulluğunuzda hazır olar. Rabien, mənim bir qulluğum var. Bağışlayın, herçənd mənim derdim sənə məlumdur, ona görə ki, dünyada her nə iş olsa ölüler biler. Çünkü onlar diridirlər, biz dirilər bunu hełə başa düşmürük. Xülasə, her bir iş size məlumdur.

Yadındadır, "sirkə" mənim başıma nə müsibəti getirdi? Mənim evimi yixdi! Allah şeytana lenət eləsin! O mələn məni yoldan çıxardı, gözel-göyçək uşaqların anasını üç talaqdan saldım! Bəli, sonra çox peşiman oldum... gedib ağlayıb uşaqların anasının barışdım, tövbə-istiğfar elədim. Qohum-qardaş, mollalar yıgilib dedilər ki, bu sənə övrət ola bilməz və kebin dübara düşmez. Vay, vay! Bəs, neyləmək? Dedilər: gərək zövci-axər olsun, yəni bir neçə günlüyü övrəti verməli özgə əre, sonra o boşansın, onda sən ala bilərsən.

Qaldım lap mat-məəttəl... Çox fikirdən sonra belə məsləhət gör-dük ki, bu övrəti verək qonşumuzdakı kor Hafizə... A başına dönüm, bu mələn kor arvadı boşamır. Nə qədər pul verirəm sə, təvəqqə eləyirik, kor deyir: belə övrəti mən dəli deyilem boşam.

265

İndi qalmışam əli qoynumda. Cadu-pitik bu məluna kar elemir. Biçarə Hacı İsmayıł da cadu yazmaqdan, tas qurmaqdan lap yorulub. Əzizim Xortdan, ümid sənə qalib, sən gerek mərhum Pobedonosev-lən⁷¹ dost olasan, çünki o mərhum müsəlmanların xeyirkahiydi və müsəlman ruhanilərimizin çox müddət rəisi olub. Amandı, təvəqqə ele o merhumdan ki, bu baredə bir zakon düzəltsin ki, bizim uşaq-ların anasını kor Hafız boşaya. Xülasə, bu əlim, bu ətəyim, mənə bir çare.

Dərdimənd
“Molla Nəsrəddin”, 18 may 1907, №19

MƏKTUB

Cənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən de biz arvadların yaxasından yapışib əldən qoymaq istemirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhet idi, gerek ele bizi erməni harsılularınə tay edəydim? Yaxşı mollasan, aferin sənə! Daha nə deyim?..

İndi gelək matləb üstə.

Sen deyirsən ki, biz müsəlman arvadları da gerek üzüaçıq gəzək və bu iş guya xilafi-şer deyil. Sözünü qüvvətləndirmək üçün Quran-dan da ayələr getirib deyirsən ki, hansı alim üz açmağı Quranın hökmü ilə haram bilirse buyursun, cavab verməyə hazırlıq, amma orada bir quyrıq qoysuran ki, “qayırma hədislər ilə işim yoxdur”. Mən bilmirəm qayırma hədis neyə deyirsən? Hədisin de qayırması olarmı? Mollalar həmişə bize söylədiyi hədislərdir və o hədislərdə de yazılibdir ki, namehrəmə görünən və üzüaçıq gəzən arvadlar o dünyada cəhənnəm oduna yanacaqlar və üzərinə cəhənnəm damğası basıllacaqdır. Amma molla qismi məhromdır. Sən yazdığını ayələri mən əvvəlinci dəfədir ki, eşidirəm. Kim bilir, belkə o ayələri sən özündən qayırıbsan!

Tutaq ki, arvadların üzüaçıq gəzmeyinə şəriət yol verir və sən yazdığını ayələr lap Quranın ortasındandır. Amma söz budur ki, sən

işin bir tərefini bilirsən, o biri tərefini bilmirsən. Sən bilmirsən ki, bizim üzüaçıq gəzmeyimizə şəriət yol versə də kişilər yol vermir.

Mən tek öz ərlerimizi demirəm, hamı müsəlmanları deyirəm. Dad müsəlman kişilərin əlindən! Vallah, onlardan bize gün-dirilik yoxdur. Vay odur ki, evdən çöle çıxaq. Hər yerde ki, müsəlmana rast geldik – bazarda, küçədə, yolda – gərek bərk-bərk gizlənək. Çünkü gözərini zilləyib bize bir sayaq baxırlar ki, az qalırlar çadranın altın-dan gözleri ilə bizi yeyələr.

Amma erməni, urus belə deyil: onlar bize heç məhəl-güzər ol-murlar və başlarını aşağı salıb öz yolları ilə gedirlər və o sebəbə biz de onlardan çəkinmirik, amma müsəlmanlardan bize aman yoxdur. İndi işdi bir erməni dükənə girərsən ki, üç-dörd arşın çit alasan, o saat görürsən ki, dalınca haman dükana şey almaq bəhanəsile bir müsəlman girdi ki, baxıb sənin üzünü görsün, sən de kor-peşiman oradan çıxıb gedirsən.

A kişi, həle sənin xəberin yoxdur ki, dəmiryol ilə gedəndə bizim başımıza nələr gelir və nə zəhmətlər çəkirik: hergəl sən oturduğun vaqonda bir müsəlman olsa, işin bitibdir. Saatda yüz dəfə lazımsız, sən oturduğun yerdən gəlib o tərəfə gedəcək, bu tərəfə keçəcək, qoymayacaqdır ki, bir dəqiqli rahat nefəs alasan.

Ve bundan elecə Tiflisdən tutdun Bakıya kimi bir stansiyada akoşkanı açıb nefəs ala bilmirik, o saat müsəlman əclafları bizi gören kimi papaqlarını dikəlib gəldib akoşkanın ağzını kəsdirirlər. İşdi göy-çəksifetli arvad görəndə də başlayırlar duzsuz və çirkin sözərət at-mağə. Mənim kimi qarının sıfətini görəndə imanına söyüb tüpürüb gedirlər.

Vallah, az qalıbdır ki, bu ağbirçək halimdə başıma rus şlyapası qoymam, ta ki məni tanımayıb farağat qoymalar.

Əlbette, kişilərimiz də yoldaşlarının belə pis işlərini görüb bize bərk qadağan edirlər çadrasız qonşuya cehrə-daraq almağa da get-meyək.

Sən elə şəriətdən danışırsan, şəriət deyil bizi bu güne salan, avam müsəlmanlardır. Nə olar ki, molla kişisən, bu müsəlman qardaşlara bir öyünd-nəsihət verəsən ki, bizləri rahat qoysunlar!..

Cəhraçı xala

“Molla Nəsrəddin”, 26 may 1907, №21

HİCAB MƏSƏLƏSİ VƏ CAVABIMIZ

Dünyada her nə cür çətin və xariqüləde bir məsələ, bəsiрet və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərefi axtarırlar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana getirir. Hər halda möhkəm və davamlı ittihad məhz fehm və bəsiрet yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, "ixtilafü-ümmiti rəhmətiin" buyurulubdur. Amma heyif ki, zəmanəmizin biz mollaları arasındaki ixtilaf aləmin başına böyük bir belə olubdur. Nə cür olmasın ki, eqli və şeri dəlillərlə ilə mübahisə edib həqiqəti axtara-cağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yiğib "təkfir" silahılı vuruşmağa başlayırız. Gözel şəriəti aldə behane edib biçarə avam camaati öz qərez və mərezimizə alet edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırdı bir tərəfə tabe olaq: görecəksən ki, bir paramız ecele bir dəstə sazlayıb qışqırıraq; filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam getirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millet və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq raheti, bir qəpiklik mənfəəti heç bir şeyə deyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz təreqqeyi-millet naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya "adətin" ziddinə gedə, her deşikdən baş qaldırıb başına ildirimlər yağıdırıq. Hər birimiz guya din və milletin ən qeyrətli hamisi, canıyananı domuna girib zəmanə aslanı, qəhrəmanı olurıq. Halbuki bunların hamısı avam aldatmaq, "mən varam" demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, haqq-təala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təməhindən, ikiüzlülük sifətindən uzaq elesin.

Mən, Molla Nəsreddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilən üləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsreddinin bəresində sərf böhtandır. Mən demişəm və gene də deyirəm ki, arvadın üz və əllerindən savayı cəmi bədəni "övrətdir", arvadın övreti, yəni üz və əllerindən savayı yerlerini açmağı ise haramdır. Bunda heç bir zərre qədər şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitne və fəsad olmayan təqdirdə üz və el açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şerab və zinanın haram olmayı kimi deyildir, ixtilaflıdır.

Biz üç açmağı haram bilən rəy və qövmlərin çoxunu bilirik. Bize "Tazə həyat" sütunlarında uzun-uzun etiraz yazarlar zehmet çəkib üz açmağın haramlığına şəhadət verən delilləri yazırdılar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də delillər çox olacaq, caizliyinə dair də.

Sözün canı bundadır ki, aya üz və əlli örtmək "icmai" və "zəridin"dir, ya "ixtilafı"? Əger ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xeyalinizla təkfirə cürət elemeyin. Yox, "üz və əlli" açmaqdə zərre qədər ixtilaf, yoxsa isbat edin, kəmali-memnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik.

Biz "üz və əlli" göstərməyin caiz olmayı özümüzden demirik, beləkə meşhur üləmanın aşağıdakı ibarələrində qanırıq:

Şeyx Tusi mərhum "Nehaya" və "Tibyan" adlı kitablarında, Seyid Sahibi-Riyaz "Şərhi-kəbir" də, Şeyx Yusif Behrani "Hedayıq" də və Şeyx Küleyni və sairler qədim üləmadan və bir cəmaəti müteexxirindən deyirler: "Şəriəti-Məhəmmədiyyədə əcnebiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir".

Seyid Sahibi-Riyaz "Şərhi-kəbir" dən savayı bu barədə xüsusi bir risale yazıb orada üzü açıqlığı haram bilən alimlərin dəlillərini birbəbir redd edib isbat edir ki, "Yad arvadın üzünə və əllərinə baxmaq caizdir".

Vəla yübdinə zinətəhünne illa ma zəhərə minha.

Övrət ya əcnəbiyedir, ya məhrəm, əcnəbiyə olduqda ya azadədir, ya keniz. Əger əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllerine. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllerini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi ya pulu vermeye.

Amma şərti odur ki, baxmaqdə fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-Fəxri Razi, səh.375).

Övrətin kişiye baxmağı: əger kişi əcnəbi isə övrət yeri: göbek ilə dizlerinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir, övrətlər-dən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə, əllerine. Amma əvvəlinci qövlə səhihdür ondan ötrü ki, arvadın bədəni fizzare övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdür.

Və əger kişi övrətə məhrəm isə ya zövcüdüür, ya zövcündən qeyri, əger zövcündən qeyri isə göbek ilə dizlerinin mabeyni övrətdir və əger zövcü isə və yainki övrət keniz isə cəmi bədənине baxa biler və habelə zövcə və keniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səh.377).

Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilerzik, xalxal və gerdənbənd kimi. Bəzi qail olubdur xilqəti-zinətə. Əqrəb budur ki, xilqəti-zinət daxildir “zinət-hünneyə”. Zinəti-arizi və sonra əmələgəlmə zinətə qail olanlar mühəsir ediblər zinəti fəvqəde zikr olunan şeylərə.

Zinəti xilqətə hemlə edənlər deyiblər ki, “ma zehərə minha”nın menası budur ki, adet cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əller, çünki şəriəti-benefiyyə və səhle və səmhədir və zəruret təqaza edir, üz və əlleri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əller övrət deyildir (“Təfsir-kəbir”, səh.378).

“İlla ma zehərə minha” – işə məşğul olan vaxtda alet görsənər üzük, sürmə və xızab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkar çətinlik var. Beziləri deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökməndən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-ibn Səud”, səh.259).

“Təfsiri-Qazi” həmin fəvqəde yazılın qövl və ibarətin eynini nağıl etdikdən sonra bu qövlü də elavə edir ki, üz və əller övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səh.138).

Zinət bir rəvayətdə zinəti-zahiri: sümük və üzük, xalxal, bilerzik. Bir rəvayətdə üz və əller və iki ayaqdır (“Təfsiri-Qazi”, səh.342).

“İlla ma zehərə minha” ibadətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əger fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səh.156).

Vəla yezrübne bixmrəhünne əla cüyubəhünne.

Zəməni-cahiliyyət övrətləri baş örtüklerini dal tərəfdən bağladılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və gerdənbəndləri görsənərdi. Ona görə əmr olunur ki, “baş örtüklerini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükleri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səh.379).

Haman ibarətlə və qərar ilə yazılıbdır (Təfsiri-ibn Səud”, səh.359).

Örtsünər başlarını və boyunlarını və sinəlerini çarqatları ilə (“Cəlalin”, səh.156).

“Vəla yezrübne bixümrihihinne əla cüyubəhünne”, yəni boyunların örtsünər (“Təfsiri-Safi”).

Hicab ayesi (53-cü aya):

Ya eyyühəllezinə amənu la tədxilu büyütin-nəbi illa ən yönən ləküm ilə təam qeyrə nazirine innəhü və lakin iza ədeytüm fədxülü fəaiza tömətüm fəntəşiru vəla mestanisınə lihədisin inne zalikum kanə yozin-nəbi feystəhyi minküm vəllahu la yəstəhyi minəl-həqq və iza səltəmuhunne mətaen fəsəluhunne min verai hicabə zalikum ətherü liqübəkəm və qülübəhünne.

Yəni ey o keslər ki, iman gətiribsiniz, daxil olmayıñ peyğəmbərin evlərinə, məgerin ki, size izin verilə yeməye (yeniyeməyə dəvət olunan vaxtdan qabaq getmeyin) o halda ki, müntəzir olmayasınız təam gelmək vaxtına (yainki gözleriniz təamın qabına mütezir ola ki, nə vaxt gelecek). Amma zəməni ki, çağırıldınız, daxil olunuz, zəməni

ki, yediniz, dağılıb gediniz ve bir-biriniz ile tələbi-üns etmeyin, bətəhqıq sizin bu eməliniz peyğəmbərə eziyyət verər, o sizdən həya eder (sizə gediniz deməyə). Və illah həya etməz haqqı deməyə.

Zəmanı ki, peyğəmbərin övretlərindən (yainki mütləq övretlərdən) bir şey istəməli oldunuz, sual ediniz pərdə dalısından. Bu günə hicab dalısından sual və cavab etmek pakizerəqdır hem sizin qəlblərinizə və həmi övretlərin qəlblərinə (pis gözle baxmaqdan ibarətdir).

Bu tərcümə mütabiqdir cümlə təfsir ilə.

“Təfsiri-Qazi”də revayət olubdur ki, Ömer rəziyəllah əhə dədi: ya Rəsuləllah, sənin yanına cümlə pis və yaxşı adamlar gelir, əger əmr edəsiniz ümməhati-möminin pərdə dalısına oturalar yaxşı olardı. Sonra bu aye nazil oldu. Yainki bir gün ziyaflət məclisində bir adamın əli Ayışəyə dəydi, bu aye nazil oldu. Bu ayənin zikrindən sonra Allah-təala buyurur ki, (La cina əleyhen fi abaihen...iles).

Ləfzən tərcüməsi:

Günah yoxdur övretləre atalarında və övladlarında və qardaşlarında və qardaşları övladlarında və bacıları övladlarında və öz cinsi övretlərə və o kəslərə ki, o övretlərin əlləri malik olubdur (qul və kəniz) və gərkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah-təala hər şeyə xəbərdardır.

“Təfsiri-Qazi”də: zəmanı ki, hicab ayəsi nazil oldu (53 aye) atalar və övlad və qohumlar ərz etdilər hezət Rəsul əleyhisselama ki, aye öz qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalısından danışaq? Pəs bu aye nazil oldu.

“Təfsiri-Safi” bunun misli.

“Təfsiri-Kebir” Fəxri Razi: zəman ki, hicab ayəsi nazil oldu o hökmdən Allah-təala məhrəmləri istisna etdi.

Bu ayənin üzü örtməyə dəlaləti yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izin özgə evinə daxil olmaq barəsindədir.

Yəni ey peyğəmbər, degilen övretlerinə və qızlarına və möminlərin övretlerinə ki, evdən çıxan vaxtda yaxın etsinlər kendilərinə çadralarını, bu günə örtünməklə kənizlərden fərq olunurlar. Və bu suretdə onlara eziyyət olunmazlar ki, o növ eziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).

Caiz deyildir əcnəbiyə övrətə baxmaq məger üzünə və əllerinə, əger şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazı təqazayı-zərurətdir, almaq və vermek və övretin üzünü tanımaq üçün müamile vaxtında əcnəbi kişilər ilə tainki övrət öz dünya güzəranını əmele getirə bile. Əsil dəlil bu xüsusda ayeyi-şerifdir: “La yübdinə zinətəhünne illa mazəhərə minha”. Ümumi sehaba buna qalıdır ki, zahir zinetden murad: sürme və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllerden. Amma ayaqlarda bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir de bu cəhətə ki, şəhvət üz və əllerde ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazı bəteriqi-ula caiz ola bilər: Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı övrət deyildir. (“İxtiyar”).

Azadə övretin cəmi bedəni övretdir məger üzü və əlleri, Allah-təala həzərlərinin “vela yübdinə zinətəhünne illa mazəhərə minha” fermanına görə ibn Abbas buyurubdur ki, zineteyndən murad sürme və üzükdür və zineti zahir etmek lazımlı tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllerin zinətidir (“Kitabi-İxtiyar”).

“Və cəmi bedənlühürre övretün illa vəchüha və kəfiha və qədəmihə və leza təmtənə min keşife vəchüha beynərical ləlfit-nətə vəla yecuzinnezerü ileyha beşəhvətin kevəchləmərədü və əmma yədu-nəha fihəl”.

Menası: üz, əl və ayaqlardan savayı arvadın cəmi bedəni övretdir. Fitnə olan təqdirdə üz açmaq da məmənundur. Şəhvətə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa həlaldır. (“Müntəqi-Fitva” kitabı).

Əllameyi-mərhum “Təzkire” kitabının dördüncü fəslində buyurur: məsəletün ünas tayfasının övret yeri cəmi bedənidir, məger üzü. Cəmi üləma bundan ittifaq edibdir, məger Əbu Bekr ibni Əbdürrəhman ibn Hüşşam (hədis revayət edənlərin birisiidir). O deyibdir ki, ünəsim hər yeri övretdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-meqbuldur icma vasitəsi ilə. Amma iki əller üz kimidir bizim üləmanın yanında. Və buna qail olubdur Şafeyi, Övzayı və Əbu Sur. Bu dəlil ilə ki, “Vəlayubdinə zinətəhünne illa mazəhərə minha”nı İbn Əbbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlerin böyüküdür) təfsir edibdir üzə və əllərə.

Fazili-hindi “Keşfül-lisan” kitabında ki, əllameyi mərhumun “Qeavid” kitabının şərhidir 5-ci fərdə buyurur:

Vacibdir övretə bədənini namaz vaxtında örtmək məger üzünü və əllerini necə ki, bu məsələ yazılıbdır: “Məbsut”, “Mötəber”, “İsbah” və “Cami” kitablarında. Bu sözün delili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övret üçün caizdir namaz qılmaq köynəkde, əger qalın ola ki, bədən görünməyə. Köynək əlleri və qədəmləri örtməz. Çarqat da üzü örtməz. O hədis mövciblə ki, Fatimə əleyhasılamullah namaz qılırdı, əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükü və qulaqlarını örtmək qədərindən artıq deyildi.

“Müntəha” kitabında (Əllamenindir) cəmi üləma icma edibdir üzde və habelədir (təzkirə Əllamenindir). “Müxtəlif” və “Mötəber” kitablarında və “Müntəha”da serahete zikr olunubdur üləmaların icməl iki əllerde və delil gətiriblər bunu ki, ehtiyac vadar edir üzü və əlli açmağa və İbn Əbbas təfsir edibdir: “İlla məzəhəre minha” ni üzə və əllərə və əlavə herəmdir üzü örtmək niqab ilə ehram vaxtında. “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övret üçün üzünü örtməmək.

“Şəhi-kəbir”da setri-övret babında üz və əller övret olmamaq barəsində ixtilafi-eqvali nəql etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamışdır. Caizdir əcnəbi kişiye övretin əllerine və üzüne baxmaq (necə ki, nikah kitabında təfsilən nəql olunacaqdır). Gene çox istialdan sonra buyurur: “Velayübdinə zinətəhünne illa məzəhəre minha” belə təfsir olunubdur ki, ibarətdir üzdən və iki əllerdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi beledir və Küleyni rəhmetullah da buna qıldır, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəse.

Ey nadan mollaların sözüne qulaq asıb məndən bir neçə günlüyü üz çevirən camaat! Görüsüz, nə qədər böyük müctəhidlər və alımlar üz açmağın caiz olmayı yazırlar. Biz de məsələni ixtilaflı bilib üz açmağın caiz olmayı yazdıq. Hətta bu xüsusda da Qurani-kerimden delil gətirdik. Lakin mən Molla Nəsreddinə inanmayıb sizi bu günlərə, bu həqarətlərə salan, bir para ruhani dərisindəki qurduların sözünə aldanirsınız.

Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var.

Görüsünüz, nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilirlər. Halbuki bizi təkfir edən qərezkarlar öz şəriətlerindən, öz kitablarından xəberleri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq isteyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.

Həmd olsun, özünüz görüsünüz: kimlərdir şəriətini bilmeyib kor-korane ol-ayaq çalanlar, kimlərdir həqiqəti gizledib camaati aldadıb əla salanlar!

Molla Nəsreddin

“Molla Nəsreddin” jurnalı, 25 iyun 1907, №23

BİR NEÇƏ GÜNLÜYƏ

(Zövci-axər məsəlesi)

Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, her bir qeyretli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bize də mərhəbalar söyleyecək. Amma indi ne görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsreddin şəriəti istehza edir”.

Dəxi bu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yene deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiye “bir neçə günlüyü” ərə vermek və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti təzə erindən yalvarıb boşatmaq və evə getirmek vəhşi, güləmli, qeyrat və namusdan bir mərre uzaq və şəriətdən kənar bir işdir.

Şəriət sahibi belə oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara rəva görməzdı və belə qılı biyabani əməllərini şəriətə isnad vermek özü küfrdür.

Şəriətdən əbedə xəbəri olmayan ordubadlı Kerbəla və Məşədi qardaşlarımızdan xahiş edirik, qulaq verib görsünər ki, şəriətdə “zövci-axər” məsələsinin mənası nədir.

Şeriet buyurur ki, "üç talaqdan sonra er övretini dəxi ala bilməz, illa gərək övret gedə özgə əre ve aradan o qədər keçə ki, kişi övreti öz xoşu ilə boşaya, övret yad övret kimi ola, sonra haman övretə evvelinci əri təsadüfən rast gelsə mehz o vəde haman övreti ala biler".

Eşitsinlər bize böhtan deyənlər, eşitsinlər bizi teksir edənlər, qulaq versinlər Ordubadın qırmızısaqqallıları, saribeyinləri.

Biz Molla Nesreddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmanı ki, biz görürük ki, Nuxada Dərdimənd övretini üç talaqdan sonra verir kor Hafizə, üç gündən sonra gedib yalvarır ki, "sən allah övretimi ver özümə", zəmanə ki, biz görürük Naxçıvanda Hacı Zeynal üç talaqdan sonra övretini verir tulambarçasına və üç gündən sonra gedib yalvarır ki, "sən allah mənim övretimi boşça mən alım" – biz bu biçarələri görəndə qəm və qüssə edirik ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğəmbərin şerietindən bu dərəcədə kənara çıxıbdır və nə səbəbə qardaşlarımız belə ismətsiz adətlərə mürtekip olublar.

Biz qüssə edirik ki, nə səbəbə bizim bir pare mollalarımız Allahın yolunu binəva müsəlmanlara neçə ki lazımdır göstərmirlər. Biz dərd edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, dindən və şerietdən bu dərəcə kənar düşüblər. Budur bizim sözümüz.

Qoy hər kəs nuxalı Dərdiməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və məzaqlarını xoşluyur xoşlaşın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm nəna eməllerini təsdiq edirse etsin, qoy üç talaqdan sonra övretlərini bir neçə günlüye özgə kişiyə əre verənlər versinlər, amma biz deyirik ki, şeriet bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şerietin əsla xəberi yoxdur.

Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər.

Molla Nasreddin
"Molla Nasreddin" jurnalı, 25 iyun 1907, №23

Molla dayı!

Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bize də. Dünən yuxarıbaşlı

falabaxan Zeyneb baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nəli basdırınsın və boynundan bir dəvə gözü muncuğun assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yixmayan evlər min il tikili qalıb.

Bir də Zeynəb bacı buyurdu ki, Molla dayı tövbə eləsin pirlərə şəkk gətirməsin, Babaratma pirinə bir kök qoyun göndərsin. Əgər Babaratmaya əli çatmasa tezliklə getsin Kürdəmirdəki Şeyx qurban olduğunu hüzuruna ki, bəlkə o Mollanın günahından keçə.

Sən olasən səni yaradan tanrı, sən bu qoca Dərdməndin sözün yerə salma, bunlara eməl ele.

Dərdmənd

"Molla Nasreddin", 24 iyul 1907, №27

BAKİ DƏRYASI

Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbextsen, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmiş! Ey göllərin padşahi! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırısan, heç kəs ile işin yoxdur!

Nə gözəlsən, ey Bakı dəryası!

Nə qəşəngsən, ey Bakı dəryası! Heç bir vaxt olmayıb ki, sən yadıma düşəsən və mənim ürəyim qana dönməyə! Həmişə səni yadıma salanda ürəyim tab eəmir, hövsələm daralır, ovqatım təlx olur və deli-divanə kimi düşürəm yola və Tiflisdən birbaşa gelirem sənin tamaşana.

Nə səfalsan, ey Bakı dəryası! Ey bivəfa Bakı dəryası, mən gəlirəm sənin ziyarətinə, amma mən bir tike səndə etinə görmürəm: lənkələrin bir yana üzür, paraxodların bir yana çapır, ləpələrin bir yana çırır, amma məndən heç bir xəberin olmur! Xəberin olmur ki, Məcnun kimi gelib durmuşam astanada və sənən tamaşa edirəm. Ey bivəfa Bakı dəryası, heç xəberin olmur ki, gelib durmuşam

“Goburnat” bağında ve İran qəribləri kimi boynumu burub mat və
heyran gözümü sənə dikib zövq və şövq ilə tamaşa edirəm!

Ey Bakı dəryası, dəryaların padşahı Bakı dəryası. Mən dururam
“Goburnat” bağında, sənə tamaşa eləyirəm, amma məndən savayı
da “Daş körpü”nın üstündə çox adam durur. Bunların çoxu elli-
altımiş yaşında qırmızısaqqal kərbəlayı və hacılardır.

Ey dəryaların seçilmiş Bakı dəryası, mən de “Goburnat” bağın-
dan tamaşa edirəm və həmin hacı-məşədilər də “Daş körpü”dən
tamaşa edirlər.

Nə gözəlsən, ey Bakı dəryası! Mən de tamaşa edirəm, həmin
məşədi və hacılar da tamaşa edirlər.

Amma tək mənəm sənə aşiq, Ey Bakı dəryası, tək mən sənə
tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram.

Ey gözəl Bakı dəryası, elə xeyal eləmə ki, həmin hacı və məşə-
dilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə xeyal eləmə.
Tək birce mənəm pərvana kimi sənin başına dolanan!

Xeyr, xeyr, Hacı və məşədilər sənə tamaşa eləmirlər. Tək birce
mənəm sənə tamaşa edən, ey səfahı Bakı dəryası.

Bəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və məşədilər?

Dəryanın kenarında urus balaları çimir!..

Nə səfalısan, ey Bakı dəryası! Nə gözəlsən, ey dəryaların pad-
şahı...

Dəli

“Molla Nəsrəddin”, 29 iyul 1907, №28

Nuxada Axund Fərəculla cənablarına

Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm.
Bağışlayımız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm,
dinc dur. Bağışlayınız, amma deyəsen bir az xarab olubsunuz. Axır
vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan
gözləyə bilməzdəm: məselən, elə bunu götürək ki, bu axır vaxtlarda
başlayıbsınız nuxahlara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflən-
məsinlər, qumar oynamasınlar və palas-paltalarını satıb xeyrat ver-
məsinlər.

Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdəm. Beli,
çaxır içmə, qumar oynama, dəxi bir yoluq de ki, yixıl Öl.

Cənab axund, Nuxada bu qəder böyük-böyük əfəndilər var, mol-
lalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmir, dəxi sənə nə
olub ki, özünü atıbsan ortalığa!

Yaxşı, məger şərab pis şeydi? Həyə buyursan ki, pis şeydi, onda
mən de sənə ərz elərəm ki, elədə pəs nə səbəbe bir neçə il bundan
irəli bilmirem nə bayramında Nuxa məscidində naçalnik üçün şam-
panski açıldı! Hərçəndi naçalnik içmədi və dedi ki, mən məbədgahda
çaxır içmənəm, amma naçalnikin ağılı olmadı içmədi, qeyri müsəl-
manlar ki içdilər və mollalar ki, bir söz danışmadılar. Pəs indi sən
nə deyirsən?

Mən ölüm, cənab axund, özünü ortalığa salıb xalqı üstünə gül-
dürmə. Hələ xeyrata və ehsana nə deyirsən?

Senin qəsdin budur ki, tələbələr, seyid və mollalar acıdan ölü-
sünərlər? Yadindadırı bir neçə gün bundan irəli bir qoca kişini gön-
dərdilər xəstəxanaya və bir neçə gündən sonra kişi azarxanada öldü?
Pəs nə üçün əfəndilər buyurdular ki, gərək ehsan verilsin və kişinin
qab-qazanını satıb üç gün ehsan verdilər...

İndi pəs buna nə deyirsən!

Cənab Axund Fərəculla Pişnamazzade⁷², sənin sözlerindən bu
çixır ki, şərab da götürülsün, keflenmək də götürülsün, qumar da
götürülsün, kasib ölülərə ehsan vermək də götürülsün. Mən bilmə-
rəm ki, bu işlərin sənə nə zərəri var? Yaxşı, çaxır içənlər sənin pulun
ilə çaxır içmirlər ki? Sənin pulunu qumara uduzmurlar ki? Fəqir
ölүye ehsan verəndə səndən ki, pul istəmirlər?

Dəxi ne atılıb düşürsən?

Hələ bundan savayı səndən çox gileyim var, çünki keçənlərdə de
mollaya şayiste olmayan bir para işlər başlayıbsınız. Məsələn, götür-
rək qız məktəbini. Hələ bu nə işdi?

Mən ölüm, lotu-lotuyana, dinc otur: mərdüməzarlıq yaxşı deyil.

Dərdmənd

“Molla Nəsrəddin”, 5 avqust 1907, №29

QORXURAM

“Irşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “Irşad” əldən getsin!”.

Mən həmişə bu haray-dadları eşidəndə yanımıda oturanlara deyirdim “qorxuram”.

Məndən soruşardılar ki, nədən qorxursan?

Mən dinməzdim.

Sonra eştidim ki, İrevanda, Bakıda, Şuşada, Naxçıvanda Vladiqafqazda, Gəncədə və qeyri şəhərlərdə “Irşad” a pul yiğirlər.

Bu xəberi eşidəndə həmişə mən yanımıda oturanlara deyərdim “qorxuram”. Məndən soruşardılar ki, nədən qorxursan?

Mən dinməzdim.

Sonra bir övgat da “Tezə həyat”da müsəlmanlar başladılar “Irşad”ı tərifləməyə ki, məsələn, “Irşad” müsəlmanlara bu cür və bu cür xidmət edirdi, yazdılar, amma mən genə yanımıda oturanlara dedim ki, “qorxuram”.

Həqiqət mən çox qorxurdum.

Qorxurdum ki, “Irşad”ın barensində haray-dad eləyenlər qüssədən əryib ölələr, qorxurdum ki, “Irşad” a pul verənlər cəmi varyoxların verələr, “Irşad” a və özlerinə bir qəpik də saxlamayalar (ki mütrüb zad oynadanda şabaş verələr). Qorxurdum ki, qəzetlərdə o qədər “Irşad”ı terifləyələr ki, əcnəbi millətlər müsəlmanların qəzet-bazlığına mat və heyran qalalar.

Vaqiən, mən çox qorxurdum.

İndi pəs neçə oldu!

Dəli
“Molla Nəsrəddin”, 12 avqust 1907, №30

CƏHRƏÇİ XALA

Cənab Molla əmi!

Neçə vaxtdır ki, səndən xəberim yoxdur. Uzaq yere – Dağıstan tərəfə yun almağa gəlmışəm. Nə qayırim, bizim yun alış-verişçilərinin üzərini mürdəşir yusun, heç insafları yoxdur, satçıqları yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içində yumru daşlar da qoyurlar ki, çökidə ağır gölsin, bununla belə atalarının qiymətini

üstünə qoyurlar, Allah onlara min təsbəh lənət əlesin ki, məni diyar-bədiyar salıblar! Qərez, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığını sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvad-larından sənə bir para ehval söyleməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürek piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yarımcıq sözlü, tez-tez danışan və danışanda bir-birine macal vermeyen xalalar, bacılardır. Bir xasiyyətləri də budur ki, biri söz eşidənde “buy, Xanbacı” deyib içlərini çəkirler, özləri də bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışış söylədilər ki, gecə məni qara basdı və yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sindi, yuxuda cəhrə sinmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalallardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini gördünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sən elə bağlanılsan, çünki pirlərə, ocaqlara və biz arvadlara çox dolaşırsan, amma gens dərdimizə qalan sənsən, qənimət adamsan.

İndi mən olduğum yerin arvadlarından sənə söyleyim: bu yerin arvadları qəribə maxluqdur. Bunların paltarları, yemekləri, oturub-durmaqları, sir-sifetləri bizimkileri heç oxşamır. Dilləri də ayridır, bir şey başa düşmək olmur. Hər şeydən məzəli budur ki, hamısı üzü-əciq gəzirlər.

Bunların bir adəti də bizim adətə heç oxşamır: sənə məlumudur ki, biz yenice dili açılan qız və oğlan uşaqlarını bir-birinə adaxlı edirik. Amma bunlarda qız uşağı on yeddi və on səkkiz yaşına çatmayıncə ər sözü eşitmır! Bir qız ər sözü eşitməyə və əre getməyə uşaqlıqdan hazırlanısmaya on səkkiz, ya iyirmi yaşında əre gedəndə öz sahibinə ev tike bilərmi?

Bu yerin övretlərinin bir pis adətləri də budur ki, çox işleyirler, hətta kişi işini də bunlar tutur: söz yoxdur ki, işləmək yaxşı zaddir, zəhmətsiz bal yemək olmaz, amma daha nə lazımdır ki, o qədər özünü işe verəsən ki, gedib kişilər ilə xırman döyəsən, yainki dalına dolu çuval götürəsən? Axmaqlar qanımlar ki, bu sayaq işləmək kişiləri tənbəl eləyir və arvadları hörmətdən salır. Və bir də bu yerde xanım ilə qulluqçuya təfavüt yoxdur, deyəsən ki, burada heç xanım

yoxdur. Buranın xanımı da rəiyyət arvadı kimi işi özü görür. belə ki, buranın xanımı inəyi özü sağır, qabını özü yuyur, evini özü süpürür, yatanda yorğan-döşeyini özü salib-yığır, paltarlarını özü geyinir, üzünü özü yuyur, başını özü darayır, hələ deyəsən aftabasını da özü götürür.

Bura arvadlarının daha da çox təəccübülu işleri var, inşallah onları da gelecekde yazaram.

Cəhrəçi xala
"Molla Nəsrəddin", 20 avqust 1907, №31

BAKININ ƏLACI

Bakuya lazımdır bir çare qılmaq, dəxi bundan sonra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və aleme dağlıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halsteddir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzində şəhərin müzür həşəratı vilayətlərə dağlıb camaati puça çıxarmaqdır. Bakının şöhrəti müsəlmanın fikrini çasdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar.

Bakı özü de yavaş-yavaş inşallah üz qoyub puça çıxmaga. Amma Bakı cehennəm, qeyri şəherləri də öz gününə salacaq. Bu işə bir çare, aman günüdür bir çare.

Bakının əlacı bir neçə şəyə bağlıdır.

Əvvəla, lazımdır ki, Bakı bir az kasıblasın. Puluñ çoxluğundan camaat bir az beistilahi-türk, məsələn necə ki, müsəlman arasında deyərlər, filankes qudurub. Doğrudan Bakıda pulu çaxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, get filankesi öldür. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirler o qədər döyüm ki, Molla Yusif də şagirdləri ele döyə bilməsin.

Bakını şışirdən məlumdur ki, neft mədənləridir. Lazımdır cəmi neft mədənlərini köçürtmək yarısını İrəvana və yarısını Gencəyə və

medənlərin mədaxilini vermek məktəblərin rəisine ki, ac kənd müəllimlərini məvacibsiz qoymasınlar (yoxsa vallah, acıdan öllerler).

İkinci əlacı budur ki, lazımdır Bakının cəmi qoçularını göndərmək ki, gedib düzülsünler Cavad mahalına və qoymasınlar ki, İran quldurları Arazi keçib fəqir müsəlmanların kəndlərini dağışınlar.

Üçüncü əlacı budur ki, Bakının mollalarının bir parasını lazımdır köçürtmək İrəvan quberniyasında Yelenovka adlı malakan kəndinə, çünkü oranın havası çox sərindir və özü də gözəl yaylaqdır. Hacıların da bir parasını lazımdır göndərmək Rəşte ki, gedib Hacı Hüməm cənablarını ziyarət etsinlər.

Dördüncü əlacı budur ki, lazımdır Bakıdan cəmi itbazları Naxçıvan mahalına – Nehrəm kəndinə, uşaqbazları göndərmək Varşava şəhərinə, arvadbazları göndərmək Xorasana, qumarbazları Nuxaya, caxırbazları Salahlı kəndinə və mütrübbazları Peterburq şəhərinə.

Beşinci əlacı budur ki, lazımdır Bakının cəmi şəhər məktəblərini bağlamaq və müsəlman müəllimlərini göndərmək Firəngistana-Monte Karlo şəhərinə. Bunun səbəbi öz yanımızdadır və burada açmaq istəmirik.

Altıncı əlacı budur ki, lazımdır İran hambalları bir yekə arx qazsınlar ki, Mühit dəryası golib qarışın Bakı dəryasına və su o qədər qalxın, bakılırlar atılıb minsinlər gemilərə və 365 gün suyun üzündə qasınsınlar.

Əger bu saydıgımız əlacların hamısı mümkün olsa, demək olar ki, Bakı düzələr.

Yoxsa bundan savayı biz bit çare bilmirik.

Dəli
"Molla Nəsrəddin", 20 avqust 1907, №31

ÖYUN-OYUNCAQ

Yox, vallah, belə olmaz! Axır yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, her ne bilir ele de elesin.

Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaati kimi bikar oturmamışq, biz "Drama cəmiyyəti" açmışq, bizim "Nəşr-maarifimiz" var, biz "Cəmiyyəti-xeyriyyə" tikmişik.

Mən də dinmədim, dedim qoy hələ görək axırı nə olacaq.

Sonra eşitdim ki, işlərimiz bir az xarab kimidir, çünkü "Drama cəmiyyəti" öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Men o vədə istədim qəlemi götürəm əlime. Siz gene mənə yazdırınız ki, "sən allah, ay Molla, hələ bir az səbir elə, işlər yavaş-yavaş düzələr".

Men də dinmədim, dedim "qoy hələ görək axırı nə olacaq". Sonra eşitdim ki, "Cəmiyyəti-xeyriyyə"nizin, "Nəşri-maarifinizin" ve "Drama cəmiyyəti"nizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdırınız ki, "ay Molla, sən allah hələ səbir elə, Allah kerimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur cəmiyyətimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah, camaatımız kasibdi, yoxsa sən bizim Gəncə müsəlmanlarını o qədər də hemiyyətsiz və biar hesab eləmə, vallah, pulları yoxdur, yoxa da çare yoxdu".

Men dinmədim, çünkü doğrudan da yoxa heç bir çarə yoxdur. Və dedim ki, qoy hələ görək axırı nə olacaq.

Hərçənd o vədə mənə bir para şeydan adamlar əl altından yazıb xəber verdilər ki, "a Molla, olmaya-olmaya bizim gəncəliləri kasib və pulsuz hesab eleyirsən, çünkü bizim şəhərdə Hacı Məhəmməd Hüseynli oğlu kimi, Hacı Bağır, Hacı Əlekber kimi dövlətli hacılar var", amma mən genə dinmədim və gözlədim ki, görək axırı nə olacaq.

Amma sonra nə gördüm!!!

Mən görəni heç bir kafir də görməsin, yaziqdı!

İndi mən görürem ki, Gəncə müsəlmanları hər gecə gedirlər "sirk" tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirler!

Pəs bu nə işdi? Pəs niyə cəmiyyət sedrləri deyirler: "Camaatımız kasibdir, kimdən pul isteyək?" Yox, vallah, bunlar hamısı zarafata oxşayır. Əger ki, siz düz adamsınız, niyə keçən il bu qədər şövq ilə "sirke" getmirdiniz? Yoxsa elə bilirsiniz ki, bunun səbəbini Molla bilmir? İsteyirsiniz açım deyim!!! Ay görüm o "sirk" də oynayan sarısaçlı urus qızları nagehan bələya düçər olsunlar! Onları görüm yaman yara çıxartsınlar!

Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onları o qazandıqları yüzlükler onlara haram olsun, onların başına daş düşsün, görüm gecə sehəre kimi yuxu yuxulamayıb ərlerini gözetleyən müsəlman arvadlarının ahü nalesi sizi tutsun, ay gavur qızları!

Bunlar hamısı keçəndən gene gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola.

Yoxsa vallah, bizim yazdıqlarımız da zarafata oxşayır, gəncəlilərin işləri de zarafata oxşayır.

Mən elə biliyim ki, bizim zarafatımız ötüşüb keçər. Amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah, işlər gərək belə qalmaya!

Laglagı

"Molla Nəsrəddin", 16 dekabr 1907, №47

ALLAHA RÜŞVƏT

(Axalsixdən)

Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkine de rəhmət elesin.

Vallah, üreyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtında ölməsin; ha deyirdim, alacaqlarımı yiğim, heç olmasa, bir neçə yüz manat əle götürüm. Atamın cənazesinə xərc edim. Amma zalim Əzrail kasib-kusub halından qanan deyil. Mənim yalvarmağım boşça getdi, yenə öz bildiyini elədi. Bir yandan atamın ölümünü, bir yandan da pulsuzluğumu derd edirdim ki, bu vaxtda nə idi başıma geldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəberini eşidən saat qarışqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on deqiqə keçmədi ağbaşlılar dəstesi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadından çıxarddım. Çünkü orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov... Molla dayı, bir burada olub öz qulağınla eşidəydi ki, arvadların ağlaşmalarıyla mollaların Quran oxumaları bir-birinə qarışanda nə qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: "Nahaq zəhmət çekib özünüüzü

incidirsiniz, atam doxsan yaşında fağırm biri idi. Öz əcəlilə Allahın rəhmətinə getdi, sizə ne olub saçlarınızı yolursunuz?”

Ele ağızımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”

Çaresiz çekildim kenara.

Molla dayı, görəydin qoca fağır atamı, nə medh, nə terif edirdilər, deyesən zəmanənin tek mücahidi, məmlekətin direyi, camaatin biləgi idi. Sənin bəyənmediyin arvadlar nə muğamlar, nə havalar oxuyurdular! Bunların mədhiyyələrini eşitdikcə az qala özüm də atama şəkk getirirdim. Halbuki doğrusunu demək lazımlı gəlsem, rəhmətlik atam Allahın ən yaxşıq, dilsiz, bisavad bir bendəsi idi, öz şəhərindən savayı dünya bilməzdii, bozbaşdan özgə bir zad tanımazdı, saqqalına xına qoymaqdan qeyri elindən bir şey gəlməzdii.

Ay molla, arvadların ağlaşma dərgahı, mollaların bu çay-xörək büsəti bir cür ötüşdü. Bir neçə yüz manatla rədd və dəf olundu. Bunnar da cehennəm, amma mənim sözüm bunlarda deyil, dərdim özgə dərddi. Bilmirəm, mənim evimi yaxın “dövr” büsəti sizin tərəflərde də varmı?

Qoy “dövr”ü sənə anladım... Bizim tərəfdə biri öləndə çoxlu molla ve mollaya bənzeyənlər ölü evinə yığılıb həlqə otururlar, nə cür ki, cavanlar həlqə durub dırədöymə oynarlar. Ölü sahibi öz gücüne görə min manat, iki min manat, beş min manatlıq qızıl, gümüş umarəti (məsələn, boğazlıq, bilerzik, sırga, kemer, gerdənbağı... kimi zadları) bir yaylığın içine qoyub getirir, hər kəsə cərəj ilə verir, yənə geri alır. Verən kimi belə deyir: Bu pulu sənə Allah rızası üçün verdim, qəbul etdim? Alan şəxs də deyir: Allah rızası üçün qəbul etdim. Yene sənə hibə etdim. Əger həlqədə oturanların sanı əlli olsa, və yaylıqdakı umarətin qiyməti iki min manatlıq olsa, ölü sahibi ölü-nün xeyrine, yəni sağlığında qılmadığı namazın, tutmadığı orucun, vermədiyi zəkatın əvəzində yüz min manat kasıb-kusuba paylanmış hesab olunar və hamı günahı bağışlanar. Yəni günahı bu “dövr” pulu ilə əvez edilir, anadan doğulmuş təki məsum və günahsız olur.

Molla dayı, elə birçə özünü ağıllı bilirsən. Görürsən üsulu, görürsən alveri: ölü sahibi bu cür “dövr” şəri ilə heç bir fəqirə bir qəpik verməmiş ölüünün xeyrinə minlərcə manat vermiş hesab olunur. Bu cür şəri-eməl ilə hem cibdən bir qəpik çıxmaz, həm də şəriət əmri yerinə gəlib Allah da razi olar.

Bizim bu şəri “dövr”ümüz qədimdən bəri həmişə bir qayda ilə emələ gəlirdi: ölü sahibi bir-iki min manatlıq umarəti götürüb həlqədə oturanlara cərgə ilə verirdi, yənə geri alardı. Amma bədbəxtliyə bax ki, heç aqla gəlmeyən iş mənim başıma gəldi. Rəhmətlik atamın “dövr”ündə qonşumuz Gülsüm xaladan min manatlıq gümüş-qızıl umarət emanət alıb götürdüüm. Nəcə ki, şəri qaydamızdır, “dövr”-də oturanlara bir-bir verib geri alırdım. Növbə molla Süleyman molla Osman oğluna gələndə dedim, Allah rızası üçün bu pulu sənə verdim, qəbul etdim? Molla Süleyman:

– Allah rızası üçün qəbul etdim, – deyib aldı, cibinə qoydu. Hey isteyirəm, vermir və deyir:

– Allah rızası üçün verdin, mən də qəbul etdim. Keyfim ister verərəm, istəməz vermərəm. Zorla istəməyə nə haqqın?

On gündür ki, Gülsüm xala gəlib emanət isteyir və məhkəməyə şikayət edəcəyəm – deyir. Bilmirəm nə edim. Cənab qazının yanına getdim, molla Süleymandan şikayət etdim ki, umarəti geri versin. Hələ qaziya bax, nə cavab verir: şəren onun malıdır.

A kişi belə zad olar ki, molla Süleyman min manatlıq müftə-müslüm yesin? Kim görmüşdü indiyədək bu cür xilafı-adet iş olsun? Kimin yadına gelərdi ki, “dövr” pulunu alıb vermesin.

Vallah, molla dayı, bu bəlaların hamısı səndəndir. Camaatın indiki biclikleri hamısı sənin kələyində. İndiyəcən 1325 il keçib heç bir yerdə belə zad görünmeyib ki, bu kişi “dövr” pulunu alıb yesin, həm də desin ki, şəren mənim malımdı, halalımdı.

Haraya varırsam, bir çərə tapmiram. Gülsüm xalanın elindən harya qaçacağımı bilmirəm. Amandı molla dayı, nə cür ki, bu biclikleri sən xalqın yadına saldın, ele də dərmanını tap, məni Gülsüm xaladan qurtar.

Mozalan

“Molla Nəsrəddin”, 1908, №8

ZİYARƏT

Sən deyirsən "mənim qulağım var, hər şeyi eşidirəm". Hə, sən hər şeyi eşidirsen? Eylədə de görüm, eşidibsenmi mənim nəvəm Güllünün ehvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, "mənim qulağım var".

Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya geldi yanına ki, "ay nəna, atam məni isteyir versin bir lotu, piyan adama. Amma mən getmək istəmirəm". Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgilə və başladım nəsihətə ki, "ay Allahın bəlasına gəlmış, yaziq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən..."

Xülasə, başa gəlmədi. Yeznəm sözümüz qəbul elemədi. Bəs sən deyirsən ki, "mənim qulağım var, hər şeyi eşidirəm". Bəs sən hər şeyi eşidirsen, eylədə de görüm, niyə bu əhvalatı eşitməyibsən?"

Əlacım kəsilib nəvəm Güllüye dedim: "Balam, bunun özge çarəsi yoxdur. Dur seni xəlvətce aparıb ölümüzün və dirimizin sahibi şeriatmədar Hacı Seyidağgilə. Çünkü o bir mömin dindar və etibarlı vücuddur və bundan başqa ümidgahımız yoxdur". Nəvəm Güllü razı oldu.

Bəs, əger sənin hər bir şeyi eşitməyə qulağın var, nə səbəb bu vaqioni eşitməyibsən? Nəvəm Güllünü aparıb qoydum Hacı Seyidağgilə və ağanın ayaqlarına düşüb yalvardım ki, bir neçə gün mənim nəvəmi saxlasın. Amma bunu deyim ki, Güllü nə Güllü, Allah sizə də belə nəvə qismət elesin: etli, canlı, sərvqamətli, saçlı, buxunlu, özü də ki, yeniyetişmə. Yanaqları da elə bil ki, sensuz alması. Sənəm və sərv qədər laləzar və... xülace.

Sən deyirsən ki, mənim gözüm var, her şeyi görürəm. Bəs, bu surətdə ki, sənin gözün var, niyə bu işleri görmürsən. Bəs, sən ki, bunları görmürsən, bir de görüm, neyi görürsən?

Bize məlum olur ki, sən birçə əba və qabani görürsən. Müxtəsər, mən evə qayıdanan sonra Hacı ağa bir qədər nəvəmə tamaşa edib qızı deyir: "Qızım, əvvəla sən xətircəm ol ki, mən heç kəsə sənin nikahını oxumanam, əger razılığın olmasa. İkinci də budur ki, sənin burada qalmağın şeriat üzrə dürüst deyil. Ya gərək burdan çıxıb gedəsən, ya da ki, mən gərək sənə bir siğə oxuyum ki, mənə məhrəm olasan, bunu da görürsən ki, mənim övrətim gedib Kerbəlaya

ziyarete. Övrətim gələnə kimi sən də mənə qulluq eləyərsən. Həm Allah səndən razi olar, həm də peyğəmber, vəssalam".

Dəxi de sən mənə demə ki, qulaqlarım var eşitməkdən ötrü, gözlerim var görməkdən ötrü.

Görsənən budur ki, sən birçə əba və qabani görürsən və "E" nin boğazdan gələn mexräcini eşidirsən. Görsənən budur ki, dəxi bundan başqa sən ne bir şey görürsən, ne də bir şey eşidirsən.

Haman gün nəvəm Güllü başımaqlarını da Seyidağaya qurban edib ayaqyalın qaçıb gəldi yene mənim yanına.

Bəs, deyirsən "mənim gözüm var".

Bəs, deyirsən "mənim qulağım var".

Bəs, hanı?

Nəql eləyib Məşədi Xəkəndəz, yazıya götürüb Lağlağı.

Lağlağı

"Molla Nəsrəddin", 1908, №17

POÇTXANA

Mən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxanamı urus nədən ötrü icad eləyib. Deyirler ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gəne demiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmek, ya kağız göndərmek üçün belə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Genceyə gedən var, Şəkiden Şirvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – vər aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.

Yəni maşallah bizim müsəlmanlar bu metləbi çoxdan başa düşüb-lər və necə ki, mənim səliqəmdi, onlar da elə reftar eləyirlər.

Bizim başımıza bu cür işlər çox gelir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: "Cənab Molla Nəsrəddin, mən Kerbəlayı Əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqə edirəm ki, pulu alan kimi mənim adıma İrevana mübarek olan məcmuənizi əvvəlimci nömrədən başlayıb göndərəsiniz.

Çox ecəb. İki gün keçər, xəberimiz olur ki, "Qeyret" mətbəəsinə bir nəfər adam gəlib və deyib: "Men Molla Nəsreddini görəcəyəm". Bəli, cavab veriblər ki, Molla Nəsreddin filan məhəllədə və filan küçədə olur. İki gün keçir, mətbəədən bizi sıfariş eləyirlər ki, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsreddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsreddin filan yerdə olur. İki gün də keçir. Bir də görürsən ki, Davidovski küçəyə faytonla bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsreddini xəber alır. Axırda nə zəhmətlərdən sonra haman şəxs gəlir çıxır Mollanın idarəsinə.

— Salaməleyküm.

— Əleykəssəlam, haralısan?

— İrəvanlı.

— Adın nədir?

— Məşədi Cəfər.

— Nə qulluq?

— Bir elə qulluq yoxdur. Ancaq ay Molla, Allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisdə məttələm. Neçə dəfə fayton ilə mətbəəyə getmişəm, sizi tapmamışam — deyiblər ki, Molla hamama gedib.

— Bəli, bağışlayınız, indi nə qulluq?

— Xeyir, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stekan su gətirsin — ürəyim yanıb, bu gün səherden sizi gəzirəm. Çünkü Kərbələyi Əli Hacı Allahqulu oğlu size 5 manat məcmə pulu göndərib. Pah, pah, lap yorulmuşam."

Bir gün Salyandan bir belə kağız alırıq: "Cənab Molla Nəsreddin, mən bu gün burada beraderan Hüseynovlara otuz altı manat verdim ki, eləsin məcmə pulu və kalendar pulu, siz orada cənab Hüseynovların şərki cənab Hacı Ələsgər Nəcəf oğlundan alasınız".

Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazarına ki, gör-sün cənab Ələsgər Hacı Nəcəf oğlu salyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, "Tapa bilmədim". Sabahı günü genə haman adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gəlib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi, getmişdi hamama. Şagirdi də dedi ki, "Men bilmənəm". Bir gün keçir yene adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, "mənə bu barədə beradəran Hüseynovlardan bir sıfariş gelməyib, geləndən sonra — baş üstə, verərem". Bir

həftə gözləyib genə adam göndəririk. Hacı Ələsgər cavab verir ki, "sən get, mən pulu özüm gətirəm Mollanın idarəsinə".

Bir neçə gündən sonra haman Hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləye düşüb qaradovoylardan müsəlmanca Molla Nəsreddin idarəsinə soruşurlar. Bu dəfə tapmayıb geri qayıdlırlar. Amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərəke və qışqırıq ilə girirlər içəri, kəhildəyə-kəhildəyə otuz altı manatı çirkli dəsmalın içindən çıxarıb qoyurlar stolun üstüne və bir stekan soyuq su içəndən sonra və Yezidə lənet oxuyandan sonra deyirler ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib beraderan Hüseynovlara ki, size yetişsin.

İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir "perevod" kağız alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflise Molla Nəsreddin idarəsinə, filankesin tərəfindən. İnsafən çox çətin işdir, ələlxüsus ticaret aləmində bu cür işlər heç əl verməz: ticaret hara, poçtxana hara? Allah rəhmət eləsin o keslərə ki, müsəlmanlara rusça oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ilə bir kəse 5 manat göndərə bilsin?

Mən isteyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbət edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün-sabah dava edəcəklər. Mən isteyirdim haman nömrədə cəfəngiyat əvəzine bir siyasi məqale yazam. Məsələn, heç olmasa, yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların edavəti nə vaxt, haradan başlanıb, isteyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ilden artıq Osmanlı vilayəti hesab olunurdu və ildə bir dəfə Osmanlı sultanları paşaları və yançıqları göndərib serblərin bir az başlarını tapdalayandan sonra gözəl qızlardan zaddan yiğib aparıb bir qədərini sultanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb məşguliyyət elərdilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa və məşrutəli bir kralıça oldu. Hərçəndi məxluqu iki milyondan bir az artıqdır, amma di gəl ki, başladılar məktəblər açmağa, darülfünunlar açmağa, axırda da işi o yere yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ilə kelle-kəlləyə vuruşunlar. Hə, nə üstə? Bosniya üstə. Bosniya nədir?

Xülasə, isteyirdim buna oxşar bir söhbət başlayam, amma özümə dedim ki, ay Molla Nəsrəddin, sen delisen, nesen? Bir camaat ki, bir şəherden o biri şəhəre 5 manat göndərməyi bacarmır – məgər bu cür camaat üçün rəvadırmı yazmaq ki, nə bilim Avstriya bele geldi, Serbiya belə getdi. Sen onu de ki, İrevandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayide ilə 5 manat göndərmək.

Hele qabaqca bunu bilmək lazımdır.
Genə deyəsən uzun oldu.

Lağlağı
“Molla Nəsrəddin”, 22 fevral 1909, №8

NƏ DEYİM

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayıyadı və gündə biri qabağımı kəsib soruştırmadı ki, “o nədir” və “bu nədir”.

Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şıələr, gəlin şuri-nəvaya...”

Budur, tanışlarımdan bir nəfər rus yanımı kəsib soruştur ki, “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar iranlılardır ki, vətənlərinin halına ağlayırlar?”

Allah xatirinə, ay şıələr, bir meni başa salın görüm bu rusa nə cavab verim və nə deyim?..

Hele mən bilmirəm ki, xalqın biznen ne işi var. Dünən bir erməni məndən soruştur ki, Naxçıvanda filan hacı niyə 22 lirə pulu göndərir müftəxor müctəhidə.

Deyirəm ondan ötrü ki, Hacı Allah bəndəsidir, mömindrə, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir. Mənə deyir ki, asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib, keçən il rusa pambıq satanda pambığın içində altı dane köhnə kişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan Hacının fəndini duyub bir çox adam içində hacının üzünü tüpürdü.

İndi mən bilmirəm erməniyə nə deyim və nə cavab verim?

Dəli
“Molla Nəsrəddin”, 1910, №1

PİŞİK*

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüsdü düşdü buz üstə. Dedi:

- Ay buz, sen nə zalimsanmış?
- Buz dedi:
- Mən zalim olsaydım, gün məni əriməzdə.
- Dedi:
- Ay gün, sen nə zalimsanmış?
- Dedi:
- Mən zalim olsaydım, üstümü bulud almazdım.

Qərəz, bulud da bir başqasına zalim deyib, axırı hamidan zalim pişik çıxır. Amma hər kəs nağlı axırınan eşitməsə, təəccüb qalar ki, qarının yixilmasının pişiyə nə dexli.

İndi müsəlman qəzetərinin bağlanmağında hər kəs bir tərefi müqəssir hesab edir, biz də başlıyaq soruşmağa görək təqsirkar kimdir.

- Ay əmələlər, niyə tetil elədiniz, siz nə zalimsiniz?
- Biz heç zalim deyilik. Bizim zəhmətimiz çox, mevacibimiz az, xərcimiz çatmır: Qəzetçilər zalimdirlər ki, mevacibimizi artırmırlar.
- Ay qəzetçilər, siz nə zalimsiniz, niyə emələlərin məvacibini artırmırsınız?
- Biz zalim deyilik, zalim milletimizdir. Əger milletimizin yüzde biri qəzet oxusa, Qafqazda yarım milyon müşterimiz olardı. Onda biz də əməleyə nə qədər məvacib istəseydilər vərə bilerdik.
- A millet, siz nə zalimsiniz, niyə qəzet oxumursunuz?
- Biz zalim deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!!
- Bəs niyə uşaqlıqda məktəbə getmədiniz ki, savadsız olduz.
- Getmişik! Hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də elif-zəbər demişik. Bununla belə indi heç zad bilmirik.
- Bəs niyə özge millətlərin uşaqlarının hankı biri üç gün məktəblərinə gedirsə, öz dilində hər cür yazmaq-oxumaq bilir?
- Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getmiş elə evdə də öz-özündən hərfləri tanıyırlar, zalim bizim əlifbamızdır!!!

* Ömər Faiqin bu serlüvhə ilə bir neçə yazılı var.

Doğrudan beledir! Vallah, beledir! Billah, beledir! Qəzetlər yeri-mir camaatın savadsız olmasına görə, camaat savadsızdır əlifbamızın pisliyinə görə!!!

Məni dünyada bir şey çox yandırır: məsələn, üləmaya söz demək olmaz və demirik də, çünkü vərəseyi-ənbiyadırlar. Seyidə söz demək olmaz – zaçem? – Çünkü eksəri övladı-peyğəmberdilər. Falçıya, cindara söz demək olmaz, çünkü müsəlmanıq, etiqadımızda cin var. Birçə bilmirəm bu ərəb əlifbası nədir ki, toqi-lənat olub keçib boğazımıza? Niye cəsarət edib onun boynunun ardından vurub salmırıq eşiye!!! A canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yarayan bir əlifba düzəltsek yanı qiyamət qopar? Qafqazdan sənə yüz min bisavad müsəlman göstərim ki, nə məktəb görüb ve nə işqol, amma tamam meydanların ve restoranların qapısında viviskaların və içərisində stolların nömrələrini oxuyurlar. Və bir yerə məktub göndərəndə də paketin üstündə özləri yazırlar. Rus qəzetlərinin hürufatından oxuyurlar. İntihası dilini başa düşmürələr. Nə olar yanı biz də öz dilimiz üçün bir ele asan və hər seslerimizə görə bir hərfi olan əlifba düzəldək? Onda ərəblər gəlib bizi Qafqazdan qovalarları? Yainki bir günahı-kəbir etmiş olarıq? Göresen təzə müəllimlərimiz o qədər kordurlar ki, bu böyüklükdə nöqsanı görmürlər? Əger görülür, bəs niyə dinnirlər? Her kes mərc gəlir gəlsin, bu gün siz mene öz türk dilimizə yarayan mükəmməl bir əlifba verin, on ildən sonra mən sizə tek Qafqazdan yarım milyon qəzet müştərisi verim. Hə, gəl hünərin var, gəl mərc eləyek, onda bilərsən ki, müsəlman qəzetlərinin bağlanmağına səbəb nə emelədir, nə qəzetçidir, nə camaat, qarı nənənin buz üstündə yixildiğinə səbəb pişikdir, qəzetlərin də bağlanmağına səbəb əlifba!

Di gül, büz dodağuvu, nə qədər güleçəksən gül!!!

Çoban
"Molla Nasreddin", 22 avqust 1910, №32

PIŞIK

Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirleri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söyle, vaxtmız keçsin. Mən də başladım.

Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çok haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığımı tapşırıdı ki, bu günde canım dolma istəyir, bişir, nahara gələrəm, yeyərik.

Analığım dolma bişirməye başladı. Mən də mollaya oxumağa getdim. Nahar vaxtı gəldim. Atamı çox gəzledim ki, gəle bərabər nahar edək, gəlmədi. Mən isə acımdan ölürdüm. Analığımı yalvardım ki, bir az mənə yemək versin, vermedi. Kəpceyi başıma vurub qovdu və dedi:

– Atan gəlməmiş sənə bir zad yoxdur.

Dişarı çıxdım. Lakin acımdan gəzməyə halim yox idi. İlkindi keçirdi. Dəxi sabır edə bilmirdim. O biri qapıdan yavaşça girdim eve, dolmadan bir az cibimə doldurdum, dışarı ekildim. Divarın arxasında gizlənib yedim. Yeyib qurtarandan sonra ağlım başıma geldi. Fikirleşdim ki, analığım axşama dolmanı görecək, yeyildiyini anlayacaq. Məni atama kefi istədiyi kimi döydürəcək. Düşündüm: mən nə qayırum, qurtulum. Xeyli fikirləşəndən sonra bizim oğru pişik (o da, görünür, acliqından oğurluğa çıxmışdı) yanına geldi. Yavaşca tutub mətbəxə saldım. Qapını möhkəm qapadım. Özüm də gəlib analığının yanında oturdum. Bərabər atamı gözledik, ki, cəlsin, nahar edək. Axşama yovuq atam geldi. Analığım mətbəxə yürüdü. Bir az sonra dizlərinə vura-vura gəldi ve ağlayan kimi edib dedi ki, torpaqlar başıma, yanı qara, gəbərəcək pişik dolmanın hamısını yeyib. Atam açıldı. Süpürgəni aldı. Hamı bərabər pişiyi döyməyə getdik. Qapını qapadıq. Atam süpürgə ilə, analığım başmaq ilə pişiyi o qədər vurdular ki, harada gizlənəcəyini şaşındı. Miyo... miyo – deyə yanlıq bağırdı. Özünü bu bucaqdan o bucağa vururdu. Analığım tutmaq istədi, etəyi ilişib arxası üstə yixildi. Atam daha da açıldı. İstədi ki pişiyi ləp öldürsün. Pişik qandı ki, qurtulmağa çarə yox, birdən atamin üstüne tullandı. Əllərini ele bərk cirmaqlaçı ki, qan axmağa başladı. Atam gördü ki, işin orası deyil, qapını açdı, pişiyi azad etdi.

* * *

Men hekayemi qurtardım. Sonra Meşedi Mozalan bəyə dedim ki, sen çox yerlər gəzmişsən, çox kitablar oxumuşsan, əqilli bir zad söylə mən də eşim.

Meşedi Mozalan bəy:

— Lağlağı, Bakının üstündə “Hilal”^{*} niyə elə lekəlidir? Aferin deyərəm bilsən.

Mən:

— Beləcə camaatdan utanıb əlini üzüne tutub.
— O da bir yenilikdir, lakin elə deyil.
— Beləcə meherrəmlikdə Bibiheybətde başını yarib.
— Aferin, indi bildin. “Ari”nın⁷³ da vizvizini eşidirsənmi?
— Eşidirəm, ne var? Yoxsa o zarlıtnı da musiqiyə oxşatmaq istəyirsən. Axır mən sənə dedim ki, ağıllı-başlı şeylərdən danış. Sen götürüb uşaq işlərindən söz açırsan.

— Yaxşı, onları buraxaq. Sən bu yazıçıların və ağıllı-başlı adamların sözlerinə nə deyirsən ki, hey deyirlər: “Adam elə yazmalı, elə müləyimənə söyləmeli ki, heç bir kəsin əqidəsinə, adətinə, işinə, nefinə toxunmasın, kefinə deyməsin. Məsəlen, arvadlarımızdan danışanda nə bədə “hicab” sözünü dilinə gətiressən. Əger gətiressən milletə, insaniyyətə xəyanət etmiş olursan. Çünkü camaat səndən, həm de maarifdən nifret edər, uşaqlarını oxutmazlar. Arvadlardan danışanda ancaq oxumağın yaxşı olduğunu deyesən. Oxuyandan sonra nə cür olacaqlar, nə edəcəklər, burasının üstünü açmayıasan. Bir sözə, qasıqıarkən göz çıxarmayanən.

— Mənə qalsa onlar “Keçəllər mehəlləsinin” və “Şeytanbazanının” sözləridir. Çünkü “Hicab”⁷⁴ məsələsindən sonra qızların oxumaları, xüsusilə rus işkollarına getməleri daha çox artdı.

— Yoldaş, doğrusu onların sözleri mənim də beynime batır. Hər şey gərək yavaş-yavaş ola. Bu cahil camaata birdən-birə hər şeyi demək olmaz. Onlardan ayrılmak da olmaz. Onlar məscidlərde mərsiyyə oxudurlar, sen də qəzetini gərək mərsiyyə şeirləri ilə doldurəsan. Mollalar bilməye-bilməye xurafatı din-ehkam deye vez edirlər, sen də gərək bili-bili hedərən-pedərən ilə “va şeriatə” ilə camaati öz tərəfinə çəkəsen. Görmürsən, yaz gəlməmiş çiçək açılmış. Vaxt gəlməmiş İran oyanır. Məgər təkamül qanununu danırsanmı?

* 1911-ci ildə Bakıda çıxan “Hilal” qəzeti işarədir.

Görünür, İran güclü təpmə və zor görməyib, yoxsa nəinki oyanmaq, bir-iki addım da o yana tullanar. Fransa, osmanlı inqilabı, yəni ora pişiklərinin cirmaqları olmasayı, o məməkətlər bu gün bu haletdəmi olarlardı?

— Osmanlı inqilabı ilə pişik cirmağının nə münasibəti?

— Münasibəti budur ki, döyülməkdən, xurafatdan, esarətdən, cəhəldən qurtarmaq üçün arabir “cirmaq” da lazımdır. Bir kərə qüvvətli, keskin bir əl meydana çıxıb ona mane olanları cirmaqlasa, sorakılara yol açılar, iş asanlaşar.

— Boş fəlsəfə, daha doğrusu, sefsətə: insan niyə işini elə tutur ki, cirmaqlanmağa möhtac qalır. Ağlılı adam sözlerini elə müləyimənə və yavaş-yavaş söyleyə biler ki, heç kəsin əqidəsinə, adətinə toxunmaya, nifret qazanmaya. Heç özü rahət eyleyə, həm də işini göre.

— Bu sözler Şəki mollalarının sözleri kimi zahirən xoş, batılış boşdur. Həzret Məhəmmədden, Musadan, İсадan, Qalileyden, Tolstoydan, İbn Rüşddən, Midhet paşadan, daha böyük peyğəmber, alim və həmiyyətli kimlər var? Görək, bunlar camaatla nə cür rəftar ediblər. Halbuki həmişə bunların izləri ilə getməye, bunlara tabe olmağa can atırıq. Əger Həzret Məhəmməd öz ata-babasının, öz qonşu və camaatinin əziz və müqəddəs olan əqidələrinə, adətlərinə, dolanmaqlarına toxunmayıb, onların xoşuna gedəcək surətdə yavaş-yavaş rəftar etsəydi, camaatın öldürməyindən qurtulmaq üçün gecə ilə Mədinəyə qaçmağa məcbur olarmıdı? Əger həzret Musa firon və camaat ilə müləyimənə dolansayıdı, daha çöllerde qalarmıdı?

Əger həzret İsa milleti ilə xoş keçinseydi, onların əqidəsinə toxunmasayıdı, dar ağacından asılıb ölürdəmi?

Əger həzret Zəkeriyyə öz camaatına “bəli-bəli” deyib müdara etseydi xızarlanıb tələf olarmıdı? Əger həkim Qaliley dönyanın herləndiyini inkar edib xoş rəftar etseydi, dırnaqlarından çəkilərdəmi? Əger İbn Rüşd, İbn Sina mollaların və avamın ziddinə danışmasayıdilar, təkfir olunarmıdılar?

Əger Midhet paşa ümumin fikrine riayət etseydi, zindanda köməksiz qalıb boğularımı? Əger Tolstoy öz əqidəsi üstə durmasayıdı, kilsələrdən qovularımı? Dəxi hansı birini sayım!

— Dəxi bir zad lazımdır, peşman oldum pişik hekayəsinə qulaq asmağa. Ax pişik, pişik.

Lağlağı

“Molla Nəsrəddin”, 1911, №3

EY İRAN

Ey müctehid və xan menbəyi İran! Ey din və xeyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhne adətinizi, köhne xasiyyətinizi, köhne xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırınız, firəngməab cavanlara yol verib, qırmızı saqqallıları dala buraxdırınız. Amerika dinsizlərini getirib beytül malı olanlara tapşırınız. Ey min ildən bəri, firtinalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, "məclisində" ancaq yetmiş iki əmmaməli qoyduñ, üç-dörd ay əvəzinə məclisde ancaq bircə ay yas tutub baş yardım? Sərdar Əsəd əvəzinə Sinədərə hökumət tapşırın!

Lakin ey minlərcə ildən bəri məzher, mehdi, qiamları köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtin bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cenubdan sənə doğru serin və xoş yellər əsməyə başlayır... Azəbaycan havasını dalgalandırır, ləpələndirir. Daba bundan sonra arxayın ol! Arxayın ol ki, nə baş çapmağına, nə mərsiyəxanalarına, nə də müctehidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.

Ey başı əmmaməli müqəddəs İran! Hazır ol ki, gözlədiyin günler yaxınlaşır.

"Molla Nəsrəddin", 1911, №3

TƏŞƏKKÜR

İndiki islam üлемası arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsəlesi idir.

Bu eylem əhəmiyyətli bir məsələdir ki, həyatı-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qet olunub qurtulmasını hər sahibi-maarif kimi mən də arzu edərdim. Lakin bunun üçün "cəsarətli", elmlı, nüfuzlu bir fazılın vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə "sətrin" şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxbı aşkar deməyə cəsarət eləmirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyin

əfəndi⁷⁵ həzrətleri "Səda"⁷⁶nin 10, 11, 12, 13-cü nömrələrində alimanə nəşriyyatı ilə "sətrin" şəri olmadığını, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şəri dəlləller ilə isbat və bəyan edib məqami-fitva pənahidən bu çətin məsələyə nəhayət verdi.

Bu münasibətlə Müfti əfəndi həzrətlerine tərəqqeyi-milliyəmiz namine ərzi-teşəkkür edərim.

Ömar Faig Nemanzada
"Molla Nəsrəddin", 25 yanvar 1911, №4

SÖHBƏT

Bir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında

Mütəəlli mə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də "İşıq" qəzetimiz var. Bundan sonra her ixtiyarımızı, her hüququmuzu istəyəcəyik. Razi olmayıacayıq dəxi kişilərin kefincə eşir olaq. "İşıq"ın çıxmışına dünyalar qədər sevinirəm. Sağ olsun Xədice xanım!⁷⁷

Müəlli mə. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədice xanım 3-cü nömrədə nə yazır: "Biz şəriəti-islamıyyə müvafiq eməl etmək arzu edirik". Madam ki, şəriətə müvafiq eməl istəyirsiniz, o vaxt kef genə bizimdir.

Mütəəlli mə. Bu nə söz, şəriət kişilərin kefi deyil ki?

Müəlli mə. Kefi deyilsə də, kefinə müvafiqdir.

Mütəəlli mə. Heç vaxt!

Müəlli mə. Her vaxt!

Mütəəlli mə. Başa düşmürəm, bu nə cür ola biler?

Müəlli mə. Nə cür olacaq, şəriət kitablarında açıq yazılıbdır ki, kişilər arvadların qıvamı sahibidir. Namaz qılmasanız döyərik, oruc tutmasanız söyərik, rüsxətsiz evdən bir addım atsanız enginizi ezerik. Kefimiz istəyəndə boşarıq. Birimci arvadın yaşı bir az ötəndə onu aşxanada buraxıb ikincisini, üçüncüsünü, hətta dördüncüsünü də alarıq.

Mütəəlli mə. Öylə, amma eşitmışəm ki, şəriətə müvafiq ikinci arvad almaq çox çətin.

Müəlli mə. Çətin o vaxt olardı ki, heç rüsxət olmuyaydı. İndiki var, yol tapmaq nə çətin şey? Allah "hiyleyi-şəriyyəmizə" bərəkət versin.

Müəllimə. A müəllim əfəndi, siz bu gün lap özgə cür danışsınızuz.

Müəllim. Söz açıldı da deyirəm. Cox da sevinmə ki, "İşiq" çıxdı, insanlıq yolu ilə istədiyimizi elərik.

Görürsən, İstanbulda bir xanım fotoqrafiyasını aldırımış ki, uzaqda olan bacı-qardaşına göndərsin. Bu xəbəri "İşiq" duyan kimi bax o xanım üçün nə qiyamətlər qopartdı. O xanımı şəriətdən çıxmış bir böyük günahkar hesab etdi və həqqi də var idi.

Müəllimə. Bağışlayınız, bunda yanlışlıq olmalı. Fotoqraflar çıxartmaqdə nə var? Xədicedə xanımın özü də çıxarıbdır. Özü de Tiflisde hemişə üzüaçıq gəzirdi. Avamı aldatmaq üçün ikiüzlü olmayı Xədicedə xanima layiq görmürəm.

Müəllim. Öyle, amma Xədicedə xanım bu gün "müherrirə" oldu, borcudur ki, ele yazsın, şəriət xadiməsi görünsün.

Müəllimə. Öyle isə atamın sözü həqdir ki, deyirdi: müsəlman müherrirlerinin öz emel və əqidələri ilə yazıları arasındaki fərq mölələrin ağ sarıqları ilə qara qətbləri arasındaki fərqdən artıqdır.

Müəllim. O bəhsləri buraxaq, "İşiq"ı oxuyun, görək nə qanırsınız.

Müəllimə. 3-cü nömrə 7-ci səhifə: "Mədəniyyət və tərəqqi bizim qabağımızı kəsen nədir?" Müəllim əfəndi "rahində" sözünü başa düşmədim, nə deməkdir?

Müəllim. "Rah" farsıdır, yol deməkdir.

Müəllimə. Öyle isə onu yazan Heyat xanımın sualına mən cavab verim: "Mədəniyyət və tərəqqi rahində bizim qabağımızı kəsen "yol" sözünün yerinə bilgi satmaq üçün "rah" yazanlardır".

Müəllim. Bir az daha oxuyunuz.

Müəllimə (oxuyur). "Zülmət niqabı bizim ruyimizdən götürülməyəcəkmi?" Burada da "ru" sözünü bilmədim.

Müəllim. Türkçə "üz" deməkdir.

Müəllimə. Öyle isə zülmət niqabı bizim üzümüzdən o vaxt götürürler ki, öz "üzümüzün" qədrini bilmək və üzümüzü tanıtmamaq üçün "maska" keçirməyək. Burada gene atamın sözleri yadına gəldi. Rəhmətlik deyərdi ki: "Müsəlman elinə qəlem aldımı, deyəsən özgələşir, türklüyündən, özlüyündən çıxır. Axtarır ki, hardabır erəbcə, farsca söz varsa tapıb yapsın". Dogrudan da belədir, budur Xədicedə xanım yazır: "Əli əlcəməli qəsəbi-hüquq..."

Müəllim. Hər şeyin gözəlliyi çövlündən, işindən bilinər. Məsələn, arvadin gözəlliyi elindən, kişinin bigalarından (müəllimin bigları

gözəldir), yazıçının böyüklüyü və hüneri də türk sözlerine fars və erəb sözlərini qarışdırırmışından bilinər.

Müəllimə. Böyük milətlər qalsın, qonşumuz gürçü və ermənilər belə bu bəhsi yüz il əvvəl qurtarıblar. Amma heyif ki, biz indi başlayıraq. Qərəz, buraya keçək.

Müəllim. Öyle qanıram ki, siz üzüaçıq gəzməyə də tərefdarsınız?

Müəllimə. Əlbəttə, kim öz heyə və ismetinin yoxluğundan qorxursa və kim özünü saxlaya bilmirsə, qoy onlar qapansın. Bəli zülmət niqabını, bu vəhşi adəti, bu uşaq oyuncağını götürək.

Müəllim. Sonra din?

Müəllimə. Din ağlıdır, ağla yaraşmayan gərek dinə də yaraşmasın.

Müəllim. Şeytanın da eqli çoxdur, amma din və yoldan çıxdı. Görünür, siz də öylə istəyirsiniz.

Müəllimə. Şeytanın ağı olsayı, ilanın ağızından cennətə girdikdən sonra bir də çıxbı basını bələlərə salarımdı?

Müəllim. Qədri, yazılı öyle imis.

Müəllimə. Bəlkə biz arvadların da qədri yalançı hicab niqabını atmaqdadır.

Müəllim. Siz məktəblilər ilə şeytan da başarmaz. Şükür Allaha ki, Xədicedə xanım sizə oxşamır.

Müəllimə. Xədicedə xanımın qələminə baxma, üreyinə bax. Bax ki, hər nömrəsinin birinci səhifəsində balaca qızə işığı göstərən arvadın nəinki üzü, hətta döşü də açıqdır.

Müəllim. Hələ ver görüm ("İşiq"ı alıb baxandan sonra). Tfı şeytan sene, atalarımız onunçun deyiblər ki: "Ata, itə, arvada inanmaq olmaz".

(Sonra lazımla olsa yazıläcaq).

Laglagı

"Molla Nəsrəddin", 9 mart 1911, №10

FELYETON

"Yeni irşad"ın 20-ci nömrəsində Gence şəhərində H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Naschin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünkü o dili men oxumamışam. Ancaq zehnənə bunu anladım ki, Gencədə müsəlman cavanları rus dilində bir qəzet çıxartmaq isteyirləmiş. Nasehin də xoşuna gelmir

ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq isteyirlər. Çünkü həqiqət, rus dilini baqqal Kerbelayı Əsədmi, əllaf Hacı Goyüşmü, yoxsa bezzaz Səməd başa düşəcək?

Naseh belə yazır və belə başa düşür. Amma "Molla Nəsrəddin" özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör ne deyir?

"Molla Nəsrəddin" deyir ki, eger dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə birce Naseh yazdığı dilde çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bezzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırdı gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kerbelayı Sadığın canına ki, Naseh yazan qəzeti bezzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılın qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə və bezzaz dükənində çitlərin üstündə yazılın açıq və aşkar rus hərflerinə aşına olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir metləb çıxartsın.

Bu hələ indi belədir, amma bir az da belə getsə, bir az da işşadlarımız poçtadan gələn məktubların dilinə əhemməyyət verməyib tələsik mətbəəye göndərsələr, o vədə çox çəkməz ki, Gəncədə baqqallarımız və bezzazzlarımız qəzet oxumaq isteyəndə, elbəttə və elbəttə, rus qəzeti axtaracaqlar, o səbəbə ki, müsəlman qəzətlərimiz oxunmaq üçün yazılımlar, şöhrət üçün yazılırlar.

Çox təəccüb.

Hər kəsden soruşuram ki, niyə müsəlman qardaşlar əlinə qələm alanda çıxırlar gøyün üzünə – heç biri cavab verə bilmir. Ancaq bu gün dostum "Yetim cüce" menim bu sualıma belə cavab verdi:

– Müsəlman dər əslesən insan bud, ma xastım ki, müttəfiq, müttəhid, sahibi-eql, elm və ədəbi eliyək. Əlif ki, əlaməti insaniyyət idi, əvvəlindən və ortasından atdıq, "nsən" oldu, yəni özgələr sual əldədilər: na sen? O səbəbə s ki, əlaməti-eql və şüur idi və iki nunlar ki, əlaməti-ittihad və tərəqqi idilər, yəni atdıq, yerində bir şey qalmadığından labüd, laəlac *m* ki, müxəbbətlik, *s* səfalet, *l* lallıq, *m* məzlumluq, *a* axmaqlıq və *n* ki, naümidlik əlamətləri idi, *be* yekcə cəm kərdim, müsəlman şod, yəni müxəbbət, səfih, lal, məzlum və axmaq dərhəli-hazır və dər zəman ayende...

Allah Gəncə mədrəseyi-ruhaniyyəsinə bərəket versin.

Lağlağı

"Molla Nəsrəddin", 8 oktyabr 1911, №35

Xatiralar



ŞƏKİDƏ

(1894-1896)

1894-ün payızı idi. Tiflisden Yevlaxa, oradan Şəkiyə yollandum. Yevlax-Şəki yolunun palçığı, etrafındaki çilpaq dağların qəmli görünüşü, ağacsız, kölgəsiz düzlərin “sərab”ları məni marağa salmış, bu gedişimə peşman olmuşdum. Gün batmaya yaxın Şəkini etəkleri üstündə tutan Xan yaylağının təpəsi görünmeye başladı. Bir az sonra yuxarıdan aşağıya doğru uzanan geniş, ağaçlı bir yamacda bir çox ev səpintiləri gözə çarpardı. Şəki idi. Ağacsız, kölgəsiz, susuz, daşlı-palçıqlı, tozlu, darıldırı bir yoldan sonra Şəkinin çöldən görünüşü, bir az qabaqqı peşmanlığının tələsikli olduğunu bildirdi. Faytonumuz uzun bir dərənin kənarı ile yuxarı doğru çətin qalxırdı. Bərk şaqıqlıdan qamçılarım köməyi ilə atlarımız Yuxarı Cümə məscidinin yaxınlığında dayandı. Faytondan düşüb Mustafa Bədəlova⁷⁸ qonaq oldum. Bu şəxs, bu tacir Şəkinin gənc ziyanlarından biri idi. İlk günlərdə camaat ve şəher xüsusunda bundan xeyli məlumat aldım və iki-üç gün sonra da özüm şəhəri gezdim.

Hər köhnə şəher kimi Şəki də təbii müdafiəçilərin – iki hündür təpənin qoltuqları altına sıxlımsı, bağçalı, bulaqlı, havası gözel, 20 min nüfuslu bir şəhərdir. Yuxarıdan – Xan yaylağı etəklerindən enib şəhəri ikiye bölen bir kiçik çayın meydana getirdiyi bir dərə şəhəri görünüşcə ikiye böldüyü kimi, türk olan bir camaati da sünni və şia adı ilə ikiye bölmüş, onların axund və əfendilərini bir-birindən ayırmışdı. Şəhərin yuxarı məhəlləsində, köhnə halını mühafizə edən Xan sarayı Şəkinin üzünü ağardacaq tarixi binalardan biridir.

Xan sarayının divarları üstündə gördüğüm nəqşlər, suretlər o vaxtin senetini, siyasi və ictimai dərəcəsini çox aydın göstərirdi.

Aşağı məhəllələrdəki bir çox böyük-kiçik ipək zavodları ilə el iş dəzgahları, çoxlu mağaza və dükənlar buranın bir ticarət şəhəri olduğunu bildirirdi. Cümə məscidlərinin böyüklüyü, məhəllə məscidlərinin çoxluğu mədrəsələrinin bolluğu camaatının dinçiliyinə birər şahiddir.

Bu dinçi, lakin hər biri bir sənət yiyəsi olan camaat son vaxtlarda, elmin lüzumunu anlayaraq bir maarif cəmiyyəti təşkil etdi. Hemin bu cəmiyyət öz məsuliyyəti altında milli bir məktəb açmaq üçün hökumətdən rüsxət aldı və Qafqazda ilk dəfə olaraq üsuli-cədidi üzrə nizamlı, milli bir türk məktəbi açdı və bu özgə şəhərlər üçün də gözəl bir örnek oldu.

Yuxarı cümə məscidlərinin yanında daşdan tikilmiş dörd otaqlı ikiqat bir binanı məktəb üçün düzəldtilər. Məscidin böyük, geniş həyəti isə şagirdlərin oynamaları üçün gözəl və münasib bir meydandır.

Bir-iki həftəyə qədər məktəb hazırlıqlarını görüb dərsə başladıq. Məktəbdə 200-ə qədər şagird yığıldı. İstəyenlər daha çox idi. Lakin yer yox idi.

Maarif cəmiyyəti həm öz üzvlərindən, həm də özgələrindən ianə yığırıldı. Məktəb həmin bu ianələr, məktəb şagirdlərindən alınan oxumaq haqqı ilə idarə olunurdu. Oxumaq haqqı – varlı çocuqları üçün bir manat, ortalar üçün on şahı, yoxsul çocuqlarından isə haqqı alınmazdı.

Məktəbin hər dörtlü maddi və mənəvi işlərində bu cəmiyyət məsul idi. Bütün Qafqazda birinci dəfə olaraq açılan bu dörtlü, nizamlı milli bir məktəb Şəki ziyalıları üçün bir fəxr idi. Çünkü belə milli bir türk məktəbi hökumətin yürütdüyü politikaya tamamilə zidd idi. Görünür, hökumət idarələrindəki türk qulluqçularının və gözüaçıq ziyalı alverçilərin böyük təsirleri olmuşdur.

Cəmiyyətin üzvləri: Qazi Mehəmməd əfəndi, Hacı Zəkeriyyə Quliyev, Hacı İlyas, Hacı Süleyman, Bədelov Mustafa və Mehəmməd, Hacı Əziz, Hacı Cəlil Sadıqov, Ağamusa, Hacı Məhərrəm, Hacı Salam, Hacı Hüseyn bey, Hacı Rza, Hacı Manaf.

Məktəb müəllimlərinin məvacibləri, məktəbin təmiri və özgə ehtiyaclarının hamısı maarif cəmiyyətinin tərəfindən görülürdü.

Məktəbdə dörd müəllim vardı: şagirdlər və biz müəllimlər günorta namazını her gün Cümə məscidində camaatla birlikdə qılırdıq. Daha doğrusu, qılımağa məcbur olurdum. Burada dinçi camaatin arzusuna böyük rol oynayırırdı. İlk vaxtlarda buna əhəmiyyət verməmək, məktəbi bağlamaq, maarifdən uzaqlaşmaq deməkdir. Buna görə müvəqəten səbir etmək, mövhumata yavaş-yavaş və ancaq maariflə balta vurmaq lazımdır. Elə də oldu.

İlk illerde məktəb adətən şerit ocağı idi. Çox vaxt şagirdlərin ataları destə-dəstə məktəbə gelib Quran və şerit dərslərinə qulaq asarlardı. Bir çox böyüklərin belə bilmədikləri şerit qaydalarını balaca şagirdlərin ezbərdən bilmələri onları heyran salardı. Yaxşı səsle Quran oxuyan şagirdler məktəbdə birinci sayılır və onları hər kəs barmaqla göstərirdi. Hətta belə şagirdlərin ataları belə camaat arasında hörmət görərdi.

İlk vaxtlarda məktəbdə namaz, Quran, şerit, bir özgə dərslər de vardi. Lakin şagird ataları onları da xoşlamazdır. Hətta beziləri şerit dərslərindən başqa oxunan dərslərin qaldırılıb yerlərine şerit dərslərinin oxudulmasını tələb edirlər. Fanatizm bütün varlığı ilə hökm edirdi. Ancaq men darixmır, səbir edirdim. Bilirdim ki, dinc camaatin bu istək və qaynaması müvəqqətidir. Onu yavaş-yavaş elə almaq asandır.

Doğrusu, əger gələcəyə ümidiyim olmasayı və məktəb ilk vaxtlarındakı kimi davam etseydi, orada heç də dayanmayıb başqa yere gedərdim. Çünkü bu cür yeni üsul öyrətme yeniliyi – yeni mədəniyyətə yox, köhnəliyi yeniləmeye, fanatizmi artırmaya çalışmaq deməkdir ki, bunun olmasından olmaması daha xeyrli olardı.

Məktəbdə dörd müəllim vardı: 1) mən; 2) Şeyxzadə Hacı Məhəmməd əfəndi; 3) Molla Tacəddin; 4) Qəzenfer.

Şeyxzadə Şəkiyə məndən bir az qabaq gelmişdi. O, axalsixli idi. Qarsda mədrəsədə oxumuşdu. Qabaqcə Axalsixda Azqur kəndində imam və duxovnı idi. Məktəb təhsili yoxdu. Ancaq öz-özünə yeni məktəb kitablarını, yeni qəzet və əsərləri oxumağa həvəslı, yumşaq dilli, yaxşı Quran oxuyan, həm də Hafız idi. Camaatin ruh və arzusuna uyğun rəstər edərdi. Buna görə də avam camaatin hörmətini qazanırdı.

Molla Tacəddin şəkili imamzadlardandı. Mədrəsələrdə az-maz oturmuş bir molla idi.

Qəzenfer qarabağlı, seminariyanı qurtarmış gənc bir müəllim idi. Biz müəllimlər öz aramızda dördillik ibtidai bir məktəb programı yazdıq və dərs cədvəli düzəldik. Bize gələn çocuqların içinde məhəlli məktəblərində üç-dörd, hətta beş ilə qədər oxumuş çocuqlar da var idi. Məktəb şagirdlərini biliklərinə görə dörd sinifə böldük:

1-ci sinifde – türkçə, Quran, şeriet.

2-ci sinifde – türkçə, hesab, Quran, təcvid*, şeriet.

3-cü sinifde – türkçə, rusca, hesab, Quran, təcvid, şeriet.

4-cü sinifde – türkçə, rusca, hesab, gödək tarix, coğrafiya, imla, Quran, şeriet.

Quran, şeriet, təcvid dərslerini Şeyxzadə, əlifba ve ilk türkçə qiraeti Molla Tacəddin, ruscanı Qəzenfər, türkçə, tarix, coğrafiya, hesab və imla dərslerini də mən verirdim.

İlk vaxtlarda mənim verdiyim dərslerden çocuq ataları əsla xoşlamırlardı. Birinci, ikinci siniflərdə şeriet dərsi, əlbəttə, vaxtsız və lüzumsuz idi. Lakin hər kəsin istədiyi Quran və şeriet idi. Buna görə də birinci sinifde şeriet ağızdan, əzberdən öyrədildi. İkinci ildən dördüncü sinifin şagirdləri tarix və coğrafiya dərslerindən maraqlanmağa və bunlara əhəmiyyət verməyə başladılar. Bir az sonra isə coğrafiya və tarix dərslerini yaxşı bilənlər məktəbdə adlanmağa, Quranı əzberleyən yaxşı səslerin şöhrətlərini dayandırmağa müvəffəq oldular. İş bununla qalmadı.

İki il qabaq coğrafiya dərsini istəmeyən ataların namaz qıldıqları yerin divarları çocuqlar tərəfinden çəkilən boyalı xəritələrlə bəzənməye başladı. Hələ tarix dərsi ümumiyyətlə, şagirdlər, xüsusilə bezi şagird atalarında maarif və mədəniyyətə qarşı böyük istək və rəğbat oyandırdı.

Mənim verdiyim dərsler içində o vaxtlara məxsusi bir də imla dərsleri vardi. Men bu dərsi öz düşüncə və məsləkim üçün mədəni bir təbliğat – propaganda vasitəsi etmişdim.

Qabaqlarda bu mövzunu şagirdlərə hekayə suretində anladır, sonra onu cümlə-cümle təkrar edib yazdırırdım. Sonralarda isə istenilen mövzunu hekayə kimi söyləyib anladır, sinifdə iken özlerine əzberdən yazdırırdım. Şagirdler mövzu yazmaq üsulu öyrənəndən sonra Avropa mədəni həyatına, azadlıq və hürriyyətə, sultan və çar istibdadına, özümüzün cəhale dayandığı cəhaləti yuxraq, eyni zamanda yeni elm və onların agentləri olan mollaların cəhalətdən istifadə etdiyinə, istibdadı yuxraq üçün qabaqcə onun dayandığı cəhaləti yuxraq, eyni zamanda yeni elm və yeni texnikani mənimsəməmiz lazımlı olduğuna dair mövzular verir, yazdırırdım və bu yazıları evlərində ata və qardaşlarına, hətta qohumlarına da oxumalarını tapşı-

* Təcvid – Quran düzgün tələffüzüle oxumaq

rirdim. Bu yol ilə onlarda elmə, azadlıq və hürriyyətə az-çox həves oyandırmağa çalışırdım. Bu dörlü çalışmanın nəticəsində gördüm ki, şagirdlər tarix və coğrafiya dərslərini sevə-sevə oxuyur və onlara olduqca əhəmiyyət verirlər. Bu da o deməkdir ki, onların düşüncələrində bir dəyişiklik emələ gelmiş və bu yolla məktəb dincilikdən yavaş-yavaş uzaqlaşış az-çox bir elm ocağına oxşamağa başlamışdır. Bu o zaman üçün az bir müvəffəqiyyət deyildi.

Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünnişəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid və qayğıların cənnat və cəhennəmə, bütün yad və xeyalların köhnəliyə bağlılığı bir vaxtda bir məmlekətde ilk açılan bir milli məktəbdeki müvəffəqiyyət ancaq bu qədər ola bilerdi. Bu Şəki üçün bir tərəqqi idi, bu tərəqqi az və kiçik də olsa, Şəki üçün böyük fəxr idi. Çünkü o vaxtlarda onun yaşdaşı olan Gence, Şamaxı, Quba, Lənkəran və başqa şəhərlərdə nizamlı bir milli məktəbin özü deyil, adı belə yox idi.

Hələ dördüncü sınıf şagirdlərinin öz qohum və qonşuları olan mədrəsə tələbələri ilə: Avropa və hünerli qonşular nə ilə qabağa getmişlər? İndiki və gələcək zaman mədrəsənimi isteyir, məktəbimi? Bu zaman yalmız din elmi ilə yaşamaq olurmۇ? Yeni davalarda köhne silah ilə davarı qazanmaq mümkinmü! – kimi sorğular üstə mübahisəyə girişmələrini eşitdikcə mənim qoltuqlarımı qabardacaq olurdu.

Hökumətin bu milli məktəbə mane olmasına gəlince, ilk illerde məscid yanlarında birər kiçik mədrəsələrdən başqa bir şeyi olmayan bu kimi məktəblərin hökumətə qarşı bir qorxusu yox idi. Bunlardan heç bir şey gözənlənməzdi. Xüsusilə məktəbin maarif müdürüyinə gönderilən dərs programında dini dərslerin çoxluğu, hələ bu ruscanın olması hökuməti bir o qədər şübhələndirmirdi. Bununla beraber, məktəb həmişə maarif müfettişinin diqqəti altında olurdu. Hökumətə verilen programda tarix dərsi yox idi. Buna görə də İstanbuldan getirilən kitablar məktəbdə gizli oxudulurdu. Ehtiyat üçün bu kitabların cildləri ciril, Baxçasarayda çap olunmuş kitabların cildləri içine qoyulurdu.

O vaxtlarda on çətin məsələ məktəblər üçün kitab tapmaq idi. Qafqaziyada çap edilmiş türkçə məktəb kitabı yox idi. İster Türküstən, Krim, isterse də, Qafqaz üçün məktəb kitabı Baxçasarayda "Tərcüman", sahibi İsmayılov bəy Qasprinski⁷⁹ tərəfindən çap edilən türkçə qiraət ilk hesab, coğrafiya kitabları idi.

Şəkide bu ilk yeni üsul məktəbini sünnilər açmışlardı. Şie dövlətlərindən buraya ianə edənler, çocuq verenler var idi. Ancaq çox az idi.

Vaxtile Gəncədən gəldiklərindənmi, nədənse "Gənceli" adını qoyub orada sünnilərdən ayrı yaşayan şie türkləri sünnilərin təreq-qiyə doğru olan yeniliklərinə yad qalmadılar. Bir az sonra onlar da özlerinə məxsus ayrıca bir məktəb açıdalar.

Qori məktəbini qurtarmış qarabağlı Tehmasib adlı bir müəllimi dəvət etdilər. Şielerin bu terpenişləri çox dəyərli idi. Çünkü boş xəyalet və mövhumat üzərində bir-biriləri ilə bir çox əslər çarpışan bu iki eqidə sahibi indi heç olmasa, maarif yolunda yarışa girişib maarife doğru gedirdilər. Bundan sonra bu məktəblərdən uzaq olan "Qişlaq"da özünəməxsus üçüncü yeni üsul məktəbi açıldı. Müəllimi axisxalı Yusif əfəndi adında yarı mədrəsə, yarı məktəb görmüş bir gənc idi.

Bu məktəblər az vaxtlarda o tövr adlandı ki, oxumaq üçün kəndlərdən buralara bir çox çocuq gəlməyə başladı. Heyif ki, şəhər məktəblərini artırmaq və kəndlərdə təzələrini açmaq üçün müəllim yox idi.

Şəkide bu türk milli məktəblərindən başqa bir də çox qabaq açılmış şəhər məktəbi vardi. Burada dərslər ancaq rus dilində verilirdi. Bundan en çox erməni qonşular xeyir görürdülər. Türklerdən ancaq bir neçə şagird tapılırdı.

Az vaxtda camaatin rəğbətini qazanan bu yeni üsul məktəbləri hökumət məktəbləri kimi səliqəli, nizamlı, program və planlı idi. Lakin doğrusunu söylemek lazım galırsə, bunlarda pedaqoji deyilən oxutma üsulu gərkincə bilən müəllim yox idi. Həkimiz birer təsdüflə, yaşamaq dərdilə müəllimliyi atılmışdıq. Və müəllimliyi də burada öyrənmişdi. Mən öz payıma bunu boynuma alır və çocuqların mənə müəllimliyi nə cür öyrətdiklərini məktəbdə keçən gülməli bir vaqıə ilə anlatmaq istərem.

Məktəbdə en çətin hesab və tarix dərsləri sayılırdı. Lakin bir təsadüf məktəbimizin dərs vermək üsulunda böyük yanlışlıklar və əskikliklər olduğunu öyrətdi.

Bir gün yuxarıdakı qatda hesab dərsi verirkən qulağıma aşağıdakı qatdan inilti və ağlama səsləri geldi. Qabaqca buna əhəmiyyət vermediimsə də, hıçkıraq və ağlamaların qabarıb yüksəlməsi dərsi

buraxıb aşağı enməyə məcbur etdi. Endiyim otaqda molla Tacəddin əlifba dərsi verirdi. Mən qapını açıb müəllimin rüsxəti ilə içəri girdim və qəsdən dalda oturaraq dərse davamını rica etdim. Mən bir tərəfdən müəllime qulaq verir, o biri tərəfdən ağlayıb sızləyanların, ümumiyyətə, balaların hallarına, dərs dinləyişlərinə diqqət edirdim. Bu deqiqədə anladım ki, balalarda həvəs, istək, azadlıq, şənlik deyilən hallardan zərrə nişan yoxdu. Ancaq hamisində sillə qorxusu, qulaqburma acısı, çımdıklemə sanması ilə kor-korana itaət etmək xəstəliyi var. Ətrafıma diqqətlə göz çalıb gördüm ki, biri göz yaşını silir, o biri qızarmış qulağını tutur, daha o biri bayırı çıxmaga utanğından əlini önündə tutub titrəyirdi. Molla üzünü o yana çevirdikcə balalar mənə doğru baxıb məndən ədalətən kömək gözləyirdilər.

Molla doğrudan da, elə bir dil üsul ilə dərs verirdi ki, böyüklərin belə qusacağı gelirdi.

Mən burada dərs vermək sisteminin yaramazlığını, bunun mütləq dəyişdirilməsinə qənaət hasil edəndən sonra balaların yanında mollaya heç bir söz deməyib yavaşça çıxdım. Axşam müəllimlər şurasını çağırıldım. Əlifba və qiraət öyrətmə üsulunun çox yaramaz bir təhərdə olduğunu, ümumiyyətə, məktəbdə pedaqoji üsulun yoxluğunu anlatdım. Nəticədə yükün ağırlığı yenə mənim boynunda qaldı. Şura nümunalıq əlifba verməyi mənə buraxdı. Doğrusu, mən də darülmüəllimən görməmiş, pedaqojidən xəbərsiz idim. Lakin mən Darüşşəfəq kimi böyük bir məktəb qurtarmış olduğumdan oxumaqdakı əskiklikləri, yanlışlıqları görür və onları bir çox təcrübələrdən sonra da olsa, düzəltməyə çalışırdım. Dərsvermə üsulunu mən də bilmirdim. Ancaq mən bunu dərslərdə şagirdlərin özlərindən, öz halətlərindən, öz duruşlarından, öz meyil, öz diqqətlərindən, öz biliklərindən öyrənirdim və işin sonunda anlayırdım ki, şagirdləri dərsdə qorxutmaq, incitmək, sıxmaq yaramaz. Əksinə olaraq, onların ürəklərində müəllime qarşı hörmət, sevgi, dərslərə qarşı həvəs, maraq və diqqət oyandırmaq lazımdır. Müəllimin yalnız açıq-aydın danışması kafi deyil. Şagirdləri həvəsləndirəcək, şövqləndirəcək, ruhlarını oxşayacaq şirin bir dillə də danışmaq lazımdır. Xüsusiələrənən kiçik balalara qarşı bir ağa kimi yox, mərhəmətli bir ana kimi bühünəməq, onların nazını, qayğısını, kiüsmesini çekmək, keflərinə birdən-birə toxunmamaq, onların çocuqluq həvesilə terpenməye, oynamaya meyil və isteklərini, məktəb eyləncələrini gimnastikaya çevirmək lazımlı, ruhi,

cismanı halətlərini, istedadlarını, xüsusiyyətlərini, meyillərini hər zaman diqqətə almaq, gözdən qaçırılmamaq və buna görə də hər birilə ayrı-ayrı rəftar etmək gərekdir.

Müəllimlər şurasının qərarı ilə əlifba dərsini müvəqqəti olaraq mən verməli oldum. Birinci dərsə girdim. O dersdə balalarla üzden söhbət edərək və her birinin külfətləri ilə, yaşayışları ilə, işləri ilə, oyunları ilə, sevdikləri şey və heyvanlar ilə tanış olmağa, xasiyyətlərini bir dərəcə öyrənməye başladım.

– Atalarına – “bu gün müəllim dərs vermədi” deməsinlər deyə, bir az da köhnə dərslərini oxutdum.

İkinci günü keçmiş ikiaylıq derslərini yoxladım, gördüm ki, cocaqlar öyrənmədən, anlamadan ancaq əzberləmişlər. Həm də kor-koranə əzberləmişlər.

Hərfləri bitişdirmək, söz yazmaq isə əsla bilmirlər. Hərfle sesin bir şey olduğunu anlamamışlar. Üçüncü günü dərsdən qabaq bir dənə sağ sərçə, yumurta, alma, qoz, konfet, biçaq, karandaş, qəlem hazırladım, masanın üzərinə düzdüm. Cocaqlar bunları görən kimi maraqlıtmeye, bunları nə üçün sinfə gətirdiyimi ürəklərində bilməyə, gözleri ilə soruşturmağa başladılar. Mən qabaqcə quşu əlimə alıb:

– Bu nədir?

– Quş!

Sonra taxtada quşun şəklini çəkib soruştum:

– Bu nədir?

– Quş.

– Quşun özümü?

– Xeyr.

– Ya nədir?

– Quşun şəkli.

Sonra masanın üstündəki şeylərin bir-bir şəkillərini çəkdirəm.

Ayrı-ayrı soruştum:

– Bu nədir?

– Alma.

– Almanın özümü, şəklimi?

– Şəkli.

– Bu nədir?

– Qələmin özü.

Sonra şəklini göstərərək:

– Bu nədir?

– Qələmin şəkli.

Bu yol ilə masanın üstündəki şeylərin hər birinin ayrı-ayrı özüllərini, şəkillərini göstərib soruştum. Sonra seslərə keçdim. Ağzımı açaraq çıxan səsi soruştum:

– Bu nədir?

– A.

Sonra taxtada “A” yazıb göstərdim.

– Bu nədir?

– “A”.

– “A”nın özümü, şəklimi?

– Şəkli.

Sonra “T” səsi çıxarıraq soruştum:

– Bu nədir?

– T.

– “T”nın özümü, şəklimi?

– Özü.

Sonra şəklini çəkib soruştum:

– Bu nədir?

– “T”nın şəkli.

Bu iki səsi birləşdirərək “ata”, “at” sözlərini öyrətdim. Bu yol ilə uzun-uzun göstərib soruştandan sonra hər zadın birər şəkli olduğunu anlatdım. Bunları cərgə ilə də özlərinə çəkdirdim.

Bir tərəfdən dərs verir, o biri tərəfdən balaların yorulub həvesdən düşmədiyinə diqqət edirdim. Onlarda bir balaca yorğunluq görünen kimi o deqiqə kəsir, gimnastika keçirdim. Sonra gördükleri quşlardan, heyvanlardan onların ötüşmələrindən, oxumalarından, yaşamlarından danışır, bu təherə dərs ağırlığını unutdururdum və sonra bir behanə ilə yeno də dərsə keçirdim.

Bir gün bir səsin, məsələn, “t”nın tar, asta, it, at kimi sözün başında, ortasında, ayağında və ayrılıqda dörd cür yazılığını anlatdım. “T”dan sonra “o” səsini keçdim. Bunu da öyrədəndən sonra “at”, “ot”, “ata” sözlərini və “ata ot at” cüməsini yazdırılar. Dodaqlarını büzərək, ovurdularını şışirdərək tövəccüblənirdilər. Anladım ki, yadlarında saxlaya bilmeyəceklerini düşünüb çətinləşirdilər. Buna görə də asan və əyləncəli bir yol fikirlesdim.

— Sabah kim mənə bir pişiklə bir kəsəyən gətirər?

Həmisi birdən barmağını qaldırdı. Çocuqlardan bir gülüşmə ve sevinmə qopdu. Çoxu zarafat edib-etmədiyimi anlamaq üçün:

— Müəllim, doğrudan getirek? — deyə təkrar-təkrar soruştular. Axırda pişiklə kəsəyənin getirilməsi sabahkı növbətçinin boynuna qoyuldu. Daha o gündən “Sabah məktəbdə sirk olacaq” xəberi çocuq evlərindən bazara qədər yayıldı. Ərtəsi günü məktəbə pişiklə kəsəyən geldi...

— Uşaqlar! Sözləri düz yazmaq üçün aşağıdakı qaydanı əzberleyin:

Sözlərin başında, ortasında olan quyuqlu səslilərin quyuqları kesilir, özlərindən sonraki səslilərə bitişir. Ayaqdakı quyuqlu səslilərin quyuqları kesilməz. Quyuqsuzlar isə harada olurlarsa olsunlar, olduqları kimi yazılırlar.

Şəkide olduğum müddətdə oranın ruhani alimləri ilə də tez-tez görüşür, elmi mübahisədə bulunardım. Rusyanın böyük şəhərlərində olmuş bezi gənc tacirlər kimi buranın bezi cavan mollaları da başqa yerlerinkinə nisbətlə elmlərdən, mədəni hallardan az-çox xəbərdar idi və buna görə də çox qatı mütəəssib deyildilər. Bununla bərabər, bunlarla da azad və açıq danişə bilməzdəm. Din əleyhine olan öz əqide və fikrimi gizli tutar, fireng alimlərinin dilindən söylərdim. Onların fikirlərini nağıl yolu ilə mübahisədə bildirərdim.

Şirvanlı Əbdülselimzadə Hadi və şəkili Mir Saleh, Molla Həsən Tahirov kimi gənc və müstəid mollalarla daha azad və açıq danışır, elm ilə dinin bir olduğu fikrində olanların ya ikiüzlü alim və ya elm ilə dini anlamayan cahil olduğunu söylərdim.

İstanbuldan qəsd ilə getirdiyim fəlsəfəyə aid kitabları bir az açıq fikrili gördüğüm mollalara paylar, oxutdurardım. Getirdiyim kitablar içinde Kamil Flammorionun⁸⁰. Aleksandr Dümanın⁸¹ fənni hekayəleri, Renanın⁸² dini mübahisələri, Kant⁸³, Spenser⁸⁴, Darwinin⁸⁵ nəzəriyyəsinə aid əsərləri, Corc Bayronun “İstibdad”, bilməm kimin “Maddeyi-vüquf”u və başqa bir çox fənni əserlər də vardi. Özümün açıq deyə bilmediyim fikirləri bu kitablarda anladırdım. Bunlardan qəsdim isə iki adı birdən tutmaq idi: gənc və açıqfikirli mollaları müsbət elmlərə aşına edib onları yeni üsul tərəfinə çekmək. Bunları qoca, mütəəssib ruhanilerlə vuruşdurub mollə məktəbləri əleyhinə olan cərəyanə əngel olmaq və bu surətdə vaxt qazanmaq idi.

Gəncədə, Qarabağda, Şirvanda olduğu kimi, Şəkide də böyük mülkədarlar, nüfuzlu şəxslər, əfəndilər çox deyildi. Özgə şəhərlərə nisbətlə burada çoxlu alverçi, sənətçi, günlükdə çalışan əməkçi, xüsusişlə bolluca hacı və əfəndi var idi.

Şəhəerde bir çox ipək zavodu vardı. Bunlardan Ter-Gevertkovun zavodunda təxminən 200-250 əmələ, İdris Rəhimovunkunda 150-200 əmələ, Ağamusa Memmedovunkunda 100-150 əmələ*, Salam Letifovunkunda 100-130 əmələ işləyirdi.

Bunlardan başqa 10-30 əmələ işləyən yüze qədər kiçik dəzgah vardi.

Bu zavodların hamısı ipəkdən iplik çıxarırlardı. Burada bu qədər zavod ola-ola bir kiçik toxuma dəzgahı da yox idi. Çıxarılan iplərin hamısı Moskvaya, Marsele göndərilirdi.

15-20 əməlesi olan 10-15 dənə dabbaqxana var idi. Bu dabbaqxanalardan çıxan dərirlər Şəkinin özündə ayaqqabılar hazırlanırı.

Bunlardan başqa yastıq-mütəkkə üzləri toxuyan bir çox kiçik el dəzgahları var idi. Şəhər və kəndlərinə lazım olan mis qablar da burada hazırlanırı. Zavodlarda yaşılı əməkçilərdən başqa 10-15 yaşlarında uşaqlar da işləyirlərdi.

Əməkçilərin təşkilat ve ittifaqları yox idi, iqtisadi ehtiyaclarını tələb etmək tətbiqində totıl etməkləri yadına gelmeyir. Zavod sahibləri əməkçiləri istədikləri kimi qəbul edir və çıxarırlardı... Çocuqlara, azarlı vaxtlarında emekçilərə haqq vermək, siğorta etmək, il istirahəti vermek yada belə gelməzdi.

Şəki kəndlərində buğda, düyü əkirdilər. Kəndlilər çoxlu ipək qurdu saxlayıb barama çıxarırlardı...

Şəkide ikinci teatr tamaşasını qoymaqda çox zahmet çekmedi. Tamaşaya qoyduğumuz “Məstəli şah” pyesinin baş rolunu götürən Məşədi Mehdiqulunun istedadına heyran qaldım. Bu o qədər gözəl oynayırdı ki, deyesən on-on beş il təcrübə görmüş, oxumuş bir akt-yor idi.

Bu ikinci teatr tamaşasını qoyan müəllimlərə alverçi hacılarım köməkçiləri çox böyük təsir və səmərə bağışladı. Teatr ağzına qədər dolu idi. Bu oyunda Müsyö Jordan rolunu özüm götürmüştüm. Aktyorların çoxu müəllimlər idi.

* Fehlə

Teatr əleyhinə propaqanda edən bəzi əfendilərin, qocaların söz-lərinə qulaq asan az idi.

Şəkide olduğu kimi, kendlərində də məlumatlı, bacarıqlı, gözü-açıq alverçilər az deyildi. Bunlardan biri Zeyzid kəndindəki Yusif əfəndi idi. Bu şəxsin ne əfəndiliyi vardı, ne də mollalığı. Bir az oxumuşdu və İstanbulu görməsinə görə əfəndi deyirlərdi. Yusif əfəndi on-on beş il qabaq İstanbula getmiş, orada öz səliqəsile motorlu böyük bir qayıq yapdırıb ticarət edirmiş. Qayıdib kəndə gelənden sonra özü və qohumlarının hamı uşaqlarını Şəkiyə məktəbə göndərib oxutdurur, kəndliləri maarifə təşviq edirdi.

Bir gün həm kənd yaşayışını, həm də həmin Yusif əfəndini görmək üzrə müəllim Abdulla bəy Əfəndizadə⁸⁶ ilə birlikdə Zeyzid kəndinə getməyi qurdıq. Qəbiristan tərəfindən aşır Zeyzidə gedən cığırda düşdük. Şəkinin yarı başında hündür, geniş bir yamacı zəbt edən qəbiristanın ortasına yetişdik. Burada əsgilerle bezənmiş bir ağac gözümə sataşdı. Yaxın gedib gördüm ki, ağacda boş yer qalmamış, cındırlarla örtülmüşdü. Yoldaşımdan bunun “Öskürək piri” olduğunu öyrəndim. Kölgesində bir az oturub rahatlaşdıq. Buradan şəhərə baxabaxa köhnə adətlərimizi düşünürdük. Bu sıradə Abdulla bəy papiro-sunu yandırıb çəkməyə başladı. Mən spiçkanı alıb əlimdə oynadırdım. Birdən dəli şeytan qulağıma: “Gel bu cındırları odla, piri yandır, bunun köməyinə inananlar görsünler ki, pirin özü özünə kömək edə bilməyir”.

Öz-özüme dedim: bu da mövhumat əleyhinə bir təbliğatdır. Lakin sonra duyulursa! – deyə düşündüm, qorxdum. Lakin məlun şeytan qorxmır, məndən əl çəkmirdi.

“Kim görəcək, vur, qorxma!” – deyə beynimi dəlirdi. Mən qəti suretdə rədd etdim. Ancaq könlüm əlimdəki spiçka ilə oynamaq istəyir, arabir spiçkanı yaxıb cındırlara yaxın götürür, sonra tez söndürür, geri çəkilirdim. Qalxıb gedəcəyimizə yaxın sönmek üzrə olan spiçkanı cındırların üstünə atıb yola düşdüm. Qabağımızdakı döngəyə dönmək üzrə idik ki, pirin tüstüler içində qaldığını gördük.

Yoldaşım:

– Aman Faiq, nə qayırdın? Görürsə, dədəmizi yandıralar. Aman, tez yürüy söndür! – deyə çağırıldı. Söndürmək mümkün, mümkün də olsa görünmək ehtimalı var. Yaxşısı qaçıb qurtarmaqdır.

Görünmək qorxusundan dabana qüvvət verib Zeyzide tərəf qaçmağa başladıq. Arabir arxaya baxıb tüstünün artdığını gördükce biz də addımlarımızı artırırdıq. Bu hal ilə özümüzü yamacın o biri tərəfinə atdıq. Görünməkden qurtardıq. Her ikimiz də tər-qana batmışdıq. Bir az rahatlanmaq üçün yolun üstündəki çəmenliyə uzandıq. Yoldaşım terini sile-sile:

– Xoşbəxtlik üz verə də, belə bizi şəhərdən görmüş olmayalar, yoxsa şəhərə gedə bilmərik. Kişiər dursun, arvadların qarğışından, həcvindən qurtara bilmərik, – dedi. Daha kim orada dayanar. Tərə, yorğunluğa, azarlanıa biləcəyimizə baxmayaraq, irəli yüyürdük. Zeyzide yaxınlaşdıq. Qonaq olacağımız ev kəndin hayanında olduğunu bilmirdik. Soruşub xəbər alacaq bir kimseyə də rast gelmirdik. Qabağımıza gələn tərəfə getməyə məcbur olduq. Bağların geniş həyətlərin arasındaki yol ilə gedirdik. Xeyli getmişdik ki, yolun kənarindəki çəperin arxasında yatan iri bir köpək gözümüze sataşdı. Bunun sessiz yatlığına arxayınlanaraq yanından sükutla keçmək istədik. Bu zalim oğlu, yerindən durub hündürdən hürməyə, yoldaşlarını köməye çağırmağa başladı. Biz, gelecek tehlikəni düşünərək tezə çəperden uzun tikanlar çıxardıq, yerdən daş topladıq, dalımızı divara söyke-yib, vuruşmaya hazırlandıq. Bu sıradə yoldaşım gülerek:

– Gördün, Faiq! Pir bizi ne tez tutdu. Ona sataşmağın bizim başımıza hələ nələr getirəcəkdi. Pirin qəzəbindən qurtul görek!

Yoldaşımın falçılığını dinləməyə vaxt yox idi. İlk hücumçular yaxınlaşdı. Yoldaşım müdafiədən hücuma keçməyi, hamısı yüksəncaya qədər gelənləri birər-birər daşlayıb qorxutmağı məsləhət gördü və ele də elədik.

Biz daşları topladıqca onlar daha artıq qızışdılar, daha şiddetli hücumu keçdilər. Paçamdan tutmağa çalışan bir köpəyin ağızına əlimdəki tikəni verdim. O deqiqə dərtimib əlimdən aldı. Bu sıradə yoldaşım daduma çatmasayıdı, köpək, pirin heyfini məndən çıxacaqdı. İstədim çəperdən bir tikan daha çıxaram, lakin bizi ele sardılar ki, bir addım olsun terpenməyə mümkünümüz olmadı. Əger divara arxa verib bir-birimizə kömək etməsəydik, kəndlilər vaxtında çatmasayıdilar bizi çoxdan yere sərmışdiler. Doğrusu, böyük felaketdən qurtulduq, lakin bizimki də bize oldu. Qonaq yerinə çatıb solugumuzu geniş dərmeyə başladıq. Uzun bir zaman rahatlanandan sonra özümüzə gəldik. Lakin qayıımız bununla qurtarmadı. Böyüyü geridə idi:

ertesi günü şəhərə gedib dərsə çatmalı idik. Lakin mümkün mü? Piri, bizim yandırduğumuz duyulmuşsa! Buna görə, özümüzü yalandan xəsteliyə vurduq. Qonaq iyəsi Yusif əfəndinin oğlu Vahabı sükutca şəhərə göndərdik ki, həm bizim naxoşluğunumu məktəbə xəber versin, həm de duysun görək şəhərde təzə nə xəber var.

Axşamüstü Vahab qayıdış, bizdən nigaran olduqlarını anlatdı və şəhərde olan təzə danışqlardan xəber verdi:

— “Öskürək piri”nin bir yanı azca yanmış, səhərdən ziyarete gedənlər əzaqdan görüb tezə yüyürmüş, söndürmişlər. Söndürənlər deyirlər ki, ehtimal ki, oradakı sönməmiş bir şamdan od tutmuş, öz-özüne yanmış. Çünkü onlar o yaxınlarda heç kəsi görməmişlər.

Bununla bərabər şəhəre ancaq iki-üç gün sonra gedə bildik. Qulağımız hemişə pira aid dedi-qodularda idi.

— Belkə şielər paxılıqlarından yandırdılar... Belkə pir murdar adamların nezirini qəbul etmədi, onları özü yandırdı.

Aha, demə bizi kimse görməmiş. Buna minlərcə şüklər etdik. Yoxsa Şəkide bir gün də qalmaq olmazdı.

Pire gedənlərin çoxu biçarə qadınlar idi. Bunlar oraya azarlılarını tedavi ümidi və ya azara bəhanə edib ev dustağından qurtulmaq, bir az geniş soluq alıb ətrafa tamaşa etmək, rahatlanmaq üçün gedirlərdi.

Şəki özgə şəhərlərə nisbətən az mütəəssib idisə də qadın xüsusunda onlardan fərqli deyildi. Her yanda olduğu kimi, burada da qadının hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər. Həqiqət belə olduğu halda islam məmlekətlərinin her yerində söyləyib eşidildiyi kimi bura əfəndiləri də “İslam şəriətində qadınlara böyük haqq və ixtiyar verilmiş” deyib dururlardı. Halbuki bunlar üçün nə bir məktəb, nə də bir cəmiyyət vardi. Qadınların həyatları ancaq yüksək divarlarla əvvələnmiş həyatlar içərisində keçirdi. Meydançalarda, bağlarda, küçələrdə, hətta məscidlərdə də belə görünməzlərdi. Şirin bir söz olmaq üzre “Cənnət qadınların ayaqları altındadır” buyuran şəriətmədar, döyülüb-söyüldüyündə ötrü ərindən boşanmaq isteyen qadını şəri rüsxət verməməklə onu və onun cənnətini ərinin ayaqları altına, cəhənnəmin dibinə buraxdığını ya öküzlüyündən heç anlamırı və ya bilə-bilə ikiüzlülük, şeytanlıq edirdi. Bu halda, hankı cənnət qadınların ayaqları altındadır, bilmirəm. Sözün doğrusunu söylemək lazımlı gəlirsə indiki həyatda

bütün huri qılmanlar ilə bərabər cənnət kişilərin, cəhənnəm də qadınların ayaqları altındadır.

Dinin güya qadınlar lehində söylədiyi, qadınların indiyə qədər olan halları gösterirdi ki, bu kimi yıldızlı cümlələr, onları yuxuladan lay-laydan başqa bir şey deyildi. Bu kimi laylalar bir deyil, on deyil, isterə yüzlərce olsun, madam ki, o laylaları deyənlərin özleri o kimi laylalara uşaqcasına alışmış, onları bir din əmri, bir ənəne, bir adət, bir üsul sanmış, bunların deyişdirilmesi isə ancaq bunları yaradan beyinlərin deyişdirilmesi, aradan çıxarılması çox çətin. Bunların deyişdirilmesi isə ancaq bunları yaradan beyinlərin deyişdirilmesinə bağlı. Buna görə demek olar ki, qadınlar onlara qarşı edilen zülmələri, onların başına götürülen belaları dini bir müqəddəmat (qəzavü qədər, alın yazısı) hesab etdikcə çəkdikləri əzab və əziyyətlərdən heç vaxt qurtula bilmezler. Ve bu qurtuluşu da özgələrdən – kişilər-dən yox, ancaq özlərindən gözləməlidirlər. Bu da ancaq ictimai bir inqilab və ümumi maarif sayəsində ola biler. Zəmanemizdə isə o kimi arzular ancaq arzu və xəyal olaraq qalır və qalmalıdır da. Çünkü 1350 il qabaqdakı bədəvi-qeyri mədeni yaşayışdan doğan bir ictimai qanuna – dinin hökm və adətinə indi də boyun eyen, yeni mədeniyət və heyata uymayan, deyişmək istəmeyən bir milletin çətin ki, qadınlarında bir hal və ixtiyar ola bilsin. Olsa-olsa 1350 il qabaqkı yaşayışın, görüşün, düşüncənin verdiyi haqq və ixtiyar ola biler ki, o da dindarların din adı ilə söylədikləri “Qadınlar kişilərin mal və mətəhədir” hökmü ola biler.

Tekrar edirik ki, qadınlar el-ayaqlarını bağlayıb özlerini satlıq bir mal və mətəhə mənzilesinə endiren bu kimi hökmələri, din və mövhümət zəncirlərini qırıb xilas olmalarını özgələrdən yox, yalnız özlərindən gözləməlidirlər. Öz insanı haqlarını özleri düşünməzlərse, onları əldə etməyə çalışmazlarsa, hətta vuruşmazlarsa, özgələrin köməyinə o qədər də bel bağlamamalıdırular.

Cansız bir cismin hərəkəti üçün xaricdən bir qüvvət lazımlı olduğu kimi, canlı bir cüsmən – bir kütənin hərəkəti üçün də daxili qüvvətə ehtiyac vardır. Yeni bir kütənin köhnədən beri kökləşib qalan yaramaz adətləri, ənənələri, “ruhani, siyasi, istibdad” zəncirlərini qırmaq, öz müqəddəratını ələ almaq üçün öz daxili qüvvətini sərf etməlidir. Bu, bütün milletlər, kütłələr, insanlar üçün bərdir. İstər firəng,

ister həbəş, ister kişi, istərsə qadın olsun. Bununla demək olar ki, qadınlar da öz boyunlarına vurulan hər cür haqsızlıqları öz hərəketləri ilə – öz elm ve mübarizələri ilə dağıtmağa çalışmazlarsa, çəkdikləri zülm və haqsızlıqlardan heç vaxt qurtula bilmeyəcəklərdi. Ancaq mən köhnədən bəri istərdim ki, bu hərəket bir az tez, bir az sıçrayışlı olsun. Buna görə də “Molla Nəsrəddin”də çəkdiyim zəhmətlərin böyük bir hissəsinə bu xüsusa sərf etdim.

GƏNCƏDƏ

1896-cı ilin yazında Şəkidə qızdırma azarına tutuldum. Tədavi üçün yayda Genceyə, oradan da Hacıkendə getmək istədim. Gencədə o qış İstanbuldan gəlmış Məhəmməd adlı cavan bir müəllimle tanış oldum. Onunla birlikdə yayda Hacıkendə getdik. Bir-iki ay bərabər qaldıq. Bu zaman hər ikimiz Genceli Hacı Hüseyn Rəfiyevin⁸⁷ evində qonaq sıfətli keçirdik. Maarifpervər Hacidan böyük hörmət gördük. Hacıkend Gence üçün gözəl bir istirahət yeridir. Ancaq Gence türkleri evlərini, six məşli bir təpənin kölgəliklərində, nəmli yerlərində yapmaqdə aldanmışlar. Hacıkend hifzü-səhhenin göstərdiyi bir yolda düzələrsə Azərbaycanın ən mədəni yaylaq və istirahət yerlerindən biri olar.

Payızda hər ikimiz Genceyə gəldik. Mən naxoşluqdan qurtula bilmədiyimə görə, Axalsixə – Abastumana getməyə məcbur oldum. Məhəmməd əfəndi Gencədə qaldı.

Bu, gənc müəllim İstanbulda edadi məktəbini qurtarmış, çalışqan, məlumatlı, vəzifəsini bilən və sevən bolqaristanlı (vidinli) bir türk idi.

Gence maarifperverlərinin mənevi və maddi yardımçıları ilə açılmış Cümə məscidi məktəbi müəllimliyinə təyin olundu. Məktəb bunun çalışması sayəsində az vaxtda adlandı, böyüdü.

Məhəmməd əfəndi məktəbi ruhaniliye xidmətdən qurtarıb zəmanəyə uyğun bir milli məktəb halına qoymağa çalışırdı.

Bu məktəb gözəl quruluş və tədris sayəsində az vaxtda bir çox gənc müəllimlər, yazıçılar yetişirdi. Azərbaycan türk ədəbiyyat üfü-

günə yeni və parlayan işıqlar salmaya başlarkən birdən-birə sənən Abdulla Sur⁸⁸ kimi yıldızlar çıxardı.

Gence türklerinin var-yox maarif və müəssisəsi yalnız bu idi. Bu vaxtlarda Gencedə istədiyin qəder böyük xanlar, bəyler, nüfuzlu ruhanilar, dövlətli hacılar vardi. Bunlar fəqir çocuqlarının deyil, öz çocuqlarının belə, qeydlerinə qalmamışlardı. Şəhərdə zamana görə gözəl qurulmuş qız-oğlan gimnaziyaları, şəhər məktəbləri vardi. Bnlarda türk tələbəsi yox deyilecək dərəcədə idi. Bu yekə şəhərdə türkler içinde mühəndis, doktor, agronom, pedaqoq barmaqla göstərilecek dərəcədə bele yox idi.

Şəki hacı, əfəndi ocağı olduğu kimi, burası da məşədi, kerbelayı, axund qaynağı idi.

Bu ulu şəhər daxili, mədəni işlərində olduğu kimi, xarici görüşündə də ikiye bölünmüştü. Bu bölünüşün, bu ayrılığın sərhədi Gence çayı və körpü idi.

Körpünün o biri tərəfində ermənilər olurlardı və burada gimnaziyalar, şəhər məktəbləri, klublar, teatrlar, mədəni təşkilatlar, cəmiyyəti-xeyriyyələr, işıqlı, geniş küçələr, tezəliklər...

Bu tərəfdə – türk mehəllələrində dustaqxanalar, qələpler, məhkəmələr, molla medreseleri, seyid, mərsiye otaqları, pir ocaqları, istədiyin qəder köhnəliklər... qaranlıqlar... O biri tərəfdə iki-üç qatlı gözəl binaların heyətində temiz geyinmiş, qoltuqlarında kitab, bir çox oğlan və qız destələri, klublarında, cəmiyyəti-xeyriyyələrində mədəni və milli işlərlə məşğıl bir çox qadın-kışi yığıncaqları...

Bu tərəfdə uca və ezəmetli Şah Abbas məscidinin qapı və həyeti, namaza gələn aftafalı möminlərin çoxluğunundan görünür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünkü qoca bir milletin müqəddərəti burada həll olunur. Dəstə-dəstə ibadətə gələn carnaatın başları burada ruhanilərin eteklərinə doğru eyilir... Ulu bir kütlenin mənliyi burada yerləre serilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı, hamısı burada, yalnız öz yaşayış və seadət ümidiyi ruhanilərdən dileyir. İşte Nizaminin vətəni olan Gencənin 1896-dakı hali!

İKİNCİ DƏFƏ TİFLİSDƏ

Naxoşluğa görə 1896-1898-ci illərə qədər Abastumanda, Azqurda qaldım. Burada milli bir məktəb açmaq fikrine düşdüm. Kəndlilər tərəfindən Tiflisə - maarif müdürüne bir ərizə göndərdim. Bir az sonra maarif müfettişi vasitəsilə türkçə lazımsa, şkolada oxudunuz, ayrıca türk məktəbi olmaz cavabını aldıq. 1898-ci ildə Tiflisə getdim. Türkçə mətbuat nəşrinin vaxtı gəlib gəlmədiyini bir daha sınadım. Türk ziyahlarından Memmedəga Vəkilov⁸⁹, Mirzə Şərif Mirzeyev⁹⁰, Mirzə Seyfəddin, müfti, şeyxüllislam ve başqaları ilə görüşdüm.

Müfti və şeyxüllislam ilə olan səhbbət əsnasında məndən Türkiyədəki erməni və rum ruhani idarəsinin hallarından soruştular. Mən həqiqəti olduğu kimi, söyləmək istədim:

– Rusiyadakı türklər ilə Türkiyedeki rum və ermənilər arasında haqq və ixtiyarca böyük ferq var: erməni və rum ruhani idarəeleri yarı müstəqil bir haldadırlar. Ruhani idarəeleri yanında, böyük millət məclisleri var. Bütün işləri bunlar görür. Hər yerdə müstəqil milli məktəbləri var, mədəni cəmiyyətləri var, maarif təşkilatları var. Bir türk hakimi, Anadolunun bir yerində erməni milli hüququna toxunan kimi İstanbulda ruhani rəisi o saat sədr-əzəmə etiraz göndərir. İş bir az böyük isə reis sultanın yanına gedib şikayətini eylər. Bu sözler bəlkə burada qəribə görünür, lakin həqiqət belədir və belə olmalıdır da. Çünkü hər millətin mədəniyyət və maarifcə yüksəlməyə, yaşamağa haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır.

Orada ruhani rəislər hələ ümumi qanundan da kənara çıxırlar: milli hərəketlərin (üsyan deməkdən çəkindim) başında çox vaxt onlar dururlar. Zahirde millətçilər, ziyahlar görünür, lakin pərdənin arxasında da onlardır – dedim.

Bu sözün onların üzərində nə kimi bir təsir getirəcəyinə gözaltı diqqət etdim. Gördüm ki, üzləri mənim üzümündəki çiçək çopurlarından daha bədər büzüşüb turşuyur və məni söylətdiklərinə peşman olduqları araya söz qatmalarından anlaşıldı. Mən isə özümü anlamazlığa vurub sözüme davam edərkən “bəzi vaxt ermənilər öz haqlarını silahla müdafiəye qədər qalxışırlar” – deyincə müfti əfəndi uzun sebir eləməyib sözümüzü kəsdi və dedi:

– Bu qədər nemət və hörmət qarşısında onların kiküfrani-nemətdir. Nə üçün milli azadlıq adı ilə xalq öz padşahına, öz böyüyünə ağ

olsun. Bizcə: “Ətəbüllah və etibürəsul və ülulemr minküm” ayətə böyüklerimizə itaət emr edilmişdir. Bəlkə işlər bizi, biz müsəlmanlara yaraşmaz”.

Belə bir cavabdan sonra sözü uzatmayı artıq bildim və anladım ki, bunlara qarşı bir neçə xüsusi söz kifayət etməz. Milli məsələləri milli mətbuatda qaldırmaq və orada hər xüsusda ətraflıca yazmaq, xalqa, kütleyə aid olan işi – milli məsələni ruhanilarından artıq xalqın nəzərinə vermək və onlara birlikdə həll etmək lazımlı olacaqdır. Bunun üçün Tiflisdə türkçə bir nəşriyyat vasitesi axtarmaq fikrine düşdüm. Eşitdim ki, Vorontsov heykəlinin yaxınlığında, Peska küçəsində bir türk mətbəesi var. Tez gedib oranı tapdım. Mətbəənin müdürü olan Kamal əfəndi Ünsizadə⁹¹ ilə görüşdüm. Bu nə xoş, nə dadlı-dilli adam! O söyledikcə ürəyimdə xəzinə tapdığımı, daha heç bir yerə getməyəcəyimi, burda türkçə nəşriyyata haman başlayacağımı, belə münasib və maarifpərvər bir şəxsi özgə bir yerdə daha tapa bilməyəcəyimi yəqin edib sevinirdim.

Ah, Tiflis! Türkçə mətbuat nəşri üçün nə münasib, nə dəyərli yer. Burası türk ələminin mərkəzi!

Xəzine tapmış tamahkar kimi sevinir, sevinirdim.

Bir həftə sonra başa düşdüm ki, ümidişimin hamısı quru xəyal, iştahalarının hamısı yersizmiş. Rast geldiyim o şirin dilli şəxs maarifpərvər deyil, pulpərvər olmuş. Biçarə ele bilməş ki, məndə pul var. Buna görə məni mətbəəsinə ortaq olmağa təşviq ilə soymaq istəmiş. Lakin bir az sonra məndə soyulacaq bir şey olmadığını anlayıncı gözdən itib getdi.

Mən Tiflisdə xeyli qalıb hər tərəfə baş vurdum. Görüşdüyüm ziyahların çoxu hökumət qulluqçusu, qorxaq, dinci, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyuqları idilər.

İndi nə etməli, hərə getməli? Məndə pul, pullularda mətbuatata hevəs yox! Mənim qəsdim Zaqafqaziyada yalnız müəllimliklə yaşamaq, onunla kifayətlənmək deyildi. Burada siyasi, ictimai türkçə bir qəzetənin nəşrini son dərəcə lazımlı bilir və bunun üçün hər dörlü zəhmət və fədakarlığı göze almışdım. Mən elə sanırdım ki, burada Türkiyə və İran istibdadı əleyhinə az-çox azad yazmaq və yazıcları isə hər tərəfə asanlıqla göndərmək olardı. Bu sıralarda mən on çox xüsusi olaraq sultanın əleyhine yazmaq isteyirdim və o vaxtlarda

ele hesab edirdim ki, istibdad yalnız siyasi ve şəxsi olur. Rusiyada olandan sonra fikrimin çürük, yanlış olduğunu, istibdadın şəxslərdə deyil, idarə ve təşkilat əsulunda olduğunu, çarlığın sultanhədan, şahlıqdan heç bir fərqi olmadığını anladım. Hələ bizdə siyasi istibdad ilə bərabər bir də ruhani istibdad olduğunu Axalsixdə, Şekidə, Gəncədə olduğum zaman daha ziyadə hiss etdim.

Tiflisde qalmaq ümidi boşça çıxandan sonra burada dayanmağın daha bir mənəsi yox idi. Buna görə müfti Hüseyin əfəndidən aldığım devetnameyə, esasən, ikinci dəfə yenə Şəkiyə getdim.

BAKİDA

Bakıya ilk gedişim 1900-cü ilin yazında idi.

Burada, bu zəngin qara qızıl ocağında türkçə neşriyyat və maarif təşkilatı adına ciddi bir şey görmədim. Bolluca gördüklerim ancaq vişka, paroxod sahibləri, milyonçu türklər, nüfuzlu axundlar, yarım Avropa paltardakı türk gəncləri idi. Burada maarif adına türkləre məxsus ancaq bir-iki ibtidai məktəb vardi. Rus məktəblərinəndəki türk tələbələrinin sayı barmaqla göstərilecek dərəcədə idi.

Türklərin rusca "Kaspi" qəzetəsi və mətbəəsindən başqa metbuat adına bir şeyləri yox idi. Hələ türkçə yeni bir kitab, yeni bir əsər görünmeyirdi. Burada Tağıyevin açdığı qız məktəbini görməseydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcədim. Lakin heç gözləmədiyim qız məktəbi məni o qara xəberçilikdən qurtardı. Belə bir mühitdə, belə bir zamanda açılan qız məktəbi məni o dərəcədə sevindirdi ki, bunu ürəyimdə saxlaya bilmədim, "Xeyri-məzlume" imzası ilə İstanbulda çıxan "Sərvəti-fünun"⁹² məcmuəsinə uzun bir məqale şeklinde yazdım.

Görünür o məqale İstanbul metbuatını mənim qədər sevindirmiş olmalı ki, onu "Sərvəti-fünun"dan, qadınlar məcmuəsindən başqa bütün gündəlik-qəzətlər də eynilə çap etmişlər. Hətta bir az sonra o məqale və onun təbrik yolu ilə yazılın məqaleləri yiğaraq bir kitab surətində nəşr etmiş və bu surətə öz qardaşlıq duyularının izhar və davamı nümayişinde bulunmuşlər. Bakıda doğrudan bir möcüze sayılan bu maarif ocağından başqa üz ağardacaq bir şey yox idi.

Bakının böyük bir istehsal və ticarət bazası olması, gelecek üçün faydalı ümidi verirdi. Yüngülə çoxlu servət qazanmaq tamahında bulunan kapitalistlər hər tərəfdən buraya toplandıqları kimi ətrafdə yetişən az çox türk ziyanları da daha qazanchı iş tapmaq məqsədilə buraya yığışırıdlar. Bunların içinde türkçə neşriyyat, yeni türk məktəbləri açacaq adamlar yox deyildi. Lakin hökumət türklerin maariflənməsindən, yeni əsrin, yeni həyatın ehtiyacını anlamalarından ehtiyat edirdi. Buna görə hər cür hiyle və yollarla da olsa, türk maarifini yatrır və onlara qarşı ninnilər söyləyirdi. Bu xüsusda hökumətin ən möhkəm köməkçisi və ən nüfuzlu qulluqçusu, öz rəsmi rus məmurlarından artıq müsəlman ruhaniləri idi.

Mən bu cəhəti yalnız Bakıda deyil, Axalsixdə, Gəncədə, Şekidə də böylə gördüm.

Hətta Şekidə olduğum vaxtlarda şie və sünni ziyanları mövcud məktəblərini birləşdirib böyütmek və bu suretde aradakı ayrınlıqları qaldırıb mədəniyyət cəbhəsində birləşdirmək, qardaşlaşmaq fikrine düşdüler. Lakin xalqın öz təşəbbüsleri ilə mədəniyyətcə yüksəlmək hərəketini duyan hökumət sakit oturub xalqı özbaşına buraxmadı. Öz təreqqimizə öz elimizle divar çəkdi.

Ruhani idarəsi üzvlərindən məşhur bir əfəndi (Əbdürrəhim əfəndi olacaq) namestnik idarəsi tərefində aldığı gizli əmr üzərinə şie-sünni ayrılığını əldə behanə edərək işə engel oldu.

Halbuki Şəki ruhani idarəsi üzvlərindən daha böyükleri, daha yoğunları məger Bakıda varmış.

Her nə səbəbə olursa olsun Bakı, böyük bir iqtisad bazası olala özgələrin üzünü işıqlandırı-ışıqlandırı maarif və mədəniyyətcə Tiflis, Gənce, Şəki kimi şəhərlərin yanında üzüqara idi.

Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fənatiq, ən qorxulu maarif düşməni, ən birinci milət xaini burada idilər.

Bu, böyük, dövləti şəhəre böyük ümidi gelmişdim. Özgə şəhərlərde tapa bilmediyim maarif işlərini burada tapa bilecəyimi güman etmişdim. Halbuki beş-on günlük axtarış və soraqlardan sonra yene Tiflisə qayıtnağa məcbur oldum. Çünkü Qafqazın bütün şəhərlərinə nisbətən Tiflis hər millət üçün az-çox əlverişli bir maarif mərkəzi idi.

ŞAMAXI

(1900-1902)

Tiflisde bir az qalandan sonra 1900-cü ilin payızından indiye qədər getmədiyim bir yere – Şamaxiya getmək fikrinə düşdüm. Kürdəmir stasyonunda enib “Troyka”ya mindim. Ağsuya qədər Şəki yolunu andıran tozlu, sixintili yollara keçdim. Ağsudan qalxıb Şəredile doğru çıxınca ürəyimdəki sixintilar da yavaş-yavaş çıxmaga, etrafın göyçək görünüşü gözlerimi oxşamağa başladı.

Serədin üstündən başlayıb Pirsəidə doğru uzanan böyük bir düzün ortasında Şamaxı görünməyə başladı. Kiçik tepe ve yamacların üst ve etəklərini geniş bir suretdə tutan bu şəhər görünüşə, torpaq, su və havaca Azerbaycanın en gözəl şəhərlərindən biridir. Şəhərə girər-girməz faytonçuya tapşırdım ki, böyük məscidin qabağında dayansın.

Bir az sonra faytondan enib dervişlər kimi məscid hücrelərini axtardım.

Düşdүüm məscid şəhərin en köhne, en böyük yapısı olan Əbu Səlim Xorasani məscidi idi.

Məscid yonma daş və kərpiclə yapılmış yüksək, qəşəng və möhkəm bir yapı idi. Qabağında ağaçlı geniş meydan, meydanın hər iki tərəfində mədrəsə hücreləri düzülmüşdü. Məscidin arxa tərəfində günbatışı səmtində daşdan yapılmış dördətaqlı bir qat gözəl bir məktəb yapısı var idi.

Ertesi gün qazı Hacı Məcid əfəndi⁹³ və ziyalı dövlətlilərle görüşdüm. Boş və müəllimsiz olan məktəbin düzənə qoymaşa, şagirdlerin alınması üçün bildirişlər yapışdırmağa başladık.

Deyəsen, məktəb bu vaxtı gözleyirmiş. Bir həftə içerisinde 150-yə qədər şagird yiğildi. Gelenlər arasında, məhellə məktəblərində üç-dörd il oxuyanlar da var idi.

Şagirdləri dörd qrupa bölüb dərs verməyə başladıq. Məktəbdə mən, iki molla, bir de rus dili müəllimi – mədrəseli bir erməni (heyif ki, adını unutmuşam) idi.

Şəki məktəbindəki tədris programı burada da qəbul edilib tətbiqə başlanıldı. Burada da Şəkidə olduğu kimi, din dərsleri zahirdə artıq

göstərildi. Həqiqətdə isə en böyük əhəmiyyət fənn və dil dərslərinə verildi.

Hesab, tarix, coğrafiya, türkçə dərsləri mən, din dərslərini mollar, rus dilini də erməni müəllim verirdi.

Şamaxı məscid məktəbini Şəkidə olduğu kimi, az-sox lüzumunu qanan dövlətli alverçilər saxlayırdı. Müəllimlərin aylıqlarını və özgə xərclərin hamısını onlar verirdilər.

Varlı uşaqlardan oxutmaq haqqı almırırdı. Pulsuz oxuyan fəqir uşaqları çox idi.

Burada sünni-şie uşaqları bir yerde oxuyurlardı. Heyif ki, şie uşaqları çox az idi.

Məktəb sünni məscidinin yanında olmasına və məktəbi meydana getirenler sünni alverçiləri olmalarına görə şıeler bir az uzaq dururlardı. Halbuki şıelerin şəhərə bir çox dövlətli alverçiləri, Mir Mehdi axund kimi nüfuzlu axundları var idi.

Məktəb hökumət nəzareti altında bulunduğuundan uyezd müfəttişi arabir məktəbə gelir, kitabları yoxlayırdı. Burada da İstanbul kitablarının cildlərini söküb Baxçasaray kitab cildlərinin aralarına qoyur və bu suretdə təftiş hökumətin arzusuna uyğun bir yolda qurtarırdı.

Məktəbi idarə eden cəmiyyətin başında quberniya qazısı Hacı Məcid əfəndi, üzvləri isə Salamovla, Veysovlar, Abdullayevlər⁹⁴ kimi az-maz oxumuş, gezmış dövlətli alverçilər idi. Hacı Məcid əfəndi Qafqazın en böyük rühani alimlərindən biri idi. Şirvan mahalında ondan daha böyük, nüfuzlu bir kimse yox idi. Yerli hökumət bir çox işlərdə onun köməyinə möhtac idi. O, istədiyi vaxt məscid, mədrəsə, məktəb tikmək və ya təmir etmək üçün az vaxtda minlərcə manat yığıdırardı. Özü Diyallı kəndindən idi. Arabir kənddəki evinə gedərdi. Hacı əfəndinin ziyarətinə gələn kəndlilər onun tövflərini mal-qoyun ilə doldururlardı. Bunların hamısı nəzir və ehsan olaraq verilirdi. Hacı Məcid əfəndi yaxşı natıq və psixoloq idi. Yeniliyə, yeni üsula tərəfdar görünürdü. Bu isə məktəbdə uşaqlarını oxutmaq istəyən alverçilərin xatiri üçün idi.

Cəmaatın az-çox yeniliyə doğru getdiyini, gelecekde yeniliyin, yenilərin qüvvətlənəcəyini duyurdu. Buna görə də ister məscidlərdəki vəzlərində, istərsə tez-tez olan qonaqlıqlardakı söhbətlərində

dini şüarlara təkye edərək yeniliyin, az-çox zamana uymanın faydalısına danışırı. Bir sözle müdaraçı, yeni ikiüzlü idi. Yenilərlə yeniliye, köhnələrlə köhnəliyə dair söylərdi.

Burada fanatizm Şekidən və bir çox yerlərdən də artıq idi. Fanatizmin en böyük hissəsi şielərdən ziyadə sünnilərin üstüne düşündü. Şəki, Gəncə, Qazax, Bakı, Şuşa və başqa yerlərdə də şeyx, imam, teriqət busatları əskik deyildi. Lakin burada olduğu qədər heç bir yerdə kök salıb genişlənməmişdi. Şamaxı uyezdi başdan-başa şeyxiyə bölünmüdü:

Külüllü tərefində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmən idilər. Bu həriflərin elmləri bir yana dursun, adı savadları bele yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatin en gözəl yeyəcəyi, mal-qarası, qoyunu sədeqə, nezir, ehsan yolu ilə bunların qarınlarına dolardı. Şeyx Həmid paşanın böyük qoyun sürürləri, at ilxiləri, qaramal naxırları mahal çöllerini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə yalnız avam kəndlilər deyil, şəhərlilər de hörmət göstəridilər.

Heç unutmaram. Bir gün Şamaxıda Hacı Salamovların manufakturna mağazasında oturmuşdum. İçeriye uzunboylu, çuxaklı, papaqlı, gümüş toqqalı delicə bir hərif girdi. Mağazadakıların hamısı birdən ayağa durub hörmət göstərdilər. Yarı bellərinə qədər eyilib elinə sarıldılar, hup-hup öpdüler. Mən oturduğum yerdə çəşib qaldum. Şeyxin feyzində mehrum qaldığımı görən mağaza sahibi mənə:

— Bu bizim hörməti baş tacımız Şeyx həzrətləridir, — deyərək tanış etdi. Mən də ayağa durub el-ələ verib oturdum. Məgər hərifin əlini özləri kimi öpmədiyimə hamının acığı gəldi ki, üzlerini turşudub mənə ters-ters baxmağa başladılar. Mən o gündən maraqlanıb Şeyxin həyatını öyrənməyə başladım. Bunu aşağıda yazacağam.

İndi Şamaxının en ziyalı ve en böyük dövlətlilərindən biri olan Hacı Heydər Salamovla birlikdə elədiyimiz bir pir ziyarətini anladacağam, yersiz olmasın gərək.

Bir yaz günü idi. Hacı Heydər ilə en gözəl köhlen atlara minib Pirseidə doğru gezməye çıxdıq. Pirin günbezinə yaxınlaşdığınız vaxt, Hacı birdən atından endi. Mən də ona uyub endim. Atları ağac-lara möhkəm bağladıqdan sonra Hacı yavaşca:

— Həzrət Pirin ziyarətinə gedək, — dedi. Arxasınca getdim. O, günbəzin qabağında əllərini yuxarı qaldırıb dua oxuyandan sonra içəri girdi. Mən də dəlinca irəliledim. Hacı qəbrin yanı-başında torpaq üstə diz çöküb əllərini yuxarı qaldırıb. Yarım saatdan artıq oxudu. Oxudu ağladı, ağladı oxudu. Doğrusu, mən də bu halda nə edəcəyimi şaşırdım, hərcəndi bu xüsusda Haciya uymaq, onun kimi etmək lazımlı görünürdü. Lakin o mənə çox ağır gəlirdi. Çünkü kəramətlərinə əsla inanmadığım pir və şeyxlərin qəbirleri qarşısında diz çöküb baş endirmek mənim üçün en alçaq müdaraçılıq, həm də en bayağı ikiüzlük olardı. Buna görə günbezin divarına soykenib ayaqda durdum. Mövhumatın, çürük əqidə və inamın insanları nə dərəcəyə düşürdüyü düşünməyə daldım. Ziyarətdən sonra Hacının qaşqabağı, turş üzü o vaxta qədər mənə qarşı olan iltifatının azadlığını açıq duydururdı.

1901-ci ilin yazında Hacı Məcid əfəndi ilə Qaraqoyunluya səfərimiz oldu. Faytonumuz rahat olsa da yol uzun idi. Hacı darixmamaq üçün Şeyx Mahmud babanın kəramətindən söz açdı:

— Bir gün evdə oturmuşdum, birdən ürəyime düşdü ki, filan Hacı ilə birlikdə Şeyx Mahmudun ziyarətinə gedəm. Arzumu Haciya söylədim. On beş dəqiqədən sonra köhlen atlın qapımda hazır olduğunu xəber verdilər. Atlara minib sürdük. Yolda Haciya dedim ki, atlari bir az daha yeyin sürək, şeyx babam gözlətməyək. Bir az sonra qurban olduğum babanın evi önündəki bağçaya yaxınlaşdıq. Gördük ki, balkonda qolları çirnəkli biziгляд. Ona yaxınlaşar-yaxınlaşmaz Mahmud baba:

— Sizi gözləyirdim ki, günorta namazını birlikdə qılaq. Sizin üçün qayıtdırdığım aşı da birlikdə yeyək.

Doğrudan da, namazı bərabər qıldıq, aşı da bərabər yedik. O, sözünü qurtaranandan sonra:

— Müəllim efendi! Görürsən, bizim qurban olduğumuzun kəramətini! On-beş, iyirmi verst uzaqdan bizim geleceyimizi haradan duya bilerdi. Bu kəramət deyil, bə nədir? Babanın övliyaya mexsus bu kimi kəramətləri çıxdı...

Men bu vəqienin kəramət deyil, vəqiedən əvvəlki bir duyuğu və ya bir təsadüf olduğunu özgənin dililə və nağlı suretli anlatmaq istədim:

— Hacı əfəndi! Yaxşı yadına saldım. Bu son vaxtlarda osmanlı qəzet və məcmüelerində məşhur firəng alimi Flammariyon yazılarını

tercümaları görünmektedir. Bu yazılar bütün medeniyet alımında büyük maraq oyandırdı, uzun mübahiselere meydan açtı. Görünür ki, fişlər bizim köhnə eşmələrə sahib olduqları kimi, övliyalara mexsus zənn edilən ruhani fəzilətləri üstündə həqiqəti göstərməyə başlamışlar, – dedim.

– Yaxşı başa düşmədim, fişlər alımı nə yaza bilər və nə həqiqət göstərə bilər ki?

– Men də ona çəşiram. Kamil Flammarion bizim keramətlərə vaqidiən qabaqkı duyğu (hissi-qəbələ-vüqu) adını verir. Bunun bir çox adamların heyatında əməkən geldiyini yüzlərcə misallarla isbata çalışır. Bir çox başqa alımlar isə bu keraməti iki dost və tanış beyini arasında vücudə gelən bir elektrik cərəyanı, bir hava radiosu deyə, izah edirlər.

– Bu izahların cümlesi hədyandır, onlarda bizim ruhani keramətimizi anlayacaq beyin olmaz...

– Hacı əfəndi! Eledir. Amma onların keşfləri çox da əsassız, dəlilsiz deyil. Hamısı uzun-uzadı elmi tədqiqat nəticəsidir. İzah edənlər məşhur alımlardır.

– Nə olsalar da, onlar bizim ruhaniyyətə ağıl yetirməzler.

– İş burasındadır ki, onlar bizim ruhaniyyət zənn etdiyimiz halaların maddi hadisələr nəticəsində olduğunu böyük əsərlərdə, elmi yolla isbata çalışırlar ki, reddi çox çətin!

– Ruhaniyyətə aid olan keramətin maddi hadisələrlə ne münasibəti var?

– Can alacaq nöqtə buradadır ki, onlar ruhaniyyəti elm yolu ilə tamam inkar edirlər. Dünyada hər hadisə maddidir – deyirlər.

Artıq Qaraqoyunluya yaxınlaşmışdıq. Hacı əfəndi saqqalını tumarlamağa, uzun papağının ortasına sarılan ağ sariğı düzəltməyə, oturuşunu dəyişdirib heybetli görünməyə başladı.

Fayton atlarının cincırıqlarını uzaqdan eşidən kəndlər birerbirə bize yaxınlaşıb bizim kim olduğumuzu duymaq isteyirdilər. Cox keçmədi Hacı əfəndini tanıyan kəndli müridlər:

– Ə-ə-ə, Hacı əfəndidir, Hacı əfəndi! – deyə ucadan səsləndilər. Cox keçmədi faytonumuz kəndli müridlərle sarıldı. Burada İstanbul'a rəhmət oxudacaq bir etəkəpmə mərasimi başlandı. Hacı əfəndinin tozlu etəyinə çata bilmeyənlər, murdar ayaqlarına dodaqlarını sürt-

məyi daha şərəfli bilirdilər. Camaatin hücumu, dodaqların şap-şupu o dərəcəyə çatdı ki, atlarımız ürküb faytonu bir yana zorlayıb müridləri çifte ləməye girdildilər. Bu qarışılıqlıda Hacı əfəndinin ayağı sayilaraq menim ayaqlarımın da öpüldüyüni duyub tez geri çəkdim və özümü dala verib bu cahilce işin Hacı əfəndidə buraxdığı təsiri görməyə çalışırdım. Hərfin bu hali zahiren olsun, men edəcəyi yerinə – dodaq şappıltularına qarışan “ağrın alım” seslərile hind toyundan daha artıq şışdiyimi görüb təccüb elədim.

Atlarımız daha çox dayanmayıb müridlər sürüşünü dallarınca ireli çəkdilər. Qonaq qaptısına yaxınlaşınca endik. Görüşmə mərasimi bu sefer daha özge cür təzeləndi.

Şeyxler, əfəndilər, yaşlı müridlər qol-boyun olub muran^{*} söz-lərle həsrətliklerini göstərdilər. Qonaq yiyesi Şeyx Mustafa şahin göstərişilə böyük bir zala girdik.

Zal, ən qiymətli böyük xalılar, ipək mütəkkələr, məxmər döşəklərle bəzənmişdir. Zalın dörd tərefi, başda Hacı əfəndi olmaq üzrə əfəndilər, müridlər cərgeləndi. Her kəs diz üstə oturmuş, başlarını aşağı salmış, qollarını önlərinə toplamış, çoxu əllerini namazda bağlar kimi bağlamış, güya dərin fikir və zikrə möşğul idilər. Beş-on dəqiqə davam edən sükutdan sonra Hacı əfəndi Şeyx Mustafa şahin atası Hacı Hüseyin əfəndinin keramətlərindən bəhse başladı. Müridlərin köks çekişləri dəlincə ağızlarından qopan “ruhuna fəda” səsleri ucaldıqca Hacı əfəndinin səsinin tonu da deyişir, yüksəldirdi. Bu hal bir saatdan artıq davam edib uzun salavat və dualarla qurtardı. Bundan sonra yene bir dərin sükut, sükut içinde ruhani qəşş, qəşş içinde güya bir məzhəriyyət feyzi cilvəlenirdi.

İlk dəfə burada gördüğüm böyük bir məclisin belə uzun və dərin sükutu mendə xeyli tesir buraxdı ki, onu 1906-cı ildə yada salıb, “Molla Nəsreddin”in 5-ci nömrəsində “Məclisi-ədəb” adı altında bir şəkil çəkdirdim. Şəklini çəkdirdim, karikaturasını yox. Halbuki o şəkli görenlər elə bilirdilər ki, o, Avropa məcmuelərində olduğu kimi, karikaturadır. Sırası gelmişkən burada bir həqiqəti söyləmədən keçməyəcəyəm: “Molla Nəsreddin”də öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yeni uydurma-benzətmə şəkil deyil, vəqienin, şəxslərin, tiplərin özü, bayağı fotoqrafıdır.

* İkiüzlü

Qaraqoyunluda qaldığımız üç-dörd gün içinde “ədəbi-məclisler”: ziyyarətlər, plovlar, ehsanlar, bəxşeyişlər, qurbanlar tez-tez tekrar edildi.

Şamaxı uyezdindəki ruhanilerin bulunduğuları qonaqlıq məclisleri xüsusilə şeyx məclisleri bayağı təriqət ayınları sehnəsi idi: keçmiş məşhur şeyxlərin mədhi, kəramətləri, uzun sükut, qəlbə zikr, salavat qəşş (özündən getmə), yene uzun sükut.

Men bu kimi məclisleri 1920-ci ilin martında Qazaxda İnce kənddə Şeyx Əhməd əfəndinin evində, Borçalıda Dəmirçilər kəndində gördüm. Bunlar daha kobud, daha vəhşi ve daha ədəbsizce idi. Buların yanında Şirvandakılar, ruhani dilincə “məclisi-ədəb” sayılırdı.

Qaraqoyunlu kimi böyük bir kənddə yarımcıq da olsa bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fikir ve xeyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, eseri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların hələ kişilərindən daha acınacaqlı, daha səfalətli, daha da ağır ve qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən beri deyilən kimi, kişilərin, xüsusilə şeyxlərin eyləncə və iş malları idi... Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası – kiçik bir ölçüdə olsa da – Soltan Həmidin o çox böyük hərəmxanasına oxşayırıdı. Aynlığı bunda idi ki, Soltan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə almındı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axer suretiley dolardı. Bunlardan başqa təriqətdən xoş gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərindən küsənlər, göbəklərini yazdırmaq istəyenler, şeyx yanındakı cavan müridlərə gözləri düşənlər, ərləri fəqir və çirkin olanlar, məşgülüyyətsiz qalan dul arvadlar... hamısı... hamısı şeyx hərəmxanasına toplanırdı.

Bir şeyxin boynuna düşən bu qəder tüfeylilərin, müftə yeyənlerin nə ilə yaşadıqlarına töəccüb edənlər, bir-iki kəndin deyil, belə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxələri görsəldər, heç de çəşib qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən behre və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.

Hələ bunlar yenə də bir dərəcə ədəblı, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında Açıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsəti daha rəzilənə, daha nifretli idi.

Sırf avam və savadsız olan bu şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək təriqət adı ilə yapmadığı rezalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.

Bu uzunqulaq hərifin hər gün aşkar yapıdığı rezaləti gören Qobustan camaatı bu iblisi yenə müqəddes, möhtərem hesab edirlərdi. Hətta özünün ətək və ayaqlarını öpe bilməyənələr atının yalnız öpmek kimi dönyanın heç bir yerində görülməyən heyvanlıqdan çəkinməzmiş. Boy, sıfət, şəkil və xasiyyətcə Soltan Həmidə çox oxşayan bu alçaq hərifin özünəməxsus ayrıca bir təriqət ayını varmış: bunun hər kənddə kişi və qadın birər xəlifəsi bulunur, keyfi qalxanda kəndləri birər-birər gəzər, müdirlərin təriqət ayınlarına özü rəhbərlik edərmiş. Zikr və ibadət hemişə axşamlarda, gecələrdə olurmuş. Qabaqca kişilərin ayınlarına gedər, öz iştirakile onlara güya feyz və heyat bağışlaşmış. Qadınların yiğincaqlarını isə qəsdələ dala, daha qaranlıqlara buraxarmış. O, burada öz təriqət, hünər və şeytanlıqlarının bütün nömrələrini çıxarıır, ruhani cezb və qəşşadları ilə bütün eşqbazlıq hıylərini onlara, o sadeürəklilərə, o çarəsizlərə birər-birər möcüzə kimi göstərir, hamıni öz ilahi təriqətinə heyran qoyarmış. Yarigecələrə qədər süren ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərmiş. Ancaq ibadət zamanı göze gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlamalar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi ruhani vezifə tapşırılmışdır. Onlar ibadətə yorulmuş olan şeyxin vücudunu ovxalayıb qüvvət və qiyamə gətirir və bu suretə feyz və savab qazanarmışlar... Bütün ömrünü təriqət ayınlarında bu suretə keçirən, Soltan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimse səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görünce əline sarılır, iltifatını canına minnet bilərmiş. Bu rezaləti duyan böyük hökumət məmurları isə eşitməməzliyə gələr, camaatın avamlığına ürekden sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə “müsəlmanlığa yaraşmaz” – deyə etiraz edər və bu yol ilə islam dininin qeydine qalarlarmış.

Her kəsin hörmət etdiyi bu hərifin və bu kimilərin və ümumiyyətə, ruhanilərin 1895-ci ildə Şəkide, 1901-ci ildə Şamaxıda gördüyü və eşitdiyim rəzaletlərini ancaq 1904-cü ildə "Şərqi-Rus"da və 1905-ci il inqilabından sonra isə "Molla Nəsrəddin"də və başqa qəzetlərdə yazış açmağa başladım (1907-ci ildəki "Molla Nəsrəddin" in 35-ci nömrəsində Həmid Paşa büsətinə baxınız!).

Şamaxı camaatını ümumiyyətə, insaniyyətli, xoşxasiyyətli gör-düm. Ancaq çox dindar, sufimeşrəb idiler.

Burada özüm eşitdiyim və gördüğüm bir vaqioni söyləmədən keçməyəcəyəm.

Şamaxı ülemasından və ruhani idaresi üzvlərindən Hacı Əbdürəhim əfəndi kim bilir neçə günler, bəlkə, aylar düşünüb-dاشınb dürlü-dürlü fars-ərəb münəccim kitablarını əlləşdirib, uzun zəhmət çəkəndən sonra Rusiya çarına ərəbcə bir dua yazmış və bunu übudiyyət və sədaqətnamə surətində göndərmiş. Həmin sədaqətnamədə çarın, bütün dünya padşahları içinde və birincə əzəmet və mərhəmet sahibi olduğunu və tez-geç hamı padşahların buna tabe olacaqlarını və bütün təbəəsinin, xüsusilə müsəlmanların sevgili atası olduğunu, müsəlman ruhanilərinə qarşı himayun nəzərlərini əskik etməyəcəyini, Allahın yer üzündə vəkili olub yüzlərcə il yaşayacağını ağıla gəlmə-yən medh və sözlerlə bildirmiş. Görünür, erizəyə çoxlu müsəlmanlar tərəfindən və ya onların adlarından da qol çəkilmiş ki, erizə çox tezliklə çara verilmiş və o da xoşlanıb Hacı əfəndiyə yekə bir qızıl saatı bəxşış göndərmişdi. Həmin saatı hər yerde qoynundan çıxarı:

– Baxın, görün, əlevü-əqdəs həzrət himayunun bəndələrinə olan ehsan və mərhəmetidir, – deyərək uşaq kimi sevinirdi.

Şamaxının – bu Xaqani və Nəsimi vətəninin belə sadəürəkli, səfəh, yaltaq, dilençi alimləri, bu şair və ədiblər qaynağının üzə çıxardığı Seyid Əzimləri, Ünsizadələri⁹⁵, Səhhətləri, Nasehləri⁹⁶, Tərrahları⁹⁷, Hadiləri kimi şair və ədibləri yanında Şamaxı üçün birər qara ləkələrdir.

ŞAMAXI ZƏLZƏLƏSİ

1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-de Şamaxıda indiyə qədər görünməmiş yer tərəpənişi oldu. Bu gün Şamaxı üçün en böyük felaket, eşidilməmiş bir dəhşət və qiyamet günü idi.

Olduğum məktəbin aşağı sinifləri evlərinə buraxılmış, məktəbdə yalnız son sinif qalmışdı. Mən, rus müəllimi erməni yoldaşa müəllimler otağında səhbət edirdim. Bu arada məktəb birdən-bire elə bərk bir suretdə tərəpədi ki, nə edəcəyimizi şaşırıb özümüzü qapıdan çöle ata bildik. Atıldığımız məktəb həyətində ayaqda dura bilməyib üzü-qoylu yerə serildik. Yoldaşım mendən daha canlı, daha çevik olduğu üçün mendən daha irəli getmiş, oradaca yixilmiş idi. Mən yerə çarpıldığım sırada bir neçə ince qaralṭının məktəbdən çıxıb məscid divarına doğru yüyürdükleri gözüme sataşdı. Yerə çarpılıb yatdığını dəqiqələrdə beynimə belə bir fikir geldiyini unutmaram.

Bu ne idi? Bu, Yer küresinin yıldızlardan birinin çarpması ilə yerindən qopub fəzada hərəkətməye başlaması, bu çarpmış və qiyamətdən sonra yaşaya biləcəkləri, neler görecəkləri və nə qədər xoşbəxt olacaqları fikri idi.

Biz yerə yixiləndən sonra uçub dağilan məscid divarının daş və torpağı üstüməze gelmiş və bir az sonra özümüzdən getmişik. Axşama saat dörde-beşə qədər eləce daş-torpaq altında qalmışiq. Axşama yaxın itən məktəb uşaqlarını axtarmağa gələn analar hər nə cürsə menim çöldə qalan baş və saçlarını görüben öz uşaqları samıb yanına gəlmişlər. Yanına geləndən sonra məni tanıyb daş-torpaq altından çıxarmışlar. Amma mendə ayaqda durmağa hal yoxmuş. Qoltuqlarına girib məni ara-ara tərəpəmekdə olan yan yixilmiş divarlar arasından qorxa-qorxa min belə ilə çöle çıxarmışlar. Mən ağız və burnuma dolan toz-torpaqla boğulmaq dərəcəsində imişəm. "Bir udum su" deyə, işarə ilə yalvarmışam. Başımın yaralarından axan qanları su yerine içməyə, barmaqlarımı emməyə çalışmışam. Nədən sonra yerlərdəki murdar su yiğintilərini tapıb, tənəkə bir qab ilə getirib mənə içirmişlər. Gözlərimi, üzümü yumuşalar. Qanlarımı bir az temizləmişlər. Bir saat rahatlıqdan sonra gözlerim, dilim açılmış, yavaş-yavaş etrafə baxmağa başlamışam. Xeyli vaxt sonra aylmış,

ne kimi qəza keçirdiyimi anlımış, düşünməyə başlamışam. Axşama yaxın yavuqdakı evimizin yixılan divanından qurtulub məni axtarmağa gələn yoldaşım Abidə məni görünce üstündəki paltarının bir qatını cirib başımın yaralarını sarılmış və axan qanları durdurmuş.

Axşamüstü məni mescidin dalısındaki meydanın bir tərəfində, bir az yumşaq peyinli yerde yatırdılar. Başımın altına daş, üstümə əsgî-üsgü tökdüler. Soyuqdan, acliqdan bərk öskürürdüm. Xeyli zaman sonra olduğum meydana göz gəzdirdim:

Uf, ne idi o mənzərə, ne idi tükleri ürpədən o hal, **kiminin** qolu, ayağı ezilmiş, **kiminin** bağırsaqları tökülmüş, feryad və iniltilerlə yerlərdə sürünür.

Anaların kimi başı-gözü yaralanıb qana bulanmış çocuqları qucağında, rast gələn tərefə yüyür, kimi can verməkdə olan yavrusunun başı ucunda oturub saçlarını yolur. Kimi yanğından yanmış balasını qucağına basıb dəlice o yana-bu yana yüyür, kimi üz-gözü əsgilerlə bağlanmış birini elində tutub aparır. Kimi gördüyü dəhşətdən qorxub qaçmış, yarı dəlilənmiş, itirdiyi uşağını bağıraraq, çağıraraq axtarır. Çoxu davam edən zəlzələ və yiğinların dəhşətindən şaşırmış, dili tutulmuş "lo... lo... lo..." – deye-deye özünü oraya-buraya çırır. Kişi, qadın, böyük, kiçik bir-birinə qarışmış, sanki qiymət qopmuş, məhşər meydani qurulmuşdu. Mənim başımı, qanla islanan sarğılarını da ikinci dəfə olaraq bu məhşərin hay-huyu arasında dəyişirdilər. Lakin sarğılar həkim sarğıları deyil, yoldaşımın üst paltarının cırıq etəkləri idi. Onun bu cırıq etəkləri də temelindən yixilib uçan ikimərtəbəli evimizin altından çıxmışa çalışlığı vaxt yırılıb üstündə qalan cırıq parçalar idi.

Yoldaşım özündən başqa evimizin divarı altında qalıb ölüm halına düşən bacım oğlu Əhməd Pepinovu⁹⁸ da daşların altından çox çətinliklə çıxarıb qurtarmışdı. Mən bir neçə saat sonra su, çörək istədim. Lakin tapmaq mümkün mü? Şir-şir axan bulaqların çoxu zəlzələdən sökülmüş, çörək isə daş-torpağın altında qalıb itmiş. Yalnız daş-torpağın altında qalsa dərd yarı idi. Qazib çıxarmaq mümkünüdü. Lakin hər on beş dəqiqədən bir tekrarlanan terpenişlərdən təzədən-təzəyə uçan, yixılan divarlardan yaxmaqda olub zəlzələni ötən yanğınlardan aman tapmaq, bir yere getmek mümkün mü idi?

Arası kəsilmeyen terpenişlər, yeni-yeni yixintilar, her tərefi saran yanğınlar kimseyə evlərində deyil, divar diblərində belə sığınmağa qoymurdu.

Keçən felakət və hazırkı qorxu ilə hər kəs qarnı ac, hər şeydə naəlac, üstü-başı çılpaq, vücudu yaralı, çölü-içi qanlı, ümidsiz, təqətsiz olaraq meydanın ortasında, palçıqlar arasında yatmağa, yorğan yerinə göydən enən ağ yumşaq örtülerle bürünmeye, soyuğun şiddetindən titreyətitreyə, ağlaya-ağlaya olduğu yerində büzülib-əzilməyə məhkum idi. Buralarda da rahat qoyulayıdı, yenə şükür idi.

Birinci gecədə başlayan yanğınlar sanki zəlzele ile yarışa çıxmış, onun salamat buraxdığı ev və eşyam, bu yaxıb yandırır, külə çevirirdi.

Uzun gecelerdə yarım saatə qədər olsun yatmaq mümkün deyildi. Tez-tez təkrar və davam edən terpenişlərdən yixılan divarların gurultusundan, göylerə qalxan yanğın alovlarının saçdıqları qığlıcılardan, soyuğun şiddetindən, qarın boranından, yaraların iniltisindən və feryadından gözə yuxumu gələ bilərdi. Gündüzləri isə salamat qalan en böyük igidlərin bir qab su, bir qırıq çörək tapması böyük fəxr idi. Bərəkət versin ki, iki-üç gün sonra etrafda salamat qalan kəndlərdən su, çörək gəlməyə başladı.

Mən də qarnımı bir az doydurandan sonra ayağa durdum. Bütün ev eşyasını oradaca torpaq altında buraxıb bir hafta sonra bir fayton tapıb yoldaşım və bacımoğlu Əhmədlə bərabər düz Kürdəmirə can atdım. Oradan da Axalsixə yola düşdük.

İZAHLAR

1. "Tercüman" – 1883-1918-ci illerdə Baxçasarayda Krim tatarlarının dilində İsmayıł bey Qasprinski (1851-1914) tərəfinden nəşr olunan qəzet. İsmayıł bey öləndən sonra qəzətin nəşrini onun oğlu inqilaba qədər davam etdirmişdir. Bu qəzətin rusca əlavəsi də vardır. 90-ci illerdə Rusiyada türk xalqlarının dilində çıxan yeganə qəzet olduğu üçün orada azərbaycanlı publisistlər də iştirak edirdilər.

2. Mövlana – Şərq ədəbiyyatının klassik şairi, fars və türk dillerində gözəl əsərlər yaratmış, mövlevilik təriqətinin əsasını qoymuş Celaleddin Rumi (1207-1273).

3. "Şərqi-Rus" – əsimizin ilk Azərbaycan qəzeti. 1903-1905-ci illerdə Mehəmmədağa Şahtaxtinski (1846-1931) tərəfinden Tiflisdə nəşr olunurdu. Qəzətin rəsmi redaktoru M.Şahtaxtinski olsa da əsas müəhrirrəleri C.Məmmədquluzadə və Ömer Faiq idi ki, onlar gələcək eməl dostluğunun ilk temel daşlarını burada qoymuşdular.

4. Çemberlen – Cozef Çemberlen (1838-1914) – Böyük Britaniyanın dövlət xadimi, fabrikant. İngilislerin müstəmləkə siyasetinin əsas ilhamçısı və təşkilatçısı. 1895-1903-cü illerdə İngiltərənin müstəmləkə naziri olmuşdur.

5. Əhməd bəy Ağayev (1868-1939) – Parisdə hüquq məktəbini və Sorbonna universitetini bitirmiş, Bakıya qayıtdıqdan sonra burada rusça nəşr olunan "Kaspi" (1881-1919) qəzətinin feal əməkdaşlarından olmuşdur. Bakıda Azərbaycan dilində "İşşad" (1905-1908), "Tərəqqi" (1908-1909), rus dilində "Proqress" (1907) qəzətlərini nəşr etmiş, "Heyat" qəzətinin redaktorlarından biri olmuşdur. 1908-ci ildə köçüb Türkiyəyə getmiş, orada bir sırə qəzet və jurnalların feal əməkdaşı və redaktori olmuş, İstanbul universitetində rus dilindən dərs demiş, Türkiye Respublikası elan olunandan sonra Sovet-Türkiyə dostluğunun yaradılması və inkişafında müəyyən rol oynamışdır.

6. Sorbonna – Parisdə 1253-cü ildə yaradılmış kollec XVII əsrin ortalarında Paris universiteti ilə birləşsə də, ilk adını saxlamışdır. Azərbaycanın inqilabından əvvəlki ziyahılarının bir hissəsi bu məşhur ali məktəbdə oxumuşdur.

7. "Kaspi" (1881-1919) – maarifpərvər Bakı milyonçusu H.Z.Tağıyevin pulu ilə Bakıda rus dilində nəşr olunan gündəlik qəzet. Milli ziyahıların burada rehbər mövqeyinə və geniş fealiyyətinə görə ona "Müsəlman "Kaspi""si de deyirdilər.

8. Abdulla əfəndi Qaziyev – İrəvan quberniyasının qazısı.

9. Doktor La – fransız alimi.

10. Zəkəriyyə Quluzadə – Şəkinin maarifpərvər varlıklarından olmuşdur. Azərbaycanın məşhur dövlət xadimlərindən Mustafa Quliyevin (1893-1938) atasıdır.

11. Firidun bəy Köçərli (1863-1920) – Azərbaycanın məşhur maarif xadimi, publisist və ədəbiyyatşunas alım.

12. Namiq Kamal (1840-1888) – inqilabçı türk şairi və publisisti.

13. Məşədi Ələsgər Bağırzadə (1868-1943) – "Qeyrət" mətbəesinin və C.Məmmədquluzadənin Tiflisdəki pansionatının təşkilində, habelə "Molla Nəsrəddin" jurnalının nəşri üçün çoxlu maddi yardım göstəren Məşədi Ələsgər Bağırov nəzərdə tutulur.

14. Əbdürəşid İbrahimzadə – XX əsr Azərbaycan mətbuatında iştirak edən tatar publisistidir.

15. Sultanməcid Qənizadə (1866-1937) – məşhur pedaqoq, Azərbaycanın ilk ali pedaqoji təhsilli ziyahı kimi xalq maarifinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanda ilk dəfə "rus-Azərbaycan" məktəbi açmış və onu getdikcə genişləndirmiştir.

16. Muxtarov – "rus-Azərbaycan" məktəblərində dərs deyən müəllimlərindən.

17. Hacıkarim Saniyev (Sanlı) – müəllim, şair, maarif xadimidir. Orta məktəb dərsliklərinin və dərs vesaitlerinin hazırlanmasında geniş fealiyyət göstərmişdir. 1929-cu ildə nəşr olunan "Üçüncü il" adlı dərsliyin hazırlanmasında onunla birlikdə Ömer Faiq Nemanzade, H.Axundov da iştirak etmişdir. "Abşeron yarımadası", "Zülmün sonu", "Namus davası" əsərləri məşhurdur.

18. Smirnov – Qori müəllimlər seminariyasının milletçi rəhbərlərindən biri. O, azərbaycanlı müdavimlərə nəinki öz dillerində danışmayı, hətta bu dilde düşünməyi də qadağan etmişdi.

19. Vorontsov-Dashkov İ.I. (1837-1916) – Çar Rusyasının dövlət xadimlərindəndir. 1881-ci ildə çarın şəxsi mühafizə destəsinin rəisi təyin edilmiş, 1905-1915-ci illerdə Qafqaz canişini işləmişdir. O, üşyan edən kəndlilərə qarşı həddindən artıq amansız idi, xüsusi ceza destələri saxlayırdı. Şuşa şəhərinin general-qubernatoru fitnekar Qoloşapov onun göstərişi ilə 1906-ci ildə Azərbaycana göndərilən ceza destəsinə rəhbərlik etmişdir.

20. "Heyat" – 1905-1906-ci illerdə Bakıda H.Z.Tağıyevin pulu ilə nəşr olunan gündəlik qəzet. Onu əvvəller Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev birgə redakte edirdi. Bir il sonra təkcə Ə.Hüseynzadənin redaktoriluğu ilə

nəşr olunmuşdur. Burada dövrün, demək olar ki, bütün müterəqqi qüvvəleri çıxış edir, ictimai və milli problemlər qaldırırdılar.

21. *Seyxzadə* – XX əsrin əvvellerində mətbuat orqanlarında geniş fəaliyyət göstəren din xadimlərindən Hacı Hafiz Məhəmməd əfəndi Şeyxzadə. Onun Azərbaycanda üsuli-cədid məktəblərinin açılmasında xaiq maarifin inkişafında da müəyyən rol olsunmışdır. Meşhur maarif xadimi, ilk qadın yazıçılarımızdan biri Şəfiqə xanım Əfəndizadə onun qızıdır.

22. *Vitte S.Y.* (1849-1915) – çar mülqətiyyətinin nazirlərindən biri, 1905-ci ildə Nazirlər Şurasının sedri olmuşdur.

23. *Durnov P.V.* (1844-1915) – çar mülqətiyyətinin 1905-ci ildə daxili işlər naziri olmuşdur.

24. *Əli bəy Hüseynzadə* (1864-1941) – Peterburg universitetinin riyaziyyat fakültəsini və İstanbul tibb universitetini bitirmişdir. XX əsrin əvvellerində Bakıya gelib burada "Heyat" (1905-1906) qəzetini, "Füyuzat" (1906-1907) jurnalını çıxartmışdır. Siyasi, ədəbi, fəlsəfi, iqtisadi əsərin müəllifidir. XX əsr Azərbaycan romantizminin nəzəri əsasını qoymuşdur. 1910-cu ildə Türkiyəyə köçmüştür. 1926-ci ildə Bakıda keçirilən türkoloji qurultayda iştirak etmişdir.

25. *Şirvanzadə* – məşhur Azərbaycan şairi Məhəmməd Hadi (1879-1920) nəzərdə tutulur.

26. *Brixniçev I.P.* – rus keşişi, 1906-ci ildə Tiflisdə, "Встань, спящий" adında qəzet nəşr etdimişdir.

27. *Əbdülhəq Hamid* (1851-1937) – dahi türk şairi və dramaturqu.

28. *"Qeyrət"* – 1905-ci ildə Tiflisdə Ö.F.Nemanzadənin müdürüyi ilə açılmış mətbəə. Bu mətbəədə elmi, siyasi, bədii ədəbiyyat nəşr olunurdu.

29. *Abdulla Cövdət* (1869-1932) – türk həkimi, şair və jurnalist. "İttihad" jurnalının naşiri və redaktoru olmuşdur.

30. *Öziz Məhəmmədoglu* – ilk azərbaycanlı sosial-demokratlardan və inqilabın ilk qurbanlarından biri.

31. *Tağıyev Hacı Zeynalabdin* (1838-1924) – Azərbaycan ticarət burjuaziyasının nümayəndəsi, neft inhisarçısı. Bakıda çəkməçi ailəsində anadan olmuş, əvveller malakeş işləmiş, sonra varlanıb məşhur milyonere çevrilmişdir. Milli təreqqinin, milli maarifin və mədəniyyətin inkişafında çox mühüm rol oynamışdır. Bakıda ilk teatr binası (1883) tikdirmiş, ilk qız məktəbi açmış (1901), öz pulu ilə rus və Azərbaycan dillerində mətbuat orqanları nəşr etdimiş, Rusiya və Avropanın ali məktəblərinde külli miqdarda azərbaycanlı uşaqları oxutdurmusudur.

32. *Mirza Seyfəddin* – XIX əsrin sonu, XX əsrin əvvellərində Tiflis gimnaziyasında Şərqi dilleri müəllimi işləmiş Mirza Seyfəddin Seyidov nəzərdə

tutulur. O, 1887-ci ildə Tiflisdə M.F.Axundovun "Müsyö Jordan və Derviş Məstəli Şah" əsərinin ilk tamaşası zamanı həvəskar aktyor kimi çıxış etmiş və çox böyük reğbet qazanmışdır. 1902-ci ildə "Xəzənülətfal" adlı dərslik buraxılmışdır.

33. *Miropiyev M.A.* – çarizmin maarrif xadimlərindən. XIX əsrin axıralarında Orta Asiyada müəllimlik etmiş, 1901-1909-cu illərdə Qori müəllimlər seminariyasının direktoru olmuşdur. Xırda xalqları ruslaşdırmaq siyasetinin tərəfdarı, təbliğatçısı olmaq və bu ideyani əməli işdə həyata keçirməye çalışmaqla məşhur olmuşdur.

34. *Minasazov* – məşhur jurnalist, istedadlı publisist, Zaqafqaziyanın rus dilli mətbuat orqanlarında geniş fəaliyyət göstəren, Tiflisdə rus dilində "Огни" jurnalı nəşr edən (1907), mollanəsreddinçilərle yaxın və həmçəy olan Hüseyin Baxşəli oğlu Minasazov (1881-1932) nəzərdə tutulur. O, XX əsrin əvvellerində Azərbaycan ədəbiyyatının rus dilinə tərcüməsi və təbliğində xüsusi rol oynamış, böyük tesir və nüfuz dairesine malik olmuşdur.

35. *Məhəmmədağa Şahtaxtinski* (1846-1931) – görkəmli Azərbaycan jurnalisti, alimi və ictimai xadimi, Peterburqda və Parisdə təhsil almış, "Şerqi-Rus" (1903-1905) qəzetinin redaktoru olmuş, Moskva və Peterburq qəzətlerində feal əməkdaşlıq etmiş, 1907-ci ildə İrevan mahalından II Dövlət dumasına üzv seçilmişdir. Azərbaycan Dövlət Universitetinin professoru olmuşdur.

36. *Əbuturab Axundoglu* – din xadimidir, Bakı axundu olmuşdur.

37. *Aristotalis* – qədim yunan filosofu və alimi Aristotel (e.e. 384-322).

38. *Molla Məhəmməd Bağdadi* – Azərbaycanın böyük şairi Məhəmməd Füzuli (1494-1556) nəzərdə tutulur.

39. *Sokrat* (e.e. 470-399) – yeni əsrin əvvəlinde yaşamış yunan filosofu.

40. *Əflatun* – qədim yunan idealist filosofu. Platonun müsəlman şərqində yayılmış adı.

41. *İmam Cəfər Sadiq* (699-765) – 12 imamın 6-cısı. İmam Məhəmməd el-Bağırın oğludur.

42. *Əbu Mənsur Mətəridi Əl-Səmərqəndi* (?-944) – idealist filosof, islam ehkamlarının tərəfdarı və müdaficələrindən biri.

43. *İmam Hənəfi* – İslam dünyasının məşhur alimlərindən, sünnilik məzhebinin təriqət başçılarından və əsas təfsircilərindən biri.

44. *Əbu Əli ibn Sina* (980-1037) – Şərqi məşhur alimi, filosof və həkimi. Qədim yunan fəlsəfəsinə, xüsusən Aristotel telimlərinə əsaslanaraq antik felsefi fikrin inkişafında mühüm rol oynamış, Avisenna adı ilə bütün dilnyada məşhur olmuşdur.

45. *Ibn Xəldun* (1332-1406) – əreb tarixçisi və filosofu.

46. *Alfyeri* (1749–1803) – klassik italyan şairi, dramaturqu.
47. *Qatiley* (1564–1642) – məşhur italyan fiziki, mexaniki, astronomu və filosofu.
48. *Paster* (1822–1895) – fransız təbiətşünası, mikrobioloqu və kimyaçısı, müasir mikrobiologiya və immunologyanın banisi.
49. *Edisson* (1847–1931) – amerikan ixtiraçı... Elektrotexnikanın bir çox ixtiraları onun adı ilə bağlıdır.
50. *Əl-Qazalı* (1059–1111) – Müsəlman Şərqiñin məşhur alim və mütefəkkirlerindən biri. Bağdadda Nizamiyyə mədrəsəsində dərs demişdir.
51. *Ibn-Rüşd* (1126–1198) – ərəb filosofu və həkimi. Şərqi aristotelizminin son görkəmli nümayəndəsi.
52. *İsaak Nyuton* (1643–1727) – ingilis fiziki, riyaziyyatçısı, mexaniki və astronomu.
53. "İkinci il" – Azerbaycanın mütərəqqi maarif xadimlərindən F. Ağazadə, A.Şaiq, S.S.Axundov, M.Mahmudbeyov, Ə.Əfəndiyev və S.Əbdürəhmanbeyov kimi altı müəllif tərəfindən hazırlanmış və 1909-cu ilde çap edilmiş dərs kitabıdır. Azerbaycan yazıçı və şairlerinin əsərlərini tədris etməyə təşəbbüs göstərən bu dərslik Əli bey Hüseynzadə tərəfindən təqrid edilmişdir.
- "Molla Nesreddin" jurnalında dərc olunan "Zəncir" felyetonunda Əli bey Hüseynzadənin mövqeyi təqrid olunur və məqalənin axırında o da göstərilirdi ki, "yoldaşımız Nemanzadənin bu xüsusunda dəxi ətraflı cavabını oxucularımız "Tərəqqi" də oxuyurlar" ("Molla Nesreddin" 1909, №8). Ömer Faiqin bu nəşrə daxil edilen məqalesi Ə.Hüseynzadəyə cavab şeklinde yazılmışdır.
54. *Cövdət paşa, Nacim Asım, Əhməd Rəsim, Monastırlı Rüfat* – Türk maarif xadimləri.
55. *Heroqlif* – qədim Misir və Çin əlifbasında bütöv məfhumu və hecəni ifadə edən işarə.
56. *Orxon yazıları* – Dağlıq Altayda aşkara çıxarılmış və V-VI əsrləri əhatə edən qədim türk abidəleri. Burada türk tayfalarının dini-əxlaqi görüşlərindən, tarixində bəhs olunur.
57. "Kutadqu bilik" – Balasaqunlu Yusifin "Kutadqu bilik" (1089) poeması nəzərdə tutulur.
58. *Topalı Helmi, doktor Şərafəddin* – türk alimləri.
59. *Mirzə Melkumxan* (1833–1908) – İran yazıçısı və ictimai xadimi, M.F.Axundovla dost olmuşdur.
60. *Leybnits Q.V.* (1646–1716) – Alman idealist filosofu, alim və riyaziyatçısı. Bütün dillərin guya qədim yəhudü dilində əmələ gəlmesi haqqında efsanəni o, qəti redd etmiş və bəzi dillərin qohumluğu haqqında mülahizə irəli sürmüştür.
61. *Səmsəddin Sami* – türk alim və ədibidir.
62. *Aya Sofiya* – Müqəddəs Sofiya məbədi. Vaxtile Bizans memarı tərəfindən tikilmiş (532–537), 1453-cü ildə türkler tərəfindən məscidə, 1935-ci ildə isə muzeyə çevrilmişdir.
63. *Xosrov bəy Sultanov* – həkim, 1915-ci ildə Qərb zonalarında mühərbiyətən zərər çəkmiş hərbzadələrə yardım üçün Bakı Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi komissiyanın rehberi olmuş və bu istiqamətdə xeyli iş görmüşdür. Həmin həyətdə olan şair Əliməd Cavad gördüyü dəhşətli mənzərələri, azərbaycanlıların və başqa türk xalqlarının başına getirilən müsibətləri təsvir edərək şeitlərinin birində yazdı:
- Ziyafat görmədim yashıdır ellər,
Çoxalmış məzərlər, derdini söylər.
Talanmış şanələr, yolunmuş tellər
Olduğuunu duydum imdadada geldim.
- Qarları boyamış məzəmlər qanı,
Ölenlər çox, fəqət mezarı hanı?
Ayaqlar altında şöhrəti-şanı
Qalanları görüb fəryada geldim.
- Felaket görməmiş millet olarmı?
Düşün, bir az düşün heç qanın varmı?
Gözler kormu, yoxsa könüllər darmı?
Ah, yene yene men feryada geldim...
- 1919–1920-ci illerde X.Sultanov Qarabağın general-qubernatoru olmuşdur.
64. *Fərabi* (870–950) – Şərqi filosofu, ensiklopedik alim.
65. *Uluğ bəy* (1394–1449) – özbek astronomu, riyaziyyatçısı, şair və mütefəkkir. Teymurun nəvəsi, Məşhur Semərqənd rəsədxanasının banisi.
66. *Murtuza Muxtarov* – köhne Bakının neft milyonçularından biri. İxtiraları, yüksək zövqü və Bakıda tikdiridiyi əzəmətli sarayları ilə məşhurdur. Bir çox azərbaycanlı gençlər, o cümlədən Ceyhun Hacıbeyov onun pulu ilə Avropa ali məktəblərində təhsil almışdır.
67. *Haşim bəy Vəzirov* (1868–1916) – jurnalist, yazıçı, Bakıda Azərbaycan dilində "Təzə həyat", "İttifaq", "Səda", "Sədayi-vətən", "Sədayi-həqq", rus dilində isə "Kavkazец" qəzetlerini və "Mezeli" satirk jurnalını nəşr etmişdir.
68. *Sultan Səlim* – türk sultانıdır.

69. *Nadir şah* (1688-1747) – xalq içərisində çıxmış sərkərdə. II Təhmasibin ölümündən sonra özünü İran şahı elan etmiş və Səfəvilər sülaləsinə son qoymuşdur.

70. *Rəşid bəy Əfəndiyev* (1863-1942) – müəllim, yazıçı və şair. Azərbaycan dilində yaratdığı məktəb dərslikləri, rus dilindən etdiyi tərcümələrlə məşhurdur.

71. *Pobedonostsev* (1827-1907) – Çar Rusyasının dövlət xadimi, sinodun baş prokuroru, inqilabi hərəkatın qəddar düşməni olmuşdur.

72. *Fərəculla Pişnamazzadə* – Şəkinin o zamankı din xadimlərindəndir.

73. "Art" – 1910-1911-ci illerde Bakıda nəşr olunan satirik jurnal.

74. *Hicab* – Qur'anın 33-cü surəsinin 59-cu ayəsində göstərildiyi kimi qadınların üzlərini örtükə örtməsi.

75. *Müfti Hüseyin Əfəndi* – Azərbaycanın məşhur maarifpərvərlərindən biri olan Hüseyin Əfəndi Qayıbov (1830-1917) nezərdə tutulur. O, 1881-ci ilden ömrünün axırına qədər Zaqafqaziya müftisi olmuş, mütərəqqi qüvvələrə, yeniliyə rəğbət bəsləmiş və elindən gələn kömeyi göstərmişdir. Qori müəllimlər seminariyasında Azərbaycan bölməsinin açılmasına ilk təşəbbüs göstərənlərdən biri de Qayıbov olmuş və bir müddət orada dərs demişdir. Qayıbov ədəbiyyatla da maraqlanmış, klassik və müasir şairlerimizin ırsinin toplanması ile məşgul olmuş ve dörd cilddən ibarət "Azərbaycanda məşhur olan şüərinin əşarina məcmuədir" adlı əsər hazırlamışdır. Burada yüzden çox Azərbaycan şairinin əsərlərində nümunələr verilmişdir.

76. "Səda" – 1909-1911-ci illerde Bakıda Həşim bəy Vəzirov tərəfindən Azərbaycan dilində nəşr olunan qəzet.

77. *Xədicə xanım Əlibəyova* – Azərbaycannı ziyalı qadınlarından biri. 1911-1912-ci illerde Bakıda "İşq" adlı ilk qadın jurnalı nəşr edirdi.

78. *Mustafa Bədəlov* – Şəkinin maarifpərvər və mütərəqqi alimlərindən biri.

79. *İsmayıł bəy Qasprinski* (1851-1914) – Krim tatarlarının ideoloqu. Mütərəqqi görüşlü alim. "Tərcümən" qəzetiñin naşiri və redaktoru.

80. *Kamil Flammarion* (1842-1925) – məşhur fransız astronomu.

81. *Aleksandr Duma* (1802-1870) – məşhur fransız yazıçısı və dramaturqu. "Üç müşketyor", "Kraliça Março", "Xanum Monsoro", "Qraf Monte Kristo" və s. romanların müəllifi. A.Duma keçən əsrin ortalarında Rusiyaya seyahət etmiş, Zaqafqaziyani, o cümlədən Azərbaycanı gezmiş, Bakıda olmuş, X.Natəvan və başqa Azərbaycan ziyalıları ilə görüşmüştür. Yaziçinin "Qafqaz" adlı seyahətnamesində Azərbaycan və azərbaycanlılar haqqında maraqlı söhbətlər vardır.

82. *Renan* – fransız tarixçisi, idealist filosofu Renand Ernest Jozef (1829-1892) nezərdə tutulur.

83. *Kant Immanuel* (1724-1804) – İdealist alman filosofu.

84. *Spenser* (1820-1903) – İngilis filosofu və sosioloqu. Pozitivizm nəzəriyyəsinin banilərindən biri.

85. *Darvin* (1809-1888) – məşhur ingilis təbiətşünası.

86. *Abdulla bəy Əfəndizadə* (1875-1928) – Azərbaycanın maarif xadimlərindən Rəşid bəy Əfəndiyevin (1863-1942) qardaşı, müəllim, şair və tərcüməçi. Rus şairlərindən İ.A.Krilov və M.Y.Lermontovdan Azərbaycan dilinə etdiyi tərcümələr metbuatda və kitab halında çap olunmuşdur. Azərbaycanda xalq maarifinin qurulmasında və ali təhsilli kadrların hazırlanmasında yaxın-dan iştirak etmiş, dərslik və dərs vəsaitləri hazırlamış, APİ-de dərs demişdir.

87. *Hacı Hüseyin Rəfiyev* – Gəncənin məşhur Rəfibeylilər nəslindəndir, xalq maarifinin, milli mədəniyyətin inkişafına kömək edənlərden biri olmuşdur.

88. *Abdulla Sur* (1883-1912) – istedadlı Azərbaycan ədəbiyyatşünası və maarif xadimi. XX əsrin evvəllərində o, bir çox metbuat orqanlarının nüfuzlu emekdaşlarından biri olmuş, Azərbaycan və bir sıra qardaş xalqlar ədəbiyyatının klassik və müasir nümayəndələri haqqında qiymətli məqalələr, tədqiqat əsərləri yazmışdır.

89. *Məmmədağa Vəkilov* – maarifpərvər Azərbaycan ziyalılarından biri, C.Məmmədquluzadənin və Ömer Faiqin yaxın dostu. 1905-ci ilde Tiflisde Azərbaycan dilində "İqbal" adlı qəzet çıxarmaq istəmiş, ancaq baş tutmamışdır.

90. *Mirza Şərif Mirzəyev* (1862-1937) – Qori müəllimlər seminariyasını bitirmiş Azərbaycan ziyalılarındandır. Tiflisde müəllim, tərcüməçi, mülki idarələrde müxtəlif vezifelerde işləmiş, 1906-1917-ci illerde Tiflis senzor komitəsində müsəlman metbuati üzrə baş senzor olmuşdur. "Azərbaycan metbuatının tarixi" adlı rus dilində elyazması vardır. "Molla Nesreddin" jurnalına və onun rəhberlərinə rəğbət göstərir və az-çox kömək əli uzadırdı. 1919-cu ilde Ömer Faiqin həbs olunmasına metbuatda etiraz etmiş və onu müdafiəyə qalxmışdır.

91. *Kamal əfəndi Ünsizadə* – Azərbaycan dövri metbuati sahəsində fəaliyyət göstərən ziyalılardan biridir. 1908-1911-ci illerde Tiflisdə "Məzher" adlı qəzet nəşr etmişdir.

92. "Sərvəti-fünun" – 1891-1944-cü illerde İstanbulda türk dilində nəşr olunan elmi-kültəvi və ədəbi-ictimai jurnal. İlk illerde redaktoru inqilabçı şair Tofiq Fikrət olmuşdur.

93. *Hacı Məcid Əfəndi* – Əslən Diyalı kəndindən olan Hacı Məcid Əfəndi uzun müddət Şamaxı quberniyasının qazisi olmuş və şəhərin ictimai həyatında fəal çalışmışdır.

94. *Salamovlar, Veysovlar, Abdullayevlər* – Şamaxının varlı, nüfuzlu və maarifpərvər adamları.

95. Ünsizadələr – Əslen Şamaxıdan olub XIX əsrin axırlarından başlayaraq Azərbaycan milli mətbuatı sahəsində fealiyyət göstəren ziyalılardır. Böyük qardaş Səid Ünsizadə ruhani idaresinin üzvü olmuş, Tiflisdə Azərbaycan dilində “Ziya” (1879-1881) və “Ziyavi-Qafqaziyyə” (1881-1884) qəzetlərini nəşr etmiş, əsrin axırlarında köçüb Türkiyəyə getmiş və 1903-cü ildə orada vefat etmişdir. Ortancıl qardaş Cəlal Ünsizadə isə 1883-1891-ci illerde Tiflisdə Azərbaycan dilində “Keşkül” qəzetini nəşr etməklə onun sehifələrində rus və Avropa ədəbiyyatı nümunələrini ana dilində yamaşa təşəbbüs göstərmişdir. Sonra o da köçüb Türkiyəyə getmiş və Sultan sarayında xidmət etmişdir. Kiçik qardaş Kamal Ünsizadə 1908-1911-ci illerde Tiflisdə “Məzher” adında qəzet nəşr edirdi.

96. Naseh (Ağalı bəy Əfəndiyev – 1850-1913) – Şamaxı şairlərindən və məarif xadimlərindən biri.

97. Tərrah – Şamaxı şairi, molla-nəsreddinçilərin, xüsusən M.Ə.Sabirin müasiri və yaxın dostu Hacı Məmməd Tərrah nəzərdə tutulur.

98. Əhməd Pepinov (1893-1938) – Azərbaycanın məarif və medeniyyət xadimlərindən biri. Sovet hakimiyyətinin ilk illərində nəşriyyat işinə rəhbərlik etmiş, məarif nazirinin müavini, “Azərnəşr”in direktoru olmuşdur.

MÜNDƏRİCAT

Ön söz	4
--------------	---

MƏQALƏLƏR VƏ BƏDİİ-PUBLİSİST YAZILAR

Şəkidən	21
Axalsixdən	21
Derdimiz və dərmanımız	22
Dilimiz və imlamız	29
Nə üçün haqqımızı istəmiriz?	32
Əhməd bəy Ağayev	35
Son bir-iki söz	37
G-K hərfləri	38
Qəbirdən xortlayan adam	40
Günah kimde?	47
Cavan bir milletperəstin vəfati	53
Biz də vaxta görə çalışaq	55
Dəvət	63
Ağacı qurd içindən yeyər	75
Ümidvaram ki	78
İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?	80
Müəllimlərimiz nə üçün Bakıya qaçırlar	86
Nə vaxta qəder	90
Ümidvaram	93
Cavab	97
Bu günler və bizim rəhbərlər	102
Qəbahət sizdə və bizdə	106
Tiflis, 22 iyun, şübh saat səkkiz	110
Dəvət və təvəqqə	113
Əzizin cənəzəsi	115
Ağacı qurd içindən yeyər	117
Vasitəyi-nicatımız nədədir?	121
Məzlum ən böyük zahindir	125
Alınan azadlığı nə cür saxlamalı	128

Milletperəstlik zamanıdır	130
Dəryadan qətrə	135
Çinovniklərimiz	137
Açıq sözlər	140
“Molla Nəsreddin” bağlandı	142
Bize hansı elmlər lazımdır?	144
Rüstəm və Söhrab	157
Yazımız, dilimiz, “İkinci il”imiz	161
Ətiqə	180
Yardım təcili lazım	183
Bir logma etmek	186
İmtahan	189
Kömekləşəlim	193
Bakı cəmiyyəti-xeyriyyəsinin diqqətinə	198
Eşq və məhəbbət	202
Çox utandıq	204
Fürsət az, ehtiyac böyük	209
Qurban bayramı	210
Milli məsələlerimizin vaxtı	213
İşığımız sönməyəcəkdir	220
Diləklerimiz!!!	222
Haşim bəy üçün	225
Gülsüm	226
Gürcü politikaçıları	230
Mən kiməm?!	233
Ömer Faiq əfəndinin Ruxadzenin teleqramına cavabı	241
İşlərimizdə hərcəmərlik	243
Milliləşmək	246
Həsen əminin şikayəti	249

FELYETONLAR

Bilmeli xəbərlər	255
Cavablar	255
Fatma xala	256
Bir arvadın cavabı	260

Xanperi bacıya cavab	261
Məktəb	262
Axır çərşənbə	263
Sırkə	264
Qəribə qutu	264
Xordana məktub	265
Məktub	266
Hicab məsələsi və cavabımız	268
Bir neçə günlüyü	275
Bakı dəryası	277
Qorxuram	280
Cehrəçi xala	280
Bakının əlacı	282
Oyun-oyuncaq	283
Allaha rüşvət	285
Ziyarət	288
Poçtxana	289
Nə deyim	292
Pişik	293
Pişik	295
Ey İran	298
Təşəkkür	298
Söhbət	299
Felyeton	301

XATIRƏLƏR

Şəkidə	305
Gencədə	320
İkinci dəfə Tiflisdə	322
Bakida	324
Şamaxı	326
Şamaxı zəlzəlesi	335
İzahlar	338

ÖMƏR FAİQ NEMANZADƏ
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifəleyicisi: *Ələkbər Kərimov*
Korrektorlar: *Elnaz Xəlilqızı*
Tutu Məmmədova

Yığılmağa verilmiştir 03.08.2006. Çapa imzalanmıştır 15.09.2006.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 22. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 159.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.